



DÜNYA EDEBİYATI

# Min bir gece

1116(5)

MG4


二四六八四六

# MİN BİR GECƏ

## SƏKKİZ CİLD DƏ

VIII CİLD

*895-1001-ci gecələr*



## “ŞƏRQ-QƏRB”

BAKI

2007

Bu kitab "Min bir gecə. VIII cild" (Bakı, Azərnəşr, 1984) naşrı əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edəni: **Ələkbər Abbasov**

**Redaktoru:** **Məhərrəm Qasımlı**  
*filologiya elmləri doktoru, professor*

Rəsmi lərin müəllifi:  Rasim Babayev


ISBN 978-9952-34-148-5 (VIII cild)  
ISBN 978-9952-34-140-9

398.2-dc22

Ərəb nağılları

**Min bir gecə.** Səkkiz cilddə. VIII cild.  
Bakı, "Şərqi-Qərb", 2007, 352 səh.

© “Şərq-Qərb”, 2007



# Min bir geca

895-1001-ci  
geçələr

## Saidliyla firang arvadının hekayəti



**B**ir də nağıl eləyirlər ki, Qahirənin əmiri Şücaəddin Məhəmməd devirmiş:

"Biz gecen bir soñlinin<sup>1</sup> evinde keçirirdik. O bizi qonaq eləyir, hər cür hörmət göstərirdi. O, piranı qoca idi, üzü qara, lap əsmər idi, amma balaca uşaqlarının üzleri ağappaq, yanaqları qıqpırmızı idi. Biz ondan soruþduq: "Ay filenkəs, nə üçün sənin uşaqların belə ağdır, özün əsmər?" Qoca dedi: "Bu uşaqlar mənim alındığım əfrəncili<sup>2</sup> arvaddan

<sup>2</sup> Firäng (Fransa) sakini, yəni avropalı.

olublar. O arvadnan mənim başıma qəribə bir əhvalat gəlibdir". Biz dedik: "Lüt elə, onu bizi daniş". Səidli "Yaxşı" deyib, əhvalatı daniş-mağşa başladı:

"Bilin və agah olun ki, bir dəfə mən bu şəhərdə kətan ekmişdim. Onu bəidim, tozmıldım. Bu işə beş yüz dinar xərclədim. Sonra onu satmaq istədim, ancaq gördüm ki, əlimə bir şey gəlmir. Mənə dedilər: "Kətanı Əkkəyə<sup>1</sup> apar, bəlkə orada böyük qazanc götürə beldin" (Əkkə də o zaman fıränglərin əlində idi). Mən kətanı Əkkəyə apardım, bir hissosinin pulunu altı aydan sonra ödəmək şərtiylə satdım. Kətanı satanda yanından bir əfrəncili qadın keçdi (fıräng qadınlarında işə bazara rübdənsiz getmək bir adottır). Qadın kətan almaq üçün mənə yaxınlaşdı; onun gözəlliyini görəndə ağlım başından çıxdı. Mən ona bir qədər kətan satdım, qiymətində də güzəştəndim. Qadın kətanı götürüb getdi, bir neçə gündən sonra yenə gəldi. Ona yenə bir qədər kətan satdım, qiymətində birinci dəfəkindən də çox güzəşt etdim. Qadın bir dəfə də mənim yanına gəldi, bildi ki, mən onu sevirdəm. O, adətən bir qarı ilə golirdi. Mən həmin qariya dedim: "Ona vurulmuşam, gör bir hiylə işlədə bilərsənmi ki, mən ona qovuşum?" Qarı dedi: "Sənin xətrinə mən hiylə işlədərəm, ancaq gərək bu sırrı üzümzdən, yəni məndən, səndən, bir də ondan başqa heç kim bilməsin, özün də hökmən pul xərcləməli olacaqsan". Mən dedim: "Ona qovuşmaq üçün mənim ürəyimi də alsalar, azdır..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



895-ci gecə

Elə ki səkkiz yüz doxsan beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağılı eləyirler ki, qarı razi olub həmin adama dedi: "Ancaq gərək bu sırrı üzümzdən, yəni məndən, səndən, bir də ondan başqa heç kəs bilməsin, özün də

<sup>1</sup> (Avropanılar ona Sen-Jan d'Ark deyirlər) – Qərbi Fələstində şəhər və limandır. 1104-cü ildən 1187-ci ilədək "Müqəddəs torpaq"da firəng mülklərinin paytaxtı idi. Sonra Əkkəni sultan Solahəddin fəth etdi. 1191-ci ildə şəhər yenidən xristianların əlinə keçdi. Bundan sonra onların hökmranlığı yüz il sürdü. 1291-ci ildə sultan əl-Məlik əl-Əşrəf Əkkəni tutdu və bununla da Fələstində xristianların hökmranlığını son qoysuldu.

hökmən pul xərcləməli olacaqsan". Kişi dedi: "Ona qovuşmaq üçün mənim ürəyimi də alsalar, azdır".

Onda bu qərara goldilar ki, kişi qadına əlli dinar verəcək, qadın da onun yanına gələcəkdir. Kətan satan əlli dinarı hazırlayıb qariya verdi, qarı da həmin əlli dinarı götürüb dedi: "Evində ona yer hazırla, bu axşam siza gələcəkdir".

Tacir nağılı eləyib dedi: "Mən de getdim, bacardığım qədər yemək, içki, şam, şirniyyat hazırladım. Evin dəniz kənarında idı, əhvalat da yayda olmuşdu, ona görə də mon yerimizi damın üstündə saldım. Əfrəncili geldi, biz yedik, içdik, gecə oldu, açıq havada uzandıq (Ay da üstümüza işiq salırdı), ulduzların dənizdə eks olunmasına tamaşa eləməyə başladıq. Mən öz-özümə dedim: "Allah-təaləadan utanmışsan? Sən yadəlli bir adamsan, açıq havada, dəniz kənarında uzanıb, bu xəçpərəst qadınla Allah'a xoş gelməyən əməller eləyirsen! Sən cəhənnəmdə yandırılmağa layiqsan! Aman ya rabb, sən özün şahidsən ki, mən bu gecə səndən utanıb, sənin cəzandan qorxub bu xəçpərəst qadına yaxınlaşmaqdan özümü saxlayıram".

Sonra mən səhərəcən yətdim, qadın da sübh işıqlananda acıqlı haldə ayağa qalxıb evinə getdi, men də öz dükanımı gəlib orada oturdum. Birdən həmin qadın qarı ilə bərabər gəlib mənim yanından hirsli-hirsli ölüb keçdi. O, aya bənzəyirdi. Onu görəndə mən möhv oldum, öz-özümə dedim: "Axı sən kimsən ki, belə bir qızdan əl çəkəsən? Məgər sən Sirri əs-Səkatışən, Yalınayaq Bişərsən, yoxsa bağdadlı Cüneydəsən, ya da Fudeyl ibn İyyadsən?"<sup>2</sup>

Mən özümü qariya yetirib dedim: "Onu təzədən mənim yanına gətir". Qarı dedi: "Məsihəyə and olsun ki, o indi yüz dinar almamış sənin yanına gələn deyil!" Mən yüz dinar çıxırb qariya dedim: "Sənə yüz dinar verirəm". Həmin qadın ikinci dəfə mənim yanına gəldi. O yanımda olanda əvvəlki fikir yenə beynimə gəldi. Mən özümü saxladım. Allah-təaləadan qorxub qadına dəymədim. Sonra çıxıb dükənmə getdim. Həmin qarı mənim yanından acıqlı-acıqlı keçəndə mən ona dedim: "Onunla bərabər mənim yanına qayıt". Qarı dedi: "Məsihəyə and olsun ki, beş yüz dinar verməsən, o səni daha sevindirməyəcək, sən də həsrətdən ölücəksən!" Men bunu eşidəndə bədənim əsməye başladı, qət elədim ki, kətandan qaçandığım pulun hamisini itirsem də, vüsala çatıb ruhumu şad eləyəcəyəm. Ancaq hələ özümə gəlməmiş eştidim ki, carçı qışqırıb deyir. "Ey müsələmanlar, sizinlər

<sup>2</sup> VIII-IX əsrlərdə yaşamış meşhur zahid və sufiyərdir.

bizim aramızda olan barışq qurtardı. Burada qalanlara hələ bir həftə də möhələt veririk ki, işlərini qurtarıb öz məmləkətlərinə getsinlər!”

Qadın da daha mənim yanına gəlmədi, mən nisyo satdığım kətanın pullarını yıqmışa, qalanları da başqa mallara deyişməyə başladım. Sonra özümə yaxşı mələkötür, Əkkədən çıxdım. Qəlbim əfrəncilinən eşi ilə yanındı, cüntki o mənim ürəyimi də, pulum da aparmıdı. Mən yola düşdüm, gəlib Dəməşq şəhərinə çatdım. Əkkədə alırdığım malları çox baha qiymətə satdım, cüntki barışq müddəti qurtardıqdan sonra buraya daha mal gəlmirdi. Qadir Allah mənə yaxşı qazanc yetirdi (Onun cəlalına şükür olsun!).

Əfrəncili qadın barəsində ürəyimdə olanları unutmaq üçün mən kəniz alverine başladım, özü də bu alverdən əl çəkmədim. Beləcə üç il gəlib keçdi. Mən yenə həmin vəziyyətdə idim.

Elə ki əl-Məlik ən-Nəsir<sup>1</sup> firənglərlə müharibəye başladı, özü də Allahın köməyi ilə onlara qalib geldi və onların bütün padşahlarını əsir elədi, dəniz konarındaki şəhərləri aldı. İş elə gətirdi ki, bir nəfər mənim yanına gəlib, əl-Məlik ən-Nəsir üçün bir kəniz istədi. Məndə gözlə bir kəniz var idi, onu həmin adama göstərdim, o da qızı məndən ən-Nəsire yüz dinara aldı, doxsan dinar gətirdi, on dinar mənə borclu qaldı, cüntki o gün xəzinədə pul yox idi, padşah hamisini firənglərlə müharibədə xərcləmişdi. Bu barədə əl-Melikə xəbər verdilər. O dedi: “Onunla bərabər gedin əsirlər saxlanan binaya, qoyun on dinarın əvəzинə firəng qızlarından birini seçib aparsın...”

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki səkkiz yüz doxsan altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, nağıl eleyirlər ki, əl-Məlik ən-Nəsir dedi: “Qoyun bu kişi ona catacaq on dinarın əvəzinə o qızlardan birini seçib aparsın”.

<sup>1</sup> Əl-Məlik ən-Nəsir – bir neçə Misir sultanının ləqəbidir. Burada isə səhbat 1169-cu ildən 1193-cü ilədək hökmənlər etmiş Səlahəddin haqqında gedir. Nağıl edən işarə vurduğu hadisə Hittində (Təberiyənin qorbində Fələstin kəndi) gedən vuruşmadır, bu kəndin yaxınlığında Səlahəddin 1187-ci ildə firəngləri darmadağın etmişdi.

Səidli deyirdi: “Məni götürüb əsirlər saxlanan binaya getdilər. Mən orada olan qızlara baxdım, əsirlərin hamisən nəzər saldım, bidden vurulduğum həmin firəng qadını gördüm, onu lap yaxşıca tanıdım. Demə, o, firəng əmirlerindən birinin arvadı imiş”. Mən o saat dedim: “Bunu mənə verin!” Onu götürüb öz çadırına apardım, qadından soruşdum: “Məni taniyırsam?” O “yox” cavabını verdi. Mən dedim: “Mən soninlə ketan alveri eleyən dostunam, yadindamı, sən mənim qızıllarımı alıb dedin: “Beş yüz dinar verməsən, bir də məni görə bilməzsen”. İndi isə men on dinara sonin sahibin oldum”. Qadın dedi: “Bu sənin haqq dininin sırrıdır! Mən şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur!”

Beləcə o, islam dinini qəbul elədi, yaxşı da müsəlman oldu. Mən öz-özümə dedim: “Allaha and olsun, mən onu azad eləməmiş və qaziya xəbər verməmiş ona əl vurmayağam!” Sonra mən İbn Şəddadin<sup>1</sup> yanına getdim, əhvalati ona nağıl elədim. O, kəbinimizi kəsdi, mən də gecəni onunla yattıdım. O məndən uşaqa qaldı.

Sonra qoşunlar hərəkətə gəldilər, biz də Dəməşqə gəlib daxil olduq. Bir neçə gün keçmişdi ki, əl-Melikin elçisi gəlib dedi: “Padşahların bağladıqları saziş görə əsirlər geri qaytarılmalıdır”.

Əsir alınmış kişilərin və qadımların hamisəni qaytardılar, təkçə mənim yanında olan qadın qaldı. Firənglər dedilər: “Filan əmirimizin arvadı gəlmədi”. Onun barəsində soruşturmağa başladılar. Sorğu-suallarında çox tekid eleyirdilər, axırdı bildirlər ki, o mənim yanımdadır, onu məndən tələb elədilər. Mən çox dilxor halda evə gəldim. Rəngim bərk qəçmişdi. Arvadım məndən soruşdu: “Sənə nə olmuşdur, səni həyecana salan nədir?” Mən cavabında dedim: “Gedək əl-Melikin yanına, mən bilirəm onun hüzurunda nə deyəcəyəm”.

Tacir deyir ki, mən onu apardım əl-Məlik ən-Nəsirin yanına (firəng padşahının səfiri də onun sağ tərəfində oturmuşdu) və dedim: “Mənim yanında qalan qadın budur”. Əl-Məlik ən-Nəsirle səfir ondan soruşdu: “Öz ölkəne gedirsin, yoxsa ərinlə qalmaq isteyirsin? Allah sənin də, başqalarının da əsirliyinə son qoydu!” Qadın sultana dedi: “Mən müsəlman olmuşam, özüm də hamiləyəm, özünü görürsünüz. Məndən firənglərə daha fayda yoxdur”.

Səfir də ondan soruşdu: “Səndən ötrü kim əzizdir – bu müsəlman, yoxsa filan əmir?” Qadın sultana dediyi sözləri ona da dedi. Bu zaman

<sup>1</sup> Sultan Səlahəddinin yanında baş qazi idi.

səfir onunla gələn firənglərdən soruşdu: "Onun sözlərini siz də eşitdiniz?" Firənglər dedilər: "Bəli!"

Səfir mənə dedi: "Arvadını götür, get". Mən də arvadımla bərabər çıxbıt getdim, sonra isə səfir mənim dalmca tələsik adam göndərib dedi: "Onun anası mənimlə bir şey göndərib, deyibdir: "Qızım əsirlikdə çılpaqdır, mən istəyirəm ki, bu sandığı ona çatdırısan". Al bunu ona ver".

Mən sandığı aldım, evə aparıb arvadıma verdim. O, sandığı açdı, gördü orada öz paltarlarından, bir də iki kisə qızıl var, kisenin birində əlli dinardır, o birində yüz dinar. Mən gördüm ki, bunlar mənim bağladığım kisolerdir, heç bir şey deyişilməyibdir. Mən qadir Allaha duasına elədim. Bu uşaqları da həmin qadından olmuşlar, onun özü də hələ sağdır, bu yemekləri sizə o hazırlamışdır".

Biz onun başına gələn əhvalata və onun bəxtinə məottəl qaldıq. Allah isə həqiqəti daha yaxşı bilir.

## Novevəvanla kənizin həkayəti

Habelə nağıl elçiyirlər ki, qədim zamanlarda Bağdadda bəxtəvor adamlardan birinin oğlu yaşayırırmış. Ona atasından miras xeyli pul qalmışdı. Həmin adam bir kənizi sevirdi, onu satın aldı. Oğlan kənizi sevdiyi kimi, kəniz də onu sevirdi. Oğlan ona o qəder pul xərcledi ki, bir dinarı da qalmadı. Odur ki, yeyib-içmək, birtəhər dolanmaq üçün bir yol axtarmağa başladı, amma tapa bilmedi. O, varlı vaxtında müğənni sənətindən başı çıxan adamların məclislerinə gedərdi, özü də xanəndəliyi müyyəyen dərəcədə öyrənmişdi. Ona görə də dostlarından birinin yanına gedib, ondan məsləhət istədi. Dostu ona dedi: "Mən sənin üçün öz kəninizin birlikdə oxumaqdan başqa yaxşı bir sənət bilmirəm. Sən bunu eləsən, çoxlu pul alarsan, yeyərsən də, içərsən də".

Ancaq bu məsləhət oğlanın da, qızın da xoşuna gəlmədi. Qız ona dedi: "Mən sənə çarə tapmışam". Oğlan soruşdu: "Nə çarə?" Kəniz dedi: "Məni sat, biz ikimiz də bu bələdan qurtulaq, mən var-dövlət içinde yaşayaram, çünki mənim kimisini ancaq çox varlı adam ala bilər, bələlikdə də mən sənin yanına qayıtmığımı səbəb olaram".

Oğlan kənizi bazara apardı. Qızı hamidan qabaq Həsim<sup>1</sup> nəslindən olan bir bəsərli, zəngin zadəgan gördü. O elmlı, nəzakətli və səxavətli bir adam idı, qızı min beş yüz dinara aldı.

Kənizi satan oğlan deyir: "Mən pulu alan kimi peşman oldum. Kəniz də ağladı, mən də. Mən sövdəmizin pozulmasını xahiş etdim, ancaq alıcı razi olmadı. Mən dinarları kiseyə qoydum, hara gedəcəyimi bilmədim, çünki bu kənizsiz mənim evim səhra idi. Mən özümü elə döyməyə, hönkür-hönkür ağlamağa başladım ki, heç vaxt bu hala düşməmişdim. Bir məscidə girdim, orada oturub ağladım. Elə sarsılımdım ki, özüm özümü tanımırımdım. Məni yuxu tutdu, pul kisəsini yastıq kimi başının altına qoyub yatdırm. Yuxuladığım vaxt bir nəfər gəlib kiseni başının altından dərtib götürdü və yeyin-yeyin getdi. Mən dəhşət və qorxu içerisinde ayaq qalxıb həmin adamın dalınca qaçıdım. Bir də gördüm ki, ayaqlarımı ipələ bağlamışlar. Mən üzüüstə yixildim, ağlamağa, özümü döyməyə başladım, öz-özümə dedim: "Daha sənin ruhun bədənindən çıxdı, pulların da getdi..."

Şəhərizad bu yerdə səhərin açıldığıనı görüb nağılı yarımcıq qoysdu.

<sup>1</sup> Məhəmməd peyğəmbərin elinin adıdır.

897-ci gecə

Ele ki səkkiz yüz doxsan yeddinci gecə oldu, Şəhrizad nağlin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə nağıl eləyirler ki, oğlan pul kisosının necə itdiyini danişib, sözüne belə davam elədi; "Mən öz-özümə dedim: "Daha sənin ruhun bədənindən çıxdı, pulların da getdi!" Vəziyyətənaha da ağırlaşdı. Mən Dəclə çayına getdim, paltarımı başıma salıb çaya atıldı. Oradakı adamlar işin nə yerde olduğunu başa düşüb dedilər: "Yəqin ona böyük müsibət üz veribdir".

Onlar mənim dalmca suya atıldılar, məni sudan çıxarıb sorusular ki, nə olub? Mən başıma gələnləri danışdım, onlar da kədərləndilər. Onlardan biri, qoca bir kişi mənə yaxınlaşıb dedi: "Sənin pulların elindən çıxdı, ancaq sən necə razı olarsan ki, ruhun bədənindən çıxsın, cəhənnəmlik olub odda yanın adamlardan biri olan? Qalx, mənim gedek, mən sənin mənzilinə baxım". Mən ayaga qalxdım. Biz mənim mənzilime qayıtdıq. Qoca bir qədər yanında oturdur, məni sakitləşdirdi, buna görə ona təşəkkür də edədim. O getdi. O gedəndən sonra mən az qala özümü öldürmüştüm, ancaq cəhənnəmi ve gelecek həyatımı yadına saldım. Sonra evdən çıxdım, dostlarımından birinin yanına gedib, başıma gələnləri ona danişdım. Dostumun mənə yazılı gəlib ağladı, mənə elli dinar verib dedi: "Mənim məsləhətimi eșit: bu saat Bağdaddan çıx get, o qızın məhəbbəti üreyindən çıxana, özü de onsuza təsəlli tapananın bu pulları xərcle. Sən yazı-pozunu bilən, fermanlar hazırlayan adamların oğullarındansan, sənin gözəl xəttin, yaxşı da təhsilin var. Get hər hansı bir canisiñin yanına, ona səcdə elə, belkə Allah səni kənizinlə qovuşdurdu".

Mən ona qulaq asdım, qətiyyətim artdı, dərdim bir qədər azaldı: Vasit<sup>1</sup> tərəfə getməyi qərara aldım. Orada mənim qohumlarım yaşayırı. Mən çayın sahilinə getdim, orada lövber salmış bir gəmi gördüm. Dənizçilər gəmiyə mal və gözəl-gözel parçalar yükleyirdilər. Onlardan xahiş edədim ki, məni də özləri ilə götürsünlər. Onlar dedilər: "Bu gəmi bir Həsiminindir, ona görə biz səni götürə bilmerik".

Mən dənizçiləri pulla yola getirməyə başladım. Onlar dedilər: "Əgər mütləq getmek istəyirsənse, onda bu qəşəng paltarını çıxart-

<sup>1</sup> Bəsro ilə Bağdad arasında, Aşağı Mesopotamiyada VIII əsrə əsası qoyulmuş şəhər.

dənizçi paltarı geyin, bizimlə otur, elə bilsinlər ki, bizlərdən birison". Mən şəhəre qayıldım, dənizçi paltarı alıb geyindim, gəmiyə geldim (gəmi də Bəsreyə gedirdi), dənizçilərlə birlidə gəmiyə qalxdım, heç bir dəqiqə də keçməmiş kənizimi gördüm, – ləp onun özünü, – iki kəniz də ona qulluq eleyirdi. Qəzəbim yatdı, öz-özümə dedim: "İndi men Bəsreyə onu görüb sesini eşidəcəyəm". Azacılıq kecmiş Həsimi at üstünde goldı. Onun ətrafında xeyli adam var idi. Onlar gəmiyə mindilər, gəmi Dəclə çayı ilə üzüsağı, Bəsreyə tərəf yola dödü. Həsimi süfrə aşıb kənizdə birlidə çörək yeməye başladı. Qalanları da gəminin ortasında oturub yeməye başladılar. Həsimi kənizə dedi: "Nə vaxtaca oxumaqdan imtina edəcəksən, bu kədər və göz yaşları çıxmış davam edəcəkdir? Sevgilisindən ayrı düşən tekçə sən deyilsən ki!" Bu zaman mən bildim ki, qız məni necə sevirmiş. Sonra Həsimi gəminin qirağında, kənizin karşısından pərdə asdı, özü də mən tərəfdə olan adamları çağırı, onlarla birlidə pərdənin qabağında oturdu. Mən sorusudum ki, onlar kimlərdir. Məlum oldu ki, Həsiminin qardaşlarıdır. Həsimi onların karşısına şərab və qəlyanaltı qoymuş. Onlar da qızdan əl çəkməyib onu oxumağa məcbur elədilər. Nəhayət, qız ud ıstdı. Onu kökləyib bu şeri oxumağa başladı:

"Karvan bu gecə apardı yarı,  
Yollarda bir an da dayanmaz oldu.

Karvanla o yar itənde gözdən,  
Aşiq ürəyi yanib köz oldu".

Sonra qızı ağlamaq tutdu, udu atıb oxumağı kəsdi. Oradakılar bərk dilxor oldular. Mən də huşsuz halda yerə yixildim. Adamlar belə hesab elədilər ki, mənim tutmam var. Onlardan kim isə mənim qulağımı Quran oxumağa başladı. Sonra qızı çox yalvardılar, çox xahiş elədilər ki, oxusun. Qız udu kökləyib, aşağıdakı iki beyti oxudu:

"Onların gedisi ağlatdı məni,  
Getdilər, qəlbimdən çıxmırlar ancaq.

Soruşsam da, durub xərabəlikdə,  
Evləri bomboşdur, yoxdur səs-soraq".

<sup>1</sup> Şeirləri Ələkbər Ziyatay tərcümə etmişdir.

Sonra o, huşunu itirib yixıldı, adamlar ağlaşdırılar. Mən də qəşə elelib yerə sərildim. Denizçilər hay-küy saldılar. Haşiminin nökərlərindən biri onlara dedi: "Bu divanəni siz nə üçün götürmüsünüz?" Sonra isə bir-birlərinə dedilər: "Bir kəndə çatan kimi onu düşürdün, bizim yaxamız ondan qurtarsın".

Bu söz-sov məni böyük dərdə saldı, mən özümü ələ almağa çalışdım, öz-özümə dedim: "Həq bir hiyələ ilə onların əlindən qurtara bilməyəcəyəm. Gərək gəmidə olduğumu qızı bildirəm ki, məni gəmidən düşürməye qoymasın". Sonra biz yolumuza davam elədik, nəhayət, bir kəndə yaxınlaşdıq, gəmi sahibi dedi: "Sahilə çıxaq!", Adamlar da çıxdılar. Bu, axşamçağı idi, mən yuxarı qalxıb pərdənin dalına keçdim, udu götürüb qızın mənim yanında öyrəndiyi havanı köklədim, sonra öz yerimə qayıtdım..." Şəhrizad bu yerdə səherin açıldığıñ görüb nağılı yarımcıq qoydu.



Elə ki səkkiz yüz doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlan belə dedi: "Sonra mən öz yerimə qayıtdım, adamlar da sahildən gəldilər, gəmidə öz yerlərinə keçdilər. Ay yeri, suyun üzünü nura qərq elədi. Haşimi qızı dedi: "Allah xatirinə, bizim günümüzü qara eləmə". Qız udu götürdü, əlini simlərə vurdu, elə qışkırdı ki, elə bildilər ruhu bədənindən çıxdı. Sonra dedi: "Allaha and olsun, müəllim bizim yanımızda, bu gəmidedir!" Haşimi dedi: "Allaha and içirəm, o oğlan bizim yanımızda olsaydı, mən onu məclisimizdən məhrum etməzdim, bəlkə o sənin dərdini azaldardı, biz de senin oxumağından həzz alardıq. Ancaq onun gəmidə olması müşkül işdir". Qız dedi: "Mənim ağam yanımızda ola-ola mən nə ud çala bilərəm, nə də mahnim dəyişdirə bilərəm". Haşimi dedi: "Gəl denizçilərdən soruşaq". Qız dedi: "Sorus!" Haşimi sorusdu: "Siz gəmiyyə özgə bir adam götürüb sunuzmü?" Denizçilər cavab verdilər: "Xeyr". Mən qorxdum ki, sorğu-sual kəsilə, odur ki, gülüb dedim: "Bəli, mən onun müəllimiyəm, onun ağası olduğum zaman ona oxumağı mən öyrətməşim". Kəniz ucadan dedi: "Allaha and olsun, bu sözlər mənim ağamın sözləridir!" Nökərlər gelib məni

Haşiminin yanına apardılar. O məni görüb tanıdı, özü də dedi: "Ay başıbeləli! Sənə nə olmuşdur ki, bu kökə düşmüsən?"

Mən başıma gələnləri ona danışb ağladım. Pərdənin dalında kəniz də hönkür-hönkür ağladı, Haşimi ilə qardaşlarının mənə yazığı gəldi, onlar da acı-acı ağladılar. Sonra Haşimi mənə dedi: "Allaha and olsun, mən bu kənizi yaxın düşüməmişəm, ona toxumamışam, özü də bu günəcən onun oxumasını eşitməmişim. Mənə Allah hər şey nəsib eləyibdir. Mən Bağdada həmə nəğmə eşitmək və əmirəlməominindən maaşımı almaq üçün gölmüşdim. Hər iki işimi görüb, vətənə qayıtməq istəyəndə öz-özümə dedim: "Bağdad nəğmələrinə qulaq assam yaxşıdır. Odur ki, bu kənizi aldım. Mən bilmədim ki, sizin ikiniz də bu haldasız. Allaha and içirəm ki, Bəsrəyə çatan kimi bu qızı azad edəcəm, seninlə onu evləndirəcəm, sizə nə qədər çox pul lazım olsa verəcəm, bu şərtlə ki, könlük neğmə eşitmək istəyəndə qızın karşısından pərdə assınlar, o da pərdə dalından oxusun. Sən də mənim qardaşlarimdən biri və həmsüfrim ol!"

Sonra Haşimi başını pərdənin dalına soxub qızdan sorusdu: "Buna razısanmı?" Qız da ona xeyir-dua verməyə, təşəkkür etməyə başladı. Sonra Haşimi nökərlərindən birini çağırıb dedi: "Bu oğlanın əlindən tutub apar, paltarını çıxart, ona gözəl paltar geyindir, onu ətərə tut, sonra yanımıza getir".

Nökər məni apardı, ağasının dediklerini yerinə yetirdi, sonra onun yanına gətirdi. Haşimi başqalarının qabağına qoysduq şərabdan mənim də qabağıma qoysdu. Kəniz gözəl bir ahenglə bu şeirləri oxumağa başladı:

"Vidalaşmaq üçün gələndə o yar,  
Ağladım; qınatı məni el-oba.

Hieran acısını dadmayıb onlar,  
Fırqət qəlbələrində salmayıb yuva.

Gərək hər möhnətə səbr edib dözə  
Sevgi deryasına cuman binəvə!"

Hamı vəcdə gəldi, cavanın da sevinci artı. O dedi: "Mən udu kənizdən alıb çaldım, ondan gözəl səslər çıxardıb belə şeir oxudum:

"Gözütoxlardan istə töhfəni sən,

Cünki onlardadır nəcabət, var-

Nanəcibler öündəne alçalmış,  
Bil ki, insani daim alçaldar.  
Börkə düşən, kübara aç elini,  
Seni heç vaxt bu istek etməz xar.  
Əsil insən tərif eyib deyil,  
Tərif etsən gedəni, bil bunu ar”.

Adamlar xoşhal oldular, sevincləri artı. Onlar kef içinde idilər. Mən bir az oxuyurdum, gah da kəniz. Ta o vaxtacan oxuduq ki, gedib bir sahile çatdıq. Gəmi lövbər saldı, hamı gəmidən çıxdı, mən də çıxdım. Mən sərxoş idim, subaşına çıxməq üçün oturdum, məni yuxu apardı, yolcular da gəmiyə qayıtlardı. Gəmi çayaşağı üzdü. Adamlar mənim orada olmadığıni hiss etmədilər, çünki sərxoş idilər. Mən pullarımı kənizə vermişdim, heç bir şeyim qalmamışdım. Onlar Bəsroyə çatmış olardılar ki, günəşin istisi məni ayıltı. Ayağa qalxdım, etrafıma baxdım, ancaq heç kəsi görmədim. Haşiminin adını da, Bəsrəde hansı evde yaşadığını da soruşmağı unutmuşdum. Özümü itirdim. Belə məlum oldu ki, kənizlə görüşməyim, şadlığım yuxu imiş. Mən də edəcəyimi bilmirdim. Yaxınlıqdan bir böyük gəmi keçirdi. Həmin gəmiyə minib Bəsroyə getdim. Orada nə bir adam tanrıydım, nə də Haşiminin evini. Bir səbzəvatçının yanına gedib, ondan mürekkeb və kağız aldım...”

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



899-cu gecə

Ela ki səkkiz yüz doxsan doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi:

“Padşah sağ olsun, belə nağıl eləyirler ki, kənizin sahibi bağdadlı oğlan Bəsroyə çatanda çox meyus oldu, çünki o, Haşiminin evini tanımadı. O dedi: “Mən bir səbzəvatçının yanına gedib ondan mürekkeble kağız aldım, oturub yazmağa başladım. O mənim paltarımın çirkli

olduğunu görüb, məndən soruşdu ki, nə işin sahibiyəm. Mən qərib, kasib bir adam olduğumu danışdım. Səbzəvatçı dedi: “Mənim yanında qalarsanım? Hər gün sənənə yarım dirhəm pul, xörək, paltar verərəm. Mənim dükənimdə mühasibatla möşəkul ol”. Mən “Baş üstə!” deyib onun yanında qaldım, işlərini sahmanınladım, medaxıl və məxaricini qaydaya saldım. Bir ay keçəndən sonra səbzəvatçı gördü ki, mədaxıl artır, məxaric isə azalır. Bunun üçün mənən təşəkkür elədi. Hər günümə bir dirhəm təyin elədi. Beləcə ilə gəlib başa çatdı, səbzəvatçı təklif elədi ki, onun qızım alım, dükənanı da şərik olum. Mən də buna razı oldum. Mən arvadımın yanına getdim. Sonra üreyisiniq, sarsılmış halda, qəm-qüssə içerisinde dükənda oturmağa başladım. Səbzəvatçı isə hey içir, mən də içməyi təklif etdiyirdi, amma mən qüssədən içmirdim. Beləcə iki ili başa vurdum. Bir dəfə dükənda oturan vaxt gördüm ki, bir dəstə adam yemək-içmək aparır. Bunun nə demək olduğunu səbzəvatçıdan soruştum. O dedi: “Bu gün varlı adamlar günüdür. Çalğıçılar, varlıkların cavan oğulları Obolla<sup>1</sup> kanalının kənarına, ağacların arasında yeyib-içmək üçün çıxırlar”. Könlümə gözintiyə baxmaq arzusu düşüd. Öz-özümə dedim: “Bəlkə bu adamları görəndə sevgiliime də rast gəldim”. Səbzəvatçıyla dedim: “Mən də gözintiyə getmək isteyirəm”. Səbzəvatçı dedi: “İsteyirsinse, onlarla get”.

O mənə yemək-içmək hazırladı. Mən də getdim, ancaq Obolla kanalına çatanda gördüm ki, adamlar qayıdlardı. Mən də onlara getmək istədim, birdən Haşimi ilə qızı aparan gəminin gəmibəşini gördüm. Gəmi Obolla kanalı ile üzürdü. Mən qışqırdım. Gəmibəşidən, yanındaki adamlar da məni tanıdlar, yanlarına aparıb dedilər: “Məger sən sağsan?” Məni qucaqladılar, başına nələr göldiyini soruştular. Mən də onlara nağıl elədim. Onlar dedilər: “Biz ele bildik, mest olub suda boğulubsan”. Mən onlardan kənizin halını soruştum, dedilər: “Sənin yox olduğunu eşitdikdə, paltarları cırıq-cırıq elədi, udu yandırıdı, özünü döyməyə, hönkür-hönkür ağlamağa başladı”. Biz Haşimi ilə bərabər Bəsroyə gələndə ona dedik: “Bu cür ağlamaqdan, qəm-qüssədən el çök”. O dedi: “Mən qara paltar geyəcəyəm, bu evdə qəbir düzəldəcəyəm, qəbrin yanında oturacağam, özü də oxumaqdan imtiyin edəcəyəm”. Biz ona icazə verdik, o da indiyəcən bu vəziyyətdə yaşamaqdadır”.

<sup>1</sup> Bəsrədən Obolla yədi kanalın adıdır. Bu kanalın six evlər və bağlarla ehət olunmuş sahiləri orta əsrlərdə Bəsrə sakinlərinin sevimli gözənti yeri idi.

Onlar mən özərlər ilə apardılar. Mən onların evinə golib kənizi həmin veziyətdə gördüm. O məni görən kimi elə qışqırkı ki, elə bildim öldü. Sonra məni bərk-bərk qucaqlayıb, uzun zaman ağışundan buraxmadı. Haşimi mənə dedi: "Apar onu". Mən dedim: "Baş üstə, ancaq əvvəlcə sən mənə vəd etdiyin kimi, onu azad elə, mən onunla evləndir". Haşimi onu azad elədi, bize bahalı şeylər, çoxlu paltar, xalça bağışladı, beş yüz dinar da verib dedi: "Bax, mən hər ay sizə bu qədər pul vermək istəyirəm, bu şərtlə ki, səninlə oturub içim, kəninizin oxumasına qulaq asım".

Sonra bizim üçün bir ev boşaldı, emr elədi ki, bize nə lazımsa, hamisini oraya aparsınlar. Mən həmin evə getdim, gördüm ora xalı və qumaşla doludur. Qızı ora kökürtdüm. Sonra səbzəvatçının yanına gedib, bütün başına gələnləri ona nağıl elədim, xahiş elədim ki, qızı ilə mənim talağımı versin, özü də bunu günah hesab eləməsin. Mən onun talağımı və ona çatasi nə varsa, hamisini verdim. Beləcə mən Haşimi ilə iki il vaxt keçirdim, çoxlu da sərvətə malik oldum, Bağdadda kənizlə sürdürüüm həyata təzəden qayıtdım. Rahim Allah dərdimizi azaltdı, neməti başımızdan tökdü, arzumuzu yerinə yetirdi. Həmd olsun onun dərgahına. Allah həqiqəti daha yaxşı bilir".

## Cilliadla Şimasın əhvalatı

Həmçinin nağıl eləyirlər ki, qədim zamanlarda, öten qərinələrdə Hindistan məməkətində hündürboylu, gözəl sıfətli, yaxşı əxlaqlı, nəcib xüsusiyyətlərə malik bir padşah var idi. O, kasiblara ol tutar, öz rəiyyətlərinə, hökmənliliq altındakı adamların hamisini sevərdi. Onun adı Cilliad<sup>1</sup> idi. Onun hökmənliliği altında, onun səltənətində yetmiş iki hökmədar var idi, onun məməkətlerində üç yüz əlli qazi vardi. Onun yetmiş vəziri var idi. O hər on esgərə bir başçı təyin etmişdi. Baş vəzirinin adı Şimas idi. Onun iyirmi iki yaşı vardi. O həm zahirdən, həm də batıldan çox gözəl, nazakətli, ağılla fikirləşib cavab veren, müdrük, bütün işlərində cəld idi. Cavan olmasına baxmayaraq, mütəfəkkir, hakim və rəis idi. Hər cür hikmətdən və nəzakət qaydalarından baxər idi. Padşah onu böyük bir məhəbbətələ sevir, biliyinə, bələqətələ danışmağına, idarə işlərindən baş açmasına görə ona rəğbat bəsləyirdi, bir də ki, Allah onu mərhəmətli, rəiyyətlərə qarşı həlim yaratmışdı. Həmin padşah öz səltənətində ədaləti id, rəiyyətlərini qoruyurdı, böyüklərə və kiçiklərə sədəqə verer, onlara lazımi qayğı göstərər, hədiyyələr baxş eder, bütün rəiyyətlərinin vergilərini azaldardı. O, rəiyyətlərin hamisini — böyükdən kiçiyə sevər, onlara mərhəmət göstərər, qayğılarına qalardı.

Bütün burlara baxmayaraq, Allah-teala ona bir oğul verməmişdi. Bu da ondan ötrü, həm də səltənətinin əhalisi üçün çox ağır dord idı. Bir gecə padşah uzanıb, öz səltənətinin işlərini fikirləşməklə məşğul olduğu vaxt onu yuxu apardı. Yuxuda gördü ki, bir ağacın dibinə su tökür..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağlı yarımqı qoydu.



Elə ki doqquz yüzüncü gecə oldu, Şəhrizad nağlılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə nağıl eləyirlər ki, padşah yuxuda gördü ki, bir ağacın dibinə su tökür (bu ağacın da ətrafinda

<sup>1</sup> "Min bir gecə" də olan nağlıldı bu ad müxtəlif nöşrlərdə cürbəcür yazılmışdır.

çoxlu ağac vardı), birdən həmin ağacın içində alov çıxıb ətrafdakı ağacların hamisini yandırdı.

Bu yerdə padşah dəhşət və qorxu içərisində yuxudan oyandı, nökrələrində birini çağırıb ona dedi: "Tez gedib Şimasın mənim yanına getir". Nökr Şimasın yanına gedib ona dedi: "Padşah bu daqiqə gəlməyini teleb edir, o, yuxudan sərasıma oyanıb, məni sənin dalınca göndərdi ki, tez onun yanına gələsən".

Şimas nökrin sözlerini eşidən kimi yerindən qalxıb padşahın yanına yollandı. Gedib gördü ki, padşah yatağında oturubdur. Vəzir baş ayıba, ona əbədi səhər və sədət arzuladı, sonra ucadan dedi: "Ey padşah, Allah səni qəm-qüssədən uzaq eləsin! Bu gecə səni narahat eləyən nədir, nə üçün məni teləsik hüzuruna çağırıldırıbsan?"

Padşah Şiması oturmağa icazə verdi. Vəzir oturdu. Padşah gör-dükənlərini ona danışmağa başlayıb dedi: "Bu gecə bir yuxu gördüm, o məni dehşət saldı. Yuxuda gördüm ki, bir ağacın dibinə su tökürmə, birdən ağacın dibindən od qalxıb, öz ətrafindəki ağacların hamisini yandırdı. Mən qorxdum, məni dehşət bürüdü. Yuxudan ayıldım, odur ki, sənin dalınca adam göndərdim, çünki sənin çox bilikli, dərrakəli alım olduğun, yuxu yozmaq məhərətin məməlumdur".

Şimas başını aşağı salıb, bir qədər susdu, sonra da gülmüşədi. Padşah ondan soruşdu: "Ey Şimas, sen nə fikirləşdin? Mənə düzünü de, məndən heç bir şey gizlətmə". Şimas belə cavab verdi: "Ey padşah, Allah-teala sənə mərhəmet eləyib dərdini azaldıbdır. Bu yuxu sənən hər cəhətdən xoşbəxtliyinə səbəb olacaqdır, yeni Allah-teala sənə bir oğul əta eləyəcək, özü də sən uzun ömrü sürəndən sonra səltənet oğluna keçəcəkdir, ancaq oğlunda elə bir şey olacaqdır ki, onu hazırlada izah eləmək istəməzdim, çünki hələ onun vaxtı çatmamışdır". Padşah çox sevindi, kefi kökəldi, qorxusunu çekildi, üryəyi sakitleşdi. O dedi: "Bu yuxu belə yaxşılıqla yozulursa, deməli, onun nə ilə qurtaracağını münasib bir vaxtda danışarsan. İndi izah edilməli olmayan məsələni vaxtı gəldikdə mənə izah etmələsin ki, mənim sevincim dolğun olsun, çünki mən Allahın lütfündən başqa bir şey istəmirəm. Ona həmd və sənələr olsun!"

Şimas gördü ki, padşah yuxunun axıracan yozulmasını israr eləyir, odur ki, bundan boyun qaçırmış üçün səbəblər göstərməyə başladı.

Bunu gördükdə padşah öz səltənetində olan münəccimləri və bütün yuxu yozanları oraya çağırıldı. Onlar padşahın hüzurunda hazır oldular. Padşah yuxusunu onlara danışıb dedi: "Mən istəyirəm ki, yuxumu yozub, düzünü mənə deyəsiniz".

Bu zaman təbirilərdən biri qabağa gəlib danışmaq üçün padşahdan izin istədi. Padşah izin verdikdə o dedi: "Ey padşah, sənin vəzirin Şimas, həqiqətən bu yuxunu yozmaqdə aciz deyildir, ancaq o sənin qarşısında vicedan əzəbi çəkib, səni qorxudan çıxartmışdır, yuxunu axıracan yozmamışdır. Amma sən məne danışmağa icazə versən, mən deyərəm". Padşah dedi: "Ay təbirçi, vicedan əzəbi çəkmədən danış, məne sözün düzünü de".

Təbirçi də dedi: "Padşah sağ olsun, bil və agah ol ki, sənin bir oğlun olacaq, sən uzun ömrü sürəndən sonra səltənetin onun əlinə keçəcəkdir, ancaq o, reiyyətləri ilə sənin kimi rəftar etməyəcək, sənin fərmanlarını pozacaq, reiyyətləri incidəcək və Allah-tealanı köməyə çağırıran siçanla pişiyin əhvalatı onun da başına gelecekkdir".

Padşah soruşdu: "Pişiklə siçan əhvalatı necə olmuşdur?" Təbirçi dedi:

"Allah padşahın ömrünü uzun eləsin! Məstan, yəni pişik bir dəfə gecə evdən çıxı ki, bağdan bir şikar tutsun, ancaq heç bir şey tapmadı. Həmin gecə esən güclü külək, yağan yağış onu taqotden saldı. O fikir-leşməye başladı ki, özü üçün haradan bir şikar tapsın. Bu cür vəziyyətdə veyilləndiyi zaman birdən ağacın dibində bir yuva gördü. Oraya yaxınlaşdı, mırıldana-mırıldana iyləməyə başladı. Yuvada siçan olduğunu duydı. Hər vəsiṭə ilə yuvaya soxulmağa cəhd etdi. Ancaq siçan pişiyin qoxusunu alan kimi dalını ona tərəf çevirdi və yuvanın yolunu tutmaq üçün qabaq və dal ayaqları ilə torpağı sovrımağa başladı. Bunu görən pişik zeif seslə miyoldayıb dedi: "Niyyə belə eləyirsən, əziz bacı! Mən istəyirəm ki, sən mənə mərhəmet göstərib bu gecəliyə öz yuvanı yer verəsen siğim. Yaşım çoxdur, qocalıb zəifləmişəm, hayım gedib, vayim qalıb, daha hərəkət eləyə bilmirəm. Bu gecə man bu bağá girdim, neçə dəfə özümə ölüm istedim ki, bəlkə ölüb dincələm! İndi budur, yaşışa, soyuqda taqətdən düşmüsəm, ac haldə sənin qapına pənah getirmişəm. Sənə yalvarıram, Allah xatırınə, mənə rəhm elə, əlimdən yapış, içəri apar, yuvanın ağzında mənə yer ver, çünki mən həm qəribəm, həm də faşır. Necə ki demişər: "Fağır qəribə yer verənələr qiyamət günü cənnətdə yer tapacaqlar". Bacı can, sən mənə görə mükafata layıqsən, izin ver bu gecəni sohərcən sənin yanında qalıb, sonra çıxıb öz yolumla gederəm..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoymuş.

901-ci gecə

Elə ki doqquz yüz birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, pişik siçana dedi: "Mənə icazə verirsem ki, gecəni sənin yanında qalım, sonra çıxıb öz yolumla gedim?" Siçan pişiyin bu sözlerini eşidəndə dedi: "Sən manım yuvama necə gira bilərsən ki, tebietən, menim düşmənimsem, sənin xörəyin mənim etimdir? Mən qorxuram ki, sən məni aldadasan, cünki bən sənin xüsusiyyətlərindən biridir, səndən ötrü əhd-peyman yoxdur. Axı nahaq yərə deməyiblər: "Zinakara gözel arvad, ehtiyacı olan kasıba pul, oda odun etibar eləmək olmaz". Sənə etibar eləmək mənə yaramaz. Necə ki, demişlər: "Fitrətən düşmən olanlar nə qədər zəif olsalar, düşməncilikləri bir o qədər güclü olar".

Pişik çox ağır vəziyyətdə, batıq səslə siçana belə cavab verdi: "Sənin ibrətli sözlərin həqiqətən doğrudur, mən səni məzəmmət eləmirəm, ancaq xahiş eləyirəm bizi bir-birimizdən ayıran keçmişdəki təbii düşməncilikdən el çək, necə ki, deyiblər: "Olmuşa güzəşt deyən xalıq də güzəştə gedər". Qabaqlar mən sənə düşmən idim, amma bu gün səndən mərhəmət istəyirəm. Axı yaxşı deyiblər: "İstəyirsin ki, düşmanın sənə dost olsun, ona yaxşılıq elə". Bacı can, mən and işib Allah qarşısında sənə söz verirəm ki, heç vaxt sənə zərər yetirməyəcəyəm, bir də ki, buna mənim gücüm qalmayıb. Allaha inan, yaxşılıq elə, mənim andımı və əhdimi qəbul elə".

Siçan da ona belə cavab verdi: "Mənimlə düşmən olanın, özü də adəten məni aldadannı peymanını mən necə qəbul eləyim? Bizim düşmənciliyimiz qan düşmənciliyi olmayıb, başqa bir şey üstündə olsayıdı, həqiqətən, mən onu boş, əhamiyyətsiz hesab eləyordim, ancaq bizim düşmənciliyimiz fitirdir. Ona görə demişlər ki, kim öz düşməninə etibar etsə, ona bənzəyər ki, o, əlini əfi ilanın ağızına soxur". Pişik qəzəblənib dedi: "Nəfəsim daraldı. Üreyim sixıldı! Menim son nəfəsimdir, çox çəkməz, sənin qapında olərem, onda babalımlə sənin boynuna düşəcək, cünki sən istəsən, məni xilas eləyə bilərsən. Mənim sənə axırıncı sözümüz bax budur".

Siçan Allah-tealadan qorxdı, ürəyi rəhmə gəldi. O öz-özünə dedi: "Hər kim öz düşmənине qarşı Allah-tealadan kōmək dileyirse, qoy Allah ona mərhəmətli olsun, yaxşılıq eləsin. Ümidimi Allaha bağlayıb, bə pişiyi ölümən xilas edəcəyəm ki, əvəzini görəm".

Siçan bunu deyib, pişiyin yanına getdi və onu dərtib öz yuvasına çəkdi. Pişik dincəlib qıvıvvə toplayana, bir qəder cana gələnəcən siçanın yanında qaldı. O öz zeifliyinə, gücdən düşdüyüñə, eləcə də dostlarının azaldığınına görə qüssələndi, siçanın da ona yazığı gəldi, ona təsəlli verib yaxınlaşdı, ətrafında qaçmağa başladı.

Pişik isə siçanın qaçmasından qorxurdu, yuvanın ağızını tutanacaq süründü ki, siçan qaçmağa yol tapmasın. Siçan çıxmış istəyib pişiyə yaxınlaşdı. O, pişiyə lap yaxınlaşanda pişik onu pəncəsi ilə tutub, cay-naqlarını ona keçirib əsdirməyə başladı. O, siçanı ağızı ilə tutur, dişləri ilə yerdən qaldırır, tullayırlar, dəlinə yüryürüb çatırıd, didib əzəb verməyə başlayırırdı. Bu zaman siçan kōməyə çağırmağa başladı, Allahdan azad edilməsini dilədi, pişiyə də məzəmmət eləyib dedi: "Bəs sənin əhd-peymanın, içdiyin and hanı? Sən öz yuvama buraxdırığınca və sənə etibar elədiyimə görə mənə verdiyin mükafat budurmu? Bunu deyən düz demişdir: "Hər kim ki, öz düşməninin əhd-peymanını qəbul eləyir, ondan aman gözləməsin". Bir də deyiblər: "Özünү düşməninin elinə verən, mehv olmağa layiqdir". Ancaq mən xalıqıma bel bağlayıram, o məni sənənənən qurtarar".

O bu vəziyyətdə ikən pişik onun üzərinə atılıb parçalamaq istədi, birdən yanında yirtıcı ov iləri olan bir ovçu gəldi. İtlərdən biri yuvanın üstündən keçəndə qulağı səs aldı, elə fikir elədi ki, tülkü nəyi isə parçalayır. İt tülküni tutmaq üçün yuvaya atıldı, gördü pişikdir, pəncəsini uzadıb onu özüne tərəf çəkdi. Pişik itin pəncəsinə keçəndə öz canının hayına qalib siçanı buraxdı. Siçan heç yaralanmamışdı da. Amma ov iti pişiyi yuvadan çıxaranda qan damarlarını parçaladı, meyi-tini kənara tulladı. Beləliklə, siçanın dediyi bu sözler doğru çıxdı: "Kim birini bağışlasa, göləcəkdə onu bağışlayarlar, kim birini dara qışnasası, dərhal onun özünü dara salarlar".

Ey padşah, gör bir onun başına nələr gəldi. Odur ki, etibar eləyen adama verdiyi əhdi pozmaq olmaz. Xəyanət eləyib aldadən adamın da başına pişiyin başına gələn əhvalat gələr, cünki pişlik eləyen pis işə rast gələr, yaxşılıq eləyen isə əvəzini alar. Ancaq son kədərlənmə, ey padşah, qoy sənə ağır gəlməsin, cünki sənin oğlun ədalətsizlik və zülm eləyəndən sonra, xeyirxah işlərə qayıdaqdır. Sənin vəzirin olan bu müdrik Şimas da sənə işarə etdiklərinin heç birini səndən gizlətmək

istəməmişdir, bu da onun tərəfindən düzgün hərkətdir, necə ki deyirlər: "Hamidan artıq qorxan adamlar on ağıllı adamlardır, özü də hamidən çox yaxşılığın qeydine qalırlar".

Bunu eşidən padşah sakitləşdi, təbirçilərə çoxlu bəxşis verməyi ömr eleyib, onları buraxdı, sonra ayaga qalxıb öz otağına getdi, öz işlərinin gedisiñi düşünməyə başladı. Elə ki gecə oldu, arvadlarından birinin (onu hamisindən artıq sevir, öziz tuturdu) yanına gedib, onunla yatdı. Təqribən dörd ay keçəndən sonra arvadın qarındaki tərpəşdi. Arvad çox sevinib bu barədə padşaha xəbər verdi. Padşah dedi: "Yuxum çin oldu. Allah köməyimiz olsun!". Sonra arvadını on yaxşı otağa köçürdü, ona çox hörmət elədi, xeyli hədiyyə bağışladı, hər şey verdi, sonra da nökərlərindən birini çağırıb, Şimasın dalınca gündördi. Şimas göləndə padşah arvadının hamilə olduğunu sevinə-sevinə ona xəbər verib dedi: "Yuxum çin oldu, ümidiñ bosha çıxmadi! Bəlkə bu uşaq oğlan oldu, onda menim vəlihdim olar. Bu barədə sen nə deyo bilərsən, ey Şimas?" Şimas susub cavab vermedi. Padşah ona dedi: "Bu nədir, görürəm, mənim şad xəberim səni sevindirmir, odur ki, mənə cavab vermirsin? Bilmək pis olmazdi, bəlkə bu iş sənin xoşuna golmir, ey Şimas!" Şimas şahin qabağında diz çöküb dedi: "Ey padşah, Allah senin ömrünü uzun eləsin! Kölge axtaran adama içərisindən alov çıxan ağacın ne faydası, temiz şərab içən adamı şərab boğursa, onun na şirinliyi ola bilər? Susuzluğunun rəf eləyən adam soyuq, şirin suda boğulursa, suyun ona nə xeyri ola bilər? Ey padşah, mən Allahın, bir də sənini qulunam, ancaq deyiblər: "Başa çatmamış üç şey haqqında qabaqcadan danışmaq ağıllı adama yaraşmaz: seyahət haqqında seyahətdən qayıdanan danışma, mühəribəde olanlar bare-sində düşməni itaət gətirənəcən, hamilə qadın barəsində doğanacaq..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



902-ci gecə

Elə ki doqquz yüz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirler ki, vəzir Şimas padşaha dedi: "Başa çatmamış üç şey haqqında qabaqcadan danışmaq ağıllı adama yaraşmaz". Sonra o yenə dedi: "Ey padşah, bil və agah

ol ki, başa çatmamış bir şey haqqında danışan adam başına yağ tökülen möminə bənzəyir".

Padşah soruşdu: "Möminin başına gələn əhvalat necədir, ona nə olmalıdır?" Vəzir də dedi:

"Padşah sağ olsun, bir şəhərdə şəriflərdən<sup>1</sup> birinin yanında bir nəfər yaşıyarıdı: bu möminə şərifin evindən hər gün üç qoşal, bir az da yağıla bal verilməli idi. Yağ da həmin şəhərdə baha idi, odur ki, mömin ona verilən yağı yemir, küpəyi yığırı, küpə dolandan sonra qorxudan və ehtiyatdan kuzəni başının üstündə bir yerdən asdı. Bir dəfə mömin gecə vaxtı əsasi elində yatağında oturub, yağı barəsində, onun bahalığı haqqında fikirləşəndə öz-özüne dedi: "Mən gərək əlimdə olan yağı satam, onun puluna da qoyun alam, kəndliyə verəm, şərikiñə saxlasın. Birinci il qoyun bir erkək, bir diş, ikinci il isə bir diş, bir erkək bala doğar. Bu qoyunlar da hər il artar, lap çoxalanan erkək, dişli balalar doğar. Onda mən öz payına düşəni ayıram, ondan istədiyim qədər sataram, torpaq alaram, orada bağ salaram, gözel saray tikdirərem, pal-paltar, qullar, kənizlər alaram. Sonra bir tacir qızı ilə evlənərem, misli görünməmiş toy düzəldərem, heyvan kəsərəm, dadlı yeməklər, şirniyyat, mürəbbə və sairə hazırlayaram, toya oyumbazlar, hoqqabazlar, çalğıçılar dəvət eləyərem, çiçəklər, etirli bitkilər, hər cür qoxulu otlar toplayaram, varlıları, yoxsulları, alımları, raişləri, eyanları toya çağıraram, hər kim nə istəsə verərem, hər cür yemək, içki hazırlayaram. Car çəkdirəm: "Kim nə istəsə veriləcək". Gəlinin rübəndi açıldıqdan sonra adaxlimın yanına gedərəm, onun gözəlliyyinə, qəşəngliyinə baxıb həzz alaram, yeyib-içərəm, şənlik eləyərem, sonra öz-özüüm deyərəm: "Sen arzuna çatdin!" Möminlikdən, ibadətdən əl çəkərəm. Bundan sonra arvadım bir oğlan doğar, mən də sevinərem, bu münasibətlə qonaqlıq düzəldərem, onu naz-nemət içinde böyüdərəm, ona kamallı, nəzakətli olmayı, hesabi öyrədərəm, onun adını adamların arasında şöhrətli edərəm, məclis düzəldənlər arasında onu tərifləyərəm, onu xoş əməllərə sövq edərəm, o da mənim sözümdən çıxmaz. Mən onu rəzil işlərdən, pis əməllərdən uzaqlaşdıraram, onu dindarlığa, xeyirxahlığa dəvət eləyərəm. Ona əla, gözel hədiyyələr bəxş eləyərəm. Görəm ki, həmişə itaətkardır, onda pak hediyələri artıram, yox, görəm ki itaət elemək istəmir, onda bax, bu əsa ilə onu döyərəm".

<sup>1</sup> Məhəmməd peygəmbərin qızı Fatimənin və həzər Əlinin oğulları Həsən və Hüseyin nəslindən olanlar bu adla məşhurdular.

Bunu deyib əsasını qaldırdı ki, oğlunu vursun, əsa başının üstündən asılmış yağı küpəsinə dəyib onu qırıq-qırıq elədi, qırıqları möminin üstüne töküldü, yağı başına, palтарına, saqqalına calandı, bu da hamı üçün iibrət oldu.

Buna görə də padşah sağ olsun, hələ baş tutmamış bir şey haqqında danışmaq ağılli adama yaraşmaz”.

Padşah dedi: “Ey müdrik vəzir, sən dediklərində haqlısan, cüñki həqiqəti danışdırın, yaxşı da məsləhət verdin. Sən mənim nəzərimdə istədiyin qədər ucadın, özü də həmişə məndən ötrü xoş olacaqsan”.

Şimas Allaha, bir də padşaha səcdə elədi, ona əbədi xoşbəxtlik arzulayıb dedi: “Allah senin ömrünü uzun, hörmətinini artıq eləsin! Bil və agah ol ki, mən səndən heç bir şey gizlətmirəm, gizli və aşkar nə varsa, hamisini deyirəm. Senin şöhrətin, mənim şöhrətimdir. Senin qəzəbin mənim qəzəbimdir. Mənim senin sevincindən başqa sevincim yoxdur. Bilsəm ki, sən mənə qəzəblənibsən, gecə yata bilmərəm, cüñki senin vasitonə Allah mənə hər cür nemet veribdir. Allah-təalaya yalvarıram ki, öz məlekəkləri ilə səni mühafizə eləsin, onlarınan görünüş xoş olsun”.

Padşah çox şad oldu, sonra Şimas ayağa qalxıb padşahın yanından getdi. Bir neçə vaxtdan sonra padşahın arvadı bir oğlan doğdu, padşahı müştuluq apardılar, oğlu olduğunu xəbər verdilər, padşah çox sevindi. Alla dənə-dənə şükür eləyib dedi: “Ümidimi itirəndən sonra mənə oğul verən Allahımı şükürler olsun! O öz qullarının dərdinə qalan və mərhəmətlidir!” Sonra padşah öz soltenətinin bütün əhalisinə məktub yazıb, bu hadisədən onları xəbərdar elədi, özü də onları öz evinə dəvət elədi. Hökmənlığında olan soltenətin əmlirləri, rəisləri, alimləri və əyanları göldilər. Padşahın başına gələn əhvalat budur.

Sizə kimdən deyim, onun oğlundan. Şadlıqdan bütün soltenətdə təbillər çalındı, padşahın hüzurunda olmaq üçün ölkənin hər yerindən əhali axışış gəldi, elm adamları, filosoflar, söz ustaları, mütəfəkkirler göldilər, hamısı da bir yerdə padşahın yanına getdi, hərə öz mənsəbinə görə yer tutdu. Sonra padşah başda Şimas olmaqla yeddi böyük vəzirə işarə elədi ki, onlardan hərəsi öz müdrikliyinə görə bir şey danışın, görək ona yaxın olan nədir. Vəzirlerin başçısı Şimas danışmağa padşahdan izin istədi.

Padşah ona danışmağa izin verdikdə dedi: “Bizi yoxdan yaranan, öz əllərinə insaflı, ədalətli adamlardan hökmədarlar verən, onların əlləri ilə rejiyyətlərinə nemətlər bəxş eləyən Allaha min şükür olsun! Xüsusən bizim padşahımız həmin hökmədarlardandır. O, cansız tor-

paqlarımızı Allahım bizə bəxş elədiyi nemətlərlə cana gətirdi, öz mərhəməti ilə bizə azad həyat, rahatlıq və ədalət gətirdi. Bu padşahın bizim üçün elediklərini hansı padşah öz soltenətinin əhaliyi üçün eləmişdir?! O bizim qeydimizə qalır, hüququmuzu müdafiə eləyir, birmirimə qarşı azacıq belə ədalətsizliyə yol vermir. Allahın insanlara mərhəməti bundadır ki, onların işlərinə can yandırı, onları düşməndən qoruyan padşahları olsun, cüñki düşmənin son məqsədi öz rəqibini itaetətötürmək, onu elində saxlamaqdır. Bir çox adamlar öz uşaqlarını padşahlara nöker gətirirlər, bu uşaqlar da padşahları düşməndən müdafiə etmək üçün qul vəziyyətində qalırlar. Bizim padşahımızın dövründə isə onun təsvirəgəlməz hünəri və xoşbəxtliyi sayəsində düşmənələr ölkəmizə soxula bilməmişlər. Sən də, ey padşah, bu böyük mərhəmətə layiqsən, biz senin himayən və kölgən altında xoşbəxt yaşayarıq. Allah senin heyatını daha sən, ömrünü uzun eləsin! Hər şəyden əvvəl biz Allah-təalaya daima yalvarıraq ki, bizə mərhəmət eləsin, sözümüzə qulqə asib soni biziçər çox görməsən, sənə mehbəban bir oğlan əta etsin, sən ona baxdıqca könlük açılsın! Allah da bizim sözlerimizi eşitdi, dualarımızı qəbul elədi. Ona həmd və sənalar olsun!..”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki doqquz yüz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə nağıl eləyirlər ki, vəzir Şimas padşaha dedi: “Allah-təala da bizim sözümüzü eşitdi, dualarımızı qəbul elədi və sulu göldə balıqlara kömək elədiyi kimi, bizə də yaxından kömək elədi”.

Padşah soruşdu: “Balıqlar əhvalatı hansıdır, o necə olmuşdur?” Vəzir də dedi:

“Ey padşah, agah ol ki, bir yerdə su ilə dolu göl var idi, orada bir neçə balıq vardı. Bir vaxt elə oldu ki, göldə su azaldı, balıqlara çatası qədər qalmadı, onlar az qala məhv olacaqdılar. Balıqlar dedilər: Başımıza bir belə geləcəkdir! Nə kələk işlədek, xilas olmaq haqqında kimə məsləhət eləyek?”

Balıqlardan biri qalxıb (o, ağılca və yaşça o birilərindən böyük idi) dedi: "Bizim Allaha yalvarmaqdan başqa çaromız yoxdur. Ancaq hər halda, xərcənglə məsləhətlişək, axı o bizim üstümüzde böyükdür. Gedək onun yanına, görək onun fikri nədir, o her şeyi bizdən yaxşı başa düşür".

Balıqlar onun fikrini bəyənib xərcəngin yanına getdilər, gördülər ki, xərcəng öz yuvasında yatıb, balıqların başına nələr göldiyindən xəberi yoxdur, heç bir şey də bilmir. Balıqlar xərcəngə salam verib dedilər: "Ey ağamız, sən bizim hökmdarımız və rəisimizsense, bəs basımıza gələn işlərin sənə dəxli yoxdur?" Xərcəng onların cavabında dedi: "Mənim də sizə salamın var! Sizə nə olub? Na isteyirsiniz?" Balıqlar başlarına gələn əhvalatı nağıl elədilər, suyun azalmağından pərişan olduqlarını bildirib dedilər ki, su tamamilə çökildiyi zaman onlar mohv olacaqlar. Sonra isə dedilər: "Budur, biz sənin yanına gəlmisiq, səndən məsləhət gözləyirik. De görək bizim xilasımız nədədir? Axi son bizim böyüyümüsən, özü də bizdən çox bilirsən".

Xərcəng xeyli müddət başını aşağı salıb sonra dedi: "Şübhə yoxdur ki, siz ağıldan kəmsiniz, cünki Allah-təalanın mərhəmətinə və onun öz yaratdıqlarının sağlamlığı qayğısına qalmasına şəkk eləyirsiniz. Məgər siz bilmirsiniz ki, Allah (ona həmd və sənalar olsun!) öz qullarına hədsiz nemətlər verir, hələ onları yaratmamışdan qabaq onlar qismətinə müyyəyen elemişdir. O öz ilahi qüdrəti ilə her bir məxluqa məhdud ömr və qismət teyin elemişdir. Madam ki beledir, hər şey qeybdən yazılımışsa, bəs biz nəyin qayğısına qalmalıyiq? Mənim fikrimə Allah-təala yalvarmaqdan yaxşı bir şey yoxdur, bizlərdən her birimiz yaradanın qarşısında öz gizli və aşkar fikrimizdən danişmali, Allaha dua eleməliyik ki, o bizi azad eləsin, bələdan qurtarsın, cünki Allah-təala ona pənah aparanların ümidiyi boşça çıxartır, özü də ona yaxınlaşmaq istəyənlərin xahişini redd eləmir. Allaha yalvarsaq, vəziyyətimiz yaxşılaşar, işlərimiz düzələr, bize ruzi və səadət qismət eləyər. Sonra qış gələr, Allah, möminin duası ilə torpağımıza su verə və neməti yaradan onu dağıtmaz. Lap yaxşısı budur ki, sebir eləyək, görək Allah nə edəcəkdir. Əger, adətən olduğu kimi, ölüm bizi yaxalasa, onda biz dincələrik, qaçmaq teleb edən bir hadisə baş verəndə isə biz qaçarıq, öz torpağımızdan çıxıb, Allahın istədiyi yerə köçərik". Balıqların da hamısı onun sözünü bir səsle təsdiq etdi: "Sən doğru deyirsən, bizim ağamız, bizim əvəzimizə Allah sənin mükafatını versin". Sonra onların hərəsi öz yerinə getdi. Cəmi

bir neçə gün keçmişdi ki, Allah güclü yağış göndərdi, göl əvvelkündən də artıq su ilə doldu.

Biz də, padşah sağ olsun, meyus olmuşduq, bilmirdik ki, sənin oğlun olacaqmı. Madam ki Allah bizi də, sənə də bu uğurlu oğulu bəxş elədi, biz də Allah-teala yalvarırıq ki, onu həqiqətən uğurlu eləsin, sənin gözlerinə onuna işıqlandırsın, onu sənin ədalətli vəliəhdin eləsin, sənin vasitənə bizi nemətlər bəxş elədiyi kimi, onun vasitəsilə də bəxş eləsin. Zira Allah ona pənah aparanları aldatmır, həm də heç kəs Allahın mərhəmetinə ümidiyi itirməməlidir".

Sonra ikinci vezir ayaga qalxdı. Padşahə cansağlığı arzuladı. Padşah dedi: "Sizin də canınız sağ olsun!"

Həmin vezir dedi: "Padşahə o zaman padşah deyirlər ki, o, nemət bəxş eləsin, düzgün hərəkət etsin, ədalətə mühakimə aparsın, səxəvət göstərsin, rəsiyyətləri ile yaxşı rəftar eləsin, adamlar arasında qəbul olunmuş qanun və adətleri qorusun, hər kəsə layiqcə mükafat versin, qan axıdılmasına yol verməsin, şəri aradan qaldırsın. O, gərek kasıblara pis nəzərlə baxmaya, istər yuxarı, istərsə aşağı təbəqəyə kömək eləyib, öz rəsiyyətlərinə lazımi hüquq verə ki, onlara də ona dua eləyib onun hökmərinə eməl eləyələr. Şübhə yoxdur ki, bu xüsusiyyətlərə malik olan padşahı rəsiyyətləri sevir, yaşadığı müddətdə o, daha əzəmetli olur, ömrünün axırında isə hərəmti artır, Allahın da mərhəmətinə qazanır. Biz, qullar möclisi də, ey padşah, etiraf eləyirik ki, dediyimiz xüsusiyyətlərin hamısı səndə vardır. Bu barədə deyiblər: "Ən yaxşısı budur ki, padşah ədaləti, mahir həkim, öz biliyiñə əsasən hərəkət eləyən alım olsun". İndi biz bu səadətdən feyz alırıq, əvvəller isə sənin saltenətino varis ola biləcək bir oğlunun dünyaya gəlməyinə ümidiimizi itirdiyimizə görə meyus olmuşduq. Amma Allah (onun cəlalına şükür) sənin ümidiyi boşça çıxartmadı, cünki onun barəsində yaxşı fikrde idin, ümidiyi ona bağlamışdır, odur ki, duanı qəbul elədi. Sənin ümidi xoş ümidi ididi, ona görə də qarğayanın ilan kimi oldun".

Padşah soruşdu: "Bu necə olmuşdur, qarğayanın ilan əhvalatı necədir?" Vəzir də dedi:

"Padşah sağ olsun, bil və agah ol ki, bir erkek qarğı bir diş qarğı ilə ağaçın başında idilər, kefləri saz idi. Onların bala çıxartmaq vaxtı çatdı (hava çox bürkü idi). Bir ilan öz yuvasından çıxıb, həmin ağaçca tərəf süründü, yuxarı qalxdı, budaqlardan sürüne-sürüne özünü qarğanın yuvasına yetirdi, yuvaya girib yatdı, özü də bütün yay günlərini orada qaldı. Qarğı yuvasından qaçaq dödü, heç bir çıxış yolu tapmadı, qalmağa yeri olmadı. İsti günlər qurtaranda ilan buradan çıxıb öz

yuvasına getdi. Bu vaxt erkək qarğı dişi qarğaya dedi: "Bizi xilas eləyib bu bələdan qurtaran Allah-toala şükür eləyək, hərçandı bu il biz dəndən məhrum olduq, ancaq Allah-toala bizim ümidiımızı boşa çıxartmaz, ona şükür eləyək ki, o bizi bələdan qurtardı, canımızı salamat elədi. Biz Allahdan başqa heç kəso bel bağlaya bilmərik. O istəsə biz golon iləcon yaşaya bilərik. Allah balalarımızın əvəzini verər!"

Bala çıxartmaq vaxtı çatanda ilan öz yuvasından çıxıb ağaca tərəf yönəldi, özü də həmişəki kimi, qarğanın yuvasına soxulmaq üçün budağa durmuşanda, birdən bir çalağan onun üstüne şığıdı, başından vurub onun beynini deşdi.

İlan hissini itirmiş halda yərə düşdü, qarışqalar gəlib, canına daraşdır. Qarğı ilə dişi qarğı təhlükədən qurtardı, rahat yaşayıb çoxlu bala çıxardılar, başlıdalar Allaha şükür eləməyə ki, özləri də xilas oldular, balalarını da sağı-salamat çıxardılar.

Padşah sağ olsun, biz də Allaha şükür eləyək ki, məyusluqdan, elə bir ümidsizlikdən sonra bizə də, sənə də sağlam və xoşbəxt oğul əta elədi. Allah sənin ruzini artırınsın, işlərini də avand eləsin!"  
Sohrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz dördüncü gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə nağıl eləyirlər ki, ikinci vəzir səhbətinə bi sözlərən qurtardı: "Allah sənin ruzini artırınsın, işlərini də avand eləsin".

Sonra üçüncü vəzir ayağa qalxıb dedi: "Ey ədaləti şah, son verilən qismətə sad ol, gələcək həyatına da sevin, cüntü yerdeki adamların sevdikləri şəxsi, göy adamları da sevirər. Allah-toala sənə öz məhəbbətini yetirib, səltənətində yaşayan əhalinin qəlbini məhəbbət salıbdir. Bəzim də, sənin də torəfindən ona şüklərə olsun ki, sənə, sənin də vəsiyətə bizi öz mərhamətinə artırıbdır. Padşah sağ olsun, bil ki, Allah-toalanın (o böyükdür) razılığı olmasa, insan heç bir iş görə bilməz. Hər şeyi bəxş eləyən odur, insana verilən bütün nemətlər onunkudur. O, nemətləri öz qulları arasında istədiyi kimi bölüşürəndür. Bəzilərinə çox şey bəxş eləmiş, bəzilərinə isə yemək dərdi çekməyə

macbur eləmişdir; birini rəis eləmiş, birisini də dünya nemətinə həvəsiz, amma Allaha həvəsi yaratmışdır, cüntü bu sözləri o demişdir: "Mən fayda gotıram ziyankaram, mən həm şəfa verirəm, həm də azar, həm varlandıram, həm də iflas eləyirəm, həm öldürürəm, həm də dirildirəm: hər şey mənim ələmdir, axırot də mənimlə bəzəldir". Adamların hamısı ona şükür eləməlidir. Sən də, ey padşah, xoşbəxt, özü də tomiz adamlardansın, necə ki demişlər: "Təmiz adamlardan ən xoşbəxti o şəxsdir ki, Allah onun üçün bu dünyaya axırot həyatını birləşdirmişdir, o da Allahın ona verdiyi nemətlə kifayətlənir, onun qoyduğu qaydalar üçün şükür eləyir, həddini aşan, Allahın teyin elədiklərinə qane olmayanlar isə çöl eşşeyi ilə tülküyə bənzeyirlər".

Padşah soruşdu: "Onların əhvalatı necə olmuşdur?" Vəzir də dedi:

"Padşah sağ olsun, bil və agah ol ki, bir tülkü hər gün yeməldə elemək üçün öz yuvasından çıxardı. Bir dəfə o, dağlara çıxmışdı, gözlonılmadən gün başa çatdı, tülkü geri qayıtmalı oldu. Yolda qabağına başqa bir tülkü çıxdı. Onlardan biri şikarımı necə parçaladığından danışib dedi: "Dünən əlimə bir çöl eşşeyi düşdü. Ac idim, üç gün idi heç nə yeməmədim. Çox sevindim, bu eşşeyi mənə qismət eləyən Allaha şükür elədim. Sonra onun ürəyini çıxarıb yedim, doydum. Yuvana qayıtdım, üç gün keçdi, yemək tapmadım, amma indiyəcən toxam".

Tülkü bu əhvalatı eşidib, o biri tülkünün toxluğuna paxillığı tutdu, öz-özüne dedi: "Hökəmən eşşək ürəyi yeməliyəm!" O bir neçə gün yemədi, arıqladı, az qaldı olsun, yem axtarmağa az-az çıxdı, yuvasında uzanıb qaldı. Günlerin birində o yuvasında idi. Ova gedən iki ovçu yuvanın yanından keçirdi. Onlara bir çöl eşşeyi rast gəldi. Ovçular bütün günü onu təqib etdilər. Sonra onlardan biri ucu haça bir ox atdı. Ox eşşəyə deyib, ürəyinə keçdi, onu tülkünün yuvasının qabağında öldürdü. Ovçular eşşeyin yanına gəldilər, gördülər ölübüdür. Onun ürəyindən keçən oxu çəkdilər, ancaq ağac çıxdı, oxun haça ucu çöl eşşeyin qarınında qaldı. Elə ki axşam oldu, tülkü zəiflikdən, həm də aclarından zarlıdaya-zarlıdaya yuvasından çıxıb nə görse yaxşıdır, gördü ki, yuvasının qabağında bir çöl eşşeyi yərə sərilməşdir. Tülkü çox sevindi, sadlığından az qaldı uçsun, dedi: "Arzumun yerinə yetməsini yüngülləşdirən Allaha şüklərə olsun! Nə çöl eşşeyi, nə də başqa bir şey əldə edəcəyimə ümidiym yox idi. Beləkə Allah onu göydən mənim yuvarım qabağına salıbdi".

Sonra tülkü leşin üzərinə atıldı, onun qarınını yırtdı, ürəyini tapmaq üçün başını onun qarına soxdu, axırdı ürəyi tapdı, ağızını açıb ürəyi

uddu. Ürek onun boğazından keçendə oxun pəri boynunun sümüyünə ilisdi. Tülükü üreyi na uda bildi, na də boğazından çıxara bildi. O, öle-çeyin yəqin eləyi, dedi: "Doğrudan da, canlı məxlüq Allahın verdiyi qismətdən artıq bir şey axtarmamalıdır! Men Allahın mənə verdiklə-rinə qane olsadım, bu cür məhv olmazdım".

Buna görə də, ey padşah, insan Allahın ona verdiyi nemətlə kifayətlənməli, Allahın mərhəmətinə görə ona şükür eləməlidir, özü də öz Tanrısına ümidiyi itirməməlidir. Bax, ey padşah, xoş niyyətlərin, elədiyin yaxşılıqlar üçün ümidiyi itirəndən sonra Allah sona də oğul veribdir. Biz də Allaha yalvarrıq ki, ona uzun ömür, əbədi xoşbəxtlik versin, onu sənin uğurlu xələfin əlesin ki, sən uzun ömür sürdükden sonra sənin vəsiyyətlərini o yerine yetirə bilsin".

Sonra dördüncü vəzir ayağa qalxıb dedi: "Doğrudan da, ey padşah, əgər sən ağıllısan və hikmətdən baxəbərsənsə..."

Şəhərizad bu yerde səhərin açıldıqını görüb nağılı yarımcıq qoysu-



Ela ki doqquz yüz beşinci gecə oldu, Şəhərizad nağılin dalını daniş-mağ'a başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, dördüncü vəzir ayağa qalxıb dedi: "Doğrudan da, ey padşah, əgər padşah ağılli-dırsa, özü də hikmətdən, qanunlardan, ölkəni idarə etmək elmindən baxəbərdi, həm də xoşniyyət, rəiyyətlərinə de ədalətlidirse, hörmət eləməli adamlara hörmət eləyirsə, layiqli adamları sayırsa, mümkin olduqda bağışlaysırsa, labüb olduqda hökmardarları, eləcə də tabe olanları qoruyursa, onların möhənətini azaldırsa, onları mükafatlandırırsa, onları qanını mühafizə edirse, onların ayıbinin üstünü örtürse, onlara verilən əhdi yerinə yetirirse, belə padşah bu dünyada, eləcə də axırətdə xoşbəxt olmalıdır, çünki bu onu rəiyyətlərdən qoruyur, öz hökmənlığını bərqrar etməkdə, düşmənlərinə qalib gəlməkdə və arzusuna çatmaqla ona kömək eləyir. Allahın ona mərhəməti artır. Allah onu himaye eləyir. Padşah başqa cürdürse, onda öz səltənətinin əhalisi ilə birlikdə həmişə ağır sinaqlardan çıxır. Fəlakət içərisində olur, çünki o, yaxın adımı da, uzaq adımı da sixışdırır, onun da başına qərib şah-zadənin başına gələn əhvalat golur.

Şah soruşdu: "Bu əhvalat necə olmuşdur?" Vəzir dedi:

"Padşah sağ olsun, nağıl eləyirlər ki, Qərb ölkələrindən birində ədalətsiz, öz bildiyini eləyen zələm, rəiyyətlərinin, eləcə də səltənətində yaşayın başqa xalqların müdafiəsi qayğısına qalmayan bir padşah var idi. Onun səltənətinə gələnlərden elə bir adam olmazdı ki, padşahın canişinləri onun var-yoxunun beşdə-dörd hissəsini əlindən alıb, ona yalnız beşdə bir hissəsini verməsinlər. Allah-tala bu padşahı xoşbəxt, Allahın himayəsində olan bir oğul vermişdi. Oğul dünyəvi həyatın pis vəziyyətdə olduğunu görüb, bu həyatdan ol çəkdi, kiçik yaşlarından evdən çıxdı, özü də Allaha-təalaya boyun eycə-eyə çölləri, səhərlərə dolanmağa başlıdı, səhərlərə girdi. Günlərin bir günü o öz səhərinə gəldi, gözətçilərin yanında dayandığı zaman gözətçilər onu tutdular, üst-başını axtardılar, ancəq iki paltardan başqa heç nə tapmadılar. Paltarlardan biri təzə, o biri köhnə idi. Gözətçilər onu alçaltdıqdan, təhqir etdikdən sonra təzə paltarı əlindən aldılar, köhnəni özüne qaytardılar.

Şahzadə şikayətlənməyə başlayıb dedi: "Ay zalimlər, vay sizin halinə! Mən kasib bir səyyaham, bu paltardan sizo nə fayda ola bilər? Paltarımı qaytarmasanız, gedib sizdən padşaha şikayət edəcəyəm!" Gözətçilər onun cavabında dedilər ki: "Biz bunu padşahın əmri ilə eləmişik, nə istəyirsin elə".

Səyyah getdi, padşahın imarətinə çatıb içəri girmək istədi, amma qapıcılar ona mane oldular. O, geri qayıdb öz-özünə dedi: "Mənim padşahı gözləməkdən, o, çıxanda vəziyyətimdən ona şikayət eləməkdən, nadən heyrətləndiyimi ona söyləməkdən başqa çarəm yoxdur". O bu vəziyyətdə padşahın çıxmasını gözləməkdə iken qəflətən əsgərlərdən birinin onun haqqında danişdığını eşitdi. O, yavaş-yavaş yaxınlaşmağa başladı, elə gəlib darvazanın qabağına çatmışdı ki, padşahın çıxdığını gördü. Səyyah onunla yanaşı getdi, ona müvəffəqiyyət arzuladı, gözətçilərin neler elədiklərini danişdı, öz vəziyyətdən də şikayətləndi. O, padşaha dedi ki, Allah adamıdır, dünyəvi həyatdan ol çəkib, Allah-təalanın mərhəmətini qazanmaq üçün yola düşüb, Yer üzünü dolaşmağa başlamışdır. Hansı adının yanına gelmişə, ona əlindən gələn yaxşılıq etmişdir. Belə bir vəziyyətdə o hər bir səhərə, hər bir kəndə getmişdir.

O dedi: "Mən bu səhəre girəndə ümid eləyirdim ki, onun əhalisi mənimlə də başqa səyyahlar kimi rəftar eləyəcəklər, amma senin adamların mənim yolumu kəsdi, təzə paltarımı əlimdən aldılar,

özümü də döyüb incitdilər. Mənim işimi fikirləş, mənim əlimdən tut, paltarımı onlardan al, sonra mən bir saat belə bu şəhərdə qalmaram".

Ədalətsiz padşah onun cavabında dedi: "Bu şəhərin padşahının nələr elədiyini bilmədiyin halda, buraya gəlməyi kim sənə məsləhet görüb?" Səyyah belə cavab verdi: "Paltarımı özümu qaytar, sonra mənə nə isteyirsin elə". Ədalətsiz padşah seyyahdan bu sözləri eşidən zaman onun bədənində dəyişiklik əmələ gəldi<sup>1</sup>, o qısqıldı: "Ay axmaq, biz səni alçaltmaq üçün paltarını əlindən aldıq. Madam ki sən mənim qarşımıda bu cür hay-küy qaldırırsan, onda mən sənin canını da alaram".

O bunu deyib əmr elədi ki, seyyahı dustaq eləsinler. Seyyah həbs-xanaya girdikdə padşahın bu cür cavabından şikayətlənməye, özünü məzəmmət eləməyə başlaşı ki, bu işdən niyə əl çəkmədi, öz canını qorunmadı. Geçəyari olanda seyyahı ayaga qalxdı, xeyli dua eləyib dedi: "Ay Allah, sən ədalətli hakimən, mənim vəziyyətimi də, bu zələm padşahla olan əhvalatı da bilirsən. Mən sənin aciz bir qulunam, xahiş eləyirəm, bol mərhəmatlı məni bu ədalətsiz padşahın əlinindən qurtar, bu gecə ondan öz intiqamını al, çünki sənin mühakimən ədalətlidir, sən bütün dərdlərin köməyisən, əsrin axırınacan qüdrət və əzəmet sənindir!"

Zindanban bu bədbaxtin duasını eşidənə canını qorxu aldı. Elə bu vaxt birdən padşahın sarayına od düdü, oradakı hər şeyi, hətta həbsxananın qapılarını da yandırdı, zindanbandanın ve seyyahdan başqa heç kəs xilas olmadı. Seyyah yola düşüb zindanbanla birləkde getdi. Onlar başqa şəhərə çatanacaq getdilər. O ki qaldı ədalətsiz padşahın şəhərinə, şəhər padşahının qəddarlığı üzündən axıracan yandı.

Biz isə, padşah sağ olsun, gecə-gündüz sənə dua eləyirik, sənin varlığın üçün Allahın göstərdiyi mərhəmətə şükür eləyirik, sənin ədaləti olmasına, xeyirxahlığını inanırıq. Səltənətinə varis çıxacaq bir oğlunun olmaması bizi böyük dərđə salmışdı, qorxurduq ki, bize başqa bir padşah hökmər olsun! İndi isə mərhəmətli Allahın bize yazıçı gelib, bizi dördən azad eləyib, bu uğurlu oğlanın olması bizi sevindirmişdir. Bizim də Allah-tealaadan temennimiz budur ki, onu ədalətli vəliəhd eləsin, onu səhrota, əbədi səadətə çatdırınsın. Sonra beşinci vəzir ayaga qalxbı dedi: "Allah-tealaaya şükürler olsun..."

Şəhərizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

<sup>1</sup> Orta əsrlərde həkim olan Hippokrat və Halen təlimindəki insan bədənininə daxil olan dörd elementə işaretdir.

906-ci gecə



Elə ki dəqquz yüz altıncı gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşahı sağ olsun, nağıl eləyirlər ki, beşinci vəzir dedi: "Bize pak nemətlər, qiymətli hədiyyələr bəxş edən qadir Allaşa şükürler olsun! Özü də biz inanrıq ki, Allah ona şükür eləyinlərə, onun dinini qoruyanlara mərhəmət göstərir. Sən də, ey padşah, bu yüksək amalın və ədalətinə səhər qazanmışan, öz rəsiyyətlərin arasında Allah-tealanın istədiyi kimi ədalətli məhkəmə qurursan. Ona görə də Allah sənin şənini ucałtmış, əmrünү uğurlu etmiş, ümidi itirəndən sonra bu gözəl hədiyyəni, yəni bu bəxtəvər oğlu sənə etə eləmiş, buna görə də bizi əbədi sevindirib, daima şad eləmişdir, çünki sənin oğlun olmadığını görə biz böyük dərđə içerisinde idik, fikirləşirdik ki, sən bize qarşı nə qədər ədalətli və mərhəmətlisən, qorxurduq ki, Allah sənə ölüm nəsib eləsə, sənin yerini tutan, səndən sonra səltənətinə varis ola bilən bir adam olmayıacaqdır. Onda bizim fikirlərimiz düz gələməz, aramızda nifaq düşər, başımıza qarğanın əhvalatı gələr".

Padşah soruşdu: "Qarğanın əhvalatı necə olmuşdur?" Vəzir onun cavabında dedi:

"Padşah sağ olsun, bil və aghah ol ki, bir cöldə gen bir dərə vardi, orada arxlar, ağaclar, meyvələr çox idi, orada quşlar o qadir Allah'a, gecə-gündüzü yaradan xalıqə dua-səna oxuyurdular, bir də bu quşların içerisinde qarğalar da olurdu, özləri də çox xoş həyat sürürdülər. Onların arasında bir qarğanın vardi ki, onlara başçılıq, hakimlik eləyib, qayıq göstərirdi. Onun sebəbinə qarğalar qorxusuz və asudə həyat sürürdülər, quşlardan heç biri onlara üstün gölə bilmirdi. Belə oldu ki, başçı öldü, bütün məxluqat üçün müəyyən edilən əcəl onun da başına gəldi. Quşlar bundan çox kədərləndilər, aralarında ona bənzər, onun yerini tutma bilən bir quş olmadı, bu da onların kədərini daha artırdı. Onların hamısı yığışıp öz aralarında məsləhətleşməyə başladılar ki, kim onlara başçılıq eləyəcəkdir, kim ədalətlidir. Bəziləri bir qarğanı məsləhət görüb dedilər: "Bize şah olmağa bu layiqdir". O biriləri də razi olmayıb onu istəmədi. Onların arasında nifaq, mübahise başlandı, aralarında iğtişaş artdı, sonra razılıq əldə edildi, sazişə gəldilər

ki, bu gecəni yatsınlar, dan yeri sökülüldən yemek axtarmaq üçün uçmasınlar, hamisi sehərin açılmasını gözlesin. Səhər olanda isə onlar bir yero toplaşınlar, baxsınlar ki, hansı qış evvəl uçacaqdır. Onda desinlər: "Allahın emri ilə bu qış bize böyük toyin edilecek, bizim səltənət üçün seçəcəyimiz qış bu olacaqdır. Biz onu özümüzə şah-eleyərik, hakimiyəti ona tapşırarıq". Bütün quşlar bununla razılaşdırılar, bir-birlərinə vədlər verdilər, şərt kəsdiłər ki, vədlerinə eməl edəcəklər.

Onların bu vəziyyətində birdən şahin qalxdı, quşlar da ona dedilər: "Ey səadətin atası, biz seni özümüzə hökmər seçirik ki, sən bizim işlərimizə baxasın". Şahin də onların dediyinə razi olub belə cavab verdi: "Allah-tealənin izni ilə siz məndən çox fayda görəcəksiniz".

Quşlar onu özlərinə böyük toyin eleyəndən sonra, şahin hər gün ova çıxanda qarğalar da uçurdular, şahin də təklikdə onlardan birini tutur, vurub öldürür, sonra beynini və gözlərini çıxarıb yeyirdi. Quşlar bu əhvalatı başa düşənəcən şahin beleşə öz işini davam etdirirdi. Quşlar gördüllər ki, onların çox hissəsi məhv olmuşdur, belə getse, hamisi da məhv olacaqdır. Onlar bir-birlərinə dedilər: "İndi biz nə eləyək? Əksəriyyətimiz məhv olmuşdur, biz də bunu ağsaqqallarımız məhv olduqdan sonra başa düşdük. Bız canımızı qorunmalıyıq!" Ertəsi gün səhər quşlar şahinsiz üçub dağılışdırılar.

Biz də indi qorxurdıq ki, bizim başımızıza buna bənzər bir əhvalat gölsin, başqa bir padşah bizi hökmər olsun, lakin Allahın bizi rəhmi göldi, səninin üzünü biza tərəf çevirdi, indi biz əminik ki, vətənimizdə yaxşılıq, birgə ömrü sürmək, tehlükəsizlik, sədaqət və əmin-amanlıq hökmər sürəcəkdir. Allah-tealəaya həmd-səna və şükrülər olsun, Allah padşahi da, biz raiyətləri də hifz eləsin, onun böyük xoşbəxtliyin-dən biza də etə eləsin, onu böxtəvər, öz seyrlərində möhkəm eləsin".

Sonra altinci vezir ayaga qalxıb dedi: "Ey padşah, Allah səni bu dünyada və axirətde on yaxşı arzularına çatdırınsın! Qədim insanlar demişlər: "Kim ki namaz qılır, oruc tutur, valideyninin haqqını itirmir, özü də verdiyi hökmündə ədalətlidir, Allahın mərhəmətinə qazanmış olacaqdır". Sən bizim üzərimizdə hökmərələrmişdər, sən öz hərəkətlərində ədalətli idin, başladığın işlər də uğurlu idi. Biz də Allah-tealəaya yalvarırdıq ki, səninin yaxşılığının əvəzini bol-bol versin, mərhəmətin üçün sənini mükafatlaşdırırsın. Sən bu müdrik adəmin dediklərini eşitdin: biz ondan qorxurdıq ki, padşah olmasa, ya da indikinə oxşayan başqa bir padşah olsa, səadətdən məhrum olarıq, o padşahdan sonra aramızda ziddiyət artar, ziddiyətlərimiz üzündən fəlakət baş-

verər. Hərgah iş deyin kimidirsə, biz Allah-tealəaya dua etməliyik, bəlkə o, padşaha xoşbəxt oğul bəxş eləsin, padşah da onu öz səltənətinin vəliəhdə eləsin. Bundan sonra onu deməliyəm: çox zaman elə olur ki, insanın öz həyatında ne istədiyi və arzu elədiyi ona məlum olmur. Buna görə də insan nəticəsindən xəbərdar olmadığı bir iş haqqında Allahdan xahiş etməməlidir, çünki çox zaman bundan ona faydadan çox ziyan deyər, özü də axtardığı şeyden məhv olar, ilan ovsunçusunu, onun arvad-uşaqlarını və ev adamlarını hələk eləyən şey onu da hələk eləyər..."

Şəhrizad bu yerdə sehərin açılduğunu görüb nağılı yarımcıq qoydu.



Elö ki doqquz yüz yeddinci gecə oldu, Şəhrizad nağılin dalımı damışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirler ki, altıncı vezir şaha dedi: "İnsan nəticəsindən xəbərdar olmadığı bir iş haqqında Allah-dan xahiş etməməlidir, çünki çox zaman bundan ona faydadan çox ziyan deyər, özü də axtardığı şeyden məhv olar, ilan ovsunçusunu, arvad-uşaqlarını və ev adamlarını hələk eləyən şey onu da hələk eləyər..."

Padşah soruşdu: "Ovsunçunun, arvad-uşaqlarının və ev adamlarının əhvalatı necə olubdur?" Vəzir də dedi:

"Padşah sağ olsun, bil və agah ol ki, bir nəfər ovsunçu var idi, ilanları telim eləyirdi, bu da onun peşəsi idi. Onun bir böyük səbəti vardi, onun da içində üç ilan var idi. Hər gün ilanlar olan səbəti götürüb şəhəri gəzirdi. Bu, onun özü və ailəsi üçün ruzi qazanmaq vasitəsi idi. O her axşamçağı evinə döñər, ilanları səbətə qoyar, sehər də onları götürüb yeno şəhərə gedərdi. O buna adət eləmişdi, özü də səbətdə nə olduğunu ev adamlarına bildirməmişdi."

Bələ oldu ki, ovsunçu adəti üzrə evə qayıtdığı zaman arvadı ondan soruşdu: "Bu səbətdəki nədir?" Ovsunçu dedi: "Sənə nə lazımdır? Məgər azıqınız artıqlaması ilə yoxdur? Allah na yetiribse, onunla kifayatlı, daha başqa şey soruşma". Arvad susub öz-özüne dedi: "Bu səbəti mütləq axtaracağam, görüm onda nə var". O bu barədə qəti qərara geldi, uşaqlarını xəbərdar elədi, özü də bərk-bərk tapşırıdı ki,

səbətdə nə olduğunu atalarından soruşsunlar, deməyinçə ondan əl çəkməsinlər. Belə olanda uşaqlar ələ fikirləşdilər ki, səbətdə yeməli şeylər var. Odur ki, uşaqlar hər gün atalarından tələb elədilər ki, sebətdəkini onlara göstərsən. Ata onlara vəd verib onları razı salmağa çalışıdı, bu barədə soruşmağı onlara qadağan elədi. Bir neçə vaxt beləcə keçdi, amma ana uşaqları təhrük elədi, onlar da anaları ilə şortləşdilər ki, ataları onların xahişini yerine yetirib, səbəti açmayıncı nə yeyəcəklər.

Ovsunu bir axşam çoxlu yemək-içməklə evə gəldi, uşaqları çağırdı ki, onuna oturub yesinlər, ancaq uşaqlar onun yanına gəlmək-dən boyun qaçırıldılarsı, əzliyi də ondan acıqlandıqlarını bildirdilər. Ovsunu onları yaxşı sözlərlə dilo tutmağa başlayıb dedi: "Bir fikirleşin görün yeməkdən-içməkdən, ya da paltardan nə istəyirsiniz, sizə gotirim?" Uşaqlar ona dedilər: "Ay ata, biz yalnız istəyirik ki, sən bu səbəti açsan, biz də baxıb görək oradakı nədir, açıb göstərməsən biz özümüzü öldürəcəyik". Ovsunu belə cavab verdi: "Ay balalarım, bu səbətdə siza xeyir verən bir şey yoxdur, onu açsan, sizi ancaq zoror gələr". Sonra ovsunu onları hədələməyə başladı, bildirdi ki, bu tələblərindən əl çəkməsələr, onları əzişdirəcəkdir. Lakin uşaqların qəzəbi, eləcə də səbətdəkini bilmək arzuları daha da artı. Ataları bunu görəndə hirslenib çubuğu götürdü ki, onları döysün. Uşaqlar evdə qacışmağa başladılar, səbət də oradaca idi, ovsunu onu gizlətməmişdi. Kişi uşaqlarınan möşəkul olanda arvad tələsik səbəti açdı ki, görün içindəki nədir, birdən ilanlar səbətdən çıxdılar, evvelcə arvadı ələndən əldən əldən, sonra evdə dolanmağa başladılar, ovsunçudan başqa böyükərlərin, eləcə də kiçiklərin hamisini məhv elədilər. Ovsunu baş götürüb evindən getdi.

Padşah sağ olsun, sən bu barədə fikirləşsən, başa düşərsən ki, insan Allah-tealanın ona reva görmədiyi nemətdən başqa heç bir şey istəməmelidir: əksinə o, Allahın ona verdiyi nemətlə, onun istədiyi ilə kifayətlənməlidir. Sən də, ey padşah, çox bilikli, ağıllı bir adamsan, ümidiyi itirdikdən sonra Allah sənə bir oğul verməklə gözlərini işiqlandırdı, qəlbini sakitləşdirdi. Biz də Allaha yalvarıq ki, onu Allah-tealaya, eləcə də rəiyyətlərə yaranan ədaləti xəlifelerden biri eləsin".

Sonra yedinci vəzir ayağa qalxıb dedi: "Ey padşah, mənim qardaşlarım olan bu alim və müdrik vəzirlərin xatırladıqları, özü də sənin yanında söylədikləri əhvalatlar, habelə sənə aid elədikləri ədalətlilik və yaxşı hərəkətlər mənə yaxşı məlumdur. Bu hərəkətlər səni başqa padşahlardan fərqləndirir, ona görə də vəzirler səni onlardan yüksək

tuturlar ki, bu da, ey padşah, bizim borcumuzdur. Mənə göldikdə, deməliyəm: "Allaha şükür olsun ki, lütfkarlıq gösterib, öz mərhəməti ilə sənə səltənəti qurmağı öyrətdi, ona öz həmd-sonamızı artırmaqdə sənə də, bize də kömək elədi. Bunların da hamisi sənin sayında mümkün oldu. Nə qədər ki sən bizim aramızda qalırsan, biz sıxıntıdan qorxmuruq, ədalətə can atırıq, özü də zəifliyimizə baxmayaraq, heç kos bize üstün gələ bilmez. Axi əbos yera deməyiblər: "Ən yaxşı rəiyyət padşahları yaxşı olan rəiyyətlərdir, ən pis rəiyyət padşahları zülmkar olan rəiyyətlərdir". Yenə demişlər: "Yırtıcı aslanlarla yaşa, zülmkar sultana yaşa". Bunun üçün Allah-tealaya şüklər, min şüklərə olsun, çünki o sənin varlığının biza bəxş eləmisi, sən ümidiyi itirdikdən, yaşa dolduqdan sonra sənə bu uğurlu oğulu vermişdir, dünyəvi həyatda ən yüksək hədiyyə oğuldur. Axi demişlər: "Kimin ki oğlu olmadı, onun nəslü də, olməz şöhrəti də yoxdur". Sənə də möhkəm ədalətin, Allah-teala haqqındaki yaxşı fikirlərin sayəsində bu bəxtəver oğulu bəxş eləmişdir, özü də bu bəxtəver oğul sənin yaxşı hərəkətlərin, səbirliliyin üçün Allah-tealanın mərhəməti ilə dünəyə gelmişdir. Sənin də başına hörümçəklə külək əhvalati gelmişdir".

Padşah soruşdu: "Hörümçəklə külək əhvalatı necə olmuşdur?..."

Şəhrizad bu yerdə səherin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elez doqquz yüz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, şah vəzirindən soruşdu: "Hörümçəklə külək əhvalatı necə olmuşdur?" Vəzir də dedi:

"Padşah sağ olsun, bil və agah ol ki, bir hörümçək uzaq, özü də hündür darvazanın üstündə özüne ev qurub orada asudə yaşıyırı. O bu yeri ona yetirən, onu qurdıldardan qoruyan Allah-tealaya şükür eləyirdi. Beləcə o bir müddət yaşadı, öz rahatlığı, fasiləsiz ruzi üçün Allah'a şükür elədi, amma yaradan onu sinamaq fikrinə düşüb, həmin yerdən onu götürdü ki, görüsün onun minnətdarlığı, metanəti nəyə dəyər. O, hörümçəyin üzərinə güclü şərq külüyi göndərdi, külək onu

yuvu ile birlikde aparıp dənizə atdı, dalğalar da onu getirib quruya çıxardı, hörümçək xilası üçün Allah-tealaya şükür elədi, küləyi məzəmmət eləmeye başlayıb dedi: "Ay külək, niyə mənim başıma bu işi götirdin, məni yerimdən ayırib buraya gotirməkdən nə xeyir gördün? Mən ki o darvazanın başında öz yuvamda rahatca qorxusuz yaşayırdım".

Külək dedi: "Az məzəmmət ela. Mən səni geri aparıp evvel olduğun rüyaçıtdıraram". Hörümçək də tezliklə öz yerinə qayıdacağı ümidi ilə səbir elədi, ta ki şimal küləyi əsdi, hörümçəyi da geri apardı. Sonra hörümçəyin üzərindən cənub küləyi əsdi, onu götürüb, həmin yuvaya tərəf apardı. Hörümçək yuvasını tanıyb ora girdi.

Biz də padşahın tənhalığını, sebirliliyini nəzərə alıb, ona uzun iller ümidsizlikdən sonra bu oğul bəxş eləyen, dünyada ömür sürməkdən məhrum eləməyən, gözündə yolda qoymayan Allah'a yalvardıq, Allah da onun rəiyyətlərinə rəhm elədi, onlara mərhəmet göstərdi".

Padşah ucadan dedi: "Allaha şükürler, min şükürler olsun! Ondan başqa Allah yoxdur, her şeyi yaradan odur, o öz yaradıcı qüdrətinin ziyasi ilə öz əzəmetini bizi bıldırı! O öz torpaqlarında qullarından kimə istəsə hakimiyət və hökmranlıq verir, çünki o, qullarından kimi özüne xəlifa və yaratdığı məxluqa hökmədar eləmək istəyirse, özü intixab eləyir. Ona rəiyyətləriyle ədaləti olmağı, qanunlara riayət eləməyi, həqiqətə osasın hərekət eləməyi, rəiyyətlərin də işlərində ona və rəiyyətlərə xoş gelən cəhətlərə fikir verməyi hökmünə osasın hərekət eləyənlər səadətə çatıblar, Allahın əmrinə tabedirlər, özü də Allah onları dünyəvi heyatın dəhsətlərindən xilas eləyəcək, gelecek heyatda onlara yaxşı mükafat verəcəkdir, çünki Allah xeyirxah iş görünəri mükafatdan məhrum eləmir. Allahın hökmü ilə hərekət eləməyənlər isə böyük səhvə yol verirlər. Allahın sözüne baxmir, dünyəvi heyati axırətdən üstün tuturlar; nə onların bu dünyada yadda qalan işleri var, nə də axırətdə payları, çünki Allah zorakılıq və zülm eləyen adamlara möhəlat vermir, qullarının da heç birinə etinasızlıq göstərmir. Vəzirlərimiz xatırlatıldılar ki, bizim onlara qarşı ədalətli, onlara xoşrəftər olduğunuza görə Allah bizi də, onlara da öz köməyini əsirgəməmişdir. Onun böyük mərhəmeti üçün ona şükürler olsun. Vəzirlərdən her biri Allahnın ona təlqin elədiyi sözləri dedi. Mən də Allaha şükür eləyirəm, çünki mən tabe bir qulam və mənim üreyim onun əlindədir, dilim onun ixtiyarındadır, onun mənə və vəzirlərə qismət elədiyi nemətlərə, nə olursa olsun, razıyam. Vəzirlərdən her biri bu oğlan uşağı haqqında ağlına gələni danışdı, mən də ümidsizliyin

qalib gəldiyi, etiqadın zəiflədiyi yaşa çatdığını anda yenidən bizi mərhəmet bir-birini əvəz etməsi kimi, hökumət dəyişikliyindən xilas eləyen Allaşa şükürler olsun! Bu həm bizim, həm də sizin üçün böyük mərhəmet idi! Bizim sözlerimizi eşidib, bizi bə usağı bəxş eləyen, ona xilafətdə yüksək mövqə verən Allah-tealaya həmd-sənə eləyək. Biz rica eləyirik ki, onun təşəbbüslerində Allah öz alicənəbli, həlimliyi ilə onu xoşbəxt eləsin, onun yaxşı işlərində ona kəmək eləsin ki, o öz rəiyyətlərinə şah və hökmədar olsun, ədalətlə hərəkət eləsin, öz mərhəmeti, alicənəbli, səxavəti ilə raiyyətlərini məhv olmağa qoymasın".

Padşah sözünü qurtardıqda alımlar və mütfəkkirələr ayağa qalxbı, Allaşa səcdə elədilər, şaha da razılıq eləyib, əlinden öpdüllər, sonra dağlılış evlərinə getdilər. Padşah da öz otağına gedib uşağı gördü, ona xeyir-dua verdi, adını Virdxan qoysdu. Oğlan on iki yaşına girəndə padşah ona elmləri öyrətmək istədi. Şəhərin ortasında ona bir saray tikdi ki, onun da üç yüz altmış otağı var idi. O, uşağı həmin sarayda yerləşdirdi, ona üç mütfəkkir və alim təyin edib əmr verdi ki, gecə-gündüz onunla məşğul olsunlar. Hər otaqda bir gün onunla otursunlar, çalışıslar ki, onun öyrənmədiyi bir elm qalmasın, bütün elmlərdən onun başı çıxın. Onlar hər bir otağın qapısında yazmalı idilər ki, orada oğlana müxtəlif elmlərdən hansını öyrətdilər, həm də elmlərdən onun nə öyrəndiyi barədə hər yeddi gündən bir padşaha məlumat versinlər. Mütfəkkirələr oğlana müraciət eləyib gecə-gündüz məşğololərə fasile vermədən onu öyrətməyə başladılar, bildikləri elmlərdən heç bir şey gizlətmədilər. Məlum oldu ki, uşaqqı çox ağıllı, fərasətlidir, elmləri tez qavramaya qabildir. Əvvəllər heç kəsədə belə qabiliyyət müşahidə olunmamışdır. Alımlar padşaha oğlunun nə öyrəndiyi, nəyi əsaslı surətdə mənimsədiyi barədə hər həftə məlumat verirdilər. Bu zaman padşah özü də müdriklik və nəzakət oxz eləyirdi. Mütfəkkirələr deyirdilər: "Biz heç bir zaman bu uşaq kimi ağıllı sahibi görməmişik! Allah səni bu uşaqla xoşbəxt eləsin, onun həyatından ləzzət almağı sənə qismət eləsin!" Uşağın on iki yaşı tamam olanda o hər bir elmədə on yaxşı νə varsə, hamisini öyrənmişdi, o zamankı alımların və mütfəkkirələrin hamisini tövbə keçmişdi. Mütfəkkirələr onu padşahın yanına gətirib dedilər: "Ey padşah, Allah sonin gözlərinə bu xoşbəxt oğulla nur versin. O, bütün elmləri öyrəndikdən sonra biz onu sənin yanına gətirdik, belə ki, bu zamanın heç bir alımı, ya mütfəkkirə onun nail olduqlarına nail ola bilməmişdir".

Padşah da çox sevindi. Allah-toalaşa daha artıq şükür elədi, ona səcdə eləyib (O, böyükdür, səni də çıxdır!) dedi: "Allahın tükönmez mərhəmətinin şükürlər olsun!" Sonra o, Şimas vəziri çağrırib ona dedi: "Ey Şimas, bil ki, mütefəkkirler mənim yanımı gelib dedilər ki, oğlum bütün elmləri öyrənmişdir, elmlər arasında eləsi yoxdur ki, o öyrənməmiş olsun, belə ki, bu cəhdəndə özündə əvvəlkiləri tövb keçmişdir. Son buna no deyə bilərsən, ey Şimas?" Şimas Allaha həmd elədi (O, böyükdür, səni də artıqdır!), padşahın əlini öpüb dedi: "Yaqut uca dağın başında da olsa, ola bilməz ki, çırq kimi parlamasın, sənin oğlun isə mirvaridir, müdrik olmasına da cavanhlığı mane ola bilmir. Ona bəxş elədiyi bu nemət üçün Allaha şükürlər olsun! Allah-təala istəsə, sabah mən görkəmli alimləri, əmirləri toplayaram, məclisdə ondan sorğu-sual eləyərəm, görüm o ne bili..." Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcı qoydu.



El ki doqquz yüz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirler ki, Cilliad şah Şimasın sözlərini eşidəndə hazırlıq alımlar, fərasətlə əyanlara, eləcə də mahir mütefəkkirlərə ömr elədi ki, sabah şah sarayına gəlsinler, onlar şahın qapısı ağızına toplaşanda, içəri girməyə izin verdi. Sonra Şimas vəzir gəlib şahzadənin əllərindən öpdü, şahzadə də ayağa qalxıb Şimasa səcdə elədi. Şimas ona dedi: "Hansi vəhi heyvan olursa olsun, aslan balası ona səcdə eləməməlidir, zira, görünməmişdir ki, işiq qarənlığa qovuşa". Şahzadə dedi: "Aslanın balası şahın vəzirini görüb səcdə elədi". Şimas sösləndi: "De görüm, əbədi və hürr olan nədir, onun iki varlığı nədən ibarətdir və onun iki varlığının əbədilik nədir". Cavan bele cavab verdi: "Əbədi və hürr olan Allahdır (O, böyükdür və şəni də ucadır!), çünki o, başlangıcı olmayan birinci və sonu olmayan axırındır. Onun iki varlığı isə dünyəvi həyat və axırətdir. Onun iki varlığında əbədilik axırətin ləzzətidir". Şimas dedi: "Dediklərin doğrudur, mən də bunu səndən qəbul eləyirem, ancaq mən istərdim ki, sən mənə deyəsən görüm, haradan bildin ki, bir varlıq dünyəvi həyatdır, biri də axırət?" Cavan belə cavab verdi



“Dünyəvi həyat yaradılmışdır, özü də heç bir varlıqdan əmələ gəlməmişdir, onun məşəyi ibtidai varlıq doğru gedir, ancaq o tez keçən bir məshhundur, özü də onda əllərin mükafatı olmalıdır, bu isə fani olan bir şeyin bərpasını toləb eləyir. Axırət isə ikinci varlıqdır”. Şimas dedi: “Dediklərin doğrudur, mən də bunu səndən qəbul eləyirəm, ancaq mən istərdim ki, sən mənə deyəsən görüm, haradan bildin ki, axırətin ləzzəti iki varlıqda olan əbdiyyətdir?”

Oğlan belə cavab verdi: “Mən bunu ondan bildim ki, axırət əmələrə mükafat verilən iqamətgahdır, onu əbdi varlıq hazırlamışdır”. Şimas bunu eşitkədə dedi: “Mənə de görün bu dünyadan adamlarından kim öz əməlləri üçün tərifə layiqdir”. Oğlan cavab verdi: “Axırəti dünyəvi həyatdan üstün tutanlar”. Şimas soruşdu: “Bəs axırəti dünyəvi həyatdan üstün tutan kimdir?” Oğlan dedi: “O adam ki, tənha evde olduğunu, yalnız ölmək üçün yarandığını, öləndən sonra haqq-hesab verəcəyini bilir və başa düşür ki, birisi bu həyatda əbdi, həmisişlik saxlanısaydı, dünyəvi həyatı axırətdən üstün tutmadı”.

Şimas soruşdu: “Mənə danış görüm bu dünyasız axırət varmı?” Oğlan dedi: “Bu dünyası olmayanın axırəti də yoxdur. Ancaq mən belə hesab eləyirəm ki, dünyəvi həyat, onda yaşıyanlar və onların yönəldikləri axırət o kəndlərin əhalisine bənzəyir ki, onlar üçün əmir dar bir ev tikdirmiş, onları həmin evə doldurmuş və bir iş görməyi onlara əmr etmiş, hər birinə müəyyən vaxt vermiş, hərosinə bir nəzarətçi təhkim etmişdir. Tapşırılan işi yerinə yetirənləri nəzarətçi dər evdən çıxarı, tapşırılan işi yerinə yetirməyən adam isə müəyyən olummuş vaxt qurtardıqdan sonra cazaqlandırılır. Elə bu anda birdən həmin evin çatdaqlarından bal axmağı başlamışdır və adamlar bu balı yeyib, onun dadını, şirinliyini duydular üçün onlara tapşırılmış işi ləngitməyə başlayırlar, onu öz çiyinlərindən ataraq, çəkəcəkləri cəzəni bilo-bilo, keçirdikləri sixinti və müsibətə dözməyə başlayır, azacıq şirinliklə kifayotlənlərlər. Onlara təhkim olunmuş adam isə, onlardan hər birinin vaxtı çatdıqda həmin evdən çıxarı. Biz bilirik ki, bu dünya elə bir iqamətgahdır ki, nəzərlər oraya dikilmişdir, orada olanlar üçün son müddət təyin edilmişdir və bu dünyadakı kiçik zövqü elədə eləyon, ruhunu ona bağlayan adamlar məhv olanlar sırasında ola-caqlar, cünki onlar bu dünyani axırətdən üstün tuturlar. Amma o adamlar ki axırəti bu dünyadan üstün tuturlar və kiçik zövqə göz dikmirlər, onlar xoşbəxtlər sırasında olacaqlar”.

Şimas dedi: “Bu dünya və axırət haqqında indi sənin dediklərini mən dinlədim, bunu da səndən qəbul eləyirəm, ancaq mən görmüşəm

ki, onların hər ikisi insan üzərində hakimdir, özü də onlar müxtəlif olsalar da, insan onları labüb olaraq birlilikdə qane etməlidir. Əgər qul qida axtarmağa gedərsə, bu onun qayıdağı yerdə ruhuna zərər yetirər: o, axırətə üz çevirirəsə, bu onun bədənində zərər yetirər və çərəsiz olan bir işi bər dəfədə yerinə yetirmək üçün onun yolu olmaz”.

Oğlan belə cavab verdi: “Bu dünyada yaşamaq üçün azıqə əldə eləyənləri qida gələcək həyata möhkəmlədir. Mənim fikrimcə, dünyə və axırəti iki şaha – ədalətli və ədalətsiz şaha bənzəyir. Ədalətsiz şahın torpağı ağaclar, meyvələr, bitkilərlə dolu idi. Həmin şah tacirlərden birini belə buraxmur, pullarını da, mallarını da əllərindən alır, onlar da buna dözdürülər, cünki qidalanmaq üçün həmin torpağın məhsuldarlığından istifadə eləyirdilər. Ədalətli şaha göldikdə, o, öz torpağının əhalisindən birinə çox pul verib, ədalətsiz şahın məmlekətinə gəndərir ki, verdiyi pullara cəvahirat alsın. O adam pulları götürüb yola düşür, həmin məmlekətə daxil olur. Şah deyirler: “Sənin məmlekətinə çoxlu pulla bir tacir gəlibdir, burada o pullara cəvahirat almaq isteyir”. Şah o adamı hüzura götürməyi əmr eləyib ondan soruşur: “Sən kimsən, haradan gəlmisin, sən mənim məmlekətimə kim gotirmişdir, sənə nə lazımdır?” Həmin şəxs belə cavab verir: “Mən filan-filanın məmlekətindən gəlmİŞəm. Oranın şahı mənə pul verib sənin məmlekətində cəvahirat almağı əmr eləyibdir, mən də onun əmrinə tabe olub gəlmİŞəm”. Şah deyir: “Vay sənin halına! Məgar sən bilmirsən ki, mən öz məmlekətimin sakinlərinə nə divan tuturam? Mən hər gün onların pullarını əllərindən alıram. Bəs necə olur ki, sən pulla mənim yanımı gəlirsən, özü də filan vaxtdan mənim məmlekətimdəsan?” Tacir deyir: “Bu pullar mənim deyil, bunları mənə tapşırıblar, gərək sahibinə çatdırıram”. Şah deyir: “Bu pulları verib canını satın almayıncı, mən sənə məmlekətimdən azıqə götürməyə icazə vermərəm...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz onuncu gecə oldu, Şəhrizad nağılm dalını da nişanlaşdırmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, ədalətsiz şah onun məmlekətində cəvahirat almaq isteyən tacire

deyir: "Bu pulları verib canını satın almayınca mənim məmləkətimde azıqə ala bilməyəcəksən, məhv olacaqsan". Bu zaman o adam öz-özüne deyir: "Mən iki şahin arasında qalmışam! Biliyim ki, bu şahin ədalətsizliyi onun məmləkətində yaşayışlarının hamisini əsildir. Mən onu məmənnün eləməsəm, məhv olacağam, pullarım da əlimdən gedəcək. Bu labbüddür: mənə lazımlı olanı əldə eləyə bilməyəcəyəm. Pulların hamisini ona versəm, pulun sahibi şah məni öldürdüruzəkdir. Bu da labbüddür. Mənim hiylə işlətməkdən başqa çarom yoxdur. Mən bu pulların az bir hissəsini şaha verib, onunla bu padşahi razı salaram, həm özümü, həm də qalan pulları xilas eləyərem. Mən istədiyim cəvahiratı alanacan bu bərəketli məmləkətdən özüma erzəq götürürəm, özü da belə çıxar ki, şah ona verəcəyim pulla kifayatlısan. Mən bu məmləkətdə öz payımı götürüb, pul sahibinin istədiyi şeylə onun yanına gedərəm. Mən ondan elə ədalət, elə mərhəmət gözləyirəm ki, bu şahın alırdığı pullar üçün çəkçəcəyim cəza dehşətli olmaz, xüsusən veriləcək pul az olarsa".

Sonra tacir şaha səadət arzulayıb deyir: "Ey şah, mən bu pulların az hissəsini verib, sənin məmləkətinə gələn gündən gedən günəcən özümü satın alıram".

Şah onun bu təklifini qəbul eləyir, bir illiyə öz yolu ilə getməyə icazə verir. Həmin adam özünün bütün pullarına cəvahirat alıb ağasının yanına gedir. Pullu adam bu dünyada nemət axtaran adama bənzəyir, ondakı pullar da insan hayatına. Mən bunu görəndə başa düşdüm ki, bu dünyada azıqə axtaran adam nə eləməlidir: bir gün belə buraxmadan axırətə can atmalıdır. Onda məlum olar ki, o, dünyəvi həyatını təmin etmiş, bərəketli torpaqdan aldığı almış və yaşıdığı müddədə axırətə can atmaqla, axırıti de təmin etmişdir".

Şimas dedi: "Mənə deyin görüm, bədən və ruhun mükafatı və cəzası eynidirmi, yoxsa, ceza yalnız ehtirashlılar və günahkarlarla aididir?"

Oğlan belə cavab verdi: "Ehtiras və günahkarlıq mükafata səbəb olur, cüntü ruh onlardan yorulur və üz döndərir, onlardan tövbə eləyir. Hakimiyət isə istədiyini eləyenlərin əlinidədir və şeylər öz əksliyinə görə fərqlənir. Ancaq bədən üçün qida zəruridir, ruhsuz bədən də yoxdur, ruhun təmizliyi – dünyəvi həyatdakı niyyətlərin təmizliyində və axırətdə faydalı olacaq bir şeyin qayğısına qalmaqdadır. Bədən və ruh – bir mərc qacışında iki ata, bir döşden süd əmmişi iki uşağa və iki şərikkə bənzəyir. Ümumi cəhət niyyətə müvafiq izah olunur, bədənlə ruh əməllərinde, mükafat və cəzalarda şərikdirlər".

Bunun timsalını korla şılın sərgüzəstində görmək olar. Bir bağ sahibi onları öz bağına gotırır, orada heç bir şeyi korlamamağı, zərərlə bir iş görməməyi onlara əmr eləyir. Həmin bağda meyvələr dəyəndə şil kora deyir: "Səni dərde düşəsen! Mən yaxşı meyvələr görürem, ancaq onları yemək üçün gedə bilmirəm. Dur ayağa, sənin ayaqların sağlamdır, meyve götür, yeyək". Kor ona bele cavab verir: "Səni dərde düşəsen! Mən meyvə haqqında fikirləşmirdim, sən mənim yadıma saldın, mən dərə bilməyəcəyəm, çünki meyvələri görmürem. Onları ne yolla əldə eləyək?"

Onlar beləcə dənisiqlişlər vaxt bağın nəzarətçisi onların yanına gəlir (o isə səriştəli adam id), şil ona deyir: "Səni bələyə gələsən, ay nezəretçi! Mən meyvələrdən bir qəder yemək istəyirdim, ancaq özün görürsən bizi nə vəziyyətdəyik: mən şiləm, yoldaşım də kوردur, heç bir şey seçmir. Biz nə hiylə işlədək?" Nəzarətçi deyir: "Vay sizin halınız! Məgər bilmirsiniz ki, bağ sahibi sizə təpsirib, bağ'a zərər yetirə bilən iş tutmayışınız!" Şikəstlər dedilər: "Bu meyvələri dərib yemək lazımdır. De görüm sən nə kələk bilirsən?"

Nəzarətçi başa düşür ki, onlar öz fikirlərindən el çəkməyəcəklər, onlara deyir: "Kələk budur ki, ay şil, kor ayağa qalxb soni dalına alsın, sənilən birge ağaca yaxınlaşın, sən də əlin çatan meyvələri dərəsən". Kor qalxb şili dalına alır, şil də onu düz yola yönəldir, gelib bir ağaca çatırlar, şil xoşuna gələnləri dərməyə başlayır. Bağdakı ağacları korlayananca bu onlara bir adət olur. Qəfletən bağ sahibi gelib onlara deyir: "Vay sizin halınız! Bu nə hərəkətdir?! Məgər səi mənə söz vermədinizmi ki, bağda heç bir şeyi xarab eləməyəcəksiniz?" Əlliər deyirlər: "Sən bilirsən ki, bizim əlimiz heç bir şeyə çatmaz, cüntü birimiz şılık, birimiz də kor, o da heç bir şey görmür. Bizim günahımız nədir?" Bağ sahibi deyir: "Elə bilirsən ki, sizin nə fikirləşdiyinizi, mənim bağımı necə korladığınızı mən bilmirəm! Elə bil gəzümün qabağındadır, ay kor, sen ayağa qalxb şili dalına alımsan, o sənə yolu göstərib, sən onu ağacın yanına getirmisən".

Sonra bağ sahibi onları bork cəzalandırıb bağdan çıxarırlar.

Kor bədənə bənzəyir, cüntü bədən yalnız ruhun köməyi ilə görülür, şil isə bədənin köməyi olmadan hərəkət eləməyen ruha bənzəyir. Bağ gəldikdə, qula əvəzi verilən əməllərə bənzəyir. Nəzarətçi isə yaxşılığı çağırın, pislikdən çekindirən algə bənzəyir. Bədənlə ruh cəzaya və mükafata şərikdirlər".

Şimas dedi: "Sən haqlısan, sənin sözlerini də qəbul eləyirəm, de görüm, alimlərdən hankısı tərife layiqdir?". Oğlan belə cavab verdi:

"Allahı tanıyan və biliyindən fayda verən alim". Şimas soruşdu: "Bəs o kimdir?" Oğlan da onun cavabında dedi: "Öz ağasından mərhəmət axtaran, onun qəzəbindən çəkinən". Şimas soruşdu: "Onlardan hankısı hamidən yüksəkdir?" Oğlan cavabında dedi: "Allah haqqında daha çox məlumatı olan". Şimas soruşdu: "Onlardan hankısı daha çox sinanmışdır?" Oğlan cavab verdi: "Biliyinə əsasən hərəkət eləyib, səbirlili olan". Şimas dedi: "De görüm, onlardan hankısı hamidən yumaşqıqlıbdır?" Oğlan cavab verdi: "Hamidən çox ölməye hazırlaşan, Allahı xatırlayan, hamidən az ümidi var olan, çünkü ölümün dəhşətlərini özüne yaxın gəlməyə yol verən adam şəffaf güzgüyə baxan adama benzəyir: o, həqiqəti bilir, özü də güzgү getdikcə şəffaf və parlaq olur". Şimas soruşdu: "Hansi sərvət daha gözəldir?" Oğlan cavab verdi: "Səma sərvəti". Şimas soruşdu: "Səma sərvətlərindən hankısı daha gözəldir?" Oğlan cavabında dedi: "Allahı mədh eləyib tərifləmək". Şimas soruşdu: "Yer sərvətlərindən hankısı daha yaxşıdır?" Oğlan cavab verdi: "Yaxşılıq eləmək..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

### 911-ci gecə



Elə ki doqquz yüz on birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Şimas sahəzadən soruşdu: "Yer sərvətlərindən hankısı daha yaxşıdır?" Oğlan cavabında dedi: "Yaxşılıq eləmək". Şimas səsləndi: "Sen düz dedin, mən sənin bu sözlerini qəbul elədim. Mənə üç müxtəlif qabiliyət: bılık, düşüncə və dərrakə haqqında danış, həm də de görüm onları özündə birləşdirən nədir?" Oğlan cavab verdi: "Bılık - öyrənməkdən, düşüncə - taciribdən, dərrakə - fikirləşməkdən meydana gəlir, onların da olduqları, birləşdikləri yer ağıldı. Bu üç keyfiyyət kimdə birləşmişsə, o adam kamildir, bunlara bir də Allah qorxusunu eləvə eləyənlər də məqsədə çatmışlar".

Şimas dedi: "Sen haqlısan, mən də sondən bunu qəbul eləyirəm. Mənə bılık, düzgün mühakimə yürüdən, fərasətli, parlaq aqla malik böyük mütəfəkkir haqqında danış - onun sövqü və ehtirası mənim xatırladığım xüsusiyyətlərini dəyişdirərməm!"

Oğlan belə cavab verdi: "Bu iki keyfiyyət insana hakim kəsildikdə onun biliyini, aqlını, düşüncəsini, dərrakosunu dəyişir, o, çox fərasətli olduğu üçün ovdan çəkinən, səmanın dərinliklərində qalan yırtıcı qartala benzəyir. Həmin qartal belə bir vəziyyətdə olan zaman birdən tor qurmaqdə olan insanı görür. Həmin şəxs torları qurub qurtardığı zaman onlara bir parça et qoyur. Qartal o eti görür, tamah və ehtiras ona qalib gəlir, o da torlarda gördüklerini, torlara düşən quşların acı aqibətini unudur, göyün dərinliyindən aşağı sıyıqçı, etin üstünə düşür, torlarda dolasıb qalır. Ovçu gəlib qartalı torda görəndə çox tövəccüblənib deyir: "Mən torları qurdum ki, onlara gəyörçinlər, ya da gəyörçinlərə bənzər zəif quşlar düşsün, bəs necə oldu ki, bu qartal düşdü?"

Deyirler ki, ağıllı adamı ehtiras və tamah bir şeyə təhrik eləyəndə, o adam bunun noticələrini ağılla, başla fikirləşir, özü də özünü onların rövənqələndirdiyi şeylərdən müdafiə eləyir, tamah və ehtirasə ağılla qalib gəlir. Ehtiras və tamah insanı bir şeyə tohrıq elədikdə, o, aqlını mahir at süren kimi özünə ram etməlidir, - mahir süvari aramsız ata mindiyi zaman, at özünü düzəldib, süvarının istədiyi kimi gedənəcən onun cilovunu möhkəm dartır. İnsan səfəhdirsə, aqlı, öz düşüncəsi yoxdursa, işlər onun üçün aydın deyilsə, tamah və ehtiras ona hakim kəsilirse, o, ehtiras və tamaha əsasən hərəkət eləyir, özü də məhv olanlar sırasına daxil olur. Adamlar arasında da öz vəziyyətinə görə ondan pisi yoxdur".

Şimas dedi: "Dediklərində haqlısan, mən də bunu sondən qəbul elədim. Danış görüm, no zaman bılık faydalı olur, özü də ehtirasla tamah zərərsiz eləyir". Oğlan cavab verdi: "Bılık və aql sahibi onlar axırətə varmağa can atlığı zaman istifadə eləyir, çünkü aql və biliyin hər ikisi faydalıdır, lakin onların sahibi onlardan dünyəvi nemətlərə nail olmaq üçün yalnız qida əldə etməyə zəruri olan qədər istifadə eləməlidir. Qoy o bu dünyanın şerini özündən uzaqlaşdırınsın, axırət üçün bılıklı ağıldan istifadə eləsin".

Şimas dedi: "Mənə de görüm, insan üçün on layiqli şey nədir və öz ürəyini ne ilə məşğul eləməlidir". Oğlan belə cavab verdi: "Pak əməllərlə". Şimas soruşdu: "İnsan belə eləyirsə, onu Allahdan ayıran nədir? Onun üçün zəruri olan qidani necə əldə eləməli?" Oğlan dedi: "Gecə-gündüzdə onun üçün iyirmi dörd saat vardır. O bunun bir hissəsini azıqə xartamaşa, bir hissəsini dincəlməyə və istirahətə, qalanını isə bılık əldə etməyə sərf etməlidir, çünkü əgər insan ağıllıdrsa, amma biliyi yoxsa, bitki əkmək vəbecərmək üçün yeri olmayan bərəkətsiz

torpağı bənzəyir. Onu becməməyə hazırlamasan, əkməsən, onların faydalı bəhrəsi olmaz, torpağı hazırlayıb əksən, gözəl bəhrə verər. Biliksiz adam da elədir – onda bilik əkilmədikcə, ondan fayda olmaz, çünki onda bilik əkilib, bəhrə verəcəkdir”.

Şimas dedi: “Mənə məzmunsuz bilik barədə danış, o necədir?” Oğlan cavab verdi: “O, heyvanın biliyiñə bənzəyir. Heyvan yemək, içmək, ayıq qalmaq vaxtını bilir, ancaq onun ağılı yoxdur”. Şimas dedi: “Sən buna qısa cavab verdin, ancaq mən sənin dediklərini qəbul edədim. De görüm, mən özümü sultandan necə qorunmalıyam?” Oğlan belə cavab verdi: “Onun sənin üstünə ayaq almasına yol vermə”. Şimas soruşdu: “Onun üstümə ayaq almasına necə yol verməyə bilərəm ki, mən onun ixtiyarındayam, işlərimin cilovu onun əlinindədir?” Oğlan dedi: “Sən ona görə onun ixtiyarındansan ki, ona borclusən, ona olan borcumu vermişsənse, son onun ixtiyarında deyilsən”. Şimas soruşdu: “Padşahın qarşısında vezirin vezifələri nədən ibarətdir?” Oğlan dedi: “Vezirin borcu gizli və ya aşkar işdə səmimi məsləhət vermek, say göstərmək, sağlam mülahizə söylemək, onun sirlərini saxlamaq, padşahın bilməsi vacib olan heç bir şeyi ondan gizlətmək, padşahın ona tapşırıldığı işi yerinə yetirəndə sehənkarlıq göstərməməkdir. Vəzir hər vasitə ilə padşahın mərhemətinə nail olmağa çalışmalı, onun qəzəbindən özünü qorunmalıdır”.

Şimas dedi: “Danış görüm, vezir padşahla necə rəftar eləyir?” Oğlan belə cavab verdi: “Hərgah sən padşahın vezirisənse, özü də ondan xəter görmək istəmirsinse, onda sənin ona diqqətin artıq, danışığın onun ümidi etdiyindən daha bəlağətli olmalıdır, ehtiyacın haqqında xahişin padşahın yanındakı mövqeyinə uyğun olmalıdır. Gözlə, özünü padşahın sənənə layiq görmədiyi mövqeyə qaldırma, çünki bu sənin tərəfindən ədəbsizlik hesab olunar. Onun həlimliyi səni aldatsa, sen də özünü padşahın sənənə layiq görmədiyi mövqeyə qaldırsan, vəhi heyvanları tutub dərisini soyan, ətinin də atan ovçuya bənzəyərsən. Bir gün ovçunun atları tökdüyü yerə bir aslan gelir, leşləri yeyir. Aslan o yerlərə tez-tez gəlməye başlayır, ovçuya öyrəşir, özü də ona bənd olur. Ovçu ona et atr, elini aslanın belinə silməyə başlayır, aslan da razılıq olaməti olaraq quyuğunu bulayır. Ovçu aslanın ona etibar etdiyini, ona öyrəşdiyini, ona itaet etdiyini görənde öz-özünə deyir: “Bu aslan mənə ram olubdur. Mən onun üzərində hökmranam. Belə hesab eləyirəm ki, gərək onun belinə minib, başqa heyvanlar kimi, onun da dərisini soyam”.

Ovçu cüretlənir, aslanın belinə sıçräib, onu ələ almaq istəyir. Aslan ovçunun nə elədiyini görəndə çox qəzəblənir, pəncəsini qaldırıb ovçunu elə vurur ki, sümükleri onun bağırışlarına keçir. Sonra ovçunu qabaq pencəlerinin altına alıb, parça-parça eləyir.

Mən bundan bildim ki, vəzir padşahın qarşısında özünü onun hərəkətlərinə müvafiq aparmalı, mülahizəsinin üstünlüyünə görə həddindən artıq cüretli olmalıdır ki, padşahın ona münasibəti dəyişilməsin”.

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımqıq qoydu.



Elə ki doqquz yüz on ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, nağıl eləyirlər ki, Cilliad şahın oğlu vəzir Şimas dedi: “Vəzir padşahın qarşısında özünü onun hərəkətlərinə müvafiq aparmalı, mülahizəsinin üstünlüyünə görə həddindən artıq cüretli olmamalıdır ki, padşahın ona münasibəti dəyişilməsin”. Sonra Şimas dedi: “Mənə de görüm, padşahın nəzərində vəzir nə ilə müzəyyəndir?” Oğlan cavab verdi ki: “Ona etibar olunmuş tapşırığı səmimi məsləhət, sağlam mühakimə yolu ilə icra eləmək, padşahın əmərlərini də yerinə yetirmək”. Şimas dedi: “Padşahın qəzəbindən özünü gözləmek, onun mərhmətinə qazanan işlər görmək, verilmiş tapşırığa ürkədən əməl elemək barəsində sənin xatırlatdıǵına gəldikdə, bunlar məcburi işlərdir. Ancaq mənə de görüm, padşah yalnız zülm, ədaletsizlik və zorakılıq elədiyi zaman razı qalırsa, onda vəziyyətdən necə çıxmalı? Vəzir homin qəddar padşahı ünsiyətə sinmişsa, belə bir vəziyyətdən necə çıxısn? Hərgah onu ehtiraslardan, şəhvətdən və pis fikirlərdən çekindirmək istəsə, bunu bacarmasa, onun ehtiraslarına qurşansa, pis fikirlərini də yaxşı qələmə versə, axı bunun ağırlığını özü çökər, rəiyyətlərə də düşmən olar. Bu barədə sən nə deyə bilərsən?”

Bunun cavabında oğlan dedi: “Ey vəzir, çətinlik və günah haqqında sənin xatırlatdıǵın yalnız o zaman baş verir ki, vəzir padşahın elədikləri sehv'lərə şərik olur. Ancaq padşah vəzirden bu barədə məsləhət istədiyikdə, vəzir haqq və ədalet yolu ona göstərməli, zülm və zorakılıqlıdan onu çekindirməli, rəiyyətlərlə yaxşı roftarın nə demək

olduğunu ona başa salmalı, buna görə olacaq mükafatla onu cəzb etmeli, işlenmiş günah üçün məcburi cəzadan onu çəkindirmelidir. Padşah razı qalsa, bu sözlərə qulaq assa, deməli, vəzir istediyinə nail olmuşdur, yoxsa onda vəzirin padşahdan ayrılmadan savayı başqa çarəsi yoxdur, çünki hər ikisinin xilası ayrılmadıdır”.

Vəzir xahiş elədi: “Mənə daniş görüm, padşahın rəiyyətlər qarşısında vezifəsi, eləcə də rəiyyətlərin padşah qarşısında vezifələri nədən ibarətdir”. Oğlan belə cavab verdi: “Qoy o nə əmr eləyirse, rəiyyətlər təmiz niyyətə yerinə yetirsinlər, həm də padşahın da, Allahın da, rəsulunun da istəklərinə təbe olsunlar. Rəiyyətlər qarşısında padşahın vezifələri onların əmlakını, hərəmxanalarını qorumaqdan ibarətdir. Eləcə də rəiyyətlər padşaha diqqət yetirməli, təbe olmalı, canlarını ondan əsirgəməməli, ona layiqinçə hörmət eləməli, onlara göstərdiyi ədalət və yaxşılıq üçün ona gözəl mədhələr deməlidirlər”.

Şimas dedi: “Padşahların və rəiyyətlərin vezifələri haqqında mənim suallarımı sen izah elədin. Mənə de görüm, sənin dediklərindən başqa da rəiyyətlər qarşısında padşahın vezifələri vardır mı?” Oğlan dedi: “Bəli, rəiyyətlərin padşah üzərində ixtiyarı padşahın rəiyyətlər üzərindəki ixtiyarından daha çoxdur, çünki rəiyyətlərin hüququna etinasılıq, padşahın hüququna etinasılıqlan daha zərərlidir, ona görə ki, yalnız rəiyyətlərin hüququna etinasılıq üzündən padşah məhv olur, onun hökmranlığına və xoşbəxtliyinə son qoyulur. Kim hakimiyət hüququna malikdirse, üç şəyi unutmamalıdır: dini işlərdə qaydanı gözləməli, rəiyyətlərin işlərində qaydanı gözləməli və idarəetmə işlərində qaydanı gözləməlidir. Bu üç şəyi o unutmursa, hökmranlığı davam edir”.

Şimas dedi: “Bir mənə de görüm, rəiyyətlərin işlərini qaydada saxlamaq üçün padşah necə hərəkət etməlidir?” Oğlan belə cavab verdi: “Onların haqqını vermekle adetlərinə əməl eləməli, onları öyrətmək üçün alımlərdən və mütəfəkkirlərdən istifadə etməli, habelə onların bəresində ədalətli hökm verməli, qan axıdılmasına yol verməməli, onların əmlakına toxumamalı, onların əzab-əziyyətlərini yüngülləşdirməli və qoşunu möhkəmlətməlidir”.

Şimas dedi: “Mənə daniş görüm, vəzirin qarşısında padşahın vezifələri nədən ibarətdir”. Oğlan dedi: “Üç sobəbə görə adamlardan heç birinin qarşısında padşahın vəzir qarşısında vezifədən böyük vezifa yoxdur. Əvvələn, ona görə ki, vəzirin fikri səhəv olduqda padşah məhv olur, vəzirin fikri sağlam olduqda isə hamı üçün – padşah üçün

də, rəiyyətlər üçün də faydalı olur; ikincisi, ona görə ki, adamlar padşah yanında vezirin mövqeyinin nə qədər yaxşı olduğunu bilirlər və rəiyyətlər ona ehtiramla, hörmətlə baxır, onun sözünə qulaq asırlar; üçüncüüsü, vezir padşahdan və rəiyyətlərdən bu hörməti gördükde, onların nifrət elədikleri işləri redd etəyir, onların xoşlarına gələn işləri yerinə yetirir”.

Şimas dedi: “Padşahın vəziri, rəiyyətlərin xüsusiyyətləri haqqında mənə dediklərini dinlədim və qəbul etdim. De görüm dili yalan, axmaq sözər danişmağa, həddini aşmağa, söyməyə qoymamaq üçün na etməli”. Oğlan belə cavab verdi: “İnsan yaxşılıqlandan və mərhəmətdən başqa heç bir sey haqqında danişmamalı, ona aid olmayan bir şey barəsindən söz deməməlidir. O, söyüşdən əl çəkməli, hər hansı bir şəxsden düşməni haqqında eşitdiyi sözləri öz danişığında işlətməməli, öz dostu və ya düşməni üçün sultanın yanında bədəbəxtlik artxarmamalı, Allahdan başqa heç kəsden yaxşılıq gözləməməli və onun pisliyindən qorxmamalı; heç kəsin qüsürunu xatırlatmamalı və bilmədən danişmamalıdır ki, Allah qarşısında günah, insanların da nifrətini qazanmasın. Bil ki, söz oxa bənzəyir: o sancılanda, hər kəs onu geri qaytara bilməz. Vəzir öz sərrini faş eləyə bilən adama aqmamalıdır, çünki çox zaman özünün gizli qaldığına arxayın olduğu sərrin açılması ona zərər yetirir. O, sərrini düşmənindən çox dostundan qorunmalıdır, həqiqətən, sərrin gizli saxlanılması bütün adamlar üçün etibarlı bir işə eməl etmək deməkdir”.

Şimas dedi: “Mənə qohum-qardaş və yaxın adamlarla rəftar eləyəndə ədəb və nəzakət haqqında danış”. Oğlan səsləndi: “Adəm övladına yalnız ədəb və nəzakət dinclik gətirə bilər, ancaq insan qohum-qardaşı ilə layiq olduqları kimi rəftar elədiyinə görə dostları ilə də layiq olduqları kimi rəftar etməlidir”.

Şimas dedi: “Mənə daniş görüm qohum-qardaşla necə rəftar etməli”. Oğlan belə cavab verdi: “Valideynə gəldikdə, burada itaət, danışqıda nəzakət, rəftara gəldikdə, burada yaxşı məsləhət budur ki, pul məsələsində sexavət, yaşamağa kömək, onların sevincinə sevinmək, buraxdıqları səhvlerdə güzəştə getmək lazımdır. Dostlar o adamdan bunu gördükdə, onu en ezziz adamları kimi qarşalayırlar, ondan canlarını belə əsirgəməzlər. Hərgəl sən dostuna inanırsansa, ona qarşı sexavətli ol, bütün işlərində ona kömək elə...”

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu-



Ela ki doqquz yüz on üçüncü gecə oldu, Şəhrizad nağılin dalmış danışmağa baslayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirler ki, Cilliad padşahın oğlu vezir Şimasın yuxarıdakı suallarına cavab verəndən sonra vezir Şimas dedi: "Mənim fikrimcə, dostlar iki cür olur: inanılmış dostlar, bir də ünsiyət dostları. İnanılmış dostlara gəldikdə, onlar sənin dediyin kimi olmalıdırlar, mən isə sənən o biriləri, yəni ünsiyət dostları haqqında soruşuram". Oğlan dedi: "Ünsiyət dostlarına gəldikdə, son onlarda zövq-sofa, xoş rəftar, sözlərində nəzakət və gözəl ünsiyət görürsən. Bu zövq-səfəni dayandırma, ancaq sən də onlara onların sənə verdiyini ver, onlar səninlə necə rəftar eləyirlərsə, sən də onlara elə rəftar elə, üzün şad, sözlərində nəzakət olsun, o zaman həyatın xoş keçər, sözlərini də onlar qəbul eləyörələr".

Şimas dedi: "Biz bütün bu işləri bildik. Mənə Allahan öz yaratdıqlarına təyin elədiyi qismət barəsində danış. Bu qismət, insanlar və heyvanlar arasında böülüsdürümüşdür, hər keşin ömrünün axırına can öz qisməti vardırı? Məsələ belədirse, onda azuqə axtaranı nə vadar eləyir ki, onun üçün müəyyən edilmiş azuqənin, zəhmət çəkib çalışmasa da, labüb ona çatacağıni bila-bila, yənə də zəhmət çəkib onu əldə eləməye can atır? Bu onun üçün müəyyən edilməmişsə, o, həddindən artıq çalışsa da, istədiyini əldə eləyə bilməyəcəkdir. O bu cidd-cəhdən el çəksinmi, öz Tanrısına bel bağlayıb bədəninə və ruhuna dincilik versinmi?" Oğlan dedi: "Biz belə hesab eləyirik ki, hər keşin öz qisməti və müəyyən edilmiş müddəti vardır. Lakin hər bir qisməti əldə eləməyin yolu və üsulu vardır. Axtaran adam axtarışı dayandırıqda axtarışdan istirahət eləyir, amma bununla birlikdə öz qismətini axtarmaq lazımdır. Qismət axtarınlar iki cür olur, onlar ya qismətlərini alırlar, ya da ondan məhrumdurlar. Qismətinə alanın istirahəti iki səbəbdən olur: biri odur ki, o öz qismətini almışdır, biri də odur ki, onun cəhdlerinin nəticəsi terifləyidiqdir; qismətdən məhrum olanın istirahəti isə üç səbəbdən irəli gelir: öz qismətini axtarmağa hazır olmaqdan, adamlara yük olmaq istəməməkdən və məzəmmət edilərkən məsuliyyətdən xilas olmaqdan".

Şimas dedi: "Mənə de görüm, azuqə axtarmaq üsulları hansılardır?" Oğlan belə cavab verdi: "İnsana Allahın icazə verdiyi üsullar rüxətili sayılır, Allahın qadağan elədiyi üsullar isə qadağandır (Allah böyükdür, onun şəni də ucadır)".

Onlar bu həddə çatanda aralarında gedən səhbət kəsildi. Sonra Şimas, eləcə də orada olan mütəfəkkirləraya qalxdılar, oğlana səcdə elədilər, onu təriflədilər, göylərə qaldırdılar, atası onu bağırna basdı, sonra onu padşahlıq taxtına əyləndirdi bədi: "Mənə oğul verən, sağ ikən onunla gözlerimə nü verən Allaha şükrülər olsun!"

Sonra oğlan, şəxsən Şimasə, eləcə də orada olan mütəfəkkirə dedi: "Ey dini məsələləri yaxşı bilən mütəfəkkir, Allah mənə biliklərin yalnız az bir qismini açmış olsa da, hər halda sənin soruştuqların haqqında menim verdiyim cavabları məndən qəbul eləyərkən sənin nə məqsəd güddüyüni mən başa düşdüm ki, cavab verərkən mənim haqlı olduğumun və ya səhv elədiyimin fərqi yoxdur, ola bilsin ki, sən mənim səhvərimi bağışlamışsan. Mən səndən elə bir şey haqqında soruşmaq istəyirəm ki, onun üçün mənim mühakiməm zoifdir, qabiliyyətim azdır və onu təsvir etmək üçün dilim gücsüzdür. Mən istəyirəm ki, sən bunu mənə izah eləyəsən, ta ki, keçmişdə mənim üçün qaranlıq olduğu kimi, gələcəkdə də heç bir şey mənim kimilər üçün qaranlıq qalmاسın. Çünkü Allah həyati suda, qüvvəni qidada, xəstənin də şəfasını həkimin müalicəsində yaradığı kimi, nadanlığının şəfasını alımlı bilyində yaratmışdır. Di mənim sözlərimə qulaq as".

Şimas dedi: "Ey parlaq zəka, din məsələlərində bilici, ey ləyaqəti bütün mütəfəkkirlər tərəfindən təsdiq olunan. Sən ki bütün sualları izah və təhlil elədin, sənə verdiyim suallara cavab verəndə əsil mətbəi açdın, bilirom, sən məndən elə bir şey haqqında soruşaqsan ki, özün onu daha düzgün şərh eləyə bilərsən, özü də daha düzgün sözərək bilərsən, çünkü Allah sənə bəxş elədiyi biliyi insanlardan heç birinə bəxş eləməmişdir. Mənə de görüm, nə barədə soruşmaq istəyirsin".

Oğlan dedi: "Mənə yaradan haqqında danış (Ona şükrülər olsun!). Əvvəller heç bir şey olmadığı halda, bütün varlıqları nədən yaratmışdır? Bu dünyada elə bir şey görünmür ki, o başqa bir şeydən yaradılmış olmasın. Yaradan (Ona həmd-sonalar olsun!) heç nədən hər bir şey yarada biler, amma öz qüdrət və əzəməti ilə belə qot etmişdir ki, şeyləri yalnız başqa bir şeydən yaratsın".

Vəzir Şimas dedi: "Gildən əşya qayırınlara, eləcə də başqa sənətkarlara gəldikdə, onlar bir əşyani ancaq başqa bir şeydən yarada

bilərlər, çünki onlar artıq yaradılmışdır. Dünyanı bu cür qəribə məhərətle yaratmış olan Tanrıya göldikdə, hərgah sən onun (Ona şükürler olsun!) heç nədən şeylər yarada bilib-bilmədiyini öyrənmək istəyirsinə, müxtəlif məxluqat haqqında bir qədər də fikirləş, onda Allahan qüdrətinin tekəmlliyyini ve heç nədən şeylər yaratmağa qadır olduğunu göstərən əlamətlər, nişanələr görərsən. Bu hələ azdır, o, bunları sırf heçdən yaratmışdır, çünki əşyaların maddasını təşkil edəyen ünsürler sırf heçlik idi. Mən bunu sənə izah eləyirom ki, sənədə heç bir şübhə qalmasın. Mən sənə gecə ilə gündüzün əlamətlərini izah elədim. Onlar bir-birinin ardınca gəlir, özü də gündüz gedən kimi gecə gəlir. Gündüz bizdən gizlənlər, biz isə bilmirik ki, onun yeri haradır, gecə öz qaranlığı və dohşetli ilə getdiyi zaman isə gündüz golir, özü də bilmirik ki, gecənin yeri haradır. Başımızın üstündə günəş parıldılqda biz bilmirik ki, onun işığı harada gizlənlər, o çıxıqlıda isə biz bilmirik ki, onun qırub yeri haradır. Yaradının (Ona həmd-sənələr olsun!) əməllərinde buna bənzər işlərcoxdur, özü də bundan adamlar arasında olan fərasətli lərin də ağılı çəşir”.

Oğlan dedi: “Ey müdrik insan, sən Allahan qüdrəti haqqında mənə elə şeylər öyrətdin ki, onları inkar eləmək olmaz, ancaq mənə danış görüm, o öz canlı məxluqatını necə yaratdı”. Şimas belə cavab verdi: “Canlı məxluqat Allahan sözü ilə yaratılmışdır”. Oğlan soruşdu: “Allah (Ona şükürler olsun!) canlı məxluqatı onların varlığından əvvəlmi yaratmaq istəmişdir?” Şimas belə cavab verdi: “Onları o öz iradəsi, öz sözü ilə yaratmışdır. Onun dili və aydın sözləri olmasayı, canlı məxluqat olmazdı...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoymuş.



914-cü gecə

Elö ki doqquz yüz on dördüncü gecə oldu, Şəhrizad nağılmış dalımlı danışmağa başlayıb dedi: “Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlanın Şimasə verdiyi yuxarıdakı suallara Şimas cavab verəndən sonra dedi: “Oğlum, heç bir adam sənə mən dediyimdən başqa bir şey deyə bilməz. O, ancaq ilahiyyat qanunlarında bizlərə çatan sözlərin yerini deyisişdirə bilər, onların da həqiqi mənasını təhrif eləyə bilər. Sən desən

ki sözə qüvvə xasdır, onda belə olacaqdır (bu cür etiqaddan Allaha pənah aparıram). Əksinə, Allah (Ona həmd-sənələr olsun!) bərəsindəki sözlərimiz, yəni onun canlı məxluqatı öz sözü ilə yaratması haqqında dediklərimizin mənası budur ki, Allah (O uludur) öz varlığına və xüsusiyyətlərinə görə təkdir, burlar da o demək deyil ki, Allahan kələminin hökmü vardır. Yox, hökm Allaha xasdır, eləcə də söz və təmkinliliyə aid olan digər xüsusiyyətlər Allaha xasdır (Onun sənə uca olsun!), özü də Allahi onun sözü olmadan təsvir eləmək olmaz. Allah (Ona şükürler olsun!) öz sözü ilə bütün canlı məxluqatı yaratmışdır ve o, sözsüz heç bir şey yaratmamışdır. O, bütün şəyləri öz həqiqi sözü ilə yaratmış, biz həqiqətən də yaranmışq”.

Oğlan belə cavab verdi: “Tanrı və onun sözünün əzəməti haqqında sənən eiddiklərini mən başa düşdüm, bunu da qəbul elədim, ancaq mən eşitdim ki, sən dedin ki, Allah bütün mövəcudatı öz həqiqi sözü ilə yaratmışdır, həqiqət də yalanın eksidir. Bəs yalan haradan əmələ gəlmişdir, həqiqətlə bir sırada necə zahir olmuşdur ki, hətta onu həqiqətlə qarışdırırlar, məxluq da onu fərqləndirə bilmir, onları bir-birindən ayırmaga məcbur olur? Allah (Ona həmd-sənələr olsun!) bu yalanı sevmişdirmi, yoxsa ona nifrət edir? Hərgah sən desən ki, o, həqiqəti sevmiş, özü də məxluqunu həqiqətdən yaratmışdır, bəs onda yaradanan nifrət elədiyi bir şey onun sevdiyi bir şeyə, yəni həqiqətə haradan qarışmışdır?” Şimas belə cavab verdi: “Allah insəni həqiqətdən yaratmış və Allahan insəna verdiyi qüvvə, yəni azadlıq və tamahkarlıq, deyilən meyil nəticəsində yalan insanın yarandığı həqiqətə qarışanاقan insanın tövbəyə ehtiyacı yox idi. Beləliklə, yalan həqiqətə qovuşduğu zaman insanın azadlığı, ona xas olan qüvvə, insanın bir hissəsi – insan təbiətinin zəifliyi üzündən iradədən asılı olan tamahkarlıq nəticəsində yalan həqiqətə qarışmışdır. Yalanı insandan uzaqlaşdırmaq və onda həqiqəti möhkəmətləmək üçün Allah insandan ötrü tövbəni yaratdı və o, yalanı təkrar edəcəyi təqdirdə onun üçün cəzani yaratdı”.

Oğlan dedi: “Mənə danış görüm, həqiqətlə yanaşı yalanın meydana gəlməsinin, onun hətta həqiqətlə qarışdırılmasının səbəbi nədir, nə üçün insan cezalandırılmalıdır, özünün də tövbəyə ehtiyacı var?” Şimas belə cavab verdi: “Allah insəni həqiqətdən yaratdığı zaman həqiqəti ona sevdirdi, o vaxt onun üçün nə cəza vardi, nə də tövbə. Allah insəna hiss verənəcən bu davam elədi. Hiss ehtiraslara meyille yarandığına baxmayaraq, insan təbiətinin kamilliyindən biridir. Yalanın meydana gəlməsi və həqiqətlə qarışması bununla başlandı. İnsan

bu həddə çatdığı zaman həqiqət yolundan çıxdı, yalan yoluna qədəm qoydu". Oğlan soruşturdu: "Deməli, yalnız sözə baxmamaq və itaətsizlik üzündən yalan həqiqətə qovuşdu, eləmi?" Şimas dedi: "Bu elədir, çünkü Allah insanı sevir və ona bəslədiyi məhəbbətin çıxluğundan yaradana ehtiyacı olan insanı yaratmışdır, bu isə həqiqətin sözüdür. Lakin bəzən insan ehtirasına meyil göstərməsi üzündən zəifləyir, itaətsizliyə meyil göstərir, bu zaman Allahın sözündən çıxdığına görə o, yalana keçir, özə də cəzaya layiqdir, insan saxta tövəni özündən uzaqlaşdırıldıqda, sevgiyə, həqiqətə qayitlediğdə isə mükafata layıqdır".

Oğlan dedi: "Mənə danış görüm itaətsizliyin başlangıcı nədədir. Axi bütün adamlar özlərini Adəmin oğullarının nəsillərinə aid eleyirlər, Allah isə Adəmi həqiqətdən yaratmışdır. Bəs necə olmuşdur ki, o, itaətsizliyi özünə rəvə görmüş, bir də nə üçün onun işinin mükafat və ya cəza ilə nöticələnməsi üçün ona ruh verildikdən sonra, itaətsizlik tövbə ilə uyğunlaşmışdır? Biz görürük ki, bəzi adamlar Allahın sevmədiyi bir şəyə meyil göstərir, onların yaradılması əsasını təlob elediyi şeydən, yəni həqiqətə məhəbbətdən uzaqlaşaraq daim itaətsizlik eləyirlər, beləliklə, öz tanrılarının qəzəbinə layıqdırlar. Biz görürük ki, bir başqaları da daim öz yaradanını tamamilə razi salmaq, ona təbe olmaq isteyirlər, onun mərhəmətinə və mükafatına layıqdırlar. Onların arasında baş verən uygunlusluğun sabəbi nədir?"

Şimas dedi: "Canlı məxluqun bu itaətsizliyinin ilk sabəbi İblis olmuşdur. Allah (Ona həmd-sənalar olsun!) İblisi məlek, adamlar və cinlər arasında ən vacibi kimi yaratmışdı. İblis də məhəbbətdən yaranmışdı, həm də başqa bir şey bilmirdi. Buna görə də o, misilsiz olduğu zaman ona hadsiz lovğalıq, şöhrətpərostlik, təkəbbür üstün geddi, o, dincə, öz Tanrısinın səlahiyyətine etinasızlıq göstərməyə başladı. Belə olduqda Allah onu bütün canlı məxluqatın alçağı elədi, onu məhəbbətdən ayırdı, onun qəlbində itaətsizliyə məskən yaratdı. İblis Allahın (Ona həmd-sənalar olsun!) itaətsizliyi sevmədiyini bilirdi. Adəmi, ondakı məhəbbəti, həqiqəti, öz Tanrısinə itaətkarlığını görünən paxılıqlı bürdü. O, Adəmi həqiqətdən ayırmadı, onu yalana şərik eləmək üçün hiylə işlətməyə başladı. Adəm də öz düşməninə ona aşılılığı itaətsizliyə meyil göstərə, öz ehtiraslarına təbe olub, yalana uyması nöticəsində öz Tanrısinın ehkəmini pozduğu üçün cəzaya layıq oldu. Tanrı (Ona həmd-sənalar olsun!) insanın zeifləyini və onun düşmənə meyil göstərməsini, həqiqətə etinasızlığını biləndə öz mərhəməti ilə ona tövbəni yaratdı ki, onun sayəsində insan itaətsizlik bataqlığından çıxa bilsin, tövbə silahı vasitəsilə öz düşməni İblisi

itaətə getirsin, onun cəngavərliyi yarandığı həqiqətə qayıtsın. İblis gördü ki, Allah (Ona hemd-sənalar olsun!) ona müəyyən vaxt vermişdir. Ona görə İblis insanla müharibəyə telesdi, özü də ona qarşı müxtəlif hiylələr işlətdi ki, insani Allahın qəzəbəndə (onun və cəngavərliyinin layiq olduğu qəzəbdə) özünə şərik eləsin. Allah (Ona həmd-sənalar olsun!) insanda tövbə eləmək imkanı yaratdı, ona həqiqəti gözləməyi, daim həqiqətə olmağı əmr elədi, sözə qulaq asımağı, itaətsizliyi qadağan elədi, həm də ona telqin elədi ki, yer üzündə onunla vuruşan, nə gecə, nə gündüz ondan uzaqlaşmayan düşməni vardır. Buna görə də insan həqiqəti gözləyirə (onun varlığı bu həqiqətə məhəbbətdən yaranmışdır) mükafata layıqdır, onun hissiyatı həqiqətə üstünə gəlirsə və onu ehtiraslara meyilləndirirə, cəzaya layıqdır..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki doqquz yüz on beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, oğlanın qabaqkı suallarına Şimas cavab verdiyi zaman oğlan dedi: "Mənə de görüm hansı qüvvə sayəsində canlı məxluqat öz Tanrısinə itaat etməye bilir, bir halda ki, senin dediyin kimi, Allah qadirdir, heç bir şey onu coşlandırırmır, heç bir şey də onun iradəsindən kənara çıxa bilmir. Məgən sən fikirləşmirsənmi ki, o öz məxluqunu bu cür itaətsizlikdən çəkindirməyə, onları həmişəlik məhəbbətə sədəqəti eləməyə qadirdir?" Şimas belə cavab verdi: "Allah-teala (Ona sükür-lər olsun!) ədalətlidir, onu sevenlərə qarşı məhribandır, o, məxluqata xoşbəxtliyin yolunu aydınlaşdırırmış, onlara xoşbəxtlik üçün istədiklərini eləməkdən ötrü qabiliyət və hakimiyət bəxş eləmişdir. Onlar bununla razılışmadan hərəkət eleyəndə itaətsizlik göstərir və mahv olurlar". Oğlan soruşturdu: "Əğər yaradan özə onlara bu imkani vermİŞSƏ və onlar istədiklərini eləməyə qadirdirlərsə, bəs niyə Allah onları yeniden həqiqətə qaytarmaq üçün yalanla onların istədikləri amil arasında durmamışdır?"

Şimas belə cavab verdi: "Bu onun böyük mərhəmətindən və qəribə müdrikliyindən irəli gəlir, çünkü əvvəller o, İblis necə qəzəblənmiş-

diso, ona neco mərhəmət göstərməmişdəs, eləcə də Adəm tövbə elədiyinə görə əvvəller ona mərhamətli oldu, qəzebləndikdən sonra onu bağışladı". Oğlan dedi: "Bu tamamile həqiqətdir, cünki Allah hər kəsə emeline görə əvəz verir və Allahdan qeyri yaradan yoxdur. Hər şey onun ixtiyarındadır".

Sonra oğlan soruşdu: "Allah sevdiyini də, sevmədiyinidəni yaratmışdır, yoxsa yalnız sevdiyindən başqa heç bir şey yaratmamışdır". Şimas isə buna belə cavab verdi: "O hər şəyi yaratmışdır, amma yalnız sevdiyi şey ona xoşdur".

Oğlan soruşdu: "O iki şey nədir ki, beziləri Allahın xoşuna gəlir, onlara malik olanlar mükafata layiq olur, bəziləri isə Allahı qəzəbləndirir və onları icra eləyollar cəzaya məruz qalırlar?" Şimas dedi: "Bu iki şey barəsindəki suali mənə elə izah elə ki, mən onları başa düşüm, onda sənə cavab verərəm". Oğlan dedi: "Bu, bədənə və ruha daxil olmuş yaxşılıq və yamanlıqdır". Şimas dedi: "Ay ağıllı oğlan, mənim fikrimcə, sən bilirsən ki, yaxşılıq və yamanlıq bədən və ruhun gördükleri işlərdən doğur. Yaxşılıq ona görə yaxşılıq adlandırılmışdır ki, Allah ondan razıdır, yamanlıq ona görə yamanlıq adlandırılmışdır ki, Allahın ondan qəzəbi tutur. Sən Allahi tanımlı, yaxşılıq etməkələ onun məhəbbətinə qazanmalısın, cünki yaxşılıq eləmeyi o bize əmr olmuş, yamanlığı, biza qadağan eləmişdir".

Oğlan dedi: "Mənim fikrimcə, bu iki şeyi, yəni yaxşılıqla yamanlığı insanda məlum olan beş duyğuyla bağlıdır, yəni dadbilmə duyusu ki, söz də buradan əmələ golur, eşitmə, görmə, iy bilmə və toxunma duyusu. Mən istərdim sən mənə bildirəsen ki, bu beş üzvün hamısı yaxşılıq üçün, yoxsa yamanlıq üçün yaranmışdır". Şimas dedi: "Ey insan, soruşduğunun izahını başa düş, cünki bu aydın sübutdur; onu öz ağılna yerləşdir, ürəyini onunla sorinleşdir. Məsələ bundadır ki, Allah (Ona həmd-sənələr olsun!) insəni həqiqətdən yaratmış, tanrıya da qarşı ona məhəbbət aşlaşmışdır, hər bir canlı məxluqu o yalnız bütün hadisədə özünü göstəren ilahi qüdroti ilə yaratmamışdır. Allah (Ona şüklərlər olsun!) ədalətdən və yaxşılıqdan başqa heç bir şey aid ələmək olmaz. O, insan yaratdı ki, insan onu sevsin. O, insanlara ehtiraslara meyilli hissiyat və azadlıq verdi, bu beş duygunu fərqlişməyə və ya cəhənənəm odunda yanmağa səbəb sandı". Oğlan soruşdu: "Bu necə olmuşdur?" Şimas dedi: "O, dili danışmaq, əlleri işləmek, ayaqları yerimək, gözləri görmək, qulaqları eşitmək üçün yaratmışdır. O bu üzvlərdən hər birinə qabiliyət vermiş, onları isə sövq ələmiş, onların hamisəmə əmr ələmişdir ki, yalnız Allahın istədiyini əlesin.

Danışqlardan oancaq həqiqəti isteyir və onun ziddinə olan şeydən, yəni yalandan çəkinməyi əmr eləyir. Gözlərdən onun istədiyi budur ki, nəzərini Allahın sevdiyi şeyə çevirsin, ona zidd olan şeydən, yəni Allahın sevmədiyi şeyə, məsələn, ehtirasə nəzər salmaqdan çəkinsin. Qulaqlardan onun istədiyi budur ki, yalnız moizələrdən, yaxud Allahın kitablarında yazılınlardan ibarət həqiqəti dinlesin və buna zidd olan şeylərdən çəkinsin, yəni Allahın qəzəbənin səbəb olan şeyləri dinləməsin. Əllərdən onun istədiyi budur ki, Allahın onlara bəxş elədiyi qabiliyətin qarşısını almasınlar, onu Allahın istədiyi kimi sərf eləsinlər, buna zidd olan şeyden çəkinsinlər, yəni xəsis olmasınlar, Allahın onlara bəxş elədiyi qabiliyəti günah işə serf eləməsinlər. Ayaqlardan isə onun istədiyi budur ki, onların qaçışı xoşbaxlılık üçün, məsələn, oxumağa cəhd ələmək üçün olsun, buna zidd olan şeydən çəkinsinlər, yəni Allahın göstərmədiyi yolla getməsinlər. İnsanın biruze verdiyi qalan ehtiraslara göldikdə, onları bədən seytanın əmri ilə biruze verir. Sonra deym ki, bədəndən çıxan ehtiras iki cür olur: törəyib artmaq üçün olan ehtiras və bətn ehtirası. Törəyib artmaq ehtirasında da Allahın istədiyi budur ki, o, icazə verilmiş hüddandan konara çıxmasın, qadağan olunmuş ehtirası isə, Allah qəzəblənir. Bətn ehtirasına göldikdə bu – yemək-içməkdir və Allah isteyir ki, hər bir kəs az da olsa, çox da olsa yalnız Allahın ona icaze verdiyi nemətdən istifadə əlesin, özü də Allaha şükür əlesin. İnsan qanunən ona çatmayan bir şeyi götürəndə Allah qəzəblənir. Bu baradə başqa nə göstəriş varsa, hamisi yalandır. Sən bilirsin ki, hər şəyi Allah yaratmışdır, ancaq onun istədiyi yalnız yaxşılıqlı: o, bədən üzvlərindən hər bir üzvə əmr ələmişdir ki, yalnız onun tapşırıldığı işi görsün, cünki o hər şəyi bilindir və müdirdir".

Oğlan dedi: "Mənə danış görüm, Allah (Onun şəni uca olsun!) qabaqcadan bilirdim ki, Adəm Allahın onu çəkindirdiyi ağacdən yeməye bir şey tapacaq, onun da başına həmin hadisə gələcəkdir, buna görə də o, itaətdən çıxıb sözə qulaq asmayacaqdır?" Şimas cavab verdi: "Beli, ağıllı oğlan, Allah-teala Adəmi yaratmamışdan qabaq bunu bilirdi. Bunun izahı və sübutu ondadır ki, Allah əvvəlcə onu yeməkden çəkindirib xəbərdər etmişdi ki, o bu ağacdən yesə, sözə baxmayan hesab olunacaqdır. Bu, Allahın ədalətli olmasından idi ki, Adəmin özüni Tanrısından müdafia etmək üçün olında bohanə olmasın. Adəm uğuruma yuvarlandı, sohv iş gördüyü, onun üzərinə nifrot və töhmət yağıdı zamanı bu, onun özündən sonra nəsillərə keçdi. Allah-teala peyğəmbərləri, elçiləri göndərdi, onlara kitablar verdi,

onlar da bize qanunları öyrətilər, həmin kitablardada nə kimi nəsihətlər, onlar da bize qanunları öyrətdilər, həmin kitablardada nə kimi nəsihətlər, onlar da bize qanunları öyrətdilər, bunları bize etrafı şərh elə-gösterişlər olduğunu bize izah elədilər, bunları bize etrafı şərh elə-dilər, səadətə gedən yolu bize işqalandırdılar və bizi başa saldılar ki, nə etməliyik, nədən çəkinməliyik. Bize azadlıq verilmişdir, kim ki bu qaydalara əsasən hərəkət eləyir, o məqsədə çatacaq, mükafat da ala-caqdır, kim ki bu qaydalardan konara çıxıb ehkamlar üzərə hərəkət eləməmişdir, o, məqsəddən uzaqlaşmış, həm bu dünyada, həm də o dünyada zərər çəkmışdır – yaxşılıq və yamanlığın yolu budur. Sən bilirsin ki, Allah hər şeyə hakimdir, o öz arzusu və iradəsi ilə bizi də ehtiraslar yaratmış, onları da yalnız izin verilmiş yolla biruza verməyi əmr eləmişdir ki, onlar bizim üçün xoşbəxtlik gotırsın. Biz ehtirasları qadağan olunmuş yolla biruza verdikdə isə onlar bizim üçün yamanlığa əvvərili. Biz yaxşı nə alırsaq, Allah-təaladandır, bize pis bir şey üz verdiğdə isə, bizim özümüzdəndir, yaradandan deyil, yaradılmış adamlardandır..."

Şəhrizad bu yerde səherin açıldığını görüb nağılı yarımcıq qoysdu.

## 916-ci gecə



Elə ki doqquz yüz on altinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, Cilliad şahın oğlu vəzir Şiması bu suallarla müraciət elədiyi, Şimas da oğlana cavab verdiyi zaman padşah oğlu dedi: "Allah-təaləməni öz yaratdıqlarına dair dediklərini men başa düşdüm. İndi mənə danış görüm, o nə iştir ki, mən ona təəccüblənərkən ağlım çəşir: mən Adəm övladının nəsillərinə və onların axirət etinasızlığını, onu xatırlamamalarına, dünyəvi həyatı sevmələrinə təəccüblənirəm. Axı onlar bilirlər ki, bu dünyani tərk eləyəcəklər və ondan zəlil gedəcəklər".

Şimas belə cavab verdi: "Bəli, sən görürsən ki, dünyəvi həyat nə qədər deyişkəndir, burada yaşayanları o necə aldadır. Bu da şübut eləyir ki, xoşbəxt üçün xoşbəxtlik, bədbəxt üçün bədbəxtlik əbədi deyildir. Bu dünyadan sakını onun deyişikliklərindən yaxa qurtara bilməz. Hətta həyatda hökmran olsa da, xoşbəxt yaşasa da, – onun vəziyyəti labüb dəyişilir və keçid dövrü ona tərəf telesir; insan dünyəvi həyatda etibar etməməlidir, onun saxta şəfəqi insan üçün faydalı deyil-

dir. Madam ki biz bunu bilirik, deməli onu da bilərik ki, axirət həyatını unudub dünyəvi həyata aldanınanlar on pis vəziyyətdədirlər. Doğrudan da, insanların nail olduğu xoşbəxtlik ödəndən sonra ona üz verəcək qorxu, əzab və dəhşəti müvəzənatlılaşdırıbilməyəcəkdir. Biz bilirik – hərəgə qul bilsəydi ki ölükdən, onu əhatə edən zövq və saadətdən ayrıldıdan sonra onu nələr gözleyir, onda dünyəvi həyatdan və onda olanlardan imtiyət eləyərdi. Biz əminik ki, axirət bizim üçün daha yaxşı və daha faydalıdır".

Oğlan dedi: "Ey böyük mütəfəkkir, qəlbimi bürümüş zülmat sənin fərəhnak nurun sayəsində dağıldı. Sən məni həqiqət dəlinca getdiyin yolla apardin, sənin verdiyin işq sayəsində mən görürəm".

Bu zaman orada iştirak eləyən mütəfəkkirlərdən biri ayağa qalxıb dedi: "Yaz girində dovsan labüb olaraq filo birlikdə otlaq axtarma-lıdır. Mən sizin sual və sərhərlərinizdə elə şeylər eştidim ki, fikrimcə, onları heç bir zaman eşitməmişdim. Bu məni bəzi şəylər haqqında sizdən soruşmağın vadar eləyir. Mənə deyin görüm, dünyəvi həyatın on yaxşı töhfəsi nədir?" Oğlan dedi: "Cənsaqlığı, insanların icazə verilmiş dairədə qisməti və mürüvvəti oğul". Mütəfəkkir dedi: "Mənə danış görüm, az nədir, çox nədir?" Oğlan dedi: "Çox azın tabe olduğu şeydir, az isə çoxa tabe olan şeydir". Mütəfəkkir dedi: "Mənə danış görüm, canlı məxluqatın hamisində mövcud olan dörd şey hansıdır?" Oğlan cavab verdi: "Məxluqatın hamisində olan dörd şey: yemək, içmək, yuxu ləzzəti və ölməmişdən qabaq çəkdiyi əzəblər içinde belə qadınlarla olan ehtirasdır". Mütəfəkkir soruşdu: "Bəs eybəcərliyini heç kəsin dedə bilmədiyi üç şey nədir?" Oğlan dedi: "O, axmaqlıq, alçaq xasiyyət və yalandır". Mütəfəkkir soruşdu: "Yalan, ümumiyyətlə, çox pis şey olsa da, yalanın yaxşısı hansıdır?" Oğlan dedi: "Yalançıdan xətəri uzaqlaşdırın və ona fayda verən yalan". Mütəfəkkir soruşdu: "Ümumiyyətlə, həqiqət gözəl olsa da, hansı həqiqət pisdir?" Oğlan belə cavab verdi: "İnsan malik olduğu bir şəyle lovğalandıqda və özündən məmənun qaldıqda". Mütəfəkkir soruşdu: "Eybəcərin on eybəcəri nədir?" Oğlan dedi: "İnsanın malik olmadığı bir şəyle lovğalanması". Mütəfəkkir soruşdu: "Adamların on axmağı kimdir?" Oğlan dedi: "Qarının doldurmaq arzusundan başqa bir şey barosunda düşünməyən adam". Şimas dedi: "Ey hökmdar, sən bizim padşahımızsan, ancaq biz istəyirik ki, sən özündən sonra oğlunu padşah təyin eləyəson, biz də onun nökerləri və rəsiyyatları olaq".

Belə olanda padşah orada iştirak edən mütəfəkkirlərə, eləcə də başqa adamlara tapşırıb, şahzadədən eşitdiklərini yadda saxlasınlar,

özü də onlara əsasən hərəkət elősinlər. Sonra onlara buyurdu ki, oğlunun əmrlərini yerinə yetirsinlər, çünki padşah onu öz vəliəhdə təyin etmişdir ki, atasından sonra onun hakimiyyətini davam etdirsin. Padşah öz səltənetinin bütün əhalisindən – mütəfəkkirlerdən, qohrəmanlardan, qocalardan, uşaqlardan, eləcə də qalan adamlardan əhd-peyman aldı ki, onların şahzadə ilə ixtilafları olmayıcaq və onun əmrlərini pozmayacaqlar.

Şahzadənin on yeddi yaşı tamam olanda padşah bərk xəstələndi, ölümü yaxınlaşdı. O, başa düşdü ki, ölüm başının üstünü almışdır, adamlarına dedi: "Budur, mənə ölmələ nəticələnəcək xəstəlik üz veribdir. Mənim yaxın adamlarımı və oğlumu yanına çağırın, səltənatimin bütün əhalisini mənim yanına toplayın, elə olsun ki, bir nəfər belə, gəlməyən adam qalmاسın".

Gedib yaxın adamları çağırıldılar, uzaqda olan adamları da xəbərdar elődilər, hamı gəldi, padşahın yanına gedib soruştular: "Ey padşah, kefin necədir, bu xəstelikdən son nə gözleyirsin?" Padşah dedi: "Xəstəliyim elődir ki, ölmələ nəticələnəcəkdir. Necə ki alnına yazılmışdı, mənə ox dəydi, indi ömrümün son günlərindən bəridir. Sonra oğluna dedi: "Yanıma gəl, oğlum". Şahzadə ona yaxınlaşdı. O elə bərk ağlayırdı ki, göz yaşı ilə atasının yatağını islatdı, padşahın gözləri doldu, orada olanların da hamısı ağladı.

Padşah öz oğluna dedi: "Ağlama, bala, mən alnına yazılan hadisənin öz başına gəldiyi birinci adam deyiləm. Bu hadisə Allahın yaratdığı bütün bəndələrin başına golur. Allahdan qorx, yaxşılıq elə ki, o soni bütün məxlüyatın getdiyi yero qabaq göndərsin. Ehtirasa qapılma, duranda da, oturanda da, ayıq olanda da üreyini Allahi xatırlamaqla məşgül elə, həqiqəti gözünün qabağına gotir! Bax, mənim sənə son vəsiyyətim budur, vəssalim..."

Şəhrizad bu yerde səhərin açıldığıını görüb nağılı yarımcıq qoysdu.

917-ci gecə

Elə ki doqquz yüz on yeddinci gecə oldu, Şəhrizad nağılin dalmışdanışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, Cilliad şah öz oğluna bu vəsiyyəti eləyib onu özündən sonra səltənətə padşah

təyin elədi. Oğlan atasına dedi: "Ay ata, sən bilirsən ki, mən həmişə itaotkar olmuşam, sənin nəsihətlərini qorunmuşam, əmrlərinə əməl etmişəm, sənin xeyir-duanı qazanmağa çalışmışam. Sən mənə çox yaxşı ata olmusan. Mən sənin istədiyindən kənara necə çıxa bilərəm? Mənə yaxşı terbiyə verdikdən sonra məni tərk eləyirsən, mən də səni geri qaytara bilmərəm. Sənin vəsiyyətlərin yadına düşəndə mən xoşbəxt olacağam, mənə on böyük mükafat qismət olacaqdır".

Bu zaman padşah ona dedi (o, can verir, son dərəcə ağır əzab çəkirdi): "Ay oğul, on şeyə əməl elə, Allah onlara görə sənə dünyəvi həyatda da, axirtdə de fayda verər, onlar bunlardır: qəzəblənəndə qəzəbini saxla, sinananda səbirlə ol, danışında doğru danış, vərdirinse yerinə yetir, mühakima eləyəndə ədalətli ol, hökmən olanda bağışla. Öz sərkərdələrinə hörmət elə, düşmənləri bağışla, düşmənlərə yaxşılıq elə, onlara zərər yetirməkdən çəkin. On başqa şeyə də əməl elə, Allah sənin səltənetinin əhalisi arasında səni mükafatlandırır: bələndə ədalətli ol, həqqənə cezalandırırankən kinlilik eləmə, müqavila bağlayanda ona sadıq ol, yaxşı maslahəti qəbul elə, inaddan el çək, rəiyyətlərinə adətlərə və qanunlara əməl etməyə məcbur elə. Adam-lar arasında ədalətli hakim ol ki, böyük də, kiçik də səni sevşin, lovğaya və qarşıqliq salan adam da səndən qorxsun".

Sonra padşah özündən sonra oğlunu səltənətə təyin eləyərən orada iştirak eləyən mütəfəkkirlərə, əmirlərə müraciət elədi: "Padşahınızın əmrinə itaot eleməmək dən və rəisinizə tabe olmamaqdan çəkinin, çünki bundan sizin məmləkətiniz məhv olar, birliyiniz dağlıar, canınız zərər çəkər, əmlakınız da əldən gedər, onda düşmənləriniz sevinər. Siz bilirsiniz ki, mənimle nə əhd-peyman eləmişsiniz, mənim oğlumla da əhd-peymanız elə olmalıdır. Qoy mənimlə sizin aranızda olan ittifaq sizinlə onunda arasında olsun. Ona qulaq asın, onun əmərlərinə də əməl eləyin, çünki bu sizin vəziyyətiniz üçün faydalıdır. Mənimlə əlaqə saxladığınız kimi, onunla da əlaqə saxlayın – işləriniz qaydada olar, vəziyyətiniz de yaxşılaşar. Bax, sizin padşahınız və sizin xeyirxahınız budur. Vəssalam".

Bundan sonra padşahın ölümqəbağı əzabı artı, onun dili sümüya dönməyə başladı. O, oğlunu bağırına basıb öpdü, Allaha şükür elayıb öldü, ruhu örə çökildi. Onun bütün rəiyyətləri və səltənetinin əhalisi onun cənəzəsi üstündə ağlaşdırılar. Sonra onu kəfənə bürüdürlər, hörmət, izzət və dəbdəbə ilə basıldırlar, onun oğlu ilə bərabər geri qayıtlılar, oğluna şah libası geyindirdilər, atasının tacını başına qoysular, barmağına üzük taxıldılar, padşahın taxtına oturtdular.

Oğlan da atasının yolu ile gederək onlara mülayim və ədaləti rəftər elədi, qısa müddət onlara yaxşılıq elədi. Sonra onun qarşısında dünyəvi həyat başlandı, öz ehtirasları ilə onu cəlb elədi, gənc de onun sefəsini duydular, onun oyləncələrinə qoşuldular. Atasına içdiyi andı unutdu, valideynin təbe olmaqdan boyun qaçırdı, səltənətinin qayğısına qalmadı. O, məhvindən səbəb olan yolla getdi, qadınlara eşqi artdı. O, İsrail oğullarının şahı Süleyman ibn Davuddan çox arvad yiğdi, hər gün onların bir neçəsi ilə tonha bir yerə çökildi, tam bir ay onlara qalib bayır çıxmadi, öz səltənəti və hakimiyyəti haqqında xəber tutmadı, ona müraciət edən raiyyətlərinin şikayətlərinə baxmadı, göndərilən məktublara cavab vermədi. Elə ki adamlar onun işlərinə baxmaqdan boyun qaçırmayı, öz səltənətinin və raiyyətlərinin işlərinə səhlənkər yanaşmağı qət elədiyini gördülər, başa düşdülər, inandılar ki, tezliklə onlara bəla üz verəcəkdir.

Bu onlara ağır gəldi, onlar bir-birlərinə müraciət elədilər, özlərini danladılar, onlardan bəziləri o birilərinə dedilər: "Gəlin gedək onun vəzirlerindən an böyükü olan Şimasın yanına, işimizi ona danişaq. Bu padşahın işlərindən onu xəbərdar eləyek ki, ona nəsihat versin, yoxsa, çox çəkməz, bize bələ üz verər. Bu padşahi haqiqətən dünyəvi həyat öz nəşələri ilə karixdirib, onun varlığında hakim olmuşdur". Onlar qalxıb Şimasın yanına gəlib ona dedilər: "Ey alım insan, dünyəvi həyat öz nəşələri ilə bu padşahı karixdirib, onun varlığında hakim olubdur; o, səhv yola qədəm qoyub, o hərəkəti ilə səltənəti pozur. Səltənətin pozulması ilə bütün xalq pozulur, işimiz də fəlakətə doğru gedir. Bu səbəbdən biz günlərnən, aynan onu görmürük, ondan nə bize, nə vəzirə, nə də başqalarına emr golir, ehtiyacımızı ona bildirə bilmirik, o, hökmərə baxmir, riyyətlərdən heç birinin qeydində qalmır, çünki onların barəsində fikirləşmir. Biz gəldik ki, bu işlər barəsində sənən heqiqəti deyək, çünki sən hamımızdan böyüksən, kamilsən, sonin olduğun məmləkədə fəlaket olmamalıdır, çünki sən bu padşahı isləh eləməyi hamidan artıq bacararsın. Sən get onunla danış, sənəlkə o sonin sözlərinə qulaq asib Allahın göstərdiyi yola qayğıda".

Şimas ayaga qalxıb getdi, yanına getməyə icazəsi olan adamla görüşsərək, ona dedi: "Ey qəşəng oğlan, sondən xahiş eləyirəm mənə icazo alasan padşahın yanına gedim, çünki işim elə işdir ki, hökmən gerek onun özünü görəm. Bu barədə mən onunla danışmalı, onun da nə cavab verəcəyini eșitməliyim". Cavan bunun cavabında dedi: "Ey ağa, Allaha and olsun ki, padşah düz bir aydır yanına girməyə heç kəsə icazə vermir, hətta mənə do. Bütün bu müddət ərzində mən

onun üzünü görmemişem. Ancaq mən sənin üçün icazə ala bilən adamı sənə göstərərəm. Filan nökərin yaxasından yapış, o, padşahın baş tərəfində durur və mətbəxdən ona yemək götürür. O, yemək götürmək üçün mətbəxə gedəndə istədiyini ondan xahiş etə, o sənin arzuna emal eləyər”.

Şimas mətbəxin qapısına tərəf gedib bir qədər oturdu; birdən həmin nöker gəlib mətbəxə girmək istədi. Şimas onunla səhbətə başlayıb dedi: "Oğlum, mən padşahla görüşüb ona aid olan sözləri demək isteyirəm. Lütfə elə, xörəyini yeyib qurtaranda, könülü xoş olanda mənim evəzimə onunla danış, yanına gelməyimə icazə al ki, onun eşitməli olduğu məsələlər barəsində onunla danışım". Nöker dedi: "Baş üstə, itaat borcumdur!"

O, xörəyi götürüb padşahın yanına getdi, padşah yeyib könlü xoş olduğunu zaman nökər ona dedi: "Şimas qapının ağızında dayanıb içeri girməyə icazə isteyir ki, sənə aid olan işlər barəsində məlumat versin". Padşah qorxub həyəcanlandı, nökərə əmr elədi ki, Şiması onun yanına götərsin..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.



Elə ki doqquz yüz on səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl előyirlər ki, padşah Şiması götürməyi nökərə əmr elədikdə, nökər Şimasın yanına gedib onu içəri dəvət elədi, Şimas padşahın yanına geləndə Allaha səcdə elədi, padşahın əllerini öpüb xoşbəxtlik arzuladı. Padşah soruşdu: "Ey Şimas, səni heyrətə salan nədir ki, mənim yanımı gəlməyi tələb etməlisən?" Şimas dedi: "Uzun zamandır ki, mən padşahının, mənim ağamın üzünü görməmişəm. Mən sənin üçün çox bərk darixmişəm. İndi isə sənin üzünü gördüm: ey mərhamətli padşah, göldim ki, sözümü sənə deyim".

Padşah dedi: "De görün, ağlına nə golibdir?" Şimas dedi: "Ey padşah, bil və agah ol ki, Allah-təala cavanlığına baxmayaraq, sənə nə qədər bilik və mərifət veribdir ki, səndən qabaqçı padşahların heç birinə bunu bəxş eləməmişdi. Allah soni padşah eləməklə bu işi basa-

çatdırılmış ve ona xoş olar ki, sənə bəxş elədiyi nemətlərlə kifayətləniib ondan kənara çıxmayanın, özü də ona itaətsizlik eləmeyəsən, öz ləyəqətinin sərvətləri ilə düşməncilik eləmeyəsən, onun ehkamlarını qoruyasan, emrlərinə tabe olanın. Mən görürəm ki, bu bir neçə gün ərzində sən öz atanı, onun vəsiyyətlərini unutmusan, onun öyüdnasılıtlarına, sözlərinə etinəsizlik eləyibson, onun ədalətliliyini, qanunlarını eziż tutmursan, Allahın sənə olan mərhəmətimi unutmusan, bu mərhəmət üçün də şükür eləmirsən". Padşah soruşdu: "Bu necə olmuşdur, səbəbi nədir?" Şimas dedi: "Səbəbi budur ki, sən öz səltənətinin və rəiyətlərinin Allah tərəfindən sənə tapşırılmış işlərinin qayğısına daha qalmırsan. Sən öz hissəyyatına və bu dünyaniñ dayərsiz ehtiraslarına qapılırsan. Axi demişlər ki, padşah səltənətinin, dinin və rəiyətlərin xeyrini gözləməlidir. Ey padşah, mənim fikrimcə, işinin nə ilə qurtara biləcəyi üzərində düşünməlisən, onda xilas üçün aydın yol görərsən. Keçici, felakət girdabına aparan dəyərsiz ehtirasa qapılma, yoxsa balıqçının başına gelən ehvalat sənənin də başına gələr".

Padşah soruşdu: "O necə ehvalatdır?" Şimas da dedi:

"Nağıl eləyirlər ki, bir balıqçı adəti üzrə balıq tutmaq üçün çaya gedir, çaya çatış körpüden keçəndə böyük bir balıq görüb, öz-özüne deyir: "Mənim burada qalmağımın nə xeyri, yaxşısı budur, o hara getəsə, mən də onun dalınca gedib onu tutum, o məni bir neçə gün balıq tutmaq ehtiyacından qurtarar".

O soyunub suya girir, balığın dalınca üzüməyə başlayır. Suyun axarı onu o qədər aparır ki, balıqçı çatış onu tutur. Sonra atrafa baxıb görür ki, sahilden çox uzaqdadır. Balıqçı axarın onu haralara götürür, çıxardığını görəndə da balığı buraxıb geri qayıtmır, özünü təhlükəyə salır, balığı ikiəlli tutub, özünü axarın ixtiyarına verir. Su onu aparıb elə bir burulğanın girdabına salır ki, oraya düşənlərdən heç kos xilas ola bilməmişdir. Bu zaman balıqçı qışqırmağa başlayıb deyir: "Boğulram, xilas eləyin!" Çay gözetçiləri galib deyirlər: "Sənə nə olub, sənə nə üz verib ki, özünbü belə böyük təhlükəyə salmışsan?" Balıqçı belə cavab verir: "Mən aydın xilas yoluunu qoyub ehtirasa uyan, özü də filakətə yuvarlanan bir adamam". Ona deyirlər: "Ey filakəs, necə oldu ki, son xilas yoluunu qoyub özünü məhvəse səbəb oldun? Sən ki, çoxdan bilirsən buraya düşənlərdən heç biri xilas olmayışdır. Əlində olanı buraxıb xilas olmağa nə mane oldu? Buraxsaydın, sən öz canını qurtarar, bu filakətə düşməzdin. İndi bizlərdən heç kos sən məhv olmaqdan xilas eləyə bilməz".

Balıqçı yaşayacağına ümidiyi itirir, əlindəkini buraxıb dəhşətlə ölüür.

Ey padşah, mən bu iibrəli hekayəti sənə yalnız ona görə danışdım ki, sənə faydalı işlərdən uzaqlaşdırın bu dəyərsiz işlərdən el çəkəsen, rəyyətlərini idarə eləmək, öz səltənətində qayda-qanunu qorumaq üçün nə işlər görmək lazımi gəldiyi haqda düşünesən ki, heç kəs sənə bir qüsür görməsin".

Padşah soruşdu: "Yaxşı, sən mənə nə əmr eləyirsən?" Şimas dedi: "Sabah sohər açıldıqda sən də sağ-salamat olacaqsan, adamlara icazə ver yanına gəlsinlər, onların işləri ilə möşğul ol. Onlardan üzr istə, öz tərəfindən də onlara rifah vəd elə, yaxşı olacağımı de".

Padşah dedi: "Ey Şimas, sən doğru dedin, mən də Allah-təalanın iradəsilə, sabah mənə verdiyin məsləhətə əməl eləyəcəyəm".

Şimas oradan çıxıb padşahın ona dediklerinin hamisini camaata bildirdi. Sohər olanda isə padşah tonhalıqdan el çəkilərək yanına gəlməyə adamlara icazə verdi. O, adamlardan üzr istədi, vəd verdi ki, onların istaklarını yerine yetirəcəkdir. Hami da razı qaldı, oradan çıxdılar, hərə öz evinə getdi. Sonra padşahın arvadlarından on sevimliyi onun yanına gəlib gördü ki, onun rongi qaqıb, baş vazirdən eşitdiyi sözlərdən sonra öz işləri barəsində düşünür. Arvadı ona dedi: "Ey padşah, bu nədir, sən iztirab içindəsin? Bir şeydən şikayətinmi var?" Padşah dedi: "Yox, ancaq eyş-işrət məni işlərimdən ayırmışdı. Nə üçün mən öz vəziyyətimə, rəiyətlərimin vəziyyətinə etinəsiz olmağa başlamışdım? Mən bunu davam etdirsem, hakimiyət olımdan çıxar".

Arvadı onun cavabında dedi: "Ey padşah, mən görürem ki, canişinlərin və vəzirlərin səni aldadırlar. Onlar yalnız sənin qanını qaralamaq, səni tovlamaq isteyirlər ki, sən öz hökmənlilikdən bütünlükə həzz almayan, firavanhıqdan və sakitliyindən istifadə eləməyəsin. Əksinə, onlar isteyirlər ki, sən onları zəhmətə salmayan, bütün həyatın zəhmət və məsəqqətlə keçsin, sən başqasının xeyrinə özünü öldürən adama, yaxud cavanla oğrulara oxşayasan".

Padşah soruşdu ki, o ehvalat necə olmuşdur? Arvadı dedi:

"Nağıl eləyirlər ki, bir dəfə yeddi oğru adətləri üzrə, oğurluğa çıxırlar. Onlar təzə qozlar olan bir bağın yanından keçəndə dönbə bağa girirlər. Bir də görürər ki, qarşılarda cavan bir oğlan durub. Onlar deyirlər: "Ay oğlan, bizlə bərabər bu bağa girib ağaca çıxmə, doyunca qoz yemək, bizə də qoz tökmək istəməzsən?" Oğlan buna razi olur..."

Şəhərizad bu yerde sehərin açıldığıni görüb nağılı yarımcı qoysdu.



Elə ki doqquz yüz on doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlan oğuların toklifinə razı olub, onlarnan birlikdə bağı girəndə oğular bir-birinə deyir: "Görün bizlərdən kim yüngüldür, cavandırsa, onu qaldırın". Oğrular dedilər: "Biz bu cavandan nazik adam görmürük". Onlar cavani qaldıranda ona dedilər: "Ay oğlan, ağacdən heç nə dərmə, yoxsa səni görən olar, o da sənə zərər yetirər". Oğlan soruşur: "Bəs mən necə eləyim?" Oğrular ona deyirlər: "Ağacın arasında otur, özün də hər bir budagi bərk-bərk silkələ ki, üstündə nə varsa tökülsün, biz də qozları yiğaq, elə ki ağacdakıların hamısı tökülib qurtardı, sən düşüb gələrsən bizim yanımıza, bizim yiğidiğimizdən öz payını götürürsən".

Oğlan ağaca dirməşib gördüyü budaqları silkəleməyə başlayır. Budaglardan qozlar töküllür, oğrular da onları yiğirlər. Bu vaxt bir də görürər ki, bağ sahibi də onların yanında dayanıb. Bağ sahibi soruşur: "Siz burada nə eləyirsınız?" Oğrular deyirlər: "Biz bu ağaca əl də vurmamışiq. Buradan keçirdik, gördük bu oğlan ağacın başındadır, elə bildik o, ağacın sahibidir. Xahiş elədik bizi qoza qonaq eləsin, o da budaqları silkələdi, onlardan qozlar töküldü. Bizim heç bir günahımız yoxdur". Bağ sahibi oğlandan soruşur: "Bəs sənin sözün nədir?" Oğlan belə cavab verir: "Bu adamlar yalan danışır, qoy mən sənə düzünü deyim. Biz hamımız bir yerda göldik. Onlar mənə əmr elədilər ki, ağaca dirməşib budaqlarını silkəleyim, qozlar yera tökülsün. Mən də onların sözünu baxdım". Bağ sahibi deyir: "Sən özünü böyük bir bələya salmışın. Bari özün bir şeydən istifadə eləmisenmi, qozlardan özün də yemisənmi?" Oğlan deyir: "Mən heç bir şey yeməmişəm". Ağacın sahibi deyir: "İndi mən sənin səfəhliyini, axmaqlığını bildim. Sən özgörlərin xeyri üçün öz canını qurban verməyə çalışıbsan. Sonra oğurlara torəf dönüb deyir: "Mənim sizinlə işim yoxdur, öz yolunuzla çıxıb gedin". Sonra o, oğlunu tutub cəzalandırır.

Sənin vəzirlerin və səltənətinin əyanları belə adamlardandır. Onlar səni öz işlərinin xatirinə məhv etmək istəyirlər, oğuların oğlanın başına gotirdiklərini onlar da sənin başına gotirəcəklər".

Padşah dedi: "Sən doğru dedin, nağılin da həqiqətdir! Mən onların yanına getməyəcəyəm, eyş-işrətdən də əl çəkməyəcəyəm".

Sonra o, geconı sehər açılanan öz arvadı ilə kef içinde keçirtdi. Səhər olanda vəzir ayaga qalxıb səltənətin əyanlarını topladı, rəiyyətlərən də oraya qələnlərlə birlikdə, sad-xürəm padşahın qapısına yaxınlaşdırılar. Ancaq padşah nə onların qabağına çıxdı, nə də içəri girməyə onlara icazə verdi. Onlar ümidişlərini kəsib, Şimasə dedilər: "Ey ləyəqətli vəzir, kamil müteffekkir, məgər bu azyaşlı, ağıldan kom uşağın vəziyyətini görmürsən? Öz günahlarının üstüne bir də yalan əlavə elədi. Bir son onun verdiyi vədə, onu necə pozduğuna, vədində əməl eləməyinə bax. Bu günahı da sən onun günahlarının üstüne gəl. Biz ümidivariq ki, sən ikinci dəfə onun yanına gedib biləcəksən ki, onun longimosinin, otaqdan çıxmamasının səbəbi nədir. Onun pis xasiyyətinə görə biz bu hərəkətini pisləməririk, çünki onun mərhəmətsizliyi həddini aşıbdır".

Şimas padşahın yanına gedib içəri girəndə dedi: "Ey padşah, başın salamat olsun! Necə oldu ki, sən eyş-işrətə qapılıb, qayğısına qalmalı olduğun böyük işlərə etinasızlıq göstərisən, özün də dəvə sahibinin vəziyyətinə düşürsən! Həmin adam dəvenin südü ilə böyüdü, özü də o süd o qədər şirin idi ki, dəvenin ovsarını bağlamağı unudurdu. Bir dəfə də o, dəveni sağmağa başlayıb, ovsarı yaddan çıxarıır. Dəvə ovsarı açıq olduğunu hiss eləyib, əldən qurtarib sohraya qaçıır. Həmin adam süddən də, dəvədən də məhrum olur, özü də çəkdiyi zərər xeyrindən çox olur. Ey padşah, fikirləş gör, sənin və rəiyyətlərin üçün xeyir nədədir. Axı insan yeməyə ehtiyacı olduğu üçün həmişə mətbəxin qapısında oturub qalmamalıdır. Eləcə də qadınlara meylin olduğuna görə tez-tez onlara oturmaq olmaz. İnsan acliğini raf eləmək üçün xörək yediyi, susuzluğunu söndürmək üçün su içdiyi kimi, ağılli adam da hər gün iyiymi dörd saatın iki saatını qadınların məclisində olmaqlan kifayətlənməli, qalan vaxtını iso özü üçün, rəiyyətləri üçün faydalı işlərə sərf etməlidir. O, qadınların yanında qalmaq vaxtını iki saatdan artıq uzatmamalıdır – bu, onun ağılna da, camına da zərərdir, çünki qadınlar yaxşılığı çağırırlar, ona yol da göstərmirlər. Qadınların sözlərinə və əməllərinə fikir vermək lazımdır. Mənə agah olub ki, bir çox adamlar qadınların ucbatından məhv olublar, onlardan biri də öz arvadı ilə olduğu zaman onun əmələrinə qulaq asdıığı üçün halak olmuşdur.

Padşah soruşdu: "O əhvalat necə olmuşdur?" Şimas dedi:

"Deyirlər ki, bir kişi arvadını sevir, ona hörmət də eləyir, onun sözünə baxırı, o necə istayırdı, elə hərəkət eləyirdi. Onun bir bağı vardı, öz əli ilə əkibbecərməşdi, her gün bağa qulluq eləmək, onu suvarmaq üçün oraya gedərdi. Gündərin bir günü arvadı ondan soruşdu: "Bağında nə ökmüşən?" O cavab verir: "Sən nə sevirsən, ne istəyirsən onu. Mən ona qulluq eləməyə, onu suvarmağa çalışıram". Arvad deyir: "Məni də özünlə aparıb, orada mənimlə gəzmək istəmirsənmi? Mən bağa baxmaq istəyirəm. Özüm də pak ürəkla sənə dua eləyərəm, cüntü duam müstəcəb olur". Əri ona deyir: "Yaxşı, sabah mən seni özümlə apararam".

Səhər həmin kişi arvadını götürüb özü ilə bağa aparır. Onları iki cavan oğlan görür. Oğlanlardan biri o birinə deyir: "Bu kişi də, arvadı da zinakardırlar. Onlar bu bağa yalnız zina eləmək üçün gəlmışlər".

Cavanlar onların dalınca gedirlər ki, görsünlər işləri necə olacaq. Hər ikisi bağın kənarında dayanır, kişi də arvadı ilə başa girir, orada yerbəyər olurlar. Kişi arvadına deyir: "Mənə vəd elədiyin duanı oxu". Arvad belə cavab verir: "Arvadların kışılardan gözlədikləri işi mənimlə görməyince, sənə dua eləməyəcəyəm". Kişi deyir: "Vay sənin halına, ay arvad! Məgər evdə elədiyim kifayət deyil! Burada isə mən biabır olmaqdən qorxuram, özü də bəlkə bu məni işlərimdən ayırar. Qorxmursan ki, bizi görən olar?" Arvad deyir: "Bu barədə fikirleşməyə dəyməz, cüntü biz alçaq və yaman sayılan bir iş görmürük. Bağı suvarmaq məsələsinə göldikdə, bunu bir qədər sonra da eləmək olar. İstədiyin vaxt onu suvara bilərsən".

Arvad kişidən nə üzr, nə də dənil qəbul eləyir, ondan əl çəkməyib, cinsi elaqədə olmayı tələb eləyir. Əri durub onunla uzanır. Həmin cavanlar bunu görəndə yerlərində sıçrayıb onları tuturlar, özü də deyirlər: "Biz siz buraxmayacaqıq, cüntü siz zinakarsınız: hərgəh biz bu arvadın üstüne düşməsək, gördüyüümüz əməli xəber veracəyik". Arvadın əri deyir: "Vay sizin halınıza, bu mənim arvadımdır. Mən bu bağın sahibiyəm!" Amma cavanlar kişiye inanmaq istəməyib qadına yaxınlaşırlar. Qadın qışkırmaga başlayıb ərinin köməyə çağırı-çağıra deyir: "Qoyma bu kişilər məni rüsvay eləsinlər!" Əri onlara yaxınlaşır, haraya çağırır. Cavanlardan biri ona tərəf dönüb, xəncərlə vurub onu öldürür. Sonra onlar qadına yaxınlaşır onu rüsvay eləyirlər..."

Səhərizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz iyirminci gecə oldu, Səhərizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, cavan oğlan həmin arvadın ərinini öldüründən sonra hər ikisi qadının yanına qayıdır onu rüsvay eləyirlər.

Biz də, ey padşah, bunu sizə ona görə dedik ki, son bilesən, gərək kişi qadına inanmasın, öz işlərində ona boyun eyməsin, məsləhətləşəndə onun rayını qəbul eləməsin. Sən de müdriklik və bilik libasından sonra düşüncəsizlik libası geyinməkdən saqın, düzgün və faydalı fikri öyrəndikdən sonra pis fikrin ardınca getməkdən çəkin. Cüzi zövq dalınca qaçma, cüntü onun aqibəti pis olur, o emel adəmi həm zerərə salır, həm də böyük qəddarlıq məruz qoyur". Padşah Şimasdan bunu eşidində ona dedi: "Allah qoysa, mən sabah onların yanına gələrəm".

Şimas səltənetin adlı-sanlı adamlarının yanına gəlib, padşahın dediklərini onlara bildirdi. Şimasın dediyi sözlər də həmin qadına çatdı, o da padşahın yanına gəlib dedi: "Rəiyyətlər padşahın qullarıdır, indi isə ey padşah, mən görürəm ki, sən öz rəiyyətlərinin qulusan, cüntü son onların kinindən qorxursan, ehtiyat eləyirsən, onlar da sənin daxili mahiyyətinin sinamaq istəyirlər, görsələr ki sən zoifşən, sənə nifrət eləyərələr, görsələr ki sən cəsarətlisən, səndən qorxular. Ancaq pis vəzirler öz padşahları ilə belə rəftər eləyirlər, cüntü onların hiylələri saysız-hesabsızdır. Mən onların fitnə-fəsadindəki həqiqəti sənə izah elədim. Sən onların istədiklərinə razi olsan, onlar səni işindən çəkindirib, özlərinə lazımlı olan yolla aparar, özü də məhv olanıcan səni daim bir işdən başqa iş keçirirələr, onda sən tacirlə uğrularla bənzəyərsən".

Padşah soruşdu: "O əhvalat necə olubdur?" Qadın da dedi:

"Nağıl eləyirlər ki, çox püllu bir tacir varmış. Bir de fö o, mallarını satmaq üçün bir şəhəre gedir. O, şəhərə çatıb orada özüne otaq tutub oraya köçür. Tacirin əmlakını oğurlamaq üçün onları güdən oğrular taciri göürürlər, onun evinə tərəf gedirlər, oraya girmək üçün bir kələk axtarmağa başlayırlar, ancaq eva girməyə bir yol tapmurlar. Belə olanda oğruların böyükəlli onlara deyir: "Bu işi mən elərəm, siz də görsəsiniz".

O bunu deyib gedir, həkim paltarı geyinir, içində bəzi dərmanlar olar xurcunu çıxını salır, qışkırmaga başlıyır: "Kime həkim lazımdır?" Beləcə çıçıra-çıçıra gəlib həmin tacirin evinə çatır, görür ki, tacir oturub nahar eləyir. O, tacirdən soruşur: "Sənə həkim lazımdır?" Tacir cavab verir ki: "Mənim həkimə ehtiyacım yoxdur, amma otur, mənimlə nahar elə". Oğru da tacirlər üzbüüz oturub, onunla bərabər yeməyə başlıyır. Tacir çox yeyir. Oğru öz-özünə deyir: "Bax mən elverişli üslub tapdım". O, tacirə müraciət eləyib deyir: "Sənin mənə elədiyin yaxşılığını müqabilində mən sənə məsləhət verməliyim, özü də bu məsləhəti sendən gizlədə bilmərəm. Mən görüürəm ki, sən çox-yeşən adımsan, bu da sənin mədə xəstəliyinin səbəbidir. Sən tələsməsən, özünü müalicə etməyə çalışmasan, xəstəlik səni məhv edər". Tacir deyir: "Mənim canım sağlamdır, mədəm də tez həzm eləyir. Mən yaxşı yeyirəmse, bundan mənim bədənim xəstələnmir, Allaha şükürkərlər olsun". Oğru ona deyir: "Bu sənə elə gəlir, mən işi bildim ki, sənin bədəninin içərisində gizli xəstəlik vardır. Mənim sözümə qulaq asmaq istəyirsənə, müalicə olun". Tacir soruşdu: "Elə adamı haradan tapım ki, məni necə sağaltmağı bilsin?" Oğru ona deyir: "Şəfa verən təkcə Allahdır, mənim kimi həkim işi öz qabiliyyətinə görə müalicə eləyir". Tacir deyir: "Dərmanı mənə göstər, özü də ondan bir qədər mənə ver". Oğru ona toz dərmanı verir, dərmanın içində çoxlu mirra<sup>1</sup> var idi. Oğru deyir: "Bu dərmanı bu gün axşam iç".

Tacir toz dərmanı ondan alır, gecə olanda onun bir hissəsini atır, görür ki, o mirradır, dadi çox pisdir, ancaq heç şeydən şübhələnmir. Dərmanı atandan sonra o gecə özündə bir yüngüllük hiss eləyir. Ertəsi gün axşam olanda oğru yənə gəlib dərman götürür. Dərmanın içində birinci dəfəkündən də çox mirra var idi. O, dərmanın bir hissəsini tacirə verir. Tacir dərmanı atır, gecə qarnı işləyir, amma o buna dözüb, heç şeydən şübhələnmir. Oğru görür ki, tacir onun sözlərinə fikir verir, ona inanır, əmin olur ki, tacir onun sözündən çıxmayaçaqdır. Odur ki, öldürүү dərman gotirib tacirə verir. Tacir onu alıb içir. Bu dərmanı içəndən sonra qarnında nə vardısa hamısı tökültür, bağır-saqları partlayır, səhər ölürlər. Oğrular gəlib tacirin var-yoxunu aparırlar.

Ey padşah, bütün bunları sənə yalnız ona görə nağıl elədim ki, sən bu yalançının sözünə baxmayasan, yoxsa başına elo işlər gələr ki, canın məhv olar".

<sup>1</sup> Tırılı qətran.

Padşah dedi: "Sən haqlısan, mən onların yanına getməyəcəyəm". Səhər olanda adamlar toplaşdır, padşahın qapısına yaxınlaşır, günün çox hissəsini orada oturdular, axırdı onun golməməyindən mayus olub, Şimasın yanına qayıtdılar, ona dedilər: "Ey müdrik mütəfəkkir və tacribəli alim, mögər sən görmürsən ki, bu axmaq oğlan biziş getdiqən daha çox yalan satır, hakimiyəti onun əlindən almaq, onu başqası ilə əvəz eləmək on düzgün işdir, cüntki ancaq bundan sonra bizim vəziyyətimiz qaydaya düşər, işlərimiz də düzələr! Ancaq gol üçüncü dəfə onun yanına get, özü də onu başa sal ki, bizi ona qarşı usyan eləməyə, hakimiyəti onun əlindən almağa qoymayan bir şey varsa, o da yalnız atasının yaxşılığı, biza and verib aldığı vedlərdir. Sabah biz hamımız son nəfərimizəcən toplaşacaq, silah götürüb bu qalanın darvazalarını dağıdacağıq. Əger o bizim yanımıza gəlsə, istədiyimizi eləsə pis olmaz, yoxsa biz onun yanına girib, onu öldürəcəyik, hakimiyəti də başqasının əlinə verəcəyik".

Vəzir Şimas da padşahın yanına gedib ona dedi: "Ey padşah, ehtirasa, əyləncəyə qurşanıb öz canına niyə qəsd eləyirsin? Kaş biləydim, səni buna təhrif eləyən kimdir! Əger sən özünü bələya salırsansa, onda bizim sənə duydugumuz yaxşılıq, müdriklik və paklıq yox olmuşdur. Kaş biləydim, səni kim dəyişdirdi, ağıllılıqdan axmaqlığa, sadıqlikden kobudluğa, həlimlikdən sərtliyə, mənə qarşı diqqətlilikdən etinəsizliyə götürür. Bu necə olur ki, mən üç dəfə gəlib sənə nəsihət vermişəm, amma sən mənim nəsihətlərimi qəbul eləmirsin. Mən sənə düzgün yol göstərirəm, amma sən mənim göstərişimə qulaq asırsan. Mən də görün bu etinəsizliq, laqeydlik nə deməkdir, kim səni buna təhrif eləyir? Bil ki, sənin səltənotinin əhalisi sənin yanına girib səni öldürmək, hakimiyəti də başqasına vermək istəyir. Onların hamisəna qarşı səndə qüvvə varmı, sən onların əlindən xilas ola bilərsənni, ya da öldürüləndən sonra təzədən dirilə bilərsənni? Əger səndə bu qabiliyyət varsa, onda sən tohrukədə deyilsən, mənim sözlərimə də sənin ethiyacım yoxdur, yox, əger sənə canın və hakimiyət lazımsa, ayıl, özüne göl, öz səltənatını möhkəmləndir, öz qüdrətinin gücünü adamlara göstər. Onlardan üzr istə, onlar sənin əlində olanları qoparmaq, onu başqasına vermək istəyirlər, özleri də tabe olmamağı, söze baxmamağı qöt etmişlər. Sübut budur ki, onlar sənin yaşça cavan olduğunu, ehtiraslı əyləncələrə qapıldığıni bilirlər, axı xeyli müddət suda qalmış daşları çıxardıb bir-birinə vursan od çıxar. Sənin rəiyyətlərin çoxdur, onlar sənin əleyhinə dilbir olub, hakimiyətini başqasına vermək istəyirlər, onlar istədiklərinə, yəni

sənин мəхвиң nail ola bılörler, sən də tülkülərnən canavar kimi olarsan...”  
Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımqıç qoydu.



Elə ki doqquz yüz iyirmi birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, nağıl eləyirler ki, vəzir Şimas padşaha dedi: “Onlar istədiklorına, yəni sənин мəхviң nail ola bılörler, sən də tülkülərlə canavar kimi olarsan”.

Padşah soruşdu: “O nəcə olubdur?” Şimas dedi:

“Nağıl eləyirler ki, bir neçə tülükkü bir dəfə yem axtarmağa çıxır. Onlar yem axtara-axtara gözdikləri zaman bir ölmüş dəvə tapırlar. Onlar öz-özlərinə deyirlər: “Biz elə bir şey tapdıq ki, uzun müddət ac qalmarıq, ancaq qorxurraq ki, bir-birinə zülm eləyən ola, güclü zeifo güc gele, zəiflər də məhv ola. Gerek biz bir hakim tapaq ki, aramızda hakimlik eləsin, payımızı bölüşdürsün, onda güclü zəifə zor gəlməz”.

Onlar bu barədə məsləhətləşdikləri vaxt bura bir canavar gəlir. Tülkülər bir-birlərinə deyirlər: “Əgər bəyənib razı olsaz, elə bu canavar həkim seçərik, çünki canavar hamidən güclüdür, onun atası da əvvəller bize sultən olub. Allaha da yalvararıq ki, canavar biznən ədalətli olsun”.

Sonra onlar canavarın yanına gedib niyyətlərini ona söyləyirlər: “Biz istəyirik səni özümüze hakim təyin eləyək ki, sən hər gün bizim hərəmizə lazım olan qədər yemək verəsən, güclü olan da zəifa zülm eləməsin, həm də biz bir-birimizi məhv eləməyək”. Canavar razılıq verib işə başlayır, həmin gün onlara doyuncu pay verir. Ertəsi gün isə canavar öz-özünə deyir: “Əgər mən dəvəni bu gücsüzlərin arasında bölüşdürüsem, onda onların mənə ayırdıqları hissədən başqa mənə bir şey qalmaz, amma onu təkəcə özüm yesəm, onlar mənə heç nə eləyə bilməzlər: axı onların özləri də mənim, balalarımın şikarlarıdır. Hamisini götürsəm, kim mane ola bilər? Bəlkə Allah onların yaxşılığı olmadan da dəvəni mənə qismət eləyəcəkdi. Yaxşısı budur, ondan tülkülərə verməyim, özüm mənimseyim. Odur ki, onlara heç nə verməyəcəyəm”.

Səhər tülkülər canavarın yanına gəlirlər, ondan et istəyib deyirlər: “Ey Əbu-Sirxan<sup>1</sup>, bugünkü payımızı ver”. Canavar onlara deyir: “Məndə sizə verməyə heç nə qalmayıbdır”. Tülkülər onun yanından çox pis halda gedirlər. Sonra onlar deyirlər: “Doğrudan da Allah bu murdar yalançının ucbatından bizi böyük dördə saldı. Bu canavar nə Allahdan çəkinir, nə də ondan qorxur, bizim də nə gücümüz var, nə də qeyrətim”.

Sonra onlar bir-birlərinə deyirlər: “Onu belə ifratçı eləyen bərk achiqdır, qoynu bu gün yeyib doysun, sabah yanına gələrik”. Səhər tülkülər onun yanına gedib deyirlər: “Ya Əbu-Sirxan, biz səni özümüze böyük təyin elədik ki, sən leşdən bizim hərəmizə bir az verəsən, gücsüzi güclüdən qoruyasan, yeməyimiz də qurtaranda, bizə başqa yemək tapmağa çalışsan, biz həmişə səninin himayən altında olaq. Bizi achiq məhv eləyir, biz iki gündür bir şey yeməmişik, bizə yemək ver, onda səninin bütün günahlarının yox olaq”.

Amma canavar onlara heç bir cavab vermir, əksine, daha amansız olur. Tülkülər eyni sözləri ona bir dərəcədə deyirlər, o isə dediyindən dönmür. Bunu görəndə tülkülər bir-birlərinə deyirlər: “Bu əhvalatı aslanə deməkdən başqa çaramaq yoxdur, gedək onun ayaqlarına düşək, devəni ona verək, lütf eləyib bizi bir şey versə, yaxşı olaq, vermasə, onun buna o eçlafdan çox haqqı vardır”.

Bunu deyib, aslanın yanına gedirlər, canavarla olan əhvalatı ona nağıl eləyirler, sonra da deyirlər: “Biz sənin qullarınıq, səndən xahiş eləyirik, bizi himayə eləyəsən, bu canavarın əlindən qurtarasan, biz də sənə qul olaq”. Aslan tülkülərin sözünü eşidəndə qəzəblənir. Allah-təaləni yadına salır, durub onlara bərabər canavarın yanına gedir. Canavar aslanın yaxınlaşdığını görəndə qaçmaq istəyir, amma aslan onun dalınca düşüb onu tutur, parça-parça eləyib tülkülərin şikarını özlərinə verir.

Bundan bəzilərini heç biri öz rəfiyyotlarının işlərinə etinəsiz olmamalıdır. Mənim məsləhətimi qəbul elə, sənə dediyim sözləri düzgün hesab elə. Onu da bil ki, səninin atan ölməmişden qabaq sənə vəsiyyət eləyib ki, son gorək yaxşı məsləhəti qəbul eləyəsən. Mənim sənə axırıncı sözüm budur, vəssalam”.

Padşah dedi: “Mən səninin sözüne baxıb, Allah qoysa, günü sabah onların yanına gələrem”. Şimas padşahın yanından çıxdı, camaata

<sup>1</sup> Canavarın loqəbidir, “şəfəqin atası” deməkdir. Ərəblər dan yerinin ilk şularını “canavar quyruğu” adlandırırlar.

dedi ki, padşah onun məsləhətini qəbul elədi, özü də sabah onların yanına geləcəyini vəd elədi. Padşahın arvadı Şimasın dediyi bu sözləri eşidib yəqin elədi ki, padşah hökmən rəsiyyətlərin yanına gedəcəkdir. Odur ki, tez padşaha yaxınlaşmış dedi: "Heç bilirsən sənin mütiiliyinə, düşmənlərinə itaat etməyinə necə təəccübənlərəm? Məgər sən bilmirsən ki, bu vəzirlər sənin qullarındır? Nə üçün sən onları bu qədər yüksəklərə qaldırırsan, onlara imkan verirsin elə fikirləşsinler ki, hakimiyəti onlar sənə verib sənə yüksəldiblər, sənə hədiyyələr veriblər, halbuki onlar sənə cüzi də olsa, zərər yetirə bilməzlər. Sənin haqqın var ki, onlara boyun əyməyəsən, sən yox, onlar sənə boyun əyib əmrərinə yerinə yetirməlidirlər, necə olub ki, onlardan bu qədər qorxursan! Axi deyərlər: "Əger sənin ürəyin daş kimi bərk deyilsə, sən padşahlığa yaramazsan" Amma bu adamları sənin həlimliyin aldadıbdir, odur ki, onlar cürətlənib sənə boyun əyməkdən boyun qaçırlılar, halbuki sən onları itaət və boyun əyməyə məcbur etməlisen. Əger sən onların sözlərini qəbul eləməyə tələssən, onları indiki vəziyyətlərində saxlasan, sənin arzunun əleyhinə onların xirdəcə bir tələbini yerinə yetirsin, onlar sənə tengə götürir, sənin taxt-tacına göz dikər, özü də bu bir adətə çevrilər. Əger sən mənə qulaq asmaq isteyirsinə, onların heç birinin rütbəsini artırma, heç kesin də sözünə baxma. Yol verme ki, onlar sənənlə kobud rəftər eləmək həvəsinə düşünlər, yoxsa sən də çobanla əğruya bənzəyərsən".

Padşah soruşdu: "O necə olmuşdur?" Arvad dedi:

"Nağıl eləyirlər ki, bir çoban çöldə mal-qara otar, otaqla sürünü qoruyurdu. Bir defə gecə onun yanına bir əğrı golir ki, mal-qaranı uğurlasın, görür ki, çoban gecə də yatmayıb mal-qaranı qoruyur, gündüzlər də başqa işlə məşğul olmur. Əğrı səhəreçən çalışır, bir şey apara bilmir. Hiyəsi də baş tutmadıqda o, səhraya gedir, bir aslan tutub dərisini soyur, içiñə küləş doldurur. Sonra həmin aslanı götürüb çöldə uca bir yerde qoyur ki, çoban onu görüb yaxşı-yaxşı baxsıń. Sonra əğrı çobanın yanına gəlib deyir: "Aslan məni sənin yanına göndərdi, özü də şam eləmək üçün bir heyvan tələb eləyir". Çoban ondan soruşdu: "Bəs aslan həmi?"

Əğrı deyir: "Başını qaldır bax, odur, orada dayanıb". Çoban başını qaldırıb müqəvvə aslanı görür, elə bilir ki, əsil aslandır, çox bərk qorxur..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.

## 922-ci gecə



Elə ki doqquz yüz iyirmi ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, çoban müqəvvə aslanı görüb elə bilir ki, əsil aslandır, çox bərk qorxur. Onu vahimə basır, əğruya deyir: "Qardaş, nə isteyirsin götür apar, mən itaətdən çıxa bilmərəm".

Əğrı da çobanın bərk qorxuduğunu görüb, lazımlı olanı götürüb aparır. Onu daha çox aldatmaq üçün azəciq sonra çobanın yanına gəlib onu qorxutmağa başlayır. Deyir: "Aslana filan-filan da lazımdır, onun fikri filan-filan eləməkdür". Sonra çoxlu qoynı götürüb gedir. Əğrı o vaxtacan belə eləyir ki, axırdı qoynuların çoxunu məhv eləyir.

Ey padşah, mən bu sözləri sənə ancaq ona görə danışdım ki, səltənətinin əyanları sənin həlimliyini, yumşaq raftarını görüb aldamanınlardır, onlar sənin taxt-tacına göz dikməsinlər. Ağılnan fikirləşsən görərsən ki, onlar istədiklərini sənin başına getirənəcən, özləri ölücəklər".

Padşah onun sözlərini qəbul eləyib dedi: "Mən sənin bu məsləhətini qəbul eləyirəm, özü də onların göstərişlərinə əməl eləyib yanalarına getməyəcəyəm".

Sohər olanda vəzirlər, səltənətin əyanları, adlı-sanlı adamları oraya toplaşdırıb (onların hərəsi özləri ilə silah da getirmişdi), padşaha həmələ eləmək, onu öldürmək və hakimiyəti başqasına tapşırmaq üçün onun evinə getdilər, qapıcıdan xahiş elədilər qapını açısn, ancaq açmadı. Onlar qapıları yandırmayıq, sonra içəri girmək üçün od getirməyə adam göndərdilər. Qapıcı onların sözünü eşidən kimi gedib padşaha xəbər verdi ki, adamlar qapının ağızına toplaşıblar. O dedi: "Onlar məndən qapını açmağı xahiş elədilər, ancaq mən açmadım. Onlar da adam göndərdilər ki, od getərsinler, qapıları yandırıb sənin yanına girsınlar, özü də səni öldürsünler. Sənin mənə əmrin nədir?"

Padşah öz-özüne dedi: "Çox böyük təhlükəyə düşmişəm". Sonra həmin arvadın dalınca adam göndərdi, arvad gələndə ona dedi: "Şimas mənə elə bir şey danışmamışdır ki, o, həqiqət olmasın. Budur, adlı-sanlı və sadə adamlar gəliblər, məni də, sizi də öldürmək isteyirlər.

Qapıcı onlara qapını açmadıqda, adam göndəribler od gətirsin, biz bu evdə ikən evi yandırınlar. Sənin biziə məsləhətin nedir?" Arvad dedi: "Sənə bir xətər deyməz. Bu iş səni qorxutmasın. İndi bir vaxtdır ki, axmaqlar öz padşahlarının əleyhinə çıxırlar". Padşah soruşdu: "Bəs sənin mənə məsləhətin nədir, bu işdə nə kələk qurmaq olar?" Arvad dedi: "Mənim fikrimcə, sen başını dəsmalla bağlamalı, özünü xəstəliyə vurmalısan. Sonra vezir Şimasın dalınca adam gönder, o geləndə görər ki, son nə vəziyyətdəsən. O geləndə ona belə de: "Mən bu gün adamların yanına çıxmış istəyirdim, ancaq xəstəlik mənə mane oldu. Adamların yanına get, mənim vəziyyətimi onlara danış, habelə de ki, onların yanına gələcəm, onların tələblərini yerinə yetirəcəm, vəziyyətlərini öyrənəcəm. Qoy onlar sakitləssinlər, qəzəblənməsinlər". Sabah səhər isə atanın qullarından on nəfərini çağır, güclü adamlar olsunlar ki, onların yanında son özüne görə qorxmayaşan. Gərek onlar sənin sözünə itaat eləsinlər, əmrinə tabe olsunlar, sənin sırlarını gizləsinlər, dostluqda sənə sadıq olsunlar. Onları öz yanında saxla, əmr elə yanına gələnləri ancaq bir-birinin dalınca tək-tək buraxınlar. Elə ki birisi içəri girdi, de ki, "onu tutun, öldürün!" Elə ki onlar bu barədə sənilə razılıqlırlar, əmr elə sabah sənin taxtını divanda qoysunlar, özün də qapıları aç. Adamlar sənin qapıları açdığını görəndə ürəkləri sakitləşər, səmimi-qəlbənən sənin yanına gələr, içəri girməyə icazə istəyərlər. Sən də onlara mənim dediyim kimi, bir-birinin dalınca gəlməyə icazə verərsən, sonra da onlara nə isteyirsən, elə. Ancaq sən hamidən əvvəl Şiması, reisi öldürtməlisən, çünki o, ən böyük vəzirdir, ixtiyar sahibidir. Əvvəlcə onu öldür, sonra bir-birinin dalınca qalanlarını, sənə verdikləri əhd-peymanı pozacaqlarını bildiyin, habelə qəzəblərindən qorxdığın şəxslerdən heç birini sağ qoyma. Sən belə eləson, onların daha sənə gücü çatmaz, sən də onlardan tamamilə xilas olarsan, özün də külli-ixtiyar olarsan, istədiyinə eləyorsən, onu da bil ki, sənin üçün bundan faydalı hiylə yoxdur".

Padşah dedi: "Sənin bu fikrin doğrudur, əmrin də düzgündür. Mən mütləq sən deyən kimi eləyəcəm". O əmr elədi bir dəsmal gətirdilər, başını sarıldı, özünü xəstəliyə vurub Şimasın dalınca adam göndərdi. Şimas onun hüzurunda hazır olanda ona dedi: "Ya Şimas, sən bilirsən ki, mən səni sevirəm, sən də fikrinə tabeyəm. Sən mənə hamidən qabaq qardaş və ata kimisən. Sən bilirsin ki, mənə nə əmr eləson, hamısını qəbul eləyərəm. Sən əmr elədin ki, rəyiyyətlərin yanına gəlim, onları qəbul eləyim, işlərinə baxım. Mən inandım ki, sənin bu məsləhətin səmimidir, dünən onların yanına gəlmək istəyirdim, ancaq mənə

bu xəstəlik üz verdi, otura da bilmirəm. Mənə məlum olmuşdur ki, səltənətimin əhalisi onların yanına gedə bilmədiyimdən narazıdır və layiq olmadığım pislilik eləməyi qötəmişdir. Onlar bilmirlər ki, mən xəstəyəm. Get onların yanına, mənim vəziyyətimi onlara bildir, başıma gələni onlara danış, onlardan üzr istə. Onlar nə desələr, mən yerinə yetirərəm, elə edərəm ki, onların xoşuna gəlsin. Bu işi düzəlt, bu barədə mənə zəmin ol, aksi son mənim, mənəndə qabaq atamın məsləhətçisəsən, adamlar arasında işləri sahmana salmaq sənin adətindir. Allah qoysa, sabah onların yanına gələrəm, bəlkə xoş niyyətimə görə xəstəliyim bu gecə keçdi, çünki ürəyimin dörün guşələrində mən adamlara yaxşılıq etmək istəyirəm".

Şimas secdə eləyə-eləyə padşaha səadət arzuladı, onun əlini öpdü, sevinib adamların yanına getdi, padşahdan eşidiklərini onlara danışdı.

Şimas onları fikirlərindən daşındırdı, padşahın üzr istədiyini, gəlmədən imtiyətənəməsin səbəbini onlara bildirib xəbər verdi ki, padşah sabah onların yanına gələcəyini və onların istədiklərinə əməl edəcəyini vəd etmişdir. Bunu eşidəndən sonra, adamlar dağlışib öz evlərinə getdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoyma.



Elə ki doqquz yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, Şimas əyanlarının yanına gəlib onlara dedi: "Sabah padşah sizin yanımıza gəlib istədiyinizə əməl eləyəcəkdir". Adamlar da dağlışib evlərinə getdilər. Bax, onların işi belə oldu:

Size xəbər verək padşahdan. Padşah atasının pəhləvanları arasından seçdiyi pəhləvan on qulun dalınca adam göndərdi (onlar qətiyyətli, çox qəzəbli adamlar idi), qullar geləndə onlara dedi: "Siz bilirsiniz ki, atam size necə hörmət eləyirdi, o sizin rütbenizi artırırmışdı, sizə lütf, mərhamət göstərib himaya etmişdi. Ondan sonra mən sizi əvvəlkindən yüksək dərəcəyə qaldıracağam, özü də bunun səbəbini sizə bildirəcəyəm. Siz mənim yanımıda Allahın himayıəsi altındasınız, ancaq

mənim sizə bir sualım var: mənim əmrime itaat eləyib mənim sırrımı adamlardan gizli saxlayacaqsınızmı? Siz mənim əmrimi yerinə yetirseniz, mənəndən istədiyinizdən artıq mərhəmət görəcəksiniz”.

On nəfərin onu da bir ağızdan dedi: “Bizim ağamız, sən bize ne əmr eləsən, yerine yetiririk, sonın sözündən də çıxmırıq. Sən bizim işlərimizin ağasının”. Padşah dedi: “Allahın nəzəri üstünüzde olsun! İndi isə siza bildirim ki, na üçün mən sizə seçmişəm ki, səzə daha böyük hörmət eləyim. Siz bilsiniz ki, mənim atum bu səltənetin əhalisinə necə hörmət eləyirdi, mənim üçün də onlardan neca əhd-peyman almışdım; onlar da əhdi pozmayacaqlarına, mənim əmrlerimə qulaq asacaqlarına söz vermişdilər, ancaq siz dünən nələr olduğunu gördünüz. Onların hamısı mənim ətrafıma toplanmışdı, məni öldürmək isteyirdi. Mən onların başına bir iş getirmək isteyirəm. Mən gördüm ki, dünən onların ucbatından nələr oldu, qət elədim ki, onları bu cür işdən yalnız ceza çəkindirə bilər. Mən labüb sizə təşəşirmalı olacağam ki, ölkəmdən pisliyi və fəlakəti dəf eləmək üçün əyanlardan və rəislərdən mənim göstərdiklərimizi gizlincə ödürüsem. Bunun əslülu belədir: sabah mən bu otaqda taxtda əyləşəcəyəm. Qoy onlar bir-birinin dəlinca mənim yanına gəlsinlər. Mən onlara əmr eləyecəyəm ki, bu qapıdan gəlib, o biri qapıdan çıxınsınlar. Siz isə onunuz da mənim qarşısında dayanın, mənim işarəmə diqqət yetirin. Hər dəfə birisi içəri girən kimi tutun, onunla birləkdə bù otağa girin, onu öldürüb cəsədini gizlədin”. Qullar dedilər: “Baş üstə, biz sənin əmrinə tabeyik! Itaat borcumuzdur! “Belə olanda padşah onlara hörmət eləyib yola saldı, bütün gecəni yatdı, səhər isə onları çağırıldı, taxi gotirildi divanxanaya qoymağı əmr elədi. Sonra da padşahlıq libasını geyindi, qanun kitabını əlinə alıb, qapıları açmağı əmr elədi. Qapılar açıldı, padşah həmin on qulu qarşısına düzdü, carçı səsləndi: “Kimin şikayəti varsa, padşahın xalçası üstüne gelsin!”

Vəzirlər, sorkordələr, saray məmurları geldilər, hərə öz rütbəsinə görə yer tutdu. Sonra padşah adamlara əmr elədi ki, bir-bir otağa keçsinlər. Vəzir Şimas baş vəzir olduğu üçün birinci daxil oldu. O gedib padşahın qabağında dayandı, hələ özünə gəlməmiş on qul onu aralığa alıb tuttular, o biri otağa aparıb öldürdülər. Sonra qullar qalan vəzirləri, daha sonra alimləri, əyanları bir-bir axıra kimi tutub öldürdülər. Sonra padşah cəlladları çağırıldı, onlara əmr elədi ki, qoçaq, qəzəbli adamlardan kim qalıbsa, hamisini öldürsünler. Cəlladlar da mərd hesab edədikləri adamların hamisini qılıncdan keçirdilər, yalnız alçaq adamları, tör-töküntü adamları saxladılar, sonra onları qovdular, onlar

da öz əhli-əyallarının yanına getdilər. Bundan sonra padşah tək qalib öz eyş-iştri ilə məşğul oldu, özü də tamam ehtirası qapıldı, zülm eləməye, adamları sixışdırımağa, özündən əvvəlki zalimləri də keçməyə başladı.

Bu padşahın məmlekətində qızıl, gümüş, yaqt mədənləri, eləcə də başqa qiymətli daşlar var idi. Bütün qonşu məmlekətlərin padşahları onun belə bir səltəneti olmasına həsəd aparır, özü də onun felakətə düşməsini gözleyirdilər. Padşahlardan biri öz-özüne dedi: “Mən istədiyimə nail olacağam, səltəneti də bu axmaq cavənin elindən alacağam, cüntki o öz səltənetinin yanalarını, məmlekətində olan ən cəsür, iğid adamları öldürtmüşdür. İndi onun elində olanları qoparmaq üçün fürsətdən istifadə etməyin lap vaxtıdır, cüntki o, balacdır, özü də hərbi biliyi yoxdur. O, düzgün fikrə malik deyildir, ona istiqamət veren, kömək eləyən bir adamı qalmamışdır. Bu gün mən ona pisliyin qapılarını açıram, yəni ona məktub yazaram, nifratimi bildirərəm, törətdiyi işlər üçün onu söyərəm, görüm nə cavab verir”.

Padşah ona bu məzmunda bir məktub yazdı: “Bismillahir-rəhmənir-rəhim! Sonra, vəzirlərin, alimlərin, hökmədarların başlarına nələr götürdiyin, özünü necə bələya saldığın mənə məlum olmuşdur. İndi sənə hückum eləye bilecək adamlardan qorunmaq üçün sənin qüdrətin, gücün qalmamışdır. Cüntki sən həddini aşmışsan, səltənətə pozğunluq salmışsan. Allah sənə qələbə çalmağa, sən dəf eləməyə mənə imkan vermişdir. İndi mənə qulaq asıb əmrime əməl elə. Mənim üçün dənizin ortasında bir yenilməz saray tikdir, bunu bacarmasan, məmlekətdən çıx get, canını qurtar. Mən sənin üzərinə Hindistandan on iki dəstə göndərirəm. Hər dəstədə on iki min congaver vardır. Onlar sənin məmlekətindən girərək, servətini talaşayaq, kişilərini öldürəcək, hərəm-xanani əsir aparacaqlar. Vəzirim Badini onlara rəis təyin eləyacəyəm, ona əmr verəcəyəm ki, sənən bütün torpaqlarını tutanacan orunun mühabisəsini durmadan davam etdirsinər. Mən sənin yanına göndərdiyim nökrə əmr eləmişəm ki, sənən yanında üç gündən artıq qalmasın. Mənim əmrimi yerinə yetirən, xilas olarsan, yoxsa dediyim adamları sənin üzərinə göndərəcəyəm”.

Sonra o, zərfi bağlayıb qasidə verdi, o da yola düşüb həmin padşahın şəhərinə çatdı, padşahın yanına girib məktubu ona verdi. Padşah məktubu oxuduqda süstləşdi, üreyi sixıldı, gözləri qaraldı, məhv olacağına inandı, bir adam tapmadı ki, ondan məsləhət, kömək istəsin. Bir adam olmadı ki, onun身边 dursun. O, rəngi-ruhu qaçmış halda ayaga qalxıb, arvadının yanına getdi. Arvadı soruşdu: “Ey padşah, nə olub?” Padşah dedi: “Bu gün mən padşah deyiləm, padşahın quluyam”.

Sonra o, məktubu açıb, arvadına oxudu. Arvadı məktubun məzmununu biləndə hönkür-hönkür ağlamağa başladı, eynindəki paltarını ciriq-ciriq eledi. Padşah ondan soruşdu: "Bu çatın işdə sənin bir planın, bir hiylen varmı?" Arvadı dedi: "Müharibelərde arvadların nə hiylesi ola bilər? Arvadların gücü yoxdur, öz mülahizəsi də yoxdur. Bu cür işlərdə güc də, mülahizə də, hiylə də kişilərdədir". Padşah ondan bu sözləri eşidəndə yaxın adamlarına, öz səltənətinin əyanlarına qarşı ifratçılıq yol vermesindən çox peşman oldu, qəm-qüsseyə batdı...". Şəhrizad bu yerdə sohərin açıldıgını görüb nağılı yarımqıq qoydu.



Ela ki doqquz yüz iyirmi dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah arvadından bu sözləri eşidəndə, ifratçılıq edib öz vəzirlərini, adlı-sanlı rəiyyətlərini öldürməsindən peşman oldu, özü də bu dəhşətli xəbərdəki hadisə baş verməmişdən qabaq ölmək istədi. Sonra öz arvadlarına dedi: "Tisbağalar qarabağın başına gotirdiyi əhvalatı siz də mənim başıma getirdiniz". Arvadları soruştular: "Bu neçə əhvalatdır?" Padşah dedi:

"Nağıl eləyirlər ki, bir adada tisbağalar var idi, orada ağaclar, meyvələr, çaylar da var idi. Bir dəfə bu adanın yanından bir qarabağır uçurdu. Onu isti və yorgunluq əldən salmışdı. Bu onu lap üzükdə, tisbağaların olduğu adaya qondu, tisbağaları gördü, orada sıgnınacaq axtarmağı qət eləyib onların yanında dayandı. Tisbağalar da adaların kənarında otlayıb, sonra da qayıldırlar. Onlar yem axtarır öz yerlərinə qayıtdıqları zaman orada qarabağır gördülər. Qarabağır onların xoşuna gəldi, Allah onu tisbağaların gözüne gözəl göstərdi: tisbağalar Allah'a həmd-səna eləyib qarabağıra bərk meyil saldılar, onun golişinə şad oldular. Sonra bir-birlərinə dedilər: "Şübə yoxdur ki, bu, quşların ən gözləlidir". Onların hamısı qarabağıra mehribanlıq göstərib ona yaxın olmaq istədi. Qarabağır onların bu böyük məhəbbətini görəndə onlara meyil göstərdi, onlarla dostlaşdı. Beləliknən o, hara istəsə ucur, gecə-ləmək üçün axşamüstü onların yanına qayıdır, sehər olanda, yənə də istədiyi yero uçurdu.

Bu, ona bir adət oldu, o bir müddət beləcə dolandi, tisbağalar da hiss elədilər ki, onun ayrılığı onlara qəm-qüssə götürür. Onlar başa düşdülər ki, qarabağıra güclü məhəbbət bəslədiklərinə baxmayaraq, onu ancaq gecə görürələr, sehər isə tezən onlar gözlerini açmamış uşub gedir. Odur ki, tisbağalar bir-birlərinə dedilər: "Biz bu qarabağırı sevdik, o da bizə dost oldu, ondan ayrılmaga da bizdə taqət yoxdur. Nə hiylə işlədək ki, o həmişə bizimlə qalsın, axı uşub gedəndə bütün günü gözümüzdən itir, biz onu yalnız gecə görürük?"

Tisbağaların biri o birilərinə məsləhət verib dedi: "Əziz bacılarım, arxayı olun, mən elə eləyərəm ki, o bir an da bizdən ayrılmaz". O biri tisbağalar ona dedilər: "Əgər elə eləsən, biz hamımız sənə qul olaңı". Elə ki qarabağır gəzməkdən qaydıb, tisbağaların arasına gəldi, hemin hiylərə tisbağa ona yaxınlaşdı, sağ-salamat qayıtması münasibətilə onu tobrik eləyib dedi: "Ey cənab, bili ki, Allah səni bize, bizi də sənə sevdiribdir, sən bu sehərda bizi dost olmusun. Sevgililər üçün isə ən yaxşı vaxt onların bir yerde olduqları vaxtdır, ən böyük fəlakət isə ayrılıq və uzaq düşməkdir. Sən də gün çıxanda bizdən ayrırlısan, ancaq gün batanda qayıdırısan, biz də çox kədərlənirik. Bu, bizi çox qüssələndirir, bu səbəbdən də biz çox həycən keçiririk".

Qarabağır dedi: "Bəli, mən sizi çox sevirəm, siz mənim istədiyinizdən də çox mən sizi istəyirəm, sizdən ayrılmıq mənən asan deyildir, ancaq mənim başqa çarəni yoxdur, cünki mən qanadlı quşam, sizinlə həmişə bir yerde qala bilmərəm, cünki mənim töbətiəm buna yol vermir, qanadlı quş yalnız gecə yatmaq üçün bir yerdə qalır, sehər olanda uşub bəyəndiyi yerdə süzür". Tisbağa ona dedi: "Sən haqlısan, ancaq qanad sahibinin eksər hallarda rahatlığı yoxdur, cünki onun çəkdiyi çətinliklərin heç dördə biri qədər də olıncı nemət düşmür, her bir məlxulqun son arzusu da dinçlikdir, istirahətdir. Allah səninkə bizim aramızda məhəbbət və dostluq yaratmışdır. Biz qorxuruq ki, düşmənlərdən biri səni tutsun, sen möhv olasan, biz də səninkə üzünə həsər qalaq".

Qarabağır bunun cavabında ona dedi: "Sən haqlısan, ancaq monim işimdə sənin məsləhətin nədir, kələyin nədir?" Tisbağası dedi: "Mənim məsləhətim budur ki, sən ucuşunu sürətləndirən qanadlarını yolasan, bizim yanımızda oturub dincələsən, ağacları, yetişmiş meyvələri bol olan bu geniş yerdə bizim yediyimizdən yeyəsən, içdiyimizdən içəsan. Biz də səninkə birlikdə bu bərəkətli yerdə qalaq, bir-birimizdən həzz alaq".

Qarabağır da tisbağanın sözlərinə razılıq verib özünə istirahət arzuladı. O, sözlərini bəyəndiyi tisbağanın dediyi kimi, leleklerini bir-bir yoldu, tisbağaların yanında qalıb, onlarla birlikdə az nəşə və

## Doqquz yüz iyirmi beşinci gecə

ötəri sevincnən kifayətləndi. Belə bir vəziyyətdə olanda onların yanından bir gölincik<sup>1</sup> töbü keçirdi. Qarabağır onun gözüne sataşdı, diqqətən ona baxıb gördü ki, onun qanadları yoluñub, tərpənə bilmir. Onu bu vəziyyətdə görəndə gölincik çox sevinib öz-özünə dedi: "Bu qarabağın öti yağı, tükü azdır". Sonra qarabağıra yaxınlaşıb onu tutdu. Qarabağır qışqırıb kömək istədi, amma tisbağalar ona kömək eləmədilər, eksinə, gelinciyin qarabağı bərk-bərk tutduğunu gördərənən orada uzaqlaşdırılar, başlarını qırınlarla çəkdilər. Elə ki tisbağalar görədilər gölinçiq qarabağıra əzab verir, ağlamıq onları boğdu, qarabağır onlardan soruşdu: "Siz ağlamaqdan başqa bir iş bacarmırsınız?" Tisbağalar dedi: "Ay qardaş, bu işdə bizim ne gücümüz var, ne imkanımız, ne də başqa bir tədbirimiz var". Qarabağır bunu eşidəndə kədərləndi, sağ qalacağına ümidiñitirib onlara dedi: "Sizdə günah yoxdur, günah yalnız məndədir, madam ki, mən sizin sözünə baxıb öz qanadlarıñı yolmuşam, deməli, məhv olmağa layiqəm, sizi heç nəde məzəmmət eləmirəm".

İndi mən də, ay arvadlar, sizi məzəmmət eləmirəm, eksinə, özümü məzəmmət eləyirəm, mən yada salmamışam ki, atamız Adəmin işlediyi günaha, onun cənnətdən qovulmasına səbəb siz olmusunuz, unutmuşam ki, bütün bələlərin kökü sizsiniz. Mən öz ağılsızlığıñım ucbatından sehv fikirleşmiş, işin dalını-qabağıñı yaxşı düşünməmiş, sizin sözünə qulaq asıb öz vəzirlərimi, səltənətimin hakimlərini ödürmişəm. Onlar bütün işlərdə mənim səmimi məsləhətçilərim idilər, məni narahat eləyən bütün işlərdə şöhrətim və gücüm idilər. İndi mən onları evəz eləyəcək bir adam tapa bilmərəm. Elə bir adam görmürem ki, onların yerini versin. Odur ki, mən böyük fəlakətə məhkumam.

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.



925-ci gecə

Elə ki doqquz yüz iyirmi beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağılı eləyirlər ki, padşah özünü məzəmmət eləyib deyirdi: "Mən öz ağılsızlığım ucbat-

tindan sizin sözünə qulaq asıb vəzirlərimi ödürdüm, indi onların yerini vera biləcək bir adam tapa bilmirəm. Allah mənə sağlam fikirlə, xilasının nəde olduğunu göstərəcək bir adam göndərməsə, mən böyük fəlakətə məhkumam".

Sonra o ayaq qalxıb vəzirlər və mütəfəkkirler üçün ağlayıb oxşadıqdan sonra yataq otağına keçib dedi: "Ah, kaş bu aslanlar indi birçə saatlıqda olsa, mənim yanında olaydilar, mən onlardan üzr istəyədim, onlara baxa idim, işim haqqında, onlardan sonra başıma gələnlər barosundə onlara məsləhətəşəydim!" O, bütün günü fikir doryasına qərq oldu, yemədi, içmədi, gecə olanda isə ayaq qalxıb, libasını dəyişdi, pis paltar geyindi, başqa qiyafəyə düşdü, birisindən onu sakitləşdirə biləcək bir söz etşitmək ümidi ilə şəhəri dolanmağa başladı. Padşah küçələrdən keçərkən birdən iki oğlan gördü. Onlar divarın dibində tonha oturmışdular. Oğlanlar yaşadı idilər, hərəsinin ömründən on iki il keçmişdi. Padşah onların səhbət elədiklərini eşidib, ne danışdıqlarını bilmək üçün onlara yaxınlaşdı, eştidi ki, biri o birinə deyir: "Qulaq as, qardaş, dünən axşam atam nağılı eləyirdi ki, yağışın olmaması üzündən, həm də bu şəhərdə baş vermiş böyük fəlakət üzündən onun taxılı yetişmədən yanmışdır". O biri oğlan deyir: "Bilirsinəm bu fəlakətə səbəb nedir?" Birinci oğlan: "Yox, - deyir, son bilirsinə, mənə danış". İkinci oğlan onun cavabında deyir: "Bəli, mən bunu bilirəm, son də danışaram. Bilirsinəm, atamın dostlarından biri deyirdi ki, bizim padşah öz vəzirlərini və səltənətinin eyanlarını onların günahlarına görə yox, arvadlara bəslədiyi məhəbbətinə, meylini onlara saldıguna görə ödürətmüşdür. Vəzirləri onu bundan çokindirildilər, isə özünü saxlaya bilmədi, özü də arvadlarına itaat eləyib onları öldürməyi əmr elədi. O özünün, ondan qabaq atasının vaziri olan Şiması da öldürülmüşdür. Halbuki Şimas onun məsləhətçi idi. Amma çox keçməz görərsən ki, onların günahına görə Allah padşaha ne diyan tutub onların intiqamını alacaqdır". O biri oğlan soruşdu: "Onlar həlak olduqdan sonra Allah ne edəcəkdir?" Vəzirin oğlu dedi: "Bil ki, uzaq Hindistanın padşahı bizim padşaha etinasızlıq göstəribdir, ona göndərdiyi məktubda onu söyür, özü də tələb eləyir ki, bizim padşah dənizin ortasında onun üçün saray tikdirsin, tikdirməsə, bizim padşahın üstüne on iki dəstə (her dəstədə on iki min congavər) göndərəcək, öz vəziri Badini bu qoşunlara sərkərde eləyəcək, səltənəti ələ keçirəcək, adamları öldürəcək, onu hərəmxanası ilə birlikdə əsir aparacaqdır. Uzaq Hindistan padşahının elçisi bu məktubnan goləndə bizim padşah məktubun cavabını üç gün təxirə salıb. Ay qardaş, bil ki, Hindistan padşahı dikbaş, özü də zülmkar bir adamdır, böyük qüvvəyə,

<sup>1</sup> Dələlər fəsiləsindən yurtıcı məməli heyvan


qüdərətə malikdir. Onun soltenötində adam çoxdur. Padşahımız ondan qorunmaq üçün bir tədbir fikirləşib tapmasa, fəlakətə düşəcəkdir. Bizim padşahımız həlak olandan sonra Hindistan padşahı bizim ruzumızı əlimizdən alacaq, kişilərimizi öldürəcək, arvadlarınımızı əsir aparacaqdır”.

Padşah oğlanın sözlərini eşidəndə həyəcanı artdı. O, uşaqlara yaxınlaşanda ürəyində dedi: “Həqiqətən bu oğlan müdrikdir, cümlə o məndən eşitmədiyi şəyər haqqında danışdı. Uzaq Hindistan padşahından gələn məktubu mən bir sərr kimi saxlayıram, məndən başqa bu işdən xəbəri olan yoxdur. Onu bu uşaq haradan bilsin? Amma mən ondan kömək istəyəcəyəm, Allaha yalvaracağam ki, bizim xilaskarımız bu oğlan olsun”.

Sonra padşah nəvazışla oğlana yaxınlaşdırıb ona dedi: “Ay qəşəng bala, sən bizim padşah haqqında nə danışırdın, guya o, böyük bir cina-yət eləyib öz vəzirlərinin, səltənətinin əyanlarını öldürübür? Həqiqətən o, özüne de, öz raiyyətlərində pislilik eləyibdir. Sən də dediklərində haqlısan, ancaq ay oğlan, məni başa sal görürm, sən hardan bildin ki, uzaq Hindistanın padşahı bizim padşahı məktub yazıb, məktubda onu söyüb sənin xatırlatdırığın ağır sözləri deyibdir”? Oğlan dedi: “Mən qədim adamların sözlərindən bilmərəm ki, heç bir gizli şey Allahdan gizli deyildir. Adəm övladında isə fitri bir qabiliyyət var ki, o gizli sırları açır”. Padşah dedi: “Sən düz deyirsən, bala. Ancaq de görüm bizim padşah üçün elə bir hiylə və ya fənd varmı ki o, bütün fəlakətləri özündən və səltənətindən uzaqlaşdırınsın”? Oğlan onun cavabında dedi: “Bəli, var, eger padşah mənimin dalımcı adam göndərsə və düşməni dəf etmək, onun fitnə-fəsadından xilas olmaq üçün nə eləmək lazımlı gəldiyini məndən soruşa, mən Allahın qüdrəti ilə padşahın hansı yolla xilas ola biləcəyini ona deyərəm”. Padşah sorusunu: “Bəs padşahi kim başa sala biler ki, sənin dalınca adam göndərib səni çağırırdırsın”? Oğlan onun cavabında dedi: “Mən eşitmışəm ki, o, tecrübəli, ağıllı adamlar axtarır. Əgər o mənim dalımcı adam göndərsə, mən gedib padşaha elə bir şey danışaram ki, ona faydalı olar, özü də bütün bəlalardan özünü xilas eləyər. Amma bu çətin işdə o ləngisə, başı öz arvadlarınyan eys-işrətə qarışsa, mən də öz xoşuma gedib onun necə xilas ola biləcəyini desəm, o məni də o biri vəzirlər kimi öldürməyi əmr eləyər. Onda mənim bildiyim bir şey fəlakətə səbəb olar, adamlar mənə nifret eləyər, ağıldan kəm hesab olarırlar, mən də o adamlardan olaram ki, onların haqqında deyiblər: “Alimliyi çox, ağılı az olan adam öz ağılsızlığı üzündən möhv olar”.

Padşah oğlanın sözlerini eşidəndə onun ağıllı olduğunu yəqin elədi, oğlanın ləyaqəti ona aydın oldu, inandı ki, onun da, reiyyətlərinin də xilası bu oğlanın elindədir. O, oğlanla təzədən danışır ona dedi: “Sən haralısan, evin haradadır?” Oğlan ona belə cavab verdi: “Bu divar bizim evə gedir”. Padşah bu yeri yaxşı yadında saxladı, sonra oğlanla salamatlaşdırıb sarayına qayıtdı, öp paltarını geyindi, yemək-içmək veriləməsini əmr elədi, arvadları yanına buraxmadı. Yedi, içdi, Allah-tealaya şükr elədi, ondan nicat, kömək dileydi, öz səltənətinin alımlarının, əyanlarının başlarına götürdüyü işlər üçün bağışlanması, günahından keçməsini xahiş elədi. Allah qarşısında ürkədən tövbə elədi, oruc tutmağı, namaz qılmağı, qurban kəsməyi öhdəsinə aldı. Sonra ona yaxın olan nökrələrdən birini çağırıb, oğlanın olduğu yeri ona nişan verdi, ona getməyi, oğlanı nəvazışla getirməyi əmr elədi. Həmin nökrədə oğlanın yanına gedib ona dedi: “Padşah sənin xeyrinə olan bir iş üçün səni çağırır. O sənə sual verəcək, sonra da sən nəmət sahibi olub evinə qayıdaqçaşan”. Oğlan onun cavabında soruşdu: “Padşaha no ehtiyac üz verib ki, məni çağırır?” Nökrədə: “Hökmdarının səni çağırmaqdə məqsədi sənə sual verib cavab almaqdır”. Oğlan dedi: “Padşahın əmrinə min dəfə boyun əyirom”. Sonra o, nökrələ bərabər padşahın yanına getdi, onun qarşısına çatanda Allaha səcdə elədi, padşaha salam verəndən sonra xəsbəxtlik arzuladı. Padşah da onun salamını aldı, oturmasını əmr elədi. Oğlan oturdu...

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki doqquz yüz iyirmi altıncı gecə oldu, Şəhrizad nağılin dalmışdanışmağa başlayıb dedi: “Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlan padşahın yanına gəlib onu salamladıqda, padşah ona oturmağı əmr elədi. Oğlan oturanda padşah ondan soruşdu: “Bilirsinəm dünən səninle danışan kim idi?” Oğlan: “Bəli” deyo cavab verdi. Padşah sorusunu: “O haradadır?” Oğlan cavabında dedi: “O bu saat mənimlə danışan adamdır”. Padşah dedi: “Ay qəşəng oğlan, sən düz dedin!” Sonra padşah hökm elədi öz kürsüsünün yanında bir kürsü də qoyular, oğlanı onun üstündə oturtular, yemək gotirilməsini əmr elədi. Sonra

onların arasında söhbet başlandı, padşah oğlana dedi: "Sən, ey vəzir<sup>1</sup>, dünən mənə bəzi-bəzi sözler dedin, özü də xatırlatdin ki, Hindistan padşahının fitne-fasadını dəf etmək üçün sən hıyle işlədi bilərsən. Bu nə hiylədir, onun pişiyini dəf etmək üçün nə məsləhətin vardır? Mənə danış, mən də səni səltənətində birinci adam eləyərəm, özümə də vezir seçərəm. Mən hər şəydi sonin fikrino qulaq asاقaş, mənə nə məsləhat görsən, əmal eləyəcəyəm. Sənə gözəl ənamlar verəcəyəm". Oğlan ona belə cavab verdi: "Sənin ənamların özünün olsun, məsləhat ve fondi isə mənim atam Şiması və onunla birlikdə qalan vəzirləri öldürməyi sənə məsləhat gören arvadlarından istə". Padşah onun bu sözlərini eşidəndə pərt oldu, ah çəkib soruşdu: "Ah, sevimli bala, mögər Şimas sənin dediyyin kimi, sənin atan idii?" Oğlan onun cavabında dedi: "Şimas həqiqətən mənim atam idı, mən doğrudan da onun oğluyam". Padşah bunu eşidəndə keçirdi, gözləri doldu. Allaha yalvardı ki, onu bağışlasın. Sonra dedi: "Ay oğlan, mən bunu ağılsızlığımızdan, arvadların pis niyyətləri nəticəsində eləmişəm (onların fitne-fasadı isə hədsizdir). Amma mən səndən xahiş eləyirəm məni bağışlayasın. Mən səni atanın yerinə qoyacağam, mənsəbin onun mənsəbindən də yüksək olacaq, üzərimizə edilən bu hücum dəf ediləndə isə mən sənin boynuna qızılzandı yaxalıq taxacağam, səni on yaxşı ata turdub, carşıya əmr eləyəcəyəm sənin qabağınca gedib qışqırıb desin: "Bu əzəmtli cavan padşahdan sonra taxtda ikinci oturur". Arvadlar haqqında sənin dediklərinə golince, mən onlardan intiqam almaq fikrindəyəm. Mən Allah-təalanın istədiyi vaxtda bunun yerini təyin edəcəyəm. Danış görüm, mənim qəlbimi sakitləşdirmək üçün sənin fəndin nədir?

Oğlan onun cavabında dedi: "Mənə söz ver ki, dediklərimə zidd getməyəcəksən, özü də qorxduğum seydən mənə xəter gəlməyəcəkdir". Padşah dedi: "Səninlə mənim aramada Allaha and içirəm: sənin dediklərindən dönməyəcəyəm, özün də mənim birinci müşavirim olacaqsan. Mənə nə buyursən, yerinə yetirəcəyəm. Sənə dediklərimə Allah-təala özü şahiddir".

Bunu eşidəndə oğlanın sinəsi qabardı, onun qarşısında danışığın mövzusu genişləndi. O dedi: "Ey padşah, mənim fondım və hiyləm budur: gözlə, sənin təyin elədiyin müddətdən sonra cavab almaq üçün elçi yanına gəlsin, onu başından elə, cavabı başqa bir günə toxırə sal. Elçi sənin qarşısında özünü bərəet qazandırmağa çalışacaqdır ki, padşah

<sup>1</sup> Bu sözlərlə Virdxan oğlani, bir növ, öz veziri təyin eddi.

özü ona müəyyən günler təyin eləmişdir. O səni inandırmaq istəyəcəkdir ki, qərarını dəyişdirən yaxşıdır, son də onu rədd elə, cavabı da başqa günə toxırə sal, ancaq müəyyən gün təyin eləmə. Elçi sənin yanından hırslı gedər, şəhərin ortasına çıxar, adamların arasında açıq danışmağa başlayıb deyər: "Ey şəhər əhli, mən uzaq Hindistan padşahının elçisiyəm. Bizim padşah çox qızəzəli və qətiyyətliyidir. Onun qətiyyəti demiri yumşaldar. O bu şəhərin padşahına moninen məktub göndərib, qayıtmagım üçün günler təyin eləyib deyibdir: "Sənin üçün müəyyən elədiyim günlərdə gəlib çıxmasan, qisasına düşər olarsan". Budur, mən bu şəhərin padşahının yanına gəlib məktubu ona vermİŞəm. Padşah onu oxuyub, üç gün gözləməyi əmr eləyib dedi ki, sonra cavab verecekdir. Mən də həlimliyim üzündən və ona hörmət eləmək üçün buna razı oldum. Üç gün keçdi. Mən ondan cavab almağa gəldim, o da cavabi o biri günə toxırə saldı, mənim isə səbrim tükənibdir. Budur, indi mən ağamın, uzaq Hindistan padşahının yanına gedirəm. Başında gələnləri ona nağlı eləyəcəyəm, siz də, ay camaat, mənimlə onun arasında şahid olun". Onun dedikləri sənə çatıldıqda, dalınca adam göndərib, yanına getir, onunla mülayim danışıb ona de: "Ey əz canımı tələf etməyə tələsən elçi, sən nə vadar elədi ki, bizim reiy-yetlərimiz arasında məzəmmət edəsən? Sən dərhal həlak olmağa layiqsən, ancaq atalar demişlər: "Bağışlamaq nəcib adamların xüsusiyyətlərindən biridir". Bil ki, cavabin toxırə salınması bizim zəifliyimizdən deyil, işimizin çoxluğundan, özü də sizin padşaha məktub yazmaq üçün boş vaxtimızın olmamasındandır".

Sonra məktubu tələb elə, ikinci dəfə oxu, bərkədən gülübü elçiyo de: "Sənə bundan başqa da məktub varmı? Biz ona da cavab yazaq". Elçi sənə deyər: "Mənəndə bundan başqa məktub yoxdur". Sən sualını ikinci dəfə, üçüncü dəfə tökrər elə. Elə ki o sənə dedi: "Yox, məndə qətiyyən başqa məktub yoxdur". Ona de: "Doğrudan, sizin padşahınız ağlinı itiribdir, çünki bu məktubda işlətdiyi sözlərə o bizim qəlbimizi həyəcana gətirmək istəyir ki, biz qoşunla onun üstünə gedək, ölkəsinə hücum eləyib, səltənetini əlindən alaç. Amma bu dəfə biz onun məktubundakı adətsiz ifadələri üçün onu tenbəh eləməyəcəyik, çünki o, ağILDƏN KƏM və zəifdir. Bizim qüdrətimizə layiq budur ki, əvvəlcə onu xəbərdar eləyək, bu cür sözləri tökrər eləməkdən onu çəkindirək, o özünü tohlükəyə salsa, bir də bu məsələyə qayıtsa, dərhal həlak olmağa layiqdir. Mən belə fikir eləyirəm ki, səni göndərən padşah işin axırını düşünməyən axımagın, sarsağın biridir. Onun ağıllı

vəziri yoxdur ki, ondan məsləhət alınsın. O, ağıllı olsaydı, bu cür gülməli məktubu bizi göndərməmişdən qabaq veziri ilə məsləhətləşərdi. Amma bizim de ona, onun məktubu kimi cavabımız vardır. Bu hələ azdır, mən onun məktubunu məktəbli oğlanların birinə verəcəyem ki, o, məktuba cavab yazsun". Sonra isə mənim dalmıca adam gönderə, məni çağırtdır. Mən sənin yanına gələndə izin ver məktubu oxuyum, ona da cavab verim.

Bu yerde padşahın sinəsi qabardı, oğlanın fikrini bəyəndi, bu hıyle xoşuna geldi. O, oğlana mərhəmət göstərdi, atasının rütbəsini ona verdi, özü də şad halda onu evlərinə buraxdı. Onun elçiye vəd elədiyi üç gün keçəndən sonra elçi geldi, padşahın yanına girib cavab istədi, ancaq padşah cavabı başqa günə toxırı saldı. Elçi də xalının qırğıına çatmamış, oğlanın dediyi kimi, nalyaq sözler söyledi. Sonra bazara çıxıb dedi: "Ey şəhər əhlisi, mən uzaq Hindistan padşahı tərəfindən sizin padşahın yanına göndərilmiş elçiyəm, ona məktub gotirmişəm, o da cavabını longıdır. Bizim padşahın mənə təyin elədiyi müddət keçib, sizin padşahınızın da özünü təmizə çıxarmağa imkani qalmayıbdır, siz buna şahid olun".

Bu sözler padşahın qulağına çatdıqda, o, elçinin dalınca adam gəndərdi, əmr elədi onu hüzuruna götürsinlər. Elçi gələndə ona dedi: "Ey canının tələf olmasına tələson elçi, məgər sən padşahdan padşaha məktub götürməmişsen, özü də onların arasında sırr yoxdur? Neco olub ki, sən camaat arasında çıxıb padşahların sırrını qara camaata açırsan? Sən bizim qisasımıza layiqsan, amma biz bu məktubun cavabını o axmaq padşahı qaytarmaq üçün sabir eləyirik. Ona bizim əvəzimizdən cavabı məktəbdəki üşaqlardan on balacasının vermesi daha münasibdir". Sonra o hökm verdi həmin oğlanı çağırınlardı. Oğlan gəlib padşahın otağına daxil oldu (elçi də burada idi), Allaha sədə elədi, padşaha əbədi söhrət, uzun ömür arzuladı. Padşah məktubu onun üstüne atıb dedi: "Bu məktubu oxu, tez ona cavab yaz".

Oğlan məktubu götürüb oxudu, gülə-gülə padşaha dedi: "Məgər sən bu məktuba cavab vermək üçün mənim dalmıca adam göndermisən?" Padşah dedi: "Hə". Oğlan çox ədəb, itaətlə cavab verdi, mürəkkəbqabını və kağızı çıxarıb yazdı..."

Şəhərizad bu yerde səherin açıldığını görüb nağılı yarımcı qoydu.

927-ci gecə



Elə ki doqquz yüz iyirmi yeddinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlan məktubu alıb oxuyan kimi mürəkkəbqabını, kağızı çıxarıb yazdı: "Bismillahir-rəhmanir-rehim! Allahın mərhəmətində olanlara əmin-amanlıq arzu eləyirəm! Sonra, ey işdə yox, yalnız sözde böyük olan padşah, sənə xəbərdarlıq eləyirəm ki, məktubun bizo çatdı, biz onu oxuduq, orada nə cür sayıqlamalar və əcəyib cəfəngiyat olduğunu anladıq, özü də sənin axmaqlığına, bizim qarşımızda cinayət elədiyinə inandıq. Sən ixtiyarında olmayan bir şeyə əl uzatmışsan. Allahın məxluqatına və reyyətlərə yazığımız gəlməsəydi, səndən əl çəkməzdik. Sənin elçinə geldikdə o, bazara çıxıb, sənin məktubunun məzmununu mötəbər və sadə adamlara yayıbdır. O bizim qisasımıza layıqdir. Amma biz ona mərhəmət eləyib aman verdik, çünkü onu bağışlamaq olar. Biziñ ondan qisas almamamışızın səbəbi sənə hörmətimizə görə deyil. Vəzirlərimin, səltənətimin alim və əyanlarının öldürülməsi barəsində dediklərin isə doğrudur, ancaq bu mənim öz işimdir, ham də mən elə bir alım ödürüdürməmişim ki, mənim məmləkətimdə onun noslündən minlərdən daha böyük alım, daha düşünceli, daha ağıllı adam olmasın. Mənim məmləkətimdə elmə mükəmməl yiyələnməmiş bir adam tapılmaz, özü də hər bir öldürülmüş adamın yerinə o qədər onun kimi layaqətli adam var ki, saymaqla başa gəlməz. Mənim hər bir əsgərim isə sənin bir dəstə qoşununa deyir. Pula qalandı, mənim qızıl, gümüş karxanam var, metal isə məndə elə bil dəş parçalarıdır. Hələ səltənətimin əhalisi, mən onların gözəlliyyini, ığidliyini, öz zənginliyini sənə təsvir eləyə bilmərəm! Ne cürlətə sən bizi göndərmişsin: "Dəryanın ortasında mənə saray tikdir". Doğrudan da, bu, qəribə işdir, belkə bu məsələ sənin ağlinın kömliyindən beyninə gəlməşdir, çünkü sənin ağlin olsayıd, mən sənə saray tikdirənəcən dalğaların zorbalığı, küləyin şiddetə necə olacağını öyrənədin. Sənin mənə qələbə ələcəğin haqqındaki iddiaya gəldikdə, Allah eləməsin! Sənin kimisi bizi necə qəsd eləya biler, səltənətimizi də ələ keçirə bilar? Yox, həqiqətən Allah-toalanın köməyi ilə mən sənin üzərində qələbə

çalmalıyam, çünkü sən həddini aşmışan, özü də haqqın olmadan mənim əleyhimə çıxmışan. Onu bil ki, Allahın da, mənim də cezama layiqsen, ancaq sənin və rəyyetlərinin işində mən Allahdan qorxuram, özü də yalnız öyd-nəsihətdən sonra sənə qarşı yürüşə çıxacağam. Əgər Allahan qorxursansa, bu il üçün mənə xərac göndərməyə teləs, yoxsa sənə qarşı yürüşə çıxmadaqın imtina etmərəm, hem də mənimlə min-min və daha yüz min əsgər olacaqdır, hamısı da fil üstündə pəhləvan. Mən onları vəzirimin ətrafinə düzəcək, əmr eləyəcəyəm ki, sən öz elçinə təyin elədiyin üç gün kimi, onlar üç il dayanış səni mühasirəde saxlaysın. Mən sənin səltənətinə sahib olacaq və orada səndən başqa heç kəsi öldürməyəcəyəm, özü də sənin arvadlarından başqa heç kəsi əsir aparmayacağam".

Sonra oğlan məktubda öz şəklini çəkib onun yanında yazdı: "Bu cavabı məktəbdəki uşaqlardan ən balacası yazdı". Sonra o, məktubu möhürləyib padşaha verdi, padşah da elçiye. Elçi məktubu götürdü, padşahın əlindən öpdü, otaqdan çıxdı, mərhamət üçün Allah-tealaya və padşaha təşəkkür elədi. O bu oğlanın ağlının itiliyinə təccübənin yolu düşdü.

Elçi öz padşahının yanına çatdığı zaman (o təyin olunmuş gündən üç gün sonra galib çıxmışdı) padşah elçinin gecikməsi münasibatılı divan çağırmasıydı. Elçi içəri girdikdə padşahə səcdə eləyib məktubu ona verdi. Padşah məktubu alıb ləngiməsinin səbəbini və Virdxan padşahın vəziriyetini soruşdu. Elçi işin nə yerdə olması barəsində və ümumiyyətlə, öz gözləri ilə gördüyü, qulaqları ilə eşitdiyi her şey haqqında nağıl elədi. Bu, padşahi son dərəcə heyrətə saldı, o, elçiye dedi: "Vay sənin halına! Bu cür padşah haqqında sən mənə nələr nağıl eləyirsin?" Elçi cavab verdi: "Ey ali padşah, budur, mən sənin hüzurundayam, məktubu aç, oxu, onda sənə aydın olar ki, doğru nədir, yalan nodır". Padşah məktubu açıb oxudu, orada məktubu yanan usaqın şəklini gördü.

O, hakimiyyətinin sona çatdığını inandı, bu işin nə ilə qurtaracağını bilməyib pərt oldu. Sonra vəzirlərinə, şahlıqın oyanlarına tərəf dönüb, nələr olduğunu onlara danışdı, məktubu oxudu. Bu, onları dəhşətə saldı, çox bərk qorxutdu. Onlar üzdə padşahi sözlərlə sakitləşdirməyə başladılar, ürəkləri isə döyünməkdən az qalrırdı partlasın.

Sonra baş vəzir Badi dedi: "Padşah sağ olsun, bil ki, mənim qardaşlarım vəzirlərinin dediklorının heç bir xeyri yoxdur. Mənim fikrimcə, sən həmin padşaha bir məktub yazıb məktubda üzr istəməli, özü də deməlisən: "Mən səni sevirom, səndən də qabaq atanı sevirdim. Biz həmin məktubda elçini sənin yanına sınaq üçün göndərdik ki, görək

sən nə fikirdəsən, ığidliyin nə dərəcədə böyükdür, biliyin, hərəkətin necədir, gizli sırları necə tapırsan, tekmilliyin nə dərəcədədir. Biz Allah-tealaya dua eləyirik ki, sənin səltənətinə xosbəxt eləsin, şəhərinin qalalarını möhkəmlətsin, sənin hakimiyyətini gücləndirsin ki, sən özünü qoruya bilesən, rəyyətlərinin işi təkmil olsun". Hem də bu məktubu başqa elçi ilə göndərdi.

Padşah dedi: "Allah-tealaya and olsun, bu böyük işdir! Öz səltənətinin sağlam fikrili alımlarını, qoşun sərkərdələrini öldürdən sonra o padşah mühəsirəyə necə hazır ola biler, necə böyük padşah olar, bu qədər böyük qüvvə onun əlindən çıxıdıqdan sonra onun səltənəti necə çıxırla bilər? Daha təccübülüs budur ki, orada məktəbdəki balaca uşaqlar padşahın evezinə bax bu cür cavablar yazırlar. Mən isə pis tamahkarlığı ucbatından özümə, öz səltənətimin əhalisine qarşı bu alovu qızışdırıdım, bilmirəm ki, vəzirimin məsləhəti olmasayı, bu odu kim söndürordu".

Sonra o, qiyəmtli hədiyyələr, saysız-hesabsız nökərlər, qulluqçular toplayıb bu məzmunda bir məktub yazdı: "Bismillahir-rəhmanir-rəhim! Ey şanlı padşah Virdxan, mənəm şanlı qardaşım Cilliadın oğlu (Allah ona rəhmət eləsin, sənin də ömrünü uzatsın!), məktubunuzun cavabı göldi, biz onu oxuduq, özü də orada yazınları başa düşdük, orada gördüklorum biz sevindirdi, sənin barəndə Allahan ən böyük istəyimiz də elə bu idi. Biz Allah'a dua eləyirik ki, sənin şöhrətinin daha da artırınsın, səltənətinin tomelini daha da möhkəmlətsin, sənə pislik istəyən düşmənlərin üzündə sən qələba çalasan. Ey qüdrətli padşah, bil və agah ol ki, sənin atan mənə qardaş idı, unun bütün ömrü boyu biz bir-birimizlə əhd-peyman eləmişdik, o bizdən həmişə yalnız yaxşılıq görmüşdük, biz də ondan yalnız yaxşılıq görmüşdük. O öldük-dən sonra səltənətinin taxtında sən oturduğun zaman biz çox sevindik və sad olduq, amma ela ki öz vəzirlerin və səltənətindəki əyanların başına nələr gotirdiyin biza galib çatdı, onda qorxdıq ki, bu xəbor bizdən savayı bir başqa padşaha da çatar, o səni tutmaq fikrina düşər: biz elə fikirləşdik ki, sən öz işlərinə, qalalarının mühafizəsinə etinəz yanaşırsan, hem də öz səltənətinin işlərinin qayğısına qalmırsan. Ona görə biz məktub yazıb sənə xəbərdarlıq elemək istədik. Sənin bələ belə cavab göndərdiyini görəndə, üryəimiz sakitləşdi. Allah sənə səltənətindən zövq almağa imkan versin, işlərində sənə kömək olsun! Sənə əmin-amanlıq arzulayıraq!" Sonra o, Virdxan üçün hədiyyə toplayıb yüz pəhləvanla ona göndərdi...

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcı qoydu.



Elə ki doqquz yüz iýirmi sêkkizinci gecə oldu, Şöhrizad nağılınların danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eleyirlər ki, uzaq Hindistan padşahı Virdxana hədiyyə toplayıb onu yüz pəhləvanla gönderdi.

Pəhləvanlar az getdilər, üz getdilər, nəhayət, Virdxan padşahının yanına çatıb onu salamladılar, məktubu ona verdilər. Virdxan məktubu oxudu, mənasını başa düşdü, sonra pəhləvan yüzbaşını ona layiq yerdə yerləşdirdi, ona hörmət eləyib hədiyyəni qəbul elədi. Hədiyyə haqqındaki xəbər camaat arasında yayıldı, padşah çox sevindi, Şimasın oğlunun dalınca adam gönderdi, o geləndə ona hörmət elədi, pəhləvan yüzbaşını çağırıldı, sonra onun öz padşahından getirdiyi məktubu tələb elədi, onu oğlana verdi, oğlan məktubu açıb oxudu, padşah çox sevindi, pəhləvan yüzbaşını məzəmmət eləməyə başladı, elçi də onun əllərini öpdü, ondan üzr istədi, ona uzun ömür, həmişə xoşbəxtlik arzuladı. Padşah bunun üçün ona təşəkkür elədi, böyük hörmət göstərdi, ona, onun yanında olanlara adına layiq hədiyyələr verdi, oğlana hökm elədi ki, cavab yazsın. Oğlan da cavab yazdı, barışq haqqında qisaca müraciətnamə tərtib elədi, elçinin və onunla gələn pəhləvanların nəzakəti olduqlarını xatırlatdı. Məktubu qurtarış padşaha göstərdi. Padşah dedi: "Əziz bala, oxu görök orada nə yazılıb". Oğlan pəhləvan yüzbaşının yanında məktubu oxudu, ifadoların solisiliyi, yazının mənası padşahın, elçə də orada olanların xoşuna geldi. Sonra padşah məktubu möhürüyib, pəhləvanbaşa verdi, onu öz məmləkətinin sərhədinəcən yola salmaq üçün bir dəstə qoşun gönderdi.

Padşahla oğlanın əhvalatı belə oldu. Uşağın hərəkətləri, biliyi pəhləvan yüzbaşının ağlını çasdırmışdı. O, işin tez qurtarması, sülhün qəbul olunması üçün Allah-tealaya şükür elədi.

O, az getdi, üz getdi, ta gəlib uzaq Hindistan padşahının yanına çatdı, nadir hədiyyələri ona çatdırıldı, məktubu verib gördüklerini nağıl elədi. Padşah çox şad oldu, Allah-tealaya şükür elədi, pəhləvan yüzbaşına hörmət göstərdi, bu işdə ürkəkdən çalışdığınına görə ona təşəkkür

elədi, rütbəsini artırdı, öz də o vaxtdan etibarən əmin-amanlıq içində, inamla, sakit, son dərəcə şad yaşadı.

Uzaq Hindistan padşahı orada qalsın, sizə kimdən xəbər verək, Virdxan padşahdan. O, pis yoldan qayıdı, öz əməllerinə görə Allah qarşısında ürkədən tövbə elədi, qadınlardan tamamilə el çəkdi, Allahın qoyduğu düz yolnan gedib öz səltənetinin işlərini sahmana salmaqla məşğul oldu. Allahdan qorxub, raiyyətlərinə fikir verməyə başladı. Şimasın oğlunu atasının yerinə vəzir təyin elədi, səltənetində birinci müşavir, özünə həmsir elədi, öz şəhərini, elçə də başqa şəhərləri yeddi günlüyə bəzəməyi əmr elədi. Raiyyətlər buna şad oldular, qorxudan çıxıdlar, padşahda olan ədalətə, qoyduğu ədliyyəyə sevindilər, padşaha, onların üzərindən bu qayğım götüren vəzirə dua elədilər, onlara xoşbəxtlik arzuladılar.

Sonra padşah vəzirindən soruşdu: "Səltənetin möhkəmləndirilməsi, raiyyətlərin işinin sahmana salınması, əvvəlki kimi onların rəisi, idarə başçıları olması barədə sənin fikrin nədir?" Vəzir onun cavabında dedi: "Ey şanlı padşah, mənim fikrimcə hər şeydən əvvəl sən itaətsizliyi qəlbindən uzaqlaşdırılsın, əyləncələrdən, zoraklıqlıdan, qadınlara aludəlikdən el çəkmələşən, çünki sən itaətsizliyin kökü qayıtsan, ikinci sohv birincidən güclü olar". Padşah soruşdu: "İtaətsizliyin kökü nədədir ki, mən ondan qorxmaliyam?" Yaşlı balaca, ağılcə böyük olan vəzir onun cavabında dedi: "Padşah sağ olsun, bil ki, itaətsizliyin kökü qadınlara uymaq, onlara meyil elemək, onların rəy və fikirləri ilə razılışmaq deməkdir, çünki onlara məhəbbət agli çəsdirir, sağlam sıfətləri pozur. Bunlar mənim sözlerimə parlaq sübutdur. Sən bunların üzərində düşünseydin, onların hərəketini diqqəti nəzerlə izləsəydin, öz qəlbində özünə məsləhətçi tapardin, mənim də sözlerimə qətiyyən ehtiyacın olmazdı. Qəlbini qadınlarnın fikri ilə məşğul eləmə, onların suretini yadından çıxart, çünki Allah-toala öz peyğəmbəri Musanın vasitəsilə buyurmuşdur ki, arvadların çox əlaqədə olmayıñ. Padşahlardan, mütefəkkirlərdən biri də öz oğluna demişdir: "Ey mənim balam, məndən sonra taxtda öyleşdiyin zaman arvadlarla çox əlaqədə olma ki, qəlbin çəşməsin, mühakimən pozulmasın. Qisası – arvadlarla tez-tez əlaqədə olmaq onları sevməkə nəticələnir, onları sevmək isə şüurun pozulmasına səbəb olur, bizim ağamız Davudun oğlu Süleymanın (onların hər ikisine Allah rohmet eləsin!) başına gələn hadiso: Allah ona bilik, mərifət və böyük səlahiyyət vermişdi. Qabaqkı padşahlardan heç birina Süleyman'a verdiyini verməmişdi, arvadlar da onun atasının günah etməsinə səbəb oldular. Buna bənzər

məsallar çoxdur, mən Süleymanı yalnız ona görə xatırlatdım ki, sən biləsən Süleymanın malik olduğu qüdrətə heç kəs malik olmamışdır, yer üzünən bütün padşahları da ona tabe idilər. Ey padşah, bunu da bil ki, qadınları sevmək hər cür pisliyin köküdür, çünki qadınlardan heç birində düzgün mühakimə yoxdur, kişilər onlarnan yalnız zərurət halında əlaqə saxlamalı, onlara həddindən artıq meyil göstərməməlidir, bu, kişinin pozulmasına və sohvina səbəb olar. Ey padşah, mənim sözümə baxsan, bütün işlərin qaydaya düşər, mənim dediklərimə etinasızlıq göstərsən, peşman olarsan, ancaq peşmanlıqlıq da fayda verməz". Padşah bunun cavabında dedi: "Mən qabaqlardakı kimi arvadlara həddindən çox meyil göstərməkdən əl çəkdir..."

Şəhrizad bu yerda sohərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



929-cu gecə

Ela ki doqquz yüz iyirmi doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirler ki, Virdxan padşah öz vəzirinə dedi: "Mən qabaqlardakı kimi arvadlara meyil göstərməkdən əl çəkdir, onlara aludəlikdən tamamilə üz döndərdim. Onların elədikləri işlərin qisاسını almaq üçün mən onlara nə eləmaliyəm, axı sonin atan Şimasın öldürülməsinə səbəb onların fitnəfəsəti olmuşdur. Bu mənim arzum deyildi, bilmirəm mənim ağlma nə oldu, onun öldürülməsinə razılıq verdim".

Sonra padşah ah-uf eləməyə, qışkırmaga başlayıb dedi: "Vay mənim halıma, mən öz vəzirimi, onun mühakiməsinin düzgünlüyünü, gözel ehtiyatkarlığını itirdim, onun kimi gózəl, düzgün fikirli, ağlılı vəzirlərimi, səltənətimin eyanlarını itirdim!" Vəzir onun cavabında dedi: "Ey padşah, bil ki, günah təkcə sənin arvadlarında deyil, çünki onlar baxanların meyil göstərdikləri yaxşı mala bənzeyir. Kim ki istəyir, o da alır, almayanı isə heç kəs almağa məcbur eləmir, günah da o mali alandardır, xüsusən o həmin malın zərərlərini olduğunu bilirəm. Mən səni saqındırdım, məndən də qabaq atam səni saqındırmışdım, ancaq sən onun məsləhətini qəbul eləmedin". Padşah dedi: "Ey vəzir, mən sənin dediyin kimi, öz taqsırımı boynuma aldım, mən özümü təmizə çıxara bilmərəm. Allah-təala alnına nə yazıbsa, o olacaqdır".

Vəzir dedi: "Padşah sağ olsun, bil ki, Allah-təala bizim üçün imkan yaradıb, bize arzu, azad idarə veribdir, özü də biz istəsek, bir şey eləyörək, istəməsək eləmərik. Allah bize buyurmayıb ki, pis iş görüb günaha bataq. Biz nəzərdə tutmalyıq ki, hansı hərəkətimiz düzgün olar, çünki Allah-təala bize hər cür şəraitdə yaxşı iş görməyi buyurur, bizi pis işdən çəkindirir. Biz də öz iradəmiznən eləyirik ki, istor düzgün olsun, ya da sohv".

Padşah dedi: "Sən haqlısan, mənim sohvim öz taqsırım üzündən, sohvətə qəpiləməğim natiqəsində olmuşdur. Mən özümü dəfələrlə bundan uzaqlaşdırıbmış, sənin atan Şimas da məni dəfələrlə bundan çəkindiribdir, ancaq nəfəsim ağlma gücə galibdir. Sən elə bir vasitə bilirsənki, məni bu căr sohv eləməkdən saxlasın, ağlım ehtirasına qalib gələnsin?" Vəzir dedi: "Bəli, bilirom, mən elə bir şey bilirom ki, səni bu căr sohv eləməkdən saxlaya bilər. Sən axmaqlı libasını soyunub, ədalət libasını geyməlisən, öz şəhəvet hisslerinə tabe olmayıb, ədalətlili padşah olan atan kimi hərəkət etməlisən. Sənə layiq olan işlər gör, Allah-təalanın buyruqlarını yerinə yetir, rəyyətlərinə haqqını gözlə, dinini, xalqını, öz hərəkət terzini qorù, rəyyətlərini öldürmək-dən saqın. Öz işlərinin aqibətinə düşün, haqsızlıqlandan, zülmdən, cina-yotdən, əxlaqsızlıqlandan əl çək, ədaləti, başsağlığı ol, Allah-təalanın buyurduqlarına əməl elə, həmişə onun məxluqunun dərdinə qal, çünki o səni onların üstündə özünü xələfi eləmişdir. Həmişə onların sənə elədikləri dualarda istədikləri kimi hərəkət elə, çünki həmişə belə olarsa, sənin dövrənin bəxtiyyar olar. Allah öz mərhaməti ilə səni bağışlayar, səni görənlərin hamisini yanında səni hörmətli eləyir, düşmənələrin möhv olar. Allah-təala onların qoşunlarını qaçmağa vadar eləyir, sən Allahın xoşuna gelərsən, onun yaratdıqlarının arasında hörəmtli və ezziz olarsan".

Padşah dedi: "Sən məni ruhlandırdın, ürəyime təsəlli verdin, bəsi-rət gözümü açdın, mən də Allah-təalanın köməyi ilə sənin bütün dediklərinə əməl eləmək niyyətindəyəm. Mən əvvəlki cinayətlərdən, eləcə də şəhvətdən el çəkirəm, qəlbimi dar mühitdən genişliyə, qor-xudan tohlikəsizliyə çıxarıcam, sən də buna sevimli, şad olmalsan, çünki mən yaşımın çox olmasına baxmayaraq, sənin oğlun olmuşam, sən isə yaşının az olmasına baxmayaraq, mənim sevimli atamsan. Mənə nə əmr eləsən, əməl eləmək borcumdur. Mən Allah-təalanın da, sənin də mərhəmətin üçün təşəkkür eləyirəm, çünki Allah-təala sənin vasitənələ mənə düzgün yol göstərdi, xoşbəxtlik, sağlam düşüncə verdi, bu isə mənim dərdimən aradan qaldıracaqdır. Mən sənin alicə-

nablığın, biliyin, yaxşı ehtiyatkarlığın sayısında sənin əllərinlə rəiy-yətlərin emin-amanlığına nail oldum: indi sən mənim səltənetimdə başçısın, özü də mənim səndən üstünlüyü yalnız ondadır ki, mən taxtda otururam. Sən nə eləyirsənə, mənim üçün qanundur, sən yaşa cavan olsan da, sözlerinin əleyhine çıxməq olmaz, çünki sən ağılcə qocasan, çox bilirsin. Səni mənə yetirən Allaha mən şükür eləyirəm, falakəti döngələrdən sonra məni düzgün yola çıxardıñ.

Vəzir dedi: "Padşah sağ olsun, agah ol ki, sənə xidmət göstərmə-mişəm, çünki mənim sözlərim də, hərəkətlərim də mənim vezifəmin yalnız bir hissədir, ona görə ki, mən sənin mərhəmətinlə böyümüşəm, hem də təkcə mən yox, məndən evval atam da sonin hədsiz mərhəmətinlə yüksəlmışdır. Biz hamımız sənin yaxşılığımı, elə də mərhəmətin təsdiq eləyirik, axı necə də təsdiq etməyə bilərik? Sən isə, ey padşah, bizim çobanımız və hakimimizsən, bizim əvəzimizə düşmənlərimizlə vuruşursan: bizi qorumaq sənə tapşırıldır, sən bizim keşik-çimizsən, özü də bizim təhlükəsizliyimiz üçün əməyini əsirgemirsin. Biz sənə itaət eləyib, canımızı qurban versək də, sənin yaxşılığından çıxa bilmərik. Səni bizim üzərimizə böyük, hakim təyin eləyən Allah, işlərində sənə müvəffəqiyət qazandırsın, sənin dövründə səni fəlakətə sinamasın, arzularını yerinə yetirsin, ölüncən səni hörmətlə eləsin. Qoy Allah öz mərhəmətiylə sənin qollarına qüvvət versin, bütün inadçıları itaətə getirsin, qoy bütün alımları, qəhrəmanları sənin səltənetinə götərsin, bütün nadanları və qorxaqları da buradan uzaqlaşdırırsın. Allah sənin rəiyətlerini bahalıdan, bələdan uzaq eləsin, insanlar arasında dostluq və məhəbbət yaysın! Qoy Allah öz mərhəməti və alicənəblığı ilə sənə bu dünyada müvəffəqiyət, axırtdə isə paklıq etə eləsin, amin! Axı o hər şeyə qadirdir, onun üçün çətin iş yoxdur, hər şey ona qayidacaq, hər şeyin axırı ona bağlıdır!"

Padşah öz vəzirindən bu arzuları eşidənən çox şad oldu, ona tamam mehr salıb dedi: "Ey vəzir, bil ki, sən mənə qardaş, oğul, ata əvəzi oldun, özü də məni səndən təkcə ölüm ayıra bilər. Əlimdə nə varsa, hamısı sənin ixtiyarındadır, nə istəsən eləye bilərsən, əgər övladım olmasa, mənim yerimdə taxtda sən olarsan, çünki səltənetimin bütün əhalisindən on çox sən buna layıqsən. Allah-təala razı olsa, mən səltənetin əyanlarının yanında səltənetə özümdən sonra səni vəliəhd eləyərəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.



Elə ki doqquz yüz otuzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Virdxan padşah Şimasın oğlu vəziro deyir: "Mən səni xələfim eləyəcəyəm, həm də səni özümdən sonra vəliəhd eləyəcəyəm, Allahın köməyi ilə buna səltənetimin əyanları şahid olacaqlar".

Sonra o öz mirzesini çağırırdı, mirzə onun hüzurunda olanda ona əmr elədi ki, səltənetinin bütün əyanlarına məktub yazıb onun yanına çağırınsın, bu barədə şəhərdə car çəkdirib, orada olan mötəbər və sadə adamlara xəber versin. Sonra vəzirlərə, sərkərdələrə, saray adamlarına və bütün nökrə sahiblərinə, habelə alımlarə, mütəfəkkir-lərə əmr elədi ki, divana toplaşınlar. Padşah böyük divan qurdu, heç bir kəsin düzəldə bilmədiyi bir ziyaft düzəldti, bütün mötəbər və sadə adamları dəvət elədi. Hami şadlıq içində toplaşdı, düz bir ay yediler, içdiler. Bundan sonra da padşah özünün bütün yaxın adamlarını, səltənetindəki kasibləri geyindirdi, alımlarə bol hədiyyələr verdi, daha sonra Şimasın oğlunun razılığı ilə bir neçə alım və mütəfəkkir seçib yanına gölmələrini əmr elədi, Şimasın ogluna hökm elədi ki, onlardan yeddi nəfərini seçib, onun sözünə tabe olan bir vəzir təyin eləsin, özü də onlara reis olsun. Bu zaman Şimasın oğlu onlardan yaşça on böyük, ağılcə mükemmel, çox bilikli və hafizeli olanlarını seçdi, gördü ki, belələri altı nəfərdir. Oğlan onları padşahnın yanına gətirdi, padşah onlara vəzir libası geyindirib, üzünü onlara tutub dedi: "Siz mənim vəzirim olacaqsınız, Şimasın oğluna itaət eləyəcəksiniz, mənim bu vəzirim ibn Şimas size nə desə, nə əmr eləsə, heç bir zaman ondan imtina eleməməlisiniz".

Sonra padşah onları vəzirlər üçün düzəldilmiş bəzəkli kürsülərə oturtdu, onlara xərclik pul təyin elədi, daha sonra onlara tapşırıdı ki, ziyaftə toplanmış əyanların içərisindən minbaşılardır, yüzbaşılardır, onbaşılardır, onlar səltənetin əsgərləri arasında işləməyə yaranan adamlar olsunlar, onlara adətən əyanlar üçün maş müsəyyən elədi, pul verdi, həm də bu işlərin hamisini on qısa bir müddətdə gördü.

Padşah yerde qalanlara da çoxlu hədiyyə verilməsini, hər kəsi hörmət və izzətlə öz vilayətinə yola salmağı əmr elədi, öz canınlərinin tapşırıcı ki, raiyyətlərinə ədalətli olsunlar, buyurdu ki, kasiblərin, dövlətlilərin dərdinə qalsınlar, hökm elədi ki, xəzinədən onlara rütbələrinə müvafiq vəsait buraxınsınlar. Vəzirler də ona daimi şöhrət və uzun ömür arzuladılar. Sonra padşah əmr elədi ki, Allah-tealanın ona göstərdiyi kömək üçün minnətdarlıq əlaməti olaraq üç gün şəhəri bəzəsinər.

Dövləti qurmaqdə, əmirləri, vəzifeli şəxsləri təyin etməkdə padşahın, onun veziri ibn Şimasın işləri də bax bu sayaq idi. Hiylə və yalanları ilə vəzirlərinin ölümüne, eləcə də dövlətin dağılmasına səbəb olan sevimli məşqələrə gəldikdə, elə ki şəhərlərdən, kəndlərdən divana gələn adamların hamısı öz yerlərinə qayıtdılar, işləri də düzəldi, padşah yaşça balaca, ağılcı böyük olan vəzire, yəni Şimasın oğluna əmr elədi ki, qalan vezirləri də çağırınsın. Elə ki onların hamısı padşahın yanına gəldi, padşah onlara xəlvətə çəkilib dedi: "Ey vəzirler, bilin ki, men düz yoldan çıxıb nadan işlərə qapılışdım, yaxşı məsləhətlərə nifret eləyirdim, vedləri, andi pozurdum, məsləhətçilərə söz qaytarırdım. Bunların hamısına da səbəb bu qadınların hiylələri, rövnəqli saxta sözləri, yalanları, mənim də bunlara inanıb eys-işrətə uymağım olubdur. Mən elə fikir eləyirdim ki, onların sözləri səmimimdir, çünki onlar nazakətli və mülayim idilər, sən demə, bunlar ödürücü zohərdir. İndi isə mən inandım ki, onlar mənim üçün yalnız öltüm və fəlakət istəymişlər, ona görə də onlar mənim ədalətli qisasına, cəzaya layiqdirler. Mən elə eləməliyim ki, başqları üçün ibret dərsi olsun. Deyin görüm, onlara məhv elemək üçün düzgün plan hansıdır?"

Şimasın oğlu vəzir cavab verdi: "Ey adlı-sanlı padşah, mən bundan əvvəl də sənə dedim ki, günah takəcə qadınların üzərinə düşmür, qadınların sözüne baxan kişilər də bu günaha şorikdirlər. Amma qadınlar hər bir halda iki səbəbə görə cəzaya layiqdirler: əvvələn, sənin sözünə əməl eləməmək üçün, çünki sən on böyük padşahsan, ikincisi isə, ona görü ki, onlar sənin əleyhina getməyə cürat eləyib, sən aldadıblar, onlara aid olmayan işlərə qarışıblar, belə işlər haqqında danışmağa onların ixtiyarı yox idi. Onlar ölməyə hamidan çox layiqdirler, ancaq indi çökdikləri əzab onlara kifayətdir. Bundan sonra onları qulluq yerinə qoy. Bu işdə, bütün başqa işlərdə hökm sənindir".

Vəzirlərdən bəziləri də padşaha Şimasın oğlunun dediklərini məsləhət gördürlər. Bir vezir isə padşahın qabağına gəlib, ona səcəd eləyib dedi: "Allah padşahın ömrünü uzun eləsin! Əgər onları məhv elemək

lazımsa, mənim sənə dediyim kimi elə". Padşah soruşdu: "Sənin mənə dediyin nədir?" Vəzir dedi: "Ən düzgünü budur: Sevgililərdən birinə de ki, səni aldatmış arvadları yığıb, vəzirlərin, müteffekklərin öldürdüyü otaga aparsın və orada höbs eləsin. Əmr elə, onlara az miqdarda, yalnız sağlam qala bilmələri üçün lazımlı qədər yemək-icmək versinlər, özü də həmin yerdə çıxmaga qətiyyən icazə verməsinlər. Qoy, öz əcili ilə ölenlərin meyitini arvadların hamısı ölüncən onların arasında saxlaşınlar. Onları ən alçaq cozəs budur, çünki bu böyük rəşiqliyin səbəbi onlardır. Dünya yaranandan indiyəcən baş vermiş bütün felakətlərin, iğtişaşların kökü onlardır. Əbas yerə deməyiblər: "Özgəye quyu qazan gec-tez özü düşər".

Padşah bu vəzirin fikrini qəbul eləyib, onun dediyi kimi elədi. O, dörd daşürəkli kənizinin dalınca adam göndərdi, həmin arvadları onlara verib əmr elədi ki, qətl yerinə aparsınlar, özlərini də höbs eləsinlər. Onlar tutduqları işden peşən olub çox bork qorxdular, qom-qüssəyə batıdlar, Allah onların cezasını verdi, bu dünyada bədnam elədi, axırətde də onlara işgəncə hazırladı. Beləcə, onlar həmin qaranlıq, pis üfuntli yerde qaldılar, hər gün onlardan bir neçəsi ölürdü, axırdı hamısı mahv oldu.

Bu hadisə haqqındaki xəbər bütün ölkələrə, məməkətlərə yayıldı. Bax, padşahın, onun vəzirlərinin və rəiyyətlərinin işi belə qurtardı.


Xalqları məhv edən, çürümüş sümük'lərə can verən Allaha şükür-lər olsun. Bütün dünya durduqca o, həmd-sənaya və tərifə layiqdir.

## Əbu Kir və Əbu Sirin əhvalatı

Bir də nağıl eləyirlər ki, İskəndəriyyə şəhərində iki adam yaşayır. Onlardan biri Əbu Kir adlı boyaqçı, o biri isə Əbu Sir adlı dəllək idi. Onlar bazaarda qonşu idilər, dəlləyin dükanı boyaqçının dükanı ilə üzbeüz idi. Boyaqçı hiyləger, yalançı, çox da kiñli bir adam idi, onun gicgahı elə bil bərk qayadan yonulmuşdu, ya da yəhudi məbədinin kandarından qayrlımsıdı. O, adamlara pislik eləməkdən utannırdı. Birisi ona boyamaq üçün parça verəndə zəhmət haqqını əvvəlcəndən tələb edirdi, bu pula da boyaq alacağına işarə vurmaq onun adəti idi. Sifarişçi də pulu qabaq verirdi. Əbu Kir pulu alıb yemək-içməyə xərcleyirdi, parça sahibi çıxıb gedəndən sonra isə həmin parçanı satıb, pulunu yemək-içməyə və başqa şeylərə xərcleyirdi. Əbu Kir yalnız on aziz yemaklar yeyir, ağlı yerindən oynadan on yaxşı içkiləri içərdi. Parça sahibi onun yanına goləndən boyaqçı deyərdi: "Sabah gün çıxmamış mənim yanına gəl, öz parçanı boyanmış halda apar". Parça sahibi gedə-gedə öz-özünə deyərdi: "Bu gün olmasın, sabah olsun". Bundan sonra o, şortə görə ikinci gün gələrdi, Əbu Kir də ona deyərdi: "Sabah gələrsən. Dünən qonaqlarım olduğuna görə işləmədim, qulluq eləməklə möşğul oldum. Sabah isə günəş çıxmamış gəl boyanmış parçanı apar".

Bələliklə, sifarişçi gedib üçüncü gün golordu, Əbu Kir ona deyərdi: "Dünən üzürlü idim, cüñki arvadım gecə də, gündüz də ağrı çəkirdi, mən də hər işi özüm gördürüm, amma sabah mütləq gəl, öz boyanmış malını al". Sifarişçi şortə görə gələrdi, Əbu Kir oturduğu yerdən durub onun yanına gələr, başqa bir fırıldaq işlədi və içərdi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz otuz birinci gecə oldu, Şəhrizad nağılin dahili danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, hər dəfə sifarişçi boyaqçının yanına gələndə o, oturduğu yerdən

durub bir hiylə ilə gələr, yena də vədlər verib and içərdi. Beləliklə, həmişə sifarişçi gələndə vəd verib and içərdi, o vaxta kimi belə eləyordi ki, sifarişçi teşvişə düşüb deyərdi: "Axi sən mənə nə vaxtacan "sabah-sabah" deyəcəksən? Mənim malımı geri ver, mən onu boyatmaq istəmirəm". Belə olanda Əbu Kir deyərdi: "Qardaş, and olsun Allaha, sənin qarşında utanıram, ancaq sənə düzüñü deyacəyəm. Görüm Allah adamları incidentin cəzasını versin". Sifarişçi deyərdi: "De görüm nə olmuşdur?" Onda Əbu Kir belə cavab verirdi: "Mən sənin şeyini lap misilsiz boyaqla boyayıb ipdən asmışdım, onu uğurladılar, özü də bilmirəm kim oğurladı".

Mal sahibi rehmdil adam olanda deyərdi: "Allah mənə əvəzini verir", kiñli adam olanda isə Əbu Kiri söyməyə, rüsvay eləməyə başlayırdı, ancaq lap hakimə də şikayət eləsəydi, ondan bir şey ala bilməzdı.

Əbu Kir camaat arasında onun barəsində şayia yayılananın belə işlərden ol çəkmədi. Belə olanda adamlar Əbu Kirdən ehtiyatlı olmağı bir-birlərinə tapşırımağa başladılar, özü də onun haqqında məsəllər düzəldildilər, hamı ondan üz döndərdi. Yalnız onun vəziyyətdən xəbəri olmayan adamlar onun tələsinə düşürdülər. Buna baxmayaraq, Allah bəndələri Əbu Kiri hər gün biabır və rüsvay eləyirdilər. Bu səbəbdən də onun işləri heç irolılımlırdı.

Bələ olanda Əbu Kir öz qonşusunu dəllək Əbu Sirin dükanına gəlib, içəridə oturur, üzbeüzdəki dükanına baxmağa başlayırdı. Onun hılgisindən xəbəri olmayan bir adam yaxınlaşış olindəki şeyi boyatmaq üçün boyaqxananın qapısını ağızında dayananda Əbu Kir dəlləyin dükanından çıxıb deyərdi: "Ay filankəs, sənə nə lazımdır?" Həmin adam deyirdi: "Al, bu şeyi mənim üçün boy'a". Əbu Kir soruşardı: "Nə rəng istəyirsən?" (Onun belə piş eməllərinə baxmayaraq, malı hər cür rəngdə boyamağı bacarırdı, ancaq heç kəslə düzgün rəftar eləmezdi və özünü bədbəxt eleyirdi.) Sonra sifarişçinin malını götürüb deyərdi: "Pulunu qabaqcadan ver, sabah gəl malını apar".

Sifarişçi ona pulu verib gedirdi. Mal sahibi öz yolu ilə gedəndən sonra Əbu Kir həmin mali bazaara aparıldı, onu satıb əldə etdiyi pula ət, göyərti, tütin, meyvə və ona lazım olan şeyləri aldı. Boyamaq üçün ona şey vermİŞ adamlardan birini dükanının yanında görəndə onun gözüne görünməzdi.

Beləcə, o bir neçə il dolandı. Günlərin bir günü Əbu Kir daşurekli bir admanın şeyini götürüb satdı, pulunu xərcledi. Mal sahibi hər gün onun yanına gəlirdi, amma onu dükanda tapmırı, cüñki Əbu Kir malını

boyamağa vermiş adamı görəndə dəllək Əbu Sirin dükanında gizlənirdi.

Bu daşürəkli adam Əbu Kir öz dükanında tapmayanda bərk qəzəblənin qazinin yanına getdi, onun adımı ilə Əbu Kirin dükanına gəldi, onun dükanında sıniq tabaqdan başqa heç bir şey görməyən, öz malını əvəz eləyəcək heç bir şey tapmadıqda çoxlu müsləman yanında Əbu Kirin dükanının qapısını mixladıb möhürlədi. Sonra qazinin adımı açarı götürüb qonşulara dedi: "Ona deyin ki, bu adamin şeylərini getirsin, sonra gəlib öz dükanının açarını alsin". Sonra da mal sahibi və qazinin adımı öz yolları ilə getdilər.


Əbu Sir Əbu Kirə dedi: "Bu nə bədəbxətlikdir sənə üz veribdir? Kim sənə bir şey götərirsə, sən onu mənimşəyirsən. De görün, bu daşürəkli adamin şeyi haradadır?" Əbu Kir belə cavab verdi: "Qonşu, onun malını məndən oğurlayıblar". Əbu Sir dedi: "Bu nə möcüzədir! Kim sənə şey verirəsə, onu oğurlayırlar! Məgər senin dükanın oğrular məskənidir? Amma mənim fikrimcə, sən yalan danışırsan. Sən gel öz sərgüzəstini mənə nağıl elə!" Əbu Kir dedi: "Qonşu, mənim dükanımdan heç kəs heç bir şey oğurlamayıbdir". Əbu Sir soruşdu: "Sən özgələrin şeylərini nə eləyirsin?" Əbu Kir dedi: "Mənə verilən her şeyi satıb, pulunu xərcleyirəm". Əbu Sir dedi: "Allahdan qorxmursan?" Əbu Kir belə cavab verdi: "Mən bunu yoxsulluq üzündən eləyirəm, cünki mənim peşəm qazanclı peşə deyildir, mən yoxsulam, heç bir şeyim də yoxdur".

Sonra o, peşəsinin qazancsız olmasından, pulunun azlığından gileyənlənməyə başladı. Əbu Sir də öz peşəsinin qazancsız olmasından danışıb dedi: "Mənim kimi usta şəhərdə yoxdur, amma heç kəs mənə üzünü qırxdırırmır, cünki mən yoxsulam. Qardaş, bu peşə məndən nifrat oyadır".

Boyaqcı Əbu Kir ona dedi: "Mənim də peşəm qazancsız olduğunu üçün ondan zəhləm gedir, ancaq qardaş, belə isə bu şəhərdə qalmağa bizi nə məcbur eləyir? Gəl buradan çıxıb gedək, başqa ölkələrə baxaq. Peşəmiz əlimizdedir, bütün ölkələrdə ona tələbat vardır. Biz buradan getsək, başqa yerin havası ilə nəfəs alarıq, bu qəm-qüssədən uzaqlaşarıq".

Əbu Kir səyahəti Əbu Sirə o qədər təriflədi ki, axırda Əbu Sir də getmək istədi. Sonra onlar getmək barəsində razılığa gəldilər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz otuz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əbu Kir səyahəti Əbu Sirə o qədər təriflədi ki, axırda Əbu Sir də getmək istədi. Sonra onlar getmək barəsində razılığa gəldilər. Əbu Sirin getmək istəməsinə Əbu Kir çox sevinib şairin bu sözlərini dedi:

"Ucalmaq istəyirsin, törk eylə doğma yurdur.  
Beş feyzə çatdırır, bil soni, inan ki, qırbot:

Cox qayğıdan uzaşmaq, var-dövlət əldə etmək,  
Ariflara yaxınlıq, bir mərifat, bir hikmət.

Hər kim deyir-desin qoy: "Qurbətdə qüssə-qəm var,  
Əl çəkməz orda sondən yoxsulluq, bir də möhnət".

Boşdur tamam bu sözlər, – xəbərçilik, paxılıq  
İçrə ömr eyləmokdən, ölüm xoşdur, deyir mord".

Onlar getməyi qötü elədikdə Əbu Kir Əbu Sirə dedi: "Ay qonşu, biz qardaş olduq, bizim aramızda təfəvüt yoxdur, indi biz əhd eləyib, öz aramızda şərt bağlaşmalyıq ki, işləyən işləməyən yeməyini versin, artıq qalan pulumuzu da sandığa yığacaq. İskəndəriyyəyə qayıdan- dan sonra isə pulu öz aramızda düzgün və ədalətlə bölcəyik".

Əbu Sir də dedi: "Dediyin kimi də olacaqdır". Bunu deyib əhd bağladılar ki, işləyən pul qazanıb işsizi dolandıracaqdır. Sonra Əbu Sir öz dükanını bağlayıb açarı sahibinə verdi, Əbu Kirin dükanının açarı isə qazinin adamlarında qaldı, onun dükanı bağlı və möhürü idi. Onların hər ikisi şeyləri götürüb səyahətə çıxdılar.

Ele həmin gün onlar duzlu dənizdə gəmiyə minib yola düşdülər. Gəmidə Allah onlara yar oldu, bundan elava, dələleyin bəxtindən bütün gəmidə olanlar arasında bir nəfər də dəllək yox idi. Gəmidə isə gəmi-başından və dənizçilərdən başqa yüz iyirmi nəfər yolcu var idi.

Elə ki gəminin yelkenləri açıldı, dəllək ayağa qalxıb boyaqçıya dedi: "Qardaş, bu dənizdir, dənizdə işe biz yeyib-içməliyik. Ancaq bizim azca yemeyimiz vardır. Bəlkə bir adam mənə dedi: "Ey dəllək, göl mənim üzümü qırx". Onda mən bir lavaş və ya yarım dirhəm, ya da bir qurtum suya onun üzünü qırırdım, beləliklə de biz dolanardıq".

Boyaqcı dedi: "Pis olmazdı". Bu sözlərlə o, başını taxtaların üstünə qoyub yuxuladı. Dəllək işe ayağa qalxıb ülgücünü, qayçısını, camını götürdü, yoxsun olduğu üçün ciyinə dəsmələr əvəzinə bir cindir atıb yolcuların arasında gəzisməyə başladı.

Birisini ona dedi: "Ay usta, göl mənim üzümü qırx". Əbu Sir onun üzünü qırxdı. Həmin adam da dəlləye yarım dirhəm pul verdi. Dəllək dedi: "Ay qardaş, bu yarım dirhəm mənə lazımdır! Sən mənə bir lavaş verseydin, bu denizdə bir ehsan olardı, çünki mənim bir yoldaşım da var, yemeyimiz işə azdır". O adam dəlləye bir lavaş, bir tike pendir verib, camını içməli sə ilə doldurdu. Əbu Sir də bu şeyləri götürüb Əbu Kirin yanına golib ona dedi: "Al bu lavaşla pendiri ye, üstündən camdakı suyu iç". Əbu Kir bunları ondan aldı, yeyib-içməyə başladı.

Sonra da dəllək Əbu Sir yeno də ülgücü, qayçısını götürdü, cindiri ciyinə atıb əlində cam gəmidəki yolcuların arasında gəzisməyə başladı. Əbu Sir bir adamın üzünü iki lavaşa, başqa birisininkini bir tike pendir qırxdı. Getdikcə müştəriləri artdı, hər kəs də ona deyəndə ki, "Usta, mənim üzümü qırx", dəllək onu iki lavaş və yarım dirhəm verməyə məcbur eləyirdi, gəmidə işe ondan başqa dəllək yox idi. Hələ gün başlamamış o, otuz lavaş və otuz dirhəm pul yılmışdı. Bundan başqa o, pendir, zeytin, sirkəyə qoyulmuş balıq vəzisi topladı. O ne istəsə idi, verirdilər, belə ki, onda hər şey çox oldu.

Əbu Sir gəmibaşının da üzünü qırxdı, sözarası ona yol üçün yeməyin azlığından şikayettəndi. Gəmibaşı ona dedi: "Xoş gəlmışsiniz! Hər axşam öz yoldaşımı da götür, göl mənimle bir yerdə şam eləyək. Nə qədər ki bizimlə yol gedirsiniz, yemək dərdi çekməyin".

Əbu Sir boyaqçının yanına qayıtdı, gördü ki, o hələ yatır. Dəllək onu yuxudan oydadı. Əbu Kir yuxudan oyanih yanında çıxlu çörək, pendir, zeytin, sirkəyə qoyulmuş balıq vəzisi görüb soruşdu: "Bunları haradan alıbsan?" Dəllək cavabında dedi: "Allah-tealanın ehsanıdır". Əbu Kir yeməyə başlamaq istədikdə, Əbu Sir dedi: "Yemə, qardaş, bunları saxla, bunlar bize başqa vaxt lazımlı olacaqdır. Bil ki, mən gəmibaşının üzünü qırxdım, ona yemeyimizin azlığından şikayettəndim, o dedi: "Sənin üzünə qapılar açıqdır! Yoldaşını da götür, göl hər axşam

bir yerde şam eləyək! Bu axşam birinci dəfə biz onun yanında şam eləyəcəyik". Əbu Kir dedi: "Məni dəniz tutub, başım giccellənir, yerimdən qalxa bilmirem. Qoy mən bu şeylərlə şam eləyim, gəmibaşının yanına tək get". Əbu Sir dedi: "Zərər yoxdur". Sonra o oturub Əbu Kirin necə yemek yeməyinə nəzər yetirdi, gördü ki, o hər tikəni dağdan qaya qoparan kimi parçalayıb, bir neçə gün heç bir şey yeməmiş fil kimi udur, bir tikəni udmamış, o birini ağızına soxur, qabağındakı şeylərə ifrit kimi gözlərini bərəkdir, ac öküz saman, paxla yeyəndə fisildəyən kimi fisildəyir.

Birdən bir dənizçi gəlib dedi: "Ay usta, gəmibaşı deyir, yoğdaşını da götür, göl şam eləməyə". Əbu Sir Əbu Kirdən soruşdu: "Sən bizimlə gedirsinmi?" O belə cavab verdi: "Yox, gedə bilmərəm".

Dəllək tək getdi, gördü ki, gəmibaşı oturub, qabağında bir süfrə açılıb ki, göl görəsən, onun üstündə iyirmi, ya da çox nimçə düzüldür. O, adamları ilə birlikdə dəlləknən yoldasını gözləyir.

Gəmibaşı Əbu Siri gördükdə soruşdu: "Bəs yoldaşın hanı?" Əbu Sir belə cavab verdi: "Ağa, onu dəniz tutub, başı giccellənir". Gəmibaşı dedi: "Eybi yoxdur, onun başgicallənməsi keçib gedər. Gel bizimlə şam elə, mən səni gözləyirəm".

Sonra gəmibaşı kabab nimçəsini boşaldıb ona hər xörəkdən o qədər qoydu ki, on adama çatardı. Dəllək şam eləyib qurtarandan sonra gəmibaşı ona dedi: "Bu boşqabı yoldaşın üçün apar".

Əbu Sir də nimçəni götürüb Əbu Kirə gotirdi, gördü ki, o, qabağında yeməyi iri dişləri ilə dəvə kimi ceynəyir, özü da bir-birinin dalınca tələsik udur. Əbu Sir dedi: "Sənə demədimmi yemə?! Gəmibaşının yeməyi boldur. Sənin başının gicolləndiyini ona deyəndə, bir gör sənə nə göndərdir". Əbu Kir dedi: "Ver görüm". Əbu Sir nimçəni ona verdi, boyaqçı onu alıb orada olanları və başqa şeyləri, dişlərini ağardan köpək kimi və ya qudurmuş aslan kimi, yaxud gəyörçün üstüna sığyan çağlağan kimi, ya da acıdan olməkdə iken yemək görüb, yeməyə başlayan adam kimi acgözlükle yeməyə başladı.

Əbu Sir onu tek qoyub, gəmibaşının yanına getdi, orada qəhvə içdi, sonra Əbu Kirin yanına qayıdır ib, o, nimçədəkilərin hamisini yeyibdir, boş nimçəni atıbdır...

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

## 933-ü gecə



Ela ki doqquz yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalmı danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əbu Sir Əbu Kirin yanına gəlib gördü ki, o, nımçədakılərin hamisini yeyibidir, boş nimçəni də atıbdır. Əbu Sir nimçəni götürüb gomibasın adamlarından birinə verdi. Əbu Kirin yanına qayıdırən sohəracən yatdı.

Ertesi gün Əbu Sir yeno gəmidəkilərin üzünü qırxmağa başladı, hər dəfə ona bir şey verəndə onu Əbu Kirə götürirdi, Əbu Kir də yeyib-içir, oturur, yalnız tabii ehtiyacını rəf eləmək üçün ayaga qalxırırdı.

Əbu Sir hər axşam gomibasının yanından bir nimçə dolusu xörək götürirdi, beləcə onlar iyirmi günü keçirdilər, nəhayət, gəmi bir şəhərin limanında lövbər saldı.

Onlar gəmidən düşüb, həmin şəhərə gəldilər, bir karvansarada otaq tutdular. Əbu Sir oraya həsir döşədi, lazım olan şəyleri aldı, ət götürüb bişirdi. Əbu Kir də karvansaradakı otaga girdiyi daqiqədən yatdı. Əbu Sir onu oyadıb qabağına süfrə açmayıncı, yuxudan ayılmırıldı.

Əbu Kir yuxudan ayılan kimi xörəyini yedi, sonra Əbu Sirə dedi: "Məndən incimə, başım gicallənir". Bunu deyib yeno yatdı.

O, qırx gün beləcə keçirdi, hər gün dəllək iş alətlərini götürüb şəhəri dolanır, işləyir, pul qazanırırdı, evə qayıtdıqda da Əbu Kir yatmış görüb oyadırdı. Əbu Kir də yuxudan ayılan kimi acgözlükə yeməyə başlayır, heç vaxt doymaq bilməyən adamlar kimi yeyir, təzədən yatırırdı.

O, qırx gün də beləcə keçirdi. Hər dəfə Əbu Sir ona deyirdi: "Otur dincəl, çıx şəhəri göz, burada hər cür əyləncə var, gör bir şəhər necə par-par parıldır, ne qədər gözəldir, şəhərlər arasında onun tayıbərabəri yoxdur". Boyaqçı ona belə cavab verdi: "Məndən incimə, başım gicallənir". Dəllək Əbu Sir də Əbu Kiri utandırmaq, ona təhqiqramız sözler demək istemirdi.

Ancaq qırx birinci gün dəllək xəstələndi, şəhərə çıxa bilmədi, karvansara qapısını muzdla işlətdi. Qapıcı da ona lazım olan işləri görüb, yemək-içmək götürdü. Əbu Kir əvvəlki kimi yeyir və yatırdı.

Dəllək karvansara qapısını dörd gün işlətdi, sonra isə xəstəliyi o qədər şiddetləndi ki, ağrından dünya gözündə qaraldı.

Əbu Kirə gəlincə, aqlı onu əldən salmışdı. O, ayaga qalxıb, Əbu Sirin ciblərini axtardı, gördü ki, onun bir qədər pulu vardır. O, pulları götürdü, qapını Əbu Sirin üzünə bağladı, heç kəsə xəbər vermədən çıxıb getdi, qapıcı da bazarda olduğu üçün onun otaqdan necə çıxdığını görmədi.

Əbu Kir bazara getdi, gözəl paltarlar alıb geyindi, şəhəri gəzib ona tamaşa eləməyə başladı, gördü ki, şəhərlər içərisində bu şəhərin tayı-bərabəri yoxdur, amma şəhərin əhalisi hamısı aq və göy rəngdə paltar geyinibdir, başqa rəngdə paltar geyinən yoxdur. Əbu Kir bir boyaqçının yanına gəlib gördü ki, onun dükənində hər nə varsa, hamısı göy rəngidər. Bunu görəndə, cib yaylığını çıxarıb dedi: "Ay usta, bu cib yaylığımı boy'a, haqqını al". Boyaqçı dedi: "Bunu boyatmaq üçün iyirmi dirhəm vermələsən". Əbu Kir dedi: "Biz öz ölkəmizdə bunu iki dirhəmə boyayıraq". Boyaqçı dedi: "Get onu öz ölkənizdə boyat, men onu boyamaq üçün iyirmi dirhəmdən az almaram. Biz bu qiyməti heç aşağı salmırıq". Əbu Kir ondan soruşdu: "Sən onu hansı rəngə boyamaq istayırsın?" Boyaqçı dedi: "Mən onu göy rəngə boyayaram". Əbu Kir dedi: "Mən istəyirəm ki, onu qırmızı rəngə boyayasan". Boyaqçı dedi: "Mən qırmızı rəngin nə olduğunu bilmirəm". Əbu Kir dedi: "Yaşıl rəngə boy'a". Boyaqçı cavab verdi: "Mən yaşıl rəng tanımırıq". Əbu Kir dedi: "Sarı rəngə boy'a". Boyaqçı cavab verdi: "Sarı rəng də tanımırıq".

Əbu Kir boyaqları bir-bir sadalamaga başladı, boyaqçı da ona dedi: "Öz ölkəmizdə biz qırx ustayıq, nə bir nəfər çox, nə bir nəfər az. Hansımız ölsək, qalanlar bu sənəti onun ogluna öyrədirik, ölenin oğlu yoxsa, bir nəfərimiz az olur, ölenin iki oğlu qalmışsa, sənətimizi onların birinə öyrədirik. Bizim sənətimiz möhkəm müəyyən edilmişdir, özü də biz ancaq göy rəngə boyamağı bacarıraq".

Boyaqçı Əbu Kir ona dedi: "Bil ki, mən də boyaqçıyam, özü də bütün rənglərə boyamağı bacarıram. İstəyirəm ki, məni öz yanına günəmzdə işə götürəsən. Mən də sənə bütün rənglərə boyamağı öyrədərəm ki, sən bütün boyaqçılardan yanında öyüne bilesən". Boyaqçı dedi: "Biz yad adəmin peşəmizə qoşulmasına heç vaxt yol vermərik". Əbu Kir soruşdu: "Birdən men özüm təkcə boyaqxana açsam necə?" Boyaqçı belə cavab verdi: "Bu qatıyyən mümkün deyildir". Əbu Kir oradan çıxıb başqa bir boyaqçının yanına getdi, o da birinci boyaqçının dediyi sözleri tekrar elədi. Əbu Kir bir boyaqçının yanından o biri boyaqçının yanına getdi, beləliklə, qırx ustaların qırxına da baş çəkdidi. Lakin onlar Əbu Kiri nə günəmzdə işə, nə də usta qəbul etdilər.

Əbu Kir boyaqçılarnın başçısının yanına gəlib, ehvalatı ona danişanda o da belə dedi: "Biz yadelli adamı peşomızı buraxmariq".

Əbu Kir berk qəzəbləndi, həmin şəhərin padşahının yanına şikayət gedib ona dedi: "Ey zəmanonin padşahi, mən qeribəm, peşəm də boyaqçılıqdır. Mənimlə boyaqçılarnın arasında belə-bələ ehvalat olubdur, mən cürbəcür çalarlı qırmızı rəngə – qızılğıl və innabı rənginə, müxtəlif çalarlı yaşıl rəngə – ot, püstə, zeytun rənginə, tutuquşunun qanadları rənginə və müxtəlif çalarlı qara rəngə – kömür və surmə rənginə, müxtəlif çalarlı sarı rəngə – portağal, limon rənginə boyamağı bacarıram". O, bütün rənglərin adını padşaha çəkəndən sonra dedi: "Ey zəmanonin padşahi, sənin şəhərindəki bütün boyaqçılardı bu rənglərdən heç biri ilə boyamağı bacarmır, yalnız göy rəngi təniyirlər. Onlar məni qəbul eləmodilar, mənə ne günəməzmiş işləməyə, nə də onların yanında usta olmağa icazə verdilər". Padşah da belə cavab verdi: "Sən bu barədə haqlısan, mən sənə boyaqxana açaram, sərmayə verərəm. Onlar sənə heç bir şey eləyə bilməzler, kim də sənə mane olsa, o adamı öz dükanının qapısından asdıraram".

Sonra o, inşaatçılarla əmr verib dedi: "Bu usta ilə gedin, şəhəri gəzin, hara unun xoşuna gəlsə, istər xanın yeri olsun, isterse də başqasının, fərqi yoxdur, oranın sahibini qovun, onun istədiyi kimi bir dükan tikin, o sizə nə əmr eləsə, söziñü yero salmadan əməl edin".

Sonra padşah Əbu Kira gözəl palтар geyindirib min dinar da pul verib dedi: "Dükən tikilib qurtarananın bu pulu xercle".

Padşah ona qulluq eləmək üçün iki qul, bir də bəzəkli, yəhər-yüyənləti verdi. Əbu Kir palteri geyib, atı mindi, lap əmirə oxşadı. Padşah onun üçün ev ayırdı, evi xalıllarla döşəməyi əmr elədi. Evi xalıllarla..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

934-ü gecə



Elə ki doqquz yüz otuz dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, padşah Əbu Kira ev ayırb onu xalıllarla döşəməyi əmr etdi, evi xalıllarla döşədilər. Əbu Kir oraya köcdü.

Ertesi gün evdən çıxıb inşaatçıların birlikdə şəhəri dolandı, elə ki bir yer onun xoşuna gəldi, onda dedi: "Bu yer yaxşıdır". Yerin sahibini oradan qovub, onu padşahın yanına gotirdilər, padşah onun yerinin dəyərini artıqlaması ilə verib, onu razi salandan sonra tikinti işləri başlandı. Əbu Kir inşaatçılara dedi: "Bunu belə tikin, burasında da belə!" Ona tayı-berabəri olmayan bir boyaqxana tikildi. Sonra o, padşahın yanına golib bildirdi ki, boyaqxana tikilib qurtarmışdır, onun işe salınması üçün yalnız boyaq pulu lazımdır.

Padşah ona dedi: "Bu dörd min dinarı götür, əlinde maya elə, boyaqçılıq işini mənə göstər". Əbu Kir pulları götürüb bazara getdi, gördü ki, boyaq çoxdur, özü de lap ucuz qiymətə.

Əbu Kir boyamaq üçün ona lazım olan nə vardısa, hamisini aldı. Sonra da padşah ona beş yüz paltaqlıq göndərdi. Əbu Kir də onları müxtəlif rənglərə boyayıb, dükənin qapılardan asdı. Dükənin qabağından keçən adamlar ömürlerində görmedikləri qırıb-şeylər gördülər.

Camaat dükənin qabağında toplaşış həyata eleyir, Əbu Kirə suallar verib deyirdilər: "Ay usta, bu rənglərin adı nədir?" Əbu Kir də deyirdi: "Bu qırmızıdır, bu sarıdır, bu da yaşıldır". Beləcə o, rənglərin bir-bir adını çəkirdi, camaat da boyamaq üçün parça gotirib deyirdi: "Bunu bu cür boyaya, qiyməti də nədir, al".

Əbu Kir padşahın parçalarını boyayıb qurtardı, götürüb divana getdi. Padşah parçaların belə qəşəng boyandığını görəndə sevindi. Əbu Kirə böyük mərhəmət göstərdi. Bunu görün qoşun əhli onun yanına parça getirib deyirdilər. "Bunları bu cür, bu cür boyaya". Əbu Kir də onların istədikləri kimi boyayırdı, qızıl-gümüş başından yağırdı. Onun haqqında şayiə yayıldı, onun boyaqxanasını "Sultan boyaqxanası" adlandırdılar, hər yerden onun başına nemət yağıdı.

Boyaqcıların heç biri onun qarşısında danışa bilmirdi. Onlar yalnız Əbu Kirin yanına golib əllərini öpür, onunla yaxşı rəftar etmediklərinə görə üzü isteyir, öz xidmətlərini təklif eleyir, deyirdilər: "Bizi özünə nökər götür". Amma Əbu Kir onlardan heç birini işə götürməyə razı olmurdu. İndi onun qulları, kenizləri var idi. O, çoxlu pul toplamışdı, Əbu Kir burada qalsın, siza kimdən danışım, Əbu Sirdən.

Əbu Kir əvvəlcə onun pullarını götürüb qapını üzünə bağladı, onu xəstə halda qoyub getdi. Əbu Sir həmin otaqda tek-tənha, qapı üzünü bağlı halda üç gün yatıb qaldı.

Karvansaranın qapıcıbu otağın qapısına diqqət yetirib gördü ki, qapı kilidlidir. Gün batanacaq o həmin iki nəfərin heç birini görmədi, onlardan bir xəbər də tuta bilmədi.

Bu zaman öz-özünə dedi: "Bəlkə onlar otağın kirəsini vermədən çıxıb gediblər, yaxud ölüblər, ya da başlarına başqa bir iş gəlibdir?" Qapıcı bunu deyip qapıya yaxınlaşdı, gördü ki, qapı bağlıdır. O, dəlləyin zaridini eşidib ağac qifilin üstündə aqarı görüb qapını açdı, içəri girib, zaryan dəlləyi görəndə ona dedi: "Olmasın azar! Bos yoldaşın hanı?" Əbu Sir belə cavab verdi: "And olsun Allaha, xəstəlikdən gözüüm elə bu gün açmışam, adamları çağırdım, ancaq heç kəs cavab vermədi. Ay qardaş, Allah xatirinə, başımın altındakı kisəyə bax, oradan beş dirham götür. O pula yeməli bir şey al gətir, bərk acam".

Qapıcı əlini uzadıb, kisəni götürdü, gördü ki, boşdur, dəlləyə dedi: "Kisa boşdur, onun içinde heç nə yoxdur". Dəllək Əbu Sir başa düşdü ki, Əbu Kir kisədə olanları götürüb qaçıbdır.

Dəllək qapıcıdan soruşdu: "Sən mənim yoldaşımı görməməsən?" Qapıcı dedi: "Mən üç gündür ki, onu görmürəm, elə fikir eləyirdim ki, sən də onunla bərabər çıxıb gedibsən". Əbu Sir dedi: "Biz getməmişik, ancaq o mənim qəpik-quruşuma göz dikibmiş. Görüb ki mən xəstəyəm, pullarımı götürüb qaçıbdır".

Sonra Əbu Sir hönkür-hönkür ağlamağa başladı. Karvansara qapıcısı ona dedi: "Qəm yəmə, Allah onun cəzasını verər".

Qapıcı gedib bir az şorba bişirdi, bir boşqab da Əbu Sira getirdi. Sonra da iki ay ona qulluq elədi, onu öz xərci ilə saxladı, ta ki Əbu Sir tərlədi, Allah ona şəfa verdi. Sonra ayağa qalxıb karvansaranın qapıcısına dedi: "Qadir Allah mənə imkan verərsə, elədiyin yaxşılığın əvəzini çıxaram, ancaq mükafat da Allahın mərhaməti ilədir". Karvansaranın qapıcısı dedi: "Allaha şükür ki, şəfa tapdın. Mən bunu sənə mərhəmətli Allahın rızası üçün eləmişəm".

Bundan sonra Əbu Sir karvansaradan çıxıb bazarları dolandı, tale onu Əbu Kirin boyaqxanası olan bazara götürüb çıxartdı. O, cürbəcür rənglərə boyanmış, boyaqxananın qapılardan asılmış parçaları, onlara tamaşa eleyen adamları görüb şəhər əhalisinin birindən soruşdu: "Bura haradır, camaat nə üçün toplanıbdır?" Sual verilən adam ona belə cavab verdi: "Bura sultanın boyaqxanasıdır. Sultan onu Əbu Kir adlı bir yadelli adam üçün açmışdır. Hər dəfə o, palta boyayanda biz buraya toplaşış onun boyamasına tamaşa eleyirik, çünki bizim ölkəmizdə belə rənglərə palta boyayan boyaqçılar yoxdur. Bizim şəhərimizdə boyaqçılarından onun arasında qırıb bir əhvalat olmuşdu".

Həmin adam Əbu Kirle boyaqçılarından arasında olan hadisəni, onun sultana boyaqçılarından necə şikayət etdiyini, sultanın da ona kömək edib bu boyaqxanani tikdirdiyini, ona filan qədər pul verdiyini Əbu Sirə danişib nələr olduğunu nağıl elədi. Əbu Sir sevinib fikirləşdi:

"Onun usta olmasına kömək eləyən Allaha şükür! Onun təqsirindən keçmək olar, ola bilsin başı işə qarışib, məni yaddan çıxarıbdır. Amma məni ona mərhamət eləyib işsiz olduğu zaman yaxşılıq eləmişəm. İndi o məni görəndə sevinəcək, ona göstərdiyim hörmətin əvəzinə o da hörmət eləyəcəkdir".

O, boyaqxananın qapısına yaxınlaşıb Əbu Kiri gördü. Əbu Kir qapının yanında hündür bir yerdə oturmuşdu, oynıno padşahın verdiği paltarlardan geyinmişdi, qarşısında qəşəng paltar geyinmiş dörd qul, dörd de kölə dayanmışdı. Əbu Sir gördü ki, foheler — on qul da dayanıb işleyir, çünkü Əbu Kir onları satın alıb, boyaqçılıq sonətini onlara öyrətmüşdi. Onun özü isə on böyük vəzir ve ya şanlı padşah kimi yastıqların arasında eyləmişdir. Əlini ağdan qaraya vurmur, təkcə benu deyirdi: "Bunu belə eləyin, onu elo eləyin". Əbu Sir onun qabağında dayanıb fikirləşdi ki, Əbu Kir onu görəndə sevinəcək, salamlayacaq, ona hörmət eləyəcək, onuna nəzakətlə dolanacaqdır. Ancaq onların gözələri bir-birinə sataşanda Əbu Kir dedi: "Ay murdar, necə dəfə demişəm ki, bu emalatxananın qapısında dayanma! Ay quldur, yoxsa camaat arasında məni rüsvay eləmək isteyirsin? Tutun onu!"

Qullar Əbu Sira torəf gəlib onu tutdular. Əbu Kir də ayaga qalxıb, çubuğuñ götürüb dedi: "Yixin onu yera!" Dölləyi yero yıldızlar, onun kürəyinə yüz çubuq vurdu; sonra da Əbu Siri dali üstə çevirdilər, Əbu Kir onun qarnına da yüz çubuq vurub dedi: "Ay murdar, ay yalançı! Bu gündən sonra bu boyaqxananın qapısı ağızında dayandığını görsəm, o saat səni padşahın yanına göndərəcəyim ki, başını üzmek üçün səni valinim ixtiyarına versin. Get, Allah səni xoşbəxt eləməsin".

Əbu Sir kötədən, təhqrirdən üryışının haldə Əbu Kirin yanından çıxıb gedəndən sonra oradakı adamlar Əbu Kirdən soruştular: "Bu adam nə etmişdir?" Əbu Kir dedi: "Bu, özgələrin parçalarını uğurlayan quldurdur..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki doqquz yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əbu Kir Əbu Siri döyüb qovandan sonra adamlara dedi: "Bu, özgələrin

parçalarını uğurlayan quldurdur. Neçə dəfə o mənim parçalarımı uğurlayıb, mən də təriyimdə demişəm: "Allah günahından keçer! Kasib adamdır!" Mən onun kefiñə dəymək istemirdim, camaatın parçalarının pulunu özüm verirdim, onunla yumşaq rəftar eləyirdim, ancaq yeno də öz işindən ol çıkmırdı. Əgər o bir de buraya qayıdı gəlse, onu tutub padşahın yanına göndərəcəyim ki, padşah onu öldürsün, xalqın yaxası qurtarsın". Bunu eşidən camaat Əbu Sir gedəndən sonra onu söyməyə başladı.

Əbu Kir belə adamdır. Görək Əbu Sir nə oldu. O, karavansaraya qayıtdı, oturub Əbu Kirin onun başına götürdiklərini fikirləşməyə başladı. Kötəyin ağrısı keçənən yerindən qalxmadi.

Sonra o, evdən çıxıb, şəhərin bazarlarını dolandı. Ağlına gəldi ki, hamama getsin. Şəher əhlindən birini dayandırıb sorusdu: "Qardaş, hamama necə getmək olar?" Həmin adam sorusdu: "Hamam nədir?" Əbu Sir dedi: "Adamların çımdıkları, kirlerini tömizlədikləri yer. Hamam bu dünyadan on güzel nemətlərindən biridir". O adam dedi: "Budur, dəniz qabağındadır". Əbu Sir dedi: "Mənə hamam lazımdır". Həmin adam dedi: "Hamamın nə olduğunu biz bilmirik, biz cimməyə dənizə gedirik. Hatta padşah da yuyunmaq isteyəndə dənizə gedir".

Əbu Sir başa düşdü ki, bu şəhərin hamamı yoxdur, adamlar da hamamin nə olduğunu, necə olduğunu bilmirlər. O, padşahın divanxanasına gəldi, padşahın yanına gəlib onun qarşısında yeri öpdü, ona xoşbəxtlik arzulayıb dedi: "Mən yad bir ölkədən gəlmişəm, sənətim hamamçılıqdır. Mən sənin şəhərinə gəldim, hamama getmək istədim, ancaq burada bir dənə də olsun hamam görmədim. Necə ola bilar ki, belə güzel bir şəhərdə dünyadan on yaxşı nemətlərindən olan hamam olmasın?" Padşah sorusdu: "Hamam nə olan şeydir?" Əbu Sir hamamın xüsusiyyətlərini ona təsvir eləyib dedi: "Sənin şəhərin o zaman mükəmməl olar ki, hamami olsun". Padşah Əbu Sira "Xoş gəlmisin!" deyib ona bir dəst misli-bərabəri olmayan paltar, bir at, iki qul verdi, sonra dörд kəniz, iki də nökər bağışlayıb ona xalılarla döşənmis bir ev hazırlatdı. Ona boyaqçiya elədiyi hörmətdən artıq hörmət elədi, onunla inşaatçılar göndərib onlara dedi: "Ona boyəndiyi yerdə bir hamam tikin".

Əbu Sir onları götürüb şəhərin ortasına gəldi, bir yer xoşlayıb inşaatçılarla göstərdi, onlar da hamamı tikməyə başladılar.

Əbu Sir binanın necə olacağını onlara göstərdi. İnşaatçılar ona misli-bərabəri olmayan bir hamam tikdilər. Sonra Əbu Sir həmin binaya naxışlar vurmağı əmr elədi. İnşaatçılar da binaya qorubo naxışlar vurdular, belə ki, onlara baxanlar həzz alıdalar. Bundan sonra Əbu Sir

padşahın yanına gedib hamamın tikilib qurtardığını, oraya hansi naxışların vurulduğunu ona xəbər verib dedi: "Hamamda təkcə xalı-xalça çatışır". Padşah on min dinar pul verdi. Əbu Sir pulu götürüb hamama xalı-xalça aldı, oranı döşedi, iplərdən fitə-qətfə asdı. Hamamın qabağından keçənlər divarlardakı naxışları görənən heyran olur, onlara məttəl qalırıldılar. Beləliklə, adamlar ömürlerində görmədikləri bu binanın qabağına toplaş, ona tamaşa eləyir, soruştururlar: "Bu nöd?" Əbu Sir də cavab veridi ki: "Bu hamamıdır". Camaat təccüb eləyirdi.

Sonra da Əbu Sir su qızdırıb hamamı işə saldı, hovuzda bir fəvvərə düzəldti ki, onu görən şəhər əhli çəşbaş oldu. Əbu Sir padşahdan on nəfər həddi-bülgə çatnamış qul istədi, padşah da ona aycamallı on qul verdi. Əbu Sir onların bədənini ovuşturub deyirdi: "Müştəriləri belə ovuşturun".

Sonra o, buxur yandırdı, şəhərə carçı saldı. Carçı qışqırıb deyirdi: "Ey Allah bəndələri, hamama gelin, onun adı "Sultan hamamıdır".

Camaat Əbu Sirin yanına gəlməyə başladı. Əbu Sir adamları çıxmırkıqları qullara əmr etdi. Adamlar xəzənəyə girib-çixir, çıxanda səkinin üstündə otururdular, qullar onların bədənini Əbu Sirin öyrətdiyi kimi oyuşdururdular. Adamlar hamama gəlib istədikləri kimi çımir, sonra da pul vermədən gedirdilər. Üç gün beləcə davam etdi, dördüncü gün isə Əbu Sir padşahı hamama dəvət etdi. Padşah ata minib əyanları ilə birlikdə hamama gəldi.

Padşah soyunub içəri girdi, Əbu Sir də gəlib padşaha kisə çekməyə başladı, o, padşahın bədənindən piltə kimi, yumru-yumru kir çıxardı, padşah göstərirdi. Padşah zövq alırdı. Əbu Sir əllərini onun bədənində vurduqca yumşaqlıqladan və təmizlikdən padşahın bədəni xırıldayırdı.

Padşahı çızmızdırıldıqdan sonra Əbu Sir xəzənəyə güləb tökdü, padşah xəzənəyə girib-çixdi, bədən yumşaldı, ömründə görmədiyi bir gümrəhliq hiss etdi. Sonra Əbu Sir padşahı səkiyə oturdu, qullar onu ovuşturmağa başladılar, manqallardan buxur iyi ətrafa yayıldı.

Padşah dedi: "Ay usta, hamam bu imisi?" Əbu Sir cavab verdi: "Bəli". Padşah dedi: "Canım üçün, yalnız bu hamamın sayosunda mənim şəhərim şəhər oldu". Sonra soruşturdu: "Çiməmk üçün adambası neçə alırsan?" Əbu Sir dedi: "Sən mənə neçə əmr eləsən, o qədər də alaram".

Padşah ona min dinar verilməsini əmr eləyib dedi: "Sənin yanına çıxməyə gələn adamların hər birindən min dinar alarsan". Əbu Sir dedi: "Bağışla, ey zəmanəmizin padşahi, adamların hamısı bir deyil, əksinə, onların içərisində varlısı da var, yoxsulu da, mən hər adamdan

min dinar alsam, onda hamam işləməz. Axı kasib min dinar verə bilməz". Padşah soruşturdu: "Bəs onda neçə alacaqsan?" Əbu Sir dedi: "Mən əmmək haqqını comərdlikle toyin eləyəcəyəm, hər kəs nə qədər vere bilsə, ürəyi nə qədər istəsə, o qədər verəcək. Biz hər adamdan onun varına görə pul alacaqıq. Belə olsa, camaat bizim hamama gələr, kim varlıdırsa, öz adına-sanına görə pul verər, kim ki yoxsuldur, ürəyi istədiyi qədər verər. Belə olanda, hamam işləyər hörməti artar. Qaldı ki, min dinar, bu, padşahın ənamıdır, hər adam bu qədər pul verə bilməz". Səltənetin əyanları onun sözlerini təsdiq eləyib dedilər: "Ey zəmanəmizin padşahi, bax, bu həqiqətdir! Məgər, ey padşah, sonin fikrincə, hamı sonin kimidir?"

Padşah dedi: "Həqiqətən sizin sözleriniz düzgündür, ancaq bu adam qəribdir, yoxsuldur, biz ona hökmən hörmət eləməliyik. Axı o bizim şəhərimizdə həle ömrümüzdə görmədiyimiz bu hamamı düzəldti, şəhərimiz gözəlləşdi, onun sayəsində şöhrət tapdı. Əgər biz yuyunmaq haqqını artırmaqla ona hörmət eləsək, bu çox deyil". Əyanlar dedilər: "Sən ona hörmət eləmək isteyirsinə, öz pulunla hörmət elo (padşahın yoxsula hörməti işə əmmək pulunun az olmasından) ki, raiyyətlərin sonə dua eləsinər. Qaldı ki min dinar məsəlesi, biz sənin səltənetinin əyanlarıq, bu pulu vermek ürəyimizə deyil. Bəs yoxsulların buna neçə ürəkdən razı olsun?" Padşah dedi: "Ey mənim səltənetimin əyanları, bu dəfə sizlərden hər birinə ona yüz dinar, bir nökər, bir kəniz, bir qul verin". Əyanlar dedilər: "Yaxşı, biz bunların hamisini ona verərik, ancaq bu gündən sonra hamama gələn hər bir adam ürəyi nə qədər istəsə, o qədər versin". Padşah dedi: "Bunun eybi yoxdur". Əyanlardan hər biri Əbu Sirə yüz dinar, bir nökər, bir kəniz, bir də qul verdi. Həmin gün padşahla bərabər hamamda əmən əyanların sayı dörd yüz nəfər idi..."

Şəhrizad bu yerde şəhərin açıldığı görüb nağılı yarımcıq qoyma.



Elö ki doqquz yüz otuz altıncı gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, həmin gün padşahla bərabər hamamda əmən əyanların sayı dörd yüz

nəfər idi. Onların verdikləri dinarların miqdarı qırx min, nökərlərin sayı dörd yüz, qulların sayı dörd yüz, kənizlərin sayı dörd yüz nəfər oldu (belə bir baxış sənə kifayətdir!), padşah isə Əbu Sirə on min dinar pul, on nökər, on kəniz, on qul verdi.

Əbu Sir irəli gəlib padşahın hüzurunda yeri öpüb dedi: "Padşah sağ olsun, bu nökərləri, bu kənizləri və qulları mən harada yerləşdirə bilərem?" Padşah dedi: "Mən öz əyanlarına bunu ona görə əmr elədim ki, sənə çoxlu pul yığılsın. Axi bəlkə birdən öz ölkən, ailən yadına düşdü, onlar üçün darixdın, vətənən getmək istədin. Onda bizim ölkədən apardığın külli miqdarda pulla öz ölkəndə yaşaya bilərsən". Əbu Sir dedi: "Ey zəmanəmizin padşahi, Allah səni daha da ucaltsın! Bu qədər çoxlu nökər, kəniz və qul şahlara yaraşar. Sən mənənə nəqđ pul verilməsini əmr eləsəydin, bu qoşundan daha yaxşı olardı, cüntü adamlar yemək, içmək, geyinmək istəyirlər, mənim sənənə qədər pul keçəsə də, bu qulları saxlamağa çatmaz".

Padşah gülüb dedi: "Vallahi ki, sən düz deyirsin, onlar böyük bir qoşundur, onları saxlamağa sənin imkanın yoxdur! Sən onları hər birini yüz dinara mənənə satarsanım!" Əbu Sir dedi: "Mən onları sənə dediyin qiymətə satdım". Padşah pul götirmək üçün xəzinədən dalınca adam göndərdi, xəzinədər pulları götürənənde Əbu Sirlə tamam-kamal haqq-hesab çekib, pulları ona verdi. Sonra da qulları sahiblərinə bağışlayıb dedi: "Kim öz qulunu, nökərini və kənizini tanıyırsa, götürüb aparsın. Onlar mənənə səza hediyəyidir".

Əyanlar da padşahın əmrinə əməl etdiyib hərə öz qulunu, nökərini və kənizini götürüb apardı. Əbu Sir dedi: "Ey zəmanəmizin padşahi, sən məni qulyabındanlardan xilas elədiyin kimi, Allah da səni bələlərdən xilas eləsin, onları yalnız Allah doydura bilər!"

Padşah Əbu Sirin bu sözlərinə gülüb, onun haqlı olduğunu təsdiq elədi, sonra öz səltənətinin əyanları ilə birlikdə hamamdan çıxıb saraya getdi. Əbu Sir də o gecə qızılları sayıb, kisələrə doldurmaq və kisələri möhürləməklə məşğul oldu. İndi onun iyirmi qulu, iyirmi nökəri və xidmet üçün dörd kənizi var idi. Şəhər olanda o, hamamı açdı, carçını göndərib car çekirdi: "Kim hamama girib çımsə, ürəyi istədiyə qədər, həm də öz səninə görə pul versin!"

Əbu Sir sandığın yanında oturdu, müştərilər hamama dolusudular, hər gələn sandığa gücü çatdığı qədər pul saldı, hələ axşam olmamış sandıq Allah-tealanın neməti ilə doldu.

Sonra padşahın arvadı hamama gəlmək istədi. Bu xəbər Əbu Sirə çatanda o, Məlikənən xatırınə günü iki hissəyə böldü, hamamı sübh

açııldan günortayacak kişilərə, günortadan günbatanan arvadlara verdi. Padşahın arvadı gələndə o, kənizlərdən birini sandığın yanında oturdu. O, dörd kənizə kisə çekməyi öyrətmədi, onlar da mahir kisəçi olmuşdular. Məlikə hamama gələndə ora xoşuna gəldi, ürəyi açıldı, sandığa min dinar pul qoysdu. Beləliklə, Əbu Sirin söhreti şəhərə yayıldı. O, hamama gələndə hər bir adam – ister varlı olsun, ister yoxsun, hörmət edirdi. Hər yandan onun başına nemət yağırdı.

Sonra o, padşahın yaxın adamları ilə tanışlıq eləməyə başladı, özüne dostlar, yoldaşlar tapdı. Padşah da heftədə bir gün hamama gəlib ona min dinar verirdi. Qalan günlər isə əyanlar və yoxsullar üçün idi. Əbu Sir adamlara hörmət eləməyə çalışır, onlarla çox mehrİban rəftar eziyirdi.

Günlərin bir günü padşahın gəmibəsi hamama gəldi. Əbu Sir palṭarını soyunub, onunla birlikdə içəri girdi, ona kisə çekməyə başladı, ona xüsusi hörmət göstərdi. Gəmibəsi hamamdan çıxanda Əbu Sir ona şərbat və qəhvə hazırladı. Gəmibəsi ona bir sey vermək istəyəndə Əbu Sir and içdi ki, ondan heç bir şey almayaçqdır. Gəmibəsi onun son dərəcə mehrİban və nəvazişkar olduğunu görüb, öz minnətdarlığını bildirdi, bu hörmətin qarşısında hamamçıya nə bağışlayacağını bilməyib bir qədər xəcalət çekdi.

Əbu Sirin əhvalatı belə oldu. Görək Əbu Kir necə oldu. O eşitdi ki, camaat hamam haqqında sayıqlayıb, hərə də bir söz deyir: "Bu hamam, şübhəsiz, dünyanın nemətidir. Ay filankəs, Allah qoysa, sabah sənlinə bu gözəl hamama gedərik!"

Əbu Kir öz-özüne dedi: "Başqa adamlar kimi, mən də mütləq gedib adamların ağlımı başından çıxaran bu hamama tamaşa eləyəcəyəm..."

Sonra o özünün ən gözəl palṭarını geyinib qatıra mindi, özü ilə dörd qul, dörd nökər götürdü. Qullar, nökərlər onun dalınca, qabağınca gedirdilər.

O, hamamın qapısı ağızında qatırdan düşdü. Qapıdan buxurun iyini duydı, gördü ki, adamlar girib-çixırlar, bütün səkiler böyükər və usaqqlarla doludur. O, içəri girdi, Əbu Sir onu görüb sevincək ayağa qalxdı. Boyaqçı dedi: "Məğor sedaqtli adamların qaydası budur? Mən özüm üçün boyaqxana açmışam, şəhərin ustası olmuşam, padşahla tanış olub, xoşbəxt və əzəmətə yaşıyıram, sən isə mənim yanımı gəlmirsən, mənənə xəber tutmursan, özün də demirsən ki, "Mənim yoldaşım ham!" Mən səni axtarmaqdan, səni karvansaralarda və başqa yerlərdə axtarmağa qulları, nökərləri göndərməkdən əldən düşməşəm, ancaq onlar sənin olduğun yeri bilmirlər, heç kəs də onlara sənin barəndə bir xəbər vermir.

Əbu Sir ona dedi: "Məğər mən sənin yanına gəlməmişdim? Sən ki məni oğru adlandırdın, döyüb camaat arasında rüsvay elədin".

Əbu Kir port olub dedi: "Bu nə sözdür? Məğər döyüdüm adam son idin?" Sonra Əbu Kir and-amən eləməyə başladı ki, onu tanımamışdır. O dedi: "Sənə oxşayan bir nəfər hər gün gəlib müştərilerin parçalarını oğurlayırdı, mən elə bilmisəm sən həmin adamsan".

O dilxor oldu, elini-əlinə vurub dedi: "Əstəğfürrullahı-rəbbül alamin!" Biz seni incitmışık! Ancaq nə üçün sən mənə tanışlıq vermədin, mənə demədin ki, "Mən filankosem?" Sənin üçün eyib olsun ki, özünü mənə tanıtmadısan. Axi işin çıxluğundan mənim başım hərlənir". Əbu Sir dedi: "Yoldaşım, Allah sənin günahından keçsin. Görünür alnumiza belə yazılıbmış, hər şey Allahın əlindədir. İçəri gir, paltarını soyun, cim, lezzət al". Əbu Kir dedi: "Səni Allaha and verirəm, məni bağışla, qardaş". Əbu Sir dedi: "Qoy Allah sənin təqsirindən keçsin, səni bağışlasın! Bu mənim qismətimmiş". Əbu Kir soruşdu: "Bəs bu büsat sənə haradandır?" Əbu Sir cavab verdi: "Sənə kömək edən adam mənə də kömək elədi. Mən padşahın yanına getdim, hamamın nə olduğunu ona danışdım, o da mənim üçün bu hamamı tikdirməyi əmr elədi". Əbu Kir dedi: "Sən padşahın tanışı olduğun kimi, mən də padşahın tanışyam".

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elo ki doqquz yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağılnı dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əbu Kırə Əbu Sir bir-birini məzəmmət elədilər, sonra Əbu Kir dedi: "Sən padşahın tanışı olduğun kimi, mən də onun tanışyam, özü də qadır Allah istəsə, mən elə eləya bılərəm ki, padşah səni sevər, həm də mənim xətrimə sənə daha artıq hörmət eləyər. O bilmir ki, sən mənim yoldaşımsan, yoldaşım olduğumu ona bildirərəm, həm də tapşıraram ki, sənin qeydində qalsın". Əbu Sir dedi: "Məni tapşırmaq lazımlı deyil, ürkəkləri yumşaldan Allah vardır; bütün əyanlarla birlikdə padşah məni sevib, mənə filan-filan şeylər də vermişdir".

O, başına gələn əhvalatı Əbu Kirə dənişib sonra dedi: "Keç sandığın dalında paltarını soyun, gir hamama, mən də gelib sənə kisə çəkərəm".

Əbu Kir paltarını soyunub hamama girdi, Əbu Sir də onunla bərabər içəri girib ona kisə çəkdi, çımdırdı, paltarını geyindirdi, hamamdan çıxanacaq onunla məşğul oldu. Hamamdan çıxanda Əbu Sir ona yemak-içmək götürdi, onun Əbu Kiro göstərdiyi hörmətə hamı məot-tol qaldı.

Sonra Əbu Kir ona bir şey vermək istədi, ancaq Əbu Sir ondan heç nə almayağına and içib dedi: "Eyib olsun sənin üçün, axı sən mənim yoldaşımsan, bizim aramızda təsfavüt yoxdur".

Sonra Əbu Kir Əbu Sira dedi: "Ay yoldaş, Allaha and olsun ki, bu hamam çox gözəldir, amma sənin buradakı işin təkmil deyil". Əbu Sir soruşdu: "Onun qüsürü nedən ibarətdir?" Əbu Kir dedi: "Dərmanın, yəni zırıqlı əhəngden qayrılmış palçıqın olmamasından. Bu palçıq tükləri o saat aparır. Belə bir dərman hazırla, padşah gələndə ona təklif elə, palçığı bədəninə necə çəkməyi ona öyrət. Onda padşah sənin xətrini daha çox istəyib sənə hörmət elər". Əbu Sir dedi: "Sən düz deyirsen, Allahın izni ilə men dərman düzəldərəm".

Bu sözlərdən sonra Əbu Kir hamamdan çıxdı, qatırını minib padşahın yanına getdi, içəri girib ona dedi: "Ey zəmanonin padşahi, mən sənin sədəqəti məsləhətçinəm". Padşah soruşdu: "Nə məsləhət vermək isteyirsən?" Əbu Kir dedi: "Mənə məlum olmuşdur ki, hamam məhz sən tikdirmişən". Padşah cavab verdi: "Bəli, mənim yanına qərib bir adam gəlmİŞdi, mən sənə boyaqxana açdığım kimi, ona da hamam açdım. Bu hamam çox gözəldir, özü də mənim şəhərimi ziətləndiribdir".

Padşah hamamın qəşəngliyini Əbu Kira söyləməyə başladı. Əbu Kir ondan soruşdu: "Sən oraya getmison?" Padşah cavab verdi ki: "Getmişəm". Əbu Kir ucadan dedi: "Səni o əcəlfədən, dinin düşmənidən, yəni hamamçıdan xilas etəyen Allahə şüfürələr olsun!" Padşah soruşdu: "Nə olub belə?" Əbu Kir dedi: "Ey zəmanonin padşahi, bil ki, bu gündən sonra bir də hamama getsən, mehv olacaqsın". Padşah soruşdu: "Nə üçün?" Əbu Kir dedi: "Hamamçı sənin düşmənidir, dinin düşmənidir. O bu hamamı tikdirməyə səni ona görə təhrif edib ki, orada sənə zəher vermək isteyir. O sonin üçün bir şey hazırlayıb, sən hamama girəndə onu sənə getirib deyəcəkdir: "Bax, hər kəs bu dərmanı aşağısına çəksə, o saat tüklərini aparar. Halbuki, o heç də dərman deyil, ağır xəstəlik götəren öldürүү zəhərdidir. Xaçporəstlərin

sultani bu oclafə və eləyib ki, sonı öldürsə, arvad-uşaqlarını əsirlikdən azad eləyəcəkdir, çünki onun arvadı və uşaqları xəçpərəstlərin sultanının yanında esirdirlər. Mən onlarla birlikdə onun məmləkətində əsir idim, ancaq mən boyaqxana açdım, camaatın parçalarını müxtəlif rənglərə boyadım. Camaat da padşahı mərhəmətə götürdi, padşah məndən soruşdu: "Məndən xahişin nədir?" Mən azad olunmağımı xahiş etdim, o məni azad etdi, mən də bu şəhərə gəldim.

Bu adamı mən hamamda gördüm, ondan soruşub dedim: "Özün, arvadın, uşaqların əsirlikdən necə azad oldunuz?" O belə cavab verdi: "Mən də, arvadım da, uşaqlarım da hələ əsirlikdəyik, xəçpərəstlərin padşahı divan qurdı, mən də oraya toplaşanların içərisində idim, başqa adamların yanında dayanmışdım. Adamların padşahə cürcəcür ohvalat danışdırıları, bu şəhərin padşahının adını çəkdiklərini eşitdim. Birdən xəçpərəstlərin padşahı an çəkib dedi: "Filan şəhərin padşahından başqa, dünyada mən qalıb gələn olmayıbdir. Kim bir hiylə işlədib onu öldürsə, nə istəsə verərəm". Mən padşahın hüzuruna gedib, ondan soruşdum: "Mən bir hiylə işlədib onu öldürsəm məni, arvadımı və uşaqlarımı azad eləyərsənmى?" Xəçpərəstlərin padşahı dedi: "Bəli, bəli, mən sizi azad eləyərəm, özü də ürəyin nə istəsə verərəm". Beləcə, padşahla razılığa gəldik.

O məni gəmi ilə bu şəhərə göndərdi, mən də buranın padşahının yanına getdim, padşah mənə bu hamamı tikdirdi, indi bircə iş qalıb, o da padşahı öldürməkdir. Onu öldürsəm, gedərəm xəçpərəstlərin padşahının yanına, arvadımı, uşaqlarımı azad elətdirərəm, ondan da bir şey istəyərəm".

Mən ondan soruşdum: "Onu öldürmək üçün nə hiylə fikirləşib-sən?" O dedi: "Bu asan bir hiylədir, ondan asanı olmaz. Padşah mənim yanına bu hamama gələcək, mən də ona zəhərli bir dərman qayıracığam, o gələndə ona deyəcəm: "Al bu dərmanı aşağına çök, dərman tükləri aparır". O dərmanı götürüb aşağısına sürter, dərman bir gün, bir gecə onun bədənində gəzib-dolanar, axırdı üreyinə çatar, onda padşah ölü, vəssalam".

Elə ki mən bu sözləri eşitdim, sənə görə bərk qorxdum, çünki sən mənə mərhəmətli olmusan, odur ki, golib bu barədə sənə danışdım".

Padşah bu sözləri eşidəndə çox bərk qəzəblənib dedi: "Ay boyaqçı, bu sırri gizli saxla!" Sonra o, şübhədən çıxməq üçün hamama getdi.

Padşah hamama girəndə, Əbu Sir adəti üzrə soyundu, padşahla məşğul oldu, onu kisələdi, bundan sonra da dedi: "Ey zəmanənin padşahı, bədənin aşağısındakı tükləri təmizləmək üçün mən bir dərman

hazırlamışam". Padşah dedi: "Götür görüm". Əbu Sir dərmanı ona gotirdi, padşah dərmandan pis iy gəldiyini hiss eləyib onun zəher olduğunu inandı, bərk hirslenib yaxın adamlarına işqurdı: "Onu tutun".

Əbu Siri tutdular, padşah da qəzəbli halda hamamdan çıxıb getdi. Onun nə üçün qəzəbləndiyini heç kəs bilmədi. Padşahın qəzəbi o qədər bərk idi ki, heç kəsə bir söz demədi, heç kəs də ondan soruşturmağa casarət eləmədi.

Sonra o, paltarını geyib divanxanaya getdi, əlləri bağlı Əbu Siri yanına çağırıldırb, gəmibaşının gelməsini taleb etdi. Gəmibaşı gələndə padşah ona dedi: "Bu oclafı götür, sal bir kisoya, yanına da iki kintar sənməmiş əhəng qoy, kisənin ağızını bağla, sonra onu qayıga qoyub, mənim sarayıñın yanına gətir. Görəcəksən ki, mən pəncərənin qabağında oturmuşam, mənə deyərsən: "Onu tullayımmı?" Mən də deyərəm: "Tulla!" Mən bu sözü deyəndə sən kisəni suya at ki, əhəngi sönsün, onda Əbu Sir yanar, suda boğulub ölü".

Gəmibaşı dedi: "İtaət borcumdur!" Sonra o, Əbu Siri padşahın yanından onun sarayı ilə üzbozű olan adaya aparıb ona dedi: "Ay filan-kəs, mən keçən dəfə sənin hamamına gəldim, sən mənə hörmət elədin, lazımlı olan hər işi gördün. Mən hamamından zövq aldım, sən and içdin ki, məndən hamam pulu almayaçaqsan. Sən mənim çox xoşuma gəldin. Mənə danış görüm, padşahla sənin aranda nə olubdur, sən ona nə pislik eləmişsən ki, o sənə bu qədər qəzəblənib, mənə də əmr eləyib ki, sənə belə bir pis ölümle öldürüm?" Əbu Sir dedi: "Allaha and olsun ki, man elə bir şey eləməmişəm, bu cəzaya səbab olan günahımın nədən ibarəti olmasa da mənə məlum deyil..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcı qoysdu.



Elə ki doqquz yüz otuz sokkizinci gecə oldu. Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, gəmibaşı padşahın Əbu Sirə qəzəblənməsinin səbəbini ondan sorusunda Əbu Sir dedi: "Ay qardaş, Allaha and olsun, mən ona heç bir pislik eləməmişəm ki, bu cəzaya layiq olam". Gəmibaşı dedi: "Padşahın yanında sənin böyük hörmətin var idi, səndən əvvəl

heç kəsə belə hörmət nəsib olmamışdı, xoşbəxt adam isə başqalarında paxıllıq doğurur. Belkə kim isə bu cür xoşbəxtlik üçün sənə paxıllıq eləyib, sənən barəndə padşahə nə isə deyibdir, padşahın da sənə bu qədər qəzəbi tutubdur. Ancaq yaxşılığının əvəzində sənə yamanlıq olmayıcaqdır. Biz tanış olmaya-olmaya sən mənə hörmət elədiyin kimi, mən də səni azad eləyəcəyəm. Ancaq mən səni azad eləyəndən sonra şəhərdən sənin ölkənə gedən bir gəmi gelənəcən sən mənimlə bərabər bu adada qalmalısan. Həmin gəmi ilə mən səni vətənənə yola salaram". Əbu Sir gəmibaşının əlindən öpüb, ona təşəkkür elədi, sonra gəmibaşı əhəng gotirib kisəyə qoydu, oraya adam boyda bir daş da qoyub dedi: "Allaha pənah!"

Sonra gəmibaşı Əbu Sıra bir tor verib dedi: "Bu toru dəryaya at, bəlkə bir qədər balıq tutdu. Padşahın süfrəsinə hər gün balıq vermək mənim borcumdur, sən öz verən fəlakət mənim başımı qarışdırı. Qorxuram ki, aşşazın nökərləri gəlib balıq tələb eləsinlər. Əgər sən bir şey tutsan, onlar apararlar. Mən da gedib sarayın pəncərəsi altında hiylə qurun, özümü elə göstərim ki, guya səni denizə atdım".

Əbu Sir dedi: "Mən balıq tutaram, sən də get, Allah köməyin olsun!". Gəmibaşı kisəni qayığa qoyub getdi, gəlib saraya çatdı.

Gəmibaşı gördü ki, padşah pəncərənin qabağında oturubdur. O, padşaha dedi: "Ey zəmanənin padşahi, onu tullayımmı?" Padşah dedi: "Tulla!" Bunu deyib əli ilə işarə elədi. Birdən nə isə parıldayıb dəryaya düşdü.

Sən demə, dəryaya düşən padşahın üzüyü imiş. Üzük ovsunlu idi. Padşahın bir adama qəzəbi tutub, onu öldürmək istəyəndə, üzük taxılmış sağ əli ilə həmin adamı göstərəmiş, üzükdən ildırım qopub padşahın göstərdiyi adama dəyərmış, onun da başı bədənindən ayrılmış. Yalnız bu üzüyü sayəsində qoşunlar padşahha tabe olarlarmış, pəhləvanları da itaətə getirəmiş.

İndi üzük padşahın barmağından düşəndə bunu gizledib deyə bildi ki: "Mənim üzüyüm dəryaya düşdü", çünki qorxdu ki, qoşunlar üşyan eləyib, onu öldürsünlər. Odur ki, səsini çıxartmadı.

Padşahın da başına belə bir iş geldi. Görək Əbu Sir nə oldu. Gəmibaşı gedəndən sonra Əbu Sir toru götürüb dəryaya atdı, toru dartanda yənə də tor balıqla dolu çıxdı. Əbu Sir hey toru atdı, toru balıqla dolu çıxdı. Beləcə, çoxlu balıq tutdu.

Əbu Sir öz-özünmə dedi: "Allaha and olsun, mən çoxdandır ki, balıq yeməmisiəm!" Bunu deyib böyük, yağı bir balıq seçib fikirləşdi:

"Gəmibaşı gələndə deyərəm bu balığı mənim üçün qızartsın, nahar eləyim". Sonra cibindəki biçaqla balığı kəsməyə başladı, birdən biçaq balığın qəlsəməsində nəyə isə ilidi. Əbu Sir gördü ki, balığın qəlsəməsindəki padşahın üzüyüdür. Sən demə, padşahın üzüyü bu balıq udub, sonra da tale balığı bu adaya gotirib çıxarıb, o da tora düşübdür.

Əbu Sir üzüyü götürüb xüsusiyyətin bilmədən çəçələr barmağına taxdı. Birdən aspazın nökərlərindən iki cavan balıq aparmaq üçün gəlib Əbu Sıra yaxınlaşıb dedi: "Ay kişi, gəmibaşı haraya gedibdir?" Əbu Sir: "Bilmirəm" deyib, əli ilə işarə eləyəndə birdən nökərlərin başları bədənlərindən ayrılib yera düşdü. Əbu Sir təəccüb eləyib dedi: "Bir bax ha! Onları kim öldürdü?" Bu ona çox ağır gəldi və fikrə getdi.

Birdən gəmibaşı gəlib çıxdı, bir yiğin balığı, ölmüş iki adamı, bir də Əbu Sirin barmağındakı üzüyü gördü.

Gəmibaşı Əbu Sıra dedi: "Ay qardaş, üzüklü əlini tərpətmə, onu tərpətsən, məni öldürərsən!"

Əbu Sir onun dediyi "üzüklü əlini tərpətmə, tərpətsən məni öldürərsən" sözlerinə təəccüb elədi. Bu zaman gəmibaşı ona yaxınlaşıb soruşdu: "Bu iki nökəri kim öldürdü?" Əbu Sir dedi: "Ay qardaş, Allaha and olsun, bilmirəm". Gəmibaşı dedi: "Sən düzünü dedin. Ancaq sən mənə bu üzük barəsində daniş, o sənin əlinə haradan keçibdir?" Əbu Sir cavab verdi: "Mən onu bu balığın qəlsəməsində gördüm". Gəmibaşı dedi: "Sən düzünü dedin. Padşah səni göstərib "Onu tulla!" deyəndə, üzüyüñ saraydan parıldıya-parıldıya dəryaya necə düşdüyünən mən görnüşdüm. O mən işarə eləyəndə, mən torbanı tulladım, üzük də onun barmağından çıxıb dəryaya düşdü, bu balıq da onu udub, Allah da bu balığı sənə yetirib, sən də onu tutubsan, bu sənin qismətimmiş. Ancaq sən bu üzüyüñ xüsusiyyətini bilirsənmi?" Əbu Sir dedi: "Onun heç bir xüsusiyyətini bilmirəm". Gəmibaşı dedi: "Bil ki, padşahımızın qoşunları yalnız bu üzükdən qorxuduqları üçün ona itaət eləyirlər, çünki o, ovsunlanmışdır. Padşahın bir adama qəzəbi tutub, onu öldürmək istəyəndə, barmağı ilə həmin adamı göstərir, onun da başı dərhal bədənindən ayrıılır. Bu üzükdən ildırım çaxır, onun şuları padşahi qəzəbləndirən adama çatan kimi həmin adam dərhal olur".

Əbu Sir bu sözləri eşidib çox sevindi, özü də gəmibaşıya dedi: "Məni şəhərə qaytar". Gəmibaşı dedi: "Mən səni şəhərə qaytararam, çünki padşahın sənə qəzəblənməsindən daha qorxmuram, ona görə ki, sən onu öldürmək fikrinə düşsən, əlinlə onu göstərən kimi başı

bədənindən ayrılb sənin qabağına düşər. Əgər sən padşahi, hətta onun bütün qoşunlarını öldürmək istəsən, heç bir maneə olmadan öldürsən”.

Sonra qayıga minib, Əbu Sirlə bərabər şəhərə getdi...”

Şəhrizad bu yerde səherin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz otuz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayet eləyirler ki, gəmibaşı Əbu Siri qayıga mindirib onunla bərabər şəhərə getdi. Şəhərə çatdıqda padşahın sarayına qalxdı, divanxanaya girəndə gördü ki, padşah oturub, əsgərlər də qarşısında dayanmışlar. Padşah üzükdən ötrü çox məyusdur, ancaq üzüyün itdiyini əsgərlərdən heç birinə deyə bilmir.

Padşah Əbu Siri görəndə ona dedi: “Məgər biz səni dəryaya atmamışdım? Necə elədin ki, dəryadan çıxdın?” Əbu Sir dedi: “Ey zəmanənin padşahi, elə ki sən məni dəryaya atmağı əmr elədin, sənin gəmibəşin məni götürüb apardı, sonın mənə qəzəbləndiyinin səbəbini sorub dedi: “Padşaha nə elemisen ki, səni öldürməyi əmr eləyir?” Mən ona belə cavab verdim: “Allaha and olsun, bilmiram padşaha mən nə yamanlıq elemişəm”. Gəmibaşı dedi: “Padşahın yanında sənin hörmətin çox idi. Bəlkə, kiminsə sənə paxılılığı tutub padşaha sənin barəndə nəsə deyibdir, beləliklə də padşah sənə qəzəblənibdir. Ancaq mən sənin hamamına gəlmisəm, sən mənə hörmət elədin, hamamda mənə göstərdiyin hörmət üçün mən səni azad eləyib öz ölkənə göndərəcəm”. Sonra o, qayıga mənim əvəzimə daş qoyub onu dəryaya atdı. Ancaq sən məni əlinlə göstərəndə üzük barmağından dəryaya düşdü, onu da balıq uddu. Mən adada idim, balıq tuturdum, başqa balıqların içərisində üzüy üdan balıq da tora düşdü. Mən onu qızartmaq istedim, kəsəndə gördüm ki, üzük onun qəlsəməsindədir, onu götürüb barmağımı taxdım.

Sonra mətbəxdən mənim yanımı iki nökrə gəlib balıq tələb elədi. Mən barmağimdakı üzüyün xüsusiyyətini bilmədən barmağımın onları göstərdim, o dəqiqə onların başları bədənlərinən ayrıldı: sənə

da gəmibaşı gəldi, mənim barmağimdakı üzüyü tanıyb mənə bildirdi ki, üzük ovsunladur, odur ki, mən üzüyü sənə gotirdim, cünki sən mənə yaxşılıq eləyibsen, çox böyük hörmət göstəribəsən, mənə elədiyin yaxşılıq hədər getmədi. Budur, sənin üzüyün, götür, əgər mən ölümə layiq bir iş görmüşəmə, günahımı mənə deyib məni öldür, onda mənim qanım sənə haladır”.

Sonra o, üzüyü barmağından çıxarıb padşaha verdi. Padşah Əbu Sirin ona necə yaxşılıq elədiyini görüb, üzüyü ondan aldı, barmağına taxdı, ürəyi yerinə gəldi.

O, ayaga qalxdı, Əbu Siri qucaqlayıb dedi: “Ay kişi, sən Allahın sadıq bəndələrindənən! Mənim təqsirimden keç, sənə elədiklərimi mənə bağışla. Üzük bir başqasının əlinə keçsəydi, onu mənə verməzdii”. Əbu Sir dedi: “Ey zəmanəmin padşahi, əgər istəyirsin ki, mən səni bağışlayım, onda mən de görün mənim günahım nə idi ki, sən mənə qəzəbləndin, emr elədin məni öldürsünlər?” Padşah dedi: “And olsun Allaha, mən tamamilə yaqın elədim ki, sənin heç bir günahın yoxdur, madam ki sən mənə belə yaxşılıq elədin, deməli, sənin heç bir təqsirin yoxdur, ancaq boyaqçı belə-bəle dedi”.

Sonra o, boyaqçının dediklərini Əbu Sirə danışdı. Əbu Sir dedi: “Ey zəmanənin padşahi, Allaha and olsun ki, mən xəçpərəstlərin padşahını tanımram, ömrümədə xəçpərəst torpağında olmamışam! Səni öldürmək mənim ağlıma gəlməyib, amma həmin boyaqçı İskəndəriyyə şəhərində mənim yoldaşım və qonşum idi. Orada güzəranımız ağır keçirdi, yeməyimiz yaxşı olmadığı üçün İskəndəriyyədən çıxdıq, bir-birimizlə ehd bağlayıb söz verdik ki, işləyən işləməyəni yedizdi-rəcəkdir. Sonra boyaqçı ilə bizim əhvalatımız belə-bəle oldu”.

Əbu Sir Əbu Kirlə onun arasında olan əhvalatı danışdı: onun pullarını Əbu Kirin necə götürdüyüünü, karvansarada onu xəstə halda qoyub qəcdiğini, xəstə olanda karvansara qapıçısının öz pullarını ona necə xərclədiyini, Allaha ona necə şəfa verdiyini, sonra necə ayaga qalxb, öz peşə alətlərini də götürüb adəti üzrə şəhəri necə dolandığını, yolda boyaqxanani gördüğünü, qapıdan baxanda içəridə kürsü üstündə Əbu Kirin necə oturduğunu görüb, onu salamlamaq üçün yanına getdiyini, Əbu Kirin onu necə döyüb təhqir elədiyini, ona quldur deyib əzab verdiyini nağıl elədi.

Əbu Sir başına gələnlərin hamisini başdan ayağa padşaha danışıb sonra dedi: “Ey zəmanənin padşahi, o mənə dedi ki, belə bir dərman hazırlayıb padşaha ver: hamam çox gözəldir, təkcə bu dərman qatmır. Ey zəmanənin padşahi, bil ki, bu dərman zərərsizdir. Biz öz ölkəmizdə

ondan hazırlayıraq, özü də hamamlarda mütləq olur, ancaq mən mən onu unutmuşdum. Boyaqçı mənim yanına gələndə mən ona hörmət elədim, o da bu dormanı mənə xatırladı dedi: "Dərman hazırla". Ey zəmanəmizin padşahı, karvansara qapıcısının, boyaqxana fəhlələrinin dalınca adam göndər, sənə danişdiqlarımı onların hamisindən sorus".

Padşah karvansara qapıcısının, boyaqxana fəhlələrinin dalınca adam göndərdi, onların hamisi gələndə soruşdu, onlar da əhvalatı danişdilar. Belə olduqda padşah boyaqçının dalınca adam göndərib dedi: "Onu ayaqyalın, başıaçıq, qolubağlı götürün".

Əbu Kir öz evində oturub Əbu Sirin öldürüləməsinə sevinirdi. O, ele buna şadlıq eləyəndə padşahın adamları onun üstüne atıldılar, peysərinə dalbadal yumruqlar yağırdırlar. Sonra da onun qollarını burub, padşahın yanına götürdilər. O gördü ki, Əbu Sir padşahnan yanaşı oturubdur, karvansara qapıcısı ondan soruşdu: "Pullarını uğurladığın, mənim otağında xəstə halda qoyub qaçıdın, başına filan-filan işlər götürdiyin yoldaşın bu deyilm?" Boyaqxana fəhlələri də soruştular: "Məgər tutub döyməyi bize əmr elədiyin, bizim də döyüdüməş adam bu deyilm?"

Əbu Kirin ecləflığı və ona Münkirle Nakirin<sup>1</sup> verdiyi işgəncədən daha artıq cəzaya layiq olduğu padşaha aydın oldu, odur ki, padşah dedi: "Onu götürün, şəhər-bazarı dolandırın..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki döqquz yüz qırxinci gecə oldu, Şəhrizad nağılmış dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, padşah karvansara qapıcısının və boyaqxana fəhlələrinin sözlerini eşidəndə Əbu Kirin pis adam olduğunu yəqin eləyib öz adamlarına dedi: "Aparın onu şəhər-bazarı dolandırın, sonra da kisəyo salib dəryaya atın!" Əbu Sir dedi: "Ey zəmanənin padşahı, onu mənə bağışla! Mən onun bütün əməllərindən keçirəm". Padşah ona belə cavab verdi: "Sən onu

<sup>1</sup> Əfsanəyə görə, insanı qəbirə qoymadan sonra iki məlaike – Münkir ilə Nakir golub ondan sorğu-sual edir, kafırlarla işgəncə verirlər.

öz əzablarına görə bağışlaşan da, mən onu bağışlaya bilmərəm". Sonra o qışqırıb dedi: "Aparın onu!" Əbu Kiri aparıb şəhəri dolandırlılar. Sonra da kisəyo salırdılar, oraya əhəng qoydular, torbanı dəryaya atdırılar. Əbu Kir batıb yandı və öldü.

Padşah dedi: "Ey Əbu Sir, məndən bir şey istə, könlük nə istəsə alacaqsın!" Əbu Sir dedi: "Məni öz torpağıma göndərməyi sənənə xahiş eləyirəm. Burada yaşamağa daha könlük yoxdur".

Padşah Əbu Sirə onun vəziri olmayı təklif elədikdə, Əbu Sir razılıq vermedi. Belə olanda, padşah ona əvvəlki mükafatlarından əlavə çoxlu pul verdi, sonra da hər cür mallarla yüklenmiş bir gəmi bağışladı, gəminin dənizçiləri qullardan ibarət idi. Padşah qulları da ona bağışladı.

Sonra Əbu Sir padşahla vidalaşış yola düşdü. Gəmidə nə vardısa hamısı onun idi, hətta dənizçilər də onun qulu idi. O, heç bir yerdə dayanmadan yol getdi, nəhayət, gəlib İskəndəriyyə torpağına çatdı.

Onlar İskəndəriyyənin yanında lövbər salıb quruya çıxdılar. Əbu Sirin qullarından biri sahilin lap yaxınlığında torba görüb dedi: "Ey ağa, dənizin sahilində böyük, ağır bir torba vardır, ağızı da bağlıdır, bilmirəm içindəki nədir". Əbu Sir torbayaya yaxınlaşıp ağızını açanda gördü ki, torbanın içindəki Əbu Kirdir. Dəniz dalgaları onu vura-vura İskəndəriyyəyə getirmişdir. Əbu Sir onu torbadan çıxarıb, İskəndəriyyənin yaxınlığında basdırıdı, ona sərdabə düzəltirdi, sərdabənin də mühafizəsi üçün pul təyin elədi, sərdabənin qapılarında bu şeri yazdırdı:

"İşlə tanınar bil ki hər insan,  
Yaxşılıq gözlənir ancaq yaxşıdan.

Özgəni danlama, danlanar üzün,  
Sənə lağ edərlər, sən lağbaz olsan.

Zarafat yoluyla, ya da ki, ciddi  
Acidil olmaqdən uzaq ol her an.

Həyətdə sərbəstdir xoşlılıq köpək  
Zəncirə vurulur tündməzəc aslan.

Su cansız cəsidi çıxardır üzə,  
İncini təkkində gizlədir ümman;

Serçə axmaqlığı üzündən hərdən,  
Görürsen oxuyur qartala meydan.

"Nə töksən aşına – o çıxar qaşığına!"  
Babalar düz deyib bunu bir zaman.

"Ot kökü üstündə bitor – deyiblər  
Şəker verə bilməz, – deyiblər, – tikan!"

Bundan sonra Əbu Sir bir müddət yaşadı, Allah da onu öz dərgahına apardı. Onu yoldaşı Əbu Kirin qəbri yanında dəfn elədilər. Buna görə də həmin yer Əbu Kir və Əbu Sir adlanır. Tarixdən bize gəlib çatanlar bunlardır. Gecəni gündüzə, gündüzü gecəyə çevirən əbədi varlığa şüklər olsun.

## *Yer Abdullaḥıylə dəniz Abdullaḥının əhvələti*

Həmçinin nağıl eləyirlər ki, Abdulla adlı bir balıqçı var idi. Onun ailəsi böyük idi: doqquz uşağı, uşaqların anası, bir də özü. Çox kasib idi, tordan başqa heç bir şeyi yox idi. O, hər gün balıq tutmaq üçün denizə gedirdi. Bir qədər balıq tutan kimi hamisini satır, pullarını Allahan ona verdiyi ruziyə verib öz uşaqlarına xərcleyirdi, çoxlu balıq tutanda isə yaxşı xörək biştidirirdi, meyvə də alırdı, pulları qurtaranan xərcleyirdi. O öz-özünə deyirdi: "Sabahın ruzisi sabah gələr". Elə ki onun arvadı növbəti dəfa doğdu, uşaqların sayı on nəfərə çatdı. Həmin gün isə kişinin heç bir şeyi yox idi. Arvadı ona dedi: "Ağə, bax, gör mənə, yemək üçün bir şey tapa bilərsənmə?" Balıqçı ona dedi: "Qadır Allahan izni ilə bu gün dənizə gedib, bu təzə uşağın bəxtinə tor atacağam ki, görüm onun bəxti necədir". Arvadı dedi: "Ümidini Allaha bağla!" Balıqçı toru götürüb dənizə təref getdi, sonra həmin balaca uşağın bəxtinə tor atıb dedi: "Ya rəbb, əlimi yüngül elə, onun ruzisini yetir, bol elə, az eləmə!" O, bir müddət gözləyib toru çəkdi, tor zir-zibil, qum, daş və otla dolu idi. Balıqçı torda bir dənə də balıq görmədi. O, torunu ikinci dəfa atdı, bir müddət də gözləyib çıxardı, ancaq torda heç bir şey görmədi. Belə olanda o üçüncü dəfa atdı, ancaq torda balıq çıxmadi. Balıqçı başqa yero keçib Allah-tealadan öz ruzisini istədi. Gün batanacan bu vəziyyətdə qaldı, ancaq bir xirdən balıq da tuta bilmədi. O öz-özünə təəccüb eləyib dedi: "Məgər Allah bu təzə doğulmuş uşağın ruzisini yaratmamışdır? Bu mümkün olan şey deyil, çünki ağız yaradan onun ruzisini öz öhdəsinə götürmüdü. Allah-təala kərim və razi verəndir".

Sonra o, toru çıxardı, ürəyisiniq halda qayıtdı. Onun fikri ailəsinin yanında idi, çünki onların hamisini yeməksiz qoyub gölmüşdi; hələ arvadı da təzəcə doğmuşdu. O gedir, öz-özünə deyirdi: "Nə edim, bu axşam mən uşaqlara ne deyəcəyəm?" Bu minvalla o çörəkxanaya çatdı; gördü ki, çörəkçi düükənin yanında dayanıbdır (özü də bahalı zamanı idi, həmin günlərdə azuqə çox az idi), adamlar da çörəkçiyə pul təklif eləyirdilər, bark basabas olduğu üçün o da heç kəsə fikir vermirdi. Balıqçı dayanıb isti çörəyə baxmağa, iyini udmağa başladı. Ürəyi çörək istədi. Çörəkçi balıqçımı səsleyib dedi: "Bura gəl, ay balıqçı!" Balıqçı onun yanına gəldi. Çörəkçi soruşdu: "Çörək istəyirsin?" Balıqçı

susdu. Çörəkçi sösləndi: "De, utanma, Allah kərimdir, yanında pul yoxsa, mən sənə verərom, özü də əlinə nemət düşənəcən gözləyərəm". Balaqcı belə cavab verdi: "Ay usta, Allaha and olsun, yanında pulum yoxdur, mənə ailəm üçün çatacaq qədər çörək ver, mən də bu toru sabahacan sənin yanına girov qoyaram". Çörəkçi ona dedi: "Ay yazıq, bu tor sənin dükəninin, ruzinjin qapısıdır. Onu girov qoysan, baliq nə ilə tutarsan? De görüm, nə qədər çörək bəs eləyər?" Balaqcı cavab verdi: "On dirhəmlik". Çörəkçi ona on dirhəmlik çörək verdi. Sonra on dirhəm də pul verib dedi: "Bu on dirhəmi al, özün üçün yavanlıq al. Sənin mənə iyirmi dirhəm borcum olar, sabah bu pula görə mənə baliq verərsən. Əlinə heç bir şey keçməsə, yenə gəl, çörək, bir də on dirhəm pul apar, mən sənin əlinə pul düşənəcən gözlərəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımqıq qoysdu.



Ela ki doqquz yüz qırıq birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, çörəkçi balaqcıya dedi: "Sənə ne lazımsa gol apar, mən sənin əlinə pul düşənəcən gözlərəm, sən də mənə çatacaq pulun əvəzinə baliq verərsən". Balaqcı dedi: "Allah-təala sənin payını artıq eləsin, mənə elədiyin yaxşılığı görə sənə hər cür nemət bəxş eləsin!" Sonra o, çörəyi də, on dirhəmi də götürüb şad halda getdi. O, ne lazım idi alıb, arvadının yanına gəldi, gördü ki, arvadı oturub acıdan ağlayan uşaqları sakitləşdirib deyir: "Bu saat atanız sizə yemək gətirəcək".

Balaqcı onların yanına gəlib, çörəyi qabaqlarına qoysdu, hamısı yeməyə başladı. Balaqcı başına gələn əhvalatı arvadına nağıl elədi, arvadı dedi: "Allah, kərim allahdır!"

Ertesi gün balaqcı toru götürdü, evdən çıxanda dedi: "Ya rəbb, mənə elə bir ruzi qismət elə ki, çörəkçinin yanında üzüm ağ olsun!"

Dəryaya çatanda o, torunu atıb çəkməyə başladı, ancaq baliq olmadı. O, bu minvalla günün axırınacan çox çalışdı, amma heç bir şey tuta bilmədi, dərin fikrə qərq olub geri qayıdı. Yolu da çörəkçi dükəninin yanından idi. Balaqcı öz-özüne dedi: "Evə haradan gedim? Yaxşısı budur, oradan yeyin-yeyin gedərəm ki, çörəkçi məni görməsin".

Çörəkhanaya çatanda çörəkçidən utanıb, onu görməmək üçün addımlarını yeyinlətti. Bir dən çörəkçi başını qaldırıb onu görəndə qışqırdı: "Ay balaqcı, buraya gol, çörəyini də, pulunu da apar, yoxsa unutmusun!" Balaqcı dedi: "Yox, Allaha and olsun, unutmamışam, ancaq çox utanıram. Bu gün də mən baliq tuta bilmədim". Çörəkçi dedi: "Utanma, məgər mən sənə demədim: "Əlinə pul düşənəcən darixma".

Bunu deyib çörəyi və on dirhəmi ona verdi. Balaqcı arvadının yanına gedib bu əhvalatı ona danışdı, arvadı dedi: "Allah kərimdir! Qadir Allah istəsə, qismətin çatacaq, onun pulunu tamam-kamal verərsən".

Qırıq gün beləcə davam elədi. Hər gün obaşdan gün batanacaq dəryanın kənarında oldu, her gün baliqsız qayıdı, çörəkçidən xərclik üçün pul, yemək üçün çörək aldı, çörəkçi də bu müddətdə bir gün belə baliq ona xatırlatmadı, başqa adamlara etinasızlıq göstərsə də, ona göstərmədi, əksinə ona çörək də, on dirhəm pul da verdi. Hər dəfə balaqcı: "Qardaş, mənim haqq-hesabım çək" deyəndə, çörəkçi ona belə cavab verirdi. "Get, indi haqq-hesab çəkmək vaxtı deyil! Nə vaxt əline pul düşər, onda səninlə haqq-hesab çəkərik". Balaqcı da təşəkkür eləyib, xoşbəxtlik arzulayıb gedirdi.

Qırıq birinci gün o, arvadına dedi: "İstoyıram bu toru parça-parça eləyib, bu cür hayatdan qurtarım". Arvadı ondan soruşdu: "Nə üçün?" Balaqcı dedi: "Deyəsan, dəryadan mənim ruzim kəsilibdir. Bu cür vəziyyət nə vaxtacan davam eləyəcəkdir? Allah'a and olsun, çörəkçinin qabığında utandığımızdan əriyirəm. Onun çörəkhanasının yanından keçməmək üçün dərəyaya getməyəcəyəm, mənim yolum yalnız onun dükəninin yanındadır, başqa yolum yoxdur, hər dəfə mən keçəndə o məni çağırır, mənə çörək və on dirhəm pul verir. Nə vaxtacan mən ona borclu qalacağam?" Balaqcının arvadı dedi: "Sənə qarşı onun ürəyini yumşaldan böyük Allah'a şükürler olsun! O sənə yemək verir, burada sənin xoşuna gəlməyən nədir?" Balaqcı dedi: "Mən ona xeyli pul borcluyam, o, hökmən bu borcu tələb eləyəcəkdir". Arvadı soruşdu: "Məgər o sənin qəlbinə toxunan bir söz deyib". "Yox, o, heç məninlə haqq-hesab çəkmək də istəmir, deyir: "Əlinə pul düşəndə". Bunu eşidəndə arvadı dedi: "O səndən tələb eləyəndə ona de ki, ümid elədiyimiz qismət çatanda". Balaqcı soruşdu: "Ümid elədiyimiz qismət nə zaman biziçə çatacaq?" Arvadı dedi: "Allah kərimdir!" Balaqcı dedi: "Sən düz deyirsən!" Sonra o, toru götürüb: "Ya rəbb, mənə heç olmasa birçə baliq yetir ki, çörəkçiyə bağışlayım" deyə-deyə dəryaya təraf getdi. Torunu dəryaya atıb çəkəndə hiss

elədi ki, toru çox ağırdır. Yorulanınca torla əlləşdi, çıxaranda gördü ki, içindəki sıbib, pis qoxu veren bir ölü eşşəkdir. Balaqcının ürəyi bulandı. O, eşşeyi tordan çıxarıb ucadan dedi: "Allah-təalanın qüdrət və qüvvəti qarşısında hər şey acizdir! Mən bu arvada deməkden yoruldum ki, dəryada daha mənə ruzi qalmayıb, mənə icazə ver, bu peşədən el çökim, o da mənə deyir ki, "Allah kərimdir, sən qismətinə cəataqsan!" Məgər bu ölü eşşək nemətdir?"

Onu qəm-qüssə bürüdü, eşşeyin iyindən uzaqlaşmaq üçün başqa bir yera getdi, yənə toru atdı, bir müddət gözləyib, sonra çökdü, hiss elədi ki, tor ağırdır. Əllerindən qan tökülenəcən torla əlləşdi, toru çıxarıra gördü ki, onun içindəki bəni-Adəmdir. Balaqcı fikirləşdi ki, bu, Həzərət Süleymanın ağızbağlı mis küplerdə dəryaya atlığı ifritlərdən (cinderlərdən) biridir. Yəqin ki, uzun illər qaldıqdan sonra günlerin bir gündündə küp dağılmış, bu ifrit də ondan çıxıb tornan qalxmışdır. Balaqcı: "Ey Süleymanın ifriti, rəhm elə, rəhm elə" deyə-deyə qaçmağa başladı. O adam ise tordan ona qışqırıb dedi: "Ay balaqcı, buraya gəl, məndən qaçma, mən də sənin kimi bəni-Adəməm. Məni azad elə ki, mənə görə mükafat alasan".

Balaqcı bu sözləri eşidənən ürəyi sakitləşdi, o adama yaxınlaşıb dedi: "Məgər sən cinlərdən olan ifrit deyilson?" Həmin adam dedi: "Yox, mən insanam, etiqadım Allaha və onun peyğəmbərinədir". Balaqcı soruşdu: "Sənə dənizə kim atıbdır?" O adam dedi: "Mən dəniz övladıyam. Denizdə gəzirdim, sən mənim üstümə tor atdın. Biz Allahanın qanunlarına tabe olan adamlarıq, özü də Allah-təalanın məxluqunun qeydində qalıraq. Əger mən Allaha beyət eləməyonlara arasına düşməkdən qorxmasaydım, sənin torunu cirardım, ancaq mən Allahan verdiyi hökmle razılaşdım. Sənsə məni azad elesən, mənim hökmədəm olarsan, mən də sənin esirin. Məni azad eləmək, Allah-təalanın dərgahına çatmağa cohd edib, mənimlə şort bağlamaq istərsəm? Sən mənim dostum olarsan. Mən hər gün bu yera gelərem, sən də mənim yanımı gölib yer üzünүn meyvalarından mənə pay götürərsən, axı sizdə tüzüm, encir, qarpız, şafatalı, nar və başqa meyvələr vardır. Mənə sən nə götürirsin, hamısı qəbul olunar. Bizzət mərcan, mirvari, topaz, zümrüd, yaqut və başqa qiymətli daşlar vardır. Mən sənin içərisində mənə meyvə götürdiyin səbəti dənizdəki bahalı metallar, daş-qasă ilə dolduraram. Bu sözlərə sən nə deyirsən, mənim qardaşım?" Balaqcı dedi: "Bizim aramızdakı bu sözlərə fatihə!" Onların hər biri fatihə oxudu, balaqcı toru açıb adəmə azad elədi, sonra soruşdu: "Sənin adın nədir?" O adam dedi: "Mənim adım dəniz

Abdullahıdır. Sən bu yera galib məni görməsən, çağıranda de: "Ey dəniz Abdullahı, haradasan?" Mən o saat sənin yanında olaram..."

Şəhrizad bu yerdə sohərin açıldıqını görüb nağılı yarımcıq qoysdu.



Elə ki doqquz yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, dəniz Abdullahı balaqcıya dedi: "Sən bu yera galib məni görməsən, çağıranda de: "Ey dəniz Abdullahı, haradasan?" Mən o saat sənin yanında olaram. Bəs sənin adın nədir?" Balaqcı dedi: "Mənim adım Abdullahadır". Həmin adam dedi: "Sən Yer Abdullahısan, mən də dəniz Abdullahı. Burada dayan, gedim sənə hədiyyə götərim". Balaqcı dedi: "Baş üstə, itət borcumdur". Bundan sonra dəniz Abdullahı dənizə getdi.

Yer Abdullahı da onu tordan azad etdiyinə peşman olub öz-özüne dedi: "Nə bilim, o mənim yanımı qayıdacaq, ya qayıtmayacaq? O məni ələ saldı, mən də onu azad elədim. Mən onu torda saxlasayıdım, şəhərdə adamlara göstərib bunun üçün hamidan pul alardım. Onunla birlikdə adlı-sanlı adamların evlərinə gedərdim". Dəniz Abdullahının buraxdırığına görə kədərlənməyə başlayıb öz-özüne dedi: "Şikarım olımdən getdi!"

Balaqcı onu əlindən buraxdırığına görə təssüfləndiyi vaxt birdən dəniz Abdullahı əlləri inci, mirvari, zümrüd, yaqut və qiymətli daş-qaşa dolu onun yanına qayıdıb dedi: "Götür, qardaş, məndən incimə, səbətim yoxdur ki, ona doldura idim". Yer Abdullahı sevinib qiymətli daş-qası ondan aldı. Dəniz Abdullahı dedi: "Hər gün sübhəqəyi bu yera gel!". Sonra onunla vidalaşıb dənizə getdi.

İndi size kimdən deyim, balaqcıdan. O, sevincək şəhərə yollandı, çörəkçiyyə çatıb ona dedi: "Qardaş, bizim də ruzimiz çatdı. Mənimlə haqq-hesab çək..." Çörəkçi ona belə cavab verdi: "Haqq-hesab çəkmək lazımdır deyil, bir şeyin varsa mənə ver, heç bir şeyin yoxsa, öz çörəyini və pulunu al, get, sonra qismətin cəataq". Balaqcı dedi: "Dostum, Allahan keramətindən mənim qismətim çatdı. Mən sənə çox borcluyam, amma bunu götür". O bunu deyib bir ovuc mirvari,

inci, yaqt və qiymətli daş-qas (bir ovuc isə dəniz Abdullahının ona verdiyinin yarısı olardı) götürüb çörəkçiye verib dedi: "Bu qiymətli daş-qası satanacaq bu gün xərcəmək üçün mənə bir qədər xırda pul ver". Çörəkçi əlinin altında olan bütün pulları, səbətində olan çörəyin də hamisini ona verdi. Çörəkçi bu daş-qasə sevinib baliqçiya dedi: "Mən senin qulun və nökerinəm". Sonra səbətindəki bütün çörəkləri başına götürüb, baliqçının dälincə getdi, onların evinə çatanda çörəyi onun arvadına, uşaqlarına verdi. Sonra da bazarə gedib et, göyərti, hər cür meyvə alıb götürdi, dükənini buraxıb bütün günü Yer Abdullahına qulluq elədi, onun işini gördü. Baliqçı ona dedi: "Qardaş, sən özünü yordun". Çörəkçi cavab verdi ki: "Bu mənim vezifəmdir, çünki mən sənin nökerin olmuşam, bilmirəm sənin yaxşılığından necə çıxacağam". Baliqçı dedi: "Yox, elə demə, ağır günlərdə, bahalıq zamanı sən mənim xeyirxahım oldun". Çörəkçi o gecəni baliqçı ilə gözəl süfrə başında keçirdi.

Bundan sonra çörəkçi baliqçının dostu oldu. Baliqçı dəniz Abdulla-  
hi ilə olan hadisəni arvadına nağıl elədi. Arvadı sevinib dedi: "Öz sərrini gizlə ki, hakimlər səni tutmasınlar". Baliqçı dedi: "Mən sərrimi hamidan gizlətsəm də çörəkçidən gizlətmərəm". Ertəsi gün səhər (axşamdan isə o, səbəti hər cür meyvə ilə doldurmuşdu) səbəti götürüb gün çıxmamışdan qabaq dənizə təref getdi, səbəti dənizin kənarına qoyub dedi: "Hardasan, ay dəniz Abdullahi?" Birdən dəniz Abdullahi ona cavab verdi: "Sənin qarşında". Bunu deyib onun yanına çıxdı. Baliqçı meyvələri ona təqdim elədi. Dəniz Abdullahi onları götürüb bir müddət dənizə cumdu, sonra səbəti qızıl-gümüş, daş-qasla dolu götürdi. Yer Abdullahı səbəti başına alıb getdi, çörəkçinin dükənini çatanda çörəkçi ona dedi: "Ağa, mən qırıq qoşal bişirib sənin evinə göndərdim, indi isə xüsusi çörək<sup>1</sup> bişirirəm, hazır olan kimi evə gəti-rərəm, sonra gedib göyərti da, et da alaram".

Baliqçı səbətdən üç ovuc daş-qas götürüb ona verdi, sonra isə evə gedib səbəti yero qoydu. Hər daşdan ən qiymətlisini götürüb, cova-hirat bazarına getdi, bazar ağsaqqalının dükənini gəlib dedi: "Bu daş-qası məndən al". Ağsaqqal dedi: "Göster görüm". Baliqçı gösterdi. Ağsaqqal dedi: "Bundan başqa yənə daş-qasın varmı?" Baliqçı cavab verdi ki, onlardan məndə bir dolu səbot vardır. Ağsaqqal ondan soruşdu: "Sənin evin haradadır?" Baliqçı dedi: "Filan kükçədə".

<sup>1</sup> Ən yaxşı ağ undan bişirilən çörəyə deyildi. Orta əsrlərdə Misirdə bu cür çörək çorək hesab olunurdu.

Ağsaqqal daşları onun əlindən alıb öz nökerlərinə dedi: "Onu tutun! Bu, sultanın arvadı Məlikənin şeylərini oğurlayan quldurdur". O, baliqçını döyməyi əmr elədi. Onu döydülər, əl-qolunu bağladılar. Ağsaqqal və cəvahirat bazarsının bütün adamları da çıxıb dedilər: "Biz quldur tutmuşuq". Onlardan bəziləri deyirdilər: "Filəkəsin şeylərini bu alçaqdan başqa heç kəs oğurlamamışdır!" Hərə bir cür söz deyirdi. Buna baxmayaraq, baliqçı susur, heç kəsə cavab vermır, padşahın qarşısına götürilənəcən heç kəsə bir söz demirdi. Ağsaqqal padşaha dedi: "Ey zəmanəmizin padşahı, Məlikənin boyunbağılığı oğurlananda sən biza xəbor göndərib olduğunu tutmağı əmr elədin. Mən hamidən cox çalışıb ogrunu tutmuşam. Budur, o sizin hüzurunuzdadır, onun əlindən aldığımız daş-qas da bunlardır". Padşah hərəməgəsinə dedi: "Bu daş-qası götür, Məlikəyə göstərib sorus: "Bunlar sənin itirdiyin şeylərdirmi?" Hərəməgəsi daş-qasları götürüb Məlikənin yanına gəldi. Məlikə onları görənde təccüb eləyib padşaha xəbor göndərdi ki, "Mən öz boyunbağımı öz otığından tapmışam, bunlar isə mənim şeylərim deyil, ancaq bu daşlar mənim boyunbağmdakı daşlardan yaxşıdır. O adamı incitmə".

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elö ki doqquz yüz qırıq üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşahın arvadı padşaha xəbor göndərdi ki, "Bunlar mənim şeylərim deyil, ancaq bu daşlar mənim boyunbağmdakı daşlardan yaxşıdır. O adamı incitmə, əgər bu daş-qasları satırsa, qızın Ümməs-Süud üçün al, biz ondan yaxşı boyunbağı düzəldərik".

Elö ki hərəməgəsi qayıdıb, Məlikənin dediklərini padşaha danişdi, padşah zərgərlərin ağsaqqalına, onun adamlarına Ad və Samud'l lənəti yağırdı, onlar da dedilər: "Ey zəmanəmizin padşahı, biz bilirdik ki, bu adam kasib baliqçıdır, ona görə bu şeyləri onda cox görüb elə fikir

<sup>1</sup> Quranda deyildiyi kimi, peyğombörlərə itaat etmədiklorına görə, Allahın qırğıdı ofsanəvi qəbilələr

elədik ki, daşları oğurlayıbdir". Padşah dedi: "Ey yaramazlar, məğor siz dindar adamın xoşbəxtliyini ona çox görürsünüz? Nə üçün siz ondan soruşmadınız? Bəlkə onun özü gözləməden qadır Allah ona qismət veribdir? Bəs neccə oldu ki, siz onu oğru adlandırırsınız, adamlar arasında biabır eləyirsiniz? Gedin, Allah işinizi avand eleməsin?" Zərgörələr qorxu içərisində oradan çıxdılar.

Onların əhvalatı belə oldu. Görək padşah ne dedi. O, baliqçuya dedi: "Ay kişi, Allahın sənə bəxş elədiyi halalın olsun. Sənə heç bir zaval yoxdur! Ancaq mənə düzünü de görmüm, bu daş-qasə səndə haradandır! Mən padşahım, amma məndə bu cür şeylər tapılmaz". Abdullah dedi: "Ey zəmanəmizin padşahı, onlardan məndə bir dolu səbət vardır. Əhvalat belə olubdur".

Sonra o, dəniz Abdullahi ilə dostluğundan danışb dedi: "Biz onunla şərt bağlamışıq. Hər gün mən səbəti meyvə ilə doldurub ona aparıram, o da bu cür daş-qasənan doldurub mənə verir". Padşah ona dedi: "Ay kişi, bu sənin qismətinidir, ancaq pul üçün mənsəb lazımdır. Mən bu günlərdə səni adamların ağalığından qoruyaram, ancaq ola bilər ki, məni taxtdan salalar, ya da öldürələr, onda hakimiyət başqasının elinə keçər, belə olsa, onlar dünyəvi həyata aludo olduqlarından, tamahkarlıqdan səni öldürərlər. Mən səni öz qızımla evləndirmək, səni özümö vəzir eləmək, özümdən sonra həkim səni incitmək fikrini düşməsin". Sonra padşah dedi: "Bu adımı hamama aparın".

Baliqçını aparıb əsimizdirdilər, əynina padşahların libaslarından paltar geyindirdilər, sonra padşahın yanına götürdilər, padşah da onu özüne vəzir elədi. Sonra da qasidleri, çalğıçıları, bütün əyanların arvadlarını baliqçının evinə göndərdi, onlar da baliqçının arvadına faxri libas geyindirib, uşaqları ilə birləşdə padşahın evinə getirdilər, balaca uşaq isə arvadın qucağında idi. Onun böyük uşaqlarını padşahın yanına götürdilər. Padşah da onları hörmətlə qarşılıdı, alıb dizi üstə oturdu, öz yanında oyləsdirdi. Onların doqquzu da oğlan uşağı idi, padşahın isə oğlan övladı yox idi, tekce Ümm əs-Süud adlandırdığı qızı olmuşdu.

Məlikəyə gəldikdə o, Yer Abdullahının arvadını hörmətlə qarşıladı, ona ehtiram göstərdi, onu özüne vəzir təyin elədi. Sonra padşah öz qızı ilə Yer Abdullahının kəbinini kəsməyi əmr elədi. Abdullah da əlində olan bütün daş-qasəları və qızıl-gümüşləri ona başlıq verdi. Sonra şadlıq başladı. Padşah qızının toyu münasibətilə şəhəri bəzəməyi əmr elədi.

Ertesi gün baliqçı padşahın qızının yanına gelib onun bəkarətinin alıqdan sonra padşah pəncərədən baxıb gördü ki, Abdullah başında meyvə ilə dolu bir səbət apardı. O soruşdu: "Ay kürəkən, bu nadir, haraya gedirsin?" Baliqçi cavab verdi: "Dostum dəniz Abdullahının yanına". Padşah dedi: "Ay kürəkən, bu saat dostunun yanına getmək vaxtı deyil". Baliqçi dedi: "Qorxuram şərətimizi pozam, o məni yalançı hesab eləyo, mənə deyo "Yer üzündəki həyat səni məndən uzaqlaşdırırsınız". Padşah dedi: "Sən haqlısan, get dostunun yanına, Allah köməyin olsun!"

Baliqçi dostunun yanına getmək üçün şəhərdən keçirdi, adamlar onu tanıydırlar, onların dedikləri bu sözləri baliqçi eşitdi: "Budur, padşahın kürəkeni meyvələri daş-qasla deyişməyə gedir". Onu tanımayan, əhvalatı bilməyənlər da qışqırırlar: "Ay kişi, bir rütlə neçəyədir? Bura gel, mənə sat!" Baliqçi da deyirdi: "Gözəl, sənin yanına qayıdayıq". Beləcə, o heç kəsi pərt eləmirdi. O, gedib dəniz Abdullahı ilə görüdü, meyvələri ona verdi, onları daş-qasə dayıdı. Bu işi davam etdirdi, hər gün də çörəkxananın yanından keçəndə görürdü ki, dükan bağlıdır. On gün beləcə keçdi. Baliqçi çörəkçini görməyib, dükənini yeno də bağlı görəndə öz-özünə dedi: "Qəribə işdir! Bir bac ha! Çörəkçi necə olubdur?" O, çörəkçinin qonşusundan soruşub dedi: "Ay qardaş, sənin qonşun haradadır? Allah onu nə dərđə mübtəla eləyibdir?" Çörəkçinin qonşusu cavab verdi: "Ağ, o xəstədir, özü de evdən çıxmır". Baliqçi soruşdu: "Onun evi haradadır?" Çörəkçinin qonşusun cavab verdi: "Filan küçədə". Baliqçi ora gedib çörəkçini soruşdu, gedib darvazanı döyəndə çörəkçi başını pəncərədən çıxarıb başında dolu səbət olan dostu baliqçını gördü, düşüb onun yanına gəldi, darvazanı açdı, baliqçi içəri girdi, çörəkçinin üstüne atıldı, onu qucaqladı, ağılayıb dedi: "Dostum, necə yaşayırsan? Mən hər gün çörəkxananın yanından keçirəm, onu bağlı görürəm. Mən sənin qonşusundan soruşdum, o mənə dedi ki, sən xəstəsan, mən sənə baş çökəmk üçün evinin yerini soruşdum". Çörəkçi dedi: "Mənə görə Allah sənə hər cür nemət qismət eləsin! Mənim heç bir xəstəliyim yoxdur, mənə xəbər çatdı ki, bəzi adamlar sənə böhtən atub demisələr ki, sən oğrusan, ona görə də padşah səni tutubdur, mən də qorxub çörəkxanani bağladım, gizləndim".

Baliqçi dedi: "Dediklərin düzəndir". Sonra o öz işi barəsində, padşahla, cəvahirat bazarının ağsaqqalıyyan olan əhvalatı ona danışb dedi: "Padşah öz qızını mənə verib, məni özüne vəzir elədi. Bu səbətdə nə varsa götür, bu sənin payındır. Özü da heç bir şeydən qorxma". Bunu deyib, onu qorxudan çıxartdı, sonra çörəkçinin yanından getdi. Baş-

səbətlə padşahın yanına gəldi. Padşah ona dedi: "Ay kürəkən, deyəsən bu gün yoldaşın dəniz Abdullahı ilə görüşməmişsen, hə?" Balıqçı cavab verdi: "Mən onun yanına getmişdim, onun mənə verdiklərini mən də dostum çörəkçiye verdim, cüntki mənə elədiyi yaxşılıqla görə mən ona borcluyam". Padşah sorusunu: "Çörəkçi kimdir?" Balıqçı dedi: "O mənə mərhəmət eləyən adamdır, yoxsul günlərimdə mənimlə onun arasında filan, filan işlər olubdur, o bir gün də olsun, mənə etinəsizlik eləməyibdir, mənim qolbimi qırılamadır". Padşah sorusunu: "Onun adı nədir?" Balıqçı dedi: "Onun adı çörəkçi Abdullahdır, mənim adım isə yer Abdullahı, dostumun adı da dəniz Abdullahıdır". Padşah bunu eşidəndə ucadan dedi: "Mənim adım da Abdullahdır, Allahın qullarının hamisi qardaşdır! Dostun çörəkçinin dalınca adam gönder, onu buraya götər, biz onu sol tərəfin vəziri təyin elərik".

Balıqçı çörəkçinin dalınca adam göndərdi, o, padşahın hüzuruna gələndə padşah ona vəzir paltarı geyindirdi, onu sol tərəfin vəziri, yer Abdullahımı da sağ tərəfin vəziri elədi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcı qoysdu.



Elə ki doqquz yüz qırx dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, padşah öz kürəkəni yer Abdullahını sağ tərəfin vəziri, çörəkçi Abdullahı da sol tərəfin vəziri elədi.

Abdullah tam bir il bu vəziyyətdə keçirdi. O, her gün yeni meyvə ilə dolu səbəti apardı, ona daş-qas və cəvahiratnan dolu geri qaytardı. Bağlardı meyvələr qurtaranda da üzüm, badam, qoz, findiq, əncir və başqa şeylər apardı. Dəniz Abdullahına nə aparırdısa, o qəbul eləyir, səbəti həmşəki kimi daş-qasaşan doldurub qaytarırdı. Günlərin bir gündündə balıqçı adəti üzrə meyvələrlə dolu səbəti gotirdi, dəniz Abdullahı da səbəti ondan qəbul elədi. Yer Abdullahı sahildə oturdu, dəniz Abdullahı da suda. Onlar səhbətə başladılar, xeyli danışdlar, nəhayət, qəbirleri xatırladılar. Dəniz Abdullahı dedi: "Qardaş, deyirlər ki, peyğəmbər (Allah ona rəhmət eləsin!) siz yaşayın quruda dəfn edilibdir. Sən bilirsənmi onun qəbri haradadır?" Balıqçı dedi: "Bəli,

bilirəm". Dəniz Abdullahı sorusunu: "Hansı yerdədir?" Balıqçı cavab verdi: "Ət-Təyyiba<sup>1</sup> şəhərində". Dəniz Abdullahı sorusunu: "Quruda yaşayan adamlar onu ziyarət eləyirlərmi?" Balıqçı: "Bəli!" deyəndə dəniz Abdullahı ucadan səsləndi: "Ey quruda yaşayınlar, o nəcib və rəhmlidə peyğəmbəri ziyarətiniz qəbul olunsun! Onu ziyarət eləyənlər onun himayəsi altında olmağa layiqdirlər! Son necə, qardaş, onu ziyarət eləyibsonm?" Balıqçı dedi: "Yox, mən xəstə idim, hem də o qəder yol xərci üçün pulum yox idi, yalnız səni tanışından və sən mənə bu neməti bəxş eləyəndən sonra mən varlandım. İndi də onu mütləq ziyarət eləyəcəm, zəvvvar olub Allahın müqəddəs evinə gedəcəm. Məni bundan saxlayan yalnız sənə olan məhəbbətim idı, mən bir gün belə səndən ayrıla bilmirəm". Dəniz Abdullahı sorusunu: "Məgər sən mənə olan məhəbbətini Məhəmmədin qəbrini ziyarətdən yüksək tutursan? Axi, qiyamət günü Allah qarşısında səni o, müdafiə eləyəcək, cəhənnəm odundan səni o, xilas eləyəcək, onun havadarlığı sayəsində sən cənnətə düşəcəksən. Məgər sən dünyəvi hayatı öz peyğəmbərin Məhəmmədin (Allah ona rəhmət eləsin!) qəbrini ziyarət eləməkdən üstün tutursan?" Balıqçı dedi: "Yox, Allaha and olsun, onu ziyarət eləmək mənim üçün hər şeydən əfzəldir, ancaq mən bu il onu ziyarət eləməyə səndən icaza istayıram". Dəniz Abdullahı dedi: "Mən onu ziyarət eləməyə sənə icazə vermişəm. Elə ki onun qəbri üstüne çatdırın, ona məndən salam yetir. Mənim ona nəzirim vardır. Mənimlə bərabər dənizə gir, mən səni öz şəhərimə, evimə apararam, qonaq eləyərəm, həmin nəzirimi də verərəm ki, peyğəmbərin qəbri üstüne qoysan. Bir də ona bu sözləri söyle: "Ya Rəsulallah, dəniz Abdullahı sənə salam yetirir. O bu hadiyyəni sənə göndərib ümidi eləyir ki, qiyamət günü sən onu cəhənnəmin odundan himaya eləyəcəksən". Yer Abdullahı dedi: "Qardaş, sən suda yaranmışan, məskənin də sudur, su da sənə zərər vermir. Amma sən sudan quruya çıxsan, sənə zərər olarmış?" Dəniz Abdullahı dedi: "Bəli, mənim bədənim quruyar, qurunun küləyi mənə dəyər, ölürem". Yer Abdullahı dedi: "Mən isə quruda yaranmışam, məskənim qurudur. Mən dənizə gırısam, su qarınma dolar, məni boğar, ölürem". Dəniz Abdullahı dedi: "Bundan qorxma. Mən sənə yağ gətirərəm, bədəninə sürtərsən, ömrünün qalanını dənizi gəzə-gəzə keçirən də, dənizdə yatıb-dursan da, sənə heç bir zərər deyməz". Balıqçı dedi: "Belədirse, eybi yoxdur. Yağı bura götər". Dəniz Abdullahı "Baş üstə!" deyib səbəti götürdü, dənizə

<sup>1</sup> Məhəmməd peyğəmbərin dəfn olunduğu Medina şəhərinin adlarından biridir.

getdi, bir müddet gözdən itdi, sonra da qayıdır yağı gətirdi. Yağ inək yağına oxşayırıdı, qızılı rəngdə olub sariya çalırdı, xoş iyi vardi. Yer Abdullahı ondan soruşdu: "Bu nədir, qardaş?" Dəniz Abdullahı dedi: "Bu dəndən<sup>1</sup> adlandırılın baliqlardan bir növünün yağıdır. Bu, on böyük balıqdır, özü de bizim qəddar düşmənimizdir. Bu balıq sizin quruda yaşayan heyvanlardan böyükdür. O, dəvəni, ya da fili görse, yeqin ki, onu udar". Balıqçı soruşdu: "Ay qardaş, bəs bu bədəxt balıq nə yeşir?" Dəniz Abdullahı dedi: "O dənizin heyvanlarını yeyir. Məgər eğitimmişəm, məsələrdə deyirlər, onlar dənizde baliqlar kimidirlər, güclüler zəifləri yeyirlər". Balıqçı dedi: "Sən də düz deyirsən. Bəs dəndənlərdən sizin dənizdə çoxdur?" Dəniz Abdullahı belə cavab verdi: "Bizde onlar o qədərdir ki, onları yalnız qadır Allah saya biler". Yer Abdullahı dedi: "Qorxuram ki, səninlə dənizin dibinə gedəndə bu cür baliqlara rast gələm, məni yeyə". Dəniz Abdullahı dedi: "Qorxma! Dəndən səni göründə tanıyacaq ki, sən Adəm övladısan, səndən qorxub qaçacaq. O, dənizdə Adəm övladlarından başqa heç kəsən qorxmır, cünki o, Adəm övladını yesə, o saat, o dəqiqə ölü. Adəm övladının yağı bəzəlilər üçün öldürücü zəherdir. Biz de yalnız Adəm övladının sayosində onların yağını yığırıq. Adəm övladından biri dənizə düşüb bogulanda, onun siması dayışılır, öti də parçaparça olur, dəndən elə fikirləşir ki, o dəniz heyvanlarından birinin ötidir. Onu yeyib ölü. Biz də onun ölüsünü tapırıq, onun ciyərinin yağını götürürük, bədənimizə sürtüb dənizdə gəzirik. Adəm övladı harada olursa olsun, orada yüz, iki yüz, ya min, ya da daha çox dəndən balığı varsa, Adəm övladının səsini eşidən kimi ölürlər..."

Şəhrizad bu yerde səharin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz qırx beşinci gecə oldu, Şəhrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz Abdullahı yer Abdullahına dedi: "Hərgah min və daha artıq bu

<sup>1</sup> Farsca diş deməkdir. Bu adda balıq yoxdur. Hekayaçı guya dişli balığa bənzəyən ofşanəvi sualtı ojdahaları belə adlandırmışdır.

cür balıq Adəm övladının bircə səsini eşitsə, o saat hamısı ölü, biri da yerində tərpənə bilməz". Yer Abdullahı dedi: "Allaha pənah!"

Bunu deyib əynindəki libası soyundu, dəniz sahilində bir xəndək qazıb palətarını orada basıldı, sonra bədənni təpədən-dırnağacan hemin yağıla yağıladı, suya girib gözdən itdi. Sonra gözlərini açdı, su ona zərər vermedi, saşa-sola getməyə başladı, istədiyi vaxt yuxarıya qalxdı, istəyəndə dənizin dibinə endi. O gördü ki, dənizin suyu onu çadır kimi himayə eləyir, özünə də zərər yetirmir. Dəniz Abdullahı ondan soruşdu: "Qardaş, nə görürsən?" Balıqçı belə cavab verdi: "Qardaş, mən görürəm ki, bura yaxşıdır. Sən haqlısan, doğrudan da, su mənə zərər yetirmir". Dəniz Abdullahı dedi: "Dəlimca gol".

Balıqçı da onun dalınca getdi, onlar çox yerləri gözdilər, balıqçı qabağında, sağında, solunda dağ ucalığında sular gördü, dənizde oynayan her cür iri, xırda baliqlara baxdı, onların içorisində köllər, inəklər oxşayan baliqlar, bir də itlər oxşayan baliqlar, adamlara oxşayan baliqlar var idi. Onların yaxınlaşdıqları baliqların hamisi yer Abdullahı gərən kimi qaçırdılar. Balıqçı dəniz Abdullahından soruşdu: "Qardaş, mən görürəm ki, bizim yaxınlaşdığınız baliqların hamisi bizi dənizdən qaçırmır, bunun səbəbi nadir?" Dəniz Abdullahı dedi: "Bu sənin qorxundandır, cünki Allah-təalanın yaratdığı bütün xəlq olunmuşlar Adəm övladından qorxur".

Yer Abdullahı dənizin möcüzələrinə baxmaqdə davam elədi, nəhayət, onlar uca bir dağ'a çatıdlar. Yer Abdullahı bu dağın yamacı ilə gedib hələ özüne gelməmiş dəhşətli bir bağırtı eşitdi. O geri döndü, bu dağdan onun üzərinə bağırbağır gələn qara bir şey gördü (o da dəvə boyda, hələ ondan da böyük idi). Balıqçı dəniz Abdullahından soruşdu: "Qardaş, bu nadir?" Dəniz Abdullahı dedi: "Bu dəndəndir. O, aşağı düşüb məni təqib eləyir, məni yemək istəyir. Qardaş, o biza çatmamış onun üstünə qışqır, yoxsa məni çəkib yeyir". Yer Abdullahı da qışqırkı, birdən dəndən yixilib öldü. Balıqçı balığın öldüyüünü görüb ucadan dedi: "Allaha şükür ki, mən dəndəni qılınc, ya biçaqla vurmadım. Necə oldu ki, bu yekəlikdə heyvan mənim çiğirtüma dözməyib öldü?" Dəniz Abdullahı dedi: "Təccübə eləmə, qardaş, Allaha and olsun, bu baliqlardan mini, ya da iki mini olsayıdı, Adəm övladının birçə səsinə tab gotire bilməzdi".

Sonra onlar bir şəhərə çatıdlar, gördürlər ki, oranın bütün əhalisi qızılardır, onların arasında bir nəfər də kişi yoxdur. Yer Abdullahı soruşdu: "Qardaş, bu nə şəhərdir, bu qızlar nəqidirlər?" Dəniz Abdullahı dedi: "Buna qızlar şəhəri deyirlər, cünki onun əhalisi qızılardır".

Balıqçı soruşdu: "Onların arasında kişiler vardır mı?" Bunun cavabında deniz Abdullahı dedi: "Yoxdur". Balıqçı soruşdu: "Bəs onlar kişisiz neçə hamile olub doğurlar?" Dəniz Abdullahı cavab verdi ki, dəniz padşahı onları bu şəhərə qovur, onlar da nə hamile olurlar, nə də doğurlar. Padşahın hansına qəzəbi tutur, o qızı bu şəhərə qovur, o qız da buradan çıxa bilmir, buradan çıxsə, onu görən hər bir dəniz heyvanı yeyer. O ki qaldı başqa şəhərlərə, oralarla kişiler də, qızlar da vardır. Balıqçı soruşdu: "Məgər dənizdə bu şəhərdən başqa da şəhərlər vardır?" Dəniz Abdullahı cavab verdi: "Çoxdur". Balıqçı soruşdu: "Üstünüzde sultan varmı?" Dəniz Abdullahı dedi: "Bəllə!". Bunu eşidəndə balıqçı dedi: "Qardaş, dənizdə mən çoxlu möcüzo gördüm". Dəniz Abdullahı dedi: "Dənizdə hansı möcüzeləri gördün? Məgər məsəldə eşitməmişən ki, deyirlər: "Dənizin möcüzeləri qurunun möcüzelərindən çoxdur". Balıqçı ona dedi: "Sən haqlısın?"

Sonra o bu qızlara baxıb gördü ki, onların üzləri aya bənzəyir, saçları arvadların saçı kimidir, amma əlli və ayaqları qarınlarındadır, bir də balıqlar kimi quyuqları vardır. Dəniz Abdullahı da bu şəhərin əhalisini ona göstərib o biri şəhərcən qabaqda getdi. Balıqçı gördü ki, bu şəhər adamlarla doludur, qadınlar da var, kişiler də. Onların da üzleri qızların üzlərinə oxşayır, onların quyuqları da vardır, ancaq onlarda qurunun adamlarındaki kimi alım-satım yoxdur, onlar paltar geymirlər, əksine lütdürər – eyib yerləri örtülü deyildir. Balıqçı dedi: "Qardaş, görünəm ki, bu qadınların da, kişilerin də eyib yerləri örtülü deyildir". Dəniz Abdullahı dedi: "Bu ona görədir ki, dəniz adamlarının maddələri yoxdur". Balıqçı soruşdu: "Qardaş, bəs onlar evlənəndə nə eleyirler?" Dəniz Allahı dedi: "Onlar evlənmirlər, birisinin bir qadın xoşuna geləndə, onunla istədiyini eleyir". "Bu yolverilməz işdir, nə üçün onlar adaxlanırlar, cehiz vermirlər, toy elemirlər, Allahın və onun rəsulunun istədiyi kimi evlənmirlər?" Dəniz Abdullahı dedi: "Bizim hamimizin dini bər deyil. Bizim aramızda vahid Allah'a inanan müsəlmanlar vardır, aramızda xacəporəstlər, yəhudilər, başqları da vardır, bizim aramızda hamidan çox evlənən müsəlmanlardır". Balıqçı soruşdu: "Siz lütsünüz, özü də sizdə alım-satım yoxdur, onda arvadlarınızın cehizi nədir, siz onlara bahalı şəylər, daş-qasılar vermirsınız mı?" Dəniz Abdullahı cavab verdi: "Cəvahirat bizdə qiymətləndirilməyen daşlardır: evlənmək istəyən müəyyən miqdarda müxtəlif balıq tutmalıdır. Balığın qəderi adaxlı ilə gəlinin atası arasındaki sazişdən asılı olaraq, min, iki min, yaxud çox və ya az ola bilər. Adaxlı tələb olunanları götirdiyi zaman hər iki tərəfin qohumları toplaşır,

bayram xörəkləri yeyir, əri arvadının yanına götürirlər, sonra da ər balıq tutub arvadını bəsləyir, o gündən düşəndə isə arvadı balıq tutub ərinə bəsləyir". Balıqçı soruşdu: "Əgər birisi başqası ilə zina eləyirse, onda iş necə olur?" Dəniz Abdullahı cavab verdi: "Bəla! Bir şey müəyyən ediləndə qadınları qızlar şəhərinə qovurlar, zinadan sonra qadın hamile olsa, onu doğanacaq saxlayırlar, əger qız doğsa, onları birlikdə qovurlar, qızı da bəc vələdiyyəzə adlandırırlar, o da ömrünün axırına qız qalır. Yeni doğulan uşaqları qoşandırsa, onu aparırlar dəniz sultannın yanına, sultan da onu öldürür".

Yer Abdullahı buna təccüb elədi. Sonra dəniz Abdullahı onu başqa bir şəhəre apardı, sonra da bir başqasına və ilaxır. Beləcə, ona səksən şəhər göstərdi. Balıqçı gördü ki, bir şəhərin əhalisi o biri şəhərin əhalisini oxsamır. O, soruşdu: "Qardaş, dənizdə yenə də şəhər qaldı?" Dəniz Abdullahı dedi: "Sən dəniz şəhərlərindən, onun əcaib şəylərindən hələ nə görmüsən? Alichənab, həlim və mərhəmatlı peygəmbərə and olsun, əger min il hər gün sənə min şəhər, hər şəhərdə də min əcaib şey göstərsəm, dəniz şəhərlərinin və onun əcaib şəylerinin iyirmi dörd kiratdan bir kiratını bəle göstərmış olmaram. Mən sənə yalnız bizim ölkələri və bizim torpağı göstərdim – vəssalam". Balıqçı dedi: "Qardaş, məsələ belədir, gördüklərim kifayətdir. Balıq yeməkdən iyrəndim. Men səninlə birlikdə səksən gün keçirdim. Sən mənə şəhər də, axşam da ciy balıq yedirdiğən, nə qızardılmışını verir-sən, nə də suda bışmışını". Dəniz Abdullahı soruşdu: "Suda bışmış, ya da qızardılmış no deməkdir?" Yer Abdullahı dedi: "Biz balığı odda qızardırıq, ya da suda bışırıq, ondan müxtəlif xörəklər hazırlayıraq". Dəniz Abdullahı soruşdu: "Bizdə o haradan ola bilər? Biz nə qızardılmış, nə suda bışmış, nə də başqa bir şey bilirik". Yer Abdullahı dedi: "Biz balığı zeytun yanında, ya da küçüt yanlığında qızardırıq". Dəniz Abdullahı dedi: "Zeytun yanğını, ya da küçüt yanğını biz haradan alaqlı? Biz burada dənizdə sən deyinlərdən heç birini bilmirik". Yer Abdullahı dedi: "Sən düz deyirsən, ancaq qardaş, sən mənə çoxlu şəhər göstərdin, amma öz şəhərini göstərmədin". Dəniz Abdullahı dedi: "Menim şəhərimə gəlinəcə, biz onun yaxınlığından keçdiq, o bizim geldiyimiz sahile yaxındır. Mən öz şəhərimi geridə buraxdım, çünki istədim başqa dəniz şəhərini sənə göstərim". Balıqçı dedi: "Gördüklerim kifayətdir, mən isteyirəm ki, sən öz şəhərini mənə göstərsən". Dəniz Abdullahı dedi: "Baş üstə!". Sonra da balıqçıyla bərabər

<sup>1</sup> Bu ifadə – yüksək bir ifadəsinə müvafiqdir.

öz şəhərinə tərəf döndü, oraya çatanda dedi: "Mənim şəhərim budur". Balaqcı gördü ki, bu şəhər onun gördüyü şəhərlərə nisbətən kiçikdir. Sonra o, dəniz Abdullahu ilə birlikdə şəhəre girib mağaraya çatanan getdi. Burada dəniz Abdullahu ona dedi: "Mənim evim budur. Bu şəhərdə bütün evlər, böyükü də, kiçiyi də dağlarda, bu cür mağaralarдан ibarətdir, dənizdəki bütün şəhərlər də bu şəkildədir. Özüna ev düzəltmək istəyən hər kəs padşahın yanına gedir, ona deyir: "Mən filan yerdə ev düzəltmək isteyirəm". Padşah onuna bir dəstə "Dimdikləyenlər" adlandırılan baliq göndərir (bu baliqların da bərk daşları parçalayan dimdikləri vardır), onlara muzd olaraq müəyyən miqdarda baliq təyin eləyir. Göndərilən bir dəstə baliq ev sahibinin seçdiyi dağa gəlib oranı delib ev düzəldir, ev sahibi də mağara düzəldənəcən baliq tutur, onları yedizdirir. Onlar gedir, ev sahibi də mağaraya köçür. Dəniz sakınlarının hamısı bu veziyətdədir – onlar bir-birləri ilə şərt bağlayır, yalnız baliq üçün bir-birlərinə qulluq eləyirlər, hamısı da balıqdır. Sonra balaqcıya dedi: "İçəri gir". Balaqcı içəri girəndə dəniz Abdullahu sesləndi: "Ey, qızım!" Birdən onun qızı içəri girdi. Onun ay kimi yumru üzü, uzun saçları, sūrməli gözleri, incə qaməti vardı, ancaq lüt və quyuqlu idi. Qız atasının yanında yer Abdullahını görəndə soruşdu: "Ata can, bu quyuğukəsik kimdir bizim yanımıza götürmişən?" Dəniz Abdullahu da belə cavab verdi: "Qızım, bu mənim dostumdur, yer adamıdır, yer meyvələrini mən verir, mən də sənə gəti-rirdim. Yaxın gəl, onuna salamlas". Qız yaxın golib, yer Abdullahını aydın dilinən, səmimi sözlərnən salamladı. Onun atası da dedi: "Qonağımıza xörək ver, onu gəlməsə bize fərəh getiribid". Qız da ona böyük baliq getirdi, hər biri quzu boyda. Dəniz Abdullahu balaqcıya dedi: "Ye". Balaqcı ac olduğu üçün zorla yeməyə başladı, çünki baliq yeməkdən iyrənmışdı, onlarda da baliqdan başqa bir şey yox idi. Bir azdan dəniz Abdullahının arvadı gəldi, o, sıfətdən gözəl idi, yanınca iki oğlan uşağı gəlirdi, hər uşağın əlində xirdaca baliq vardı, baliği onlar xiyar yeyən kimi yeyirdilər. Dəniz Abdullahının arvadı örinin yanında yer Abdullahını görəndə soruşdu: "Bu quyuğukəsik kimdir?" Oğlanlar, onların bacısı, anası yaxın golib yer Abdullahının dalına baxmağa başladılar, sonra dedilər: "Bəli, Allaha and olsun, quyuğu kəsikdir!" Sonra ona gülməyə başladılar. Yer Abdullahu dedi: "Qardaş, məger sən məni ələ salmaq üçün buraya getirmişən..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoysu-



946-a gecə

Elə ki doqquz yüz qırx altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirler ki, yer Abdullahu dəniz Abdullahına dedi: "Qardaş, məger sən məni ələ salmaq, məni uşaqların, arvadın üçün əyləncə etmək məqsədilə götürmişən?" Dəniz Abdullahu dedi: "Bağışla, qardaş, bizim aramızda quyuqsuz adam tapılmaz, bir nəfər quyuqsuz tapılsa, sultan onu aparır ki, ələ salsın. Qardaş, bu balaca uşaqlardan, arvaddan incimə, onların ağılları çatışmış".

Sonra dəniz Abdullahu arvadına, uşaqlarına qışqırıb dedi: "Susun!" Onlar da qorxub susdular. Dəniz Abdullahu da yer Abdullahını dilo tutmağa başladı. Onlar söhbət eləyəndə on nəfər böyük, güclü, yoğun adam gəlib dedi: "Ey Abdullah, padşaha xəbor çatıbdır ki, sənin yanında quruda yaşıyan quyuqsulardan biri vardır". Dəniz Abdullahu dedi: "Bəli, o adam budur. O mənim dostumdur, mənə qonaq gəlibdir, indi mən istəyirəm onu quruya qaytarıram". Gələnlər dedilər: "Biz ancaq onunla birlikdə gedə bilərik, əgər sən danişmaq istəyirsənse, dur onu padşahın hüzuruna apar, bizə dediklərini padşaha danış". Dəniz Abdullahu yer Abdullahına dedi: "Qardaş, onların bir günahı yoxdur, biz də padşahın sözündən çıxa bilmərik. Ancaq gərək mənimlə gedəsen padşahın yanına, Allahın izni ilə mən səni ondan azad eləməyə çalışaram. Qorxma, o səni görəndə biliəcəkdir ki, sən yer adamısan, bunu biləndə, mütələq sənə hörmət eləyəcək, səni yer üzüno qaytaracaqdır". Yer Abdullahu dedi: "Qərar sənin qərarındır, mən Allaha penah aparıb səninlə gedirəm". Sonra dəniz Abdullahu balaqcım özüyle götürüb padşahın yanına getdi, padşah balaqcıını görəndə gülüb dedi: "Quyuğukəsik xoş gəlib!". Padşahın yanında olanların hamisi gülüb dedi: "Bəli, Allaha and olsun ki, o quyuğukəsikdir".

Dəniz Abdullahu padşaha yaxınlaşdı, balaqcı ilə olan əhvalatı ona nağıl eləyib dedi: "Bu, yer adamlarından biridir, mənim dostumdur. O bizim içimizdə yaşamayacaqdır, çünki baliğin yalnız qızardılmışını, ya da suda bışımışını yeməyi sevir. Mən istəyirəm ki, onu yer üzüne qaytarmağıma icazə verəsən". Padşah dedi: "Məsələ belədirse, onu

qonaq elyeyəndən sonra yer üzünə qaytarmağına icazə verirəm". Sonra padşah əmr elədi ki, onu qonaq eləsinlər. Ona hər cür formada, hər rəngdə balıq verdilər, yer Abdullahi da padşahın əmrinə əməl eleyib, onları yedi. Sonra padşah dedi: "Məndən bir şey istə". Yer Abdullahi da dedi: "Mən istəyişən ki, sən mənə qiymətli daş-qasılar verəsən". Padşah səsləndi: "Onu daş-qasılar evinə aparın, qoyun ona lazımları olanı seçib götürsün". Balıqçının dostu da onu daş-qasılar evinə apardı, balıqçı istədiyi qədər daş-qas seçib götürdü. Sonra o, dəniz Abdullahiyən birlikdə onun şəhərinə qayıtdı. Deniz Abdullahi pul kisəsini çıxırb "Al bu nəziri apar, peyğəmbərin qəbri üstünlə qoy, ona salavat və salamlar olsun!" – dedi.

Balıqçı pul kisəsində nə olduğunu bilmədən onu götürdü. Sonra dəniz Abdullahi onu yer üzünə çıxarmaq üçün onunla bərabər çıxdı. Balıqçı yolda neğmə oxundığını eşitdi, şənlik, açıq süfrələr gördü, adamlar böyük şadlıq içində yeyib-icir, sən neğmələr oxuyurdular. Yer Abdullahi dəniz Abdullahından soruşdu: "Bu adamlar nə üçün belə böyük şadlıq içərisindərlər, məgər onlarda toydur?" Dəniz Abdullahi cavabında dedi: "Onlarda toy deyil, onların kimi isə ölübdür". Yer Abdullahi soruşdu: "Məgər sizdə birisi öləndə siz sevinirsiniz, oxuyursunuz, yeyirsiniz?" Dəniz Abdullahi dedi: "Bəli, bəs siz, yer adamları bele olanda nə eləyirsiniz?" Yer Abdullahi cavab verdi ki, bizdə birisi öləndə qüssələnirik, ağlayıraq, arvadlar üzərinə vurur, paltarlarını cirirlər.

Dəniz Abdullahi yer Abdullahına gözlerini bərəldib dedi: "Nəziri bura ver". Balıqçı nəziri verdi, sonra dəniz Abdullahi onu yer üzünə çıxırb dedi: "Mən səninlə dostluğu da, yoldaşlığı da pozuram, özü də bu gündən sonra nə sən məni görürsen, nə də mən səni". Yer Abdullahi soruşdu: "Bu sözler nə üçündür?". Dəniz Abdullahi dedi: "Məgər siz, ey insanlar, Allahan nəziri deyilsiniz?" Yer Abdullahi cavab verdi: "Bəli!". Dəniz Abdullahi dedi: "Allah öz nəzirini götürdə sizin üçün yaxşı olmur, siz də ona görə ağlayırsınız? Bəs mən peyğəmbərin (Ona salavat və salamlar olsun!) nəzirini sənə necə verim, aqər sizdə təzə uşaq doğulanda ona sevinirsinizsə, hərçənd qadir Allah ona ruhi nəzir verir, bəs bu nəziri alanda niyə gərək ağır olsun, nə üçün siz ağlayırsınız, qəmgin olursunuz? Sizin dostluğunuza bizim ehtiyacımız yoxdur". Sonra o, balıqçıdan ayrılib dənizə getdi. Yer Abdullahi da öz paltarını geyindi, daş-qasıları götürüb padşahın yanına getdi.

Ondan ötrü darixmiş padşah onu şad qarşılıyib dedi: "Kürəkən, kefin necədir, nə üçün bütün bu müddət ərzində mənim yanında olma-mışın?" Balıqçı da başına gələnləri, dənizdə gördüyü möcüzələri padşaha nağıl elədi. Padşah buna çox tövəccüb elədi. Sonra yer Abdullahi dəniz Abdullahının ona dediklərini padşaha dənişdi. Padşah dedi: "Sən bunu ona deməkdə sehv oləmisen". Bundan sonra balıqçı bir müddət hər gün sahilə gedib dəniz Abdullahını səsledi, ancaq doniz Abdullahi nə cavab verdi, nə də onun yanına gəldi. Belə olanda yer Abdullahi onu görmək ümidiñ itirib qayınmasına yanına qayıtdı. Padşahla, onun ev adamlarıyla olduqca şəh həyat sürdü. Nəhayət, Nəşələri pozan, Yiğincəqləri dağdan Əzrail onların başının üstünü aldı, hamısı öldü.


Ölməyib, həmişə sağ qalan, gözə görünən və görünməyən səltənətin sahibinin şəni uca olsun! O hər şeyə qadirdir, öz qullarına mərhəmətlidir, hər şeydən xəbərdardır.

## Omanlı Əbülhəsənin nağılı

**B**elu nağılı eləyirlər ki, xəlifə Harun ər-Rəşid bir gecə yuxusuzluqdan çox əzab çəkirdi. O, Məsruru çağırıldı, Məsrur gələndə ona dedi: "Tez Cəfəri mənim yanına götür!" Məsrur gedib onu götürdü. Cəfər xəlifənin hüzurunda hazır olanda xəlifə ona dedi: "Ay Cəfər, bu gecə mən yuxusuzluq üz veribirdi, bilmirəm necə eləyim". Cəfər dedi: "Ya əmirəlmöminin, müdrik adamlar deyirlər: "Güzgüyü baxmaq, hamama getmək və nəğməyə qulaq asmaq derdi və fikri azaldır". Xəlifə dedi: "Cəfər, mən bunların hamısını eləmişəm, heç nə kömək eləmər. And əlsün mənim pak əcdadıma, yuxusuzluğu məndən uzaq eləmək üçün bir çara tapmasan, başını vurduracağam". Cəfər dedi: "Ya əmirəlmöminin, sənə nə məsləhət versəm əmal eləyərsənmii?" Xəlifə soruşdu: "Sən mənə nə məsləhət görürsen?" Cəfər dedi: "Qayığa oturub, Dəclə çayı boyunca suyun axarı ilə Qarı əs-Sərat adlanan yerəcən gedək, bəlkə eşitmədiyimiz bir şey eşitdi, görmədiyimiz bir şey gördük, neccə ki demisərlər: "Üç şeydən biri fikri dağıdır: adam gorək görmədiyi bir şeyi görüsün, yaxud eşitmədiyi bir şeyi eşitsin, ya da qədəm basmadığı bir yerə qədəm qoysun". Bəlkə bu sənən hayəcənnin dağılmasına səbəb ola, ya əmirəlmöminin!"

Harun ər-Rəşid bunu eşidib yerindən qalxdı. Cəfər onun qardaşı əl-Fəzl, hamiyələsi İshaq, Əbu Nuvas, Əbu Düləf və qılıncdar Məsrurla birlikdə yola düşdü...

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ela ki doqquz yüz qırq yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xəlifə yerindən qalxdı, Cəfər də qalan adamların birlikdə getdi.

<sup>1</sup> VIII əsrin möşhur şairi Əbu Düləf əl-Icli sərkərdə idi (ehtimal ki, 942-ci ildə vəfat etmişdir).

Onlar geyim otağına gədildər, hamısı tacir libası geyindi, Dəcləyə tərəf yollandı, qızılla naxış vurulmuş qayığa mindilər, çayaşağı getməyə başladılar, ta o vaxtacan yol gədildər ki, gedəcəkləri yero çatıdlar. Onlar ud əlçıl-oxuyan bir qızın səsini eşitdilər. Qız aşağıdakı seri oxuyurdu:

"Bülbüller ötəndə mey də gəldi,  
Dildər ayıldaraq dedim mən:

"Qalx! Borc verilib bizi özür-gün,  
Kef möclisina gecikmə, torpan.

Gülgün şərab al – baxışlarından  
Qəm-qüssə yağan bu dost əlindən".

Sonra gül əkib yarın üzündə,  
Şaldım yanağında təze gülşən".

Xəlifə bu səsi eşidəndə ucadan dedi: "Ey Cəfər, bu səs nə gözəl səsdir!" Cəfər cavab verdi ki: "Ya hökmədar, bu elə mələhatlı səsdir ki, bundan yaxşı nəğmə mənim qulaqlarım eşitməmişdir, ancaq ağa, divar dalından eşitmək, yarımcıq eşitmək kimidir, pərdə dalından eşitsək necə olar?" Xəlifə dedi: "Ey Cəfər, gedək. Bu evin sahibinə çağırılmamış qonaq olaq, bəlkə müğənnini gözlerimizlə gördük". Cəfər dedi: "Baş üstə! İtaət borcumdur!" Onlar qayıqdan düşdülər, özləri də içəriyə girməyə icazə istədilər. Birdən onların qarşısına gözəl üzlü, zərif sözlü, sıyrındilli bir cavan oğlan çıxıb dedi: "İltifat göstərib evimizə gələn ağaların gözüüm üstə yeri var! Buyurun içəri. Sizə hörmət və izzət!" Onlar içəri girdilər (oğlan da onların qabağında gedirdi), dörd tərəfə qapısı olan ev gördülər, onun soqfi qızıl səyyuna tutulmuşdu, divarlarına da mavi rongla şəkillər çəkilmişdi. Binada otşaq sütunlu eyvan vardi, onun altında gözel bir kürsü qoyulmuşdu. Onun üstündə ayınlı yüz kəniz eyleşmişdi. Cavan onların üstüne qışqirdı, onlar da ayağa qalxdılar. Sonra ev sahibi Cəfəro tərəf dönbərə dədi: "Cənab, mən sizin içərinizdə yüksək rütbəlini ali rütbəlidən ayıra bilmirəm. Allah xatirinə, qoy rütbəcə hamidən yüksək olan şəxs fəxri yerə keçsin, onun yoldaşları da, hərə öz rütbəsinə görə eyleşsin". Hami öz yerində eyleşdi, Məsrur da onların qabağında dayanıb qulluq eləməyə başladı. Ev sahibi dedi: "Əzziz qonaqlar, ica-zənizlə səzi yeməyo bir şey getirəkmə?" Onun cavabında "Yaxşı" dedilər. Bunu eşidəndə ev sahibi kənizlərə əmr elədi ki, yemək getirsinsələr.

Dörd nəfər qədd-qamətli kəniz gəlib, bir masa götürdülər. Masanın üstündə yerdə gəzən, göydə uçan, dənizdə üzən: ceyran, kaklik, cüca, göyərçin, balıq ətindən hazırlanmış qırıba xörəklər var idi, süfrənin qıraqlarına isə münasib şeirlər yazılmışdı. Gələnlər doyunca yedilər, əllərini yudular, bu zaman cavan dedi: "Ağalar, bir şəxə ehtiyacınız varsa, bize deyin, arzunuzu yerinə yetirmək lə özümüzü xoşbəxt hesab eləyək". Gələnlər dedilər: "Yaxşı! Biz sənin evinin dalında eşitdiyimiz səsə görə sənin mənzilinə gəldik, onu eşitmək, səs sahibini görmək istəyirik. Əgər sən iktifat eləyib buna icazə versən, bu sənin nəcibliyini göstərən, sonra biz gəldiyimiz yərə qayıdırq". Cavan dedi: "Xoş gəlmisiniz!" Sonra da qara konızlardan birinə tərəf dönüb əmr etdi: "Filan xanımı buraya getir". Kəniz getdi, əlinde kiçik bir masa qayıdıb onu yere qoydu, ikinci dəfə gedib bədirlənmiş aya bənzər bir qızı qayıdı. Qız kürsüdə oturdu. Sonra qara konız atlaz köynəkli udu ona verdi, qız daş-qasən, yaqtıdan naxış vurulubdur, aşıqları da qızıldandır. Qız udun simlərini köklədi, qız və onun udu haqqında şairin dediyini oxudu:

### 948-ci gecə



Elə ki doqquz yüz qırı sekizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız gəlib kürsüdə oturdu, udu atlaz köynəkdən çıxardı, gördülər ki, udu daş-qasdan, yaqtıdan naxış vurulubdur, aşıqları da qızıldandır. Qız udun simlərini köklədi, qız və onun udu haqqında şairin dediyini oxudu:

"Balatək aldı dizi üstə udu,  
Parladı aytək aşıqlar par-par:

Gəzişirkən sol eli simlərde:  
Aşığı köklədi sağ barmaqlar".

Sonra o, udu sineşinə basdı və ana uşağına üstüne əyilən kimi udu üstünə əyildi, onun simlərini oynatdı, tellər anasını çağırın uşağı



səsi kimi, həzin-həzin səsləndi. Daha sonra o, udun sədəsi altında bu şeirləri oxudu:

“Ey dost, mey camını gəzdir dəmadəm,  
Təki tale mənə, yetirsin yarı!

Mey ürək qanına qarışan kimi,  
Qovur ürəkdəki qəmi, qubarı.

Əlində tutduğu qədohle birgə  
Ay aparmaq ister həmin nigarı.

İştərəm Declənin suları üstdə  
Ayla səhbət edəm hər gecəyarı.

Gümüş saçlarını yuyub Declədə  
Ay gedir batmağa möğribə sarı.

Qız şeri oxuyub qurtaranda hönkürüb bərk ağladı. Evdəkilər də qışqırıb elə ağladılar ki, az qaldı canları çıxa, onların arasında elə bir adam olmadı ki, onun oxumasının gözəlliyyindən bihal olmasın, libasını cırmasın, üz-gözüne vurmasın. Harun ər-Rəşid dedi: “Bu qızın oxuması göstərir ki, doğrudan da o, aşiqdır, yarından ayrı düşübdür”. Qızın sahibi dedi: “O, ata-anasını itirmişdir”. Harun ər-Rəşid ucadan dedi: “Yox, bu, ata-anasını itirmiş adamin ağlaması deyil, sevgilisini itirmiş adamin fəryadıdır”. Harun ər-Rəşid heyret içinde İshaqa dedi: “Allaha and olsun, mən bu qiza berabər qız görməmişəm!” İshaq da dedi: “Ay ağa, mən ona artıq dərcədə təccüb eləyim, özü də heyrottimden üreyimi elə ala bilmirəm”.

Bununla belə, Harun ər-Rəşid ev sahibinə baxır, onun gözəlliyyinə, üzünүn zərifliyinə nəzər yetirirdi. O, cavanın üzündə sarılıq əlaməti gördü, üzünü ona tutub dedi: “Ay cavan oğlanı!” Cavan oğlan cavab verdi: “Hüzurundayam, ağa!” Harun ər-Rəşid ondan soruşdu: “Bilirsinmə biz kimik?” Cavan dedi: “Yox”. Cefer dedi: “İstəyirsənmi biz hərəmizin adını sənə deyək?” Cavan dedi: “Bəli!”. Cefer dedi: “Bu əmirəlmöminindir, özü də cənab rəsulun əmisi oğludur”. Sonra qalanların adlarını da bildirdi. Bundan sonra da Harun ər-Rəşid dedi: “Mən istəyirəm ki, sən üzündəki sarılıq barəsində danışasan, o sonradan əməlo golmişdir, yoxsa, anadangəlmədir?” Cavan dedi: “Ya əmirəlmöminin, mənim sərgüzeştim təccübülüdür, işim də qəribədir, onu iynəylə gözün bulağına yazmaq mümkün olsayıdı, nəsihətə ehtiyacı olanlara ibret olardı”. Xəlifə dedi: “Bizə bu barədə məlumat ver. Bəlkə


sən mənim əlimlə şəfa tapdın”. Cavan dedi: “Ya əmirəlmöminin, qulağın mendə olsun, diqqətinə mendən əşirgəmə”. Harun ər-Rəşid səsləndi: “Öz hekayətini daniş, sən mendə onu dincəmək arzusun oytatdır”.

Beləcə cavan dedi: “Ya əmirəlmöminin, bil və agah ol ki, mən dənizdə ticarət eləyen tacirlərdənəm, əslim də Oman şəhərinindən. Atam varlı tacir idi. Onun işleyən otuz gəmisi vardi, her il onlardan otuz min dinar gəlir götürürdü. O, necib bir adam idi, mənə yazi-pozu, özü də insana lazım olan her şey öyrətmədi. Elə ki onun son saatı çatdı, məni çağırıb adətə görə vəsiyyət etədi. Sonra da Allah-təala onu öz dərgahına apardı (Allah əmirəlmömininin ömrünü artıq eləsin!). Atamın yoldaşları vardi, onlar atamın pulu ilə alver eləyir, dənizləri dolanırdılar. Bir gün belə oldu ki, mən bir neçə tacirlə öz mənzilimdə oturmışdım, birdən nökrələrimdən biri mənə yaxınlaşmış dedi: “Ağa, qapıda bir adam dayanıb, sənin yanına golmaya icazə istəyir”. Mən icazə verdim, o gəldi, başında üstüörtülü bir şey götürdü, mənən qabağıma qoyub üstünü aqdi, məlum oldu ki, bu, vaxtindən qabaq yetmiş, bizim ölkədə olmayan nadir, qəribə meyvələrdir. Mən buna görə ona təşəkkür elədim, ona yüz dinar verdim, o razılıq eləyib getdi. Sonra mən gətirilmiş meyvələri yanımıda olan dostlarım arasında bölüşdürüdüm, özü də tacirlərdən soruşdum: “Bunlar haradan-dır?”. Onlar dedilər: “Bəsrədəndir”. Sonra da Bosnəni torfləməyə, onun gözəlliyyini təsvir eləməye başladılar. Hami bi fikirdə oldu ki, şəhərlər içərisində Bəsrədən və onun əhalisindən gözli yoxdur. Onlar Bəsrəni, onun əhalisinin gözəl adətlərini, oranın yaxşı havasını, gözəl mənzerəsini təsvir eləməye başladılar. Köləmə ora getmək həvəsi dündü. Mən torpaqlarımı, malikanələrimi satdım, gəmilərimi yüz min dinara satdım, qullarımı, kənizlərimi satdım, bütün pullarımı topladım, daş-qəşdən və cəvahiratdan əlavə, min-min dinar pul oldu. Mən kirayə ilə bir gəmi tutdım, pullarımı götürüb bütün əmlakımı ona yükledim, gecə-gündüz gəmiyə yol getdim, axırdı Bəsrəyə çatdım. Bir müddət orada qaldım, sonra bir gəmi tutdım, pullarımı ona yığdım, biz bir gecə-gündüz gəmiyə yol gedib Bağdadça çatdıq. Mən soruşdum ki, tacirlər məhəlliəsi hardadır, yaşamaq üçün hara daha yaxşıdır. Mən dedilər ki: “Əl-Kərx məhəlliəsi”!. Mən oraya goldim, Zəforan küçəsində ev tutdım, bütün pullarımı oraya aparıb bir müddət orada

<sup>1</sup> Orta osrlərde Bağdad şəhərinin ticarət hissəsi. Paytaxtın conub-şərq torəfində yerləşirdi. Əvvəlcə əl-Kərx müstəqil şəhər olmuş, yalnız sonralar, Bağdad böyüdüləcə onun tərkibinə daxil olmuşdur.

keçirdim. Sonra günlerin birində bir qədər pul götürüb gəzməyə çıxdım (cümə günü idi), əl-Mənsur<sup>1</sup> cümlə məscidinə getdim. Orada cümlə namazı qılırdılar. Namazı qılıb qurtarandan sonra mən adam-ların birlikdə çıxdım, Qərn əs-Sərat adlanan yerə getdim. O yerə hündür, gözəl, evyani sahile tərəf çıxan bir ev gördüm. Eyyanda pəncərə vardi. Başqa adamların içorisində mən da həmin binaya yaxınlaşış, gördüm ki, əynində qoşəng paltar olan bir qoca yerde oturubdur, ondan ətrafa xoş etir iyi yayılır. Qoca saqqalını uzatmışdı, döşünə düşən saqqalı gülmüş əsərlər kimi, iki yerə haçalanmışdı. Qocanın ətrafında dörd koniz, beş də nöker dayanmışdı. Mən bi adamdan soruşdum: "Bu qocanın adı nödir, ne peşənin sahibidir?" O dedi: "Bu Tahir ibn əl-Əladır. O, evində qızlar saxlayır. Onun evinə gələn hər bir şəxs yeyir, içir, gözəllərə tamaşa eləyir". Mən dedim: "Allaha and olsun, mən çoxdan gəzib belə bir şey axta-rıram!.."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz qırıq doqquzuncu gecə oldu, Şəhrizad nağılini dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl əleyirlər ki, cavan dedi: "Allaha and olsun, mən çoxdan gəzirəm, belə bir şey axtarıram!" O nağıl əleyirdi ki, sonra mən qocaya yaxınlaşdım, ona salam verib dedim: "Ay mənim ağam, mənim sonə işim düşüb". Qoca soruşdu: "Nə işin düşüb?" Mən dedim: "Bu gün axşam sənə qonaq olmaq istəyirəm". Qoca: "Məmmuniyyətə!" deyib sonra əlavə elədi: "Bala, məndə qız çıxdır; onların içinde elələri var ki, gecəsi on dinardır, elələri var ki, gecəsi qırıq dinardır, elələri də vardır ki, daha artıqdır. Hansımı istəyirsin seç". Mən dedim: "Gecəsi on dinara oları istəyirəm". Sonra qocaya bir ay üçün üç yüz dinar verdim, o da məni nökerə tapşırıdı, həmin nöker məni evdiklə hamama apardı, yaxşı qullum elədi. Mən hamamdan çıxanda o məni bir otağa aparıb qapını döydü. Onun qabağına bir qız çıxdı. Nöker qiza dedi: "Qonağımı qəbul ela". Qız məni şirin dille qarşılıdı, gülə-gülə, sevinə-sevinə məni zərdən

<sup>1</sup> Onu təkdiirmiş xəlifa II əl-Mənsurun şərofinə (754-775-ci illər) əl-Mənsur adı verilmiş bu on qədim məscid, Bağdadın mərkəzi hissəsində yerləşirdi.

naxış çəkilmiş qəribə bir otağa apardı. Mən qızə nəzər yetirib gördüm ki, o, bədirlənmis aya oxşayır, özü də ona ulduzlara bənzər iki kəniz qulluq eləyir. Qız məni oturtdu, özü də monim yanında eyləşdi. Sonra qızlara işaro elədi, onlar üstündə hər cür toyuq, koklik, ceyran, göyərçin eti olan xırda masa gotirdilər. Biz doyuncu yedik. Mən ömrümüzə onlardan ləzzətli xörək görməmişdim. Biz yeyəndən sonra süfrə yüksəldirdilər, üstündə içki, çiçək, şirniyyat, meyvə olan masa gotirildi. Mən həmin qızla beləcə bir ay vaxt keçirdim.

Bir ay qurtarandan sonra mən hamama getdim, sonra qocanın yanına gəlib dedim: "Ağa, mən gecisi iyirmi dinar olan qızı istəyirəm". O dedi: "Qızılı çək". Mən gedib qızılı gatırıb, qocaya bir ay üçün altı yüz dinar çəkib verdim. O, nökerini çağırıb dedi: "Öz ağanı apar". Nöker məni bir otağın qabağına gotirdi, qapını döydü, otaqdan bir qız çıxdı. Nöker ona dedi: "Qonağımı qəbul ela". Qız məni çox yaxşı qarşılıdı. Birdən gördüm ki, onun ətrafında dörd kəniz var. Qız əmr elədi yemek getirsinlər, onlar da üstündə hər cür təam olan bir masa gotirdilər. Mən yeməyə başladım, yeyib qurtarandan sonra süfrəni yüksəldirdilər, qız udu götürüb bu şeirləri oxudu:

"Babil ölkəsinin ötərli mehi,  
Mənim məktubumu ona tez yetir.

Mənə mehriban ev çıxdır bu yerda,  
Hamisindən uca tək birço evdir.


Hamını özüna osır edən qız  
Heç kəsi sevmədən, orda ömr edir".

Mən o qızın yanında bir ay vaxt keçirdim, sonra da qocanın yanına gəlib dedim: "Qırıq dinara olan qızı istəyirəm". Qoca dedi: "Qızılı çək!" Mən bir ay üçün ona min iki yüz dinar qızıl çəkib verdim, bir ay da o qızla keçirdim. Bu bir ay ela keçdi ki, ela bil bir gün keçmişdi. Onun zahiri görünüşü, möclisi nə qədər gözəl idi! Sonra mən yenə qocanın yanına getdim. Axşama yaxın idim, mən hay-kif, berk-səs-səda etdim, qocadan soruşdum: "Nə olub?" Qoca dedi: "Bugünkü gecə bizi böyük olamadər gecədir. Bu gecə bütün adamlar bir-birinə baxıb aylınlı. Dama qalxıb adamlara tamaşa etmək istəmirsinəm?" Mən "Yaxşı" deyib qalxdım, gözəl bir pərdə gördüm, pərdənin dalında çəlallı bir otaq, otağın içində kürsü vardi, onun üstünə qoşəng xâflar döşənmişdi.

orada gözəl bir qız oturmuşdu, öz gözəlliyi, məlahətliliyi, qədd-qaməti və təndürüştüyü ilə baxanları valeh eləyirdi. Onun yanında da bir gənc oturmuşdu. Qolunu qızın boynuna salıb onu öpür, o da oğlunu öpürdü. Ya əmirəlmöminin, onları görəndə ürəyim birtəhər oldu, o qızın gözəl siması gözlərimi elə tutdu ki, harada olduğumu bilmədim. Aşağı enənde həmin qızın suretini yanında olduğum qızı təsvir eləyib soruşdum ki, o kimdir: "Şənин onunla nə işin var?" Mən dedim: "Allaha and olsun, o qız mənim ağlımı başından çıxarıbdır". Qız gülümseyib dedi: "Ey Əbülhəsən, onun vüsalına yetmək arzusundasam?" Mən dedim: "Bəli, Allaha and olsun, o mənim ürəyimi, ağlımı əlimdən alıbdır!" Qız dedi: "O, Tahir ibn əl-Əlanın qızıdır, bizim xanımızdır, biz hamımız onun qaravaşıyıq. Ey Əbülhəsən, bilirsinmi onun gecə-gündüzü neçəyədir?" Mən cavab verdim ki: "Bilmirəm". Qız dedi: "Beş yüz dinara. Padşahların ürəyi ondan ötrü sizildər". Mən dedim: "Allaha and olsun, bütün pullarımı ona xərcleyəcəyəm!" Bütün gecəni mən ehtirası dəv golmək istədim, səhər da hamama getdim, padşahlara layiq paltarlardan ən qəşəngini geyindim, qızın atasının yanına gəlib dedim: "Ağə, mən gecəsi beş yüz dinara olan qız isteyirəm". Qoca dedi: "Qızılı çək". Mən ona bir ay üçün on beş min dinar qızıl çəkdim. O qızılları götürüb nökərə dedi: "Onu apar öz xanımın filan qızın yanına!" Nökər məni bir otağa apardı ki, yer üzündə ondan yaraşıqlı otaq görməmişəm.

Mən gördüm ki, qız orada oturubdur. Ya əmirəlmöminin, onu görəndə gözəlliyi mənim ağlımı başından aldı. O, ondördəcəlik aya bənzəyirdi..."

Şəhrizad bu yerdə səhərin açıldıgını görüb nağılı yarımcı qoydu.



Ela ki doqquz yüz əllinci gecə oldu, Şəhrizad nağılm dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cavan həmin qızın ləyaqətini əmirəlmömininə nağıl eləyib dedi: "O, ondördəcəlik aya bənzəyirdi, gözlə, məlahətli, boy-buxunu təndürüst bir qız idi; onun sözləri udun səsini rüsvay eləyirdi, elə bil şair bu sözləri onu nəzərdə tutub demişdi:

"Bütürəstlər ona rast geləsidi,  
Büt nedir, Tanrı sanarları onu.

Şərqdə zahid üzünü gərsə ēğər,  
Çaşaraq qərbə salar öz yolunu.

Çimse dəryada həmin şəkkər-ləb,  
Döndərər şəhdə onun şor suyunu.

Yaxud başqa bir şairin sözləri:

Mən ona bircə kərə baxmaqla  
Döndü ağlım buxara, jalə kimi.

Hiss edinco man onun vurğunuyam,  
Üzü allaşdı qızıl lale kimi".

Mən qiza salam verdim, o da dedi: "Xoş gəlib sofa gotirmişsiniz!" Ya əmirəlmöminin, sonra mənim əlimdən tutub apardı, öz yanında oturdu. Mən ayrılmadqan qorxub qəhərlənib ağladım, göz yaşımi axıdbı iki beytli oxudum:

"Sübhü vüsal ilə açılar deyo  
Sevirəm ayrılıq gecosini mən.

Hicran gecəsilə bitəcək deyo  
Sevmirəm gündüzün goləşini mən".

Qız məni oxşayıb şirin dillə əyləndirdi, mən de yanında olsa da ehtiras döyrəsində boğulur, ifrat vurğunluq və həsrət üzündən hicran əzəbi çəkirdim. Mən ayrılığın, uzaq olmanın acılığını xatırlayıb belə iki beytli oxudum:

"Vəslə çatan zaman anıb hieranı,  
Axıtdım gözümən qanlı qotrular;

Sürtdüm üz-gözümü bəyaz boynuna,  
Axi qan axanda kafur səpərlər".

Qız əmr elədi, təam götərsinler. Dörd kəniz gəlib, qabağımıza padşahlara layiq yemək, meyvə, şirniyyat, çiçək və şərab qoydu. Ya

Əmirəlmöminin, biz yedik, şorab içmeye başladıq, ətrafımız çiçəklər dulu idi. Oturduğumuz otaq ancaq padşaha layiq idi. Ya əmirəlmöminin, sonra kəniz ona zərxaradan tikilmiş köynək getirdi, o, köynəkdən udu çıxardı, simlər, uşaq anasını çağırın kimi, yazıq-yazıq səsləndi, qız da bu beytləri oxudu:

"Nazlı bir ceyran əlindən şorab al,  
İncədir hər ikisi, eylə yaqın.

Saqının mey teki allaşa üzü,  
Nəşesi beş qat olur mey içənin".

Ya əmirəlmöminin, beləcə pullarımın hamısı qurtarananın mən bir müddət onun yanında qaldım. Elə ki pullarım qurtardı, mən onunla oturanda ayrılıq haqqında fikirləşirdim, yanaqlarından yaş sel kimi axırdı, gecəni-gündüzdən seçə bilmirdim.

Qız soruşdu: "Nə üçün ağlayırsan?" Mən ona dedim: "Ay xanım, sənin yanına gəldiyim vaxtdan beri sənin atan məndən hər axşam beş yüz dinar alır, məndə daha heç pul qalmayıbdır. Şair bu sözləri doğru deyibdir:

"Yurdunda pulun yoxsa – qəribən, bunu bil sən,  
Qürbətdə – pulun varsa, əzizlərdən əzizsən!"

Qız dedi: "Bil və agah ol ki, atəmin belə bir adəti var, əgər onun yanında tacir olsa, tacir də iflas olsa, atam onu üç gün qonaq saxlaysı, sonra da onu qovur, o bir daha bizişim yanımıza qaytmır. Öz sərrini gizlət, işini gizli saxla, mən də Allahın istədiyi vaxtacan səninlə qalmaq üçün bir hiylə işlədərəm, mənim ürəyimdə sənə böyük bir məhəbbət vardır. Bil ki, atəmin bütün pulları mənim əlimdədir, atam da onların qədrini bilmir. Mən hər gün sənə içinde beş yüz dinar olan kisə verəcəm, sən onu atama verib deyərsən: "Mən pulu sənə günbegün verəcəm". Hər dəfə sən pulları ona verəndə, o da mənə verəcəkdir. Mən də onları sənə verəcəm, beləcə, biz Allahın istədiyi vaxtacan bir yerde yaşayarıq".

Mən buna görə qızə töşəkkür eləyib onun əlini öpdüm. Ya əmirəlmöminin, mən bu qayda ilə onun yanında tam bir il vaxt keçirdim.

Günlərin bir günü öz kənizini çox bərk döyüd, kəniz də ona dedi: "Allaha and olsun, sən mənə əzab verdiyin kimi, mən də sənin ürəyinə dağ çökəcəyəm". Sonra həmin kəniz qızın atasının yanına gedib,

bizim əhvalatımızı əvvəldən axıracan ona xəbər verdi. Tahir ibn Əla kənizin sözlərini eşidən kimi ayağa qalxb, mən onun qızıyla bir yerde oturdugum zaman yanımıza gəlib dedi: "Ey filankas". Mən cavab verdim ki: "Qullığınızda hazırám". O dedi: "Bizdə adət belədir: bizim yanımızda olan bir tacir iflasa uğrayanda, biz onu üç gün qonaq saxlayırıq, sən də artıq bir ildir bizdən yeyirsen, içirsen, nə də istəsən eləyirsən".

Sonra o öz nökerlərinə tərəf dönüb dedi: "Onun paltarlarını soyundur". Onlar elə də elədilər, mən də dəyəri beş dirhəm olan pis bir paltar, on dirhəm də pul verdilər. Qoca dedi: "Get! Mən səni nə döyəcəyəm, nə də söyəcəyəm, öz yolunla çıx get, ancaq bu evde qalsan, qanının bahası verilməyəcəkdir".

Ya əmirəlmöminin, mən hara gedəcəyimi bilmədən oradan çıxdım, dünyanın nə dərə-qəmi vardi, ürəyimə doldu, məni teşviş bürüdü. Öz-özümə dedim: "Necə oldu ki, mən min-min dinar pul götürüb dənizlə səfərə çıxdım, bu pulların bir hissəsi otuz gəminin qiymətidir, bunların hamısı o mərdiməzar qoçanın evində qalır, bundan sonra mən onun yanından lüt, özü də qəlbisiniq halda çıxıram. Qadir Allahın qüvvəti və qüdrəti qarşısında hər şey acizdir!"

Mən üç gün Bağdadda qaldım, nə yedim, nə içdim; dördüncü gün isə Bəsrəyə gedən bir gəmi gördüm, həmin gəmiyə mindim, onun sahibindən yer alıb Bəsrəyə geldim. Çox bərk acmışdım, bazara getdim, bir səbzəvatçı məni gördü, mənə yaxınlaşdır qucaqladı, cüntü həm mənim, həm də atəmin dostu idi. Mənim vəziyyətimi soruşdu, mən başıma gələnlərin hamısını ona nağıl elədim, səbzəvatçı dedi: "Allaha and olsun, bu, ağılli adamın işi deyil! Başına gələn bu hadisələrdən sonra nə elmək fikrindəsən?" Mən dedim: "Bilmirəm nə eləyim". Səbzəvatçı sorudu: "İstəyirsin mi mənim yanımıda oturub mədaxıl-marxicimi yazaşan? Yemək-içməkdən əlavə gündə iki dirhəm alarsan".

Ya əmirəlmöminin, mən buna razı olub düz bir il onun yanında qaldım, yüz dinar yiğanacaq alver elədim, sonra çay qıraqında bir otaq tutdum. Fikirləşdim ki, bəlkə mal götürən bir gəmi gölsin, pullarına mal alıb Bağdada aparın. Günlərin bir günü gəmilər goldı, tacirlərin də hamısı mal almışa getdilər, mən də onlarla getdim. Birdən gəminin anbarından iki nəfər çıxdı, özləriyle də iki kürsü götürdilər, qoyub oturdular. Tacirlər mal almaq üçün onların yanına gəldilər. Gələnlər də öz nökerlərinə dedilər: "Xalça götürün". Xalça götürdilər. Nökerlərdən biri çanta götürdi, ondan bir kisə çıxardı, kisəni açdı, içindəkiləri xalcanın üstüne boşaltdı. Birdən mən gördüm ki, xalça göz qamaşdırır,

onun üstündə o qədər daş-qas, mirvari, mərcan, yaqt və müxtəlif rənglərdə əqiq var ki...” Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki doqquz yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rovayet eləyirlər ki, cavan tacirlənən kisə əhvalatımı, kisədə hər cür daş-qas olduğunu xəlifəyə danışib sözüna bele davam elədi: “Ya əmirəlmöiminin, sonra kürsülərdə oturan iki adamdan biri üzünü tacirlərə tutub dedi: “Ay tacirlər, siz yığıldınız, mən bərk yoruldugum üçün tekçə bu gün mal satacağam”. Tacirlər də malın qiyməti dörd yüz dinara çatana kimi artırımağa başladılar. Bu zaman kisə sahibi (mənim onunla lap çoxdan tanışlığım vardı) mənə dedi: “Nə üçün sən danışmırsan, başqa tacirlər kimi qiyməti qaldırmırsan?” Mən dedim: “Ağam, Allaha and olsun, mənim dünyada yüz dinardan başqa bir şeyim qalmayıbdır”.

Xacəletimdən gözlərim yaşırdı, kisə sahibi mənə baxdı, mənim vəziyyətimi görmək ona ağır idi, tacirlərə dedi: “Şahid olun ki, mən kisədə olan daş-qasların və cəvahiratın hamisini bu adama yüz dinara satıram, hərçənd bilirom ki, onların dəyəri filan-filan qədərdir, bu, məndən ona hədiyyədir”.

Sonra o, çantanı da, kisəni də, xalçanı da, üstündəki bütün daş-qasları mənə verdi. Mən buna görə ona təşəkkür elədim. Orada olan tacirlərin hamisi onu tarifləməyə başladılar. Sonra da mən daş-qasları götürüb cəvahirat bazarına getdim, oturub alverə başladım. Bu cəvahirat içərisində ovsunlu xirdə bir duaqabı var idi, mahir ustaların əlilə hazırlanmışdı, ağırlığı yarım riti olardı, qıpırırmızı rəngdə idi, onun hər iki tərəfindən qarışqə izlərinə bənzər setirler yazılmışdı. Mən onun nə faydası olduğunu bilmirdim. Düz bir il mən alver elədim, sonra da ovsunlu duaqabını götürüb öz-özümə dedim: “Bu, uzun müd-dətdir mənde qalır, heç bilmirəm ki, onun faydası nadir”. Mən onu bir dəllələ verdim, dəlləl bir qədər gəzdirdi, qayıdır dedi: “Heç bir tacir ona on dirhəmdən artıq bir şey vermır”. Mən dedim: “O qiymətə satmaram”. Dəlləl duaqabını mənim üstümə atıb getdi.

O biri gün mən onu satmaq istədim, qiyməti on beş dirhəmə qalxdı, mən qəzəblənib onu döllaldan geri aldım, özü də bir tərəfə tulladım. Bir dəfə oturmusḍum, birdən bir nəfər mənə yaxınlaşdır salamdan sonra dedi: “İcazo verərsənmi mallarına baxım?” Mən dedim: “Olar, bax”.

Ya əmirəlmöiminin, mən bu ovsunlu duaqabının yatıb qalmasından qəzəblənmişdim. O adam malları eşəleyib ovsunlu duaqabından savayı heç bir şey götürmədi. Ya əmirəlmöiminin, mən ona baxıb gördüm ki, o öz elini öpüb ucadan səsləndi: “Allaha şükür!”

Sonra o soruştı: “Ay ağa, bunu satarsanmı?” Mənim qəzəbim artdı, dedim: “Bəli!” O adam soruştı: “Qiyməti neçədir?” Mən soruştum: “Sən neçə verərsən?” O cavab verdi ki: “İyirmi dinar”. Mən şübhələndim ki, o məni əla salır. Oduk ki, dedim: “Öz yolunla çıx get”. O adam da mənə dedi: “Əlli dinar verim”. Mən cavab vermedim. Belə olanda o dedi: “Min dinar verim!” Ya əmirəlmöiminin, o dilləndikcə mən susurdum, ona cavab vermidim, o da mənim susmağıma gülüb deyirdi: “Nə üçün sən mənə cavab vermirsen?” Mən ona: “Öz yolunla çıx get”, deyib onunla dalaşmaq istədim, o da qiyməti min-min artırırdı, ancaq mən ona cavab vermidim. Nohayət, o dedi: “Sən bu duaqabını iyirmi min dinara satarsanım?” Mən də hey fikirləndim ki, o məni əla salır. Ətrafımıza adamlar toplaşdılar, hamı mənə deyirdi: “Sat, o almasa, hamımız onun əleyhinə çıxıb, döyərik, səhərdən qovarıq”.

Mən ondan soruştum: “Sən alırsan, yoxsa ələ salırsan?” O adam dedi: “Sən satırsan, yoxsa ələ salırsan?” Mən dedim: “Satıram!” Onda həmin adam dedi: “Onun dəyəri otuz min dinardır, al pullarını, alveri qurtaraq”.

Mən oradakı adamlara dedim: “Buna şahid olun, ancaq bir şərtlə ki, sən mənə deyəsan görüm, onun xeyri, faydası nadir!” O adam dedi: “Alverimizi eləyök, sonra mən sənə deyəram onun xeyri və faydası nadir”. Belə olanda mən dedim: “Mən bunu sənə satdım!” Həmin adam ucadan dedi: “Mənim dediklərimə Allah zamindir!” Sonra qızıl çıxarıb mənə verdi, duaqabını alıb cibinə qoyandan sonra məndən soruştı: “Sən razi qaldınm?” Mən onun cavabında dedim: “Bəli!” O dedi: “Şahid olun ki, o bunu mənə satıb, pulları – otuz min dinarı aldı”.

Sonra o, üzünü mənə tutub dedi: “Ay yaziq, vallahi ki, əger sən alveri təxirə salsaydın, biz hələ qıyməti yüz min dinar yox, min-min dinaracan artıracaqdıq”.

Ya əmirəlmöiminin, bu sözləri eşidəndə rəngim qaçı, üzümüzən gördüğün bu sarılıq bürüdü. Sonra mən ona dedim:

"DANIŞ görək bunun səbəbi nədir, bu duaqabından nə fayda". O adam da dedi: "Bil ki, Hindistan padşahının bir qızı var, ondan qoşəngi hələ görünməmişdir, o, ürkəkgetmə xəstəliyinə mübtəladır. Padşah qələm sahiblərini, elm adamlarını, falçıları çağırıbdır, ancaq onlar qızı bu xəstəlikdən xilas eləyə bilməyiblər. Mən padşaha dedim (mən də o yığıncaqda iştirak eləyirdim): "Ey padşah, mən Səd Allah əl-Babil adlı bir adam tanrıyrım, dünyada bu cur işləri ondan yaxşı bilən yoxdur. Əgər sən məni onun yanına göndərmək qərarına gəlsən, göndər". Padşah dedi: "Onun yanına get". Mən ona dedim: "Əmr elə, mənə bir əqiq gətirsinlər". Padşah mənə bir böyük əqiq, yüz min dinar pul da bəxşis verdi. Mən onları götürüb Babil ölkələrinə yola düşdüm, qoca haqqında soraqlaşdım, onun evini mənə göstərdilər. Mən ona yüz min dinar pul, bir da bəxşis verdim. O bunları məndən qəbul elədi, sonra da bir əqiq götürüb, cila uстасını çağırıldı, usta onu dua üçün düzəldib cilalıdı. Qoca yeddi ay ulduzları müşahidə elədi, axırda, dua yazmaq üçün vaxt seçdi. Sonra o, daşa sənin gördüyü ovsunları yazdı, mən də padşahın yanına qayıtdım..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki doqquz yüz əlli ikinci gecə oldu, Şəhrizad nağılmış dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, əmirəlməmininə cavan danışmış dedi: "Həmin adam dedi: "Mən daşı götürüb padşaha götirdim. Padşah onu qızının boynuna asdı, qız o saat sağaldı. O, dörd zəncirlə bağlı idi, hər gecə yanında bir kəniz qalırdı, səhər isə kənizi öldürdürlər. Həmin duanı şahzadə qızın boynuna taxan kimi, o sağaldı, padşah buna çox sevindi, mənə bəxşis, çoxlu sədəqə verdi, sonra duaqabını şahzadə qızın boyunbağısına taxdı. Günlerin bir günü şahzadə öz kənizləri ilə birlilikdə qayıqla dənizdə gəzməyə çıxmışdı. Kənizlərdən biri onu oynadanda, əlini uzatdı, boyunbağı qırılıb dənizə düşdü, o gündən sonra şahzadə yenoç cinli oldu, padşah da qom dəryasına batdı. O mənə çoxlu pul verib dedi: "Get qocanın yanına, qoy sənə itən duanın əvəzinə başqa dua yazib versin". Mən qocanın yanına getdim, ancaq məlum oldu ki, qoca

ölübdür. Mən padşahın yanına qayıdış əhvalatı ona danişanda o məni on nəfərlə berabər şahzadəyə dərman axtarmağa göndərdi. Ona dərman tapmaq ümidiyən müxtəlif ölkələri gəzirdik, indi budur, Allahın köməyi ilə bu duanı səndə tapdıq".

Ya əmirəlməminin, o, duaqabını götürdü, üzümdəki sənliğin səbəbi də budur. Sonra bütün pullarını götürüb Bağdada yola düşdüm, əvvəl yaşadığım evə köcdüm. Səhər olanda mən libasımı geyib Tahir ibn ən Ələnəm evinə getdim, mən umid eləyirdim ki, sevdiyim qızı görəcəyim, çünki ürəyimdəki məhəbbət günbəğin artardı.

Mən qocanın evinə çatanda gördüm ki, pəncərənin şəbəkəsi uçubdur. Bir cavandan soruşub dedim: "Allahdan bu qocanın başına nə gəlib?" Cavan cavab verdi: "Qardaş, filan ilə onun yanına bir tacir gəlməşdi, adı omanlı Əbülhəsən idi, o bir müddət qocanın qızıyla vaxt keçirtirdi, sonra isə onun pulu qurtaranda qoca onu ürəyi yaralı qovdu, qız da onu çox bərk sevirdi. Cavan ondan ayrıldığı zaman qız çox bərk xəstələndi, az qaldı olsın, atası bunu biliندə cavanın dalınca hər tərəfə adamlar göndərdi, özü də söz verdi ki, her kas onu təpih gatırsə, ona yüz min dinar verəcəkdir, ancaq onu görən, izini, sorağını bilən olmadı. Qız da indiyəcən ölüm yatağındadır". Mən soruşdum: "Bəs onun atasının vəziyyəti necədir?" Cavan da dedi: "Ona üz verən müsibət o qədər böyük idi ki, o kənizləri satdı". Mən dedim: "İstəyirsin mi omanlı Əbülhəsəni sənə göstərim?" Cavan dedi: "Sən allah, qardaş, onu mənə göstər!" Mən dedim: "Get onun atasının yanına, ona de: "Mustuluğumu ver, xoş xəbər götirmişəm – omanlı Əbülhəsən qapıdادر!"

Həmin adam dəyirman daşından açılıb qaçan qatır kimi götürüldü, bir qədər sonra gözdən itdi, sonra da qoca ilə birlilikdə qayıtdı. Qoca məni görəndə evə qayıtdı, həmin adama yüz min dinar verdi, o da mənə xoşbaxtlik arzulayıb, pulları götürüb getdi. Qoca da mənə yaxınlaşıb məni qucaqladı, özü də ağlaya-ağlaya soruşdu: "Ağə, bu ayrılıq müddətində harada idin? Mənim qızım sənin həsrətindən möhv olur! Gəl mənimlə evə gedək!"

Mən evə girəndə qoca üzüqoylu düşüb Allah-təalaya şükür eləyə eləyə dedi: "Bizi sənə qovuşdurən Allaha şükürələr olsun!" Sonra o, qızının yanına gedib ona dedi: "Allah sənin bu xəstəliyinə şəfa verdi". Qız dedi: "Ata can, mən yalnız Əbülhəsənin üzünü gördüyüm zaman sağalarəm". Atası da dedi: "Sen bir az mahmə oxuyub, hamama getdiğindən sonra mən sizi bir-birinize qovuşduraram". Qız bu sözləri eşidəndə səsləndi: "Dediklərin doğrudurmu?". Qoca dedi: "Allah-

tealaya and olsun, dediklərim doğrudur". Onda qız dedi: "Allaha and olsun, onun üzünü görsəm, mən yemək lazımdır". Bunu eşidəndə qoca öz nökərlərinə dedi: "Ağanı götərin".

Mən içəri girdim. Ya əmirəlmöminin, qız mənə baxıb huşunu itirmiş halda yere yixildi, gözlərini açanda ise belə bir seir oxudu:

“Vesildən üzsə də əl sevgililər,  
Çatdırar onları Allah vüsala”.

Sonra o, yerinde dik oturub dedi: "Ağa, Allaha and olsun, eğer bu röya deyilse, seni görəcəyimə ümidiym yox idi". Sonra o məni qucaqladı, ağlayıb dedi: "Ay Əbülhəsən, indi mən yeyəcəm də, içəcəm də!" – yemək-içmək gətirdilər.

Ya əmirəlmöminin, mən bir müddət orada qaldım, qız təzədən əvvəlki kimi gözəlləşdi. Bu zaman onun atası qızını, şahidləri çağırıb bizim kəbinimizi kesdirdi, çox celalli ziyafət düzəltdi. Həmin qız indiyəcən mənim arvadımdır”.

Cavan sonra xəlifənin yanından getdi, olduqca gözəl, boy-buxunlu, nazik bir oğlan uşağı ile qayıdır ona dedi: "Əmirəlməmənin qarşısında yeri öp". Uşaq xəlifənin qarşısında yeri öpdü, xəlifa onun gözəlliyyinə heyran olub onu yaradana həmd-sənə elədi. Sonra Harun ər-Rəşid öz adamlarının birlikdə gedib dedi: "Ey Cəfer, bu qəribə bir hadisədən başqa bir şey deyildir! Mən bundan qəribə bir şey nə görmüsəm, nə de eşitmisəm".

Harun ər-Rəşid xilafət sarayında oturduğu zaman dedi: "Ya Məsrur!" Məsrur cavab verdi: "Buradayam ağam!" Harun ər-Rəşid dedi: "Bəs rənin, Bağdadın və Xorasanın xəracını bu taxçaya yığ!" Məsrur da xəracı yığıdı, xeyli pul oldu, onun qədərinini yalnız Allah bildirdi. Sonra xəlifa dedi: "Ey Cəfər!" Cəfər cavab verdi: "Buradayam". Xəlifa dedi: "Əbülhəsəni manım yanına götür". Cəfər: "Baş üstə, itəet borcumdur!" deyib Əbülhəsəni getirdi. Cavan gələn kimi xəlifənin qarşısında yeri öpdü. O qorxurdı ki, Harun ər-Rəşid onun evində olduğu zaman, buraxıldığı sehvə görə xəlifə onu çağrırmışdır. Harun ər-Rəşid dedi: "Ey omanlı!". Əbülhəsən səsləndi: "Mən buradayam, ya emir-əlmöminin! Allah öz mərhamətini sənin üstündən əskik eləməsin!" Harun ər-Rəşid dedi: "Bu pərdəni qaldır!"

Xəlifə o üç vilayətin pullarının bir yere yığımağı, üstüne də pərdə çəkməyi əmr eləmişdi. Osmanlı eyvanın qabağındakı pərdəni qaldıranda pulun çoxluğundan ağılı çəsdi. Xəlifə sorusdu: "Ey Əbü'l-Həsən,

hansı pullar çıxdur – bunlar, yoxsa ovsunlu mürçüyə görə sənin elindən çıxmış pullar?” Osmanlı dedi: “Ya əmirəlmöminin, bunlar qat-qat çıxdur”. Harun er-Rəşid dedi: “Ay burada olanlar, şahid olun ki, mənbə pulları cavana bağışladım”.

Omanlı Harun er-Rəsîdin qarşısında yeri öpdü, utandı, özü de sevincinden ağladı. O ağlayanda göz yaşıları yanaqlarından axdı, qanı öz yerine qayıtdı, üzü bədirlenmiş ay kimi oldu. Xəlîfe ucadan səsləndi: "Allahü-ehə! Bir vəziyyəti başqası ilə əvəz eləyən, özü isə daimi olub deyismeyən Allahla şükrülər olsun!" Sonra o, güzgü getirməyi əmr eləyib, omanlının üzünü özünə göstərdi. Osmanlı öz üzünü görəndə üzüqyolu düşdü, Allah-təalaya şükür elədi. Sonra xəlîfe həmin pulları Əblülhəsenin evinə aparmağı əmr elədi, omanlıdan xahiş elədi ki, süfrə başında sôhbet eləmek üçün əlaqəni keşmesin, omanlıda ömrünün axırınacan onun yanına gedib-goldı. Ömrü əbadi olan, gözə görünən və görünməyən ələmin sahibinə həmd-sənalar olsun!

## **İbrahimlə Cəmilənin nağılı**

Padşah sağ olsun, həmçinin nağıl eləyirlər ki, Misir hökmərdarı Əl-Hasibin elə bir oğlu vardi ki, ondan yaxşısı dünyaya gəlməmişdi. Əl-Hasib qorxduğu üçün ona yalnız cümlə namazına gedəndə evdən çıxmaga icazə verirdi. Oğlan da cümlə namazı qurtarandan sonra, bir qocanın yanından ötüb keçirdi. Qocanın çoxlu kitabı var idi. Bir dəfə oğlan atından düşdü, qocanın yanında oturub kitabları vərəqləməyə, onlara baxmağa başladı, onlardan birində bir qadın şəkli gördü, elə bir qadın ki, yer üzündə ondan yaxşısı görünməmişdi, ancaq danişmirdi. O qadın oğlanı çəşdirdi, ağlıni başından çıxardı. Oğlan qocaya dedi: "Ay qoca, bu şəkli mənə sat!" Qoca onun qarşısında yeri öpüb dedi: "Ağa, pulsuz apar!" Oğlan ona yüz dinar verib, şəkil olan kitabı götürdü. O, gecəbə gündüz şəkli baxıb ağladı, yemədi, içmədi, yatmadı, ürəyində dedi: "Kaş kitabsatandan bu şəkli yaradan haqqında soruşub bilyədim o kimdir? Bəlkə bu surətin sahibi barəsində o mənə məlumat verirdi, əgər o sağırsa, özümü ona çatdırırdım, amma sadəcə şəkildirsə, həqiqi mahiyyəti olan şey deyilsə, ondan ötrü özümə əzab verməzdim..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımqıq qoydu.



Elə ki doqquz yüz əlli üçüncü gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirlər ki, cavan ürəyində dedi: "Kaş kitabsatandan bu şəkli yaradan haqqında soruşaydım. Bəlkə, o mənə məlumat verirdi. Bu sadəcə şəkil olsa, ona allüde olmazdım, həqiqi mahiyyəti olan şey deyilsə, ondan ötrü özümə əzab verməzdim".

Elə ki cümlə günü oldu, oğlan kitabsatanın yanından keçəndə qoca onu görən kimi ayğa qalxdı, cavansa ona dedi: "Əmi can, mənə danişgörüm, bu şəkli kim çekmişdir?" Kitabsatan cavab verdi: "Ağam, onu

Bağdadın əl-Kərx məhəlləsində yaşayan Əbülqasim Əs-Səndələni adlı bir şəxs çəkmışdır, ancaq mən bilmirəm ki, o kimin şəklidir".

Oğlan onun yanından çıxbıq getdi, özü də veziyyəti haqqında səltənətin əhalisindən heç kəso məlumat vermədi, cümlə namazını da qılımayıb evə qayıtdı, sonra bir kisə götürüb, onu daş-qası və qızılı doldurdu, daş-qasıñ dəyəri otuz min dinar idi, səhərin açılmasını gözlöyib heç kəso xəber vermədən evdən çıxdı, gedib bir karvana çatdı, bir bədəvinin görüb ondan soruşdu: "Əmi can, buradan Bağdada nə qədər yol olar?" Bədəvi cavab verdi: "Bala, sən həra, Bağdad hara? Sən imla Bağdad arasında iki aylıq yol var. Oğlan dedi: "Əmi can, məni Bağdad'a çatdırısan, sən yüz dinar pul, bər də altındakı atı verərəm, atın da qiyməti min dinardır". Bədəvi ucadan dedi: "DANIŞDIĞIMIZA ALLAH ŞAHİD OLNSUN! Bu gecə sən heç kəsin yox, mənim yanında qalmalısan!"

Cavan onun dedikləri ilə razılışib, gecəni onun yanında qaldı, dan yeri söküləndə bədəvi cavanın ona vəd elədiyi atı almaq arzusu ilə onu götürüb qisa yolla sürətlə apardı. Onlar Bağdadın qala qapılárına çatanançan yol getdilər.

Bədəvi dedi: "Ağ, saq-salamat gəlib çatdığınız üçün Allaha şükürələrsən! Budur Bağdad". Cavan çox sevinib atdan düşdü, atı yüz dinarla birlilikdə bədəviyə verdi. Sonra kisəni götürüb getdi, əl-Kərx məhəlləsini və tacirlərin olduqları yeri soruşmağa başladı. Tale gətirib onu bir küçəyə çıxartdı. Küçədə beş cüt kiçik ev üzəbzə id. Küçənin başında gümüş halqlı ikitaylı darvaza var idi, darvazanın yanında ən yaxşı xalırlarla döşənmiş iki mərmər kürsü qoyulmuşdu, onlardan birinin üstündə hörmətli, görkəmli, gözəl, əynində qoşəng paltar olan bir adam oturmuşdu, qabağında da ayüzlü beş qul dayanmışdı. Cavan bunu görəndə kitabsatanın ona xatırlatdığı əlamətləri tanıdı, həmin adama salam verdi, o da salamı alıb dedi: "Xoş gəlmisin sən!". Sonra onu oturtdu, əhvalini xəber aldı. Cavan dedi: "Mən qəribəm, istəyirəm ki, sən mərhemət göstərib, mənə bu küçədə bir ev seçəsən ki, orada yaşayım".

Həmin şəxs dedi: "Ey Qəzelə!" Bir koniz onun yanına gəlib dedi: "Mən buradayam, ağa!" Kişi dedi: "Özünlə bir neçə nökrə görür, filan evə get. Orani temizləyin, xalırlar döşeyin, zahirən gözəl olan bu cavan üçün lazımi qab-qacaq və səirə qoyn".

Qız çıxbıq həmin adəmi dediyi kimi elədi, qoca da cavani götürüb getdi, evi ona göstərdi. Cavan dedi: "Ay ağa, bu evin kirəsi neçədir?" Qoca cavab verdi: "Ey aysifet oğlan, sen orada yaşayana qədər mən səndən kiro almayaçagam". Cavan bunun üçün ona töşəkkür elədi.

Sonra qoca başqa bir kənizi çağırdı, qız gəldi, o dedi: "Şahmatı gotir". Qız gətirdi. Qoca cavana dedi: "Menimlə oynayarsanım?" Cavan dedi: "Bəli!". Qoca onunla bir neçə dəfə oynadı, cavan onu uddu. Qoca dedi: "Sən fərqləndin, sənin biliyin mükəmməldir. Allaha and olsun, Bağdadda məni udan yoxdur, amma sən məni uddun".

Evi hazırladıqdan, oraya xalilar döşədikdən, lazımlı olan hər şeyi də qoymuşdan sonra qoca arkadaşları cavana verib dedi: "Cənab, mənim evimə gedib, çörəyimi yeyərsənm? Mənə hörmət eləmiş olarsan". Cavan buna razı olub qoca ilə getdi, onlar eve çatanda cavan zərlə naxış çəkilmiş gözəl, qoşəng bir ev gördü, bu evdə müxtəlif xalilar, ele şəyər var idi ki, onları təsvir eləməyə dil acizdir. Qoca cavana uzun ömürlərə arzulayıb əmr elədi ki, yemek götərsinlər. Ortaya Yəmənin Sənə şəhərində qayırılmış kiçik bir masa qoymular. Sonra qəribə xörəklər gətirdilər, onlardan lozzətlə və şirin xörək tapmaq olmadı.

Cavan doyananacan yedi, sonra əllərini yuyub evə, xalilar baxmağa başladı, daha sonra da dönbü öz kisəsini axtdarı, amma görməyi, ucadan səsləndi: "Allah-tealanın qüdrəti qarşısında hər şey acizdir! Mən qiyməti bir və ya iki dirhəm olan xörək yedim, içində otuz min dinar olan kisəm itdi! Ancaq mən Allahdan kömək istəyirəm". Sonra susub danişa bilmədi...

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz əlli dördüncü gecə oldu, Şəhrizad nağılin dəlini danişmağa başlayıb dedi: "Padşah sağ olsun, nağıl eləyirlər ki, oğlan kisənin itdiyini görəndə onu dəhşət büründü, o susub danişa bilmədi. Qoca şahmatı qabağa çəkib, cavandan soruştu: "Mənimlə oynayacaqsam?" Cavan: "Bəli" deyib oynamayağa başladı, qoca onu uddu. Cavan: "Sən fərqləndin", dedi, daha oynamayıb ayağa qalxıdı. Qoca ondan soruştu: "Sənə nə olub, cavan oğlan?" Cavan dedi: "Mən kisəni istəyirəm". Qoca ayağa qalxıb kisəni çıxarıb dedi: "Buyur, ağa! İndi mənimlə oyunu davam etdirəcəksənm?" Cavan dedi: "Yaxşı!"

Qoca onunla oynamayağa başladı. Cavan onu uddu. Belə olanda həmin kişi ucadan dedi: "Sənin fikrin kisənin yanında olanda mən səni uddum, amma mən kisəni sənə gətirəndə sən məni uddun".

Sonra ona dedi: "Balam, de görüm hansı ölkədənsən?" Cavan dedi: "Misirdən". Qoca soruştu: "Bağdada gelməyinin səbəbi nedir?"

Oğlan şəkli çıxarıb dedi: "Əmi can, bil ki, mən Misir hökmərdərələ-Hasibin oğluymam, mən bu şəkli bir kitabsatanda gördüm, o ağlımı başından alırdı. Mən soruştum ki, bu şəkli kim çəkib? Mənə dedilər: "Onu əl-Kerx məhəlləsində, Zəferan küçəsində yaşayış Obülqasim əs-Səndəlanı adlı bir şəxs çəkmişdir". Mən özümlə bir qədər pul götürüb, tekçə yola düşdüm, heç kəs mənim halımdan xəbərdər deyildir. Mən istəyirəm ki, sən mənə axıracan məsləhət eləyib, həmin adamı göstərəsən. Mən ondan soruştardım ki, bu şəkli nə üçün çəkmişdir, özü də kimin şəkliidir. Həmin adam məndən nə istəsə verərem". Qoca dedi: "Ay oğul, Allaha and olsun, Obülqasim əs-Səndəlanı mənəm. Bu çox təəccübü bir işdir ki, tale səni mənim yanına gətirib çıxarılmışdır!"

Cavan Obülqasimin sözlərini eşidəndə ayağa qalxıb onu qucaqladı, başından, əllərindən öpiüb ucadan səsləndi: "Sənə Allaha and verirəm ki, de görüm bu kimin şəkliidir?" Qoca dedi: "Baş üstə, itaat borcumdur!" Sonra o, ayağa qalxıb, anbarçanı açdı, oradan həmin şəkil çəkilmiş çoxlu kitab çıxardıb dedi: "Bala, bil ki, bu surətin sahibi mənim əmim qızıdır. O, Bəsrədədir, atası Əbu el-leys Bəsrənin hökmədarıdır, qızın da adı Cəmiledir. Yer üzündə ondan gözəl tapılmaz. Ancaq onun kişilərə meylı yoxdur, öz otaqlarında da kişilərin adını eşitmək istəmir. Mən əmimin yanına getmişdim ki, onu mənə versin, mən onun üçün pul asırgəmədim, amma əmim razi olmadı. Onun qızı bunu bıländə qızəblənilə mənə cürbəcür sözler eşitirdi, söz arası da dedi: "Ağlin varsa, bu şəhərdə qalma, yoxsa məhv olarsan, günah da özündə olar". O, daşırəklilərin daşırəklisidir. Mən qələbisinə haldə Bəsrədən çıxdım, kitablarda bu şəkli çəkdim, onları müxtəlif ölkələrə yaydım, ümidi eləyirdim ki, beləkə şəkil sıfətdən sənin kimi güzel bir oğlanın əlinə keçər, o da qızın yanına girməyə bir yol tapar, beləkə qız onu sevər. Mən də ondan ohd-peyman alardım ki, qız sahib olandan sonra onu mənə göstərsin, heç olmasa uzaqdan ona bir nezər salım".

Ibrahim ibn əl-Hasib qocanın sözlərini eşidəndə bir müddət başını aşağı salıb fikrə getdi. Əs-Səndəlanı də ona dedi: "Bala, mən Bağdadda səndən yaxşı bir adam görməmişəm, belə də fikir eləyirəm ki, qız səni görəsə, sənə vurulacaqdır. Onuna görüşüb onu alandan sonra, heç olmazsa, bir dəfə uzaqdan ona baxmaq üçün mənə göstərərsənm?" Cavan dedi: "Bəli!". Obülqasim dedi: "Madam ki, belədir, gedənəcən mənim evimdə qal". Cavan da dedi: "Bir yerdə qərar tutub qala bilmə-

rom, ona olan məhəbbətimdən od tutub yanıram". Əs-Səndəlani dedi: "Səbir elə, mon üç gün orzində sənin üçün bir gəmi hazırladaram, onunla Bəsrəyə gedərsən".

Əbü'lqasim gəmini hazırlayıb cavana lazım olan yemək-icmək və sairəni oraya qoyanacaq cavan gözlədi. Üç gündən sonra isə Əbü'lqasim ona dedi: "Yola hazırlaş, mon sənin üçün gəmi hazırlatmışam, sənə lazım olan hər şey orada vardır, gəmi də senindir, dənizçilər də mənim nökərlərimdir. Gəmidə sən qayıdananacan kifayət qədər hər şey vardır. Mən dənizçilərə əmr eləmişəm ki, sağ-salamat qayıdanə kimi sənə qulluq eləsinər".

Cavan ayağa qalxıb gəmiyə getdi, Əbü'lqasimnən vidalaşıb yola düşdü. Elə ki gəlib Bəsrəyə çatdı, yüz dinar pul çıxardıb dənizçilərə vermek istədi, ancaq onlar almayıb dedilər: "Biz haqqımızı ağamızdan almışıq". Cavan dedi: "Bunu mükafat alın, mən ona demərəm". Dənizçilər pulu götürüb, ona xoşbəxtlik arzuladılar.

Sonra cavan Bəsrəyə qədəm qoydu, tacirlərin yaşıdlıları yeri soruşdu. Ona dedilər: "Həmədan xanəsi"ndə olurlar. Cavan getdi, gəlib hemin karvansaranın olduğu bazarə çatdı. Hami dönbüt ona baxır, onun gözəlliyinə, qəşəngliyinə tamaşa eləyirdi. Cavan dənizçilərdən biri ilə karvansaraya golib soruşdu ki, qapıcı haradadır. Onun yerini göstərdilər, cavan gördü ki, o qoca, hörməti bir şəxsdir. İbrahim ona salam verdi, qapıcı salamını aldı. Cavan soruşdu: "Əmi can, yaxşı otağın varmı?" Qapıcı: "Bəlli!", deyib cavanla dənizçiləri apardı, onlar üçün zərlə işlənmiş bir otaq açıb dedi: "Cavan oğlan, bu otaq sənin üçün yarar". Cavan iki dinar çıxarıb dedi: "Bunları açar haqqı al". Qapıcı pulu götürüb ona xoşbəxtlik arzuladı. Cavan dənizçiyyə əmr elədi ki, gəmiyə qayıtsın, özü də otağa girdi. Qapıcı da onun yanında qalıb, ona qulluq eleməyə başladı, dedi: "Ağa, sənin gəlinin bizi şad elədi". Cavan ona bir dinar verib dedi: "Bu bir dinara biza çörək, et, şirniyyat və şərab getir". Qapıcı dinarı götürüb bazara gedib qayıtdı. O, bütün şeyləri on dirhəmə almışdı, pulun xırdasını cavana qaytardı. Cavan dedi: "Bunu özün xorclə". Karvansaranın qapıcısı çox sevindi. Sonra cavan tələb etdi ki, qapıcı şəylerden yalnız bir qoşal, bir az da şirniyyat və şərab getir. Qapıcıya dedi: "Bunu evində olanlara apar". Qapıcı azıqəni götürüb arvad-uşaqlarını yanına getdi, onlara dedi: "Mənim fikrimə yer üzündə, bu gün bizim karvansaraya gələn bu cavandan alicənab, ya da xoşsifat bir adam tapılmaz. O bizdə qalsa biz varlanarıq".

Sonra xanə qapıcısı İbrahimin yanına gedib gördü ki, o ağlayır. Qapıcı oturub onun ayaqlarını ovxalamaga başladı, onlardan öpüb dedi:

"Ağa, nə üçün ağlaysısan, Allah sənə ağlamaq qismət eləməsin". İbrahim dedi: "Əmi can, mən bu axşam səninlə içmək istəyirəm". Qapıcı dedi: "Baş üstə, itaət borcumdur!" İbrahim beş dinar çıxarıb dedi: "Bu pula bizim üçün meyvə və şərab al". Sonra o, qapıcıya daha beş dinar verib dedi: "Buna da xüsgəbar, gül-çiçək və beş yağılı toyuq al, bər də udu mənənə gətin".

Qapıcı gedib onun əmr elədiyi şeyləri aldı, öz arvadına da dedi: "Yemək hazırla, bizi şərab süz. Ancaq hazırladığın hər şey əla olmalıdır, çünki bu cavan bizi nemətlərə qorq eləyib". Qapıcıının arvadı ərinin əmr elədiyi kimi hər şeyi çox yaxşı hazırladı, qapıcı da yeməyi götürüb sultanın oğlu İbrahimin yanına getdi..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



- Elə ki doqquz yüz əlli beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, qapıcıının arvadı xörək, içki hazırlayandan sonra qapıcı onları götürüb sultanın oğlunun yanına goldı. Onlar yeyib-icməyə, şənlik eləməyə başladılar. Birdən cavan ağlayıb bu iki şerî oxudu:

"Bu cahandan, bu zəngin aləmdən  
Mən keçərdim yolunda dildərn."

Cənnəti, kefi qurban eylərdim  
Bir saatlıq vüsalına yarın".

Sonra o, bərkdən qışqırıb yixıldı, huşunu itirib yerə sərıldı. Xanənin qapıcısı ah çəkdi, cavan ayılonda ondan soruşdu. "Ağa, nə üçün ağlaysısan, bu şeirlərdə işarə vurdugun qız kimdir? O qız sənin ancaq ayaqlarının altının tozu ola bilər". Cavan ayağa qalxdı, on yaxşı qadın paltarı olan boğcanı çıxardıb qapıcıya dedi: "Götür, bu sənin hərəmin üçündür". Qapıcı boğcanı ondan alıb öz arvadına verdi, arvad onu götürüb cavannın yanına goldı, onun ağladığına görüb dedi: "Sən bizim üryəyimizi parçaladın! Bizi bildir görok hansı sevirsən, o qız

sənin ancaq kəniniz olar". İbrahim dedi: "Xala can, bil ki, mən Misir hökmərdə ol-Hasibin oğluyam, özü də rəis Əbu ol-Leysin qızı Cəmi-ləyə vurulmuşam". Qapiçının arvadı dedi: "Allah, Allah, qardaş, bu sözləri burax, amandır, bizi heç kəs eştirməsin, yoxsa mehv olarıq! Yer üzündə o qızdan zalımı yoxdur, heç kəs də onun yanında kişi adı çəkə bilməz, cünki onun kişilərə meyli yoxdur. Bala, ondan əl çək, bir başqasını sec".

İbrahim onun sözlerini eşidəndə bərk ağladı. Qapiçının arvadı da ona dedi: "Mənim canımdan başqa bir şeyim yoxdur, sənə olan məhəbbətin üzündən onu təhlükəyə məruz qoyub, fikirləşib bir fənd taparam ki, arzuna çatasan..."

Sonra qapiçı ile arvadı onun yanından çıxıb getdi, səhər olanda İbrahim hamama getdi, padşah paftalarından geyindi, bu vaxt birdən xanənin qapiçısı arvadıyla birləkədə onun yanına gəlib dedilər: "Ay ağa, bil ki, burada bir nəfər qozbel dərzi var, o, Cəmilo xanımın dərzisidir. Onun yanına get, vəziyyətini ona danış, bəlkə o arzuna çatmaq üçün sənə bir yol göstərə".

Cavan ayağa qalxıb qozbel dərzinin dükanına getdi. Onun yanına gələndə orada on nəfər ayzlü qul gördü, onlara salam verdi, onlar da salamı aldılar, onun gəlinin sevindilər, onu oturdular, onun qəşəngliyinə, gözəlliyinə heyran qaldılar.

Qozbel İbrahimini görəndə gözəlliyi onun ağınlı çasdırdı. Cavan ona dedi: "İstəyirəm sən mənim cibimi tikəsən".

Dərzi ona yaxınlaşdı, ipsek sap götürüb onun cibini tikdi (cavan cibini qəsdən cirilmişdi). Dərzi onun cibini tikib qurtarandan sonra İbrahim beş dinar çıxardıb ona verdi, çıxıb öz otağına getdi. Dərzi özüne dedi: "Mən bu cavana nə elədim ki, o mənə beş dinar verdi?" Dərzi bütün gecəni cavanın gözəlliyi və səxavəti haqqında düşündü. Səhər açılında İbrahim qozbel dərzinin dükanına getdi, onun yanına girəndə salam verdi, dərzi onun salamını aldı, ona hörmət eləyib ucadan dedi: "Xos gəlmisin!" Cavan oturub dedi: "Əmi can, mənim cibimi tik, yənə cirilib!" Dərzi cavab verdi: "Bala, baş üstə, göz üstə!" Bunu deyib onun cibini tikdi. İbrahim ona on dinar verdi, qozbel də onları götürdü, onun gözəlliyinə və səxavətinə heyran qaldı.

Sonra dedi: "Cavan oğlan, Allaha and olsun, bu cür hərəkətinin bir səbəbi olmalıdır, həm də burada məsələ cib tikiitməkdə deyildi. Mənə işin barəsində haqiqəti danış, əger sən bu uşaqlardan birinə vurulmusansa, Allaha and olsun, onların içərisində səndən yaxşısı yoxdur. Onların hamısı sənin qabağında quldur. Əger belə deyilsə,

mənə danış". İbrahim dedi: "Əmi can, bura səhbət yeri deyil, cünki mənim işim təcəccüblü və qəribə bir işdir". Dərzi dedi: "İş belədirəsə, mənimlə bir xəlvət yere gedək".

Sonra dərzi ayağa qalxdı, İbrahimin elindən tutub, onunla bərabər dükanın içərisindən otaga keçib ona dedi: "Cavan oğlan, sözünү de!" İbrahim öz işini ona danışdı. Dərzi dedi: "Cavan oğlan, Allahdan qorx, öz barəndə fikirləş!" Adını çəkdiyin qız daşqəlbilidir, onun kişilərlə arasındakı yoxdur. Qardaş, dilini qısa elə, yoxsa özünü mehv elərsən".

Cavan bu sözleri eşidəndə acı-acı ağladı, dərzinin etəyindən yapışış ucadan dedi: "Əmi can, məni hifz elə, mən mehv oluram! Mən öz səltənətimi və atəmin səltənətini tərk eləyib, tənha, qərib bir adam kimi ölkələri dolaşmışam, onsuş səbər-qərərim qalmayıbdır". Dərzi cavanın başına gələnləri görəndə ona yazıçı golib dedi: "Bala, mənim canımdan başqa bir şeyim yoxdur, mən sənə bəslədiyim məhəbbətin yolunda onu qurban verməyə hazırlam, cünki sən mənim ürəyimi yaradın. Sabah səndən ötrü bir iş fikirləşib taparam, ürəyin sakit olar".

İbrahim ona razılıq eləyib xanəyə getdi, qozbelin ona dediklərini xanə qapiçısına nağıl elədi, qapiçı da dedi: "O sənilə xoş rəftar eləyibdir".

Səhər olanda cavan özünün ən qəşəng paltarını geyindi, bir kisə dinar götürdü, qozbelin yanına geldi, ona salam verdi, oturub dedi: "Əmi can, vədinə əməl elə". Dərzi dedi: "Qalx ayağa, üç yağı toyuq, üç misqal qənd, iki xırda kuzo şərab, bir də qədəh götür, bunların hamisini bir kisəyə qoy. Səhər namazından sonra bir avarçı ilə qayığa minib ona de: "Mən istəyirəm ki, sən məni Bəsra ətrafına aparasan". O desə ki, mən bir fərsəngdən<sup>1</sup> uzağa gedə bilmərəm". Ona de: "İxtiyar sənindir". Bu məsafəni getdikdən sonra onu pulla tovla, ta ki səni yerinə çatdırınsın. Elə ki oraya çatdın, görəcəyin birinci bağ Cəmilə xanımın bağdır. Sən oranı görəndə darvazaya yaxınlaş, zərxara xalı ilə döşənmiş iki hündür pille görəcəksən, onların üzərində mənim kimi qozbel adam oturmuş olacaqdır. Öz vəziyyətindən ona şikayətlən, ondan kömək istə, bəlkə onun sənə yazıçı gələ, elə eləyə ki, sən qızı heç olmasa bir defə görə biləsen. Mən bundan başqa bir hiylə işlədə bilmərəm. Onun sənə yazıçı gəlməsə, sən də mehv olarsan, mən də Bax, mənim tədbirim belədir, hökm isə Allah-təalanıdır". Cavan dedi: "Allaha pənah. Allah nə istəsə o olacaqdır. Allah-təalanın qüdrəti qarşısında hər şey acizdir!" Bunu deyib qozbel dərzinin yanından

<sup>1</sup> Karvanın bir saatda getdiyi məsafə 4,5-6 kilometrə bərabərdir.

çıxıb öz otağına getdi. O, dərzinin əmr elədiyi şeyləri götürüb xırda bir kisəyə qoysdu, sonra da sehər Declənin konarına goldı, birdən gördü ki, bir qayıqçı yatabdır. Onu oyatdı, on dinar verib dedi: "Məni Bəsrə ətrafına apar". Avarçı dedi: "Mən bir fərsəngdən uzağa gedə bilmərəm, bir qarış uzağa getsəm mən də məhv olaram, son da". İbrahim dedi: "İxtiyar senindir". Qayıqçı onu götürüb suaşığı getdi, bağă yaxınlaşanda dedi: "Bala, buradan o yana gedə bilmərəm, bu hüdudu ötüb keçsəm, mən də məhv olaram, sən də"

Ibrahim o biri on dinarı çıxarıb dedi: "Bu pulları götür, yeri düşər, sənə köməyi dəyər". Qayıqçı utanıb dedi: "İşimizə Allah-təala fəraş versin!.."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki doqquz yüz əlli altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, cavan o biri on dinarı qayıqçuya verendə, qayıqçı onları alıb dedi: "İşimizə Allah-təala fəraş versin!" Sonra su ilə aşağı getdilər. Elə ki bağă çatıdalar, cavan sevincindən ayağa qalxdı, ox məsafləsi boyda sıçrayışla qayıqdan sahile tullandı, qayıq da geri dönüb əkildi. Cavan irəli gəlib bağlı, hər şeyi qozbelin təsvir elədiyi kimi gördü. O gördü ki, bağın darvazası açıqdır, qapı ağzında fil sümüyündən qayırılmış bir kürsü vardır, kürsünün də üstündə xos görünüşlü bir qozbel kişi oturubdur. Onun paltarı zerlə işlənibdir, əlinde də qızıl suyunu tutulmuş gümüş bir çomaq vardır. Cavan təlesik ona yaxınlaşdı, əyilərindən öpdü. Qozbel ondan soruşdu: "Sən kimsən, haradan gəlibəsən, sən buraya kim gətiribdir, bala?" (Həmin adam İbrahim ibn əl-Hasibi görən kimi onun gözəlliyinə heyran olmuşdu.) İbrahim ona dedi: "Əmi can, mən qərib ölkədən golmiş axmaq bir uşağam". Bunu deyib ağladı. Qozbelin ona yazığı geldi, onu kürsüdə oturdu, göz yaşını silib dedi: "Sənə zaval yoxdur! Əgər borclu düşmüsənsə, Allah kerimdir, borcunu ödəyər, qorxursansa, Allah qorxunu dağıdır". İbrahim dedi: "Əmi can, mən nə bir şeydən qorxuram, nə də borcum var, Allaha şükür, onun köməyi ilə pulum çoxdur". Qozbel dedi: "Bala, nəyə ehtiyacım



var, nəyə görə ürəyini, gözəlliyini tehlükəyə salıb fəlakətli yere qəlibəşən?"

Cavan öz macərasını ona nağılı elədi, işin nə yerdə olduğunu danişdi. Qozbel onun sözünü eşidəndə, başını bir müddət aşağı salıb ondan soruşdu: "Məni sənə nişan verən qozbel dərzi id?" İbrahim cavab verdi: "Bəli!". Qozbel dedi: "O mənim qardaşmdır. O, uğurlu bir adamdır. Bala, sənin məhəbbətin qəlbimə girməseydi, mənim də sənə yazığım gəlməseydi, sən məhv olardin, mən de, mənim qardaşım da, xanə qapıcısı da, onun arvadı da məhv olardı". Qozbel sözünü davam eləyişib dedi: "Bil ki, yer üzündə bu bağın misli-bərabəri yoxdur. Bunun adı Dürdano Bağıdır. Mənim ömrüm boyu bu bağı sultandan və onun sahibi Cəmilədən başqa heç kəs girməyib, mən iyirmi il burada keçirmişəm, bu yere gələn bir adam görməmişəm. Hər qırx gündə bir dəfə xanım qayıqla buraya gəlir, özü də öz kənizlərinin arasında, ipək örtükdə çıxır, örtüyünün uclarını on kəniz qızıl qarmaqlarla tutmuş olur, belə ki mən onun üzünü heç bir zaman görməmişəm. Mənim tekce bir canım var, onu da sənən yolunda qurban verirəm". Cavan onun əlindən öpdü. Qozbel dedi: "Mən səndən ötrü bir şey fikirləşənəcən mənim yanında qal". Sonra cavanın əlindən yapışib bağa apardı. İbrahim bu bağa girəndə elə bildi ki, bura cənnətdir. O gördü ki, burada ağaclar sarmaşır, palmalar ucalır, su boldur, quşlar müxtəlif səslərlə ötüşürler. Sonra qozbel onunla birləkən kiçik, günbəzli bir evə yaxınlaşdır dedi: "Bax, Cəmилə xanım bu evda oturur".

Cavan evə baxıb gördü ki, bura qəribə şənlik yeridir, evdən qızılı və mavi röngörələr çökilmis her cür şəkillər asılmışdır, hem də buranın dörd qapısı var, hər qapıya beş pillə qalxır. Evin ortasında hovuz tikilibdir, hovuzu qızıl pillələrle döşürül, özü də bu pillələr cəvahiratdan bəzək vurulubdur, hovuzun ortasında qızıl fəvvərə, onun ətrafinda kiçikli, böyükli fiqurlar vardır, su bu fiqurların ağızından çıxır, guruldayır, özləri də müxtəlif səsler çıxarırlar, qulaq asana elə golir ki, cənətdedir. Evin ətrafi gümüş dibçəklərlə doludur, üstüne zərxara çökülmüş şəlalə var, ondan solda, yaşıł çəmənə çıxan gümüş barmaqlıqlı pəncərə vardır. Çəməndə her cür vəhi heyvanlar, ahular, dovşanlar oynaqlaşır, sağdakı meydancaya açılan pəncərədən her cür quşlar görüñür, burada müxtəlif səslerle civildəşir, qulaq asanı heyran eləyirler.

Cavan bunları görəndə vəcda gəldi, bağın darvazasında oturdu, bağban da onun yanında oturub dedi: "Bağım xoşuna gəlirmi?" Cavan dedi: "Bu, yer üzünün cənnətidir". Bağban gülüb ayaga qalxdı, bir müddət gözdən itdi, sonra əlində məcməyi qaytdı. Məcməyide yağlı

toyuqlar, gözəl təmamlar və şirniyyat var idi. O, məcməyini cavanın qabağına qoyub dedi: "Doyunca ye".

İbrahim deyirdi: "Mən doyunca yedim. Bağban mənim yediymi görəndə sevinib dedi: "Allaha and olsun, padşahların və şahzadelerin işi belədir!" Sonra o dedi: "Ay İbrahim, kisəndəki nedir?" Mən kisəni onun qabağında açdım. Bağban dedi: "Onu yanınca götür, Cəmилə xanım geləndə sənə lazımlar, o geləndə mən sənə yemək getirə bilməyəcəyəm".

O, ayaga qalxdı, mənim əlimdən yapışib Cəmilənin evinin qabağındaki bir yerə gəttirdi, orada ağacların arasında çardaq düzəldib dedi: "Bura gir, Cəmилə geləndə sən onu görərsən, o soni görmez. Mənim en böyük hiyləm budur, umidini isə Allaha bağla, Cəmilen oxumağa başlayanda sən də onun nəğməsini oxu, o getdikdə isə, Allahın rizasiyinən sən də sağ-salamat goldiyin yere qayıt".

Cavan bağbanı təşəkkür eləyişib onun əlini öpmək istədi, ancaq bağban qoymadı. Sonra cavan kisəni bağbanın düzəltdiyi çardağa qoysdu, bağban ona dedi: "Ay İbrahim, bağda göz, meyvələrdən ye, xanımın gəlmək vaxtı sabahdır".

İbrahim də bağda gozməyə, meyvələrdən yeməyə başladı. O, gecəni bağbanının yanında qaldı, sübh işqəlaşanda isə İbrahim sübh namazını qıldı. Birdən bağban rəngi saralmış haldə onun yanına gəlib dedi: "Qalx ayağa, bala, gir çardağa, qaravaşlar bu yeri silib süpürmək üçün gəliblər, xanım da onların dalınca gələcəkdir..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki doqquz yüz əlli yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, bağban İbrahim ibn el-Hasibin yanına gəlib dedi: "Qalx ayağa, bala, çardağa gir, qaravaşlar bu yeri silib-süpürmək üçün gəlirlər, xanım da onların dalınca gələcəkdir. Gözlə tüpürməyəsən, öskürməyəsən, asqırmayasan, yoxsa, biz – mən de, sən də məhv olarıq". Cavan qalxıb çardağa girdi, bağban da bu sözləri deyə-deyə getdi: "Allah amanında olasan, bala!" Cavan oturmuşdu, birdən beş qaravaş gəldi. Onların

misli-bərəbərini heç kəs görmeyibdir. Qaravaşlar evə girdilər, güləb səpdiłər, sonra sabur və ənberdən buxur yandırdılar, zərxara döşədilər. Onlardan sonra da musiqi alətləri ilə əlli qaravaş goldi. Cəmилə də onların arasında, qırmızı zərxaradan hazırlanmış talvarın altına gəlirdi, qaravaşlar qızıl qarmaqlarla talvarın qıraqlarını qaldırmışdılar. Nehayət, golib evə girdi, amma cavan onun nə üzünü, nə də libasını gördü.

O öz-özünə dedi: "Allaha and olsun, bütün zəhmətim hədər getdi! Mən mütləq gözloyəcəyəm, işlər necə olacaq". Sonra qaravaşlar yemek, içmək etdirildər, yedilər, içdirələr, əllərini yudular, sonra Cəmилə üçün kursu qoydular, o oturdu, qaravaşlar da çaldılar, misli olmayan, ürəklərə işleyən səsle oxudular. Sonra təsərrüfat işlərinə baxan qarı ortaya çıxdı, əl çalıb oynamaya başladı. Qaravaşlar onu çəkib apardılar, birdən pərdə qalxdı. Cəmилə gülə-gülə çıxdı. İbrahim onu gördü. Onun əynində bərlı-bəzəkli paltar, başında mirvari və daş-qasañan düzəlmış əklil, boynunda mirvariden gərdənbənd vardi. Belinə zəborcad çubuqlarından hazırlanmış kəmər bağlamışdı, kəmərin qotazları yaqtı və mirvariden idi. Qaravaşlar ayağa qalxbı, onun qabağındı yeri öpdülər, o da hey gülürdü".

İbrahim ibn əl-Hasib deyirdi: "Mən onu görəndə gözəlliyi gözlärimi elə qamaşdırıcı ki, elə bil bu aləmdə deyildim, ağlım başından çıxdı, fikrim qarşıdı. Yer üzündə onun gözəlliyinin misli-bərəbəri yox idi. Mən huşumu itirib yixildim, sonra ağlar gözlə ayılıb bu iki şeri oxudum:

"Hüsünü kirpiklərim gizləməsinlər deye,  
Gözlərimi qırpmadan hey baxıram mən sənə.

Qavraya bilməzdilər incəliyin sırrını,  
Gözlərim ömrüm boyu baxsa idi hüsönüne".

Qarı qaravaşlara dedi: "Qoy on nefəriniz ayağa qalxbı oynasın, oxusun". İbrahim onları görəndə öz-özünə dedi: "Kaş Cəmilen xanım oynayaydı".

On qaravaşın rəqsini qurtaranda onlar Cəmilenə yaxınlaşdırılar, onu aralığa alıb dedilər: "Ay xanım, biz istəyirik ki, sən bu yerde rəqs eləyəsən, bununla da bizim şadlığımızı başa çatdırısan, çünki biz bu gündən xoş gün görməmişik". İbrahim ibn əl-Hasib öz-özünə dedi: "Şübhə yoxdur ki, göyün qapıları açıldı, Allah mənim duamı eşitdi!"

Qaravaşlar da Cəmilənin ayaqlarından öpüb, ona deyirdilər: "Allaha and veririk, biz görməmişik ki, sənin kefin bugünkü kimi şad olsun". Onlar Cəmiləni o qədər həvəsləndirdilər ki, axırdə o, üst paltarını çıxardı, zərxaradan tikilmiş, hər cür daş-qasaña işlənmiş köynəkdə qaldı, nara bənzər döşlərini göstərdi, bədirlənmiş aya bənzəyən üzünü açdı<sup>1</sup>.

İbrahim ömründə görmədiyi hərəkətlər gördü. Cəmilen öz rəqsində qəribə bir üsul, maraqlı yeniliklər göstərdi, belə ki piyaləde qovuq-cuğun rəqsini bizə unutdurdu, özü də onun rəqsindən əmmamələr başlarında əyildi<sup>1</sup>. Onun da hali şairin dediyi kimi idi:

"Tapa bilməz eybü-nöqsan  
O mina bədəndə insan:

No uzun demek rovadır,  
No qısa, vesətdi boydan,  
Tamam incident yonulmuş  
o gözel, o nazlı canan.

Elə parlayır o, sanki  
Nur alb günəşdən, aydan!"

Yaxud bir başqasının dediyi kimi:

"Rəqqasə söyüdtək əyilir rəqs eləyəndo,  
Hər süzmayı dərhal ayırır cisimi candan.

Ruzgar kimi bir yerdə qərar tutməyir əsla,  
Cismim toz olub qalxır o şüxun ayağından".

İbrahim deyirdi: "Mən ona baxdığım zaman birdən onun nəzəri mənənə sataşdı, məni gördü, məni görən kimi də siması dəyişdi, qaravaşlara dedi: "Mən sizin yanınızda gələnəcən oxuyun". Sonra yarımdırsek boyda biçagə tərəf yönəldi, onu götürüb mənə sari geldi. Sonra da ucadan səsləndi: "Allah-tealanın qarşısında hər şey acizdir!". O mənə yaxınlaşanda ruhum bədənimdən çıxdı. Məni görüb üzboz gələndə

<sup>1</sup> Bu ifade o deməkdir ki, İbrahim Cəmilənin rəqsinə baxarkən heyratından hər şeyi unutdu.

İsə bıçağı əlindən salıb ucadan səsləndi: "Ürəkləri döyündürən Allaha şükürler olsun!" Sonra dedi: "Ay cavan, qəlbini sakitleşdir! Sən qorxduğun şeydən uzaqsın". Mən ağlamağa başladım. O isə əli ilə göz yaşımi silib deyirdi: "Ay cavan, mənə danış görüm, sən kimsən, səni bu yerə götürüb çıxaran nədir?" Mən onun əlini öpüb ətəyindən yapışdım. O dedi: "Sənə zaval yoxdur! Allaha and olsun gözüm səndən başqasını xatırlaya bilməz. Mənə de görüm sən kimson".

İbrahim deyirdi: "Mən başıma gələnləri əvvəldən axıracan ona danışdım". Cəmилə təccüb eləyib dedi: "Mənim ağam, səni Allaha and verirəm, indi de görüm sən əl-Hasibin oğlu İbrahim deyilsən ki?" Mən onun cavabında dedim: "Bəli". O da özünü üstümə atıb dedi: "Məni kişilərdən uzaqlaşdırın sənsən. Eştidim Qahirodə bir oğlan var ki, gözellikdə onun bərabəri yoxdur. Səni mənə təsvir elədilər, mən də sənə vuruldum, ürəyim sənin eşqinlə doldu və mən şairin dediyi kimi oldum:

"Qulağım gözümü üstəleyibdir,  
Görmedən eşidib sevenlər kimi".

Sənin üzünü mənə göstərən Allaha şükürler olsun! Allaha and olsun, sən bir başqası olsaydin, mən bağbanı da, xanə qapıçısını da, dərzini də, onlarla əlaqədar olanların hamisini da çarmixa çəkdi-rərdim".

Sonra o mənə dedi: "Nə kələk işlədim ki, qaravaşların xəbəri olmadan sən bir şey yeyə biləsən?" Mən ona dedim: "Nə yeyib içəcəyiksə, mənim yanımdadır". Mən kisəni onun qabağında açdım, o toyuğu götürüb tikə-tikə mənim ağızma qoymağa başladı, mən də tikəleri onun ağızına qoydum. Mən onun belə elədiyini görəndə, elə bildim bu yuxudur. Sonra mən şərab çıxarddım, biz içməyə başladıq, özü də o mənim yanımda idi, qaravaşlar da oxuyurdular. Biz səhərdən günortayacan beləcə keçirdik, sonra o, ayağa qalxıb dedi: "Qalx ayağa, gəmi hazırla, özü də mən gələnəcən filan yerdə məni gözlə. Sənin ayrılığına dözməkdən səbrim tükənmişdir". Mən ona cavab verib dedim: "Ay xanım, mənim gəmim vardır, o mənim özümündür, dənizçiləri də özüm tutmuşam, onlar məni gözləyirlər". Cəmılə dedi: "Mənim istədiyim elə budur". Sonra qaravaşların yanına getdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

"Subh yordur ki, gəyin qapıları açıdı. Allah mənim daamı etdi"

## 958-ci gecə



Elə ki doqquz yüz əlli səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cəmилə xanım qaravaşların yanına gedib onlara dedi: "Qalxin, saraya gedək". Onlar soruştular: "Bu saat niyə gedək, axı burada üç gün vaxt keçirmək bizim adətimizdir?" Cəmilen cavab verdi: "Mənim ürəyim bərk ağıtıyor, deyəsən xəstələnmisəm, qorxuram vəziyyətim ağırlaşsim". Qaravaşlar dedilər: "İtaət borcumzdur!" Sonra libaslarını geyindilər, sahile gedib, qayığa mindilər. Bağban İbrahimə yaxınlaşmış (o əhvalatı bilmirdi) dedi: "Ay İbrahim, işin rast getirmədi ki, Cəmilen camalından zövq alasan. O, adəton üç gün burada qalır, qorxuram o səni görmüş olsun". İbrahim dedi: "Nə o moni gördü, nə də mən onu. O, evdən çıxmadı". Bağban dedi: "Sən düz deyirsən, bala o səni görmüş olsayıdı, yoqın ki, biz məhv olardıq. Ancaq gələn həftə o buraya gelənəcən sən mənim yanımda qal, onu görərsən, doyuncu da ona baxarsan". İbrahim dedi: "Ağa, mənim bir az pulum vardır, ondan nigaranam. Yanımda adamlar vardır, qorxuram onlar mənim çox yubanmağımdan istifadə eləyələr". Bağban dedi: "Səndən ayrılməq mənimcün ağırdır!"

O, İbrahimini qucaqlayıb onunla vidalaşdı. İbrahim də düşdüyü xanəyə getdi, qapıcı ilə görüşdü, pullarını götürdü. Xanenin qapıçısı ondan soruşdu: "Allah qoysa, xoş xəbərlə gəlibəsən?" İbrahim ona belə cavab verdi: "Mən istədiyim adama yol tapa bilmədim, ata-anamın yanına qayıtməq istəyirəm".

Karvansara qapıçısı ağlayıb onunla vidalaşdı, onun şəylərini aparib gəmisi qatdırdı. Sonra İbrahim Cəmilənin dediyi yerə gedib orada onu gözləməyə başladı.

Gecə olduqda birdən qız topasaqqal mərd bir kişi qiyafəsində ona yaxınlaşdı, onun belində kəmər, bir əlinde kaman və ox, o biri əlinde siyirmə qılınc var idi. O soruşdu: "Misir hökmədarı əl-Hasibin oğlu sənsənmi?" İbrahim cavab verdi: "Bəli, mənəm!". Qız ucadan dedi: "Sən necə mələn adamsan ki, padşah qızlarını korlamağa gəlibəsan! Gəl sultanla danış!"

İbrahim deyirdi: "Mən huşumu itirib yixildim, dənizçilər də qorxudan ayaq üstə ölmüşdülər. Qız mənim halımı görəndə saqqalı üzündən qopardı, qılınçı atdı, kəməri açdı, gördüm ki, o, Cəmilə xanımdır. Ona dedi: "Allaha and olsun, mən mənim üreyimi üzdün!" Sonra mən dənizçilərə dedim: "Gəminin sürətini artırın!" Onlar da yelkenləri açıdalar, sürəti artırıdalar, bir neçə gündən sonra biz Bağdada çatdıq. Birdən mən gördüm ki, çay konarında gəmi dayanıbdir. Orada olan dənizçilər bizi görəndə yanımızdakı dənizçilərə qışqırıldılardı: "Ey filankəs, filankəs, yolu sağ-salamat gəlməyinizə şadıq". Sonra onlar öz gəmiləriniz biziñ gəminin yanına yönəldildilər. Biz gəmiyə baxırdıq, birdən gördük ki, Əbülgasim əs-Səndəlanı də oradadır! O bizi görəndə ucadan səsləndi: "Mənim istədiyim bu idi. Allahın pənahında gedin, mən də bir iş üçün getmək istəyirəm". Onun qabağındə bir şam var idi: O mənə dedi: "İşini gördün mü?" Mən cavab verdim: "Bəli!". Bu zaman əs-Səndəlanı şamı bizo yaxınlaşdırıldı, Cəmilə onu görəndə ehvalı dəyişdi, rəngi saraldı, əs-Səndəlanı də onu görüb səsləndi: "Allah pənahında gedin, mən də sultanın işindən ötrü Bəsrayə gedirəm. Ancaq gələn adama hədiyyə çatır".

O, halva qutusunu götirməyi əmr etdi, gatıren kimi onu gəmiyə atdı (halvada isə bəng var imiş). İbrahim dedi: "Gözümün nuru, bunu ye!" Cəmilə ağlayıb soruşdu: "Ay İbrahim, bilirsəm mi bu kimdir?" Mən dedim: "Bəli, bu filankəsdir". Cəmilə dedi: "Bu mənim əmim oğludur, əvvəlcə o məni atamdan istəmişdi, ancaq mən ona razılıq vermadım. İndi o, Bəsrayə gedir, ola bilsin bizim baramızdə atama xəber verəcəkdir". Mən ona dedim: "Ay xanım, biz Mosulə çatmamış o, Bəsrayə çata bilməz. Biz bilmirdik ki, qəza bizim üçün nə hazırlayıbdır". Mən bir qədər halva yedim, heç udub qurtarmamışdım ki, başı üstə yerə dəydim. Sübh açılında isə aşqrıdım, bəng burnumun deşiklərindən gəldi, gözlərimi açıb gördüm ki, məni lüt-üryan haldə bir səhraya atıblar. Özümə əl qatdım, üreyimdə dedim: "Bu, həqiqətən əs-Səndəlanının mənə qurduğu hiyəlidir!" Mən haraya gedəcəyimi bilmirdim, əynimdə təkcə bir tuman var idi. Ayağa qalxdım, bir qədər getdim, birdən gördüm ki, vali əllerində qılinc və dəyənək olan bir neçə adamla gelir. Mən qorxudum, bir ucuq hamam görüb orada gizləndim, orada ayağıma bir şey toxundu, əlimi onun üstüne qoydum, əlim qana bulandı. Əlimi tumanına sildim, bilmədim ki, o nədir, sonra əlimi ikinci dəfə uzatdım, əlim öldürülmüş bir adama dəydi, onun da başı əlime gəldi. Mən onu atıb dedim: "Allahın qüdrəti və qüvvəti qarşısında hər şey acizdir". Sonra hamamın otaqlarından

birinə girdim. Birdən vali hamamın qapısı ağızında dayanıb dedi: "İçəri girin, buranı axtarın". Onun dəstəsindən on nəfər əli şamlı adam çıxdı. Mən qorxudan divarın dalına keçdim, öldürülen adama baxdım. O, aycamallı bir qız idi. Onun başı bir tərəfdə, bədəni o biri tərəfdə idi, əynində bahalı paltar var idi. Onu görəndə məni dehşət bürdü, vali də içəri girib dedi: "Hamamın bütün guşələrini axtarın". Onun adamları mənim dayandığım yerə girdilər, onlardan biri məni gördü, onun əlində yarım dirsek uzunluğunda biçaq var idi. O mənə yaxınlaşanda ucadan səsləndi: "Bu gözəl simanı yaradan Allaha şüklərlə olsun! Ay cavan, sen haralısan?"

Sonra o mənim əlimdən tutub soruşdu: "Ay cavan, bunu nə üçün öldürübəsən?" Mən dedim: "Allaha and olsun, mən onu öldürməmişəm, özü də bilmirəm onu kim öldürübür, mən sizdən qorxduğum üçün bu hamama girdim".

Mən başıma gelən əhvalati ona nağlı eləyib dedim: "Allah xatirinə məni nahaq incitmə! Onsuz da mənim başım özümə qarışbdır". Həmin adam məni götürüb valinin yanına apardı. Vali mənim əlimdə qan izləri görəndə dedi: "Buna daha heç bir sübut lazım deyil! Onun boynunu vurun!.."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağlı yarımcıq qoysdu.



Elə ki doqquz yüz əlli doqquzuncu gecə oldu, Şəhrizad nağılin dəlini dənişməğə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, İbrahim ibn əl-Hasib deyirdi: "Məni valinin yanına götürəndə, vali məni görüb dedi: "Buna daha heç bir sübut lazım deyil! Onun boynunu vurun!" Mən bu sözləri eşidəndə bərk ağladım, gözlərimdən yaş sel kimi axdı, bu iki şerli oxudum:

"Getdik əsirin dediyi bir yolla,  
Ayrılıb hər kəsə bir iz, bir yol.

Əcelin harda tamamırsa sənin,  
Öləcəksən orada, arxayın ol!"

Sonra mən qışqırıb huşsuz halda yixıldım. Cəlladin mənə rəhami gəlib dedi: "Allaha olsun, bu üz qatil üzü deyil!" Vali dedi: "Onun boyunu vurun". Məni edam kürsüsünə oturdular, gözlerimi bağladılar, cəllad qılıncı götürdü, boynumu vurmağa hazırlaşın validen icazə istədi. Mən: "Qərib canım vay!" - deyə qışqırdım. Birdən atlılar yaxınlaşdırılar, özü də kim işi dedi: "Ona dəymeyin! Əl saxla, cəllad!". Bunun qəriba bir səsi var idi, təcəccüblü iş idi. Demə məsələ belə olub: Misir hökmərlər əl-Hasib sarayı olhindən birini çoxlu hediyə və nadir seyrlər xəlifə Harun ər-Rəşidin yanına göndərib. O, xəlifəyə yazar ki: "Mənim oğlum bir ildir ki, yox olmuşdur. Eşitmışım ki, o, Bağdaddadır. Mən istədim ki, Allahın xələfi mərhamət əleyib yoxlasın, görsün ona nə olmuşdur, onu axtarın tapmağa çalışın, onu bu saray əhli ilə mənim yanına göndərsin".

Xəlifə də məktubu oxuyandan sonra valiyə əmr əleyib ki, bu iş barəsində həqiqi məlumat əldə eləsin. Sonra valiyə xəlifə durmadan İbrahimini soraqlaşdırılar, o vaxt da onlara bildiriblər ki, İbrahim Bəsrədədir. Xəlifə bu məlumatı alan kimi məktub yazıb, Misirdən gələn saray memuruna verib, Bəsrəyə getməyi ona əmr əleyibdir. O da özü ilə vezirin yaxın adamlarından bir dəstə görüb öz ağasının oğlunu axtarmaq niyyəti ilə həmin saat yola düşüb, gəlib onu onda tapır ki, valinin yanında edam kürsüsündədir.

Vali saray məmərunu görənde tanıdı, ona hörmət əlaməti olaraq atdan düşdü. Saray məməru soruşdu: "Bu cavan kimdir, onun işi nə yerdədir?" Vali əhvalatı ona danışdı. Saray məməru dedi (o bilmirdi ki, bu sultanın oğludur): "Bu cavanın sıfeti qatil sıfeti deyil". O, cavanın buxovlarını açmağı əmr elədi, vali açdı. Sonra saray məməru dedi: "Onu mənim yanına getir!" Vali İbrahimini saray memurunun yanına getirdi. İbrahim də keçirdiyi dəhşətdən gözəlliyini itirmişdi.

Saray məməru dedi: "Ay cavan, öz əhvalatını mənə danış, sənilə bu ölen qız arasında nə hadisə olmuşdur?" İbrahim saray məmərunu baxanda onu tanıyıb ucadan səsləndi: "Vay sənin halına! Yoxsa, məni tanımırsan? Məgər mən sənin ağanın oğlu İbrahim deyilem? Yoxsa sən məni axtara-axtara buraya gelibsən?"

Saray məməru diqqətə İbrahimə baxdı, onu lap yaxşı tanıdı, tanıyan kimi onun ayaqlarına yixıldı. Vali saray məmərunun nə hala düşdürüyü görəndə rəngi saraldı, məmər dedi: "Vay sənin halına, ay zəlim, doğrudanmı sən mənim ağam Misir hökmərlər əl-Hasibin oğlunu öldürmək istəyirdin?" Vali məmərün ətəyini öpüb dedi: "Ay ağa, mən haradan bilyedim? Biz onu bu kökdə gördük, yanında da

oldürülmüş qız". Məmər dedi: "Vay sənin halına, sən vali olmaqə layiq deyilsən. Bu oğlanın on beş yaşı vardır, o bir sərçə də öldürməmişdir, adamı necə öldürə bilər? Ancaq sən ona vaxt verdinmi, başına gələn əhvalatı soruştunmu?"

Sonra saray məməruydan vali dedilər: "Qızı öldürənə axtarın!" Adamlar bir də hamama girdilər gördürlər qızın qatili oturub, onu tutub valinin yanına gotirdilər.

Vali onu görüb xilafətin sarayına getdi, əhvalatı xəlifəyə danışdı. Harun ər-Rəşid hökmələdi, qızın qatilini öldürsünlər. Sonra da İbrahim əl-Hasibi gotirməyi əmr elədi. Cavan onun hüzurunda dayananda isə Harun ər-Rəşid onun üzünə gülümsəyib dedi: "Öz əhvalatını mənə danış, de görüm başına nələr gəlibdir".

İbrahim başına gələn əhvalatı axtıracan ona danışdı. Xəlifə bunu çox mühüm bir məsələ hesab əleyib qılıncdar Məsruru çağırıb dedi: "Bu dəqiqə get gir Əbü'lqasim es-Səndəlanının evine, onu həmin qızla beraber buraya getir".

Məsrur dərhal yola düşüb getdi, eve girib gördü ki, qız saçlarından bağlanıbdır, özü də həlak olmaq üzərdir. Məsrur qızı azad əleyib es-Səndəlanı ilə birlikdə xəlifənin yanına götürdü. Harun ər-Rəşid qızı görəndə onun gözəlliyinə heyran qaldı, sonra es-Səndəlanıya törf əvərilib dedi: "Aparın onun bu qızı döyen əllərini kəsin, onu çarmixa çəkin, pullarını da, malikanəsini də İbrahimə verin".

Bələ də elədilər. Birdən Bəsrə hökmərləri, Cəmilənin atası Əbü'l-leys zahir oldu, özü də Misir hökmərləri əl-Hasibin oğlu İbrahimə qarşı ondan kömək istədi, həm də şikayətləndi ki, İbrahim onun qızını qaçırtmışdır. Harun ər-Rəşid dedi: "O, qızın əzablardan və ölümündən xilas edilməsinə səbəb olmuşdur". Xəlifə ibn əl-Hasibi gotirməyi əmr elədi, o gələndə Əbü'lleyssə dedi: "Sən razı deyilsənmi ki, bu cavan, Misir sultanının oğlu sən qızının əri olsun?" Əbü'lleyssə dedi: "Ya emirəlmöminin, Allaha da, sənə də itaat borcumdur".

Xəlifə qazını şəhidləri çağırıb qızı ibn əl-Hasibin oğlu İbrahimə əre verdi, es-Səndəlanının bütün pullarını ona bağışladı, sonra da öz ölkəsinə yola saldı. İbrahim Cəmilə ilə şad xürrəm ömürlerinin axırınacan yaşadılar. Ölməyib əbədi yaşayana şüklərlər olsun!

960-a gecə

## Xorasanlı Əbülhəsənin əhvalatı

**P**adşah sağ olsun, həmcinin nağıl eləyirlər ki, xəlifə əl-Mötədidi billah<sup>1</sup> yüksəknüyyəti, nəcibqəlblə bir insan idi, onun Bağ-dadda altı yüz vəziri var idi, özü də bəşər nəslinin heç bir işi ondan gizli deyildi. Bir dəfə o, raiyyətlərə baxmaq, adamların işlərindəki yenilikləri eşitmək üçün ibn Həmdun<sup>2</sup> ilə birlikdə evdən çıxdı, isti, bürkü onları yandırmağa başladı.

Onlar meydanda kiçik bir döngəyə çatdılar, bu döngəyə girəndə, döngənin axırında gözəl, hündür bir ev gördülər, bu evi görən onun sahibinə “bərəkallah” deyirdi. Onlar dincəlmək üçün dərvazanın qabağında oturdular, bu zaman evdən ondördəgəcəlik aya bənzəyən iki nökor çıxdı. Onlardan biri yoldaşına dedi: “Kaş bu gün bir qonaq içəri girməyə icazə istəyər id! Ağam qonaqsız xörək yemir, biz də gözləməkdən yorulduq, indiyəcən heç kəsi görmürük”. Xəlifə onların sözlerinə təccüb eləyib dedi: “Bax, ev sahibinin əliaçıqlığının səbütü budur! Biz hökmən onun evinə gedərik, onun nəcibliyinə baxarıq, bu da bizim ona mərhəmət göstərməyimizə səbəb olar.”

Bundan sonra o, nökerə dedi: “Bir neçə qəribin içəri girməsinə icazə vermayı ağandan xahiş elə (o zamanlar xəlifə raiyyətlərinə baş çəkmək istəyəndə tacir libası geyərdi)”. Nöker öz ağasının yanına gedib, əhvalatı ona danışdı. Ev sahibi sevinib qonaqların qabağına özü çıxdı. Onun çox gözəl görünüşü vardi, əynində Nişapur köynəyi və zərlə işlənmiş əba var idi, o ətiirlənmiş barmağına yaqut qası üzük taxmışdı. Gələnləri görəndə onlara dedi: “Öz gəlişi ilə bizə hədsiz mərhəmət göstərənlər xoş gelib, səfa gətiriblər!” Qonaqlar evə girəndə gördülər ki, ev qohum-qardaşı və vətoni adama unutdurur, cənnət bağlarının bir guşosunu oxşayır...”

Şəhrizad bu yerdə səherin açıldığıni görüb nağılı yarımqıç qoya-

Ele ki doqquz yüz altmışinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, xəlifə və onunla bərabər gələnlər evə girəndə gördülər ki, o, qohum-qardaşı və vətoni adami unutdurur, cənnət bağlarının bir guşosunu oxşayır. Onun içərisində her cür ağaclar olan bir bağ vardır ki, adəmi heyrətə salır. Otaqların hamisi gözəl xalıllarla döşənmişdir. Gələnlər oturdular, əl-Mötədidi evi, xalıları nəzərdən keçirməyə başladı.

Ibn Həmdun deyirdi: “Mən xəlifəyə baxdım, gördüm ki, onun sıfəti dəyişildi (onun üzündə mərhəmət və ya qozəb ifadəsini mən seçirdim). Bunu görəndə mən öz-özümə dedim: “Bir bax ha! Ona nə oldu, nə üçün hirsəldi?” Qızıl ləyən gətirdilər, biz əllərimizi yuduq, sonra ipək məhrəbə, bambukdan qayrulmuş kiçik masa gətirdilər, bişmişlərin üstündən qapaqları götürəndə biz ilin en yaxşı vaxtında bahar çiçəklərinə oxşayan xörəklər gördük. Ev sahibi dedi: “Bismillah, ağalar! Allaha and olsun, aqlıq məni əldən salmışdır. Lütf eləyib bu yeməkləri nəcib xüsusiyyətlərə malik adamlara layiq olduğu kimi yeyin.”

Ev sahibi bunu deyib, toyuqları parçalamağa, bizim qabağımıza qoymağa başladı. O gülür, şeir oxuyur, nağıl danışır, bu yer üçün olverişli olan inca şəyər söyləyirdi.

Ibn Həmdun deyirdi: “Biz yedik, içdik, sonra bizi başqa bir otağa apardılar. Buraya baxan heyran olurdu. Otağı xoş atır iyi bürümüdü. Süfrə açıldı, üstüne tozəcə dərilmis meyvelər, insanı vəcdə gotiron şirniyyat düzdlər. Sevincimiz artdı, qəmimiz dağıldı. Amma bütün bunlara baxmayaraq, xəlifə yenə də qaşqabaqlı idi, ürəkləri açan şeylər görürdüso da gülümşəmirdi, halbuki adəton o, əylənməyi, şənlik eləməyi, dərdini dağıtmağı sevirdi, mən bilirdim ki, o nə paxıldır, nə də adam incidən. Mən öz-özümə deyirdim: “Kaş onun dilxorluğunun səbəbinə, nədən narazı olduğunu bili idim!”

Sonra da aşıqları öz otrafına toplayan içki məcməyisi gətirdilər, qızıl, büssür, gümüş piyalələrə süzülmüş şorab verdilər. Ev sahibi bambuk çubuqla bir qapıya vurdu, birdən qapı açıldı, oradan üç qaravaş

<sup>1</sup> Abbasiler xəlifəsi (892-ci ildən 902-ci ilədək hökmənlilik etmişdir).

<sup>2</sup> Həmin xəlifənin vəziri

çıxdı, onların dik döşləri, gündüz saat dörddəki güneş bənzəyən üzləri vardi. Onlardan biri ud, o biri kanon çalırdı, üçüncüsi isə rəqqasə idi. Sonra bize quru və tezə meyvə götirdilər, bizimlə üç qaravaşın arasına ipək qotazlı, halqları qızıldan olan zərxara pərde asıldılar. Ancaq xəlifə bunların heç birinə fikir vermirdi, ev sahibi də bilmirdi ki, evində kimidir. Xəlifə ev sahibindən soruşdu: "Ösilzadəsenmi?" O cavab verib dedi: "Yox, ağa, mən tacir övladıymam, adım da xorasanlı Əbülhəsən ibn Əhməddir". Xəlifə soruşdu: "Ay kişi, məni tanıyırsanmı?" Əbülhəsən belə cavab verdi: "Ağa, Allaha and olsun, sizin kimi nəcib xüsusiyyətli adamlardan heç birinə bələd deyiləm". İbn Həmdün ona dedi: "Ay kişi, bu, əmirəlmöminin əl-Mütəvəkkil əl-Allah<sup>1</sup> nəvəsi əl-Mötədid billahdır".

Həmin adam bu sözləri eşidəndə ayağa qalxıb, xəlifənin qarşısında yeri öpüd, qorxudan əsə-əsə dedi: "Ya əmirəlmöminin, sənin mürəddəs babalarına and verirəm, hüzurunda məndən bir qabiliyyətsizlik, ya da nadanlıq görmüsənse, məni bağıشا". Xəlifə dedi: "Bize göstərdiyin hörmətə gəlinə, bundan artıq hörmət ola bilməz, ancaq burada mən bəzi şeylərdən şübhələnmisəm. Əgər son mənə düzüñ desən, dediklərin də mənim ağlıma batsa, xilas olacaqsan, amma həqiqəti mənə deməsən, aşkar sübutlarla sənin yalanını tutsam, sənə bir ezab verəcəm ki, indiyəcən heç kəsə verilməmiş olsun!" Əbülhəsən dedi: "Yalan desən, Allah mənə qənim olsun! Ya əmirəlmöminin, nədən şübhələnirsən?" Xəlifə belə cavab verdi: "Sənin evinə girəndən bəri onun gözəlliyyinə, səliqəlliyyinə baxıram – qab-qacaq, xalılar, zinət – lap elə sənin libasınan bunların hamısında mənim babam əl-Mütəvəkkil əl-Allahın adı vardır". Əbülhəsən belə cavab verdi: "Bəli, ya əmirəlmöminin (Allah sənin pənahın olsun!) bil ki, haqqıqtən sənin alt palṭalarındır, gerçəklilik də sənin əbəndir, kimse də sənin yanında yalan danişa bilməz".

Xəlifə əmr elədi ki otursun, o oturandan sonra dedi: "Danış!" Ev sahibi dedi: "Ya əmirəlmöminin (Allah sənə kömək olsun, öz mərheməti ilə səni himaya eləsin!), bil və agah ol ki, Bağdadda məndən və atamdan varlı adam yox id... Ancaq fikrin, diqqətin məndə olsun ki, mən səni şübhəyə salan məsələni açıb söyləyim".

Xəlifə dedi: "Öz əhvalatını danişmaga başla". Əbülhəsən dedi:

"Ya əmirəlmöminin bil və agah ol ki, mənim atam sərraflar, rəng-sazlıq malları və bəzzazlar bazarında alver eleyərdi, hər bazarda onun

<sup>1</sup> Abbasilər xəlifəsi (847-ci ildən 861-ci ilədək hökmənlə etmişdir).

dükəni, müvəkkili, hər cür də malları vardi. Sərraflar bazarında o, tek olmaq üçün dükənan içinde balaca bir otaq düzəltmişdi, dükən özü alver üçün idi.

Onun o qədər pulu vardi ki, saymaqla başa golməzdı, ancaq məndən başqa bir övladı yox idi. O məni sevir, dordimo də qalırdı. Ölüm onun başı üstünü aldığı zaman məni çağırdı, anamın qeydine qalmalığı, Allah-tealadın qorxmışı, mənə təpsiridi, bundan sonra öldü (Allah ona rehmet eləsin, əmirəlmöminini də hifz eləsin!), amma mən eyş-işrətə uyдум, yeməyə, içməyə başladım, özüme dost-aşna tapdım. Anam məni bundan çəkindirir, məzəmmət eləyirdi, ancaq mən bütün pullar əlimdən gedənəcən onun sözünü baxmadım. Öz malikənəm də satdım, yaşıdığım evdən başqa heç bir şey qalmadı. Ya əmirəlmöminin, evim çox gözəl idi. Mən anama dedim: "Evi satmaq istəyirəm?" Anam dedi: "Bala, sən onu satsan, biabın olarsan, özün da sığınmağa bir yer tapmasan". Mən dedim: "Evin qiyməti beş min dinardır. Bu pulun min dinarına bir ev alaram, qalan ilə alver eləyərəm". Anam məndən soruşdu: "Evi bu qiymətə mənə satmazsanmı?" Dədim: "Yaxşı, sataram". Anam salma qapıya yaxınlaşdı, onu açdı, içərisində çini bir qab çıxartdı, qabın içində beş min dinar pul. Mənə elə geldi ki, tamam ev qızıldır. Anam dedi: "Bala, elə fikir eləmə ki, bu pullar sənin atanın pullarıdır. Allaha and olsun, bala, mənim atamın pullarındandır, mən onları dar gün üçün gizlətmışdım. Sənin atanın sağlığında bu pullara mənim ehtiyacım yox idi".

Ya əmirəlmöminin, mən ondan pulları aldım, yənə əvvəlki kimi yeyib-icməyə, dostbaşlığı başladım, bu beş min dinar da qurtardı, mən anamın sözlərinə, nəsihətlərinə qulaq asmadım. Sonra ona dedim: "Evi satmaq istəyirəm!" O dedi: "Bala, mən qoymazdım sən evi sataşan, çünki bilirəm ki, ev sənə lazımdır, bəs sən onu ikinci dəfə necə satmaq istəyirsən?" Mən dedim: "Mənimlə sözü uzatma, onu mütləq satmaq lazımdır!" Anam dedi: "Onu mənə on beş min dinara sat, bu şərtlə ki, sənin işlərini mən özüm elimə alacağam".

Mən evi ona həmin qiyməti satdım, bu şərtlə ki, mənim işlərim onun öz elində olsun. Anam atamın müvəkkillərini çağırıldı, onların hərəsini min dinar verdi, qalan pulları da özündə saxlayıb əmr elədi ki, sazişləri onunla bağlaşırlar. Pulların bir hissəsini də mənə verdi ki, mən onlara alver eleyim. Sonra mənə dedi: "Atanın dükənində otur". Ya əmirəlmöminin, mən anamın dediyi kimi elədim, sərraf bazarındakı otağa getdim, dostlarım yanına gəldilər, məndən mal adıllar, mən də onlara satdım, qazancım yaxşı oldu, pulum artdı. Anam mənim

ışlerimin bu cür gözəl olduğunu görəndə gizlətdiyi daş-qasıları, cəvahıratı, mirvariləri, qızılları mənə göstərdi. Bədəxçilik üzündən itirilmiş malikanan özümə qayıldı, əvvəlki kimi çoxlu pulum oldu. Bu qayda ilə mən bir müddət vaxt keçirdim, atamın müvəkkilləri yanına gəldilər, mən onlara mal verdim, sonra özümə dükənən içərisində ikinci otaq tikdirdim.

Ya əmirəlmöminin, bir dəfə adətim üzrə orada oturduğum vaxt yanına bir qız gəldi. Ondan yaxşısını görməmişdim. O məndən soruşdu: "Xorasanlı Əbülhəsən ibn Əhməd sənsən?" Mən cavab verdim ki: "Bəli, mənəm!". Ya əmirəlmöminin, onun hədsiz qəşəngliyi, gözəlliyi mənim ağlımı elimdən aldı. Qız oturub mənə dedi: "Oğlan de, mənə üç yüz dinar çoxsun". Mən əmr elədim ona o qəder pul çəksin. Oğlan pulu çəkdi, qız onu götürüb getdi, mənim ağlım isə çəşmişdi. Oğlan məndən soruşdu: "Sən o qızı tanıyırsanım?" Mən cavab verdim ki: "Allaha and olsun tanımiram!" Bunu eşidən oğlan soruşdu: "Bəs nə üçün mənə dedin: "Onun üçün pul çək?" Mən dedim: "Allaha and olsun, mən nə dediyimi bilmirdim, çünki onun gözəlliyi, qəşəngliyi mənim gözlerimi tutmuşdu".

Oğlan ayağa qalxdı, məndən xəbersiz qızın dalınca getdi, sonra da ağlaya-ağlaya qayıldı, onun üzündə zərbə izi var idi. Mən soruşdum: "Sənə nə oldu?" O dedi: "Mən qızın dalınca getdim ki, görün haraya gedəcəkdir, o mənim gəldiyimi hiss elədi, geri dönüb məni beləcə vurdı, az qalmışdı məni məhv eləsin, gözümü çıxartsın".

Bir ay keçdi, mən qızı görmədim, o gəlmədi, ona olan eşqimdən ağlımı itirdim, ya əmirəlmöminin, ayın axırı çatanda isə birdən o goldı, mənimlə salamladı. Mən sevincimdən az qaldım uçam. O soruşdu ki, mənə nə olmuşdu. Sonra dedi: "Bəlkə sən ürəyində deyirdin: "Bu hiyologə nə eləyir? O məndən pulu necə götürüb getdi?" Mən ona dedim: "Allaha and olsun, xanım, mənim pulum da, canım da senin ixtiyarındadır". O, üzünü açıb dincəlmək üçün oturdu, onun zinətlərinin və palтарının bərqi üzünə və sinəsinə düşürdü. Sonra dedi: "Mənə üç yüz dinar çək". Mən dedim: "Baş üstə, itətə borcumdur!" Mən ona dinarları çəkdim, o götürüb getdi. Mən oğlana dedim: "Onu izlə!" Oğlan qızın izi ilə getdi, amma sarsılmış halda yanına qayıdı. Bir neçə vaxt keçdi, qız gəlmədi. Bir gün oturmuşdum, birdən yanına gəldi, bir az mənimlə danışdı, sonra da dedi: "Mənə beş yüz dinar çək, lazımdır..." Mən istədim ona deym: "Nə üçün mən sənə pul verməliyim?" Ancaq hədsiz şəhvət həvəsi mənə danışmağa mane oldu. Ya əmirəlmöminin, hər dəfə mən onu görəndə dizlərim titrəyir,

rəngim sarıldırı, nə demək istədiyimi unudurdum, şairin dediyi kimi olurdum:

"Görçək o yarı çəşir xəyalim,  
Bir söz deməye qərərim olmur".

Mən ona beş yüz dinar çəkdim, o da götürüb getdi. Mən ayağı qalxb özüm onun dalınca getdim, elə ki gəlib das-qas bazarına çatdı, bir nəfərin yanında dayandı, ondan boyunbağı götürüb geri dönmədə məni görüb dedi: "Ona beş yüz dinar çək". Boyunbağının sahibi məni görəndə ayağa qalxdı, mənə hörmət elədi. Mən ona dedim: "Boyunbağımı ona ver, pulu məndən çatacaq!" Tacir dedi: "Baş üstə, itətə borcumdur!" Qız da boyunbağını götürüb getdi..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz altmış birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayət eləyirlər ki, xorasanlı Əbülhəsən deyirdi: "Mən dedim: Boyunbağımı ver, pulu məndən çatacaq!" Qız boyunbağını götürüb getdi. Mən də onun dalınca getdim, o gəlib Dəclə çayına çatanda qayıqa mindi. Mən əlimlə yeri göstərdim, elə bil deyirdim onun qarşısında yeri öpürəm. O, gülə-gülə getdi. Mən də orada qaldım, o bir saraya gironəcən mən orada dayanıb ona baxdım. Saraya göz yetirdim, bir də gördüm ki, bu saray xəlifə əl-Mütəvəkkilin sarayıdır! Ya əmirəlmöminin, mən geri qayıdım, dünyanın bütün dördü ürəyimə doldu, axı qız məndən üç min dinar almışdı. Mən öz-özümə dedim: "O mənim pullarımı da alı, ağlımı da qaçırtdı, bəlkə mən ona olan eşqimdən məhv olacağam". Mən evə qayıdım, başıma gələnlərin hamisini anama danışdım, anam da dedi: "Bala, bundan sonra özünü ondan gözlə, məhv olarsan". Mən dükana getdim, rəngsazlar bazarının müvəkkili – o, pirani bir qoca idi, – mənim yanına gəlib mənə dedi: "Ağa, nə üçün mən səni belə pəjmürdə görürəm, sənin üzündə qəm-qüssə izləri var? Öz işin barəsində mənə danış". Mən qızla aramızda olanların hamisini ona

nağıl elədim. Müvəkkil dedi: "Oğlum, o qız əmirəlmöminin sarayındakı kənizlərdəndir. O, xəlifənin sevimlisidir. Belə forz elə ki pulları Allah-təala yolunda sərf elemisən, qızı ürəyinə salma, bir də sənin yanına gələndə gözlə sənə zərər yetirməsin, bu barədə mənə xəber ver, mən də bir şey fikirləşib taparam ki, sənə bəla üz verməsin".

Sonra o məndən ayrılbı getdi, amma mənim ürəyim od tutub yanırı. Ay başa çatanda qız birdən yənə yanına geldi, mən onun gəlmeyindən son dərəcə sevindim. O dedi: "Səni mənim dalmca gəlməyə nə vadər elədi?" Mən: "Məni buna vadər eləyen ürəymədə sənə olan sonsuz məhəbbət olduğunu" deyib, onun qabağında ağladım, onun mənə yazığı geldi, o da ağlayıb dedi: "Allaha and olsun, sənin mənə olan məhəbbətin mənim sənə məhəbbətimdən çox ola bilməz! Ancaq mən nə eləyə bilərəm? Allaha and olsun, mənim səninlə ayda birçə dəfə görüşməkdən başqa bir yolum yoxdur!" Sonra o mənə bir kağız verib dedi: "Bunu apar ver filan tacire, o mənim müvəkkilimdir, ondan burada yazılın miqdarda pul al". Mən dedim: "Mənim pula ehtiyacım yoxdur. Mənim pulum da, canım da sənə qurbanıdır!" Qız dedi: "Mən sənin üçün bir şey fikirləşərəm ki, mənə əziyyət də olsa, sən mənimlə yaxınlaşa biləsən". Sonra o mənimlə vidalaşıb getdi, mən də qoca rəngəsəzin yanına galib əhvalatı ona danişdım.

O mənimlə birəbir əl-Mütəvəkkilin sarayına goldi, gördüm ki, bura qızın girdiyi evdir. Qoca rəngəsəz nə hiylə işlədəcəyini bilməyib, özünü itirdi. O, etrafı baxdı, sarayın dənizə açılan pəncərəsi qarşıındaki dərzini gördü. Onun yanında işçilər də var idi. Rəngəsəz dedi: "Bu adamın vəsítəsi ilə sən istədiyi nail ola bilərsən. Cibini sök, dərzinin yanına get, ona de ki, cibini tiksin. Tikib qurtarandan sonra ona on dinar ver". Mən: "Baş üstə, itət borcumdur!" deyib, yanımıca da iki paltarlıq Rum parçası götürüb həmin dərzinin yanına getdim və dərziyə dedim: "Bu parçalardan mənə dörd libas biç".

O, paltarları biçib tikdi, işi qurtaranda mən ona haqqından xeyli çox pul verdim. O həmin paltarı mənə uzadanda mən dedim: "Bunları özün üçün, yanında olanlar üçün götür". Mən dərzinin yanında oturub vaxtı uzatmaq üçün ona başqa paltarlar da biçdirib dedim: "Onları dükənanın qabağında as, bəlkə birisi gölib aldı". Dərzi də mon deyən kimi elədi, xəlifənin sarayından çıxan adamların hamisinin xoşuna hansı paltar göldisə, mən paltarı ona bağışladım, hətta qapıcıya da bağışladım.

Günlərin bir günü dərzi mənə dedi: "Bala, mən istəyirəm ki, sən həqiqəti mənə danışsan. Sən mənə yüz dəst bahali paltar tikdirdin

(hər paltar da çoxlu pula başa gölərdi), onların da çox hissəsini özgə adamlara bağışladın, bu da tacirlərə yaraşan iş deyil, çünki tacir hər bir dinarı hesabla alır. Sənin əsas pulların nə qədərdir ki, sən bu cür hədiyyələr verirsin, hər li sənin qazancın nə qədərdir? Mənə həqiqəti danış ki, mən istədiyin şeydə sənə kömək eləyə bilim". Sonra o dedi: "Səni and verirəm Allaha, de görüm aşiq olmamışan ki?" Mən cavab verdim: "Bəli, aşiq olmuşam". O soruşdu: "KİMƏ?" Mən dedim: "Xəlifənin sarayındaki kənizlərdən birinə". Dərzi ucadan sösləndi: "Allah onların beləsin versin! Onlar hələ nə qədər adamı yoldan çıxaraçaqlar!" Sonra o soruşdu: "Onun adını bilirsinmi?" Mən dedim: "Yox, bilmirəm". Dərzi dedi: "Onu mənə təsvir elə". Mən həmin qızı təsvir elədim. Dərzi ucadan sösləndi: "Vay sənin halına, o, xəlifə əl-Mütəvəkkilin udçalarını və sevgilisidir! Ancaq onun qulu vardır, onunla dostluq elə, bəlkə o sənin qiza qatmağına kömək eləyə bildi".

Biz söhbət elədiyimiz vaxt həmin qul xəlifənin darvazasından çıxıb bize yaxınlaşdı. O, ondördəgəcəlik aya bənzəyirdi. Dərzinin mənim üçün tikdiyi paltarlar qabağında idi (onlar müxtəlif ranglı zərxaradan tikilmişdi), qul onlara baxmağa, onları seçməyə başladı, sonra mənə yaxınlaşdı, mən ayaga qalxb onu salamladım. O soruşdu: "Sən kimson?" Mən cavab verdim ki: "Tacirlərənəm". Qul soruşdu: "Bu paltarları satırsanım?" Mən dedim: "Bəli, satıram". O, paltarlardan beşini götürüb soruşdu: "Bu beşi neçəyə?" Mən cavab verdim ki: "Aramızda dostluq yaratmaq üçün bunlar məndən sənə hədiyyədir". Qul sevindi. Sonra mən evə getdim, daş-qasıla, yaqtla naxış vurulmuş, qiyməti üç min dinar olan paltar götürüb ona verdim, o, paltarı götürdü, mənim elindən tutub sarayın içərisindəki otağa apardı, soruşdu: "Tacirlər arasında sənin adın nədir?" Mən cavab verdim: "Mən onlardan biriyəm". Qul dedi: "Sənin işin məndo şübhə yaratdır". Mən soruşдум: "Nə üçün?" O dedi: "Sən mənə çox şey bağışladın, bununla məni möftün elədin. Mən əminəm ki, sən xorasanlı sərraf Əbülhəsənən".

Ya əmirəlmöminin, mən ağladım. Qul soruşdu: "Nə üçün ağlayısan? Allaha and olsun, həsrətindən ağladığın qız sənə səndən çox və səndən bərk vurulubdur, özü də onunla sənin arannda olan əhvalat saraydakı bütün kənizlərə məlumundur". Sonra o məndən soruşdu: "Sənin istədiyin nədir?" Mən dedim: "İstəyirəm bu dərddən qurtarmaqda mənə kömək eləyəsən". Qul sabaha söz verib evinə getdi. Ertəsi gün sohər mən qulun yanına getdim, onun otağına girdim, qul da gölib dedi: "Bil ki, dünən qız xəlifənin yanında işini qurtarıb öz

otağına geləndə mən senin əhvalatını ona danışdım, o da səninlə yaxınlıq eləməyi qərara aldı. Gün batanacan mənim otağında otur".

Mən də qulun otağında oturub qaldım, gecə olanda birdən qul gəldi, xəlifənin qızıldan toxunmuş palтарlarından gətirib mənə geyindirdi, üstümə ətir səpdi, mən lap xəlifəyə oxşadım. Sonra o məni hər iki tərəfdən iki cərgə otaqları olan bir binaya gətirib dedi: "Bu kənizlərin məxsusi otaqlarıdır, sən onların yanından keçəndə hər qapının qabağında bir paxla qoy, hər axşam belə eləmək xəlifənin adətidir..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımqıq qoydu.



Elə ki doqquz yüz altmış ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, qul Əbülhəsənə dedi: "Sən onların yanından keçəndə hər qapının qabağına bir paxla qoy, belə eləmək xəlifənin adətidir; sağ tərəfdən ikinci keçidə çatanan belə elə. Orada qapısının astanası mərmərdən olan bir otaq görögəksən, ora çatanda əlini astanaya sürt, ya da isteyirsənse, qapıları say, onlar filan qədər olacaq, filan-filan əlamətləri olan qapıdan içəri gir, rəfiqən səni görüb, öz yanına aparar. Sənin orada çıxmığına gəlincə, Allah bu işdə mənə kömək olar, səni sandıqda da olsa çıxardaram". Sonra o məni orada qoyub qayıtdı, mən də qapıları saya-saya getdim, hər qapının da qabağında bir paxla qoyдум, orta otaqlara çatanda bərk səs-küy eşitdim, şamların da işığını gördüm, bu işiq mənə tərəf hərəkət eləyirdi, nəhayət, mənə yaxınlaşdı. Mən baxdım ki, görün bu nədir, birdən gördüm o xəlifədir, etrafında kənizlər, kənizlərin əllərində şam gəlirlər. Mən kənizlərdən birinin öz rəfiqəsinə dediyi bu sözləri eşitdim: "Bacı can, məgər bizim iki xəlifəmiz var? Axi, xəlifə mənim otağımın yanından keçdi, mən onun ətrini və buxurunun iyini duydum, o mənim otağımın qabağına paxla qoymuşdu, odur özü də gəlir". O biri kəniz dedi: "Həqiqətən təccübüli idir, çünki xəlifənin palтарını geyinməyə heç kəs cürət eləməz".

Sonra işiq mənə yaxınlaşdı, bədənimin bütün əzaları əsdi, birdən hərəməgası kənizlərə qışkırdı: "Buraya gelin!" Onlar otaqlardan birinə tərəf getdilər. Mən xəlifənin səsini eşitdim: "Bu otaq kimindir?" Ona dedilər: "Bu otaq Şəcərət əd-Dürründür".

Xəlifə səsləndi: "Onu çağırın!" Qızı çağırıldılar, o, otaqdan çıxdı, xəlifənin ayaqlarından öpdü. Xəlifə ondan soruşdu: "Bu axşam içəcəksənm?" Qız belə cavab verdi: "Sənin məclisində olmağa, üzünə baxmağa meylim olmasayıdı, içməzdim, çünki bu axşam içməyə həvəsim yoxdur". Xəlifə hərəməgasına dedi: "Xəzinədara deginən filan boyunbağını ona versin!"

Sonra o, hamiya emr elədi ki, qızın otağına girsinlər. Onun qabağında şam aparırdılar. Xəlifa mənim rəfiqəmin otağına girdi. Birdən mən başqa kənizlərin qabağında bir kəniz gördüm ki, üzünü parıltı əlində tutduğu şamın işığını kölgədə qoyurdu. O mənə yaxınlaşıb dedi: "Bu kimdir?" Bunu deyib, məni tutdu və otaqlardan birinə aparır soruşdu: "Sən kimson?" Mən onun karşısındakı yeri öpüb dedim: "Səni Allaha and verirəm, xanım, məni ölümdən qurtar, mənə yazığın golisin, mənim canımı xilas eləməklə Allaha yaxınlaş!" Mən ölümdən qorxub ağladım, kəniz dedi: "Şübhə yoxdur ki, sən oğrusan!" Mən dedim: "Yox, Allaha and olsun, mən oğru deyiləm. Məgər mən sırsifətdən oğruya oxşayıram?" Kəniz dedi: "Mənə düzünü daniş, mən də səni salamat buraxım". Mən dedim: "Mən səfəh, axmaq aşiqəm. Eşq və axmaqlığım məni gördüğün bu vəziyyətə salıbdır, mən belə tələyə düşmüşəm". Qız dedi: "Mən gelənəcən burada dayan". Sonra gedib, öz kənizlərindən birinin palterini gətirdi, elə həmin otaqda məni geyindirdib dedi: "Dalmca gol".

Mən onun dalınca çıxdım, gedib onun otağına çatdım. O dedi: "Bura gir". Mən otağa girəndə o məni üstündə gözəl xalılar olan kürsüye tərəf aparır dedi: "Otur, sənə zaval yoxdur. Sən xorasanlı sərraf Əbülhəsən deyilsənm?" Mən dedim: "Bəli". Qız səsləndi: "Əger sən düz deyirsənsə, oğru deyilsənsə, Allah sənin qanının axıdılmasına yol verməz! Öks halda məhv olacaqsan, xüsusən ona görə ki, xəlifə qiyafəsindəsən, onun ətirlərindən səpmisən. Yox, əger sən xorasanlı sərraf Əbülhəsənsənə, sənə zaval yoxdur, çünki sən Şəcərət əd-Dürrün dostusan, o da mənim bacımdır. O sənin haqqında bizə danışmaqdan, səndən necə pul alacağınızı, sənin də ona qarşı münasibətinin dəyişmədiyini, onun dalınca sahilə necə getdiyini, ona hörmət əlaməti olaraq əlinlə torpağı göstərdiyini nağılı eləməkdən yorulmurdu, onun sənə olan məhəbbəti sənin ona olan məhəbbətindən güclüdür. Ancaq de görüm sən buraya necə gəlib çıxdın, onun əmri iləmi, yoxsa, onun əmri olmadan canımı tehlükəyə salmışsan? Özü də onunla görüşdən nə gözləyirsən?" Mən dedim: "Allaha and olsun, xanım, mən özüm canımı tehlükəyə salmışam, onunla görüşməkdən məqsədim

ise, yalnız ona baxmaq ve onun nitqini eşitməkdir”. Kəniz dilləndi: “Sən çox gözəl danışın”. Mən dedim: “Ay xanım, Allah mənim dediklərimə şahiddir. Ürəyimdə ona pislik eləmək niyyətim yoxdur”. Kəniz səsləndi: “Bu cır niyyət üçün Allah səni xilas eləsin! Sənə yazığım golur!” Sonra öz kənizinə dedi: “Ey filankəs, get Şəcərət əd-Dürrün yanına, ona de: “Bacın səni salamlayır, özü də səni çağırır. Bu gecə, homişeki kimi, onun yanına gol, ürəyi darixir”.

Kəniz getdi, sonra qayıdır dedi: “O deyir: “Allah sənə uzun ömür versin və məni sənə qurban eləsin! Allaha and olsun, sən məni başqa iş üçün çağırsaydın, mən ləngimadən göldərim, ancaq xəlifənin başı ağriyir, sən də onun yanında mənim mövqeyim bilirsən”. Qız kənizə dedi: “Onun yanına qayıdır dede: “Bu gün arazimda olan sırr namına mütləq onun yanına gölməlisən”. Kəniz getdi, bir az keçəndən sonra qızla birlikdə qayıdı. Qızın üzü ay təki nur saçındı. Bacısı onu qarşılıdı, qucaqlayıb dedi: “Ey Əbülhəsən, çıx gol onun yanına, əllərindən öp!” Mən onun yanına göldim, ya əmirəlmöminin, o məni görənde üstümdə atıldı, məni bağırna basıb dedi: “Xəlifənin palтарını, zinətlərini və ətirlərini sən haradan aldin?”

Sonra o dedi: “Başına gələnləri mənə danış”. Mən də başıma gələnləri, nələrə dözməli olduğunu, necə qorxduğumu və sairəni ona danışdım. Qız dedi: “Mənim üçün çox ağırdır ki, mənimin ucbatından bu qədər əziyyət çəkibsin, həm də Allaha şükr kி, bütün bu hadisələrdən salamat qurtarıbsan, axırdı da mənim otığımı, bacının otağına gəlibsin”. Sonra o məni öz otığına aparıb bacısına dedi: “Mən ona söz vermişəm ki, kobinsiz onuna yaxınlıq eləməyəcəyəm. Necə ki, o öz canını təhlükəye salıbdır, özü də bütün bu dəhşətlərdən keçibdir, mən də onun ayaqları altında torpaq olacağam ki, məni tapdalısan keçisin, mon onun başmaqlarının tozu olum...”

Şəhrizad bu yerdə səhərin açıldığıını görüb nağılı yarımcı qoydu.

963-ü gecə

Elo ki doqquz yüz altmış üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız öz bacısına dedi: “Mən ona söz vermişəm ki, kobinsiz onuna

yaxınlıq eləməyəcəyəm. Necə ki, o öz canını təhlükəye salıbdır, özü də bütün bu dəhşətlərdən keçibdir, mən də onun ayaqları altında torpaq olacağam ki, o məni tapdalısan keçisin, mon onun başmaqlarının tozu olum”. Bacısı ona dedi: “Bu niyyətin üçün Allah-teala onu xilas eləsin”. Şəcərət əd-Dürr dilləndi: “Sən görərsən mən qanunla ona qovuşmaq üçün neler eləyəcəyəm. Bunun xatırına gör nə hiylələr işlədəcəm, lazımlı gələsə lap canımı da qurban verəcəm”.

Biz səhəbet elədiyimiz vaxt birdən bərk hay-küy düdü, biz geri dönüb gördük ki, xəlifə gəlib, qızın otağına təraf gedir, – onu çox bərk sevirdi. Ya əmirəlmöminin, qız məni aparıb zirzəmidə oturdu, qapını da üzümə bağladı, sonra çıxıb xəlifəni qarşılıdı. Xəlifə oturanda qız onun qabağında dayanıb, ona qulluq eləməyə başladı, əmr verdi şorab getirsinlər. Xəlifə də Bənca adlı bir kənizi (o, əl-Mütəzz billahin<sup>1</sup> anası idi) sevirdi, ancaq həmin kəniz xəlifəyə, xəlifə də onunla əlaqəni keşmişdi, öz qəşəngliyi və gözəlliyi ilə öyünen kəniz onunla barışmırı. Xəlifəliyi, padşahlığı ilə öyünen əl-Mütevvəkkil də kəniz-nən barışır, onun qarşısında özünü sindirmirdi, hərcənd ona bənzər kənizlərle başını qarşıdırmağa çalışırı, onların otaqlarını gedirdi, amma ona olan məhəbbətindən ürəyi od tutub yanındı. O, Şəcərət əd-Dürrün oxumasını sevirdi, odur ki, ona əmr elədi oxusun. Qız udu götürüb, simləri köklədi və bu şeirləri oxudu:

“Fələk önce çox çalışdı  
Araya sala edavət.

Yerinə yetince sayı,  
Üzü güldü, oldu rahət.

Səni mən atınca, aləm  
Dedi: “Bəs hanı sədəqət?”

Barişınca mən səninle,  
Dedilər: “Yox onda qeyrot!”

Dedim: “Ehtirasım artır,  
Ürəyimdə, ey məhəbbət!

<sup>1</sup> Abbaslırlar sülaləsindən üçüncü xəlifə idi. Anası yunan kənizi, əsil adı Kobihə idi (866-869-cu illərdə hökmranlıq etmişdir).

Mənə dinclik adlı nemət

Olar axırtdə qismət.

Özü incədir ipəkdən,

Sözü qənd, kolamı şorbat.

Danışan deyil o, yersiz,

Ona yaddır həm nəsihat.

Baxışından olmaz əsla,

Gülüşündə var malahot.

Hələ gözlər, ah, o gözlər!

Mənə bəxş ediblər heyvət!"

Xəlifə bunu eşidəndə vəcdə geldi, mən də zirzəmidə sevinirdim, ya əmirəlmöminin, həm də əgər Allah-tealanın mərhəməti olmasdı, mən qışqırdım, biz də rüsvay olardıq.

Sonra qız bu şeirləri də oxudu:

"Onu ağuşuma almışam, ancaq,  
Ovuna bilmeyir həsrətim yene.

Öpürem ləbindən, soyuyum deyə,  
Qalbin bir yanğısı çevirilir mina.

Bilirəm, o zaman sağalar yaram,  
İki qəlb qovuşa biri-birinə".

Xəlifə vəcdə gelib ucadan səsləndi: "Ey Şəcərət əd-Dürr məndən bir şey təmənna ele". Qız da dedi: "Ya əmirəlmöminin, mən səndən azadlıq istəyirəm, Allah da sənə əvvəzini verər". Xəlifə dedi: "Səni Allah-tealaya bağışladım, sən azadsan". Qız onun hüzurunda yeri öpdü. Xəlifa dedi: "Udu götür, məhəbbəti mənim qəlbimə hakim olan kəniz haqqında bir şey oxu. Hami məndən mərhəmət gözləyir, mən isə onu mərhəmətinə axtarıram".

Qız udu götürüb aşağıdakı şerî oxudu:

"Səni əvvəl-axır almalıyam mən, –  
Dinimi qəsb edən gözəl qız, anla, –

Ya aşiqlər kimi – itaṭimlə,

Ya hakimlər kimi – ehtişamımla!"

Xəlifə vəcdə gəlib dedi: "Udu götür və mənim ixtiyarımı elimdən alan, yuxun mənə haram eləyen üç kənizlə (onlardan biri sənsən, biri məndən ayrılmış kənizdir, birinin adını deməyəcəyəm, onun tayı-bərabəri yoxdur) mənim əhvalatımı təsvir eləyen şerî oxu".

Qız udu götürüb aşağıdakı şeirləri oxudu:

"Üç gözəl birdən əsir etdi məni,  
Ovladı qəlbimi üç qoñçədəhen,

Boyun əydirdi mənə üç lovğā,

Boyun əymak nə imiş – bilməz ikən.

Görünür, dünyada eşqin hökmü

Güclüdür padsəhin hökmündən!"

Xəlifə bu şeirlərin onun vəziyyətinə uyğun gəlməsinə tövəccüb elədi, vəcd onu əlaqəni keşmiş kənizlə barışmağa tehrif elədi. O, çıxıb homin kənizin otağına tarəf yönəldi. Kənizlərdən biri onu qabaqlayıb, homin qızı xəbərdar elədi. Qız da xəlifənin qarşısına çıxb, onun qarşısında yeri öpdü, sonra da onun ayaqlarından öpdü, xəlifə də onunla, o da xəlifəyən barışdı. Bax, onların əhvalatı belə oldu.

Şəcərət əd-Dürrə gelincə, o, şad halda mənim yanımı gəlib dedi: "Mən senin mübərək gəlişin sayosunda azad oldum, bəlkə Allah mənə kömək elədi, mən seninlə şəriətin qanun-qaydası ilə birləşmək üçün bir fənd işlədə bildim". Mən dedim: "Allaha təvəkkül!" Biz söhbət elədiyimiz vaxt birdən onun hərəmətagası içəri girdi. Biz başımıza gələnləri ona nağıl elədik, o da ucadan dedi: "Bunun axırını xeyir eləyen Allaha şükürlər olsun! Allaha yalvarıq ki, bu işdən bizi sağ-salamat qurtarsın!"

Biz belə danişdiğimiz vaxt birdən o qız, Şəcərət əd-Dürrün bacısı (onun adı Fatir idi) gəldi, Şəcərət əd-Dürr da ona dedi: "Baci can, necə eləyek ki, onu saraydan sağ-salamat çıxaraq? Allah-təala mənə azadlıq gönderdi, mən onun mübərək gəlişi sayosunda azad oldum". Fatir dedi: "Mən ona arvad paltarı geyindirib buradan çıxartmaqdən başqa bir hiylə işlədə bilmərəm". Sonra o, arvadların paltalarından birini gətirib mənə geyindirdi, mən də ya əmirəlmöminin, o dəqiqə oradan çıxdım. Elə ki sarayın ortasına çatdım, birdən gördüm ki,

əmirəlmöminin oturub, hərəməgaları da onun qabağında dayanıblar. Xəlifə mənə baxıb bərk şübhələndi, özü də nökərlərə dedi: "Bu gedən konizi tez mənim yanına getirin!" Məni tutub onun yanına getirdiler, rübəndimi qaldırdılar. Xəlifə məni görəndə tənyib sorgu-sualı tutdu. Mən heç bir şeyi gizlətmədən bütün əhvalatı ona danışdım. Xəlifə mənim dediklərimi eşitdikdə, bu işin bəresində fikirlesdi və sonra dərhəl ayaga qalxıb Şəcərət ad-Dürrən otağına girib dedi: "Deməli, sən mənim əvəzimə bir tacir oğlunu intixab eləyirsən?" Qız onun qabağında yeri öpüb bütün əhvalatı əvvəldən axıracan, olduğu kimi danışdı. Xəlifə qızın sözlərini eşidib, ona yaziçı gəldi, ürəyi yumşaldı, ona olan məhəbbətinə, onun vəziyyətinə görə onu bağışladı, çıxbıq getdi. Qızın hərəməgası onun yanına gəlib dedi: "Ürəyin sakit olsun! Sənin dostun xəlifenin əline keçəndə, xəlifə ondan soruşdu. O da eyni ilə sənin danişdiqlərini danışdı. Xəlifə qayıdarkən məni yanına çağırıb soruşdu: "Xilafətin evine qəsd eləməyə səni no vadar elədi?" Mən ona dedim: "Ya əmirəlmöminin, məni buna vadar eləyən öz axmaqlığım, məhəbbət, bir də sənin bağışlayacağına, alicənəblığına olan ümidiim oldu".

Sonra mən ağlayıb xəlifənin hüzurunda yeri öpdüm, o dedi: "Mən sizin hər ikiñizi bağışladım". Sonra o mənə oturmağı əmr elədi, mən oturdum, xəlifə qazı Əhməd ibn Əbü-Davudu<sup>1</sup> çağırıldı, mənimlə qızın kəbinini kəsdi, əmr elədi onun nəyi vardisa, hamisini mənim yanına köçürsünlər. Qızı onun otağından mənim yanına getirdi. Üç gündən sonra da mən oradan çıxdım, bütün bu şəyləri də öz evime getirdim. Ya əmirəlmöminin, mənim evimdə gördüyüün, özü də sənə şübhəli görünən bu şəylərin hamisi onun cehizindəndir.

Günlərin bir günü arvadım mənə dedi: "Bil ki, əl-Mütəvəkkil alicənab adamdır, ancaq qorxuram biz yadına düşək, ya da birisi paxılılıqdan bizim barəmizdə ona bir şey deye. Odur ki, istəyirəm xilasımız üçün bir iş görem". Mən soruşdum: "O ne işdir?" Arvadım dedi: "İstəyirəm ziyanətə getməyə və oxumaqdan imtina eleməyə ondan icazə istəyim". Mən: "Gözəl fikirdir!" – dedim. Biz səhbat eləyəndə birdən xəlifənin elçisi mənim yanına gəlib Şəcərət ad-Dürru çağırıldı, çünki xəlifə onun oxumasını sevirdi. Mənim arvadım gedib ona xidmət elədi. Xəlifə ona dedi: "Bizi tərk eləmə". Arvadım dedi: "Baş üstə, itaat borcumdur!"

Günlərin bir günü xəlifənin yanına getdi (xəlifə adəti üzrə onun dalınca adam göndərməmişdi), lakin mən hələ özüme gəlməmiş, paltarı

<sup>1</sup> Xəlifə əl-Mütəvəkkilin hökmənlığı dövründə baş qazı olmuşdur.

cırılmış halda ağlaya-ağlaya onun yanından gəldi, mən qorxub ucadan dedim: "Biz həqiqətən Allahın bəndələriyik, onun da yanına qaydırıq". Mən elə fikirlesdim ki, xəlifə bizi tutmağı əmr eləmişdi. Odur ki, soruşdum: "Məgər əl-Mütəvəkkilin biza qəzəbi tutubdur?" Arvadım dedi: "Əl-Mütəvəkkil həni? Onun hökmənlığı qurtardı, onun surəti yer üzündən silindi". Mən dedim: "Bu iş bəresində həqiqəti mənə danış". Arvadım dedi: "O, pərdənin dalında oturub içirdi, əl-Fəth ibn Xaqan və Sədəqə ibn Sədəqə də onun yanında idı. Birdən oğlu əl-Müntəsir<sup>2</sup> bir dəstə muzdlu əsgərlər onun üstüne atılıb onu öldürdü, şadlıq matəmələ, xoşbəxtlik inili və fəryadla qurtardı. Mən də başqa bir kənizlə birlikdə qaçdım. Allah bizi xilas elədi".

Ya əmirəlmöminin, mən o saat çıxbıq Bəsrəyə yola düşdüm, bundan sonra mənə xəber çatdı ki, əl-Müntəsirə onun düşəmoni əl-Müsteini<sup>2</sup> arasında müharibə başlanılmışdır. Mən də qorxub arvadımı, bütün əmlakımı Bəsrəyə köçürüdüm. Ya əmirəlmöminin, mənim hekayətim budur, mən ona nə bir kəlmə artırmışam, nə də ondan bir kəlmə eskiltmişəm. Ya əmirəlmöminin, mənim evimdə gördüyüün və üzərinə sonin babam əl-Mütəvəkkilin adı yazılmış nə varsa, hamisi onun biza olan mərhəmətindəndir, çünki bizim yaxınlığımızın esasını sənin ən nəcib ulu babaların qoymuşlar, siz də mərhəmət adamları, səxavət kənizlərənizdir.

Xəlifə buna çox bərk sevinib Əbülhəsənin hekayəsinə töaccüb etdi.

Əbülhəsən deyirdi: "Sonra həmin qadını və ondan olan uşaqlarını xəlifənin yanına gotirdim, onlar xəlifənin hüzurunda yeri öpdüler. Xəlifə bunların gözəlliyyinə heyran oldu. O, mürekkebəqbəni gatirmeyi əmr elədi, özü də yazdı ki, bizim malikanələrdən xəracı iyirmi il müddetinə götürür".

Xəlifə sevinib Əbülhəsoni özünə həmsüfrə götürdü, axırdı da fələk onları ayırdı, onlar saraylardan qəbirlərə köcdülər. Hər şeyi bağışlayan qadir Allaha şükürler olsun!

<sup>1</sup> 861-ci ildə muzdlu əsgərlərin sui-qəsdi nəticəsində öz atası əl-Mütəvəkkilin öldürdükdən sonra taxta çıxmış və comi altı ay hökmənlilik etmişdir.


<sup>2</sup> 866-ci iləcən hökmənlilik etmişdir. Əl-Müntəsir ilə əl-Müstəin arasında gedən müharibənin xatırlanması heç də tamamilə düzgün deyildir. Əl-Müstəinin düşəmoni əl-Müntəsir deyil, əl-Müstəni taxtda evəz edən əl-Mütəzz billah idi.

## Qəmər əz-Zamanla zərgər arvadının əhvalatı

**P**adşah sağ olsun, bir də nağıl eləyirlər ki, qədim zamanlarda Əbdürəhman adlı bir tacir varmış. Allah ona bir qız, bir də oğlan payı vermişdi. Çox gözəl və qəşəng olduğuna görə qızının adını Kövbək əs-Sabah, oğlu da çox güzel olduğu üçün adını Qəmər əz-Zaman qoymuşdu. Allahın onları necə güzel, qəşəng, məlahətli, təndürüst yaratdığı görənə tacir bədnəzərdən, paxıl adamların dilindən, hiyələrlərin fitnə-fasadından, pozğun adamların kəleyindən qorxub, onları bir evdə on dörd il gizlətdi, belə ki, ata-analarından və uşaqlar qulluq eləyən qaravasdan başqa heç kəs onları görmədi.

Onların atası da, anası da Allahın göndərdiyi Qurani oxuyurdu. Ana qızına dərs verməyə başladı, ata da oğlunu oxudurdu, ta ki uşaqlar Qurani əzberlədilər, yazını, hesabı, ədəbi elmləri ata-analarından öyrəndilər, müəllimə ehtiyac qalmadı. Ele ki oğlan yaşa doldu, tacirin arvadı dedi: "Nə vaxtadək oğlun Qəmər əz-Zamanı adamlardan gizlədəcəksən? O qızdır, yoxsa oğlan?" Tacir cavab verdi ki: "Oğlandır". Arvad da dedi: "Madam ki oğlandır, bəs nə üçün onu özünlə bazara aparıb, dükanda oturtmursan ki, adamları tanışın, adamlar da onu tanışınlar, bilsinlər ki, o sənin oğlundur. Ona alğı-satqını öyret, birdən qəzadır, sənə bir şey olsa adamlar bilərlər ki, o sənin oğlundur. Amma sən indi ölsən, o da adamlara desə ki, "Mən tacir Əbdürəhmanın oğluym", ona inanmazlar, deyərlər: "Biz səni görməmişik, onun da oğlu olduğunu bilmirik". O zaman sənin əmlakını hökumətlər, oğlun hər şəydən möhrüm olar. Mən qızımı da adamlara göstərmək istəiyəm, bəlkə ona tay bir nəfər adaxlı tapıldı, biz də qızımızı ona əra verib sevinirik". Tacir dedi: "Bu, bədnəzərdən qorxmağın nəticəsidir".

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki doqquz yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, tacirin arvadı bu sözləri ona deyəndə tacir ona belə cavab

verdi: "Bu, bədnəzərdən qorxmağın nəticəsidir, çünki mən uşaqlarımı sevirəm, sevən adam da çox qısqancalar. Doğru demişər:

"Səni mən qısqanıram öz gözümə, vəd gəməndələşmənə.  
Saata, vaxta, gülə, yasəmənə.

Yerin olsayıdə mənim göz bəbəyim,  
Bu yaxınlıq məni sixmazdı yənə.

Hoşrədək olsa idik bir yerde,  
Azlıq eylərdi bu müddət de mənə".

Arvadı ona dedi: "Ümidini Allaha bağla! Allah saxlayana bəla toxunmaz! Bu gün onu özünlə dükana apar." Arvad oğluna on qəşəng paltarlardan geyindirdi, o da baxanları yoldan çıxaran, sevən qəlbləri dərədə salan bir oğlan oldu. Atası onu özü ilə götürüb bazara getdi. O oğlunu görünen hər bir seks ona virurlar, yaxın galib onun elindən öpür, onu salamlayırdı. Oğlanın atası da oğluna baxmaq üçün gələnləri söyüdü. Adamlardan bəziləri deyirdi: "Bu gənəşdir çıxıb, bazarı işq-landırmışdır". Başqları da deyirdiler: "Ay çıxan yer filan torəfdədir". Bəziləri deyirdilər "Allahın qulları üzərində bayram hilalı zahir oldu"<sup>1</sup>. Onların hamısı oğlana söz atır, ona xoşbəxtlik arzulayırdılar. Onun atası da adamların sözlərindən utanır, ancaq danışmağı heç kəsə qadağan eləyə bilmirdi. Qəmər əz-Zamanın anasını məzəmmət eləməyə, ona lənət yağırdırmaga başlayırdı, çünki oğlanın evdən çıxmama səbəb o idi.

Qəmər əz-Zamanın atası bir də geri döndərənər gördü ki, oğlan yeri-dikcə adamlar onun dalınca, qabağınca izdihamla gelirler. Nəhayət, onlar dükana çatırlar. Əbdürəhman dükəni açıb oturdu, oğlunu da qabağında oturtdu. Sonra o, adamlara baxıb gördü ki, yolu tutublar, yaxından keçən hər adam dişənin qabağında dayanır, bu gözəl simaya baxır, gözünü onun üzündən çəkə bilmir. Bütün adamlar, kişilər də, qadınlar da beləcə eləyirdilər, özləri də bu sözləri deyirdilər:

"Sinamaqcın bizi, böyük Tanrımlı!  
Sən yaratdırın gözəlliyi, bəli, sən.

Sən özünsən gözəllerin gözəli,  
Bu səbəbdən gözəller aşiqisən".

<sup>1</sup> Ramazan ayının axırıncı axşamı görünən hilal. Təzə ayın doğulması ilə orucluq qurtarmış hesab olunur, "Orucluq bayramı" başlanır.

Tacir Əbdürəhman gördü ki, adamlar onun oğlunun ətrafına toplaşır, kişilər də, qadınlar da yanbayan dayanıb, gözlerini oğlana zilləyirlər. O, çox bərk port oldu. Özünü itirib, bilmədi ki nə eləsin. O, hələ özünə gəlməmiş bazar tərefəndə ona qərib bir dərvış yaxınlaşdı, onun əynində ibadət libası var idi. O, oğlana yaxınlaşıb qəsidi oxumağa və bolluca göz yaşı tökməye başladı. Qəmər əz-Zamanın zəfəran üstündə bitmiş söyüd şüvi kimi oturduğunu görüb aşağıdakı iki şerü oxudu:

Bitmişdi daşlıqda bir ince qamış,  
Ay kimi ətrafa saçırıcı şöle.

Soruşdum adını, o dedi: "Lülü";  
Dedim: "Li! Li!" dirmi? Dedi: "yox, Le! Le!"<sup>1</sup>

Sonra dərvış çal saçlarını arabir sığallaya-sığallaya tolesmədən yaxınlaşmağa başladı. Camaat ona hörmət eleyib yol verdi. O, oğlani görəndə özünü itirdi, bu şeirdə deyildiyi kimi oldu:

Bir gün dayanmışdı bu cavan oğlan,  
Dönmüşdü nur saçan aya üzəri.

Ağrı hərəkəti, ağır yürüslü  
Bir qocanın ora düşdü güzari.

Başı çox bələlər çekmişdi onun,  
Saysız-hesabsızı imtahanları.

Arabir harama meyl eləmişdi,  
Arabir dadmışdı halal nübarı.

Eyni ehtirasla, eyni həvəsle  
Sevmişdi qızları və oğlanları.

Bu coşqun ehtirasla, bu eşq ucundan  
Gecəli-gündüzlü yoxdu qərarı.

Ele bil, bir dəri, bir sümükdü o,  
Nə kari qalmışdı, nə də girdarı.

<sup>1</sup> Örəbcə bu ifadələr bir-birinə oxşayır: "Lülü" – mırvari, "Li! Li!" – mənə; mənim üçün; "Le! Le!" – yox, yox deməkdir.

Ocalar da ona xatırladırdı  
Yeniymələri, – novcavanları.

Üzränilər<sup>1</sup> kimi bu qocanın da  
Möhkömədi vəfəsi və etibarı.

Mehrəmədi qəlbina insanlar bütün;  
Birinin dostuydu, birinin yarı.

Ayıran deyildi Zeynəbi Zeyddən,  
Bir gözəl göründü, bil ki, onları.

Birisi köçəsydi öz oylağından,  
Başından aşardı onun ah-zarı.

Zəif budaq kimi silkələmişdi  
Onu məhəbbətin səmum ruzgarı.

Axı qayalara məxsusdur ancaq  
Möhkömlik meyari, bərklik meyari.

Ehtiras sözünün, eşq aləminin  
Ona tanış idи sirri-əsrarı.

Vəslinə çatmışdı neçə ahunun,  
Bağıma basmışdı çox ceyranları.

Eyni ehtirasla sevmişdi bir vaxt  
O həm cavanları, həm ixtiyarı".

Sonra dərvış oğlana yaxınlaşıb ona bir reyhan saplağı verdi. Oğlanın atası elini cibinə salıb bir neçə dirhəm çıxarıb dedi: "Ya dərvisi, payını al, öz yoluṇla çıx get".

Dərvış dirhemləri oandan aldı, oğlanın qabağında səki də oturub, ona baxmaq, ağlamağa başladı. O hey ah çokirdi, göz yaşları sel kimi axırdı, adamlar ona baxır, bəziləri deyirdilər: "Bütün dərvışlər pozğundurlar". Bir başqları da deyirdilər: "Bu dərvisiñ oğlana olan məhəbbətindən ürəyi od tutub yanır".

<sup>1</sup> Boni-üzra qabiləsinin adamları, rəvayətə görə sevgidə pak və sadıq olmaqla forqlənləridər.

Oğlanın atası bu vəziyyəti görəndə ayağa qalxıb dedi: "Oğlum, dur çıx, dükanı bağlayıb evə gedək. Bu gün alverimiz tutmadı. Başımızda götirdiyi işlərə görə Allah-teala ananın bələsini tutmadı. Bütün bunlara səbəbkər odur". Sonra üzünü dərvişə tutub dedi: "A dərvış, dur çıx, dükanı bağlayıram". Dərvış çıktı, tacir də dükanı bağladı, oğlunu götürüb getdi. Dərvış de adamlarla birlikdə onların dalınca düşdü, nəhayət, evə çatıldılar. Tacir dərvış təref dönüb soruşdu: "Ay dərvış, sən nə isteyirsən, nə üçün ağlayırsın?" Dərvış dedi: "Ay ağa, mən bu axşam sənə qonaq olmaq isteyirəm. Axi qonaq, Allah-tealanın qonağıdır". Tacir dedi: "Allah qonağı xoş gəlib, içəri gəl, yə dərvış..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

965-ci gecə

Elə ki doqquz yüz altmış beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, dərvış Qəmər əz-Zamanın atasına deyəndə ki: "Mən Allah qonağıyam", tacir ona belə cavab verdi: "Allah qonağı xoş gəlib! İçəri gir, ya dərvış". Tacir öz-özünə dedi: "Əgər bu dərvış oğlana bənd olmuşsa və ondan rəzalet tələb eləsə, bu gecə mütləq onu öldürüb qəbrini də gizlədəcəm. Əgər pis fikri olmasa, qoy qonaq öz payını yesin".

Sonra o, dərvışla Qəmər əz-Zamanı bir otağa götürib oğluna yavaşça dedi: "Bala, mən otaqdan çıxandan sonra dərvışin yanında otur, onu ələ sal, onunla oyna, pəncərədən sizə baxacağam, o səndən pis şey tələb eləsə, onun yanına gəlib onu öldürəcəm".

Dərvış oğlanla otaqda tek qalanda oğlan dərvışin yanında oturdu, dərvış ona baxmağa, ah çökəməyə və ağlamağa başladı. Oğlan onunla danışanda o, müləyim cavab verir, özü isə titreyir, ah çəkib, ağlaya-ağlaya oğlana baxırdı. Şam vaxtı çatdı, dərvış yeməyə başladı. Onun gözləri oğlana zillənmişdi, özü də ara vermedən ağlayırdı. Elə ki gecə yaridan keçdi, söhbət qurtardı, oğlanın atası ona dedi: "Bala, dərvış əmimo özün qulluq eləməyə çalış, ona söz qaytarma". Bunu deyib çıxməq istəyəndə dərvış dilləndi: "Ağa, oğlunu özünlə apar, ya da bizimlə bir yerde yat". Tacir dedi: "Yox, oğlum səninlə yatacaqdır. Bəlkə ürəyin bir şey istədi, onda oğlum sənin ehtiyaclarını rəf eləyər, sənə də qulluq göstərər".

Bunu deyib çıxdı, onları tək qoydu, pəncərəsi onların ikisinin otığında açılan otaqda oturdu.

O ki qaldı oğlan, o dərvişə yaxınlaşdı, onu qızışdırmağa, özünü təklif eləməyə başladı. Dərvış hirslenib dedi: "Bunlar ne sözdür, bala! Daşa basılan şeytandan qaçıb Allaha pənah aparırıram! Aman ya rəbb, bu pis əməldir, sənə də yarışmaz! Məndən uzaq ol, bala!" Dərvış bunu deyib yerindən qalxdı, oğlanın uzaqda oturdu, ancaq oğlan onun dalınca getdi, özünü onun üstünə atub dedi: "Ya dərvış, nə üçün özünü mənimlə yaxınlıq eləmək ləzzətindən məhrum eləyirsən, mənim ürəyim səni isteyir". Dərvışın qəzəbi artdı, ucadan dedi: "Məndən ol çak-məsen, atanı çağıraram, sənin əhvalatını ona danışaram". Oğlan dedi: "Atam bilir ki, mən bələyəm, o mənə mane ola bilməz. Sən gəl mənim ürəyimə şəfa ver! Nə üçün məndən imtina eləyirsən? Məgər mən sənin xoşuna gəlmirəm!" Dərvış dedi: "Bala, Allaha and olsun, iti qılıncla doğransam da, belə iş eləmərem".

Sonra o şairin bu sözlerini oxudu:

"İstər qadın olsun, istərse kişi,  
Görünce onları, vurulur ürək!

Baxsam da onlara gecə və gündüz,  
İnan, pozulmaram Lot<sup>1</sup> övladı tek".

Sonra ağlayıb oğlana dedi: "Qalx, qapını aç, mən çıxıb öz yolumla gedim. Mən daha bu yerde yatmaram!" O, ayağa qalxdı, amma oğlan ondan yapışib dedi: "Bir bax, gör üzüm necə şuxdur, yanaqlarım necə qırmızıdır, bədənimizin üzvləri yumşaq, dodaqlarım zərifdir".

Sonra o, şərabı və saqını həyəcana götürən budlarını açıb cadugərləri və sehrbazları taqədən salan bir nəzərlə dərvış baxdı. Onun budları olduqca gözəl, yumşaq və zərif idi, necə ki, birisi onun barəsində demişdir:

"Ayağa qalxanda çəkib donunu  
Mənə budlarımı<sup>2</sup> göstərdi canan,

<sup>1</sup> İncilda adı çəkilən Lot İbrahimin oğludur. Lot qəbiləsinin əxlaqsızlığının biri oğlan-bazlıq idi.

<sup>2</sup> Qurandan götürülləb, azacıq deyisdirilmiş sitat (XXVIII surə, 42-ci beyt). Orada deyilir: "Ayaq açılan gün". Yəni şərhçilərin izahına görə kafirların maşhər ayağına çəkiləcəyi gün.

Mirvariden bəyaz idi budları  
Unuda bilmirəm mən heç bir zaman.  
Sandım ki, moşhərdir, moşhərde hamı  
Haqqın divanına gəlir lüt-üryan!"

Sonra oğlan dərvishin üstüne atılıb, onun gözlərinin arasından öpməyə başladı. Dərvış ona dedi: "Bala, şeytan əməline uyma! Mərhəmətli Allaha itaat elə!" Ancaq oğlan ucadan sessləndi. "Əgər sən mənim istədiyimi eləməsən, mən atamı çağırıb ona deyəcəyəm: dərvish mənimlə əqləqsizliq elemək istəyir, atam da golub, səni elə ezişdirər ki, etin qalar, sümüklerin sinar".

Oğlanın atası bunların hamisini öz gözləri ilə görür, qulaqları ilə eşidirdi. O, daha əmin oldu ki, dərvish əqləqsizliq elemək fikrində deyilmiş. Odur ki, öz-özünə dedi: "Bu dərvish pozğun olsayı bütün bu əziyyətlərə dözməzdi".

Oğlan yenə də dərvisi cəzb eləməyə çalışır, hər dəfə də namaz qılmağa başlamaq istəyəndə, ona mane olurdu, nəhayət, dərvishin oğlana çox bork açığı tutdu, ona qarşı kobudluq elayib döyüd. Oğlan ağladı, bu vaxt atası içəri girdi, oğlunun göz yaşlarını sildi, onu sakitleşdirib dərvishə dedi: "Qardaş, madam ki, sən belə adamsan, bəs nə üçün mənim oğlumu görəndə ağlayıb, ah çəkirdin? Bunun üçün bir səbəb varmı?"

Dərvış dedi: "Bəli vardır". Tacir dilləndi: "Sənin oğlunu görən kimi ağlamaya başladığını mən görəndə, sənin barəndə pis şəyər fikirləşməyə başladım, oğluma da əmr elədim ki, səni sinəsin, əgor mən görsəydim ki, son ondan əqləqsizlik tələb eləyirsən, gəlib səni öldürəcəkdir. Ancaq sənin necə hərəkət elədiyini görəndə, bildim ki, sən son dərəcə mömən bir adamsan. Amma Allah xatırınə, ağlamığının səbəbini mənə danış".

Dərvış ah çəkib dedi: "Ağa, sakitləşmiş yaraları qurdalama!" Tacir səsləndi: "Mütləq mənə nağıl elə!"

Bundan sonra dərvış dedi: "Bil ki, mən gecə ilə gündüzü yaradannın yaratdıqlarından ibret almaq üçün dünyani gəzən dərvishəm. Bir dəfə belə oldu ki, cümə günü, sübhcəğı mən Bəsərə şəhərinə varid oldum..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz altmış altinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dərvish tacirə dedi: "Bil ki, mən səyahət eləyən dərvishəm. Bir dəfə cümə günü sübhcəğı Bəsərə şəhərinə varid oldum. Gördüm ki, dükənlər açıqdır, onlarda hor cü məllər, yeməli, içməli şəyərlər vardır, ancaq onlar boşdur, nə kişi var, nə qadın, nə də qız və ya oğlan, meydanlarda, bazarlarda nə pişik var, nə də it səs-küyü eşidilmir, adam görünmür. Mən təccübələrə eleyib öz-özümə dedim: "Görəydim bu şəhərin adamları öz pişik və itləri ilə haraya gedib, Allah onlara no eleyibidir".

Mən ac idim, çörəkçi dükənindən isti çörək götürdüm, yağ satanın dükənинə girib, çörəyə orinmiş yağ və bal yaxış yedim. Sonra içki dükənindən girdim, istədiyimi içdim. Gördüm qəhvəxana açıqdır, oraya girdim, gördüm dolu qəhvədanlar odun üzündədir, ancaq orada heç kos yoxdur. Doyunca qəhvə içib öz-özümə dedim: "Bu həqiqətən qəribə işdir! Görünür, bu şəhərin əhalisi qırılıbdır, hamısı bu saat ölübdür, ya da bir şeydən qorxub qaçmışlar, dükənərimi bağlamaga macəl tapmayıblar".

Men bu baroda fikirləşdiyim vaxt birdən müsəlmanı qorxudum, bir muddət gizlənilər oturdum, deşikdən baxmağa başladım. Gördüm ki, ayızlı qaravaşlar, cüt-cüt rübəndəsiz, üzləri açıq halda bazardan keçirlər. Onlar qırx cüt - səksən nəfər qaravaş idi. Mən atın üzündə bir qız gördüm, atın və qızın üzündə o qədər qızıl, gümüş və cavahirat vardi ki, at ayaqlarını qaldıra bilmirdi. Həmin qızın da üzən açıq, rübəndəsiz idi. O ən gözəl zinətlərənən bəzənmişdi, əynina ən gözəl paltar geyinmişdi, boylarında çox bahalı daşlardan muncuq, döşündə isə qızıl həmail, qollarında ulduz kimi parıldayan qolbaqlar, ayaqlarında qiymətli daş-qasıq qızıl xal-xallar vardi. Qaravaşlar onu aralıq almışdılar, onun qabağında da bir qız gedirdi. Qız belinə zümrüd dəstəli, qızıl qotazlı, daş-qasıla naxışlı qılıncı bağlamışdı.

Bu qız künçin qarşısındaki hissəsinə çatanda atın ciyonunu çəkib dedi: "Ay qızlar, mən bu dükənin içindən bir səs eşitdim. Oranı axtarın ki, içəridə biz üzüaçıq getdiyimiz zaman bize baxmaq istəyən bir adam gizlənməsin".

Qaravaşlar da mənim gizləndiyim qəhvəxanının qabağındakı dükəni axtdılar. Mən qorxdum, gördüm ki, qaravaşlar oradan bir nəfəri çıxardılar və qızı dedilər: "Ay xanım, bizi orada bir adam gör-dük, budur, hüzurunda dayanıbdir". Qız qılıncı olan kənizə dedi: "Onun boynunu vur". Qaravaş həmin adama yaxınlaşış onun boynunu vurdur. Meyiti oradaca qoyub getdilər. Mən bu hadisəni görüb qorxdum, ancaq qızın eşqi qəlbime doldu.

Bir az keçmiş adamlar gəldilər, dükənləri olanlar dükənlərinə gir-dilər. Adamlar bazarda gəzismeyə başladılar, öldürülmüş adamın etrafına toplaşış ona baxdılar. Mən de gizləndiyim yerdən yavaşça çıxdım, heç kəs məni görmədi. Qızın eşqi qəlbime hakim oldu. Mən yavaş-yavaş qızın kim olduğunu öyrənmək istədim, ancaq heç kəs onun haq-qında mənə bir şey danışmadı. Bundan sonra mən Bəsrəden çıxdım. Qızın eşqi məni derdə salmışdı. Mən sənin bu oğluna baxanda, gördüm ki, oğlun hamidən çox həmin qızı oxşayır, o mənim qəlbimdə eşq odunu alovlandırdı, ehtirasımı cuşə gotirdi. Mənim ağlamağımın səbəbi budur". Sonra da dərviş bərk ağlayıb dedi: "Ağa, Allah xatirinə, qapını aç, mən çıxıb öz yolumla gedim". Tacir qapını açdı, o da çıxıb getdi.

Bax, onun başına gələnlər bu idi. Qəmər əz-Zaman dərvişin sözlərini eşidəndə həmin qızı aşiq oldu, qəlbində eşq və həvəs oyandı. Səhər olanda o, atasına dedi: "Bütün tacirlərin uşaqları arzularına çatmaq üçün başqa ölkələrə səyahət eləyirler, onların içərisində elə bir adam yoxdur ki, atası ona mal yiğmasın, o da malla səfərə çıxb, qazanc götərməsin. Ata can, nə üçün mənə mal almırsan ki, mən də səyahətə çıxb öz bəxtimi sinayım?" Atası da belə cavab verdi: "Bala, tacirlərin pulları azdır. Onlar uşaqlarını qazanc, dünya malı xətrinə səfərə göndərirlər. Mənə qalandam, mənim pulum çoxdur, özüm de tamahkar deyiləm. Madam ki, belədir, mən səni qurbətə necə göndərə bilərəm! Mən bir deqiqə belə səndən ayrıla bilmərəm, xüsusun ona görə ki, gözəllikdə, qəşənglikdə və təmkinlikdə sənin tayin-bərabərin yoxdur, mən sənin üçün qorxuram". Qəmər əz-Zaman dedi: "Ata can, ola bilməz ki, sən mənə mal almayasan, mən də o mallarla səfərə çıxmayım, sən belə eləməsen, səni aldadıb pulsuz da, malsız da olsa qaçaram. Əger sən mənim ürəyimi sakitləşdirmək istəyirsənse, mənə mal al, qoy səfərə çıxın, yad ölkələrə tamaşa eləyim".

Oğlanın atası gördü ki, oğlu səyahət etmək fikirindən bərk yapı-sıbdır, odur ki, bu barədə öz arvadına danışab dedi: "Oğlun istəyir ki, mən onun üçün mal alıñ, o da onlara yad ölkələrə, qurbətə səfərə

çıxsın, halbuki qurbət ancaq bəla götürər". Arvadı ona belə cavab verdi: "Bundan sənə nə zərər toxuna bilər? Tacir balalarının adəti belədir: onların hamisi səyahət və qazancla öyünlürələr". Əri dedi: "Tacirlərin əksəriyyəti kasibdir, onlar da pullarını artırmaq istəyirlər. Amma mənim pulum çoxdur". Arvad belə cavab verdi: "Mal-mülküñ artırılmasının zərəri yoxdur. Əger son razı olmasan, mən öz pulumla ona mal alaram". Tacir dedi: "Mən onun qurbətə getməsindən qorxuram, qurbət ağırdir, müsibetdir". Arvadı ona etiraz etdi: "Qazanc olanda qurbət müsibət deyil. Oğlumuzun dediyinə əmlə eləməson, o çıxıb gedər, biz de onu axtarıb tapmariq. Camaat içinde biabır olarıq".

Tacir, arvadının sözlərinə qulq asdı, oğlu üçün doxsan min dinarlıq mal aldı. Anası da oğluna içərisində qırx əddə qiyəmtli daş-qas olan bir kisa verdi. Hər daşın aşağı qiyəmti beş yüz dinar idi. O, oğluna dedi: "Bala, bu daş-qası qoru, onlar sənə kömək eləyər". Qəmər əz-Zaman da onların hamisini götürüb Bəsrəyə yola düşdü..."

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz altmış yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, Qəmər əz-Zaman onların hamisini götürüb Bəsrəyə yola düşdü. Daş-qası dəri kamərə tikib belinə bağladı. O, Bəsrə ilə onun arasında bir keçid qalanاقan getdi. Bu zaman köçərilər ona basqın eləyib taladılar, adamlarını və nökrələrini öldürdüler. Qəmər əz-Zaman ölenlərin arasında uzanıb, özünü qana buladı, köçərilər elə bildilər ki, o, ölübdür. Odur ki, ondan uzaqlaşdılar, heç kəs yaxın gəlmədi. Onlar onu pullarını götürüb getdilər. Köçərilər öz yolları ilə çıxıb gedəndən sonra Qəmər əz-Zaman ölüllerin arasından qalxıb yola düşdü. Onun kamərindəki daş-qasdan başqa heç bir şey qalmamışdı.

Qəmər əz-Zaman Bəsrəyə çatanacaq getdi. Belə oldu ki, onun gəlişi cümlə günüñə düşdü, bütün şəhər dərvişin nağıl elədiyi kimi bomboş idi.

Qəmər əz-Zaman gördü ki, bazarlar boş, dükənlər açıqdır, amma malla doludur. Bu vəziyyətdə birdən o, müsiqi səsi eşitdi, giriñ bir

dükanda gizləndi. Qızlar göldüllər. Qəmər əz-Zaman onlara baxdı, birdən atın üstündə gedən qadını gördü. Eşq və məhəbbət ona hakim oldu, şövdən ağlığını itirmək dərəcəsinə geldi, ayaq üstə zorla dayandı.

Bir qədər keçəndən sonra adamlar zahir oldular, bazarlar doldlu. Qəmər əz-Zaman bazara bir daş-qas alanın yanına getdi. O, qırx daş-qasdan dayarı min dinar olan bir daş çıxarıb həmin adama satdı, öz otağına qayıdırıb gecəni orada keçirtti. Səhər olanda paltarını dəyişib hamama getdi, hamamdan çıxanda bədirlənmiş aya bənzədi. Sonra o, dörd min dinara dörd daş satdı, Bəsrənin küçələrini gəzməyə başladı, əynindən gözlər paltar bazara getdi.

Bazarda bir dəllək gördü, ona yaxınlaşış başını qırxdırdı, onunla dostluq eləməyə başlayıb dedi: "Ata can, mən yad ölkədən golmışem, dünən bu şəhərə giriş zaman gördüm ki, şəhər bombosdur, burada heç kəs yoxdur, nə ins, nə cins. Men qızları gördüm, onların da arasında at üstündə öz müsəyiatçılırı ile birlikdə gedən ganc bir qadın".

O gördüklerini dəlləyə danişdi, dəllək dedi: "Bala, bu barədə başqasına da danişbsanmı?" Qəmər əz-Zaman cavab verdi: "Yox". Dəllək dedi: "Bala, məbəda bu sözləri məndən başqa birisine de danişsan, adamlar söz saxlamırlar, sirləri gizlətmirlər. Sən balaca bir oğlansan, qorxuram ki, sənin sözlərin ağızdan-ağıza keço, axırdı da həmin qadına çata, səni öldürələr. Bala, bil ki, sənin gördüyüünü heç kəs görməmişdir, bu hadisə də bu şəhərdən kənarında heç kəs mölüm deyildir. Bəsrə əhalisini goldidkə, onlar bu dərddən ölürlər. Hər cümlə günü sübh işıqlaşanda onlar itləri, pişikləri bağlayıb bazara çıxmışqoymurlar. Şəhərin bütün əhalisi məscidlərə girib qapılalarını bağlayırlar. Bazardan keçməyə, pəncərədən baxmağa heç kəsin ixtiyarı yoxdur. Bir nəfər də bu bələnin səbəbini bilmir. Amma bu gecə, bala, mən bunun səbəbini arvadımdan soruşaram, o mamaçadır, adlı-sanlı adamların evinə get-gəli vardır, şəhərdə baş verən hadisələri bilsən. Allah qoysa, sabah sən mənim yanına gələrsən, mən də onun mənə dediklərini sənə danişaram".

Qəmər əz-Zaman bir ovuc qızıl çıxarıb dedi: "Ata can, al bu qızıl, öz arvadına ver, o mənə ana oldu". Sonra o, bir ovuc da çıxarıb dedi: "Bunu da özünə götür". Dəllək dedi: "Bala, otur yerində, mən gedim arvadımın yanına, ondan soruşum, dürüst xəberlə sənin yanına qayıdım".

Dəllək onu dükanda qoyub, arvadımın yanına getdi, bu cavan haqqında ona nağıl eləyib dedi: "Mən istəyirəm ki, sən bu şəhərin işləri barəsində həqiqəti mənə nağıl eləyəsən, mən də o cavan tacirə dani-

sim, o çox bilmək isteyir ki, nə üçün cümbə günü səhərlər adamlar və heyvanlar bazara buraxılmırlar. Mənim fikrimcə, o aşiq olmuşdur. O, səxavəti və aliconabdır. Biz ona nağıl eləsək, onun bizə çox böyük yaxşılığı keçər".

Dəlləyin arvadı belə cavab verdi: "Get, onu buraya getir, de ki, "Get ananla – mənim arvadımla dəniş! O sənə salam yetirib deyir: "Arzun yerinə yetdi!"

Dəllək bazara gedib gördü ki, Qəmər əz-Zaman oturub onu gözlöyir. Dəllək bütün əhvalatı ona danişib dedi: "Bala, gedək ananın – mənim arvadımın yanına. O sənə deyir ki, arzusu yerinə yetdi".

Sonra Qəmər əz-Zamanı götürüb arvadının yanına getdi. Arvad cavana dedi: "Xoş gəlmisin!" Sonra onu oturdu. Qəmər əz-Zaman yüz dinar çıxardıb ona verdi, dedi: "Ana can, bu qadın haqqında mənə daniş, o kimdir?" Dəlləyin arvadı belə cavab verdi: "Bala, bil ki, Bəsrə sultanına Hindistan padşahından qiymətli bir daş gəlmüşdür. O, daşı deşmək istəmisi və bütün zərgerləri çağırıldıb onlara demişdir: "Mən istəyirəm ki, siz bu daşı mənim üçün deşəsiniz. Hər kim onu deşsə, ona icazə verərəm məndən no arzusuna varsa istəsin, nə istəsə verərəm, amma daşı qırsa, başını bədənindən ayıram". Zərgerlər də qorxub dedilər: "Ey zəmanəmizin padşahi, bahalı daş tez ninar, çox nadir halda birisi onu parçalamadan deşə biler. Gütümüz çatmayıan işi bizə həvələ eləmə. Bizim əllərimiz bu daşı deşə bilməz. Amma bizim şeyximiz bizdən təcrübəlidir". Padşah soruşdu: "Sizin şeyxiniz kimdir?" Ona dedilər: "Usta Übeyd, bu peşədə o, bizdən təcrübəlidir. Onun çoxlu pulu var, yaxşı da biliyi vardır". Onun dalınca adam göndər, yanına görtir, bu daşı deşməyi ona emr elə".

Padşah Übeydin dalınca adam göndərdi, gələndə onunla yuxarıdağı şərti bağlayıb, daşı deşməyi ona əmr elədi. Übeyd daşı götürüb padşahın istədiyi kimi deşdi. Padşah dedi: "Ay usta, no arzun varsa, məndən istə". Amma Übeyd dedi: "Ey zəmanəmizin padşahi, sabah-can mənə möhlet ver". Bunun səbəbi o idi ki, Übeyd öz arvadı ilə məsləhətləşmək isteyirdi. Onun arvadı da, sənin o dəbdəbəli yürüsdə gördiğün qadın idi. Übeyd onu çox bərk sevirdi. Ona olan hədsiz məhəbbətinə görə, onunla məsləhətləşməmiş heç bir iş görməzdı. Buna görə də o, məsləhətləşənəcən ona möhlet veriləlməsini xahiş elədi.

Übeyd arvadımın yanına gələndə dedi: "Mən padşah üçün qiymətli bir daşı deşdim, o mənə vəd elədi ki, na arzu eləsəm yerinə yetəcəkdir, mən səninlə məsləhətləşənəcən möhlet istədim. Sən no istəyirsən mən arzū eləyim?" Onun arvadı dedi: "Bizim pulumuz o qədərdir ki,

odda yansa da qurtarmaz. Məni sevirsənə padşahdan bunu arzu elə: "Qoy Bəsrənin kütçələrinə car çəksinlər ki, cümlə günləri şəhər əhalisi şəhər namazına iki saat qalmış məscidləre gərsin, şəhərdə böyük də, kiçik də – hamı məsciddə, ya da evde olsun, qoy adamları məscidlərin, evlərin həyətlərinə salıb, darvazaları bağlaşınlar, amma şəhərin dükanları açıq qalsın. Mən öz qaravaşlarının şəhərdən keçib gedəcəyəm. Həq kəs pəncərədən, ya da pəncərə barmaqlığından mənə baxmasın. Hər kəs rast gəlsəm onu öldürəcəyəm".

Zərgər padşahın yanına gedib eyni şeyləri arzuladı. Padşah da onun arzusuna əməl elədi. Bəsrə əhalisi arasında car çökəməyi əmr elədi..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımqıq qoysdu.



Elə ki doqquz yüz altmış səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah zərgərin istədiyinə söz verəndə adamlar dedilər: "Biz qorxurğ ki, pişiklər və itlər mallarımıza ziyan vura". Padşah əmr elədi ki, adamlar camaat namazından çıxanacan itlər və pişiklər bağlı saxlanılsın. O vaxtdan bu qadın hər cümlə günü namaz vaxtına iki saat qalmış Bəsrənin kütçələrini gözəməyə başladı, heç kəs də bazar-dan keçə bilmədi, pəncərədən, pəncərə barmaqlığından baxmağa cürət eləmədi. Bax, bütün bunların səbəbi budur. Mən sənin qızın barəsində məlumat verdim, ancaq bala, onun işini bilmək istəyirdin, yoxsa, onunla yaxinlıq arzusundasan? Qəmər əz-Zaman dedi: "Ay ana can, mən onunla yaxın olmaq istəyirəm". Dəlləyin arvadı dedi: "Mənə daniş görüm, gözəl cəvahitdən neyin var?" Qəmər əz-Zaman belə cavab verdi: "Mənə dörd cür bahalı daş var: daş var ki, hərasının qiyməti beş yüz dinardır, ikinci cürünün hərasının qiyməti yeddi yüz dinardır, üçüncüsünün hər birinin qiyməti səkkiz yüz dinardır, dördüncüsünün hər birinin qiyməti səkkiz yüz dinardır". Dəlləyin arvadı soruşdu: "Onlardan dördünü verməyə ürəyim gələrmi?" Qəmər əz-Zaman cavab verdi: "Mənim hamisini verməyə ürəyim gələr". Arvad dedi: "Ay oğul, mən səni qovmuram, ancaq qalx ayağa, qiyməti beş yüz dinar olan bir daş çıxart. Soruş ki, zərgərlərin şeyxi usta Übeydin

dükəni hansıdır, ona yaxınlaş, görəcəksən ki, o öz dükənində oturubdur, əynində qəşəng paltar vardır, yanında ustalar işləyir. Ona dincilik arzula, dükənin yanında otur, daşı çıxarıb de: "Ay usta, bu daşı al, mənim üçün qızıl üzüye sal, ancaq böyük eləmə, bir misqaldan artıq olmasın, onu lazıminca hazırla". Sonra ona iyirmi dinar, işçilərin də hərəsində bir dinar ver, sonra onun yanında bir qədər oturub səhbət elə. Yanına dilənci gəlsə, ona bir dinar ver, əliaçıqlıq göster ki, zərgərin sondən xoş gəlsin. Sonra evine get, gecəni yat, şəhər yanınca yüz dinar götürüb atana ver, o kasibdir". Qəmər əz-Zaman dedi: "Qoy elə olsun". Qəmər əz-Zaman qadının yanından çıxıb karvansaraya getdi, dəyeri beş yüz dinar olan bir daş götürdü, sonra sərraf bazarına gedib, zərgərlərin şeyxi usta Übeydin dükənini xəber aldı. Usta Übeydin dükənini ona göstərdilər. Qəmər əz-Zaman dükəna girəndə gördü ki, zərgərlərin şeyxi hörməti bir adamdır, əynində qəşəng paltar vardır, yanında da dörd usta işləyir.

Qəmər əz-Zaman ona dedi: "Sizə salamlar olsun!". Übeyd salamını alıb: "Xoş gelibsen!" dedi, oturmaq üçün yer göstərdi. Qəmər əz-Zaman oturdu, daşı çıxarıb dedi: "Ay usta, mən istəyirəm ki, bu daşı qızıl üzüye salasan, ancaq bir misqaldan artıq eləmə, həm də elə ki qəşəng olsun".

O bunu deyib iyirmi dinari çıxardıb dedi: "Götür, bu da cilalama haqqı, zəhmət haqqı da borcum olsun". Sonra da hər ustaya bir dinar verdi. O, ustaların çox xoşuna gəldi, Übeyd də onu sevdı. Qəmər əz-Zaman oturub onlarnan səhbət elədi, hər gələn dilənciyə bir dinar verdi. Hami onun əliaçıqlığına mötəttəl qaldı.

Usta Übeydin dükənindəki alətlərdən evində da var idi. Qəribə bir şey hazırlamaq istəyəndə bu əcayib işi ustalar görməsin, – deyə evde işləmək usta Übeydin adəti idi. Belə hallarda həmin qadın, – yəni onun arvadı qarşısında oturardı, usta da ona baxa-baxa yalnız padşah-lara layiq olan qəribə şeylər hazırlaya bilərdi.

O bu üzüyü da öz evində oturub qəribə bir maharətlə hazırlayırdı. Arvadı daşı görəndə dedi: "Bu daşdan ne düzəltmək istəyirsin?" Zərgər dedi: "Bunu qızıl üzüye salacağam. Daşın qiyməti beş yüz dinardır". Arvadı soruşdu: "Kim üçün?" Übeyd dedi: "Bir gülüzlü cavan tacir üçün. Onun gözlerini adamı yaralayır, yanaqları da od tutub yanır, ağızı elə bil Süleymanın möhürüdür, yanaqları elə bil lalədir, dodaqları mərcan kimi qırmızıdır, boynu ahu boynuna bənzəyir. O, ağappaqdır, elə bil ənlilik sürtüldür; o qəşəng, incə, özü də əliaçıqdır. Filan-filan işlər görmüşdür".

Zərgər Qəmər əz-Zamanın gözəlliyyini, qəşəngliyini arvadına elə təsvir eddi ki, onun əliaçıqlığını, təkmilliyini elə söylədi ki, onun gözəlliyyindən, nəcib xasiyyətindən öz arvadına o qədər danişdi ki, arvadı ona vuruldu.

Elə ki zərgərin arvadına şəhvət zor gəldi, o dedi: "Onda mənim gözəlliyyimdən bir şey varmı?" Zərgər belə cavab verdi: "Sənin bütün gözəlliyyələrin onda vardır, o, sifətdən sənə oxşayır, ola bilsin ki, boyu da sənin boyun kimidir. Əgər mən sənə hörmətsizlik eləməkdən qorxmasaydım, deyərdim ki, o səndən min dəfə yaxşıdır". Zərgərin arvadı susdu, ancaq üzüyində cavana eşqi alovlandı. Zərgər də üzüyü qayırib qurtaranacaq ara vermədən hey danişir, onun gözəlliyyini sadalayırdı. Sonra üzüyü arvadına verdi, o da barmağına taxdı, düz barmağına görə idi. Bunu görəndə arvadı dedi: "Ağa, bu üzük üzüyimə yatdı, xoşuma gəldi, mən istəyirəm ki, mənim olsun, mən onu barmağımdan çıxmam". Zərgər dedi: "Səbir elə. Onun sahibi səxavətlidir, mən bu üzüyü ondan satın almağa çalışaram. O mənə satsa, sənə gətirərəm. Onda başqa daş varsa, onu sənin üçün alaram, özü də bu cür qayıram..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz altmış doqquzuncu gecə oldu, Şəhrizad nağılini dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər arvadına dedi: "Səbir elə, onun sahibi səxavətlidir, mən bu üzüyü ondan satın almağa çalışaram, o bunu mənə satsa, sənə gətirərəm. Onda başqa daş varsa, mən alaram, özü də sənin üçün bunun tayını düzəldərəm".

Bax, zərgərlər arvadının əhvalatı belə oldu. Görək Qəmər əz-Zaman necə oldu. Qəmər əz-Zaman gecəni öz otağında qaldı, səhər yüz dinar götürüb dəlləyin arvadının yanına gəldi, ona dedi: "Bu yüz dinarı götür". Arvad dedi: "Onları atana ver". Qəmər əz-Zaman pulları dəlləyə verəndə arvad soruşdu: "Mənim dediyim kimi elədinmi?" Cavan dedi: "Bəli!". Arvad dedi: "İndi qalx, zərgərlərin şeyxinin yanına get. O, üzüyü sənə verəndə, barmağının ucuna tax, sonra tez çıxarıb de:

"Ay usta, sən səhv eləmişən, üzük dar çıxmışdır!" O səndən soruşaçaqdır: "Ay tacir, onu qırıb genəldimmi?" Sən de: "Onu qırmaq, ikinci dəfə qayırmaq lazım deyil. Onu götür kənizlərindən birinə ver". Sonra da dəyəri yeddi yüz dinar olan başqa bir daş çıxardıb de: "Bu daşı götür, mənim üçün düzəlt, bu ondan yaxşıdır". Ona otuz dinar ver, hər ustaya da iki dinar. Sonra zərgər de: "Bu dinarlar cilalama üçündür, zəhmət haqqı işə mənim borcum". Sonra mənzilinə qayit, gecəni orada qal, səhər gələndə özünlə iki yüz dinar götür, mən sənin üçün hiyləni başa çatdırıbm.

Qəmər əz-Zaman zərgərin yanına getdi. Zərgər onu salamladı və dükənin yanında oturtdu. Qəmər əz-Zaman ondan soruşdu: "Mənim sıfarişimi yerinə yetirdimmi?" Zərgər: "Bəli!" deyib üzüyü ona verdi. Qəmər əz-Zaman onu alıb barmağının ucuna keçirdi, sonra tez çıxarıb dedi: "Bu mənim barmağımı dardır!" Zərgər soruşdu: "Ay tacir, onu genəldimmi?" Qəmər əz-Zaman dedi: "Yox, ancaq onu məndən hədiyyə götür və öz kənizlərindən birinin barmağına tax. Onun qiyməti bir şey deyil, çünki beş yüz dinardır, özü də ikinci dəfə düzəltməyinə dəyməz". Sonra o, qiyməti yeddi yüz dinar olan başqa bir daş çıxarıb dedi: "Bunu düzəlt". Sonra zərgər otuz dinar verdi, ustaların hərəsinə iki dinar verdi. Zərgər dedi: "Ay ağa, biz üzüyü düzəldəndən sonra zəhmət haqqı alırıq". Qəmər əz-Zaman da dedi: "Bu cilalama üçündür, zəhmət haqqı mənim borcum".

O, zərgərin yanına getdi. Zərgər də, ustalar da Qəmər əz-Zamanın əliaçıqlığını məttəl qaldılar. Sonra zərgər öz arvadının yanına gedib ona dedi: "Ay arvad, mən ömründə bu cavandan səxavətli adam görməmişəm. Sənin bəxtin də yaxşıdır, çünki o, üzüyü mənə pulsuz verib dedi: "Onu kənizlərin birinə ver".

O bütün əhvalatı arvadına danişib sonra dedi: "Mənim fikrimcə o, tacir oğlu deyil, o, padşah, ya da sultan oğludur".

Hər dəfə zərgər Qəmər əz-Zamanı təriflədikcə arvadının ona eşq-məhəbbəti artırdı. O, üzüyü barmağına taxdı, zərgər də Qəmər əz-Zamana ikincisini, birincidən bir az böyüyüni qayırdı. O, üzüyü qayırib qurtardıqdan sonra arvadı bu üzüyü barmağına taxdı, onu barmağında əvvəlkindən çox saxlayıb dedi: "Ağa, bir gör mənim barmağında bu iki üzük nə qəşəng görünür. Mən istəyirəm ki, hər iki üzük mənim olsun". Zərgər dedi: "Səbir elə, bəlkə mən ikincisini də sənin üçün aldım". Sonra o, gecəni yatdı. Səhər üzüyü götürüb dükana getdi.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəmər əz-Zamandan. O, səhər dəlləyin arvadının yanına gedib ona iki yüz dinar

verdi. Arvad ona dedi: "Zərgərin yanına get, o üzüyü sənə verəndə al barmağına tax, ancaq sonra tez çıxardıb de: "Ay usta, sən sehv eləyib-sən, üzük gen olmuşdur. Sənin kimi ustaya mənim kimi bir adam iş tapşıranda, sən gərək ölçü götürərsən. Sən mənim barmağımın ölçüsünü götürmiş olsaydın, sehv eləməzdin". Sonra qiyməti min dinar olan başqa bir daş çıxart, zərgərə de: "Götür, bunu düzəlt, o üzüyü də kənizlərindən birinə ver". Ona qırx dinar, hər ustaya da üç dinar verib de: "Bu cılalama üçün, işin zəhmət haqqı da mənim borcum". Bax gör o nə deyəcəkdir. Sonra buraya gəl, özünlə de üç yüz dinar götürüb atana ver ki, o da özü üçün bir heyat qura bilsin, axı o kasib bir adamdır". Qəmər əz-Zaman dedi: "Baş üstə, itaat borcumdur!"

Sonra o, zərgərin yanına getdi, zərgər ona dedi: "Xoş gəlibson!" Sonra da onu oturdub, üzüyü ona verdi. Qəmər əz-Zaman üzüyü barmağına taxdı, tez də çıxarıb dedi: "Mənim kimi bir adam, sənin kimi ustaya iş götürəndə, ölçü götürmek lazımdır. Sən mənim barmağımın ölçüsünü götürmiş olsaydın, sehv da eləməzdin. Ancaq götür o üzüyü kənizlərindən birinə ver".

Sonra o, qiyməti min dinar olan bir daş çıxarıb dedi: "Bu daşı götür, mənim barmağımın ölçüsünə bir üzük düzəlt, bundan qas qoy". Zərgər dedi: "Sən haqlısan, həqiqət də sənin tərəfindədir". Sonra o, ölçü götürdü, Qəmər əz-Zaman da qırx dinar çıxarıb dedi: "Al, bu cılalama üçün, zəhmət haqqın da mənim borcum". Zərgər dedi: "Ağa, neçə dəfə biz səndən pul almışıq! Sənin bizə mərhəmətin çox böyükdür!" Qəmər əz-Zaman dedi: "Zərər yoxdur!" Sonra onunla bir qədər səh-bət elədi, dükənindən keçən hər dilənçiye bir dinar verdi, axırdı, zərgərin yanından getdi.

Onun əhvalatı belə oldu. Görək zərgər necə oldu. O, evinə gedib arvadına dedi: "Bu cavan tacir nə qədər əliaçıq adamdır! Mən bundan səxavətli, bundan gözəl və beləgətli bir insan görməmişəm". O öz arvadına Qəmər əz-Zamanın gözəlliyyindən, əliaçıqlığından danışdı, onu həddindən artıq təriflədi. Arvadı dedi: "Ay adamatovuşmaz! Bir halda ki, sən onda bu keyfiyyətlərin olduğunu bilirsən, o sənə iki bahalı üzük veribdir, onda sən onu evimizə dəvət eləməli, qonaq elə-məlisən, onun dostu olmalısan. O səndən dostluq görse, bizim evimizə gəlsə, bəlkə sən ondan daha artıq xeyir görərsən. Sən onu qonaq elə-məyə razı deyilsənse, onu dəvət elə, mən öz hesabımı qonaq eləyim". Zərgər dedi: "Yoxsa sən məni xəsis hesab eləyirsən, odur ki, bu sözləri deyirsən?" Arvad dedi: "Sən xəsis deyilsən, amma adamatovuşmazsan. Bu axşam onu dəvət elə, onsuz gəlmə. İmtina eləsə, dostluğunu-

pozacağına and ver və tekid elə". Zərgər dedi: "Baş üstə, göz üstə!" Sonra üzüyü düzəldib yatmağa getdi, üçüncü gün səhər dükəna gedib orada oturdu.

Bunlar burada qalsınlar, sizə kimdən deyim, Qəmər əz-Zamandan. O da üç yüz dinar götürüb arvadın yanına getdi, pulları onun ərinə verdi. Arvad ona dedi: "Bəlkə zərgər soni bu gün evinə dəvət elədi, o soni dəvət eləsə, sən də gedib gecəni onun evində qalsan, başına nə gəlsə, səhər mənə danişarsan. Özün də dörd yüz dinar götürüb atana ver". Qəmər əz-Zaman dedi: "Baş üstə, itaat borcumdur!" (Hər dəfə onun pulları qurtarınan daşların bir qismını satırı.) Sonra o, zərgərin yanına getdi, zərgər ayağı qalxıb onu bağırına basdı, ona cansaqlığı arzuladı, onunla dostluq eləməyə başladı. Üzüyü çıxardı. Qəmər əz-Zaman gördü ki, üzük onun ölçüsündədir, dedi: "Ey ustaların ağası, Allah sənə xoşbəxt eləsin! Üzük münasibdir, ancaq daş mən istəyən deyil".

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz yetmişinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bəs rəvayət eləyirler ki, Qəmər əz-Zaman zərgərə dedi: "Üzük münasibdir, amma daş mən istəyən deyil, məndən ondan yaxşısı vardır. Bunu götür, kənizlərindən birinə ver".

O, başqa bir daş, yüz dinar da pul çıxarıb dedi: "Zəhmət haqqını al, bizi dənincəm, biz səni yorduq". Zərgər ona dedi: "Ay tacir, bizim yorulmağımızın mükafatını sən bizi verdin, bizi çox şey də ixtifat elədin. Qəlbimdə sənə məhəbbət oyanıbdır, mən səndən ayrıla bilmərim. Səni Allaha and verirəm, bu axşam mənim qonağım ol, ürəyimə şəfa ver". Qəmər əz-Zaman dedi: "Bu pis olmaz, ancaq mən mütləq karvansaraya gedib, nökərlərimi xəbərdar eləməliyəm, onlara deməliyəm ki, gecə karvansaraya gəlməyəcəyəm, məni gözləməsinlər". Zərgər soruşdu: "Sən hansı karvansaraya düşmüsən?" Qəmər əz-Zaman dedi: "Filan karvansaraya". Zərgər dedi: "Mən sənin dalınca oraya gələrəm!" Qəmər əz-Zaman dedi: "Pis olmaz". Zərgər qonaqsız

eve getsə, arvadının qəzəblənəcəyindən qorxub gün batmamış həmin karvansaraya getdi, Qəmər əz-Zamanı götürüb öz evinə götürdü. Onlar misli-bərabəri olmayan bir otaqda oturdular, özü də Qəmər əz-Zaman eve girəndə zərgərin arvadı onu görüb bənd oldu. Şam getirilənəcən Qəmər əz-Zaman zərgərlə səhbət elədi. Onlar yediler, içdiler, sonra qəhvə, içki getirildi, zərgər gecə namazınacan Qəmər əz-Zamanı səhbətle oylandırdı. Onlar gecə namazını qıldırlar, sonra kəniz gəlib iki qədəh gotirdi, içkini içdiler, sonra yuxu basdı, yatıldılar. Bu zaman zərgərin arvadı gəlib gördü ki, onlar yatıblar. O, Qəmər əz-Zamanın üzünə baxmağa başladı, onun gözəlliyi qadının ağlımı başından aldı. O dedi: "Gözəl sevən necə yata bilərlə?"

Sonra o, Qəmər əz-Zamanı arxası üstə çevirib onun sinəsində oturub, ehtirasın gücündən doğan qəzəblə onun yanaqlarını öpüşlərə qərə elədi, elə öpdü, sordu ki, yanaqlarında yerləri qaldı. Qəmər əz-Zamanın üzündəki qırmızılıq artdı, yanaqları şəfqətləndi. Sonra da Qəmər əz-Zamanın cibinə dörd aşiq qoyub çıxbı得到了。

Bundan sonra da o öz kəninizin burunotu kimi bir şey verib göndərdi, kəniz də onu kişişilərin burunlarının deşiyinə verdi, onlar asqrıb ayıldılar. Kəniz onlara dedi: "Ağalar, biliñ ki, namaz vaxtidir, sübh namazına qalxın!"

Kəniz onlara aftafa-ləyən getirdi. Qəmər əz-Zaman dedi: "Ay usta, vaxt gəlib çatıb, biz yatıb yuxuya qalmışıq". Zərgər taciro dedi: "Ay dostum, bu otaqda yuxu ağır olur. Hər dəfə mən burada yatanda başıma belə iş gəlir". Qəmər əz-Zaman dedi: "Sən düz deyirsən". Sonra o, dəstəməz aldı, su onun üzüna deyəndə dodaqları və yanağı yanmağa başladı. O dedi: "Qəribə işdir! Əgor otaqda hava ağırdırsa və biz yuxuya getmişikə, bəs niyə mənim yanaqlarım və dodaqlarım yanır". Sonra o, zərgərə dedi: "Ay usta, mənim yanaqlarım və dodaqlarım yanır". Zərgər belə cavab verdi: "Mənim fikrimə ağaçanad sancıbdır". Qəmər əz-Zaman dedi: "Qəribədir! Bu otaqda sən də belə olursan?" Zərgər cavab verdi ki: "Yox, amma mənim evimdə sənin kimi qonağımla olanda ağaçanaddan şikayətlənlərlər. Qonaq sənin kimi saqqalsız olanda belə hallar baş verir, amma saqqalı olanda ağaçanadlar onun üstüne getmir, ağaçanadlardan məni yalnız saqqalımlı xilas eləyir. Ağaçanadlar, deyəsən, saqqalı adamları sevmirlər". Qəmər əz-Zaman: "Sən düz deyirsən" dedi. Sonra kəniz onların səhər yeməyini getirdi, onlar yeyib evdən çıxdılar.

Qəmər əz-Zaman dəlləyin arvadının yanına getdi. Arvad dedi: "Üzündə xoşbəxtliyin izlərini görürəm. Danış görüm nə gördün",

Qəmər əz-Zaman dedi: "Mən heç bir şey görmədim. Mən ev sahibiylə otaqda şam eləyib, axşam namazını qıldım, sonra yixilib yatdıq, ancaq səhər oyandıq". Arvad gülüb dedi: "Yanaqlarında və dodaqlarında bu izlər nədir?" Qəmər əz-Zaman dedi: "O otaqda ağaçanadlar mənim başıma bu oyunu açıblar". Arvad dedi: "Sən düz deyirsən! Bəs sənin başına gələnlər ev sahibinin də başına geldimi?" Qəmər əz-Zaman dedi: "Yox, o ancaq mən nağıl elədi ki, həmin otaqda ağaçanadlar saqqallı adamlara toxunmurlar, yalnız saqqalsızların üzərinə qonurlar, özü də hər dəfə ona saqqalsız qonaq gələndə səhər ağaçanadların dişləməsindən şikayətlənir, amma qonaq saqqallı olanda, ona heç bir şey olmur". Arvad cavab verdi ki: "Sən düz deyirsən. Bəs bundan başqa bir şey gördünmüs?" Qəmər əz-Zaman dedi: "Mən cibimdən dörd aşiq tapdım". Qarı xahiş elədi ki, "onları mənə göstər". Qəmər əz-Zaman aşıqları ona verdi. Qarı aşıqları götürüb gülə-gülə dedi: "Bunları sənin sevgilin cibinə qoyubdur". Qəmər əz-Zaman təccüb elədi: "Bu necə olan işdir?" Qarı dedi: "O sənə işarə ilə deyir: "Sən mənə vurulmuş olsaydın, yatmadın, çünki sevənlər yatmazlar, sən uşaqsan, sənə aşiq oynamaq yaraşır. Gözəlləri sevməyə səni nə vadar eləmişidir?" O, gecə sənin yanına gəlib götürüb ki, sən yatıbsan. Odur ki, sən öpüşlərə qərə eləyib, yerləri də qalıb, özü də bu nişanı sənin cibinə qoyubdur. Ancaq bu, onun üçün kifayət deyildir, eksinə o, orını mütləq sənin yanına göndərəcək, əri də soni bu gün axşam evinə dəvət eləyəcəkdir. Sən onlara gedəndə tez yuxulama. Özünlə beş yüz dinar götür gel, başına gələn əhvalatı mənə danış, mən bu kələyi başa çatdıraram. Qəmər əz-Zaman dedi: "Baş üstə, itəat borcumdur!" Bunu deyib karvansaraya getdi.

Bunlar burada qalsın, sizə kimdən deyim, zərgərin arvadından. Arvad erindən soruşdu: "Qonaq getdi?" Əri dedi: "Bəli, ancaq ay ilankəs, bu gecə ağaçanadlar onu narahət eləyib, yanaqlarını, dodaqlarını dişləyiblər, mən ondan xəcalet çəkdim".

Arvadı belə cavab verdi: "Bizim otaqdakı ağaçanadların adəti belədir, onlar yalnız saqqalsızları sevirlər. Ancaq onu gələn axşama evə dəvət elə".

Zərgər də Qəmər əz-Zaman yaşadığını karvansaraya getdi, onu dəvət elədi, həmin otağa götürdü. Onlar yediler, içdiler, axşam namazını qıldırlar, sonra kəniz gəlib onların herəsinə bir qədəh verdi..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Ela ki doğquz yüz yetmiş birinci gecə oldu, Şehrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, kəniz gəlib onların hərəsinə bir qədəh verdi, onlar içdilər, yuxuladılar. Bu vaxt cavan arvad gəlib Qəmər əz-Zamana dedi: "Ay yaramaz, son ki, aşiqəm deyirsin, bəs neco yatırsan, axı aşıqlar yatmazlar". Sonra onun sinəsi üstə düşüb, ara vermedən onu öpdü, dişlədi, dodaqlarını sordu, səhərəcən onunla oynadı. Sonra onun cibinə bir biçaq qoyub getdi. Sübh işıqlasında öz konızını göndərdi, kəniz də gəlib hər ikisini oyadı. Qəmər əz-Zamanın yanaqları qıpçıqmırı idı, elə bil id tutub yanrıdı, dodaqları da sorulmaqdan və öpişlərdən marcın kimi olmuşdu.

Zərgər ondan soruşdu: "Bəlkə ağaçanadlar səni narahat eləyiblər?" Qəmər əz-Zaman dedi: "Xeyr!". İndi o, işin nə yerdə olduğunu bildiyi üçün şikayətlənmədi, cibinə baxanda da biçağı tapdı, ancaq susdu. Qəmər əz-Zaman sehər yemeyini yedi, qəhvə içib zərgərin yanından çıxıb karvansaraya tərəf yollandı, beş yüz dinar götürüb dölləyin arvadının yanına getdi, gördüklerini ona nağlı eləyib dedi: "Mən qeyri-ixtiyari yuxuladım, sehər də cibimdəki biçaqdan başqa bir şey görmədim". Arvad dilləndi: "Sabah gecə Allah səni belədan saxlasın. O sənə deyir: "Bir də yatsan, səni doğrayacağam!" Sabah gecə sən yenə onlara dəvət olunacaqsan, yuxulasın, o səni doğrayacaqdır. Qəmər əz-Zaman soruşdu: "Bəs mən nə eləməliyim?" Qarı dedi: "Dəniş görüm, yatmamışdan qabaq sən nə yeyirsən, nə içirsən?" Qəmər əz-Zaman dedi: "Onlar adətən necə şəm eləyirlərse, biz də eləcə şəm eləyirik, şamdan sonra da kəniz gəlir. Hərəmizə bir qədəh verir. Mən qədəhdəkini içən kimi yuxulayıram, bir də sehər oyaniram". Arvad dedi: "Bütün bələlər o, qədəhdədir. Qədəhi kənizdən al, amma ev sahibi içib yatanacaq sən içmə, kəniz qədəhi sənə verəndə ona de ki: "Mənə su ver içim". O, kuzəni getirməyə gedəndə, sən qədəhi balışının altına boşalt, özünü də yuxuluğa ver. Kəniz kuzu ilə gələndə elə fikir eləyir ki, sən qədəhi içəndən sonra yuxulamışın. Odur ki, çıxıb gedər, bir qədər keçəndən sonra hər şey sənə aydın olar. Ancaq gözlə ki, mənim əmrim yerinə yetsin. Qəmər əz-Zaman: "Baş üstə, itət borcumdur!" deyib karvansaraya getdi.

O burada qalsın, indi size zərgər arvadının başına gələnləri danışım. O, ərinə dedi: "Qonağı üç gün qonaq eləyərlər. Onu üçüncü dəfə də dəvət elə". Zərgər də Qəmər əz-Zamanın yanına gedib onu dəvət elədi, özü də yene həmin otaga gotirdi. Şam eləyib axşam namazını qıldılar, birdən həmin koniz içəri girib onların hərəsinə bir qədəh verdi. Ev sahibi içib yattı, Qəmər əz-Zaman içmədi. Koniz ondan soruşdu: "Məgər sən içməyəcəksən, ağa?!" Qəmər əz-Zaman ona dedi: "Ürəyim yanır, kuzəni mənə ver". Koniz kuzəni getirməyə getdi. Qəmər əz-Zaman qədəhi yastiğının altına boşaldıb uzandı. Koniz qayıdanca gördü ki, o yatar, o da bu barədə öz xanımına xəber verib dedi: "O, qədəhi içən kimi yuxuladı". Gənc qadın fikirləşdi: "Ona ölmək yaşamaqdan yaxşıdır".

Sonra o, iti bir biçaq götürüb oğlanın yanına gəldi. O öz-özüne deyirdi: "Budur, üçüncü dəfədir ki, sən eyham başa düşmürsən, ay axmaq! İndi mən sənin qarnımı yırtaram". Qəmər əz-Zaman qadının əlində biçaq ona torəf geldiyini görüb gözlərini açdı, gülə-güləaya qalxdı. Qadın ona dedi: "Sən bu eyhamı öz ağlımla yox, bir hiyəlegərin göstərişi ilə başa düşübən. De görüm, bu bilik sənə haradandır?" Qəmər əz-Zaman "Bir qadindr, mənimlə onun arasında belə-bəle olmuşdur" – deyib, məsələn ona daşıdı.

Arvad dilləndi: "Sabah bizdən çıxanda o, arvadın yanına get, ondan soruş: "Sənin bundan əlavə yenə bir hiylən qalıbdırırmış?" O desə ki, "vardır", ona de ki: "Çalış mən onun yanına açıq gedə bilim". O desə ki: "Mənim daha heç bir hiyləm yoxdur, bu axırıncı idı", onda onu başından çıxart. Sabah axşam da mənim ərim sənin yanına gəlib, səni dəvət eləyəcəkdir, onunla gəl, özü də hər şeyi mənə daniş, qalan işlər mənim boynuma". Qəmər əz-Zaman dedi: "Bu, pis olmaz".

Oğlan gecən qalan hissəsinin qadınla keçirdi, gah qıslıd, gah onu qucaqladı, qadının ari də artıq bir şey kimi konarda atılıb qalmışdı. Onlar sehərəcan belə elədilər, sonra qadın dedi: "Səninle olmaq üçün mənə nə gecə, nə gündüz, nə ay, nə də il bəsdir, mən qalan ömrümü səninlə keçirtmək isteyirəm. Ancaq səbir elə, mən ərimə elə hiylələr qurum ki, axırdı biz məqsədimizə çataq. Mən onun ürəyinə şübhə toxumu salaram, o məni boşayar, mən də sənə ərə gələrəm, özü də səninlə birlikdə sənin vətəninə gedərəm. Mən onun bütün pulsularını və sərvətinini sənin yanına getirəcəm, hiylə işlədib, onun komasını dağıdacaq, onun izini yer üzündən siləcəm. Ancaq sən mənim sözlerimə qulaq as, sənə dediklərimə itaat elə, tərs olma". Qəmər əz-Zaman dedi: "Baş üstə, itət borcumdur! Mənde tərslik yoxdur".

Zərgərin arvadı dedi: "Karvansaraya get. Mənim ərim gəlib, səni dəvət eləsə, ona de ki: "Ay qardaş, tez-tez qonaq getmək Adəm övladını bezikdirir. O, əliaçığı da, xəsisi de təngə getirir. Nəcə olur ki, mən hər gecə sənin yanına gedirəm, biz sənilə bir otaqda yatırıq, axı sən mənə acıqlanmasan da, belkə arvadının mənə acıqı tutur, çünki mən səni onun yanına getməyə qoymuram. Hərgəh sən mənimlə ünsiyət saxlamaq istəyirsənə, mənə evinin yanında bir ev tut, bəzən sən gecə yatanacan mənimlə olarsan, bəzən de yatanacan mən sənin yanında olaram, sonra öz evimə gedərəm, sən de hərəmxanaxaya gedərsen. Bu hər gecə səni hərəmxanaxaya buraxmamaqdan yaxşıdır". Bundan sonra o mənim yanına golib məsləhət istəyəcəkdir, mən də ona məsləhət görərəm ki, qonşumuzu köçürtsün. Onun yaşadığı ev bizimdir. Qonşumuz kire ilə olur. Sən həmin evə gəlsən, qalanın Allah asanlaşdırır. İndi get, buyurduğum kimi elə". Qəmər əz-Zaman dedi: "Baş üstə, itaat borcumdur!" Sonra zərgərin arvadı getdi, o da özünü yuxulğaya vurdur. Bir qədər keçəndən sonra kəniz gəlib hər ikisini oyadı. Zərgər ayılan kimi soruşdu: "Ay tacir, belkə aqcaqanad səni narahat edib?" Qəmər əz-Zaman dedi: "Yox". Zərgər dedi: "Yəqin ki, sən onlara adət eləmison".

Sonra onlar səhər yeməyini yediler, qəhvə içib öz işlərinin dalınca getdilər. Qəmər əz-Zaman qarının yanına gedib əhvalatı ona nağıl elədi...."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz yetmiş ikinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qəmər əz-Zaman dölləyin arvadının yanına gedib, ohvalatı ona danişdi, özü də dedi: "O məna belə-bələ dedi, mən də ona belə-bələ dedim. Sənin başqa bir fikrin varmı ki, mən onunla açıq görüşüm?" Arvad dedi: "Bala, mənim fikrim buracan idi, burada mənim hıylələrim qurtardı".

Qəmər əz-Zaman onun yanından çıxıb karvansaraya getdi. Sabah oldu, axşamçağı zərgər Qəmər əz-Zamanın yanına gəlib, onu dəvət

elədi. Qəmər əz-Zaman dedi: "Mən sənilə gedə bilmərəm!". Zərgər soruşdu: "Niyə axı mən səni xoşlamişam, daha səndən ayrıla bilmirəm. Səni Allaha and verirəm ki, mənimlə gedək". Qəmər əz-Zaman dedi: "Əgər sən uzun zaman mənimlə olmaq, aramızdakı dostluğunu möhkəmlətmək isteyirsənse, öz evinin yanında mənə bir ev tut, istəsən sən mənim yanında olarsan, istəsən mən də sənin yanında olaram, yatmadışdan qabaq hərə öz evinə gedib, öz yatağında yatar". Zərgər dedi: "Mənim evimin yanında bir ev vardır, o mənim özümüzdür. Bu axşam bize gedek, sabah da mən həmin evi sənin üçün boşaldırdıram".

Qəmər əz-Zaman da getdi, onlar şam elədilər, axşam namazını qıldılar, qadının əri dərmanlı qədəhi başına çökib yuxuladı, Qəmər əz-Zamanın qədəhində isə dərman yox idi, o qədəhdəkini içdi, amma yuxulmadı. Zərgərin arvadı onun yanına gəlib oturdu, səhərəcən onunla söhbət elədi, onun əri ölü kimi uzanıb qalmışdı, sonra o, adəti üzrə yuxudan oyandı, öz kirayənişinin dalınca adam göndərib ona dedi:

"Ay filankəs, mənim evimi boşalt, özümə lazımdır". Kirəci: "Baş üstə, göz üstə" – deyib evi boşaltdı, Qəmər əz-Zaman da o evə köcdü, bütün şəylerini oraya apardı. Həmin axşamı zərgər Qəmər əz-Zamanın yanında keçirdi, sonra öz evinə getdi.

Ertəsi günü onun arvadı mahir bir ustannı dalınca adam göndərib, onu çağırtdı, onu pulla şirnikdirdi, o da onun üçün zərgərin evinin altından Qəmər əz-Zamanın evine yeraltı yol açdı, yerin də altından qalxıb-düşən qapı düzəltdi. Qəmər əz-Zaman hələ özüne gelməmiş arvad onun yanına geldi, özü ilə de iki kiso pul gotirdi. Qəmər əz-Zaman soruşdu: "Sən bura haradan gəldin?" Qadın yeraltı yolu göstərib dedi: "Götür, bu onun iki kiso pulu". Bunu deyib oturdu. Sonra səhərəcən onunla mazaqlaşdı, oynadı, axırdı dedi: "Gözəl mən gedib onu oyadım, getsin dükənə, sonra galim sənin yanına". Qəmər əz-Zaman oturub onu gözləməyə başladı. Qadın da ərinin yanına gedib onu oyadı, o da durdu, dəstəməz alib namaz qıldı, dükana getdi. O, gedəndən sonra arvadı dörd kiso pul götürüb, yeraltı yolla Qəmər əz-Zamanın yanına gəlib dedi: "Götür bu pulları". Bunu deyib onun yanında oturdu, sonra hər biri öz yolu ilə getdi, qadın öz evinə, Qəmər əz-Zaman da bazarə. Gün batanda o öz evinə qayıdanda orada on kiso pul, daş-qas və başqa şəyler gördü. Sonra zərgər Qəmər əz-Zamanın yanına gəlib, onu öz evinə apardı, onlar axşamı bir yerde keçirdilər. Kəniz adəti üzrə içəri girdi, onlara iki verdi, zərgər yuxuladı, amma Qəmər əz-Zamana heç nə olmadı, çünki onun qədəhinə heç bir dərman tökməmişdilər.

Qadın onun yanına gelib oturdu, onunan oynamamağa başladı, kəniz də şəyləri yeraltı yolla Qəmər əz-Zamanın evinə gətirdi. Onlar səhərəcən bu vəziyyətdə oldular. Sonra kəniz ağasını oyadı, onların hər ikisini qəhvə içirdi, hərəsi də öz yolu ilə çıxıb getdi.

Üçüncü gün arvad ərinə mənşub olan bir bıçağı (o, zərgər işi idi, öz eli ilə qayırılmışdı. Ona beş yüz dinar sərf olmuşdu, belə ki gözəllikdə onun misli - bərabəri yox idi, adamlar da onu tez-tez zərgərdən istədikləri üçün zərgər onu sandığa qoyub bağlamışdı, onu heç kəsə satmağa ürəyi gəlmirdi) Qəmər əz-Zamana verib dedi: "Götür bu bıçağı, altdan belinə tax, ərimin yanına get. Onun yanında otur, bıçağı belindən çıxarıb de: "Ay usta, bir bu bıçağá bax, mən onu bu gün almışam. De görüm mən bu alverdə udumuşam, ya uduzmuşam". Ərim bıçağı taniyacaq, amma utanacaqdır desin: "Bu mənim bıçağımdır!" Səndən soruşsa ki, onu harada, neçəyə alıbsan, ona de: "Gördüm iki livanlı dalaşır, onların biri o birindən soruşdu: "Harada idin?" O dedi: "Bu gün məşqəmin yanında idim, hər dəfə onunla görüşəndə o mənə pul verir, amma bu gün mənə dedi: "İndi əlimdə pul yoxdur, ancaq bu bıçağı götür, bu ərimin bıçağıdır". Mən də bıçağı ondan aldım, ona satmaq isteyirəm. Bıçaq mənəm xəsumə gəldi. Elə ki mən onun bu dediklərini eşitmədən, ondan soruştum: "Onu mənə satarsanmı?" O dedi: "Satıram, al". Mən bıçağı ondan üç yüz dinara aldım. İsteyirəm bilim, görüm ucuzdur, yoxsa bahal!" Bax gör o sənə nə deyəcək. Sonra onunla bir qədər səhəbət elə, onun yanından çıx get, tez mənim yanına gəl, göləndə görəcəksən ki, mən yeraltı yoluñ ağızında oturmuşam, səni gözləyirəm, bıçağı mənə verərsən".

Qəmər əz-Zaman dedi: "Baş üstə, itaat borcumdur!" Sonra o, bıçağı götürüb belinə taxıb zərgərin dükənинə getdi, ona salam verdi. Zərgər ona dedi: "Xoş gəlmisin!" Sonra onu oturdu, onun belindəki bıçağı görüb, öz-özüne dedi: "Bu mənim bıçağımdır, onu bu tacirə kim veribdir?" O fikirləşməyə başlayıb öz-özüne dedi: "Bircə biliydim, bu mənim bıçağımdır, yoxsa ona oxşayı!" Birdən Qəmər əz-Zaman bıçağı çıxarıb dedi: "Ay usta, al bu bıçağá bax". Zərgər bıçağı onun olindən alan kimi onu lap yaxşı tanıdı, ancaq: "Bu mənim bıçağımdır" deməyə utanıdı..."

Şəhərizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz yetmiş üçüncü gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər bıçağı Qəmər əz-Zamandan alan kimi onu tanıdı, amma: "Bu mənim bıçağımdır" deməyə utanıb ondan soruştu: "Bunu haradan alıbsan?" Qəmər əz-Zaman qadının ona öyrətdiklərini nağıl elədi. Zərgər dedi: "Belə bir bıçaq bu pula ucuzdur, çünki onun dəyəri beş yüz dinardır". Zərgərin ürəyi od tutub yandi, əlliəri dolası, iş görə bilmədi. Qəmər əz-Zaman onunla danışmağa başladı, ancaq zərgər qəm dəryasına qərq olmuşdu, hər dəfə cavan tacir ona əlli kələmə söz deyəndə, o bir kəlmə ilə cavab verirdi, ürəyi sixılırdı, bədəni həyəcan içində idi, aqlı çəşmişdi, o, şairin dediyi kimi olmuşdu:

"Onlar deyib-gülür: mənimsə nitqim  
Tutulub, fikirdən qaça bilmirəm.

Elə qərq olmuşam, qəm dəryasına,  
Kişini qadından seçə bilmirəm".

Qəmər əz-Zaman gördü ki, zərgərin vəziyyəti dəyişildi. Odur ki, dedi: "Bəlkə indi başın qarışığındır". Bunu deyib ayağa qalxdı, tez də evə getdi, gördü ki, zərgərin arvadı yeraltı yoluñ ağızında oturub, onu gözləyir. Qadın onu görəndə soruştu: "Dediklerimə emal elədinmi?" Qəmər əz-Zaman dedi: "Bəli!". Qadın soruştu: "O sənə nə dedi?" Qəmər əz-Zaman belə cavab verdi: "O dedi ki, belə bir bıçaq bu qıymətə ucuzdur, çünki onun dəyəri beş yüz dinardır, ancaq onun vəziyyəti dəyişildi, mən də çıxıb getdim, bilmirem bundan sonra ona nə oldu". Qadın dedi: "Bıçağı ver, sənə ondan heç bir zərər toxunmaz". Bıçağı götürdüyü yere qoyub oturdu.

Onlar burada qalsınlar, indi sizə kimdən deyim zərgərdən. Ona gəlincə, Qəmər əz-Zaman onun yanından çıxıb gedəndən sonra onun ürəyi od tutub yandi, təşvişi artdı, öz-özüne dedi: "Hökmen gedib bıçağın harada olduğunu yoxlayacağam, beləliklə də xatircəm olub şübhədən çıxacağam".

Sonra o, evə getdi, ejdaha kimi fisildaya-fisildaya, arvadının otağına girdi. Arvad soruşdu: "Sənə nə olub, ağa?" Zərgər dedi: "Mənim biçağım han?" Arvad dedi: "Sandıqda". Sonra eli ilə sinəsinə vuraraq dedi: "Vay, başıma daş! Yoxsa birisi ilə dalaşışsan, onu vurmaq üçün biçaq götürməyə gələsib?" Zərgər dedi: "Bıçağı ver, onu mənə göstər!" Arvadı dedi: "Əvvəlcə, mənə and iç ki, onunla heç kəsi vurmaçاقsan!" Zərgər and içdi. Qadın sandığını açıp biçağı çıxardı, əri onu əlində firlada-firlada deyindirdi: "Həqiqətən bu qəribə işdir!" Sonra o dedi: "Götür onu qoy yerinə". Arvadı dedi: "Danış görüm, bunun səbəbi nədir?" Zərgər "Mən dostumuzda belə bir biçaq gördüm" deyib bütün əhvalatı ona nağıllı elədi, sonra da dedi: "Ancaq mən biçağı sandığda gördüyüüm zaman xatirəm oldum, şübhəm qalmadı". Arvadı dedi: "Beləkə son mənim barəmdə pis şey fikirləşibsin, qət eləyişən ki, həmin livanlının məşuqəsi mənəm, biçağı da ona mən vermİŞəm?" Zərgər dedi: "Belə, mən bu işdə şübhələnmədim, ancaq biçağı görəndə ürəyməndən şübhə getdi". Arvadı dedi: "Ay kişi, səndə yaxşılıqlan əsor qalmayıbdır". Zərgər ondan üzr istəməyə başladı, nəhayət onun könlünü ələ aldı, sonra çıxıb öz dükənini getdi.

Ertəsi gün də arvad öz erinin saatını Qəmər əz-Zamana verdi (zərgər onu öz əli ile qayırması, özü də heç kəsədə onun misli-bərabəri yox idi), ona dedi: "Get onun dükənini, yanında oturub de: "Dünen gördüyüüm adamı bu gün də gördüm, onun əlində saat var idi. O mənə dedi: "Bu saatı almazsanmı?" Mən soruştum: "Bu saatı haradan alıbsan?" O dedi: "Məşuqəmin yanında idim, bunu o mənə verdi". Mən onu əlli sekkiz dinara aldım. De görüm, bu qiymətdə ucuzdur, yoxsa baha!". Gör sənə nə deyecəkdir. Onun yanından çıxan kimi tez mənim yanına gelib saatı mənə ver".

Qəmər əz-Zaman zərgərin yanına gedib, arvad ona dediyi kimi elədi. Zərgər saatı görəndə dedi: "Onun qiyməti yeddi yüz dinardır". Onun ürəyinə şübhə girdi.

Öğlan da onu dükənda qoyub, zərgərin arvadının yanına gəldi, saatı qatarıb ona verdi. Birdən arvadın əri içəri girib tövşüyə-tövşüyə dedi: "Mənim saatım hanı?" Arvadı dedi: "Budur, burada". Zərgər dilləndi: "Bura ver!" Arvad saatı gotirəndə, kişi qışkırdı: "Allah-tealanın qüdrəti qarşısında hər şey acizdir!" Arvad dedi: "Ay kişi, səndə təzə xəber var! Danış görüm, gətirdiyin təzə xəber nədir". Zərgər dedi: "Mən nə danışım! Heç bilmirəm bu işlərin barəsində nə fikirləşim". Sonra o bu şeirləri oxudu:

"Özüm də bilmirəm, ey pərvərdigar,  
Mən necə qərq oldum qəm dənizində.

Her dordə, acıya məndə dözüm var;  
Zəqquq çıçayı də tay olmaz mənə.

Dözmüşəm, dözürəm, dözcəcəyəm də  
Atsalar da moni odun gözünə.

Dərd alıb əlimdən ixtiyarıram,  
İxtiyar sahibi "Döz!" – deyir yenə".

Sonra o dedi: "Ay arvad, mən dostumuz tacirdə əvvəlcə öz biçağımı gördüm (mən onu tanıdım, çünki o mənim ağlımlı məhsuludur, onun misli-bərabəri tapılmaz), o mənə ürəyimi yandıran şəylər danişdı. Mən buraya gəldim, biçağı burada gördüm. İkinci dəfə də mən onda bir saat gördüm, o da mənim ağlımlı məhsuludur, Bəsərədə onun misli-bərabəri tapılmaz. Dostumuz yənə mənə ürəyimi yandıran şəylər danişdı, ağlım çəşdi, başa düşə bilmirəm ki, nələr olur". Arvadı dedi: "Sənin sözündən belə çıxır ki, mən bu tacirin məşuqəsi və sevgilisiyəm, sənin şəyərlərinə ona verirəm, sən güman eləyirsin ki, mən səni aldadırıram, odur ki, məndən soruşmağa galisən. Deməli, əgor sən biçağı və saatı məndə görməsəydi, xəyanət etdiyimə inanmış olacaqdın. Ancaq ay kişi, madam ki, sən mənim barəmdə bədgüman olubsan, bundan sonra mən səninlə bir yerdə xörək yemərəm, bir yerdə su içmərəm, çünki mən sənə hədsiz nifret eləyirəm".

Zərgər onu dilə tutmağa başladı, nəhayət, könlünü ələ aldı, evdən çıxıb getdi, ona bu cür sözələr deməyinə peşman oldu, sonra dükəna gedib, orada oturdu..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz yetmiş dördüncü gecə oldu, Şəhrizad nağıllı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər arvadının yanından çıxanda dediyi sözlərdən peşman

oldu, sonra dükana gedib orada Qəmər əz-Zamanın yanında oturdu, onu bərk həyəcan bürüdü, o çox derin fikre getdi. O həm inanırdı, həm də inanmırırdı. Aşşamçığı da evə tək geldi, Qəmər əz-Zamani özü ilə gətirmədi. Arvadı ondan soruşdu: "Tacir han?" Zərgər dedi: "Öz evində" Arvadı ondan soruşdu: "Məgər onunla dostluğun pozulubdur?" Zərgər dedi: "Allaha and olsun, onun ucbatından bu dilxorluq olduqdan sonra ona nifrat edirəm". Arvadı ona dedi: "Mənim xətrimə get onu buraya gotir".

Zərgər ayağa qalxıb, Qəmər əz-Zamanın evinə getdi, öz şeylərini orada görüb tanıdı, üreyi od tutub yandı, ah çəkməyə başladı.

Qəmər əz-Zaman ondan soruşdu: "Nə üçün belə fikirlisin?" Zərgər deməyə utandı: "Mənim şeylərim sənin yanındadır, onları bura kim gətirmişdir?" O ancaq bunu dedi: "Mən təşvış içindəyəm, gedek bize, fikrimi dağıt". Qəmər əz-Zaman dedi: "Qoy mən öz evimdə qalıb, mən sənin evinə getməyəcəyəm".

Zərgər ona and verib evinə apardı. Sonra onlar şam elədilər, bütün axşamı oyaq qaldılar. Qəmər əz-Zaman zərgərənən danışındı, amma zərgər fikre qərq olmuşdu, cavan tacir yüz kəlmə dansında, zərgər ona bir kəlmə ilə cavab verirdi. Sonra kəniz adəti üzrə iki qədəhnənə onların yanına gəldi, onlar içdilər, zərgər yatdı, gənc işə yatmadı, çünki onun qədəhində dərman yox idi. Qadın Qəmər əz-Zamanın yanına gəlib ona dedi: "Bu dayyus barəsində sənin fikrin nədir? O öz sadəliyindən məstdir, arvadların hiylələrini bilmir. Mən mütləq onu aldadacam ki, məni boşasın. Sabah mən kəniz sıfətinə girəcəm, sənin də dalınca dükana gedəcəm, sən ona deyərsən ki: "Ay usta, bu gün mən əsir alıb-satanların karvansarasına getmişdim, bu kənizi gördüm, min dinara aldım. Məndən ötrü bir ona bax gör bu qiymət ucuzdur, ya baha". Sonra mənim üzümü, sinəmi aç göstər, qoy mənə baxsın, sonra da məni götür, mənimlə birlikdə öz evinə qayıt, mən yeraltı yolnan evimizə keçərəm, sonra gərüm onunla işimiz neccə qurtaracaqdır".

Onlar geconı şad-xürrəm səhəbet eləyə-eləyə keçirtdilər, səhərcən oynadılar, dilxoşluq elədilər, kef çəkdilər. Bundan sonra arvad öz otağına gedib kənizi göndərdi, o da gəlib öz ağasını və Qəmər əz-Zamani oyadı. Onlar qalxdılar, səher namazını qılıb, yemək yediler, qəhvə içdilər, zərgər də öz dükənə, Qəmər əz-Zaman da öz evinə getdi.

Birdən qadın yeraltı yoldan kəniz sıfətində (əvvəllər də o kəniz olmuşdu) onun qabağına çıxdı. Qəmər əz-Zaman da zərgərin dükənə tərəf yollandı, qadın da onun dalına düşdü. Qəmər əz-Zaman getdi,



o arvad getdi, ta ki Qəmər əz-Zaman onu zərgərin dükənəna gətirdi. O, qadının ərinə rahatlıq arzuladı, oturub dedi: "Ay usta, bu gün mən əsir alıb-satanların karavansarasına tamaşa eləməyə getmişdim, dellal-ların elində bir kəniz gördüm. O mənim xoşuma gəldi, mən onu min dinara aldım. İstəyirəm ki, sen ona baxıb görsən, bu qiymətə ucuzdur, ya baha?" Sonra qadının üzünü açdı, zərgər gördü ki, bu onun arvadıdır, arvad ən gözəl paltarlarını geyinmişdi, on yaxşı ziynetlər taxmış, göz-lərinə sürmə çəkmış, barmaqlarının ucuna rəng vurmuş, evdə onun qarşısında bəzəndiyi kimi bəzənmişdir. Zərgər onu üzündən, paltarından, bəzəyindən çox yaxşı tanıdı, çünki onları öz əli ilə düzəltmişdi. O, Qəmər əz-Zaman üçün bu yaxında düzəltdiyi üzükleri onun bar-mağında gördü. O soruşdu: "Ay kəniz sənin adın nədir?" Qadın cavab verdi ki: "Həlimə". (Zərgərin arvadının adı Həlimə idi, elə ona da bu adı dedi.)

Zərgər buna təəccüb eləyib Qəmər əz-Zamandan soruşdu: "Onu neçəye alıbsan?" Qəmər əz-Zaman dedi: "Min dinara". Zərgər dedi: "Sən onu müftə alıbsan, çünki min dinar onun üzüklerinin qiymətin-dən də azdır, onun paltarı və bəzəkləri sənə pulsuz qalıbdır". Qəmər əz-Zaman dedi: "Allah səni sevindirsən. Madam ki, sənin xoşuna gəldi, mən onu öz evimə apararam". Zərgər dedi: "Nə istəyirsən elə". Qəmər əz-Zaman kənizi götürüb evinə getdi. Qadın yeraltı yolla keçib, öz evində oturdu.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim zərgərdən. Elə ki o bu işləri gördü, onun ürəyi od tutub yandı. O öz-özünə dedi: "Gedim görüm arvadım haradadır. Əgor o, evdedirən, deməli, bu kəniz ona oxşayır (oxşarı olmayana həmd-sənalar olsun!), arvadım evdə olmasa, deməli bu şübhəsiz odur".

Bunu deyib dükəndən çıxdı, evə çatanacan qaçı, evə girib gördü ki, arvadı dükənda onun gördüyü eyni paltarda və ziynetlərlə əyləşibdir. Bunu görənde əlini əlinə vurub, ucadan sesləndi: "Allah-toalanın qüdrət və qüvvəti qarşısında her şey acizdir!"

Onun arvadı dedi: "Ay kişi, qudurubsan, nədir? Səndə bu cür adet-lər yox id! Hökmən sənin başında bir iş var". Zərgər belə cavab verdi: "İstəyirsənə danışım, ancaq dilxor olma". Arvadı dedi: "Danış". Zərgər dilləndi: "Dostumuz tacir bir kəniz alıbdır, onun qəməti sənin qəmətin kimi, boyu sənin boyun kimi, paltarı da sənin paltarın kimi dir. O, hər cəhətdən sənə oxşayır, barmaqlarındakı üzükler də sənin üzüklerinə bənzəyir, onun ziynetləri də sənin ziynetlərin kimi dir. Dostumuz onu mənə göstərəndə elə fikirləşdim ki, sənsən, odur ki,

indi çəşmişam. Ah, kaş bu taciri görməyəydi, onunla dostlaşmayıdıq, o öz ölkəsindən buraya gəlməyəydi, biz də onu tanımayıdıq! O mənim tər-təmiz həyatımı bulandırdı, sədaqətin sərtliyə çevrilməsinə səbəb oldu, qəlbimi də şübhə ilə doldurdu". Arvadı dedi: "Mənim üzümə bax. Bəlkə onun yanındakı mən idim, tacir də mənim aşnamdır, mən kəniz paltarı geyinmişəm, onunla da dildir olmuşam ki, məni sənə göstərsin, səni aldıdaq?" Zərgər dedi: "Bunlar nə sözdür? Mənim ağlıma gəlməz ki, sən belə işlər görə biləsən!"

Bu zərgər qadınların hıylələrindən, kişilərin başına onların nə gətirdiklərindən bixəber idi, şairin də bu sözlərini eșitməmişdi:

"Gənclik əldən gedib, saç ağarsa da,  
Göz doymaq bilməyir qızdan-qadından.

Vüsəl arzusuya yandım Leylimin,  
O yar bir an belə çıxmır yadımdan.

Az bəla çəkməyib başımız bizim  
Ayrılıq qəmindən, hicran odundan.

Düzdü, mən özüm də, halyam, ey dost,  
Qadın nəfəsindən, etimadından.

Saqqalı çal kişi, pulu az kişi  
Etibar ummasın öz arvadından".

Başqa bir şairin sözleri:

"Uyma aryad sözünə;  
Budur doğru məsləhət.

Cilovun onda olsa,  
Səndən üz döndərə bext.

Min il də təhsil alıb  
Öyrənsən elmü-hikmət,

Murada yetmək sənə  
Deyil cahanda qışmat!"

Daha bir başşasının sözleri:

“Kişi tayfasının canına Allah  
Bir iblis yaradıb, ey qadın, səni.  
Allaha yalvarıb deyirəm: “Qoy o,  
Şeytan məkirindən qorusun məni!”

Kim ki, uydı qadın ehtirasına,  
İtirdi əzmini, iradosını,

İstər etiqadda, istər həyatda,  
İtirdi ağlı, düşüncəsin”.

Arvadı ona dedi: “Mən evdə oturacağam, sən də bu saat get, onun qapısını döy, bir hiylə ilə tez onun evinə gir. Əger içeri girib görən ki, qadın onun yanındadır, deməli, o kəniz mənə oxşayır (oxşarı olmayana həmd-sənalar olsun!), yox əgər kənizi orada görməsən, deməli, mən sənin onunla gördüğün kənizəm, mənim də baremdə sənin pis fikrin təsdiq olunar”. Zərgər: “Son haqlısan” deyib onu tək qoyub getdi. Arvad ayağa qalxdı, yeraltı yolnan gedib Qəmər əz-Zamanın yanında oturdu. Bu barədə ona danışdıb dedi: “Tez darvazanı aç, məni ona göstər”.

Onlar elə danışdıqları vaxt birdən darvazanı döyüdülər. Qəmər əz-Zaman soruşdu: “Qapını döyen kimdir?” Zərgər dedi: “Mənəm, sənin dostun. Sən bazaarda mənə bir kəniz göstərdin, sənin əvezinə mən sevindim, ancaq mənim sevincim tam deyildi. Darvazanı aç, onu mənə bir də göstər”. Qəmər əz-Zaman “Bunda pis bir şey yoxdur” deyib qapını açdı. Zərgər gördü ki, arvadı Qəmər əz-Zamanın yanında oturubdur. Arvad ayağa qalxıb onun və Qəmər əz-Zamanın əlindən öpdü. Zərgər ona baxdı, bir qədər cavan tacirlə səhəbat elədi, özü də gördü ki, kəniz onun arvadından heç bir şəxslə fərqlənmir.

O, “Allah istədiyini eləyir” deyib çıxdı, amma qəlbində təşviş artdı. O, evinə qayıdış gördü ki, arvadı evdə oturubdur, çünki arvad yeraltı yol ilə ondan qabaq qaçıb gəlmışdı...

Şəhrizad bu yerde soherin açıldığını görüb nağılı yarımcıq qoydu.

975-ci gecə



Elə ki doqquz yüz yetmiş beşinci gecə oldu, Şəhrizad nağılından danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, arvadın əri darvazadan çıxanda arvad yeraltı yolnan ondan qabaq gəlib öz evində oturdu, əri onun yanına gələndə ondan soruşdu: “Nə gör-dün?” Zərgər dedi: “Onu ağasının yanında gördüm, o sənə oxşayır”. Arvad dedi: “Get dükana, bu qədər şübhələndiyin bəsdir. Daha mən-dən şübhələnməyəcəksən ki?” Zərgər dedi: “Şübhələnməyəcəyəm. Gördüyüm işlər üçün məni bağışla”. Arvad dedi: “Allah bağışlasın!”. Sonra zərgər onu sağa, sola döndərdi və dükənəna getdi, arvadı da yeraltı yolla Qəmər əz-Zamanın yanına getdi, özü ilə də dörd kisa aparıb dedi: “Tez yığış yola düşməyə hazırla! Hazırladığım hiylələri işlədənəcən dayanmadan pulları yüksəlməyə teləs”.

Qəmər əz-Zaman da gedib bir neçə qatır aldı, tayları yükledi, kəcavələr hazırladı, sonra qullar, hərəm xidmətçiləri aldı, hamisini da tez şəhərdən çıxardı. Hər şey hazır olanda, arvadın yanına gəlib dedi: “Mən öz işlərimi qurtardım”. Arvad dedi: “Mən də. Onun bütün qalan pullarını da, bütün sərvətini da sənin evinə apardım, ona heç bir şey saxlamadım ki, ondan istifadə eləyə bilsin. Bunların da hamisi sənə olan məhəbbətimdəndir, mənim sevgilim. Mən səni ərim kimi min kişiye deyişmərəm. Ancaq sən onun yanına getməli, onunla vidalaşıb ona deməlisən: “Mən üç gündən sonra getmək istəyirəm, səninlə vidalaşmağa gəldim. Hesabla görüb ev üçün mən nə qədər vermeləyəm, bununla sən məni məsuliyyətdən azad eləyərsən”. Bax gör o nə deyəcəkdir. Sonra qayıt gal mənim yanımı, nəticəsinə mənə danış, məni boşaması üçün ona hiylə gəlməkdən, onu hırslıdırırməyə çalışımdan taqtəden düşmüşəm, ancaq görünəm ki, o məndən yapışb əl çəkmir. Sənin məmələkətinə getməkdən başqa çarəmiz qalmamışdır”. Qəmər əz-Zaman dedi: “Ah, şirin xəyalın həqiqətə çevriləməsi neçə gözəldir!”

Sonra o, zərgərin dükənəna getdi, onun yanında oturub dedi: “Ay usta, üç gündən sonra mən gedirəm, səninlə vidalaşmağa gəldim. Mən istəyirəm, hesablayasan görüb, ev kirayəsi üçün mənim borcum nə

qədərdir, verim, sənin mənim boynumda haqqın qalmasın". Zərgər dedi: "Sənin mərhəmetin mənim üzərimdədir, Allaha and olsun, ev üçün səndən heç bir şey almaram, bizi xeyir-dua ver. Ancaq sənin getməyin bizi sənin həsrətini çəkməyə vadar eləyəcəkdir, eger haram olmasayıd, mən səni həqiqətən buraxmazdım, öz ailənin, qohum-qardaşının yanına getməyə mane olardım".

Sonra o, Qəmər əz-Zamanla vidasıldı, hər ikisi çox berk ağladı, zərgər derhal dükəni bağlayıb öz-özünü dedi: "Mən dostumu yola sal-malıyam". Hər dəfə Qəmər əz-Zaman bir iş görmək üçün gedəndə zərgər də onun dalınca gedirdi. Qəmər əz-Zamanın evinə girəndə onun qarşısında dayanıb ona quluq eləyən kənizi gördü, evə qayıdanda isə öz arvadını evində oturmuş gördü. Zərgər düz üç gün öz evinə gəldi arvadını evdə gördü. Qəmər əz-Zamanın yanına getdi, onu orada gördü.

Sonra Helime Qəmər əz-Zamana dedi: "Mən onun nə qədər sərvəti, pulu, xalısı vardısa, hamisini sənin evinə daşıdım, onun evində yalnız sizə ikiqti getirən qaravaşım qaldı. Mən onunla ayrıla bilmərəm, çünki o mənə yaxındır, əzizdir, mənim sirlərimi saxlayır. Mən onu döymək, ya da ona açıqlanmaq istəyirəm. Çünki ərim göləndə mən ona deyəcəyəm: "Mən daha bu qaravaşı istəmirəm, onunla bir evdə yaşamayacağam. Apar onu sat". O da kənizi satmağa aparar, sən də onu alarsan ki, biz özümüzələ aparaq". Qəmər əz-Zaman dedi: "Bu pis olmaz".

Sonra zərgərin arvadı qaravaşı döyüdü, ori də onun yanına gələndə gördü ki, konız ağlayır. Ağlamasının səbəbini sorusunda qaravaş dedi: "Xanımım məni döyüdü".

Zərgər arvadının yanına gedib soruşdu: "Bu mələn qaravaş nə edib ki, sən onu döyübsən?" Arvadı dedi: "Ay kişi, sənə bircə söz deyəcəyəm – mənim daha bu qaravaşı görməyə gözüm yoxdur! Apar onu sat, ya da məni boş'a". Zərgər: "Mən onu sataram, sənin əmrindən çıxmaram" deyib qaravaşı götürüb dükana gedəndə Qəmər əz-Zamanın evinin yanından keçirdi, onun arvadı da əri qaravaşnan gedəndən sonra yeraltı yolla tez Qəmər əz-Zamanın yanına qaçı, qoca zərgər golub Qəmər əz-Zamanın yanına çatanan kecavayə oturdu, zərgər Qəmər əz-Zamanın yanına gələndə oğlan qaravaşı görüb soruşdu: "Bu kimdir?" Zərgər dedi: "Bu bizi iki verən kənizimdir. Xanımın sözünə baxmayıb, onun da buna açığı tutub, mənə emr elədi ki, onu sat". Qəmər əz-Zaman dedi: "Madam ki, xanımı ona nifret eləyir deməli, o daha xanımının yanında qala bilməz. Onda sən gol

onu mənə sat ki, bari mən sənin iyini ondan alım. Mən onu kenizim Həliməyə qulluqcu eləyərəm". Zərgər dedi: "Bu pis olmaz, götür, verirəm sənə". Qəmər əz-Zaman soruşdu: "Necəyə?" Zərgər cavab verdi ki: "Mən səndən heç bir şey almaram, çünki sən bizi mərhəmet göstərmisen".

Qəmər əz-Zaman kənizi ondan qəbul eləyib arvada dedi: "Ağanın elindən öp". Arvad kecavəden özünü zərgərə göstərib onun əlini öpdü, sonra kecavəyə oturdu, zərgər də ona baxdı. Qəmər əz-Zaman ona dedi: "Səni Allaha təpsürəram, ay usta Übəyd, məni bağışa". Zərgər dilləndi: "Allah səni bağışlasın, özünü sağ-salamat ailənə çatdırınsın!" Sonra o, cavanla vidalaşış ağlaya-ağlaya dükana getdi. Qəmər əz-Zamandan ayrılmak ona çətin idi, çünki bu onun dostu idi, arvadının işlərinə görə ürəyinə gələn şübhələr daşıldı, çünki Qəmər əz-Zaman getdi, onu öz arvadı barəsində fikrinə gələnlər də düz çıxmadı.

Zərgər burada qalsın, sizo kimdən deyim, Qəmər əz-Zamanla zərgərin arvadından. Qəmər əz-Zamana arvad belə dedi: "İstəyirsən ki, başın bəla çəkməsin, bizimlə adı yolla getmə..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elez ki doqquz yüz yetmiş altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Qəmər əz-Zaman yola düşəndə arvad ona bələ dedi: "İstəyirsən ki, başın bəla çəkməsin, bizimlə adı yolla getmə". Qəmər əz-Zaman dedi: "Baş üstə, itaət borcumdur!" Sonra o, adamların adətən getdikləri yolla yox, başqa bir yolla getdi. Bir ölkədən başqa ölkəyə ta o vaxta qədər getdi ki, golub Misir sərhəddinə çatdı. Bu zaman o, məktub yazıb, qasıdlə atasına göndərdi.

Onun atası tacir Əbdürəhəman bazarda tacirlərin arasında oturmuşdu. Oğlundan ayrı düşdüyüñ görə ürəyi of tutub yanırıldı, çünki Qəmər əz-Zaman getdiyi vaxtdan ondan bir xəber yox idi. Bələ bir vaxtda birdən qasid golub soruşdu: "Ağalar, sizin içinizdə kimin adı tacir Əbdürəhəmandır?" Ondan sorușular: "Sənin onunla nə işin var?"

Qasid dedi: "Mən onun oğlu Qəmər əz-Zamandan məktub götirmişəm, mən ondan el-Ərişdə<sup>1</sup> ayrılmışam".

Əbdürəhman sevindi, üreyi açıldı, tacirlər də ona sevindilər, oğlunuñ sağ-salamat olması münasibətlə onu tebrik edədilər. Sonra Əbdürəhman məktubu alıb oxudu, gördü ki, orada yazılıbdır: "Qəmər əz-Zamandan tacir Əbdürəhmana. Sənə və bütün tacirlərə salamduadan sonra melum eləyirəm ki, bizim əhvalimizi xəber alsanız, Allaha şükür olsun, biz satdıq-aldıq, qazandıq, sonra da sağ-salamat gelib çıxdıq".

Tacir sevincindən bilmədi nə eləsin, qonaqlıq düzəltdi, adamları dəvət etdi, əmr verdi ki, çalğı alətləri getirsinler, şadlığından qəribə işlər elədi. Oğlu galib əs-Selihiyyə çatana kimi atası onun qabağına çıxdı, bütün tacirlər də onu qarşılıdalar. Atası onu qucaqladı, bağrına basdı, elə ağladı ki, hali xarab oldu, ayılanda dedi: "Bu günə şükürler olsun ki, nəzəri hər şeyin üstündə olan qadir Allah bizi bir-birimizə yetirdi".

Sonra şairin bu sözlərini dedi:

"Vüsal sevənlərin sevinci olsun,  
Sağlıqlarla dolu qədəh götirsin!"

Hər yanda hökm etsin dinclik, rahatlıq  
Qəmər əz-Zamana forəh götirsin!"

Sonra çox sevindiyindən ağlayıb bu beytləri söylədi:

"Səfərdən qayıdib Qəmər əz-Zaman,  
Pərdəni qaldırınb nurunu saçır.

Haçan səyahətdən qayıdırsa o,  
Üzünün sövündən gözər qamaşır.

Aysız gecələrin qaranlığını  
Yaman xatırladır onun tünd saçı.

Halbuki saçının kölgəsindəki  
Güneş nurlu üzü səhəri açır".

<sup>1</sup> Suriya ilə Misir sorhədində qəsəbədir. Orta osrlərdə isə bu qəsəbə iki ticaret mərz kəzi idi.

Sonra tacirlər Qəmər əz-Zamana yaxınlaşdırıb onu salamladılar, gördüler ki, onun yanında çoxlu taylar, xacələr, böyük keçəvələr vardır. Onlar keçəvəni qaldırıb evə götirdilər. Zərgerin arvadı keçəvədən çıxanda, Qəmər əz-Zamanın atası gördü ki, arvad onu görənləri yoldan çıxarıb. Onun üçün tilsimini götürülmüş xəzinəyə oxşayan hündür bir saray açıdlar. Qəmər əz-Zamanın anası onu görəndə, onun osiri olub fikirlesdi ki, o, padşah arvadlarındandır, çox sevinib ondan sorğusal emləməye başlıdır. Həlimə dedi: "Mən sənin gəlininəm". Qəmər əz-Zamanın anası dedi: "Madam ki, səninlə evləniləndir, deməli, biz sənə cəlallı toy düzəltməliyik ki, sənə də, oğlumuza da baxıb sevinək".

Bu əhvalat belə oldu. Görək tacir Əbdürəhmanı elədi. Ele ki adamlar dağlılışdır, hamı öz yolu ilə çıxıb getdi, Əbdürəhman oğlu ilə görüşüb dedi: "Bala, bu nə kənizdir götiribson, onu neçəyə alıbsan?" Qəmər əz-Zaman dedi: "Ata can, bu kəniz deyil, bu mənim evdən getməyimə sobəb olan qadindr". Atası soruşdu: "Bu necə olan işdir?" Cavan dedi: "Bu hemin dərviz bizdə qalanda nağıl elədiyi qadindr. Hemin gündən etibarən o mənim fikrimdən çıxmırıb, mən yalnız ona görə getmək istədim. Yolda məni soydular, köçərilər də pullarımı aldılar. Mən tək-tənha Bəsrəyə getdim, başıma belə-bələ işlər goldı".

O, başına gələn bütün işləri əvvəldən axıracan atasına nağıl elədi. O öz sərgüzəştlərini qurtardıqda Əbdürəhman dedi: "Bala, bu ahvalatlardan sonra da sən onunla evlənərsin?" Qəmər əz-Zaman dedi: "Yox, ancaq mən onunla evlənəcəyimi vəd eləmisiəm". Əbdürəhman soruşdu: "Bəs sən onunla evlənmək istəyirsinmi?" Cavan dedi: "Sən əmr eləsən, mən evlənərəm, əmr eləməsən evlənəmərəm". Atası ona dedi: "Əgər sən onunla evlənsən, mən həm bu dünyada, həm də axirətdə səni bağışlamaram, sənə də bərk qəzəbim tutar. O, öz ərinin başına bu qədər oyun açandan sonra sən onunla necə evlənə bilərsən? Bir halda ki, o sənin xətrinə ərinin başına belə oyunlar açıbdır, sabah da bir başqasının xətrinə sənin başına hemin oyunları açar. O, adamaldadandır, yalançıya da etibar yoxdur. Sən mənim sözüme qulaq asmasan, sənə qəzəbim tutacaq, amma mənim sözlərimə qulaq assan, mən sənin üçün ondan yaxşı, ondan təmiz, eyibsiz bir qız taparam, bütün pullarımı da xərcəsəm onu sənə alaram. Mən sənə elə bir toy düzəldərəm ki, misli görünməmiş olsun. Sonra da soninlə, gəlinimlə öyünlərəm. Camaatın: "Filankəs filankəsin qızını alıbdr" deməsi, o, "əslinəcəbəti olmayan bir kəniz alıbdr" deməsindən yaxşıdır".

Atası oğlunu dila tutdu ki, evlənəsən. O, hikmətli sözər, nağıllar, iibrəti, nəsihətəmiz hekayələr danişdi. Qəmər əz-Zaman dedi: "Ata can, məsələ belədirse mənim onu almağa meylim yoxdur".

Qəmər əz-Zaman bu sözləri deyəndən sonra atası onun gözlərinin arasından öpiüb dedi: "Sen doğrudan da mənim oğlumsan! Bala, sənin canına and içirəm, səni elə qızla evləndirəcəm ki, misli-bərabəri olmasın".

Sonra tacir Əbdürəhman zərgər Übeydin arvadını da, onun qaravasını da hündür bir evə salıb, qapısını bağladı. Onlara qara bir qul təhkim elədi. Onlara yemək-içməyi həmin qul apardı. Tacir Həliməyəd dedi: "Mən sizi alan bir adam tapanacaq bu evdə dəstəq qala-caqsınız, sözə böyük olmasan, səni qaravaşınla bərabər olduğunuşəm, çünki sən adamaldandasın, yalançıdan da yaxşılıq gözləmək olmaz". Qadın dedi: "Nə isteyirsənəsə elə, mənə nə eləsən haqqdır". Tacir onları otğa salıb qapısını bağladı, özü də onları öz arvadlarına tapşırıb dedi: "Onlara pencerədən yemək-içmək verən qara quldan başqa, heç kəs onların yanına getməməli, onların danışmamalıdır".

Zərgərin arvadı öz kənizi ilə oturub ağlayırdı, ərinin də başına götürdiklərindən peşman olmuşdu.

Arvadın əhvalatı belə oldu. Tacir Əbdürəhman da oğlu üçün əsil-nəcabətli, hörmətli bir qız tapmaq üçün adamlar gönderdi, sonra da hey axtardılar, özü də hər defə bir qız gördükdən sonra eşidirdilər ki, ondan yaxşısı vardır. Axırdı onlar şeyxülislamin evinə gəldilər, onun qızını gördülər. Bütün Misirdə bu qızın tayı-bərabəri yox idi. (Qız gözəl, qəşəng, qədd-qamətli və münasib idı, zərgər Übeydin arvadından min dəfə yaxşı idı.) Onun haqqında Əbdürəhəmmana damışdır. O da əyanlarınan birləlikdə qızın atasının yanına getdi, qızı nişan taxdları, kəbin kəsildilər, dəbdəbəli də toy düzəltildilər.

Sonra Əbdürəhman qonaqlıq verdi, birinci gün fakihləri dəvət elədi, onlar mövlud bayramı düzəltildilər, ikinci gün bütün tacirləri dəvət elədi, təbil, ney çaldılar, kükə və məhelləni çıraqlarının bəzətilər. Hər gün müxtəlif oyunbazlar gəlib hər cür oyunlar göstərdilər. Əbdürəhəmən hər gün bir zümərinən adamları üçün ziyafer düzəldirdi, belə ki o alımları də, əmirləri də, bayraqdarları da, hakimləri də dəvət elədi. Toy arası kəsilmədən qırx gün davam etdi. Hər gün də tacir əyləşib adamları qarşılıyırdı, oğlu da yanında oturub, süfrə başında xörək yeyən adamlara baxırdı. Bu toy misli olmayan bir toy idi.

Axırıcı gün də kasıbları, dilənciləri, yaxın adamları və qəribləri dəvət etdi, onlar izdihamla gəlib yeyirdilər, tacir də orada əyləşmişdi, oğlu da yanında oturmuşdu.

Toyun belə bir vaxtında birdən Həlimənin əri Şeyx Übeyd kasıbların arasında içəri girdi. O, lüt və yorğun idi, üzündə seyahət izləri vardi. Qəmər əz-Zaman Übeydi görən kimi tanıyıb atasına dedi: "Ata

can qapıdan içəri girən bu kasib adama bir bax". Əbdürəhəman ona baxıb gördü ki, o, əyninə köhnə paltar geyibdir, xəleti cırıq-cırıq, heç iki dirhəmə də deyməz, üzü sapsarıdır, üst-başını toz basıb, dəstədən ayrı düşən zəvvara bənzəyir, özü də xəsto adamlar kimi zariyr, əsə-əsə yeyir, sağa, sola döndənə səndələyir. Elə bil şair bu sözləri onun barəsində demişdir:

"Yoxsulluq cavani xəcil cılloyor,  
O batmaqdə olan günsə oxşar.

Camaat içinde xəcalat çəkar,  
Tek qalsa ağlayıb edor ahi-zar.

Yoxsa, - yada düşməz xeyirdə-sordə,  
Məclisde danişa, susar adamlar.

Qoyar özlərini görməməzliyə  
Kasib qohumunu görən qohumlar".

Başqa bir şair demişdir:

"Yoxsulun gəlişi istənməz olur.  
Heç kəs qapı açmaq istənməz ona.

Təqsiri yox ikən nifrat qazanar,  
Bu işdən çıxara bilməz o, məna.

Köpək də hürməyir varlı gələndə  
Yaltaqlıqla qaçır tez qabağına.

Elo ki qapıdan bir kastib girir,  
Qulaq as sən onun hay salmağına!"

Şairin bu sözləri gör nə yerində deyilib:

"Kimin var-dövləti aşır başından,  
Ondan uzaq gəzir müsibət, kədər.

Gözllər – yanına dəvətsiz golir,  
Yaltaqlanır ona söz gezdirənlər..."

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoysdu.

977-ai gecə

Elez ki doğquz yüz yetmiş yeddinci gecə oldu, Şehrizad nağılından danışmağa başlayıp dedi: "Padşah sağ olsun, belə rövayat eləyirlər ki, tacir Əbdürrehammanın oğlu ona: "Bu kasib adama bir bax" – deyəndə, atası soruşdu: "Bala, o kimdir?" Qəmər əz-Zaman dedi: "Bu, zərgər usta Übeyd, evdə dustaq elədiyimiz arvadın əridir". Əbdürrehaman soruşdu: "Bu, haqqında mənə danışdırığın adamdırımı?" Qəmər əz-Zaman dedi: "Bəli, mən onu çox gözəl tanıdım".

Zərgərin gelməsinə səbəb işbu idi: o, Qəmər əz-Zamanla vidasanadən sonra öz dükənini gedir, ona balaca bir iş götürir, o da işi götürüb günün axırınacan işləyir. Aşşamçağı dükəni bağlayıb evə gedir, əlini qapıya vuran kimi qapı açılır, zərgər içəri girib görür ki, nə arvadı var, nə də kənizi. O baxır ki, ev ən pis vəziyyətdədir, şairin də bu sözləri ona lap uyğundur:

"Arılar vizildaşanda,  
Həmin ev de bir pətəkdi.

Arılar uçub gedincə,  
Qalib ev pətəkliliyindən.

Elez zənn edir ki insan,  
Həmin evdə yoxdur heç kəs.

Orada həyat sürenlər  
Qırılıb gedib temamən".

Zərgər evin boş olduğunu görüb sağa dönür, sola dönür, sonra evdə cinli adamlar kimi fırlanmağa başlayır, ancaq heç kəsi tapmır. O öz anbarını açır, orada heç bir şey tapmir, görür nə pul var, nə də cəvahirat. Məst kimi olur, huşunu itirir, sonra özüne geləndə başa düşür ki, arvadı ona hiylə işlətmüş və onu aldatmışdır. Zərgər olub-keçənlər üçün ağlayır, ancaq öz işini gizlədirdi ki, düşmənlerinin heç biri sevinməsin, dostlarından da heç biri kəderlənməsin. O bilir ki, bu sırrı açsa, yalnız biabır olar, adamların da məzəmmətini qazanar.

Sonra o öz-özünə deyir: "Ey filan-filan olmuş, sənə üz vermiş ağlasığınız fəlakəti gizlət, özün də şairin dediyi kimi hərəkət elo:

"Sırrını saxlamağa sən özün acızsız əgər,  
Necə saxlar sən açan sırları bir başqaçı, de?"

Sonra o öz evini bağlayıb dükana gedir, dükana nəzarət eləməyi öz işçilərindən birinə təpsirib ona deyir: "Mənim dostum, cavan tacir bir qədər eylənmək üçün moni özü ilə Misirə getməyə dəvət eləyir, özü də and içibdir ki, mənə arvadımla birlikdə aparmamış getməyəcəkdir. Sən də, bala, bu dükənda mənim inanılmış adamımsan, əgər padşah məni səndən soruşsa, ona belə de: "O, arvadı ilə birlilikdə müqəddəs Kəbəyə getmişdir".

Sonra o, şeylərindən bəzilərini satır, dəvələr, qatırlar, qullar, özüne kənizdən dəlir, onu kəcavəyə oturdur, on gündən sonra Bəsrədən çıxır. Dostları onunla vidalaşırlar, o, yola düşür, camaat ela bilir ki, o, arvadını da götürüb ziyarətə gedir. Həmi sevinir, çünki Allah onları hər cüma məscidlərdə və evlərdə bağlınab qalmaqdən xilas eləyir. Bəzə adamlar deyirlər: "Kaş Allah onu bir də Bəsrəyə qaytarmasın ki, bizi hər cüma məscidlərdə, evlərdə bağlı saxlamasınlar, çünki bu vəziyyət Basra əhalisine böyük fəlakət getirmişdir". Bəziləri də deyirlər: "Mənim fikrimə, Bəsrə əhalisinin qarğısı onu tutacaq, o da səfərdən qayıtmayacaqdır". Bir başqaları da deyirlər: "O qayıtsa, alçalmış vəziyyətdə qayıdaqdır".

Basra əhalisi böyük kədər içərisində olduqdan sonra onun getməsinə çox sevindi, hətta pişiklər, itlər də şadlandılar. Cümə günü çatanda carçı şəhərdə car çəkər ki, adətə görə hamı cümə namazına iki saat qalmış məscidə getsin, ya da itləri və pişikləri ilə birlikdə evlərində gizlənsinlər. Bəsrə əhalisinin ürəyi sixılır, onların hamısı yüksilib divanxanaya gedir, padşahın hüzurunda dayanıb deyirlər: "Ey zəmanomuzın padşahi, zərgər arvadını da götürüb müqəddəs Kəbəyə ziyarətə getmişdir, belə ki bizi qapıda saxlamamızın səbəbi aradan qalxmışdır. İndi bizi nə üçün qapalı yerdə saxlamalıdır?" Padşah dedi: "Bu dələdüzzüna mənə xəbər verməmiş nəcə getmişdir? Ancaq o, səfərdən qayıtdıqda bu yalnız onun xeyrinə olacaqdır! Gedin dükanıza, alış-verişla mösgül olun, sizin üçün bu vəziyyət qurtardı".

Bunlar burada qalsınlar, sizə kimdən xəbər verim, zərgər usta Übeyddən. O, on mənzil yol gedib Bağdada varid olmamışdan qabaq Qəmər əz-Zamanın başına gəlmış hadisə onun da başına gəlir. Bağdad

köçeriləri ona basqın eleyirlər, onu soyurlar, var-yoxunu alırlar. O, özünü ölülüğe vurub birtəhər onların əlindən azad olur. Köçərilər gedəndə o qalxır, bir kənde çatananın lüt gedir. Allah yaxşı adamlarda ona mərhəmət hissi oyadır, onlar cırıq-cindr paltar verib onun eyibli yerini örtürler, zərgər dilənməyələ dolanır, şəhərbəşəhər gəzib, axırdı hifz olunan Qahirəyə gelib çatır.

Onu acliq eldən salmışdı. O, bazarı gəzib dilənirdi. Qahire əhalisindən bir nəfər ona dedi: "Ay dilənci, get toy olan evə, ye, iç, orada bu gün kasıblar və qəribler üçün süfrə açılıbdır". Zərgər dedi: "Mən toy olan evin yolunu tanımırıam". Həmin adam dedi: "Dahimca gol, mən oranı sənə göstərim".

Zərgər həmin adamın dalınca getdi, elə ki həmin adam gelib evə çatdı, ona dedi: "Toy olan bu ev budur. İçəri gir, qorxma, şadlığın hədd-hüdürdən yoxdur".

Zərgər içəri girəndə Qəmər əz-Zaman onu görüb tanıdı, onun barosundə atasına danışdı. Tacir Əbdürəhman oğluna dedi: "Bala, hələ onu rahat burax, belkə acdır. Qoy doyunca yesin, qorxudan çıxsim, sonra biz onu çağıraraq".

Onlar gözlədilər, o vaxtacan gözlədilər ki, zərgər doyunca yedi, əllərini yudu, müşk-ənbər qatılmış qəndab içdi, getmək istəyəndə Qəmər əz-Zamanın atası onun dalınca adam göndərdi, həmin adam zərgər dedi: "Ay qərib, buraya gel, tacir Əbdürəhmanla danış". Zərgər soruşdu: "Bu tacir kimdir?" Gelən adam dedi: "Toy sahibi". Zərgər geri qayıtdı, elə bildi tacir ona hədiyyə verəcəkdir. Ancaq tacirə yaxınlaşanda dostu Qəmər əz-Zamanı görüb utandığından az qaldı yero girsin. Qəmər əz-Zaman onun qarşısında ayağa qalxdı, onu bağırma basdı, salamladı, her ikisi bərk ağladı, sonra Qəmər əz-Zaman onun yanında oturdu, atası dedi: "Ay adamayovuşmaz, dostları belə qarsılamazlar! Əvvəlcə onu hamama göndər, ona münasib paltar götər, bundan sonra onunla bir yerde oturub səhbət elə". Qəmər əz-Zaman bir neçə nöker çağırıldı, zərgəri hamama aparmağı onlara əmr elədi, ona dəyəri min dinar, ya da daha artıq olan elə bir paltar gönderdi. Zərgəri ciməzdirdilər, həmin paltarı ona geyindirdilər, o da tacirbaşıya oxşadı.

Übəyd hamama gedəndə evdəki adamlar Qəmər əz-Zamandan soruştular: "Bu kimdir, son onu haradan tanıyırsan?" Qəmər əz-Zaman belə cavab verdi: "Bu mənim dostumdur. O mənə öz evində yer vermişdi, mənə göstərdiyi hədsiz mərhəmət üçün mən ona boreluyam. O mənə çox böyük hörmət eləyibdir. O, xoşbəxt və ağa adam-

lardandır, peşəsi də zərgərlidir, bu işdə onun tayı-bərabəri yoxdur. Bəsronin padşahı onu böyük möhəbbətlə sevir. Padşahın yanında onun mövqeyi böyükdür, sözüne əməl edilir".

Qəmər əz-Zaman canfeşanlıq eləyib onu tərifləyir, deyirdi: "O mənə filan-filan yaxşılıqlar eləyibdir, indi mən ondan utanıram, bilmirəm ki, mənə göstərdiyi hörmətin əvvəzini necə çıxm". O, zərgəri o vaxtacan təriflədi ki, ta oradakıların yanında onun nüfuzu artı, onların gözündə hörmətli bir adam oldu. Camaat dedi: "Biz hamımız nə ki lazımdır edərik, ona hörmət göstərərik, ancaq biz bilmək istəyirik ki, onun Qahireyə gəlməsinin səbəbi nedir və nə üçün öz məmləkətindən çıxıbdır, Allah onun başına nə müsibət getirib, niya gotirmişdir ki, o bu vəziyyətə düşübdür".

Qəmər əz-Zaman dedi: "Ay camaat, təəccüb eləmeyin. Adəm övladı qəzavü-qədər içinde yaşayır, nə qədər ki, o bu aləmdədir, bələdan uzaq deyildir. Bu şeirləri deyən şair naħaq deməyib:

"Zülm edir insana tale daima,  
Rütbe azdırmاسın öyleysə soni.

Səhv yol vermə, uzaq qaç qəmdən,  
Fələk onszu da əzir haqq deyəni.

Pozur hər şadlıq bir cüzi xata,  
Dağıdır yepenyi bir mərəkəni".

Bilin ve agah olun ki, mən də Bəsroyə ondan pis vəziyyətdə daxil olmuşdum, ondan da ağır əzab çəkmışdım, çünkü bu adam Qahireyə elyib yeri cindirlə örtülmüş halda daxil olmuşdur, amma mən onun məmləkətinə elyib yerim açıq halda daxil olmuşdum, əlimi dalima və qabağıma tutmuşdum, mən yalnız Allah, bir də bu əziz adam kömək elədilər. Mənim elə bir hala düşmeyim səbəb də bu idi ki, köçərilər mənə soydular, dəvələrimi, qatırlarımı, taylarımı apardılar, nökərlərimi, adamlarımı öldürdüler. Mən de öldürülənlərin arasında uzandım, onlar elə fikir elədilər ki, mən ölmüşəm. Odur ki, mənim yanından keçib gətdilər. Bundan sonra ayağa qalxb, Bəsroya çatananın lüt getdim. Bu adam məni qarşılıdı, geyindirdi, evində mənə yer verdi, pul ilə kömək elədi. Bütün bu götərdiklərim Allahın, bir də onun mənə bəxş elədikləri nemətdir. Mən yola düşəndə o mənə hər seydən bol bol verdi, mən də öz məmləkətim könlü açıq, üreyi şad gəldim, onu da cah-cəlal, səadət içinde qoyub gəldim. Belkə sonra bəxtinin dönüklüyü

onu yaxın adamlarından, vətənindən ayrılmaga məcbur etmişdir. Yolda mənim başıma gələn hadisə onun da başına gəlmışdır. Burada təəccübü bir şey yoxdur. Ancaq indi mən onun mənə elədiyi yaxşılıqların əvəzini çıxmali, şairin dediyi kimi hərəkət eləməliyəm”.

Yaxşılıq gözləmə dövründən sən;

Yaxşılıq ister isən, yaxşılıq et!

Na ekibən – bıçacəksən onu sən;

Yaxşılıq eyle, kama, məqsədə yet.

Onlar bu cür səhbət elədikləri vaxt usta Übeyd onların yanına gəldi. O lap tacırbaşıya oxşayırırdı, hamı ayağa qalxıb ona salam verdi, onu fəxri yerdə oturtular. Qəmər əz-Zaman ustaya dedi: “Dostum, günün xoş və uğurludur! Səndən qabaq mənim başıma golənləri danışdım! Əgər köçərlər səni soyub, pullarını almışlarsa, pulun əvəzinə canın salamat qalmışdır. Daha qəm eləmə. Mən sənin məmələkətinə lüt gəldim, sən məni geyindirdin, mənə hörmət elədin, göstərdiyin böyük mərhəmət üçün mən sənə borcluyam, yaxşılığının da əvəzini çıxacağam...”

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



Elə ki doqquz yüz yetmiş səkkizinci gecə oldu, Şəhrizad nağılmalını danişmaga başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qəmər əz-Zaman zərgər usta Übeydə deyirdi: “Mən sənin məmələkətinə lüt gəldim, sən məni geyindirdin. Sənin mənə göstərdiyin çoxlu mərhəmət üçün mən sənə borcluyam, yaxşılığımın da əvəzini çıxacağam. Sən mənə elədiklərini mən də sənə eləyəcəyəm, axını yaxşı olacaqdır, arxayı ol.

Qəmər əz-Zaman onu sakitleşdirməye başladı, özü də ona macal vermedi ki, danişib arvadını da, arvadının onun başına gotirdiklərini xatırlasın. O, nəsihotamız, ibretli, ağıllı sözlər, şeir, hekayət və hadisələr danişmaqla ta o vaxtəcan zərgərin başını qatdı ki, zərgər başa düşdü,

Qəmər əz-Zaman ona işarə vurur ki, saxlasın. Odur ki, hiss elədiklərini gizlətdi, eşitdiyi hekayətlərnən, hadisələrnən maraqlanıb şairin bu sözlərini oxudu:

“Bir sətir var fəleyin almında:

Gözlərin görə, tökər qanlı seli.

Sağ əlinlə səni töbrik edər o,

Zəhrimər bəxş edər amma sol olı”.

Sonra Qəmər əz-Zamanla onun atası tacir Əbdürəhman zərgəri götürüb, hərəmxanaya apardılar, xəlvətdə tacir Əbdürəhman dedi: “Biz sənin danişdığına yalnız ona görə mane olurduq ki, sənin də, bizim də biabır olacağımızdan qorxurduq, amma indi biz təkik. Mənə danış görüm, sənin arvadına mənim oğlumun arasında na olubdur”.

Zərgər bütün əhvalatı əvvəldən axıracan ona danişdi. Ele ki o, əhvalatı danişib qurtardı, Əbdürəhman ondan soruşdu: “Günah sənin arvadındadır, yoxsa mənim oğlumda?” Zərgər dedi: “Allaha and olsun, sənin oğlunduğun xoşdur, cüntki kişilərdə arvadlara meyil var, amma arvadlar kişilərə əl verməməlidirlər. Mənim arvadımın üzü qara olsun ki, məni aldadıb başıma bu işləri götüribdir...”

Sonra tacir ayağa qalxıb, oğluyla xəlvətə çəkilib ona dedi: “Bala, biz onun arvadını sinadıq, bildik ki, arvad adamaldadandır. İndi mən onun özünü sinayıb bilmək istəyirəm ki, görüm onda namus, mərdənlik var, yoxsa o öz arvadının oğrasıdır”. Qəmər əz-Zaman soruşdu: “Bunu necə eləyəcəksən?” Atası belə cavab verdi: “Mən istəyirəm onu arvadı ilə barışmağa təhrük eləyəm. O, arvadıyla barışmağa razı olsa, özü də onu bağışla, mən onu qılıncla vurub öldürəcəyəm, sonra da arvadla qaravaşını öldürəcəyəm, cüntki oğraşla zinakarın yaşamaları yaxşılıq götürməz. Amma o, arvadına nifrat eləsə, mən onu sənin bacımla evləndirəcəm, sənin ona getirdiyin puldan da çox pul verəcəm”.

Sonra o, zərgərə tərəf dönüb ona dedi: “Ay usta, qadınlarla ünsiyət çox sebir tələb eləyir, sevən adəmin də ürəyi geniş olmalıdır, cüntki qadınlar kişilərə qarşı deyinən olur, onları incidirlər, ona görə ki, onlar gözəllikdə, qəşənglikdə kişilərdən üstündürler, özlərini də yüksək sayırlar, kişiləri isə aciz hesab eləyirlər, xüsusən onların ərlərinin onları çox sevdiklərini görəndə, bu sevgiyyə öyünlür, lovğalanıb pis eməlliyyətinən cavab verirlər. Əgor əri hər dəfə arvadının ona xoş gəlməyən bir işini görəndə hirslenərsə, onunla dostluq eləyə bilməz,

arvadlara yalnız o adam yaraşır ki, o zekalı ola, çox şeydə dözən ola. Amma kişi arvadının pis əməllərinin heç birinə dözməyəndə, onun tehqirini bağışlamayanda, onunla öz əlaqəsində müvəffəqiyyət qazana bilməz. Axi qadınlar haqqında əbəs yero deməyiylər: "Əger onlar göydə olsayırlar, doğrudan da onların qarşısında kişilərin boynu eyilərdi". Kim bağışlaya bilirsə və bağışlaysırsa, onun mükafatını Allah verir. Sənin arvadın da rəfiqendir, özü də səninlə əlaqəsi çıxdan davam eləyir, odu ki, son onu bağışlamalısan. Bağışlamaq dostluğda müvəffəqiyyət əlamətlərindən biridir. Qadılarda ağıl və etibar çatışır. Əger sənin arvadın pis iş görübə, peşman da olubdur, əger Allah istəsə o, əvvəl elədiyi işləri bir de qaytmaz. Mənəcə, sən onuna barışmalısan, mən də sənə əvvəller malik olduğundan çox pul verərəm. Mənimlə qalsan, sən də, arvadın da xoş golmısınız, necə xoşlaşanız elə də olacaqdır: öz məməkətinə getmək istəsen, mən də sənə könlün istəyəni veraceyəm. Budur, kəcavə hazırlıdır, arvadını da, onun qaravaşını da mindirib məməkətinə yola düş, çünki ərlə arvad arasında çox şey olar. Sən işi yüngülləşdirməli, özün də çətinləşdirmək yolu ilə getməməlisən.

Zərgər soruşdu: "Ay ağa, bəs mənim arvadım haradadır?" Əbdürəhəman dedi: "Budur, bax, bu evdədir. Dur get onun yanına, özü də mənim xətrimə onunla yaxşı rəftar ele, onu məyus eləmə. Mənim oğlum onu buraya gətirib, onunla evlənmək istəyəndə, mən oğlumu onun yanına buraxmadım, onu da bu evə salıb qapısını bağladım, ürəyimdə dedim: "Bəlkə əri gəldi, mən onu ərinə verdim, çünki o, sıfetdən çox gözeldir, bu cür qadını da əri ata bilməz". Mən güman elədiyim kimi də oldu. Səni arvadınla görüşdürüən Allah-toalaşa şüklürə olsun! Qaldı ki, mənim oğlum, mən onu ayrı bir qızla adaxlamışam. Bu qonaqlıq da toy münasibətədir. Bu gün axşam mən onu öz arvadının yanına saldım. Sənin arvadın olan evin açarı bax budur. Onu götür, qapını aç, arvadınla kənizinin yanına get. Onunla kef ele, sizə yemək-icmək gətirəcəklər, ondan doyananın yanından çıxma. Zərgər dedi: "Ay ağa, mənə elədiyin yaxşılığın əvəzini Allah versin".

Sonra Übəy açarı götürüb şad-xürem getdi, tacir də elə fikirləşdi ki, onun dedikləri zərgərin xoşuna gəlibdir, özü də onunla razılaşıbdir. Zərgər getdi, tacir də qılıncı götürüb zərgərin dalınca getdi, amma zərgər onu görmedi. Tacir dayanıb baxdı ki, görsün arvadıyla onun arasında nələr olacaqdır.

Tacir Əbdürəhəmanla olan söhbet belə oldu. İndi görək zərgər nə elədi. O, arvadının yanına girib gördü ki, Qəmər əz-Zaman başqasını

aldığı üçün arvad çox bərk ağlayır. Sonra eşitdi ki, qaravaşı ona deyir: "Ay xanım, nə qədər men sənə məsləhət verib deyirdim: "Bu cavan-dan sənə xeyir olmayıacaq, onunla əlaqəni kəs. Amma sən mənim sözümə qulaq asmrirdin, erinin bütün pullarını ouğurlayib ona verdin, sonra öz yerini tərk eləyib, ona bənd oldun, onunla çıxıb bu ölkəyə gəldin. Ancaq bundan sonra da səni atib başqasını aldı, axırdı da məhəbbətinin müqabilində səni dustaq elədi".

Zərgərin arvadı dedi: "Sus, molun! O, başqasını alsa da, mən bir zaman mütləq onun olacağam. Mən onunla elədiyim gecə söhbetlerini unutmayacağam, özü də şairin bu sözləri ilə təsəlli tapacağam:

"Sizi daim düşünən bir insan,  
Ağalar, bəlkə gəlir fikrinizə.

Mərd unutmaz onu xatırlayarı,  
Yaraşan hal deyil əslə bu sizə!"

O mənimlə olan əlaqəni, mənim dostluğumu mütləq xatırlayacaq, məni sənəsəcəqdır. Mən də ona olan məhəbbətimdən dönmərəm, ona olan ehtirasimdən el çəkmərəm, hetta həbsxanada olsəm də, el çəkmərəm, aksi o mənim sevgilim və təbibimdir. Mən onun yanına qayıtmasının, mənimlə eys-işrətə qapılmasının həsrətindəyəm".

Arvadın əri bu sözləri eşidəndə içəri girib ona dedi: "Ay adamaldadan, iblis cənnətin həsrətində olduğu kimi, sən də o cavanın həsrətindəsin. Sənədə hər cür əxlaqsızlıq var imiş, amma mən bilməmişəm! Sənədə bə əxlaqsızlığının olduğunu bilsəydim, mən səni bir saat belə yanımıda saxlamazdım. Ancaq madam ki, mən bunu yaqın elədim, sənin üstündə məni ölürsələr də mən səni öldürməliyəm, ay adamaldadan!"

Sonra o, iki əli ilə arvaddan yapışb bu iki misranı oxudu:

"Ey gözəllər, inanıb yad sözünə,  
Bivefa çıxdımız axır əhde.

Bir zamanlar siza vurgunu könül,  
İndi nifretlə baxır sevgiye de".

Sonra o, arvadının boynundan yapışb onu qirdi. Qaravaş qışqırıldı: "Vay, mənim xanımım!" Zərgər ona dedi: "Ay əxlaqsız, bütün bu rüsvayçılığa səbəb sənsən, çünki onun bu xasiyyətini sən bilirdin, amma mənə demirdin". Sonra qaravaşı da bogdu.

Bütün bu hadiseler baş verdiyi müddətdə tacir əlində siyirmə qılınc qapının dalında dayanmışdı, hər şeyi qulağı ilə eşitdi, gözləri ilə gördü. Zərgər Übeyd tacirin evində arvadını və qaravaşını boğandan sonra çox bərk qorxdu, bu işin nəticəsi onu dəhşətə getirdi. O öz-özüñə dedi: "Tacir bunları onun evində öldürdüyüm biləndə mütəq məni öldürəcəkdir. Ancaq mən Allaha yalvarıram ki, mənim ruhumu dindar adamın ruhu kimi qəbul elösin". O, tutduğu işdən peşman olub, necə hərəkət edəcəyini bilmədi.

Bunları belə görəndə birdən tacir Əbdürreħman onun yanına girib dedi: "Sənə zaval yoxdur. Sən sağ-salamat qalmağa layiqsen. Əlim-deki bu qılıncı bir bax, sən arvadınla barişasayın, ona bağışlasayın, sən də, arvadını da, qaravaşı da öldürmək fikrində idim. Madam ki, sən belə hərəkət elədin, sağ ol, yenə də sağ ol, sənin mükafatın yalnız bu ola biler ki, mən sənə öz qızımı, Qəmər əz-Zamanın bacısını verəcəym".

Sonra o, zərgəri götürüb onunla bərabər çıxdı, əmr elədi mürdəsir getirsinlər. Şəyə yaydı ki, tacir Əbdürreħmanın oğlu Qəmər əz-Zaman Bəsərən özüyle iki kəniz getirmişdi, ikisi də ölübdür. Adamlar ona başsağlığı verməyə gəldilər, dedilər: "Başın sağ olsun, Allah əcir versin!" Sonra arvadları yuyub basdırıldılar, heç kəs də bu işin həqiqətini bilmədi.

Zərgər Übeydin, onun arvadının və qaravaşının əhvalatı belə oldu. Tacir Əbdürreħman da şeyxülislami, bütün eyanları çağırıb dedi: "Şeyxülislam, mənim qızım Kövkəb əs-Sabahən zərgər usta Übeydin kəbinin kəs, qızın başlığı da tamam-kamal gelib mənim evimdədir".

Şeyxülislam kəbinə kəsdi, tacir hamiya pay payladı, toyu toyu qatıldılar, şeyxülislamin qızını və Qəmər əz-Zamanın bacısını Kövkəb əs-Sabahı elə həmin gecə kocavelərdə ər evinə köçürtüldər, Qəmər əz-Zamanı şeyxülislamin qızının yanına, usta Übeydi də tacirin qızının yanına saldılar. Zərgər qızın yanına girəndə gördü ki, o, arvadından min dəfə artıq gözəldir. Sonra Übeyd onun qızlığını aldı, səhəri Qəmər əz-Zamanı birlikdə hamama getdi.

Zərgər Übeyd bir müddət vaxtını onların yanında şad-xürrəm keçirdi, sonra məmləkəti üçün qəribəsi. Odur ki, tacir Əbdürreħmanın yanına gəlib dedi: "Əmi can, mən məmləkətim üçün darixmişam, monim orada malikanələrim, mülküm vardır. Mən orada işçilərimdən birinə etibar eləyib, onu öz yerimə qoymuşam. İndi məmləkətimdən getmək istəyirəm. İstəyirəm gedib malikanələrimi satı, sonra sənin yanına qayıdım. Mənə məmləkətə getməyə izin verərsənmi?" Tacir

ona dedi: "Bala, mən sənə izin vermişəm, cünki bu sözlər görə sənə məzəmmət eləmək olmaz, vətənə məhabbet dinin də tələbidir, öz məmləkətinde xoşbəxt olmayan qürbətdə də xoşbəxt olmaz. Ancaq bəlkə, sən arvadsız gedib məmləkətinə çatdırın, orada yaşamaq sənə xoş oldu, sen də tərəddüd eləməyə başladın ki, arvadının yanına qayıdasan, yoxsa məmləkətinde qalasan. Belə düzgün olar ki, arvadını da özünlə aparasan, sonra bizim yanımıza qayıtməq istəsən, arvadınla bərabər qayıdasan, onda deyərik sən də, o da xoş golibsiniz. Axi bizlər boşanmağın nə olduğunu bilməyən adamlarIQ. Bizdə arvad iki dəfə ərə getmir, biz bir adamlı əlaqəni boş yera kəsmir". Zərgər dedi: "Əmi can, mən qorxuram, sənin qızın mənimle bərabər mənim məmləkətimə getməyə razı olmaya". Tacir dedi: "Bala bizdə ərlərinə söz qayıtaran arvadlar yoxdur, bizlər ərinə söz qayıtaran arvadı tanımarıq". Zərgər dedi: "Allah sizdən və arvadlarınızdan razı olsun!". Sonra o, arvadının yanına gedib ona dedi: "Mən öz məmləkətimə getmək istəyirəm. Son buna nə deyirsin?" Arvadı ona belə cavab verdi: "Nə qədər ki, mən qız idim, atam mənim üzərimdə böyük idi, ərə gedəndən sonra isə böyüklük erimin əlinə keçdi, mən ona söz qaytarı bilmərəm". Zərgər dedi: "Allah səndən və atandan razı olsun, Allah səni bətnində gəzdirdən və doğan ananın günahlarından keçsin".

Bundan sonra o, yola hazırlaşmağa başladı. Qayınatası ona hər şeyden bol-bol verdi, onlar bir-biri ilə vidalaşdırılar, sonra zərgər öz arvadını götürüb yola düşdü, axırdı gəlib Bəsraya çatdı. Yaxın adamlar, dostlar onun qabağına çıxdılar (onlar elə fikir eləyirdilər ki, o, əl-Hicazda olubdur). Adamların bəziləri onun gəlişinə sevinirdi, baziiləri də onun Bəsraya qayıtmamasına pərt olmuşdu. Onlar bər-birilərinə deyirdilər: "O, yenə gəlib çıxıbdır, indi hər cüma günü bizi sixışdıracaqdır, biz evimizdə bağlanıb qalacayıq, o hətta bizim itlərimizi də dustaqləyəcəkdir".

Onun başına gələnlər bunlar oldu. Qaldı ki, Bəsronin padşahı, o, zərgərin qayıtdığını biləndə ona qəzəbləndi, dالىنca adam göndərib, yanına çağırıdı, onu söyməyə başlayıb dedi: "Necə olur ki, sən mənə xəber verməmiş çıxıb gedirsən? Məgər mən Allahanın mütəqədəs məbedini ziyyət eləmək üçün kömök olaraq sənə bir şey vera bilməzdim?" Zərgər dedi: "Bağışla ağa! Allaha and olsun, ziyyarətə getməmişdim, ancaq başıma belə-bələ işlər golibdir".

Sonra o, arvadiyla qahireli tacir Əbdürreħmanla onun arasında olan əhvalatı, tacirin öz qızını ona necə əra verdiyini padşaha naqıl eləyib, axırdı dedi: "Budur həmin qızı Bəsrayə gətirmişəm". Bu zaman padşah

ucadan səsləndi: "Allaha and olsun, əger Allah-ədalətən qorxmasaydım soni öldürerdim, xəzinələr dolusu pul da xərcleməli olsaydım, bu əsilzadə qızı alardım, çünki o, ancaq padşahlara layiqdir. Amma Allah onu sənə qismət eləyib, özü də sənin onunla olmağına razılıq veribidir".

Sonra padşah zərgərə mərhəmət elədi, zərgər də onun yanından gedib bəs ilə arvadının ömür sürdü. Ondan sonra zərgər Allahın rəhmətinə getdi. Padşah onun arvadına elçi gönderdi, arvad da razı olmayıb dedi: "Ey padşah, mən görəməmişəm ki, bizim qəbiliyədə arvadlar ərləri öləndən sonra əre gedələr, mən də ərimdən sonra məni öldürsən də heç kəsə əre getmərəm, sənə də əre getmərəm". Padşah adam göndərib ondan xəber aldı: "Öz məmləkətinə getmək isteyirsənmi?" O belə cavab verdi: "Sən yaxşılıq eləsen, evezî çatar". Padşah zərgərin bütün pulsularını yiğib ona verdi, özü də öz adına layiq köməklək elədi. Sonra öz vezirlərindən xeyirxahlıq, ədalətliliyi ile məşhur olan birini onunla gönderdi, onurlarla getmək üçün əlli atlı ayırdı. Həmin vəzir zərgərin arvadını öz atasına çatdıranaçan onuna getdi. Arvad ta özü, onların da hamısı ölüne kimi əre getmədən ömür sürdü.

Bu qadın əri öləndən sonra onu sultana deyişməyo razi olmadısa, bəs əri hələ sağ iken onu əsl-i-nəcəbəti naməlum bir cavanla deyişən, özü də bu işi müyyəyon edilmiş nikah yolu ilə deyil, əxlaqsızlıqla görən bir qadını necə müqayisə etmək olar? Əger birisi bütün qadınları eynixasiyyəti hesab edirse, onun dəliliyini müalicə eləyəcək dərman yoxdur. Bütün gözə görünən və görünməyən aləmin sahibinə, ölməyib həmişə diri olana şüklər olsun!

## Abdullah ibn Fadilin nağılı

**P**adşah sağ olsun, habelə nağılı eləyirlər ki, günlerin bir günü xəlifə Harin ər-Rəşid torpaqların xəracını yoxlayırdı, görüdü ki, Bəsrənin xəracından başqa bütün torpaqlardan və məmləkətlərdən xəzinəye xərac gəlib. Amma oradan xərac gəlməyi yibird.

Bu səbəbdən xəlifə divan çağırıb dedi: "Vəzir Cəfəri mənim yanına çağırın!" Cəfər gəlib onu hüzurunda dayananda, ona dedi: "Bütün məmləkətlərdən xəzinəye xərac gəlib, Bəsrədən başqa, bù il oradan heç bir şey gəlməyi". Cəfər dedi: "Ya əmirəlmöminin, bəlkə Bəsrə canişinin başına elə bir iş gəlibdir ki, xərac göndərməyi unutmuşdur". Harun ər-Rəşid dedi: "Xəracın gəlməsi müddətindən iyirmi gün keçibdir. Bu qədər gecikdiyri üçün özünü nə ilə bəraət qazandıracaqdır? O, nə xərac göndərib, nə də özünü temizə çıxarmaq üçün bir şey göndəribdir". Cəfər dedi: "Ya əmirəlmöminin, isteyirsin onun yanına nümayəndə göndərək". Xəlifa dedi: "Həmpiyalə mosullu Əbu İshaqı onun yanına göndər". Cəfər dedi: "Baş üstə, ya əmirəlmöminin. Allaha ve sənə itaat borcumdur!"

Sonra vəzir Cəfər öz evinə getdi, həmpiyalə mosullu Əbu İshaqı yanına çağırıldı, ona nəcib bir forman yazıb dedi: "Bəsrə şəhərinin canişini Abdullah ibn Fadilin yanına get, gör xərac göndərməsinə nə mane olub, sonra Bəsrənin xəracını ondan tamam-kamal al, tez də monə getir. Xəlifə bütün məmləkətlərin xəracını yoxlayanda görübdu ki, Bəsrədən başqa hər yerdən xərac gəlib. Görən ki, xərac hazır deyil, Abdullah da özünü temizə çıxarmağa çalışır, onda onu özünləriki, sobəbini xəlifəyə öz dili ilə desin".

Əbu İshaq hörmətlə-İtaatla cavab verdi, öz qoşunundan beş min atlı götürüb Bəsrə şəhərinə getdi. Abdullah ibn Fadil onun gəldiyini bilib, öz qoşunları ilə onun pişvazına çıxdı, onu qarşılıdı, onunla birlikdə Bəsrəyə varid oldu, öz sarayına qalxdı, qalan qoşun da Bəsrənin yaxınlığında çadırlarda yerləşdirildər, Ibn Fadil də onlara nə lazımsa hamisini təyin elədi. Əbu İshaq da divanxanaya gedib, taxta əyləşdi. Abdullah ibn Fadilin yanında oturdu, oyanlar da öz rütbələrinə görə onun ətrafında əyləşdirildər. Salam-keşəmdən sonra ibn Fadil soruşdu: "Ağa, bizim məmləkətə gəlmənizin sobəbi nədir?" Əbu İshaq belə cavab verdi: "Səbəb budur ki, mən xərac tələb etməyə gəlmışəm. Xəlifə bu barədə soruştubdur. Axi xəracın gəlmesi vaxtı keçibdir".

Abdullah ucadan dedi: "Ağa, qoy yolda yorulmayasan, səfərin yüngül keçsin! Xərac tamam-kamal hazırlıdır, mən onu sabah göndərməyə hazırlaşırdım, madam ki, sən gəlibsen, üç gün qonağım olarsan, dördüncü gün mən xəracı sənə götürərəm. Ancaq indi qismən sənin, qismən də cənab Əmirəl Möminin mərhəmətinə görə mütləq hədiyyə vermək lazımdır". Əbu İshaq dedi: "Bu pis olmaz".

Sonra Abdullah divanı buraxdı, Əbu İshaqı öz evində misli-bərəri olmayan bir otağı apardı, onun, eləcə də, yaxın adamlarının qabağında süfrə açdı, yemek düzdü; onlar yeməye, içməye, zövq almağa, kef eləməye başladılar. Sonra süfrə yiğışdırıldı, əllər yuyuldu, qəhvə, içki geldi, hamı gecəyarısından keçənəcən səhbət elədi. Əbu İshaqa fil dişindən qayırılmış, qırmızı qızılı naxışlı çarpayıda yer saldılar, o orada uzandı, Bəsrənin canisini də başqa çarpayıda, onun yanında uzandı.

Əmirəl Möminin nümayəndəsi Əbu İshaqın yuxusu qaçı, o şeirlərin vezni və nəşr haqqında düşünməyə başladı, cünki o, xəlifənin yaxın həmpiyalərlərindən biri idi, şeirdən və ince hekayələrdən yaxşı məlumat var idi. O, gecəyarısına oyaq qaldı, şeir qoşdu. Belə bir vaxtda birdən Abdullah ibn Fadil ayağa qalxdı, kəmərini bağladı, dolabı açıb oradan şallağını götürdü, sonra yanın şəmi əlinə alıb otağı qapısından çıxdı, elə fikir elədi ki, Əbu İshaq yatır.

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz yetmiş doqquzzuncu gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Abdullah ibn Fadil otağın qapısından çıxdı, elə fikir elədi ki, həmpiyalə Əbu İshaq yatır. O, otaqdan çıxanda Əbu İshaq təəccübənib öz-özüna dedi: "Abdullah ibn Fadil bu şallaqla haraya gedir? Bəlkə o, birisino işgəncə vermək isteyir? Mən mütləq onun dalınca gedib, görəməliyəm ki, bu gecə o nə eləyəcəkdir".

Sonra Əbu İshaq ayağa qalxıb, Abdullahın dalınca yavas-yavaş getdi ki, Abdullah onu görməsin. Əbu İshaq gördü ki, Abdullah balaca bir anbarı açdı, oradan üstündə dörd boşqab xörək, çörək və bir parç

su olan kiçik masa çıxartdı, masanı və parçı götürüb getdi. O, otaqdan birinə girənəcən Əbu İshaq oğrun-oğrun onun dalınca getdi. Burada Əbu İshaq otağın qapısının dalında dayanıb qapının deşiyindən baxmağa başladı. Gördü ki, bura gözəl xalıllarla döşənmiş geniş bir otaqdır, otağın ortasında fil dişindən qayırılmış, qırmızı şəfaq saçan qızılı naxışlı çarpayı qoyulmuşdur. Həmin çarpayıa qızıl zəncirə iki it bağlanmışdır. Sonra o gördü ki, Abdullah masanı konarda bir yerdə qoyub qollarını çırmalayıb birinci iti açdı. İt ona yaltaqlanmağa başladı, əllərini yalayı, üzünü yera qoyur, elo bil Abdullahın qabağında yeri öpür, astadan zəif-zəif zingildəyirdi. Abdullah da unun pəncələrini burdu, onu yera atdı, şallağı çıxarıb iti rəhmsiz-rohmsız döyməyə başladı, it onun qarşısında qırılır, onun elindən qurtara bilmirdi.

İtin iniltisi kəsilənə və özündən gedənəcən Abdullah onu həmin şallaqla döydü, sonra onu götürüb əvvəlki yerinə bağladı. Bundan sonra ikinci iti götürdü, birinci itin başına gətirdiyini ikincinin də başına gətirdi. Sonra o, desmali çıxarıb itlerin göz yaşlarını silməyə, onlara təsəlli verməyə başladı. O deyirdi: "Məni bağışlayın! Allaha and olsun, bu nə mənim ürəyimcədir, nə də məndən ötrü asan bir işdir. Bəlkə Allah sizi bu bələdan qurtarıb bir çıxış yolu göstərə". O, itlərə xoşbəxtlik arzuladı.

Bütün bu əhvalat baş verdiyi müddətdə həmpiyalə Əbu İshaq dayanıb qulağı ilə eçidir, gözü ilə görür, bu vəziyyətə təccüb eləyirdi. Sonra Abdullah süfrə açıb, itləre yemek verdi, itlər doyanan onları öz əli ilə yedizzirdi, ağızlarını sildi, parç gotırıb su verdi, sonra masanı, parçı və şəmi götürüb çıxməq istədi. Ancaq Əbu İshaq ondan qabaq gəlib öz çarpayısına uzandı. Abdullah onu görmədi, bilmədi ki, Əbu İshaq onu izleyib ona göz yetirirdi. Abdullah süfrəni və parçı gotırıb anbara gizlətdi, otağa girib dolabı açdı, şallağı yerinə qoysdu, sonra palтарını soyunub yatdı.

Bunları burada qalsınlar, indi sizə kimdən deym, Əbu İshaqdan. O, gecənin qalanını bu iş barosında fikirləşə-fikirləşə keçirtdi, çox təccüb elədiyi üçün yuxusu gəlmədi. O öz-özüne deyirdi: "Bir bax ha! Görəsen bunun səbəbi nədir?"

O səhərəcən hey fikirləşdi. Sonra qalxdılar, səhər namazını qıldılar. Onlara yemek götürüldü. Adamlar yediler, qəhvə içib divanxanaya getdilər. Əbu İshaq fikrində bütün günü bu hadise ilə möşəküldü, ancaq hər şeyi gizlətdi və bu bəredə Abdullahanın heç bir şey soruşmadı.

Ertəsi gün də ibn Fadil itlərlə yenə o cür rəftar elədi, onları döydü, sevib barışdı, onları yedizzirdi, içirdi. Əbu İshaq onun dalınca gedib, gördü ki, Abdullah onlara birinci gecəki kimi roftar elədi, üçüncü

gecə də onun kimi. Bundan sonra da dördüncü gün həmpiyalı Əbu İshaq xərac getirdi. Əbu İshaq da heç bir şey demədən xəracı alıb getdi.

O, Bağadada çatanacan yol getdi, gətirib xəracı xəlifəyə verdi, sonra xəlifə xəracın gecikdirilməsinin səbəbini soruşdu. Əbu İshaq dedi: "Ya əmirəlmöminin, mən gördüm ki, Bəsrə hökmərə xəracı hazırlayıb, onu göndərmək istiyir. Mən bir gün ləngisə idim, yəqin ki, o yolda mənim qarşımı çıxardı. Ancaq mən Abdullah ibn Fadilin evində əcayib bir şey gördüm, ya əmirəlmöminin, ömründə buna bənzər bir şey görməmişəm". Xəlifə soruşdu: "Bu nə deməkdir, ya Əbu İshaq?" Əbu İshaq dedi: "Mən belə-bələ şeylər gördüm". O, Abdullahın itləri neler elədiyini nağıl eləyib sonra dedi: "Mən onun üç gecə dalbadal belə işlər elədiyini gördüm, o itləri döyür, sonra onlarla barışır, onlara təselli verir, yedizdirir, içizdirirdi. Mən ona elə baxırdım ki, o məni görmürdü". Xəlifə soruşdu: "Sən ondan bunun səbəbini soruştunmu?" Əbu İshaq belə cavab verdi: "Yox, başın haqqı, ya əmirəlmöminin!" Xəlifə dedi: "Ya Əbu İshaq, sənə Bəsrəyə qayıtmışın və Abdullah ibn Fadilin həmin iki itlə bərabər mənim yanına gətirməyi əmr eləyirəm". Əbu İshaq dedi: "Ya əmirəlmöminin, məni bu işdən azad elə! Abdullah ibn Fadil mənə hədsiz hörmət elədi. Mən bu işdən tasadüfən, qəsd-qərəzsiz hali oldum, indi də sənə nağıl elədim. Mən onun yanına necə qayıdır, onu getirə bilərəm? Mən onun yanına qayıtsam, onun qarşısında utandığımdan özümü itirərəm. Xəşixi budur, bir başqasını öz əlinle yazılmış fərmənnan gönder ki, ibn Fadili və itləri getirsin". Xəlifə dedi: "Mən onun yanına başqasını göndersem, bəlkə o bu işi inkar eləyib dedi: "Məndo it yoxdur". Amma səni göndərsəm, sən ona deyərsən: "Mən öz gözlərimlə görmüşəm", o bunu inkar eləyə bilməz. Sən hökmən onun yanına gətməli, onu və itləri gətirməlisən, yoxsa səni mütələq öldürdürcəyəm..."

Şəhrizad bu yerde sehərin açıldıgını görüb nağılı yarımcıq qoydu.

980-ci gecə

Ela ki doqquz yüz səksəninci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xəlifə Harun ər-Rəşid Əbu İshaq'a dedi: "Sən hökmən onun yanına

getməli, onu və itləri getirməlisən, yoxsa səni mütələq öldürdürcəyəm". Əbu İshaq belə cavab verdi: "Ya əmirəlmöminin, qulaq asmaq və itaət borcumdur. Allahın bize verdiyi kifayətdir, o bize rüzi verəndir!" Doğru demişlər: "İnsanın başına nə bəla gəlsə, öz dilindən gələr". Mən əhvalatı sənə nağıl eleməyə özümü bələya saldım. Ancaq mənə alicənəb bir fərman yaz, mən də ibn Fadilin yanına gedib, onu sənin yanına getiririm".

Xəlifə ona alicənəb bir fərman yazdı, Əbu İshaq da onu götürüb Bəsrəyə getdi. O, Bəsrə hökmərənin yanına gedib çatanda ibn Fadil dedi: "Allah bizi senin, bir də geri qayıtmışının şərindən saxlasın, ya Əbu İshaq! Nə üçün belə tez qayıtdın? Bəlkə xərac azdır, ona görə onu qəbul eləmədi?" Əbu İshaq dedi: "Ya əmir Abdullah! Mən xəracın azlığına görə qayıtmamışam, xərac tamam-kamal çatdırıldı, xəlifə də onu qəbul etdi. Ancaq mən ümidi eləyirəm ki, sən mənəndə inciməzsən, mən sənin barəndə səhəv eləmişəm, mənim də ucbatimdən nə hadisə baş versə; Allah-təalanın iradəsidir". Ibən Fadil soruşdu: "Nə hadisə baş vermişdir, ya Əbu İshaq? Mənə danış, mən səni sevirəm, səndən də incimərəm".

Əbu İshaq dedi: "Bil və agah ol ki, mən sənin yanında olduğum zaman üç gecə dalbadal sənin dalınca getdim; sən hər gün gecəyarısıaya qalxıb, itlərə əzab verib qayıtdırdın, mən də buna təəccüb eləyirdim, ancaq səndən soruşturmağa utanırdım. Sənin işin barəsində mən tasadüfən, özü də qərəzsiz xəlifəyə danışdım. O məni sənin yanına qayıtmağa məcbur elədi, bu da onun eli ilə yazılmış fərman. Mən biləydim ki, iş belə şəkil alacaq, ona danışmazdım, ancaq bəxtdən belə oldu".

O, Abdullahdan üzr istəməyə başladı, Abdullah da dedi: "Sən xəlifəyə danışmışsan, mən də sənin dediklərini tösiq eləyirəm ki, xəlifə səni yalan danışmaqdə töqsirləndirməsin, cünki mən səni sevirəm. Amma bir başqası danışmış olsayıd, mən inkar eləyordim, onu da yalançılıqda töqsirləndirirdim. Vaxtından qabaq ölmeli olsam da, mən sənilə gedəcəyəm, itləri də götürəcəyəm". Əbu İshaq dedi: "Necə ki, sən xəlifə qarşısında mənim üzümü ağ eləyirən, Allah da sənin üzünüň ağ eləsin!"

Sonra ibn Fadil xəlifəyə layiq hədiyyələr götürdü, qızıl zəncirli itləri də götürüb, hərəsini bir dəvənin üstüne qoyma, yola düşüb onlar Bağdada çatanacan getdilörlər. Abdullah xəlifənin yanına gəlib, onun qarşısında yeri öpdü, xəlifə ona oturmağə icazə verdi. Ibən Fadil oturdu, itləri yanına gətirməyi əmr elədi.

Xəlifə soruşdu: "Bunlar nə itdir, ya əmir Abdullah?" İtlər onun əlləri arasında yeri öpməyə, quyrularını bulamağa və ağlamağa başladılar. Elə bil ona şikayətlərinidilər. Xəlifə buna təccüb eləyib dedi: "Bu iki itin əhvalatını mənə danış. Nə səbəbə onları döyürsən, döydükdən də sonra hörmət eləyirsen". İbn Fadıl dedi: "Ey Allahın xəlefı, bunlar it deyil, adamlardır – iki gözəl, qəşəng, qədd-qamətli, təndürüst cavandır. Onlar mənim qardaşlarım, ata-anamın balalarıdır". Xəlifə soruşdu: "Bəs, de görüm onlar necə adam imişlər, necə də it olublar?"

Abdullah dedi: "Ya əmirəlmominin, mənə izin versən, bu iş barəsində həqiqəti sənən danişsam". Xəlifə dedi: "Danış görüm, özü də yalan olmasın, cünki yalan yaltaq adamların sıfətidir. Doğru ol, cünki doğruluq nicat gəmisiidir, özü də məmənlerin sıfətidir".

İbn Fadıl dedi: "Ey Allahın xəlefı, bil və agah ol ki, mən söhbət eləyəndə onlar mənim şahidim olacaqlar. Mən yalan danişsam, onlar mənim yalanımı çıxaraqlar, mən doğrusunu danişsam, onlar mənim doğru danişdığını təsdiq eləyəcəklər". Xəlifə dedi: "Bunlar itdirlər, nə daniş bilerlər, nə də cavab verə bilerlər. Bəs onlar senin əleyhinə, ya da lehina necə şahidlilik eləyə bilerlər?" İbn Fadıl dedi: "Ay qardaşlar, mən yalan sözər danişsam, başınızı qaldırın, gözlərinizi də bərəndin, doğru desəm, başınızı aşağı salıb gözlerinizi qiyin".

Sonra o dedi: "Ey Allahın xəlefı, bil və agah ol ki, biz anabir, atabir üç qardaşq. Atamızın adı Fadıl<sup>1</sup> idi. Ona bu adı yalnız ona görə qoymuşdular ki, nənəmiz iki əkiz oğlan doğmuşdu, onlardan biri o saat, o daşıq olmuşdu, o biri isə sağ qalmışdı, babamız ona Fadıl adı qoymuşdu. Atası ona yaxşı tərbiyə vermiş, böyümüşdü. Elə ki böyüdü, onu bizim anamızla evləndirdi, sonra öldü. Anamız əvvəlcə mənim bu qardaşımı doğur, atam onu Mənsur adlandırır. Sonra da anam ikinci dəfə hamilə olur, bax, bu qardaşımı doğur, atam da onu Nasır adlandırır. Anam üçüncü dəfə hamilə olanda məni doğur. Atam mənim adımı Abdullah qoyur. O bizi böyüdüb həddi-bülügü çatanan tərbiyələndirir, sonra ölüür, ölündə bizi ev, əlvən rəngli, hər çeşiddə – hind, rum, xorasan və başqa ölkələrin qumşalarıyla dolu dükan, bir də altmış min dinar pul qoyub gedir.

Atam ölündə biz onu yuduq, ona qəbir qazdıq, Allahın mərhəmeti ilə basdırıldıq. Biz onun üçün teziyə saxladıq, Quran oxutdurduq, qırxi keçənəcən ehsan verdik. Bundan sonra mən tacirləri və adlı-sanlı adamları yığdım, onlara dəbdəbəli bir qonaqlıq düzəldim, onlar yeyib

qurtarandan sonra mən onlara dedi: "Ay tacirlər, bu dünyəvi hayat müvəqqəti, axırət hayatı daimidir, yaratdıqları yox olandan sonra əbadi yaşayana şükürler olsun! Bilirsinizmi, bu mübərək gündə mən sizi nə üçün buraya toplamışam?" Onlar belə cavab verdilər: "Gizli sirləri bilən Allaha sənalar olsun!" Mən dedim: "Atam ölüb, özü də çoxlu pul qoyub gedibdir. Qorxuram ki, birisini borclu qala, girovu ola, ya da başqa bir şeyi qalmış ola. Mən istəyirom ki, atam başqalarına olan borcuna görə şuluzümə qalmaya. Qoy kimə onun borcu varsa, desin ki: "Mənə ondan filan-filan şey çatasıdır". Mən onun dediyini verirəm ki, atam şuluzümə qalmasın. Tacirlər dedilər: "Ay Abdullah, yer üzündə yaşaya-yaşaya bəşəri hayatdan konarda qalmaq olmaz, biz də yalançı adamlar deyil. Biz hamımız bilirik ki, halal nədir, haram nə. Biz Allah-təaləadan qorxuruq, yetimin də malını yemək istəmirik. Biz bilirik ki, sənin atanın (Allah ona rəhmət eləsin!) pulları həmişə adamlara borc verilmişdir, o isə başqasının heç bir şeyini saxlamamışdır. O, həmişə dua eləyəndə deyərdi: "Ya rabb, mənim bütün ümidişənədir, mənim pənahım sensən, borclu olan zaman mənə ölüm qismət eləmə". Onun xüsusiyyətlərindən biri də bu idi ki, birisini borcu olanda, tələbi gözleməzdii, qaytarardı, birisi də ona borclu olanda ondan tələb eləməzdi, deyərdi: "Təlasəm!" O adam yoxsul olduqda, atan borcu ona bağışlayar, ona halal eləyordi, borclu kasib olub ölsə idi, atan deyərdi: "Mənə olan borcunu halal eləyirəm, Allah onu bağışlasın!" Biz şəhadət veririk ki, onun heç kəsə borcu yoxdur". Mən dedim: "Allah sizdən razı olsun!" Sonra mən bu hər iki qardaşımı tərəf dönbə onlara dedim: "Qardaşlar, atamızın heç kəsə borcu yoxdur, özü də bu pulları, qumaşları, evi və dükəni bize miras qoyub gedibdir. Biz üç qardaşq, hər birimizə də bunların üçdə biri çatır. Əmlakımızın bir yerde qalmasına, bir yerde yeyib, bir yerə içməyə razılaşınca, ayrılmayıq, yoxsa, qumaşları və pulları bölfüşdürük, hərə öz payını götürsün". Qardaşlar dedilər: "Bölüşək, hərə öz payını götürsün".

Sonra Abdullah itlərə tərəf dönbə soruşdu: "Belə olubdurmu, qardaşlar?" İtlər de başlarını aşağı salıb, gözlerini qiydlar, sanki "bəli" deyirdilər.

İbn Fadıl dedi: "Belə olanda, ya əmirəlmominin, mən qazının yanına gedib, mal bələn adam getirdim, qumaşları və atadan qalan nə vardısa hamısını böldü. Evlə dükən mənə çatacaq pulun hesabına mənə verildi, biz də bununla razılışdırıq, qardaşlarım da öz pul payları və qumaşları götürdülər. Mən dükəni açdım, payıma düşən qumaşları oraya qoydum, evdən və dükəndən əlavə, payıma düşən pulların

<sup>1</sup> Qalan deməkdir.

bir hissəsinə də təzə qumaş aldım, dükani doldurub oturub alverə başladım. Qardaşlarımda qumaş aldılar, gəmi tutub dənizlə qurbata getdilər. Mən dedim: "Allah, omlara kömək ol, mənim qismətim nədir, o da gelecək, dünyada ən qiymətli şey istirahətdir".

Mən bir il beləcə özür sürdüm, Allah mənə kömək elədi, böyük gəlir götürdüm, belə ki mənim atamdan hamıımıza qalan qədər pulum oldu. Günlərin bir günü mən dükanda oturmuşdum, qış fəsl olduğu üçün berk soyuq idi, əynimə iki kürk geyinmişdim – biri samur xəzinəndən, o biri mişovul xəzinəndən! Bu zaman birdən qardaşlarım yanına gəldilər, əyinlərində cırıq köynəkdən başqa bir şey yox idi, soyuqdan dodaqları ağardı, titrəyirdilər. Mən onları görəndə, əhvalim dəyişdi, çox qəmğin oldum..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



981-ci gecə

Elə ki döqquz yüz səksən birinci gecə oldu, Şəhrizad nağılından danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Abdullah ibn Fadıl padşaha dedi: "Mən onların titrədiklərini görəndə, əhvalim dəyişildi, çox qəmğin oldum, ağlım başından çıxdı. Ayağa qalxıb qardaşlarımı qucaqladım, onların həlinə ağladım. Onların birinə samur xəzinəndən olan kürkü, o birinə mişovul xəzinəndən tikilmiş kürkü geyindirdim. Onları hamama apardım, oraya hər birinə varlı tacir palṭarını göndərdim. Onlar çımdıllar, hərəsi öz palṭarını geyindi, sonra mən onları evime getirdim. Gördüm ki, onlar çox bərk acıdlar, qabaqlarına süfrə açdım, xörek qoyдум, onlar yedilər, mən də onlara bərabər yedim, onlara təsəlli verərək, mehribanlıq elədim".

Sonra Abdullah itlərə tərəf dönbərən soruşdu: "Belə idimi, a qardaşlar?" İtlər başlarını aşağı saldırlar, gözlerini qiydlar.

İbn Fadıl sözüne davam eləyib dedi: "Sonra ey Allahın xəlefı, mən onlardan soruşdum: "Bu nə hadisədir sizin başınıza gəlib, pullarınız ham?" Onlar belə cavab verdilər: "Biz dənizlə gedib Kufə deyilən şəhərə çatdıq. Biz məməkətimizdə qiyməti yarım dinar olan qumaş parçanı on dinara, bir dinarlıq da iyirmi dinara satrdıq, böyük də qazanc götürdük. İran qumaşından topu on dinara ipek aldiq. Bəsre

onun qiyməti qırx dinardı. Sonra biz əl-Kərx deyilən şəhərə varid olduq, satdıq, aldiq, böyük qazanc götürdük, coxlu pulumuz oldu".

Mən onlardan soruşdum: "Bir halda ki, siz belə sevinib o cür qazanc götürmüsünüz, bəs nə üçün lüt qayitmışsınız?" Qardaşımda ah çəkib dedilər: "Eh, qardaşım, bizə bədnəzərin gözü dəydi, səyahət də bəlasız olmur. Biz bu pulları da, nemətləri də yiğib, əmlakımızı gəmiyə yükledik. Bəsre şəhərinə getmək niyyəti ilə dənizlə yola düşdük. Üç gün yol getdi, dördüncü gün gördük ki, dənizin suyu qalxmaga-enmeye başladı, dəniz nərildədi, köpükləndi, təlatumə gəldi, coşdu, dalgalandı, dalğalar odlu alov kimi qığılçım saçdı. Başımızın üstündə külək səmtini dəyişirdi. Axırda gəmimiz dağın çıxıntısına toxunub darmadağın oldu. Bütün var-yoxumuz batdı, biz də dənizdə boğulmağa başladıq. Biz bir gün, bir gecə suyun üzərində çarpışdıq. Allah biza bır gəmi yetirdi. Gəmidə gedənlər bizi gördürlər. Bizi da götürdürlər. Biz şəhərbəşəhər gəzdik, dilindik, əlimizdə düşənə dolandıq. Biz çox böyük əzab gördük, əynimizdən palṭarımızı çıxarıb satdıq, gəlib Bəsreyə çatanacaq bununla dolandıq. Biz Bəsreyə çatanacaq min əzab çəkdik. Əgər əlimizdə olanların birlikdə xilas ola biləsəydik, padşahların sərvətinə bənzər sərvət gətirirdik. Ancaq Allah tərəfindən alnimizə belə yazılıbmış". Mən onlara dedim: "Ay qardaşlar, qəm çəkməyin. Pul can sədəqəsidir, xilas olmاغınız qənimətdir. Madam ki, Allah sizi xilas olmuşlar siyahısına yazmışdır, deməli, bu, arzuların son nöqtəsidir, yoxsulluq da, varlılıq da, kabusun kölgəsindən və Allahın töhfəsindən başqa bir şey deyildir. Allah bu sözləri deyənə rəhmət eləsin:

"İnsan xatadan xilas olanda,  
Var-dövlət onun düşür gözündən".

Sonra mən onlara dedim: "Ay qardaşlar, biz belə hesab eləyəcəyik ki, atamız bu gün ölübdür, indi məndə olan pulların hamisini biza qoyub gedibdir. Mən çox şad olar ki, biz bu pulları tənbətən bölek".

Sonra mən qazının yanından mal böloni çağırdım, bütün əmlakımı getirdim, mal bölen də onu bizim aramızda bölüştürdüm, hərəmiz pulların üçdə bir hissəsini götürdük. Mən öz qardaşıma dedim: "Ay qardaşlar, adam öz şəhərində olanda Allah onun qismətini yetirir. Gəlin hərəmiz özümüzə bir dükən açaq, orada oturub alver eləyək: kimin alınına qeybdən nə yazılıbsa, labüb o da olacaqdır".

Sonra mən onlara hərəsinə bir dükən açmaqdə, onu mallarnan doldurmaqda kömək eləyib dedim: "Satın, alın, pullarınızı qoruyun,

onları heç bir şeyə sərf elməyin, sizə yemək-içmək nə qədər lazımlı olsa, mən verəcəyəm”.

Mən onlara hörmət elədim, onlar gündüzlər alvermən məşğul oldular, axşamlar da mənim evimdə keçirdilər, mən qoymadım onlar öz püllərindən bir şəyə xərcəsinlər, hər dəfə onlara bir yerde oturub danışdıqın zaman qardaşların qürbətdə olmayı terifleyir, yad ölkələrin gözəlliyyindən danışır, əllərinə keçən qazancdan danışır, məni de onlarnan birləkde yad ölkələrə getməyə şirnəkdirildər.

Sonra Abdullah itlərdən soruşdu: “Qardaşlar belə olmuşdur?” İtlər başlarını aşağı salıb, gözlərini qiyıldılar, sənki onun sözlərini təsdiq elədildər.

Daha sonra ibn Fadıl dedi: “Qardaşlarım məni yoldan çıxartmadan el çəkmədilər, hey yad ölkədəki qazanc və gəlirdən danışdır, məni də onlara getməyə töhrək elədilər, axırdı onlara dedim: “Mən sizin xətrinizi mütləq gedəcəyəm”.

Sonra biz şərık olduq, hər çeşidde bahalı qumaş topladıq, gəmi kirayə elədik, onu hər cür mallar və ehtiyat üçün zəruri şeylərnən doldurduq, bizi lazımlı olan hər şeyi həmin gəmiyə apardıq. Besradən bol sulu denizə çıxdıq. Dəniz dalğalanırdı, belə dənizə çıxan boğulur, onu tərk eləyən yenidən doğulur. Biz şəhərə çatanacan yol getdik, orada mallarımızı satdıq, böyük qazanc götürdük. Sonra biz bu şəhərdən başqaşına, bir şəhərdən o biri şəhərə, bir kənddən digər kənde getdik, aldiq, satdıq, qazandıq, xeyli pulumuz, gəlirimiz oldu. Biz bir dağ'a yaxınlaşdıq, gəmibaşı lövbər salıb dedi: “Ay yolcular, sahilə çıxın, onda bu günün sərindən xilas olarsınız. Sahildə axtarın, bəlkə su tapdınız”. Gəmidə olanların hamısı çıxdı, mən də çıxdım, biz su axtarmağa başladıq, hərəmiz bir səmət getdik, mən dağın zirvəsinə qalxdım.

Mən getdiyim zaman birdən gördüm bir aq ilan sürünbər qaçırm, onu eybacər, görkəmi müdhiş qara əjdaha qovur. Əjdahanı ilana çatdı, onu süpürələyib, başından tutdu, quyrugunu onun quyruguna doladı, ilan fişqirdi, mən başa düşdüm ki, əjdahanı ilanı incidir, ilana yazığım gəldi. Mən daşların içindən beş ritlə ağırlığında, bəlkə də daha ağır bir daş götürüb əjdahaya atdım. Daş onun başına deyib əzdı. Mən gözümü açıncı ilan dönbər bər qız oldu. Qız, nə qız: cavan, gözəl, qəsəng, məlahətli, təkmil, qədd-qəmetli, özü də ondördəgəcəlik aya bənzeyir. O mənə yaxınlaşdı, əlimdən öpüb dedi: “Allah səni iki şeydən himayə eləsin – buradakı həyatda rüsvayılıqlıdan, axırdı, əmlak və oğullar, Allahın yanına təmiz qəlbələ gələnlərdən başqa, heç kəso kömək eleyə bilməyəcəkləri günde oddan”. Sonra qız dedi: “Ay insan, son mənim namusumu qorudun, bunun üçün mən sənə yaxşılıq eləməyə borcluyam”.

Sonra o, əliylə yeri göstərdi, yer yarıldı, qız da yero girdi, sonra yer qovuşdu. Mən başa düşdüm ki, bu qız cinlərdəndir. Qaldı ki əjdahaya. Əjdahanın üstündə od alovlanıb onu yandırdı, əjdaha küla döndü. Mən buna təəccüb elədim, yoldaşlarının yanına gəldim, əhvalatı onlara danışdım. Biz gecəni yatdıq, sübhəqəyi isə gəmibaşı lövbəri qaldırdı, yelkənləri açdı, burazları yiğdi və biz yer gözdən itənəcən getdik, iyirmi gün dayanmadan üzük, nə torpaq, nə quş gördük, suyumuza da qurtarırdı.

Gəmibaşı dedi: “Ay camaat, içməli suyumuq qurtardı”. Biz ona dedik: “Quruya çıxaq, bəlkə su tapdıp”. Bunu eşidəndə gəmibaşı ucadan sesləndi: “Allaha and olsun, mən azmişəm, quruya tarəf gedən yolu da bilmirəm”. Bizi böyük müsibət üz verdi, biz ağlamaya, Allah-tələaya yalvarmağa başladıq ki, bizi düz yola çıxarsın. Sonra biz gecəni çox pis vəziyyətdə keçirdik. Allah bu sözləri deyənə rəhmət eləsin:

“Keçdi fəryad içinde əyyamı,  
Dərd ağardar, kim olsa, tellərini.

Açılar gözlənən ümidi səhəri  
Tanrı qoymaz çətinlə qullarını”.

Elo ki səhər oldu, hava işıqlandı, günəş parıldadı, biz hündür bir dağ gördük, bu dağın görəndə sevindik, şənləndik. Biz bu dağa tərəf yaxınlaşdıq, gəmibaşı dedi: “Ay camaat su axtarmaq üçün quruya çıxın”.

Biz də su axtarmağa çıxdıq, ancaq sahildə su görmədi, suyun olmaması bizi bərk dilxor elədi. Sonra mən həmin dağın təpəsinə çıxdım, dağın arxasında dayırımı bir dərə gördüm, oraya çatmaq üçün bir saat, daha da çox yol getmək lazımlı idi. Mən yoldaşlarım çağırırdı, onlar mənə tərəf yönəldilər, yanına çatanda dedim: “Bu dağın arxasındaki torpağa baxın. Mən orada səmələrə ucalan sütunları, hündür evləri, qüllələri, təpələri, çəmənləri olan böyük bir şəhər görürəm. Orada şübhəsi ki, su da, hər cür nemət də olmaya bilməz. Gəlin mənimlə bərabər bu şəhərə gedek. Oradan su, bizə lazım olan yemək, et, meyvə götürüb qayıdarıq”.

Yoldaşlarım mənə dedilər: “Biz qorxurraq ki, bu şəhərin əhalisi çoxallı kafir, din düşməni ola, bizi də tutalar. Biz onların əlində əsir olarıq, ya da onlar bizi öldürərlər, özümüz də özümüzə bails olarıq,

özümüzü fəlakətə və cətinliyin şorinə düber etmiş olarıq. Öz-özünü yoldan çıxaran tərifəlayiq deyil, çünki o özünü ağır bələya salır. Şair onun haqqında belə demişdir:

"Nə qədər dünyada vardır yol azan,  
Bir ceza almasa da, bədnəmdir".

Gəlin özümüz özümüzü yoldan çıxarmayaq".


Mən onlara dedim: "Ay camaat, mənim sizə hökmüm çatmaz, ancaq mən qardaşlarımı götürüb bu şəhərə gedəcəyəm". Amma mənim qardaşlarım dedilər: "Biz bu işdən qorxuruq, səninlə də getməyəcəyik". Mən dedim: "Mənə gəlincə, mən bu şəhərə getməyi qət eləmişəm. Mən Allaha pənah aparıram, o da alnına nə yazıbsa, ona razıyam. Mən oraya gedib, sizin yanınızda qayıdanacaq məni gözləyin..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz səksən ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, ibn Fadıl dedi: "Mən oraya gedib sizin yanınızda qayıdanacaq məni gözləyin".

"Mən onları qoyub getdim, elə ki həmin şəhərin darvazalarına çatdım, gördüm ki, bu şəhər qəribe qurulubdur, qeyri-adı qayıda yerləşibdir, divarları hündür, qüllələri möhkəmləndirilibdir, sarayları göylərə ucalır, darvazaları Çin dəmirindən qayrlıb naxışlanıbdır, baxdıqca ağıl heyran olur. Mən darvazadan içəri girdim, daş bir sekı oturacaq gördüm, daşın üstündə bir adam oturub, onun əlində bürünç zəncir, zəncirdə on dörd açaq var. Mən başa düşdüm ki, bu adam şəhər qapıcıısıdır, şəhərdə on dörd darvaza vardır. O adama yaxınlaşıb dedim: "Əssəlamü əleyküm". Ancaq mənim salamıma cavab vermedi, mən ikinci dəfə, üçüncü dəfə salam verdim, amma o mənə cavab vermedi. Əlimi onun ciyinə qoyub dedim: "Ey, səninləyəm, nə üçün salamımı almırsan? Sən yatırsan, karsan, yoxsa müsəlman deyilsən?



Nə üçün salam almaqdan boyun qaçırsan?" O adam mənə nə cavab verdi, na de tərəndi, mən ona baxıb ne görsem yaxşıdır, gördüm ki, o daşdır. Mən səsləndim: "Həqiqətən bu qəribə işdir! Bir daşa baxın, ona bəni-Adem sifəti verilibidir, adamdır ki var, bircə nitqi yoxdur". Mən onu orada qoyub şəhəre girdim, yolda dayanmış bir adam gördüm, ona yaxınlaşdım, diqqətə baxdım, gördüm ki bu da daşdır. Bu şəhərin meydanlarını gözəməyə başladım, hər dəfə bir adam görəndə ona yaxınlaşış baxırdım, məlum olurdu ki, daşdır. Sonra mən bir qarının yanından keçdim, onun başında yuyulmaq üçün hazırlanmış bir böğça paltar vardi. Ona yaxınlaşış diqqətə baxanda gördüm o da daşdır, başındaki paltar da daşdır. Daha sonra mən bazara getdim, bir dükançı gördüm, qabağında tərəzi, hər cür mallar – pendir və sair var, hamisi da daşdan idi.

Gördüm ki, bütün alverçilər dükanda oturublar, özleri də bəzisi ayaq üstə dayanıbdır, bəzisi də oturubdur. Mən kişişər, arvadlar, uşaqlar gördüm, hamisi daşdan idi. Tacirlər bazarına girdim, gördüm hər tacir öz dükanında oturub, dükanlar hər cür mallarnan doludur, hamisi da daşdır, ancaq parçalar hörümçək toruna bənzeyir. Mən də bu parçalara baxmağa başladım, özü də hər dəfə parçadan tikilmiş paltarı elime alanda, parça elimdə toza dönüb dağıldı. Mən sandıqlar gördüm, onlardan birini açanda içindəki torbalarda qızıl tapdım, torbaları elime götürdüm, onlar elimdə ovulub töküldü, amma qızıl deyişilmədi, nəcə var idi, elcə də qaldı. Mən ondan bacardığım qədər götürüb öz-özümu dedim: "Qardaşların yanında olsayırlar, bu qızıldan istədikləri qədər götürərlər, biz bu sahibsiz sərvətdən istifadə eleyərdik". Sonra mən o biri dükana girdim, gördüm ki, orada qızıl daha çoxdur, ancaq mən götürə bildiyimden artıq götürmədim. Mən bazardan başqa bazara, oradan da bir başqasına getdim, beləcə axıracan gozdım. Hər cür məxluq gördüm, hamisi da daşdan idi – hətta itlər, pişiklər də daşdan idi.

Mən zərgərlər bazarına getdim, orada gördüm kişilərin hamisi öz dükanlarında oturublar, malları da qabaqlarındadır, malların bir hissəsi zərgərlərin əllərindədir, bir hissəsi də səbətlərdədir. Ya əmirəlməminin, mən bunu görənde, götürdüğüm qızilları atdım, apara biliçeyim qədər zərgər malları götürdüm.

Zərgərlər bazarından çıxıb sərraf bazarına getdim, gördüm tacirlər dükanlarında oturublar, hərosinin qabağında bir cür cəvahirat – yaqtı, almaz, zümrüd, ləl-bədəxşan, hər cür də qiymətli daş-qasnan dolu səbətlər vardır, dükan sahibləri də daşdandırlar. Bunu görəndə mən

götürdüğüm zərgər mallarını atdım, apara biliçeyim qədər daş-qas götürdüm, özü da heyif siləndim ki, qardaşlarım yanında deyiller, onlar da bu daşlardan istədikləri qədər götürü bilərdilər.

Mən daş-qas bazarından çıxıb müxtəlif zinətlərlə bəzədilmiş böyük, naxışlı darvazanın yanından kecdim. Darvazanın dalında oturaçalar qoyulmuşdu, oturaçaların üstündə hərəməgələr, cəngavərlər, mühafizəçilər, əsgərlər, bir də hakimlər oturmışdular. Onlar ən gözəl paltarlar geyinmişdilər, ancaq hamisi daşdan idi. Mən onların birinə toxunduqda, paltarı hörümçək torutak dağlıb əynindən düşdü. Bu darvazadan içeri girdim, tikilisinin, elə də mənzərasının misli bərabəri olmayan bir saray gördüm. Bu sarayda bir qəbul otagi gördüm, otaq əyanlar, vəzirlər, adlı-sanlı adamlar və əmirlərlə dolu idi. Adamların hamisi oturacaqlarda oturmuşdu, özləri də daş olmuşdu. Saf qızıldan qayrılmış, dürr və daş-qasla bəzədilmiş taxt gördüm. Taxtin üstündə çox gözəl paltar geyinmiş bir adam oturmuşdu, onun başında gündüz işığının şüalarıtək şúa buraxan daş-qasla bəzədilmiş Kəsrani-lər tacı vardı. Ona yaxınlaşanda gördüm ki, daşdır. Sonra mən bu otaqda həremxananın qapılарına torəf getdim. Oraya girəndə qadınların divanxanasını gördüm. Bu divanxanada mən saf qızıldan qayrılmış, dürr və daş-qasla bəzədilmiş taxt gördüm, taxtin üstündə mölökə oturmuşdu, onun başında daş-qasla həsiyələnmiş tac vardı, onu aycamallı qadınlar əhatə etmişdilər. Onlar oturacaqlarda oturmuşdular, əyinlərində müxtəlif rənglərdə çox gözəl paltarlar vardı. Burada hərəməgələr də əllərini döşlərinə qoyub, elə bil qulluq eləmək üçün dayanmışdırlar. Bu divanxanada o qədər bəzək-düzək, qəribə müxələfat, xalı var idi ki, oraya baxanın ağlı çəşidi. Burada şəffaf bühlurdan ən parlaq çırqlar asılmışdı, bühlür qabların her birində misilsiz yaqtı var idi, onların dəyəri pul ilə ödəmək mümkün deyildi. Ya əmirəlməminin, mən özümdəki şəyələri atdım, bu daş-qasdan yiğməgə başladım, özü də bacardığım qədər götürdüm.

Mən bilmirdim nəyi götürürüm, nəyi qoyum qalsın, çünki gördüm ki, bu yer bir şəhərin xəzinəsinə bənzəyir. Sonra mən kiçik bir qapı gördüm, qapının dalında pilləkən vardı, bu qapıdan girib, qırıq pillə yuxarı qalxdım, eşitdim ki, kim isə məlahətli səsə Quran oxuyur. Mən səs gələn tərəfə getdim, otağın qapısına çatdım. Bu zaman mən zər qaytanlarla bəzədilmiş, üzərində mirvari, mərcan, yaqtı, zümrüd parçaları olan ipək pərdə gördüm. Pərdənin üstündəki daş-qaslar ulduz kimi parıldayırdı. Səs pərdənin dalından gəlirdi, mən pərdeyə yaxınlaşış onu qaldırdım, qarşısında ağılları çəsdiran, bəzəkli saray qapısı

göründü. Mən bu qapıdan içeri girib yer üzünün xəsinəsine bənzəyən saray, onun içerisinde buludsuz səmada parıldayan güneşə bənzər bir qız gördüm.

Qız ən gözəl paltar geyinmişdi, dünyada olan ən yaxşı daş-qışanın bəzənmişdi. Özü də son dərəcə gözəl, qəşəng, qədd-qamətlə, təndürüst, zərif, qüsursuz, nazikbədən, budları yoğun, süzgün baxışlı bir qız idi. Şair bu sözləri onun haqqında deyibdir.

“Əhsən ipəklərə bürünən cana!  
Üzündə açılmış güle aferin!

Ulduzlardır onun boyunbağısi,  
Özünü alnından asıb ülkerin.

Deyirən libası gül ləçəyidir,  
Ona rəngi qonub o gül ləblerin.

Dənizə girsəydi, bal dodağından  
Olardı dənizin suyu şışirin.

Qocaya getsoydi, güclənib qoca,  
Sökərdi bağını qızışmış şirin”.

Abdullah ibn Fadil sözünə davam edib dedi: “Ya əmirəlmöminin, mən o qızı görəndə ona vuruldum, yaxınlaşب gördüm ki, hündür bir oturacağın üstündə oturub, böyük, şanlı Allahın kitabını sıdəq-ürekədən oxuyur, onun da səsi Rizvan cənnətin qapılarını açarken onların çıxardığı səsin eynidir, sözlər onun ağızından çıxanda daş-qış kimi səpələnir, üzündə isə qəribə bir gözəllik vardır, o, gözəl, qəşəng idi. Şair beləsi haqqında deyibdir:

“Ey söyü, xoş rəftarı  
İnsanı heyran qoyan,

Valehü-məftun olur  
Qəlb sənə gündən-güno.

Səndəki Davud səsi,  
Səndəki Yusif üzü,

Tez oridir şam kimi,  
Kim vurulur hüsnüne”.

Əzəmətli Qurani oxuyanda mən onun səsini eşitdim (ah, mənim ürəyim onun cazibədar gözlərində rəhmətli Allahın sözlərindəki salamı oxuyurdum), mənim dilim dolaşdı, ona yaxşı salam verə bilmədim. Ağlımı, huşumu itirmişdim. Mən şairin dediyi kimi olmuşdum:

“Eşqdən nütqim tutuldu, oldu la!,  
Bir köməklik istədim çox kimsədən.

Sözümə canan qulaq versin deye,  
İxtilata başladım düşmənlə mən”.

Sonra mən eşqin dehşətlərinə qarşı özümü ələ alıb, ona dedim: “Salam sənə, mühafizə olunan xanım və gizlənən cəvahirat. Allah səni əbədi xoşbəxt eləsin, şöhrətinini artırsın!”. Qadın belə cavab verdi: “Məndən də sənə salam və hörmət, ya Abdullah ibn Fadil! Sənə burada sığınacaq, rahatlıq və sərbəstlik vardır, ey mənim sevgilim, gözümün nurlu!” Mən soruşdum: “Ay xanım, mənim adımı haradan bildin? Sən özün kimsən belə, özü də bu şəherin əhalisinə nə olmuşdur ki, onlar daşa dönmüşlər? Mən istəyirəm ki, sən bu iş barəsində həqiqəti mənə danışsan, mən bu şəher və onun əhalisinə, habelə səndən başqa bir adam tapılmamasına tövəccüb eləyirəm. Allah xatırınə, bu barədə mənə danış”.

Qız dedi: “Otur, ey Abdullah, Allah-təala istəsə mən bu iş barəsində, bu şəher və onun əhalisi haqqında həqiqəti sənə müfəssəl nağıl eləyərem. Allah-təalanın qüdrət və qüvvəti qarşısında hər şey acizdir”. Mən qızla yanaşı oturmuşdum, o dedi: “Ay Abdullah (Allahın mərhəməti seninən olsun!), bil və agah ol ki, mən bu şəherin padşahının qızıym, mənim atam sənin divanxanada hündür taxtın üstündə oturmuş halda gördüğün adamdır, onun etrafındakilar da onun idarə etməyən, səltənətinin adlı-samlı adamlarıdır. Atam çox qüdrətli idi, hökmü min-min, yüz min və iyirmi min qoşuna amır idi, idarə əmirlərinin də sayı iyirmi dörd min nəfər idi, onların hamısı hakimlər, vəzifə sahibləri idi. Atamın hökmərənligi altında kendilərden, malikanələrdən, qalalardan, istehkamlardan başqa, min şəher vardi. Ona tabe olan ərab əmirlərinin sayı min nəfər idi, hər əmirin da iyirmi min pəhləvəna hökmü çatırdı. Onda olan cəvahiratı, var-dövləti, qızıl-gümüş və daş-qışın nə göz görüb, nə qulaq eşidib...”

Şəhrizad bu yerde şəherin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki doqquz yüz səksən üçüncü gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə revayat eləyirlər ki, qız dedi: "Ey Abdullah, atamda olan cəvahirati və dövləti nə gör göründü, nə də qulqəş etmişdi. O, padşahları itaata gotirir, mührabidə, döyüüs meydanlarında pəhləvanları, igitləri məhv eləyirdi, ondan nəhənglər qorxur, xosrovlar onun qarşısında baş oyıldılar. Bütün bunnarla bərabər o, yoldaşlarını satan, Allahın əvəzində bütlərə sitayıf eləyən kafir idi, onun bütün qoşunları da kafir idilər, hər şeyi bilən Allahın əvəzinə bütlərə sitayıf eləyildilər. Günlərin bir günü, elə o idarə əyanlarının arasında öz səltənetinin taxtında oturmuşdu. Elə bu dəmdə onun yanına bir adam gəldi, divanxana onun üzünün işığı ilə işqlandı. Atam ona baxıb gördü ki, o yaşıl paltaq geyinmişdir, boyu ucadır, əlləri dizlərindən aşağı çatır, görkəmindən ehtiramla layiqdir, üzündən də nər yağır. Həmin adam atama dedi: "Ay qəddar və zülmkar! Nə vaxtacan sən bütlərə sitayıf eləməkdən zövq alacaqsan. Hər şeydən baxəbər olan Allaha etinəsizliq göstərcəksən?" Deyinən: "Əshədü ən la ilahā illəllah, əshədü ənna Muhəmməden rəsulullah!" ("Allahdan başqa Allah yoxdur, şəhadət verirəm ki, Məhəmməd onun rəsuludur"). Öz xalqınla birlikdə İslami qəbul elə. Bütlərə sitayıf eləməkdən ol çək, onlar sənə kömək eləməz, havadar çıxmazlar. Gölərləri dayaqsız ucaldan, öz qullarına mərhəmet eləyib yeri yaradan Allahdan başqa heç kəss sitayıf eləmək düzgün deyildir". Atam soruşdu: "Ey bütlərə sitayıfi rədd eləyən adam, sən kimsən ki, bu cür sözler danişırsın? Məgər bütlərin qəzəbindən qorxmursan?"

Həmin adam belə cavab verdi: "Bütlər daşdandır, onların da qəzəbi mənə zerar yetirməz, onların mərhəməti də mənə kömək eləməz. Sitayıf elədiyin bütü görət, adamlarının da hər birinə əmr elə öz bütlərini götürsin. Bütlərinizin hamısı burada olanda, onlara dua ələ ki mənə qəzəblənsinlər, mən də öz Allahımı dua eləyərəm ki, onlara qəzəblənsin, onda görərsiniz ki, yaradanın qəzəbi nə deməkdir, nacinsin qəzəbi nə! Axi siz bütləri özünüz qayırımissınız, onlarda şeytanlar məskən salmışlar, onlar bütlərin bətnindən danişırlar. Sizin bütlər

qayımadır, mənim Allahım isə yaradandır, heç bir şey də onun üçün çətin deyildir. Əger biza həqiqət aydınlaşarsa, ona sitayıf eləyin, səzə yalan aydın olarsa, onu tərk eləyin". Həmin adama dediler: "Sənin hökmdarın haqqında biza bir sübut göstər ki, biz onu görək". O adam dedi: "Siz hökmardarlarınız haqqında mənə sübut verin".

Bələ olanda padşah bütlərə sitayıf eləyən hər bir cəngavərə əmr elədi öz bütünü götürsin, bütün cəngavərlər öz bütlərini divanxanaya getirdilər. Bax onların əhvalatı bələ oldu.

Mənə gəlincə, mən atamın qəbul otağının üzərindən asılmış pərdənin dalında oturmuşdım, mənim zümrüddən qayırılmış yaşıl bütüm vardi, onun bədəni insan bədəni boyda idi, atam onu istədi, mən onu atamın yanına divanxanaya gönderdim, onu atamın bütü ilə yanaşı qoydular. Atamın bütü yaqtandan, vezirinki də zümrüddən idi. Qaldı ki, qoşun böyükələrinin, rəiyyətlərin bütləri ləl-bədəxşandan, əqiqdən, mərcandan idi. Bəzi bütlər də kamari səburundan, abnosdan, gümüşdən, qızıldan idi. Əyanlardan hər birində ürəyin istədiyi kimi qayırılmış büt var idi. Əsgərlər ve rəiyyətlərdən ibarət qara camaatin da, bütləri issa çaxmaq daşından, ağacdən, gildən, palçıqdan qayırılmışdı, bütlərin hamısı röngbərəng idi, sarı, qırmızı, yaşıl və ağ.

Həmin adam dedi: "Öz bütünə və bu bütlərə də elə ki mənə qəzəblənsinlər". Bütləri divanxanaya düzdürlər: atamın bütünü qızıl taxtin üstüne, mənim bütümü onun yanında foxri yero, qalan bütlərin hərəsini sahibinin, ona sitayıf edənin yerinə qoydular. Atam ayağa qalxıb öz bütünin qarşısında diz çöküb dedi: "Ey mənim Allahım, sən alicənab hökmarsan, bütlər arasında səndən böyüyü yoxdur. Sən bilirsən ki, bu adam mənim yanına sənin hökmranlığına son qoymaqla gəlibdir, o səni olə salub deyir ki, onun Allahı səndən güclüdür, o biza əmr eləyir ki, sənə sitayıf eləməyek, onun Allahına sitayıf eləyək. Ey mənim Allahım, ona qəzəblən!"

O, bütə yalvarmağa başladı, büt isə ona cavab vermedi, onun dediklərinə diqqət yetirmədi. Bunu görəndə atam dedi: "Ey mənim Allahım, sənin adətin belə deyildi, çünki mən sənə müraciət edəndə sən mənimlə danişirdin? Fikrin dağımıqdır, yoxsa, yatırsan? Ayıl, mən kömək elə, mənimlə damış". Sonra o, bütü eli ilə silkələdi, ancəq büt danişmadı, yerindən də terpenmedi. Bu zaman həmin adam atama dedi: "Mən görüürəm ki, sənin bütün danişmır". Atam belə cavab verdi: "Mənəcə onun fikri dağımıqdır, ya da yatur". Həmin adam dedi: "Ey Allahın düşməni, necə olur ki, sən danişmayan, heç kəsin də üzərində hökmü olmayan bir Allaha sitayıf eləyirsin, mənim Allahımı sitayıf

eləmirsən, halbuki mənim Allahum hamiya yaxındır, diqqətlidir, hər yerdə hazırkı, yox olmur, fikri dağınmış deyil, yatmir, onu təsəvvürə götirmək çətindir. O görür, amma görünmür, o, hər şeyə hakimdir, sənin Allahın isə acizdir, pisliyi özündən rəf eləməyə qadir deyil. Onun bətnində daşqalaq olmuş şeytan məskən salmışdır, həmin şeytan səni yoldan çıxarıb aldatmışdır. İndi isə sənin bütünün şeytanı yox olubdur. Di, Allaha səcdə eley, özü da şəhadət ver ki, Allahdan başqa Allah yoxdur, ondan başqa heç kəsə sitayış eləmirlər. Ondan başqa heç kəs sitayış laiyiq, onun da nemətinən başqa nəmət yoxdur. Sənin bu Allahına gəlincə o, pisliyi rəf eləyə bilməz. Bəs sendən necə rəf eləyə bilər? Öz gözərlərlə bax gör ki, nəcədir”.

O adam bunu deyib bütə yaxınlaşdı, onun peysərinə vurmağa başladı, belə ki büt yero düşdü, padşah da hirslenib dedi: “Bu kafir mənim Allahımı sille vurdur! Öldürün onu!” Onu vurmaq üçün qalxmaq istədilər, amma onlardan heç biri yerindən qalxa bilmədi. Həmin adam onlara islam dinini təklif elədi, ancaq onlar Allaha itaat etmədilər. Belə olanda o adam dedi: “Mən sizə Allahumin qəzəbini göstərimmi?” Ona dedilər: “Göster”. Həmin adam əlini qabağa uzadıb dedi: “Ey mənim Allahüm və ağam, bütün ümidiş sənədir, bu günahkar bəndlərə qarşı mənim dualarımı cavab ver. Onlar sənin nemətini yeyir, başqasına sitayış eləyirlər. Ey həqiqət, ey külli-ixtiyar, ey gecəni və gündüzü yaradan, xahiş eləyirəm, bu adamları daşa döndər. Sən qadırsın, heç bir şey səni gücdən salmaz, her şeye sənin hökmün çatar”.

Allah da bu şəhərin adamlarını daşa döndərdi. Amma mən həmin adamın sübutlarını görəndə, üzümü Allah'a çevirdim, özüm də onlara üz verən bələdan xilas oldum.

Həmin adam mənə yaxınlaşıb dedi: “Sənə Allahanın xoşbəxtlik geldi, Allahın iradəsi belədir”. O məni öyrətməyə başladı, mən onuna əhd-peyman elədim. O zaman mənim yeddi yaşım var idi, indi otuz yaşına çatmışam. Mən o adama dedim: “Ağa, sənin pak duanla bu şəhərdə nə varsa hamısı, şəhərin bütün əhalisi daşa döndü. Mən sənin köməyinle islamı qəbul edib xilas oldum, ey mənim şeyxim. Mənə de görüm, sənin adın nədir? Öz himayenlə mənə kömək elə, mənə yemek tap”. O adam mənə belə cavab verdi: “Mənim adım Əbu əl-Abbas əl-Xızırı”. Sonra o öz əli ilə bir nar ağacı basdırıldı, ağac böyüdü, yarpaq və çiçək açdı, həmin saat da bir nar gotirdi. Həmin adam dedi: “Allah-tealanın sənə qismət elədiyini ye, ona da layiqincə ibadət elə”.

Sonra mənə islamın qaydalarını, dua eləmək qaydalarını, Allahha həmd-səna eləmək üsulunu, Quran oxumağı öyrətdi. İndi budur, iyirmi

üç ildir mən bu yerde Allaha ibadət eləyirəm. Hər gün ağac mənim üçün bir nar salır, mən onu yeyir, bu gündən o biri güncən onuna qidalanıram. Əl-Xızır da (Allah ona rehmət əlesin!) hər cümlə günü mənim yanına gəlir. Sənin adını o mənə xəber verib, özü da sənin tez bir zamanda buraya gələcəyini mənə bildirib dedi: “O sənin yanına gələndə ona hörmət elə, onun əmrinə sözsüz əməl elə. Onun arvadı ol, o sənin ərin olacaqdır, o haraya istəş onunla get”. Mən səni görən kimi tanıdım. Bu şəhərin və əhalinin ehvalatı belədir, vəssəlam”.

Sonra qız mənə nar ağacını göstərdi. Onun üstündə nar var idi, qız onun yarısını yedi, yarısını da mənə verdi. Mən ömrümde bən nardan şirin, dadlı, lezzətli bir şey yememişdim. Sonra mən ondan sorusundan: “Sənin şeyxin əl-Xızırın dediklərinə razısanmı, istəyirsin mi ki, mənim arvadım olasan, mən də sənin ərin, mənimlə bərabər mənim ölkəmə gedəsən, mən də səninlə Bəsrə şəhərində yaşayım?” Qız belə cavab verdi: “Bəli, Allah-teala istəsə, mən sənin sözündən çıxmaram, sənin əmrinə itaat eləyərəm”. Mən ondan əhd-peyman aldim, o məni öz atasının anbarına apardı, biz də oradan apara biliçəyimiz qədər şey götürüb, həmin şəhərdən çıxdıq.

Biz qardaşlarımıza çatanacam yol getdik, mən gördüm ki, onlar məni axtarırlar. Qardaşlarım mənə dedilər: “Harada idin? Sən bizi gözləməyə məcbur elədin, bizim fikrimiz sənin yanında qalmışdı”.

Qaldı ki, gəmibaşıya o mənə dedi: “Ey tacir Abdullah, külək bizdən ötrü neçə vaxtdır ki, yaxşıdır, sən bizim səfərimizi ləngitdin”. Mən ona cavab verdim ki, bunun heç bir zərəri yoxdur, bəlkə ləngiməyimiz faydalı idi, çünki mənim olmağım da faydadən başqa bir şeylə nəticələnməyibdir, özü də mənim arzum yerinə yetibdir. Bu şəri deyənə Allah rehmət eləsin:

“Xeyirxalıq ilə düşsəm da yola,  
Bilmirəm heç məni gözleyənənədir.

Şərmi addım-addım izləyir məni,  
Xeyrimi gol deyə, mənə ol edir?”

Sonra mən onlara dedim: “Bir baxın, getdiyim müddətdə mənə nə qismət olubdur”. Mən əlimə keçən sərvəti onlara göstərdim, daş şəhərində gördüklerimi nağlı eləyib dedim: “Siz mənim sözümə baxıb, mənimlə getsəydiiniz, əlinizə bunlardan çox keçərdi...”

Şəhərizad bu yerde şəhərin açıldığı görübü nağlı yarımcıq qoydu.

984-ü gecə



Elə ki doqquz yüz səksən dördüncü gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyir-lər ki, Abdullah ibn Fadıl yolçulara və qardaşlarına dedi: "Siz mənimlə getseydiniz, əlinizi burlardan çox keçərdi". Onlar dedilər: "Allaha and olsun, biz getseydik, şəhər padşahının yanına girməyə cürət elə-məzdik". Mən qardaşlarımı dedim: "Zərər yoxdur. Mənim əlimdə olanlar bizim hamımıza kifayət eləyər, bunlar hamımızın payıdır".

Sonra mən əlimdə olanları bütün yolçuların sayına görə böldüm, qardaşlarımı, gəmibaşıya da verdim, onların hərəsinin aldığı qədər özümə götürdüm. Mən bir az da nökərlərə, dənizçilərə verdim, onlar sevinib mənə xoşbəxtlik arzuladılar. Verdiklərimdən mənim qardaşlarımdan başqa hamı razı qaldı, onların hali deyişildi, gözleri parıldadı. Mən gördüm ki, tamah onlara güz gəlir. Onlara dedim: "Ay qardaşlar, mənə elə gəlir ki, verdiklərim sizi qane eləmir. Ancaq mən sizin qar-daşınız, siz də mənim qardaşımsınız, bizim aramızda fərq yoxdur. Mənim də pullarım, sizin də pullarınız birdir. Mən ölündə sizdən başqa heç kəs mənə varis olmayıcaqdır".

Mən onları sakitləşdirməyə başladım, sonra həmin qızı gəmiyə götürdüm, onu gəminin anbarına aparıb, yeməyə bir şey götirdim, özüm də oturub qardaşlarımı səhbət elədim. Onlar məndən soruştular: "Ay qardaş, bu qədər gözəl bir qızı nə eləmək istəyirsən?" Mən dedim: "Mən Bəsrəyə çatanda onun kəbinini kəsdirib, calallı toy düzəltmək, sonra da evimə gotirmək istəyirəm". Qardaşlarımdan biri mənə dedi: "Ay qardaş, bil ki, bu qız qəşəngdir, gözəldir, mən də ona vurulmuşam. Mən istəyirəm ki, sən onu mənə verəsən, mən onunla evlenim". Mən belə cavab verdim: "Qardaşlarım, o mənimlə əhd-peyman bağlayıb, vəd alıbdır ki, mən onu alım, əgər mən onu sizdən birinizi versəm, onunla mənim aramda olan andi pozmuş olaram, həm də ola bilsin, bu onun üreyini sindirər, çünki o mənim yanına yalnız bu şərtlə gəlibdir ki, mən onu alım. Mən onu bir başqasına necə vəro bilerəm? Sizin onu sevdiyinize gəlinəcə, o məndən ötrü tosadüfi tapıntı olsa da, mən onu sizdən çox sevirəm, özü də heç birinizi onu heç vaxt vermə-

rəm. Amma biz sağ-salamat Bəsrəyə çatdığımız zaman mən Bəsrənin en yaxşı qızlarından ikisini seçib size adaxlayaram. Mən sizə öz pulumla cehiz düzəldərəm, ümumi toy eləyərəm, hər üçümüz bir gecədə arvadlarımızın yanına girərik. Bu qızdan vaz keçin, o mənim qismətimdir".

Qardaşlarım susdular, mən elə fikirləşdim ki, onlar mənim dedik-lərimnen razılaşdırılar.

Sonra biz Bəsrə mömləkətinə yol aldıq, mən qızə yemək, içmək göndərdim, o gəminin anbarından çıxmırı, mən də göyərtədə qardaşlarım arasında yatırdım. Bu qayda ilə biz qırx gün yol getdik, nəhayət, Bəsrə şəhəri qarşımızda göründü. Biz oraya yaxınlaşmadığımıza sevin-dik, mən qardaşlarımı etibar elədim, onlara arxayın oldum (gizli işləri də Allah-toaladan başqa heç kəs bilmir). Mən o gecə yatmışdım, yuxu məni bərk aparmışdı, elə bu dəmdə gördüm ki, qardaşlarım məni götürüb aparırlar, biri mənim ayaqlarından yapışır, o biri əllərimdən tutubdur. Onlar həmin qızı görə dilbir olub, məni dənizə atmaq isteyirdilər. Onların məni əllərində apardıqlarını hiss eləyənde mən onlara dedim: "Ay qardaşlar, mənim başıma bu cürə işlər niyyə gətirirsiniz?" Onlar belə cavab verdi: "Ay təriyəsiz! Sən bizim hamımızı bu qızı necə satırsan! Buna görə biz sənə dənizə atacaqıq". Onlar bunu deyib, məni dənizə atdılar.

Abdullah itlər tərəfə dönüb onlardan soruştu: "Ay qardaşlarım, mənim dediklərim doğrudur, ya yox?" İtlər başlarını aşağı salıb, uladılar, sanki bununla onun sözlerini təsdiq elədilər. Xəlifə buna təəccüb elədi.

Sonra ibn Fadil dedi: "Ya əmirəlməminin, elə ki onlar məni dənizə atdırılar, mən də dənizin dibinə getdim, sonra su məni dənizin üzərinə çıxardı. Özümə gəlməmiş adam boyda bir quş mənə tərəf endi, məni tutdu, məni götürüb göyde uçmağa başladı. Mən gözlərimi açanda özümü hündür sütnulu uca bir sarayda gördüm, saraya gözəl naxışlarla bəzək vurulmuşdu, orada hər növ və hər rəngdə daş-qasıdan hazırlanmış cıraqlar vardi, orada konızlar əllərini döşələrən qoyub dayanmışdır. Birdən mən onların arasında saf qızıldan qayırılmış daş-qası və mirvari ilə bezədilmiş taxtin üstündə oturan bir qadın gördüm. Onun əynində bir palta vardi ki, adam ona baxa bilmirdi, çünki üstündəki daş-qası bərk parıldayırdı. Qadının belindəki kəmərin qiymətini pulla ödəmək olmazdı, unun başında da dördəvərli bir tac vardi ki, ağılları, fikirləri çəşdirir, ürəkləri və nəzərləri cəlb eləyordı.

Məni götürən quş silkləndi, parıldayan günəşə bənzeyən bir qadına çevrildi. Mən diqqətlə ona baxanda birdən gördüm ki, bu, dağın başında ilan şəklində olan qızdır ki, ejdaha onun quyruğuna sarılıb onunla vuruşurdu, mən de ejdahanın ona qalib gəldiyini, onu əldən saldığını görəndə, ejdahani daşla vurmuşdum.

Taxtda oturan arvad ondan soruşdu: "Bu adamı buraya niye götərdin?" Qız dedi: "Ana can, bu cılmların qızları arasında mənim namusumu qorunmasına səbəb olan adamdır". Sonra məndən soruşdu: "Bilirsem mi mən kiməm?" Mən dedim: "Yox". Qız dilləndi: "Mən filan dağın başında olan ilanam. Ejdaha mənimlə vuruşurdu, mənim namusuma toxunmaq isteyirdi, sən onu öldürdün". Dedim: "Mən ejdaha ilə ağ ilan görmüşdüm". Qız dedi: "Ağ ilan mən idim, ancaq mən Qırmızı Padşahın, cılmlar padşahının qızıymam, adım da Səidədir. Taxtda oturan da mənim anamdır, onun adı Mübarəkdir, özü də Qırmızı Padşahın arvadıdır. Mənimlə vuruşan, namusuma toxunmaq isteyən ejdaha Qara Padşahın vəziri idi, adı Darfil, özü də sıfətdən eybər idi. Belə oldu ki, o məni görənde mənə vuruldu, məni atamdan istədi. Atam ona xəbər göndərib dedi: "Ay vəzir qırığı, senin rütbən nadir ki, padşahların qızlarını almaq isteyirsən?"

Vəzir bundan qəzəblənib and içdi ki, mütləq mənim namusumu ləkələyəcəkdir. Odur ki, mən haraya getsəm namusuma toxunmaq arzusu ilə dalımcıa gəlməyə, məni təqib etməyə başlamışdım. Onunla mənim atamın arasında böyük davalar, dəhşətli çarpışmalar oldu, atam ona qalib gele bilmədi, cüntki Darfil qəddar, zülmkar idi. Hər dəfə o, atamı sixsədirib tutmaq istəyəndə, atam onun əlindən çıxıb qaçırdı. Nəhayət, atam gündən düşdü, mən də hər gün başqa bir şəkil, başqa bir rəng alırdım. Hər dəfə mən bir şeyə çevriləndə, vəzir də onun eksi olan bir şeyə çevrilirdi. Mən qaçıb bir yerdə gedəndə, o mənim iyimi duyub, həmin yerdə məni yaxalayırdı, belə ki onun ucbatından mən çox əzab çəkmışəm. Axırdı mən ilana çevrilib, o dağlara getdim, vəzir ejdahaya dönbüb dalımcıa gəldi ve mən onun elinə keçdim. O mənimlə mübarizə apardı, mən də onunla mübarizə apardım, nehayət, o məni yorub üstünmə çıxdı. O mənim başımıza istədiyini getirmək niyyətində idi, ancaq sən golib onu daşla vurub öldürdü. Bu zaman mən dönbüb qız oldum, özümü sənə göstərib dedim: "Yaxşılığın üçün mən sənə borcluyam, yalnız əxlaqsızlar yaxşılığın qədrini bilməzlər". Elə ki mən gördüm sənin qardaşların sənin başına bu kələyi götərdilər, səni dənizə atıldılar, mən sənə kömək etməyə tələsdim, səni həlak

olmaqdan xilas elədim. Sənə mənim anam da, atam da hörmət eləməlidirlər".

Sonra o dedi: "Ana can, o mənim namusumu qoruduğu üçün ona hörmət elə". Anası mənə xəzinədən çox bahalı paltar götirməyi əmr elədi, mənə çoxlu daş-qas və qiymətli cəvahirat verib sonra dedi: "Onu padşahın yanına aparın". Məni götürüb padşahın yanına, divan-xanaya apardılar. Gördüm ki, o taxtda eylesibdir, qabağında müridlər və əcinnələr dayanıblar. Mən padşahı görəndə gözlerimi yumdum. Onun üstündə o qədər daş-qas var idi! Padşah məni görən kimi ayağa qalxdı, bütün əsgərlər də ona hörmət eləyib ayağa qalxdılar, sonra o mənə salam verib dedi: "Xoş gələbsən!" O mənə hədsiz hörmət elədi, var-dövlətinin bir hissəsini mənə verdi. Sonra yaxın adamlar dan birinə dedi: "Aparın onu mənim qızımın yanına, qoy onu haradan getirib, oraya da aparsın". Məni götürüb qızı Səidənin yanına apardılar, o nemətləri də götürüb məni göylərə qaldırıb uçdu. Səidə ilə mənim əhvalatım belə oldu.

Gəmibaşıya gəlinca, o məni dənizə atarkən eşidilən şappiltidən ayılıb soruşur: "Dənizə düşən nə idi?" Mənim qardaşlarım ağlamağa başlayıb sinələrinə vurub deyirlər: "Vay, qardaşımız məhv oldu. O, gəminin qraqında təbii ehtiyacını rəf eləmək istəyəndə dənizə düşdü". Sonra onlar mənim pullarımı götürürələr, qızın üstündə mübahisə düşür. Onların hərəsi deyir: "Onu məndən başqa heç kəs götürə bilməz!" Onlar bir-birləri ilə höcətləşməyə başlayırlar, qardaşları, onun batması yadlarına da düşmür. Onlar bu vəziyyətdə olanda birdən Səidə mənimlə birlikdə gəminin ortasına endi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz səksən beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Abdullah ibn Fadil deyirdi: "Onlar bu vəziyyətdə olanda birdən Səidə mənimlə birlikdə gəminin ortasına düşdü. Qardaşlarım məni görəndə qucaqladılar, gəlişmə sevinib dedilər: "Ay qardaş, sənin başına nələr gəldi. Biz səndən nigaranıq, ürəyimiz sənin yanında idi". Səidə dedi:

"Sizin ürəyiniz onun yanında olsaydı, ya da onu sevmiş olsaydınız, yatarkən onu dənizə atmazdin. Ancaq özünüz seçin, nə cür ölmək isteyirsiniz".

O, qardaşlarını tutub öldürmək istədi. Onlar qışkırb dedilər: "Ay qardaş, bəzənin alicənəblığına pənah gətiririk". Mən Səidəyə yalvarmağa başlayıb dedim: "Qardaşlərim öldürməl!" O da dedi: "Onların ölümü labüddür, cünki onlar yalançıdlar!" Mən ona çox yalvardım, onu yumşalmağa çalışdım, nehayət, o dedi: "Senin xatirinə mən onları öldürməcəyəm, ancaq sehrleyəcəyəm".

Sonra o, bir kasa çıxartdı, içində nəzən suyu töküb anlaşılmaz sözlər söyleyib dedi: "İnsan şəklindən çıx, it şəklində düş". O, həmin suyu mənim qardaşlarının üstüne cılıdı, onlar da, ey Allahın xəlefisi, bu gördüyüüz itlərə döndülər.

Abdullah ibn Fadıl onlara tərəf dönüb soruşdu: "Dediklərim doğrudurmu, qardaşlar?" Onlar başlarını aşağı saldılar, elə bil bunurla demək isteyirdilər "sən doğru deyirsen".

İbn Fadıl sözünü davam etdi: "Ya əmirəlməminin, Səidə onları sehrleyib itə döndərəndən sonra gəmide onlara dedi: "Bilin, bu Abdullah ibn Fadıl mənim qardaşımdır, mən gündə bir dəfə, ya da iki dəfə onun yanına gelebəm, kim ona söz qaytarса, yaxud əmrlerinə qulaq asmasa, ya da əli və ya dili ilə ona zərər yetirсə, mən bu iki yalançının başına gotirdiklərim onun da başına gətirəcəm: onu itə döndərəcəm ki, azadlıq tapa bilməyib, ömrünü it sıfətində başa vursun".

Həmi ona dedi: "Biz hamımız onun quluyuq, nökeriyik, ona söz qaytarırmış". Sonra Səidə mənə dedi: "Bəsrəyə çatanaq əmlakını yoxla, bir şey çatmasa mənə xəbər ver, mən onu hansı adamdan olsa, harada olsa təpib gotirərəm, onu götürən adamı da itə döndərərəm. Sonra elə ki var-dövlətinə anbara yığıdın, bu yalançıların hər birinin boğazına zəncir tax, çarpayının ayağına bağla, onları təkcə dustaq elə. Hər gecə, gecəyarısı onların yanına gel, dünya gözlərinə qaralanacaq onları döy, bir gecə keçəsə, son onları döyməsən, mən sənin yanına gelib, səni kötekleyəcəyəm, sonra onları döyeceyəm". Mən dedim: "Baş üstə, itaat borcumdur!" Səidə mənə dedi: "Bəsrəyə gələnəcən onları iplə bağla". Mən onların hərəsinin boynuna ip taxıb, onları dor ağacına bağladım. Səidə də öz yolu ilə çıxıb getdi.

Ertəsi gün biz Bəsrəyə gəldik, tacirlər bizim qarşımıza çıxdılar, mənimlə salamlasdılar. Heç kəs mənim qardaşlarını soruştmadı. Həmi ancaq itlərə baxıb deyirdi: "Ay filankəs, özünle gətirdiyin bu itləri nə eləyəcəksən?" Mən də belə cavab verirdim: "Mən bu səfər zamanı

onları yetişdirib, özümle gətirmişəm". Adamlar onlara güldülər və bilmədilər ki, bunlar mənim qardaşlarımdır.

Mən onları anbarçada yerləşdirdim, axşam başım qarşıdı, parça və qiyməti metal taylarını yerbəyər eləməklə məşğul oldum, həm də məni salamlamaq üçün gölən tacirlər yanında idilər. Onlarla məşğul olduğum üçün qardaşları döymədim, onları zəncirle bağlamadım, onlara pislik eləmədim. Yatdım, yatan kimi Qırmızı Padşahın qızı Səidə yanına gəlib dedi: "Məgər mən sənə demədim: onların boynuna zəncir tax və onları döy".

Sonra o məni tutdu, qamçını çıxardı, elə döyüd ki, dünyadan getdim. Bundan sonra o, qardaşlarının yanına getdi, onları bir-bir qamçı ilə elə döyüd ki, az qaldılar ölsünlər. Sonra mənə dedi: "Hər gecə onları bu cür döy, bir gecə keçəsə, son onları döyməsən, mən səni döyeceyəm". Mən dedim: "Ay xanım, sabah mən onların boğazına zəncir taxaram, o biri gecə də döyərəm, kötəklərini də, bir gecə belə dayandırıram".

Səidə onları döymək əmrini təsdiq etdi. Səhər olanda onların boğazına zəncir taxmaq mənə ağır geldi. Mən zərgərin yanına gedib onlar üçün qızıl xalta qayırmağı əmr etdim, xaltalar hazır olanda gətirib qardaşlarının boğazına taxdım, onları Səidənin mənə əmr etdiyi kimi bağladım, ertəsi günün axşam mən özümü zora salıb qardaşları döydüm.

Bu hadisələr əl-Abbasın üçüncü nəslindən olan əl-Mehdinin<sup>1</sup> xila-fəti dövründə olmuşdu. Mən onunla dostlaşdım, ona hədiyyələr göndərdim, o məni hakim vəzifəsinə təyin eləyib, Bəsrədə canişin etdi, mən bir müddət bu vəziyyətdə qaldım.

Sonra mən öz-özümə dedim: "Bəlkə onun qəzəbi soyuyubdur". Bir axşam mən qardaşlarımı döymədim. Səidə gəldi, mənə elə kötə vurdı ki, onun acısını ömrüm boyu yadından çıxartmaram. O vaxtdan bəri, əl-Mehdinin xila-fəti dövründən mən onları döyməkdə davam etəm. Əl-Mehdi öləndən sonra hakimiyəti sən əlinə aldın, mənim Bəsrəyə canişin olmağımı təsdiq etdin, bu zaman məlum oldu ki, mən özümü zora salıb hər gecə onları döyməyə başladığım vaxtdan on iki il keçibdir. Mən onları döydükden sonra təselli verirəm, onlardan üzr isteyirəm, nə qədər ki, dustaqlırlar, yedizdirirəm, içizdirirəm. Sən həm piyale Əbu İshaqı xərac daılınca mənim yanımı göndərənəcən

<sup>1</sup> Abbasiler sülalesindən üçüncü xəlifa olmuşdur (775-ci ildən 785-ci ilədək hökmranlıq etmişdir).

Allah-tealanın məxluqından onların haqqında bir şey bilən yox idi. Əbu İshaq mənim sırrımdan agah olub və geri qayıdır sənə nağıllə eleyibdir, sən onu ikinci dəfə mənim yanına göndərib, məni də, onları da tələb elədin. Mən də itaetlə cavab verib, onları sənin yanına götürdim. Sən məndən bu iş barəsində həqiqəti soruşduğun zaman mən bütün əhvalatı danışdım. Mənim macəram budur”.

Xəlifa Harun ar-Rəşid bu itlərin vəziyyətinə təəccüb eləyib Abdullahdan soruşdu: “Bələ bir vəziyyətdə qardaşlarının sənə elədiklərini onlara bağışlayıbsanı, onların günahından kecibson ya yox?” Abdullah belə cavab verdi: “Ağə, Allah onlara bağışlasın, bu dünyada və axırtdə onların günahından keçsin, mənim də onların məni bağışlaşmasına ehtiyacım var, çünki on iki ildir hər gecə onları döyürmən”. Xəlifa dedi: “Ey Abdullah, Allah-teala istəsə, mən onları azad eləməyə çalışaram, əvvəlki kimi adam eleyərəm. Mən sizi barişdıraram, siz də ömrünüzün qalanımı sevimli qardaşlar kimi yaşayarsınız, sən onları bağışladığın kimi, onlar da səni bağışlayarlar. Götür onları evinə apar, bu gecə onları döymə, sabah isə inşallah, hər şey yaxşı olar”. Abdullah ucadan səsləndi: “Ağə! Başına and olsun, mən bir gecə onları kötəksiz saxlasam, Seidə gəlib məni döyər, canım elə can deyil ki, kötəyə davam gətərsin!”

Xəlifa ona bələ cavab verdi: “Qorxma! Mən sənə öz əlimlə forman verəcəyəm. Seidə gələndə bu kağızı ona ver, əger o kağızı oxuyub səni bağışlasa, bu onun xidməti olar, mənim əmrimə qulaq asmasa, sənin işin Allaha qalar. Qoy Seidə səni döysün, elə hesab elə ki bu gecə onları döyməyi unudubsan, o da bu səbəbə görə səni döyüd. Bu bələ olsa, o mənim də sözümə baxmasa, onda əger mən əmirelməməninəmə onunla haqq-hesab çəkərəm”.

Sonra xəlifa iki barmaq böyüklüyündə kağıza nə isə yazıb ağzını möhürüldi və dedi: “Ay Abdullah, Seidə yanına gələndə ona de: “Adamların padşahı xəlifə mənə onları döyməməyi əmr eləyib, bu kağızı sənə yazdı. O sənə salam göndərir”. Bu formanı ona ver, pis bir şey olacağından qorxma. Sonra xəlifə ondan əhd-peymən aldı ki, öz qardaşlarını döyməyəcəkdir. Abdullah da onları götürüb öz evinə getdi. O, ürəyində deyirdi: “Bir görüydüm, cılurların sultanının qızı xəlifənin əmrinə qulaq asmasa, məni bu gecə döysə, xəlifa ona nə eləyəcək! Ancaq mən kötəyə və əziiyyətə dözerəm, bu gecə özümə əzab vermək bahasına olsa da, qardaşlarına dincəlməyə imkan verərəm! Sonra o öz-özünü fikirləşdi, ağlı ona dedi: “Əger xəlifə möhkəm

bir yərə arxalanmasayı, qardaşları döyməyi mənə qadağan eləməzdi”.

Abdullah evinə getdi, “Allaha təvəkkül!” deyə-deyə qardaşlarının boğazından xaltaları açdı. Sonra onlara təsəlli verməyə başlayıb dedi: “Sizə zaval yoxdur, əl-Abbasın<sup>1</sup> oğullarından beşinci xəlifə sizi azad eləməyi öz üzərinə götürübdür, mən də Allah-teala istəyorsa, sizi bağışlayaram, vaxt gelib çatmışdır, bu mübarək gecə siz azad olacaqsınız. Səadət və şənliyə sevinin!” Qardaşlar bunu eşidəndə itlər kimi uladılar...

Şəhrizad bu yerde səhərin açıldığı görünüşü nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz sokson altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Abdullah ibn Fadil öz qardaşlarına dedi: “Səadət və şənliyə sevinin”. Onlar bunu eşidəndə itlər kimi uladılar, üzlərini onun ayaqlarına sürtməyə başladılar, elə bil onlar təşəkkür eləyib onun qarşısında alçalırlılar. Abdullah da qüssələndi, onları tumarlamaya başladı. Axşam yeməyinin vaxtı çatanda süfrə açıldı. Abdullah qardaşlarına dedi: “Oturun!” Onlar da oturub onuna birlikdə süfrədən yeməyə başlıdlar. Abdullahanın adamları onun itlərlə bir yerde xörək yediyini görüb özlerini itirdilər, təəccüb eləyib dedilər: “O, cinlidir, ya dali olub? Nəcə ola biler ki, Basra canişini vozirdən yüksək olduğu halda, itlərlə bir yerde yemək yeyir? Məger o bilmir ki, it murdardır?” Onlar Abdullahanla səkitcə xörək yeyən itlərə baxır, bilmirdilər ki, bunlar onun qardaşlarıdır. Abdullahnın itlər yeyib qurtaranan adamlar onlara baxıldılar.

Sonra Abdullah əllərini yudu, itlər də qabaq pəncələrini uzadıb yumaga başladılar. Orada dayanın adamlar gülməyə başlıdlar, təəccüb eləyib bir-birlərinə dedilər: “Biz ömrümüzdə elə it görməmişik ki, xörək yeyəndən sonra pəncələrini yusun”. Sonra itlər Abdullah ibn Fadilin yanında kürsülərin üstündə oturdular, heç kəs də bu barədə ondan soruya bilmədi, özü də gecəyarısına beləcə davam elədi,

<sup>1</sup> Abbaslı sülaləsinindən Harun ar-Rəşid nozordu tutulur.

sonra o, nökərləri buraxdı, hamı yatdı, itlər də hərəsi öz yerində yatdı. Nökərlər bir-birinə deyirdilər: "O yatır, itlər də onunla yatır". Bəzi-ləri də deyirdilər: "Əgər o, itlərlə bir yerde xörək yeyirdi, onlarla bir yerde yatmağı da fəlakət deyil! Bu, cınlı adamın işindən başqa bir şey deyildir". Onlar süfrədə qalan xörəkdən yeməyib dedilər: "İtlərdən sonra qalan xörəyi biz necə yeyəcəyik!" Sonra süfrəni içindəkilərlə birlikdə götürüb atdlar və dedilər: "Bu murdadır".

Onların əhvalatı belə oldu. Abdullah ibn Fadıl gününü açınca yer yarıldı. Səidə zahir olub dedi: "Ay Abdullah, nə üçün bu gücə onları döymədin, nə üçün onların xaltalarını açmışan? Bunu sən inadkarlıqdan elədin, yoxsa mənim əmrimə istehza eləyirsən? İndi mən səni döyüb onlar kimi ite döndərcəm". Abdullah ucadan dedi: "Ay xanım, səni and verirəm Davud oğlu Süleymanın (Allah hər ikisini rəhmət eləsin!) üzüyündəki yazıya, bunun səbəbini sənə danışanacaq səbir elə, sonra mənə nə istəyirsən, elə". Səidə dedi: "Daniş".

İbn Fadıl dedi: "Onları döyməməyimin səbəbi budur ki, insanların padşahi xəlifa əmirəlmöminin Harun or-Rəşid əmr elədi bu gecə onları döyməyim. O, bu bərədə məndən əhd-peyman aldı, sənə də salam göndərib, bu haqda öz əli ilə yazdığı fərmanı mənə verdi, özü də sənə çatdırmağı əmr elədi. Mən də onun əmrinə emel elədim, onun sözünə baxdım, əmirəlmöminin sözünə baxmaq da vacibdir. Budur onun fərmanı, götür onu oxu, sonra nə istəyirsən elə". Səidə dedi: "Onu bura ver!" Fərmani alıb açdı, oxumağa başlayıb gördü ki, orada yazılıldıb:

"Mərhəmətli, rəhmdil Allahın adı ilə! İnsanların padşahı Harun or-Rəşiddən Qırmızı Padşahın qızı Səidəyə. Sonra bu adam öz qardaşlarını bağışlamış, haqlı olaraq verəcəyi cəzadan onları azad etmişdir, mən də onları barışdırmağı qərara aldım, barişq olduqda cəza götürür-lür. Sən bizim hökmümüzün əleyhinə çıxsan, bizi də sənin hökmərinin əleyhinə çıxarıq və sənin qanunu pozarıq. Amma sən bizim əmrimizə tabe olsan və hökmümüzə əməl eləsen, biz də sənin hökmünə əməl eləyəcəyik. Mən qərara aldım ki, sən ona müqavimət göstərməyəsən; əgər sən Allah və onun rəsuluna etiqad eləyirsənsə itaət eləməlisən, mən də əmr eləməliyim. Əgər sən bağışlasan, mən səni hökmərlə-ğimin ixtiyar verdiyi kimi mükafatlandıraram. İtaət eləmək əlaməti isə budur ki, sən bu iki adamdan öz sehrini götürürsən, onlar sabah məni azad olmuş halda qarşısınlar, əgər sən onları azad eləməsesən, mən sənin acığına Allah-təalanın köməyi ilə onları azad eləyərəm".

Səidə bu məktubu oxuyandan sonra dedi: "Ya Abdullah, mən atanın yanına gedib, insanlar padşahının fərmanını ona göstərənəcan heç bir sey eləməyəcəyəm. Mən tez qayıdbı sənə cavab götərərəm". Sonra o əli ilə yero işarə elədi, yer yarıldı, Səidə onun altına getdi. O, gedəndən sonra Abdullahın şadlılığından az qaldı çıçəyi çitəslən. O, ucadan səsləndi: "Allah əmirəlmöminini daha yüksəklərə qaldırsın!"

Səidə öz atasının yanına gedib, bu əhvalatı danişdi, əmirəlmöminin fərmanını ona göstərdi. Atası fərmanı öpüb, gözü üstüne qoydu, sonra onu oxubub məzmunundan xəbərdar oldu və dedi: "Qızım, insanların padşahının əmri bizdə qüvvədərdir, bizim də barəmizdə onun hökmü icra olunur, biz də ona səz qaytarı bilmerik. Get o adamların yanına, onları dorhal azad elə, onlara de: "Siz insanların padşahının himayəsindəsiniz". Onun bize qəzəbi tutsa, axırıcı nəfərimizən hamımızı məhv eləyər. Gütümüz çatmayan bir şeyi üstümüze yuxma. Səidə soruşdu: "Ata can, insanların padşahı bizə qəzəblənərsə, nə eləyə bilər?" Atası belə cavab verdi: "Qızım, o bir çox cəhətdən güclüdür. Əvvələn, o insandır, buna görə biziñ təstündür, ikincisi, o Allahın xəlefidir, üçüncüsü, o həmişə sehərlər iki rüket namaz qılır. Əgər yeddi ölkənin bütün cinləri onun əleyhinə olsalar, ona pislik eləyə bilmezler. O biza qəzəblənse, sehər iki rüket namaz qilar, bizi bir səsle səsləyər, onda biz itətkarlıqla onun qabağına toplanarıq, qossabın qabağında dayanmış qoyunlara bənzərik. Əgər o istəsə bizə əmr eləyər ki, vətənimizi qoyub boş sehəraya gedək, orada isə biz yaşıya bilmerik. O bizim məhv olmağımızı istəsə, bizə öz-özümüzü məhv eləməyi əmr eləyər, bizim də bəzilərimiz o birilərini məhv eləyər. Biz onun əmrindən çıxa bilmerik, onun əmrinə emel eləməsək, o hamimizi yandırı, onun əlindən biz yaxa qurtara bilmerik. Həmişə sehərlər iki rüket namaz qılan hər bir qul belədir, bizim barəmizdə onun hökmü rəvandır. İki adam üçün bizim məhvimizə səbəb olma, ancaq get, əmirəlmöminin qəzəbi bizi tutmamışdan qabaq onları azad elə".

Səidə Abdullahın yanına qayıdı, atasının dediklərini ona dəməşib dedi: "Bizim evəzimizdən əmirəlmömininin əllərini öp, bizə də mər-həmet istə". Sonra o bir kasa çıxardıb ona su töküdü, ovsun oxudu, anlaşılmaz sözler dedi, daha sonra suyu itlərin üstünü çiləyib dedi: "It surətindən adam surətindən dönün".

Onlar təzədən əvvəlki kimi adam oldular, tilsim onlardan getdi. Hər ikisi ucadan səsləndi: "Əşhədü ən la ilahə illəllah, Məhəmmədin rəsulallah!". Sonra onlar qardaşlarının ol-ayağına düsdülər, onu öpüb bağışlanmaqlarını xahiş elədilər. Abdullah dedi: "Siz məni bağışlayın!"

Hər iki qardaş ürekden peşman olub dedilər: "Bizi mələn iblis aldatdı, tamam yoldan çıxardı. Allah bizə layiq olan cozanı verəcəkdir. Bağışlamaq nəcibləre xas olan sıfətdir". Onlar qardaşlarını yumşaltmağa çalışıb ağladılar, onların ucbatından baş vermiş hadisələrdən peşman olduqlarını bildirdilər. Abdullah onlardan soruşdu: "Mənim daş şəhərindən gətirdiyim arvadımı nə elədiniz?" Qardaşları belə cavab verdilər: "İblis biz yoldan çıxardığı və biz səni dənizə atdırığımız vaxt aramızda ixtilaf əmələ gəldi, ikimiz də dedik: "Mən onu alacağam". Qız bizim sözlərimiz eşidənə gəminin anbarından çıxıb dedi: "Mənə görə mübahisə eləmeyin, mən heç birinizi qismət olmayacağam. Mənim ərim dənizə getdi, mən də onun dalınca gedəcəyəm". Sonra o, dənizə tullanıb öldü". Abdullah ibn Fadil ucadan dedi: "O, şəhid kimi ölübdür, Allah-təalanın qüdreti və qüvvəti qarşısında hər şey acızdır!" Sonra o, qızı ürekden ağlayıb dedi: "Bela işler görməkdə yaxşı eləməyibsiniz, məni arvadsız qoyubsuz!" Qardaşlar dedi: "Biz sehv elədik, hökmərdarıñ əməlimizin cəzasını verdi. Biz hələ yaramamış, Allah bunu bizim alıñmiza yazmışdır". İbn Fadil onların bu hərəketini üzürlü qəbul elədi.

Səidə ona dedi: "Onlar sonin başına bu işləri getiriblər, sən də onları bağışlaysırsan?" Abdullah dedi: "Bacı can, kim bacardığı zaman bağışlaysırsa, Allahdan bəxşış alar". Səidə dedi: "Onlardan özünü gözlə, onlar yalançıdlırlar". Sonra Səidə onunla vidalaşıb getdi..."

Şəhrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



987-ci gecə

Elö ki doqquz yüz seksən yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Səidə Abdullaşa tapşırı ki, qardaşlarından özünü gözləsin, onuna vidalaşış öz yolu ilə getdi, sonra Abdullah geconin qalanını qardaşları ilə bir yerde yeyib-içdi, şənlik keçirib asude nəfəs aldı. Şəhər olanda onları hamama apardı. Hər birinə bahalı paltar gevindirdi. Sonra süfrə tələb elədi, yemək getiriləndə qardaşları ilə birləikdə yedi. Nökerlər onları göründən başa düşdülər ki, onun qardaşlarıdır, onlar salam verib əmir Abdullaşa dedilər: "Əziz qardaşlarınlı görüşünü

Allah mübarek eləsin! Bu vaxta qedər onlar harada idilər?" Abdullah cavab verdi: "Bunlar sizin it sıfətinə gördüklerinizdir. Onları azad eləyən Allaha şükürler olsun!"

Sonra o, qardaşlarını götürüb onlara birlikdə xəlifə Harun əRəşidin divanxanasına getdi, xəlifenin qarşısında yeri öpdü, ona əbədi şöhrət, səadət, cansağlığı və qada-baladın uzaq olmağı arzu elədi. Xəlifə ona dedi: "Xoş golibson, ya əmir Abdulla! Danış görüş, başına nələr geldi". Abdullah dedi: "Ya əmiri olmomin, Allah sonin qüdretini daha da artırınsın. Qardaşlarımla gedəndə arxayı idim, çünki onları azad edilməsimi sən öhdənə götürmüştün. Ürəyimdə dedim: "Padşahlar görməyə çalışıqları bir işi görməkdə aciz deyillər, çünki ilahi qüvvə onlara kömək edir".

Sonra mən Allaha pənah deyib, xaltaları onların boğazından açdım, onlara bir süfrədə xörək yedim, nökerlərim mənim onlara bir yerdə xörək yediyimi görəndə (onlar it surətində idilər) məni ağıldan kəm hesab elədilər, bir-birlərimə dedilər: "Bəlkə o, cinlidir! Necə olar ki, Bəsrə canişini vəzirən yüksək olduğu halda itlərlə bir yerdə xörək yeyir". Onlar süfrədə artıq qalanları tullayıb dedilər: "Biz itlərdən qalanı yeməyəcəyik". Onlar mənim hərəkətlərimi axmaqlıq sandılar, mən də onların sözlərini dinliyim, cavab vermirdim, çünki bunların mənim qardaşlarım olduğunu onlar bilmirdilər. Sonra yatmaq vaxtı gələndə mən nökerləri buraxıb yatmaq istədim. Gözümü yummamış yer ayrıldı, oradan Qırmızı Padşahın qızı Səidə çıxdı".

Abdullah Səidə və atası ilə olan bütün əhvalatı, qardaşlarını Səidənin it surətindən insan sıfətinə saldıqını xəlifəyə nağıl eləyib dedi: "Budur, onlar insan sıfətində sənin qarşısında dayanmışlar, ya əmiri olmomin". Xəlifə dönbü baxdı, ay parçasına bonzor iki cavan gördü.

Bu zaman xəlifə ucadan sösləndi: "Abdullah, madam ki sən mənim bilmədiyim bir xeyir iş haqqında mənə xəber verdin, mənim əvəzimə Allah sonin mükafatunu versin. Allah-təala istəsə, nə qedər sağlam, gün çıxanacan iki rüket namazdan ol çəkməyəcəyəm". Sonra Abdullah qardaşlarını qabaqlar ona etdikləri pisiliyə görə danlayıb dedi: "Əl verin, bir-birinizi bağışlayın, qabaqlar no olubsa, Allah bağışlasın".

Sonra o, Abdullaşa tərəf dönbü dedi: "Ya Abdullah, qardaşlarını özünü köməkçi elə, onları qayğısına qal". Qardaşlarına da tapşırı ki, Abdullaşa itaat əlesinlər. Sonra onlara böyük hədiyyələr verib, Bəsrəyə getmələrini əmr elədi. Onlar şad-xürrəm halda xəlifenin divanxanasından gətdilər, xəlifə də bu hadisələrdən əldə elədiyi faydaya sevinib ucadan sösləndi: "Bu sözləri deyən doğru deməsidır: "Bəzi adamların bədbəxtliyi başqaları üçün faydalı olur".

Bax, xəlifə ilə onların əhvalatı belə oldu. Görək Abdullah ibn Fadil necə oldu. O qardaşları ilə birlikdə Bağdaddan çıxbı, şan-şöhrət və yüksək rütbe ilə gəlib Bəsreyə çatdı. Əyanlar və adlı-sənli adamlar onun pişvazına çıxdılar, onların golması münasibətələ şəhəri bəzədilər, onları misli görünməmiş təntənə ilə şəhərə göttirdilər. Adamlar Abdulla ha saadət arzuladılar, o da qızıl, gümüş səpdi, adamlar ucadan Allaha dua elədilər, heç kəs onun qardaşlarını baxmadı, onların da qəlbini qış-qanlıq və həsəndə doldu. Abdullah isə bu zaman onlara xəstə gözə qulluq eleyən kimi, qulluq eleyirdi və onlara nə qədər hörmət eleyirdi, onlar da ona bir o qədər artıq nifrət eləyib həsəd aparırdılar. Bunu deyən yaxşı deyib:

“Hər kim olsa onunla yol gedərəm,  
Çox çotindir paxıl adamlı səfər.

O sənin xoş günündə olmaz şad,  
Pis güne düşməyinlə şad görürən”.

Abdullah qardaşlarının hərəsinə misli-bərabəri olmayan bir qız verdi, onları nökər, qulluqçu, kəniz, aq, qara qul sahibi elədi, hər birinə harin atlardan elli ayırgı ayrırdı, onların yaxın adamları, öz dəstələri oldu.

Abdullah qardaşlarına aylıq kəsdi, gəlin müyyəyen elədi, onları özünə köməkçi eleyib onlara dedi: “Qardaşlarım, biz sizinlə bərabərlik, mənimlə sizin aranızda heç bir fərq yoxdur...”

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz səksən səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə revayat eləyirler ki, Abdullah qardaşlarına aylıq kəsdi, onları özünə köməkçi eleyib dedi: “Qardaşlarım, bizi sizinlə bərabərlik, mənimlə sizin aranızda fərq yoxdur. Hakimiyət Allahdan və xəlifədən sonra menim, bir də sizindir. Mən olmayıanda da, olanda da həlimlik eləyin, sizin hökmünüz icra olunacaqdır, ancaq hökm çıxaranda Allahdan qorxun, ədalətsizlikdən saqının, əgər ədalətsizlik daimi olsa, aləmi xərabəyə

çevirir, ədaləti gözleyin, Ədalət daimi olsa, yaşadar. Qulları incitməyin, yoxsa, onlar sizə lənət oxuyar, sizin haqqınızda xəlifəyə xəber çatar, mənim üçün də, sizin üçün da rüsvayçılıq olar. Birisini incitmək fikriñə düşməyin, yadların pulunu götürmək istəsəniz, sizə lazımlı olduğundan da artıq mənim pulumdan götürün. Ədalətlilik haqqında bizlər qədər gəlib çatan sözər gizli deyil. Bu şeirləri deyənə Allah rəhmət eləsin:

“Bürüzo verməyə xəbisliyi  
Ona acizliyi vermirdi imkan.

Münasib bir zaman yetişməyinçə  
İşə şüre etməz ağlı insan.

Ağlı dilin qəlbində gizlər,  
Dilində gəzdirər qəlbini nadan.

Kimi möhv eləso öz kiçik dili,  
Ona “ağillidir” – demə heç zaman.

Gizli bir iş tutsa naşı evində  
Dərhal xəber tutar el-oba ondan.

Nanəcib adamın dediklərində  
Necib fikirlərdən tapılmaz nişan.

Axmaq ləqəbini qazanar ancaq,  
Axmaq adamlara bir iş təpsiran.

Su tökür düşmənin dəyirmənə  
Sırrını hamiya eyləyən əyan.

Saxla öz sırrını, özgələrinin  
Sırrını bilməyə atma əsla can”.

Sonra o, qardaşlarına nəsihət verməyə başladı, onları ədaləti olmağa, ədalətsizlikdən çəkinməyə çağırıb. O, elə fikirləşdi ki, qardaşları onu sevdi, cünki o, yaxşı məsləhət verir. O, qardaşlarını etibar elədi, onlara daha artıq hörmət göstərdi, ancaq onlar ona getdikcə daha artıq həsəd aparıb nifret elədilər.

Sonra onun qardaşları Nasırə Mənsur bir yerə yığıldılar. Nasır Mənsura dedi: “Ay qardaş, nə vaxtacan biz qardaşımız Abdullaḥın

itaatində olacaq. O isə bu rəyasətdə və əmirlilik olacaqdır? O, tacir idi, əmir oldu, balaca bir adam idi, böyük adam oldu, amma biz böyümdək, bizi nə rütbəmiz oldu, nə də qıymətimiz. İndi budur, o bizə gülür, bizi özünə köməkçi eləyiib. Bu nə deməkdir? Məgər o demek deyilmə ki, biz onun nökərləriyik, onun da itaatindəyik? Nə qədər ki, o sağ-salamatdır, bizim dərcəmiz artmayacaq, rütbəmiz olmayacaq. Biz son məqsədimizə yalnız onu öldürəndən, pullarını da götürəndən sonra çata bilerik, bu pulları da yalnız o məhv olduqdan sonra götürmək olar. Onu öldürsək, biz ağa olarıq, onun xəzinəsində olan bütün daşqaşı, cəvahiratı və sərvəti götürürük. Bundan sonra biz onları öz aramızda bölüştürük, xəlifəyə hədiyyə hazırlayarıq, ondan Kufə hökmərdən vəzifəsini istəyərik, sən Bəsrənin canişini olarsan, mən də Kufənin canişini olaram, ya da sən Kufənin canişini olarsan, mən də Bəsrənin canişini. Onda hərəmiz bir görkəmli vəzifə və rütbə sahibi olarıq, ancaq bütün bunlar yalnız biz onu məhv elədikdən sonra ikmala çata biler". Mənsur dedi: "Sən düz deyirsən, ancaq onu necə öldürək?" Nasir belə cavab verdi: "Birimizin evində qonaqlıq düzəldib, onu dəvət eləyərik, ona lap yaxşı qulluq göstərərik, sonra sözə başını qarışdırıq, ona qəribə əhvalatlardan, nadir hadisələrdən nağıl eləyərik, axırdı yorular, biz ona yer salarıq, uzanıb yatar. Elə ki yuxuladı, yatdıqı yerde dizimizi onun qarnına qoyarıq, bogub dəniəzə atarıq, səhər də deyərik: "O bizim yanımızda oturub danışdıqı vaxt cin bacısı yanına gəlib dedi: "Ay adam qırığı, sənin rütbən nədir ki, məndən əmirəl-mömininə şikayət eləyirsən? Məgər sən elə fikirləşirsən ki, biz ondan qorxuruq? O, padşahırsa, biz də padşahıq, o bizimlə ədəb qaydaları ilə roftar eləməsə, onu ən piş ölümlə öldürərik. İndi isə mən səni öldürəcəm, onda görərik ki, əmirəl-mömininin elindən na gelir". Sonra cin Abdullahı tutdu, yer ayrıldı, cin de onunla bərabər yera girdi. Bunu görəndə bizi hüşümüzü itirdik, sonra ayıldıq, bilmediğim ki, onun başına nə gəldi. Bundan sonra bizi xəlifənin yanına adam göndərib, ona məlumat verərik, o da bizi Abdullahın yerinə təyin eləyər, bir müddət keçəndən sonra xəlifəyə bahalı hədiyyələr göndərərik, ondan Kufədə hakimiyyət istəyərik, bizim Bəsrədə, o birimiz Kufədə yaşayarıq, bu ölkədə bizim üçün xoş keçər, biz Allahın qullarını itaetə gətirib arzumuzu çatarıq. Mənsur dedi: "Qardaşım, məsləhətin çox gözəldir".

Onlar razılıqə goldilər ki, qardaşlarını öldürsünlər. Nasir qonaqlıq düzəldib qardaşı Abdullahe dedi: "Qardaş, bil ki, mən sənin qardaşnam, istəyirəm ki, sən mənim ürəyimə şəfa verəsən. Səninlə qardaşım Mənsur mənim evimdə yemək yeyəsiniz, mən də səninlə öynəm,

adamlar deyələr: "Əmir Abdullah öz qardaşı Nasirin xörəyini yedi". Bu mənim ürəyimə şəfa verər". Abdullah dedi: "Qardaş, bu piş deyil, səninlə mənim aramada fərqli yoxdur. Sənin evin elə mənim evimdir, ancaq madam ki, sən mani dəvət eləyirsən, gələrəm, dəvətdən yalnız piş adam imtiyət eləyər". Sonra o, qardaşı Monsura torəf dönüb ondan soruşdu: "Mənimlə bərabər qardaşın Nasirin evinə gedəcəksənmi? Biz yemək yeyərik, onun da ürəyi şad olar". Qardaşı ona dedi: "Başına and əlsün, mənə and içməsen ki, qardaşım Nasirin evinə gedəndən sonra da mənim evimə gəlib, yeməmimi yeyəcəksən, mən sənilən getmərəm. Məgər Nasir sənin qardaşındır, mən sənin qardaşın deyiləm? Sən onun ürəyini şad elədiyin kimi, mənim də ürəyimi şad eləməlisən". Abdullah dedi: "Bu piş olmaz, könlülər xoşluğu və məmənniyətlə! Mən qardaşımın evindən çıxıb, sənin evinə gələrəm, o mənim qardaşım olduğu kimi, sən də mənim qardaşımsın". Nasir qardaşı Abdullahe əlindən öpüb, divanxanadan çıxdı, qonaqlıq düzəltti.

Ertəsi gün Abdullah atını minib, özü üçün çoxlu əsgər, bir də qardaşı Mənsuru götürüb qardaşı Nasirin evinə getdi. O, eva girib, yaxın adamları və qardaşları ilə bir yerde oturdu. Nasir onlara yemək verib dedi: "Xoş gəlmisiniz!" Onlar yeməyə, içməyə, nəşələnməyə, sən-lənməyə başladılar. Sonra süfrəni, piyalələri yişidildilər, əllərini yudular. Hami homin günü yemək, içmək, gecəyarısındanək əyləncə və oynamaqla keçirdi, şamdan sonra da axşam və gecə namazı qılıb səhbətə oturdular. Mensur bir əhvalatı danışmağa başladı, Nasir bir-bir əhvalat danışmağa başladı, Abdullah da qulaq asırdı, onlar sarayda tək oturmuşdular, qalan əsgərlər başqa yerde idilər. Abdullah uzun zaman yatmadığı üçün yuxu ona güclənəcən onlar hər cür macəra, hekaya, nadir hadise və əhvalatlar nağıl elədiilər..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elə ki doqquz yüz səksən doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Abdullah çox yuxusuz qaldıqdan sonra yatmaq istədi, ona yer saldılar, o, palтарını soyunub uzandı, qardaşları da başqa yataqda

uzandılar. Onlar Abdullahın bərk yuxuya getməsini gözledilər, yuxuya getdiyini görəndə, dizlerini qarına qoydular. Abdullah ayılıb gördü ki, onlar onu dizlerinin altına alıblar. O, dedi: "Bu nədir, ay qardaşlar?" Onlar belə cavab verdilər: "Biz sənin qardaşın deyilik, səni de tanımıraq, ay təribyisəz, indi sənin ölməyin yaşamağından yaxşıdır".

Onlar əllərini onun bögazına keçirib boğmağa başladılar. Abdullah bu dünyadan getdi, onda hərəkət qalmadı, qardaşları elə hesab etdiyiler ki, o ölübürlər. Qardaşının sarayı dənizin üstündə idi, qardaşları onu dənizə atırlar. Allah bir delfini ona tabe elədi. Bu delfin həmin saraya tərəf üzəməyi adət eləmişdi, çünki saray mətbəxində dənizə açılan pəncərə var idi, orada heyvan kəsiləndə həmişə içəlatını bu pəncərədən dənizə atırlılar. Həmin delfin üzüb gelir, içəlatı suyun üzünə qaldırardı, odur ki, o bu yerə adət eləmişdi. Həmin gün qonaqlıq münasibətiələ çoxlu tullantı atmışdır, delfin hər gün yedyiindən çox yemişdi, qüvvətlənmişdi. O, dənizdə şappılıt eşidən kimi tez oraya üzdü, gördü ki, atılan adamdır. Allah onu oraya yönəldi, o da Abdullahı dalına alıb dənizin ortasına üzdü, o qədər getdi ki, axırdı gedib o biri sahile çatdı, burada da Abdullahı quruya atdı. Onun atıldığı yer yol ayricında idi. Abdullahın yanından karvan keçirdi, adamlar gördülər ki, bir Allah bəndəsi dəniz sahilinə atılıbdır, dedilər "bu dənizdə boğulan adamdır, dalğalar qırğıa atıb". Ona baxmaq üçün karvandan ətrafına çoxlu adam yığıldı, karvanın da şeyxi xeyirxah, bütün elmlərdən baxəber, hökimlikdən başı çıxan, adamların üzüne baxan kimi sırrını bilən bir adam idi. O soruşdu: "Ay camaat, nə olubdur?" Ona dedilər: "Bu dənizdə boğulmuş ölüdür". O, yaxın gəlib diqqətlə baxandan sonra dedi: "Ay camaat, bu cavanda hələ can vardır, özü də böyük adamların yaxşı oğullarındandır, ezmət və seadət içinde böyümüşdür. Allah-teala deyən olsa, hələ ümidi vardır".

Sonra Abdullahı geyindirdi, qızındırdı, əlləşdi, üç mənzil yol gedincə qulluq eledi, ta ki, Abdullah ayıldı. Ancaq çəkdiyi iztirablardan zəif düşmüştü. Karvanın şeyxi bildiyi otlardan istifadə eləyib dərman düzəltdi. Onlar Bəsrədən aralananaçan otuz gün yol getdilər, şeyx hey onu müalicə eləyirdi.

Sonra onlar Uc şəhərinə varid oldular (bu şəhər farşlar ölkəsində idi), gəlib karvansaraya düşdülər. Abdullaḥa yer saldılar, o uzandı, gecəni inildeməklə keçirdi, iniltisi adamları narahat eledi. Şəhər açılonda karvansarının qapıcısı karvan şeyxinin yanına gəlib, ona dedi: "Yanındakı bu xəstəyə nə olub? O bizi narahat eləyir". Şeyx cavab verdi: "Mən onu yolda, dəniz sahilində gördüm, dənizdə boğulubdur.

Mən onu müalicə eləməkdən lap heydən düşümüşəm, ancaq o sağalımur". Qapıcı dedi: "Onu rahibə Rəcihəye göstər". Şeyx soruşdu: "Rahibə Rəcihə kimdir?" Qapıcı dedi: "Bizdə bir bakire qadın vardır, rahibədir, gözəl qızdır, adı rahibə Rəcihədir, hər kəsə xəstəlik olsa, biz onun yanına aparırıq, xəstə bir gecə onun yanında qalır, səhəri də sağalır, özü də onda xəstəlikdən əsor-əlamət qalmır". Şeyx dedi: "Məni onun yanına apar". Qapıcı dedi: "Sən xəstəni götür". Şeyx onu götürdü, karvansarayı qapıcısı da onların qabağına düşüb gedirdi, axırdı bir hücreyə çatdı. Şeyx nəzirlər oraya girən və sən bir haldə oradan çıxan adamları gördü. Karvansarannın qapıcısı içəri girib pordəyə çatanda dedi: "Ya rahibə Rəcihə, bu xəstəni götür". Rahibə dedi: "Onu bu pordonin dalına götür". Qapıcı dedi: "Onu götüririn!"

Abdullahı götirdilər. O, rahibəyə baxıb gördü ki, bu onun daş şəhərindən götirdiyi arvadıdır. O, arvadını tanıdı, arvadı da onu tanıyb salam verdi, o da arvadı ilə salamlışdır ondan soruşdu: "Səni bu yerə kim götürdü?" Arvadı dedi: "Qardaşların səni dənizə atandan sonra mənim üstümde mübahisə elədilər, mən bunu görəndə özüm dənizə atdım, şeyxim əl-Xızr məni tutub hücreyə götürdü. O, xəstələri sağaltmağa mənə icazə verib şəhərdə car çokdı: "Xəstəliyi olan hər bir kəs rahibə Recihənin yanına getsin". Mənə də dedi: "Vaxt çatıb, erin bu hücreyə gələnəcən bu yerə qal". Yanına gələn hər bir xəstəni mən ovxalayırdım, o sağalırdı, mənim şöhrətim camaat arasında yayıldı, adamlar yanına nəzirlər gəlməyə başladılar. Məndə çoxlu mal vardır, mən hörmət-izzətlə yaşayram, bu şəhərin bütün adamları mənim duamı isteyirlər. Sonra Abdullaḥı ovxaladı, Allah-təalanın qüdrəti ilə sağaldı.

Əl-Xızr (Ona salamlar olsun!) hər cümə günü axşam Rəcihənin yanına gəlirdi. Abdullah Rəcihə ilə görüşdüyü axşam cümə günü id. Gecə olanda arvad Abdullaḥla ayaşlıb ləzzətli yemeklərlə şəm elədi, sonra oturub əl-Xızrın gəlməsini gözlədilər. Onlar oturduğuları zaman birdən o zahir oldu, onları hücredən çıxarıb Bəsrədə Abdullaḥ ibn Fadilin sarayına qoydu, sonra onları tərk edib getdi.

Səhər olanda Abdullaḥ ətrafına baxıb gördü ki, bu onun sarayıdır, onarı tanıdı. O, adamların səs-küyünü eşitdi, pəncərədən baxıb qardaşlarının hərəsinin bir ağacdə çarmixa çəkildiyini gördü. Səbəbi də bu idi:

Qardaşları onu dənizə atdıqları zaman ağlamağa başlayıb dedilər: "Qardaşımızı öcünə apardı". Sonra onlar hədiyyə hazırlayıb xəlifəyə göndərdilər, bu əhvalatı da ona bildirdilər. Bəsrə hakimi vəzifəsini

onlara vermesini ondan xahiş elədilər. Xəlifa adam göndərib onları yanına götürdü, onlardan sorğu-sual elədi. Onlar yuxarıda dediklərimizi nağıl elədilər. Xəlifa bərk qəzəbləndi, gecə olanda öz adətinə iki rükət şam namazını qıldı, cinlər qəbilələrini yanına çağırıdı. Onlar xəlifənin qarşısında itaətət dayandılar. Xəlifa onlardan Abdullah barəsində soruşdu. Cinlər ona and içdilər ki, onlardan heç biri ona zərər yetirməmişdir. Sonra dedi: "Biz onun haqqında heç bir şey bilmirik". Qırmızı Pədşahın qızı Səidə gəldi, özü də Abdullahanın başına gələnləri xəlifəyə nağıl elədi. Harun er-Rəsîd cinləri buraxdı.

Ertesi gün Nasirle Mənsuru kötəklətdi, onlar da bütün əməllərini boyunlarına aldılar. Xəlifə onlara hirslenib dedi: "Onları götürün, Abdullahın sarayı qarsısında carmixa çəkin".

Onların əhvalatı belə oldu. Qaldı Abdullaha. Abdullah əmr elədi ki, qardaşlarını basdırınsınlar, sonra oradan çıxıb Bağdada getdi. O, qardaşlarının ona neler elədiklərini əvvəldən axırısan xəlifəyə danışdı. Xəlifa təəccüb elədi, qazım ve şahidleri çağırıldırb, Abdullahnan onun daş şəhərindən getirdiyi qızın kəbinińi keşdi. Abdullah arvadının yanına girdi, ta ömürünün axırısan Bəsrəde yaşadılar. Ölmöyib emisə diri olana həmd-sənətlər olsun!

## **Pınacı Mərufun nağılı**

**P**adşah sağ olsun, nağlı előyirlər ki, hifz olan Misir' şəhərində bir pinoçi yaşıyirdi. O, köhnə çəkmələri yamayırdı. Onun adı Məruf idi. Onun Fatma adlı bir arvadı da vardı. Fatma murdar, yaramaz, həyəsiz və araqarışdırın bir arvad olduğu üçün ona "ifrito" ləqəbi vermişdilər. Fatma erinin üstündə ağlıq előyər, gündə min dəfə onu söyer, lənət yağıdırardı. Məruf ağıllı, namuslu bir adam olduğu üçün arvadının ədəvətindən və ona xətər yetirməsindən qorxardı. Ancaq o, yoxsun idi, çoxlu da pul qazananda hamisini arvadına sərf előyərdi, az pul qazananda da arvadı həmin gecə onu bərk döyordu, kişi xəstə düşərdi, onun günü Fatmanın günahları kimi qara olardı. Fatma şairin dediyi qadına oxsayırdı:

“Yatdım illər boyu öz arvadımla,  
Pis günlərə qalıb qəddimi əydim.

Kaş o toy günümə daşlar yağaydı,  
Kaş onu o gecə zəhərləyəydim”.

Bu adamlı arvadının arasında baş vermiş maceralardan biri belo olmuşdu. Bir gün Fatma ona dedi: "Ay Məruf, mən isteyirəm ki, sən mənə bu axşam ari balı ilə bişirilmiş kətə getirəsən". Məruf dedi: "Allah-ədalətin köməyi ilə onun pulunu qazanaram, bu axşam sənə getirərəm. Allaha and olsun, bu gün pulum yoxdur, ancaq Allahımız bu işi yüngülləşdirir". Fatma dedi: "Mən bu cüd sözleri bilmirəm..."

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki doqquz yüz doxsanıncı gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki,

<sup>1</sup> Orta əsrlərdə Qahirəyə verilmiş adlardan biridir.

pineçi Məruf arvadına dedi: "Allahın köməyi ile onun pulunu qazanaram, bu axşam sənə gətirərəm. Allaha and olsun, bu gün pulum yoxdur, ancaq Allahımız bu işi yüngülləşdirir". Fatma dilləndi: "Mən "yüngülləşdirir", ya "yüngülləşdirməz" kimi sözləri bilmirəm. Ancaq kətəsiz mənim yanına gəlmə, yoxsa, sənin məni alıb elime keçdiyin gün bəxtin necə qara gelibə, günün elə qara olar". Məruf dedi: "Allah kərimdir!" Sonra evdən çıxdı. Onu üzündən qəm yağırdı.

O, sehər namazını qılıb dükkanını açdı, üzünü Allaha tutub dedi: "Ya Allah, sən özün kətənin pulunu mənə yetir, bu gecə məni o murdarın şərindən xilas elə".

Məruf günortayacaq dükanda oturdu, ancaq ona bir iş gətirən olmadı. Arvadının qorxusundan bilmədi nə eləsin.

Mərufaya qalxıb dükani bağladı, kətəni necə alacağını bilmirdi, çünki heç çörəyə verməyə də pulu yox idi.

O, kətə satanın dükəninin yanından keçəndə pərt halda dayanıb gözləri yaşıla doldu. Kətə satan onu görüb dedi: "Ay usta Məruf, niyə ağlayırsan? De görüm dərdin nədir?"

Məruf öz əhvalatını ona dənişib dedi: "Mənim arvadım daşureklidir, o məndən kətə isteyib, mən də dükanda o qədər oturdum ki, günorta oldu, ancaq heç çörək pulu da qazana bilmədim, özüm də arvadımdan çox qorxuram". Kətə satan gülüb dedi: "Eyb eleməz! Neçə rıtl kətə isteyirsin?" Məruf dedi: "Beş rıtl!" Kətə satan ona beş rıtl kətə çəkib dedi: "Ərinmiş yağım vardır, ari balı yoxumdur, yalnız qamış balı varımdır. O, ari balından yaxşıdır. Kətə qamış balı ilə olanda nə olar?"

Məruf utandı, çünki kətə satan kətənin pulunu gözləməli idi. Məruf dedi: "Qamış balı ilə bishirilmiş kətə ver". Kətə satan kətəni yağıda qızardıb üstünə qamış balı tökdü və kətə şahlara layiq bir hədiyyə oldu.

Bundan sonra kətə satan dedi: "Sənə çörək, pendir və lavaş lazımdır?" Məruf dedi: "Bəli!". Kətə satan ona dörd dirhəmlək çörək, bir dirhəmlək də pendir verdi. Kətənin də qiyməti on dirhəm idi. Kətə satan dedi: "Ay Məruf, bil ki, sənin mənə on beş dirhəm borcun oldu. Arvadının yanına get, kefini çök, bu bir dirhəmi də götür hamama ver, qüsə ele; Allah sənə ruzi yetirənəcən sənə iki-üç gün möhlət verirəm. Arvadına korluq vermə, xərcindən artıq pulun qalana qədər mən gözlöyəcəyəm".

Məruf kətəni, çörək və pendiri götürüb, kətə satana dua eləyə eləyə getdi. O, ürəyi rahatlanmış halda gedir, öz-özüna deyirdi: "İlahi, sənə şükür olsun! Sən necə rəhmədilsən!"

Bundan sonra o, arvadının yanına gəldi. Arvadı ondan soruşdu: "Kətə gətirmişənm?" Məruf cavab verdi: "Getirmişəm". Sonra kətəni arvadının qabağına qoydu. Fatma kətəyə baxıb onun qamış balı ilə bishirildiyini görəndə dedi: "Məgər mən sənə demədim ki, ari balı ilə bishirilmiş kətə gətir? Sən mənim arzumun əleyhinə gedib mənə qamış balımdan bishirilmiş kətə gətirirsən".

Məruf ondan üzri istəyib dedi: "Mən bunu nisə almışam". Arvadı da dedi: "Bunlar boş-boş sözlərdir! Mən ancaq ari balı ilə bishirilmiş kətə yeyəcəyəm". O, kətəyə görə hırslandı, kətəni Mərufun üzünə çırıp dedi: "Ay dəyyus, ayağa qalx, get mənə başqasını tap gətir". Sonra o, Mərufun çənəsinə bir yumruq vurub, onun bir dişini qırıdı, qan axıb onun sinəsinə töküldü.

Məruf bərk qəzəblənib arvadının başına yavaşça bir qapaz saldı. Bunu gören Fatma onun saqqalından yapıp qısqırmaqba başladı: "Ay müsəlmanlar!" Qonşular gəlib Mərufun saqqalını Fatmanın əlinən çıxartdılara, onu mezməmet elədilər, utandırımağa başlayıb dədilər: "Biz hamıمية qamış balı ilə bishirilən kətə yeyirik. Bu nə zülmdir, yazılı kişiinin başına gətirirsən? Sənin üçün eyibird". Qonşular Fatmanı o qədər dila tutdular ki, axırdı Mərufla barişdirdilər. Amma adamlar çıxıb gedəndən sonra Fatma and içdi ki, bu kətədən bir tikə də yeməyəcəkdir.

Mərufu da acliq əldən salmışdı. O öz-özünə dedi: "Arvadım and içirdi ki, kətəni yeməyəcəkdir, onda mən özüm yeyərəm". Bunu deyib kətəni yeməyə başladı, Fatma onun yediyini görəndə dedi: "Allahın izni ilə yediyin zəhrə olub badənini cürüdücəkdir". Məruf: "Sənin dediyin olmayıacaq" deyib yeyir, özü də gülərək deyirdi: "Sən and içində ki, kətəni yeməyəcəksən. Allah qoysa man sabah sənə ari balında hazırlanmış kətə gətirərəm, son da onu tek yeyərsən".

Məruf arvadını sakitləşdirməyə başladı, arvadı da sehərəcən ona lənət yağırdı, söyüb danladı. Sehər açılanda isə Mərufu döymək üçün qollarını çırmaladı. Məruf dedi: "Möhələt ver sənə başqa kətə getirim". Sonra məscidə gedib namazını qıldı, sonra gəlib dükənini açıb oturdu, elə təzəcə oturmuşdu ki, qazının yanından iki nəfər gəlib dedi: "Qalx gedək qazi ilə danış: sənin arvadın qaziya sondən şikayət eləyibdir. Arvadın da üzü bəcürd, bu cürdür". Məruf onun Fatma olduğunu biliib dedi: "Görüm Allah-təala onun günüñü qara eləsin!" Bundan sonra o, qazının adamları ilə birləşdə getdi, qazının hüzuruna çatanda gördü ki, arvadı qolunu sariyib, rübəndini qana bulayıb, özü də ayaq üstə dayanıb ağlayır, gözünün yaşını silir.

Qazi ona dedi: "Ay kişi, Allah-təaləadan qorxmursan? Nə üçün bu arvadı döyübsən, onun qolunu qırımsın, vurub dişini çıxartımsın, onun başına belə müsibət getirirsen?" Məruf ucadan səsləndi: "Əger mən onu döymüşəm, ya da vurub dişini çıxartmışam, istədiyin kimi mənə cəza ver, ancaq məsələ belə-belep olubdur, qonşular da gəlib məni onunla barişdiriblər!" O, bütün əhvalatı əvvəldən axıracan qaziya danışdı. Qazi yaxşı adamların biri idi. O, cibindən iyirmi beş dirhəm çıxardı. Mərufe verib dedi: "Ay kişi, al bu pulu, arvadına ari balından hazırlanmış kətə al, onuna bərəs!" Məruf dedi: "Pulu oma ver". Fatma pulu aldı, qazi onları barişdirib dedi: "Ay arvad, ərinin sözünə bax, ay kişi, sen də onunla mehbəban dolan".

Mərufla Fatma qazının köməkliyi ilə barişib bayırə çıxdılar, arvad bir yolla getdi, əri də başqa bir yolla gəlib öz dükənində oturdu.

Birdən qazının adamları onun yanına gəlib dedilər: "Bizim haqqımızı ver". Məruf dedi: "Qazi məndən heç bir şey almadi, əksinə, mənə iyirmi beş dirhəm də pul verdi". Ancaq qazının adamları dedilər: "Qazi sənə pul verdi, ya səndən pul aldı, bize daxlı yoxdur, sen bizim haqqımızı verməlisən. Yoxsa səndən zorla alarıq". Onlar bunu deyib Mərufu darta-darta bazarı dolandırdılar. Məruf iş alətlərini satıb onlara yarım dinar verdi, qazının adamları da ondan əl çəkdi, Məruf da işləmək üçün aləti olmadığına görə əlini üzüne qoyub qəmğin oturdu.

O, oturduğu zaman birdən iki nəfər çox cybəcər adam ona yaxınlaşdı dedi: "Ay kişi, qalx ayaga gedək qazi ilə danış: arvadın səndən qaziya şikayət eləyibdir". Məruf dedi: "Qazi məni arvadımnı barişdiribdir". Ancaq o adamlar Mərufa dedilər: "Biz başqa qazının yanından gəlməmişik: arvadın səndən bizim qaziya şikayət eləyibdir".

Məruf arvadına görə Allahdan kömək istəyə-istəyə ayaga qalxdı. Fatmanı gördükdə dedi: "Ay namuslu kişinin qızı, bəs biz barişma-mıştı?"

Fatma dedi: "Bizim aramızda barişq olmayıacaqdır". Belə olanda Məruf irəli yeridi, bütün əhvalatı qaziya danışdı dedi: "Filan qazi bizi indicə barişdiribdir". Qazi bunu eşidib dedi: "Ay əxlaqsız, madam ki, siz barişbsınız, onda nə üçün mənənim yanımı şikayətə gəlibson?" Fatma dedi: "Barişandan sonra o məni yena döydü". Qazi dedi: "Barişın, bir daha onu döymə, o da daha sənə söz qaytarımayacaqdır".

Bələliklə, Məruf arvadı ilə barişdi, qazi da ona dedi: "Dالىنقا gəlmış adamların haqqını ver". Məruf o adamların haqqını verib dükənina getdi, dükəni açıb oturdu. Məruf ona üz vermiş dərddən sərəxş kimi idi.

O, bələcə oturduğu zaman birdən bir adam yaxınlaşdı ona dedi: "Ay Məruf, qaqəzə, sənin arvadın baş qaziya şikayət eləyib və Əbu Təbaq<sup>1</sup> sənin dalınca gəlir". Məruf bunu eşidən kimi ayaga qalxıb dükənini bağladı. Qələbə darvazasına tərəf qaçıdı. Onun satıldığı qəlib və aletlərin pulundan vur-tut beş dirhəm qalmışdı. O, dörd dirhəmə çörek, bir də yarım dirhəm pendir alıb Fatmanı əlindən qaçırdı. Bu əhvalat qış vaxtı günəşdən sonra olmuşdu. Məruf zibiliyyə çatanda onu yağıt tutdu, yağış elə bil tuludan töküldürdü. Onun paltarı islandı. O, qacılıb Ədiliyyə məscidinə girdi. Orada ucuq bir bina gördü, binanın qapı-pəncəresiz bir anbarı vardı. Yağışdan gizlənmək üçün buraya girdi. Paltarı bərk islammışdı. Onun gözlərindən yaş axırdı. Başına gələn əhvalat onu sarsılmışdı. O öz-özüne deyirdi. "Mən bu əxlaqsızın əlindən haraya qaçım! Pərvəndigara, sənə yalvarıram, mənə bir adam yetir ki, mən uzaq ölkələrə aparsın, mənim haraya getdiyimi heç kəs bilməsin".

O, oturub aqladığı vaxt birdən divar araldı, divardan ucaboy, bədheybat bir vücud çıxdı, onun görkəmindən adamın bədəni ürpəsirdi. Bu vücud dedi: "Ey bəni-adəm, bu axşamçağı məni nə üçün narahat elədin? Mən düz iki yüz ildir ki, burada yaşayıram, görməmişəm ki, buraya bir adam girsin, özü də sən elədiyin kimi eləsin. De görüm, sənin arzun nöđir, mən sənin arzunu yerinə yetirərim, sənə yazığım geldi". Məruf ondan soruşdu: "Sən kimsən, nəçisən?" O vücud belə cavab verdi: "Mən bu yerin sakiniyəm". Məruf arvadının onun başına gotirdiyi əhvalatın hamısını danışdı. İfrıt ondan soruşdu: "İstəyirsinəm sənə elə bir ölkəyə aparm ki, arvadın yol tapıb ora gölə bilməsin?" Məruf dedi: "Bəlli!". İfrıt dedi: "Min dalıma". Məruf onun dalına mindi, ifrit onu götürüb apardı, gecəni gün çıxanacan uğub uca bir dağın başında yerə qoydu..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki doqquz yüz doxsan birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bəs rəvayət eləyirlər ki, ifrit pinəçi Mərufu apardı, onunla birlikdə uğub, uca bir dağın daşında

<sup>1</sup> Hərfi mənası kötök atası (zindan roisi) deməkdir.

yerə endirib dedi: "Ey bəni-adəm, bu dağdan en, şəhərin kənarını görəcəksen. Ora get, arvadın senin yanına yol təpib gələ bilməyəcəkdir". O, bunu deyib Mərufu orada qoyub yox oldu. Məruf gün çıxana can çəşmiş və pərt halda oturdu, sonra öz-özüne dedi: "Burada oturmaqdan heç bir fayda yoxdur, yaxşısı budur, durub oraya, şəhərə enim".

O, bunu deyib dağın ətəyinə endi, hündür divar, göylərə bas qaldıran saraylar, gözəl naxışlar vurulmuş tikilişlər gördü, bu şəhəre boxanda adamın qəlbə açıldı.

Məruf şəhər qapısından içəri girəndə gördü ki, bu şəhər qəmli ürəklərə şadlıq gətirir. O, bazara getdi, camaat ona baxıb onu başdan ayağacan diqqətən şüzdü, onlar Mərufun başına toplaşıb, onun qiyafəsinə təəccüb eləyirdilər, çünki onun paltarı bu şəhər əhalisinin paltalarına oxşamırırdı. Şəhər əhlindən biri ondan soruşdu: "Ay kişi, sen qəribənsən?" Məruf cavab verdi: "Bəli!". Həmin adam soruşdu: "Hansi ölkədənsən?" Məruf belə cavab verdi: "Mən xoşbəxt Misir şəhərindənəm". Həmin adam soruşdu: "Sən çıxdanmı oradan çıxmışsan?" Məruf dedi: "Dünen günortadan sonra". Həmin adam bunu eşidəndə gülüb dedi: "Ay camaat, gəlin bir buna baxın, qulaq asın görün nə deyir". Adamlar soruştular: "O ne deyir?" Həmin adam dedi: "O, iddia eləyir ki, guya Misir şəhərindən, özü də dünən günortadan sonra oradan çıxbırdı".

Həmi güldü. Adamlar Mərufun başına toplaşıb dedilər: "Ay kişi, sən eger belə sözlər danışırsan, onda deli olubsan. Sən necə iddia eləyirsən ki, guya Misirdən dünən günortadan sonra çıxıb şəhər burada olubsan? Məsələ bundadır ki, bizim şəhərlə Misirin arasında düz bir illik yol vardır". Məruf dedi: "Deli siz özünüzsünüz, mənim sözlerimdə yalan yoxdur. Budur, Misirdən gətirdiyim çörək hələ də təzədir". O, bunu deyib çörəyi camaata göstərdi. Həmi çörəye təəccübə baxmağa başladı, çünki bu çörək onların ölkəsinin çörəyinə bənzəmirdi.

Mərufun ətrafına çoxlu adam toplaşdı. Onlar bir-birlərinə deyir-dilər: "Bu, Misir çörəyidir, buna baxın". Beləliklə, Məruf həmin şəhərdə məşhur oldu. Adamların bəziləri ona inandılar, bəziləri de inanmadılar, onu lağla qoydular.

Bu zaman onların yanına qatıra minmiş bir tacir gəldi, onun dalınca iki qul gəlirdi. O, camaati dağdırıb dedi: "Ay camaat, heç sizə eyib deyilmə ki, bu qəribin başına toplasmışınız, onu lağla qo'yub gülürsünüz? Onunla nə işiniz var?" Həmin tacir camaati çox danladı, nəhayət, onları Mərufun ətrafindan dağıtdı, heç kəs də ona cavab qaytarıbilmədi.

Bundan sonra tacir dedi: "Qardaş, buraya gel! Bu həyasız adamlar sənə pislik eləye bilməzərlər". Tacir bunu deyib Mərufu geniş və bəzəkli evinə götürdü, onu şahnişində oturdub, sonra qullara əmr elədi. Qullar da sandığın ağızını açıb bahalı tacir paltalarını çıxardılar, tacir həmin paltaları Mərufa geyindirdi. Məruf boylu-buxunlu adam idi, paltarı geyinəndə tacirbaşa oxşadı.

Sonra həmin tacir süfrə teləb elədi, onların qabağına süfrə açıdlar, hər cür ləziz yeməklər qoymalar. Tacir Məruf yeyib-içəndən sonra tacir ondan soruşdu: "Qardaş, adın nadir?" Məruf dedi: "Mənim adım Məruf, peşən pinəçilikdir". Tacir soruşdu: "Hansi ölkədənsən?" Məruf dedi: "Misirdən". Tacir soruşdu: "Misirin hansı məhəlləsindənsən?" Öz növbəsində Məruf soruşdu: "Məgər sən Misirə bələd-sən?" Tacir ona belə cavab verdi: "Mən Misirde anadan olmuşam". Məruf dedi: "Mən Qırmızı Darvaza küçəsindənəm". Tacir soruşdu: "Qırmızı Darvaza küçəsində olanlardan kimi tanıyırsan?" Məruf: "Filankəsi, filankəsi" deyib çox adamın adını çəkdidi.

Sonra tacir soruşdu: "Sən rəngsazlıq malları alvercişə seyx Əhmədi tanıyırsanmı?" Məruf cavab verdi ki, "mənim divar-divara qonşumdur". Tacir soruşdu: "O sağ-salamatdır mı?" Məruf cavab verdi: "Bəli!". Tacir tekrar soruşdu: "Onun nəcə usağı vardır?" Məruf cavab verdi. "Üç: biri Mustafa, biri Məhəmməd, biri də Əli". Tacir yenə soruşdu: "Allah onun uşaqlarını nə yerə çatdırımışdır?" Məruf belə cavab verdi: "Mustafa sağ-salamatdır, alim, müəllimdir. Məhəmməd rəngsazlıq malları alib-satandır, öz atasının dükənanın yanında özüə dükən açıbdır, evləndikdən sonra Həsen adlı bir oğlu olubdur". Tacir dedi: "Allah sənə də xoş xəbər göndərsin!". Məruf sözünə davam edib dedi: "Əliyə gəlincə, o mənim uşaqlıq yoldaşım idi. Mən həmişə onunla oynayardım. Biz xəçpərost uşaqlarının paltalarını geyib, kilsəyə gedərdik, kilsədə xəçpərostlərin dini kitablarını oğurlayıb satardıq, əldə edilən pulla özümüzə yemək alardıq; günlərin bir günü xəçpərostlər bizi görüb olımda kitab tutdular, galib valideynlərimizə şikayətləndilər, Əlinin atasına dedilər: "Oğlunun bizə zərər vurmamasının qabağıını almasan, səndən padşaha şikayət eləyəcəyik". Əlinin atası onları sakitləşdirdi. Əlini döydü, bu səbəbə görə Əli qaçı, o gündən bəri atası Əlinin harada olduğunu bilmir. Əli iyirmi il bundan əvvəl yoxa çıxbırdı, heç kəsin də ondan xəbəri yoxdur".

Tacir dedi: "Rəngsazlıq malları alvercişə seyx Əhmədin oğlu Əli mənəm. Məruf, sən də mənim yoldaşımsan". Onlar qucaqlaşış görüş-

düller, sonra tacir dedi: "Ay Məruf, Misirdən bu şəhərə gəlməyinən səbəbinə mənə danış". Məruf arvadı ifritə Fatma haqqında, Fatmanın onun başına getirdiyi müsibətlər barəsində tacirə nağıl eləyiş dedi: "O məni təngə getirəndən sonra mən onun əlindən qurtarmaq üçün Qələbə Darvazasına qaçdım. Mən yolda yağış tutdu. Mən Ədiliyyə məscidinin terk edilmiş anbarına girdim, orada oturub ağladım, birdən o yerin sakını - ifrit yanına gəlib başıma nə göldiyini soruştı, mən də vəziyyətimi ona danışdım. Belə olanda ifrit məni dəlina alıb bütün gecəni göyle yerin arası ilə uçdu, sonra məni bir dağın başına qoyub, bu şəhər haqqında mənə danışdı. Mən dağdan enib bu şəhəre gəldim, camaat mənim başıma yiğisib məni sorğu-sualı tutdu. Mən də onlara dedim: "Dünən Misirdən çıxmışam". Onlar mənə inanmadılar, bu arada sən gəlib başıma yiğmiş adamları dağıtdın, məni də bu evə getirdin. Misirdən çıxıb buraya gəlməyimin səbəbi budur. Bəs sənin buraya gəlməyinin səbəbi nadir?" Tacir ona belə cavab verdi: "Səkkiz yaşında olduğum zaman ağılsızlıq mənə zor gəldi, o vaxtdan kəndbə-kənd, şəhərbəşəhər dolanıb axırdı gəlib bu şəhərə çatdım. Bu şəhərin adı Xitan əl-Xətənd. Göründüm ki, şəhərin əhalisi nəcib, alicənab, rəhmənlil adamlardır, öyrəndim ki, onlar yoxsula etibar eləyiş, ona borc verirlər, onun da bütün sözlərinə inanırlar. Mən onlara dedim: "Mən tacirəm, buraya mallarından qabaq gəlib çıxmışam, mallarımı qoymaq üçün mənə yer lazımdır". Onlar mənə inanıb bir yer boşaltdılar, mən onlara dedim: "İçərinizdə belə bir adam tapılarımı ki, mallarım gəlib çıxanacaq mənə min dinar borc versin, mallarım gəlib çıxdıqda aldığımı qaytararam, ona qədər mənə bəzəi şeylər almaq lazımdır". Onlar mənə istədiyim qədər pul verdilər, mən də tacirlər bazarına gəldim, bazarda bir para mal götürüb onları aldım, ertəsi gün də bu malları satıb əlli dinar qazandım, başqa şeylər almıdım. Adamlarla dostluq eləyiş, onlara ehtiram göstərdim. Onlar da məni xoşladılar. Məlum olduğu kimi alib-satdım, pulum artdı. Qardaş bil ki, bu məsəli də deyən doğru deyibdir: "Dünyanın bütün işləri gopçuluqdan, hiyləgörlikdən ibarətdir, tanımadiğin bir ölkədə əlindən gələni ele. Qardaş, sən her soruşana desən ki, "peşəm pincəcilikdir, yoxsulam, arvadımın əlindən qaçmışam, özü də Misirdən dünən gəlməmişəm", sənə inanmazlar, sən də bu şəhərdə qaldıqca camaatın gülünçü olarsan. Əgər desən ki, "məni buraya ifrit gətirib", hamı səndən qaçar, heç kəs sənə yaxın durmaz, özü də camaat deyar ki: "İfrit bunu cinsi eləyiş, hər kəs ona yaxınlaşsa, beləyə düşər". Belə bir şöhrət sənin üçün də, menim üçün də pislik gətirir, cünki onlar mənim misirli olduğumu bilirlər".

Məruf soruşdu: "Bəs mən nə eləyim?" Tacir dedi: "Nə eləməli olduğunu mən sənə öyrədərəm. Allah-tealanın izni ilə sabah sənə min dinar pul, bir də qatır verərəm, qatırı minərsən, bir qul da verərəm ki, səninq qabağına düşüb səni tacirlər bazarının darvazasına qədər apar. Bazara girərsən, mən də tacirlərin arasında oturmuş olacağam. Səni görən kimi ayağa qalxıb salam verəcəyəm, əlini də öpüb hörmətini artıracağam. Hər dəfə səndən bir parça növünü soruştub desəm ki: "Filan növ parçadan bir qədər getirmişəm?". Sən deyərsən: "Çoxlu getirmişəm". Səni məndən xəbər alsalar, torifləyib onların gözündə ucaldaçağam. Sonra deyəcəyəm ki, "ona kiresi ilə bir arabə, bir də dükən tutun". Səni çox dövlətli və saxavotlı bir adam kimi qoleme verəcəyəm.

Elə ki sənə bir dilənci yaxınlaşdı, əlinə nə gəldi ona verərsən, onda adamlar mənim sözlərimə inanar, sənin böyüklüyünə, saxavotlı bir adam olduğuna inanıb xətrini istəyərlər. Sonra mən səni qonaq çağıraram, sənin xətrinə bütün tacirləri də qonaq çağırıb onlara səni dostlaşdıraram, onların hamısı səni tanıyar, sən də onları tanıyar-san..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz doxsan ikinci gecə oldu, Şəhrizad nağılin dalını dənizşəməga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, tacir Əli Mərufa dedi: "Mən səni qonaq çağıraram, sənin xətrinə bütün tacirləri də qonaq çağırıb onlarnan səni dostlaşdıraram, onların hamısı səni tanıyar, sən də onları tanıyarsan. Beləcə alver eləyiş onlardan mal alırsan, onlara mal satarsan; az müddətdən sonra çoxlu var-dövlət sahibi olarsan".

Elə ki şəhər açıldı, tacir Əli Mərufa min dinar verdi, əyninə paltar geyindirdi, qatırı oturdu, ona bir qul verib dedi: "Allah səni bütün bunların məsuliyyətindən azad eləsin, cünki sən menim dostumsan, sənə hörmət mənim borcumdur, fikir çekmə. Arvadınla aranda olanları unut, onun barəsində heç kəsə bir söz demə". Məruf: "Allah sənin

yaxşılığının əvəzini versin!” deyib qatıra mindi, qul da onun qabağınca gedib, tacirlər bazarının qapısına çatdırıldı. Tacirlər hamisi orada oturmuşdu, tacir Əli də onların arasında öyləşmişdi.

O, Mərufu görəndə ayağa qalxdı, onu qucaqlayıb dedi: “Ey tacir Məruf, ey kəramət ve merhəmet sahibi, xoş gəlibsen!” Sonra o, tacirlərin qabağında onun elindən öpüb dedi: “Qardaşlar, tacir Məruf öz gəlişi ilə bizi sevindirdi”.

Bütün tacirlər Mərufa salam verdilər. Əli də tacirlərə işara elədi ki, ona hörmət eletsinlər. Beləcə Məruf onların gözündə böyük bir adam oldu. Bundan sonra Əli Mərufu qatırdan düşürtdü, tacirlər də onunla salamladılar. Əli isə tacirlərin gah birisi, gah da o birisi ilə teklikdə səhəbet eləyib Mərufu torifləyirdi.

Əlidən soruştular: “Bu tacirdirmi?” Əli deyirdi: “Bəli, daha doğrusu o, en böyük tacirdir, özü də ondan varlısı tapılmaz, çünki onun var-dövləti, atasının və babalarının var-dövləti Misir tacirləri arasında məşhurdur. Onun Hindistanda, Sinddə və Kəməndə şərkləri vardır, səxavətdə də ona çatan olmaz. Onun mənəsəbini bilin, mövqeyini yüksəldin, ona xidmət göstərin. Məlumunuz olsun ki, o bu şəhəre alver üçün gəlməmişdir, məqsədi yalnız yad ölkələrə tamaşa eləməkdir. Onun qazanc üçün qürbətə getməyə ehtiyacı yoxdur, çünki onun o qədər pulu vardır ki, onları od da yandırısa, qurtarmaz, mən də onun nökrələrindən biriyəm”.

Əli Mərufu o qədər teriflədi ki, axırdı tacirlər onu çox uca tutub onun məziiyətləri haqqında bir-birinə danişmaga başladılar. Sonra onlar Mərufun yanına toplaşdırılar, ona yemək-içmək təklif eləməyə başladılar; hətta tacirbaşının özü də Mərufa yaxınlaşış ona salam verdi.

Tacir Əli, başqa tacirlərin yanında Mərufa belə deyirdi: “Ağam, bəlkə özünlə bir qədər filan parçadan gotiribson?” Məruf belə cavab verirdi: “Çoxlu gotirmişəm!” Həmin günlərdə isə Əli ona hər cür qiymətli parçalar göstərib bahalı və ucuz parçaların adını öyrətmüşdi.

Tacirlərden biri Mərufdan soruşdu: “Ağ, sən sarı mahud gotirib-sənmə?” Məruf: “Çox gotirmişəm!” – deyə cavab verəndə tacir soruşdu: “Ceyran qanı kimi qırmızı mahud necə?” Məruf cavab verdi: “Çox gotirmişəm!” Hər dəfə ondan bir şey soruşanda, Məruf: “Çox gotirmişəm!” – deyə cavab verirdi.

Bəlo olanda həmin tacir dedi: “Ay tacir Əli, eger sənin yerlin min tay bahalı parça götirmək istəsəydi, götirə bilərdim?”

Əli belə cavab verdi: “O bu malları saysız-hesabsız anbarlarının təkəcə birindən götürirdi, anbardan da heç bir şey eskilməzdi”.

Onlar oturduqları zaman birdən bir dilənci tacirlərə yaxınlaşdı. Tacirlərin bəziləri ona yarım dirham, bəziləri bər cədid verdi, amma əksəriyyəti ona heç bir şey vermedi. Dilənci Mərufa yaxınlaşanda, o bir ovuc qızıl çıxarib dilənciyə verdi. Dilənci də ona dua eləyə-eləyə getdi; tacirlər buna təccüb eləyib dədilər: “Bu padşahlar ianəsidir. Axi o, dilənciyə qızılı saymayıb verdi. Əgər o çox varlı adamlardan olmasaydı, onun hər şeyi çox olmasayı, dilənciyə bir ovuc qızıl verməzdi”.

Bundan sonra yoxsul bir qadın Mərufa yaxınlaşdı. Məruf bir ovuc qızıl çıxarib ona verdi, qadın da dua eləyə-eləyə getdi, gedib bu barədə başqa diləncilər də xəbər verdi, onlar da bir-bir Mərufun yanına gəlməyə başladılar, diləncilər də hər dəfə Mərufa yaxınlaşanda, Məruf bir ovuc qızıl çıxarib onlara verirdi. Axırdı cibindəki min dinarın hamisini xərcledi.

Bundan sonra o, əlini bir-birinə vurub dedi: “Allah özü yetirsin. Allah kerimdir!”. Tacirbaşı ondan soruştı: “Ay tacir Məruf, sənə nə oldu?” Məruf dedi: “Görünür, bu şəhərin əhalisinin əksəriyyəti yoxsuldur, diləncidir. Əgər mən bilsəydim ki, bələd, xırçunda bir qədər pul gətirib yoxsullara paylayardım. Qorxuram ki, qurbətdə çox qalmalı olam, dilənciləri əlibəs yola salmaq da mənim xasiyyətim deyil! Ancaq daha qızılım qalmadı, bir yoxsul yanımı gəlse, ona na deyəcəyəm?” Tacirbaşı dedi: “Ona de ki, Allah versin”. Məruf dedi: “Mənim adətim belə deyildir. Bu səbəbdən də mən fikirliyəm. Çox istərdim ki, yanımıda min dinarım olsun. Bu pulu mallarım gəlib çıxanacaq sədəqə verim”.

Tacirbaşı: “Eybi yoxdur” deyib öz nökrələrindən birini pul üçün göndərdi, o da gedib min dinar gotirdi, tacirbaşı pulu Mərufa verdi. Məruf da ona yaxınlaşan hər bir yoxsula sədəqə verdi. Nəhayət, əzan səsi eşidildi. Camaat günorta namazı üçün məscidə getdi. Məruf min dinarın qalanını namaz qalanlarının başına səpdi. Bunu görən camaat Mərufa diqqət yetirdi, ona xeyir-dua elədi, tacirlər də onun bu səxavətinə, əliaçıqlığına təccüb etdilər.

Sonra Məruf başqa bir tacirə müraciət eləyib, ondan min dinar alıb payladı. Tacir Əli də onun bu hərəkətlərinə baxıb bir söz deyə bildirdi.

Məruf axşam əzənə qədər belə elədi, əzəndən sonra məscidə gedib, axşam namazını qıldı, pulun qalanını da payladı; bazarın qapıları

hələ bağlanmamışdı ki, Məruf beş min dinar borc alıb payladı. Məruf kimdən pul alırdısa, belə deyirdi: "Mallarım gəlib çıxanda, sənin borcumu istərsən qızıl ilə, istərsən parça ile verərem. Mənim qızılım da, parçam da çoxdur".

Axşam tacir Əli Mərufu, onunla birlikdə bütün tacirləri evinə qoşaq çağırıldı. Mərufu yuxarı başda oturdu, Məruf ancaq parçalardan, ya da daş-qasdan danışındı, özü də hər dofe bir şeyin adı çəkiləndə kişi belə cavab verirdi: "Ondan mendə çoxdur".

Ertəsi gün Məruf bazara gəlib tacirləre müraciət etməyə, onlardan borc pul alıb yoxsullara paylamağa başladı; o, iyirmi gün belə elədi, axırdı camaatdan almış min dinar borc pul aldı. Amma onun nə mali gəlib çıxdı, nə də ölümü çatdı.

Camaat öz pulundan ötrü təşvişə düşməye başlayıb dedi: "Mərufun malları gəlib çıxmadı. O nə vaxtacan camaatdan borc pul alıb yoxsullara verəcəkdir?" Tacirlərdən biri dedi: "Doğru yol budur ki, gedib onun yerlisini tacir Əli ilə danışaq". Onlar Əlinin yanına gəlib dedilər: "Ay tacir Əli, tacir Mərufun malları gəlib çıxmadi". Əli dedi: "Səbir eləyin, onun malları mütləq gələcək, bunun tez-geci var". Sonra Mərufla tək qalıb ona dedi: "Ay Məruf, bu nö işdir? Mən sənə demişdim çörəyi qızart, daha deməmişdim ki, yandır?" Tacirlər öz pulları sarıdan hay-küy eləyirlər, onlar mənə deyirlər ki, almış min dinar borc alıb dilənlərlə paylayıbsan, alver eləmədiyin halda borcları necə qaytaracaqsan? Məruf dedi: "Nə olub ki, almış min dinar nə puldur? Mallarım gəlib çıxanda istəsələr parça, istəsələr qızıl, ya da gümüş verərom". Tacir Əli dedi: "Allahü-əkbər! Məgər sənin malın var?" Məruf cavab verdi: "Çoxlu!" Əli dedi: "Allah, övliyalar bu iyrənc hərəkətlərin üçün sənin cəzəni versinlər! Məgər mən sənə bu sözləri ona görə öyrətmışım ki, özüme qaytarasan?" Mən sənin kim olduğunu açıb camaata deyəcəyəm!" Məruf dedi: "Uzun danışma, get, məgər mən yoxsulam? Mənim malimin içorisində nə desən var, mallarım gəlib çıxanda onlar öz şeylərini bir-e-iki götürərlər, onlara mənim ehtiyacım yoxdur!"

Tacir Əli hırslınbı dedi: "Ay ədəbsiz, mən sənə göstərərem ki, utanmadan mənə yalan danışmaq nədir!" Məruf dedi: "Nə bacarırsan elə, tacirlər də malum gəlib çatananın gözləyərlər, borecumu artıqlaşması ilə qaytararam".

Tacir Əli onu tek qoyub getdi: o, üreyində deyirdi: "Mən əvvəller onu tərifləmişəm, indi pisləşəm, yalançı olaram, özü də bu misal mənə

aid olar: "Kim əvvəl tərif eləyib sonra pisləyirsə, o ikiqat yalan danışmış olur".

Tacir Əli hırslınbı nə eləyəcəyini bilmirdi. Sonra tacirlər onun yanına gəlib soruştular: "Ay tacir Əli, sən onunla danışdırın?" Tacir Əli onlara dedi: "Camaat, mən ondan xəcalet çəkirem! O məndən min dinar borc alıb, mən bunu ona deyə bilmərəm; siz də ona borc pul verəndə mənimlə məsləhətələşməmişsiniz, odur ki, onun barəsində sizinlə danışmağa mənim sözüm yoxdur. Pulunuza ondan teləb eləyin, verməsə, gedib şəhərin padşahına şikayət eləyin, padşaha da deyin ki, bizim başımızda kələk açan bir fırıldاقçıdır, padşah da sizin yaxanızı onun elindən qurtarar".

Tacirlər padşahın hüzuruna getdilər, əhvalatı ona danışıp dedilər: "Ay zəmanəmizin padşahı, biz çox soxavətli olan bir tacirlə nə edəcəyimizi bilmirik. O belə-bela eləyir, özü də nə alırsa, hamisini ovuc-ovuc yoxsullara paylayır. Əgər onun öz pulu olsayıd, onda cürət eləməzdi ki, borc pul alıb ovuc-ovuc yoxsullara paylaşın, əgər o, varlı adamlardan olsayıd, mali gəlib çıxanda onun doğruluğu bizə aydın olardı. Ancaq biz onun mallarını görmürük, o iddia eləyir ki, guya mali vardır, özü də malından qabaq gəlib çıxıbdır. Hər dəfə biz hansı parçanın növünü ondan soruşursa, o deyir: "O parçadan mendə çoxdur". İndi uzun müddət keçibdir, onun mallarından xəbər-ötər yoxdur. O bize almış min dinar borcludur. Bu pulların hamisini da yoxsullara paylayıbdır". Tacirlər Mərufu tərifləməyə, onun çox soxavətli bir adam olduğunu mədh eləməye başladılar.

Bu padşahın da çox tamahkar, Əşəbdən<sup>1</sup> də tamahkar bir adam idi. O, Mərufun alicənəblığını, soxavətliyini eşidəndə, tamah ona güc gəldi, dedi: "Əgər bu tacirin çoxlu pulu olmasaydı, bu cür səxavət göstərməzdi. Onun malları mütləq gəlib çıxacaqdır. Tacirlər də onun başına toplaşacaqlar, o da tacirlərə çoxlu pul verəcəkdir. Bu pullara mənim ixtiyarım tacirlərden çoxdur. Mən onun yükleri golub çıxmamış onunla dostluq eləmək istəyirəm. Bu tacirlərin ondan alacağını özüm alaram. Mən qızımı ona əra verib, onun pullarını öz pullarına qataram".

Padşahın vəziri dedi: "Ey zəmanəmizin padşahı, mənəcə o, fırıldاقçıdır, fırıldاقçı da tamahkarın evini dağdır..."

Şəhriyad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcı qoydu.

<sup>1</sup> Ərəb nagıllarının əfsanəvi qohremanı. Hədsiz tamahkarlığı ilə fırıldonirdi.

## 993-ü gecə



Ele ki doqquz yüz doxsan üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşahın vəziri ona: "Mənəcə o, firildaqcıdır, firildaqcı da tamahkarın evini dağıdır" deyəndə padşah qışkırdı: "Ey vəzir, mən onu sınaqdan çıxarıb firildaqcı olduğunu, ya da doğru damşığıni, var-dövlət içində tərbiyə alıb-almadığını öyrənərəm". Vəzir soruşdu: "Şən onu sınaqdan necə çıxardacaqsan?"

Padşah dedi: "Mənim bahalı bir daşım var. Mən o tacirin dalınca adam göndərib öz yanına çağırıdıracagam, gəlib əyləşəndə ona hörmət eləyəcəyəm, həmin daşı ona verəcəyəm, əgər bu daşın necə daş olduğunu, onun qiymətini bilsə, deməli, o, nemət və var-dövlət sahibidir; əgər bilməsə, firildaqcı və bambılıdır. Onda mən onu ən pis ölümlə öldürdürrəm".

Sonra padşah Mərufun dalınca adam göndərib, onu yanına çağırıldı. Məruf padşahın hüzuruna gəlib, ona salam verdi. Padşah da onun salamını aldı, sonra öz yanında oturdub soruşdu: "Tacir Məruf sənən?" Məruf cavab verdi: "Bəli, mənəm!". Padşah dedi: "Tacirlər iddia eləyirlər ki, guya sən onlara altmış min dinar borclusən. Onlar doğrumu deyirlər?" Məruf dedi: "Bəli!". Padşah soruşdu: "Bəs onların borcunu nə üçün qaytarırsan?" Məruf cavab verdi: "Mənim mallarım gölənəcən onlar gözləye bilərlər, mallarım göləndə bir dinarın əvəzinə iki dinar verərəm, qızıl istəsələr – qızıl verərəm, gümüş istəsələr – gümüş verərəm, mal istəsələr – mal verərəm. Kimə min borcluyam iki min verərəm, ona görə ki, o adamlar yoxsulların qarşısında mənim şərefimi qoruyublar; məndə hər şey çoxdur".

Sonra padşah ona dedi: "Ay tacir, al bu daşı, gör o hansı növdəndir, qiyməti nə qədərdir". O bunu deyib fındıq boyda daşı Mərufa verdi. Padşah bu daşı min dinara almışdı. Başqa bir belə daşı yox idi, odur ki, onu bərk-bərk saxlayırdı. Məruf daşı elinə alıb baş və şəhadət barmağı ilə sıxıdı, daş sindi, çünki qiymətli daş çox zərif olur və təzyiqə davam göturmır.

Padşah ondan soruşdu: "Şən bu cəvahiratı nə üçün sindirdin?" Məruf gülüb dedi: "Ey zəmanomuzın padşahi, bu cəvahirat deyil, bir parça metaldir ki, qiyməti min dinardır. Necə olur ki, son buna cəvahirat deyirsin? Cəvahiratın qiyməti yetmiş min dinardır. Bunun adı issə metal parçasıdır. Qoz boyda olmayan cəvahiratın mənim üçün qiyməti yoxdur, mən də onlara məşğul olmuram. Bu daş bir parça metal, qiyməti də min dinar olduğu halda, sən padşah ola-ola onu necə cəvahirat adlandırırsan? Ancaq siz məzursunuz, ona görə ki, yoxsulsunuz, qiymətli daş-qasıınız da yoxdur". Padşah ondan soruşdu: "Ay tacir, sən özünün dediyin daş-qasılardan varındır mı?" Məruf cavab verdi: "Çoxdur". Belə cavabı eşidəndə tamah padşahı güc göidi, ondan soruşdu: "Şən mənə əsil daş-qası verərsəm?" Məruf dedi: "Mallarım göləndə çoxlu verərəm, na teləb etsən, məndə çoxdur, mən sənə hamisini pulsuz verərəm".

Padşah sevinib tacirlərə dedi: "Öz yolunuzla çıxıb gedin, unun mələləri gölənəcən gözləyin, malları gəlib çıxanda gəlin; pullarınızı məndən alarsınız". Tacirlər çıxıb getdilər.

Mərufla tacirlərin əhvalatı belə oldu. Görək padşah nə elədi. Padşah üzünü vəzirə tutub dedi: "Tacir Mərufu ozızlə, onunla söhbət elə, qızımdan söz aç ki, onu alınsın, onda biz tacirin var-dövlətinə sahib olarıq". Vəzir belə cavab verdi: "Ey zəmanomuzın padşahi, bu adamın hərəkəti mənim xoşuma galmir, mənəcə o, firildaqcı və yalançıdır. Əgər qızının heç nədən məhv olmasını istəmirsənə, bu sözləri ağızına alma".

Bu vəzir isə qabaqlar da padşahın qızını almaq istəyirdi, padşahın da qızı ona verməyə könlü vardi. Amma bu xəbər padşahın qızına çatanda, qız razı olmamışdı.

Padşah vəzirinə dedi: "Ay yalançı, sən mənə yaxşılıq eləmək istəmirsen, çünki sən bundan əvvəl qızımı istəmişdin, qızım də sənə gölməyə razı olmamışdı. İndi sən onun əra getmək yoluńa kəsirən ki, qızım şumlanmamış torpaq kimi qalsın, sən da özün onu alasan. Qulaq as, gör sənə nə deyirəm: bu işlərin sənə dəxli yoxdur. Bu cəvahiratın qiymətini bilən və onun xoşuna gəlmədiyiñə görə min dinara alıdığım daşı sindiran adam necə yalançı və firildaqcı ola bilər? Onun daş-qası çoxdur, özü də mənim qızımın yanına girində onun gözəlliyini görüb ağı başından çıxacaq, qızımı sevəcək, ona da daş-qası, cəvahirat verəcəkdir. Sənəsə mənim qızımı da, özümüz də bu nemətlərdən məhrum eləmək isteyirsin".

Vəzir padşahın qəzəbindən qorxdu, susub ürəyində dedi: "İtləri öküzlərin üstüne qışkırt!" Sonra o, üzünü tacir Mərufa tutub dedi:

"Sən elahəzər padşahın xoşuna gelib sən, padşahın gözəl və qəşəng bir qızı vardır, onu sənə vermək isteyir. Sən bu işə nə deyirsən?" Məruf cavab verdi: "Bəd olmaz, ancaq qoy mallarım gölinənən padşahların qızlarına çoxlu başlıq, onların adına-sanına və mövqelərinə layiq başlıq verirler. İndi isə mənim pulum yoxdur, qoy mallarım gölinənən padşah gözləsin. Mənim var-dövlətim çoxdur. Adaxlı üçün mən mütləq beş min kisə qızıl verməliyəm, yanına girecəyim gecə diləncilərə və yoxsullara paylamaq üçün min kisə, toy mərasimində iştirak eləyənlərə vermək üçün min kisə, qoşun ehlinə və başqa adam-lara qonaqlıq vermək üçün də min kisə lazımdır. Toy gününün səhəri padşah qızına vermək üçün mənə yüz dənə cəvahir, kənizlər və hərəmagalarına paylamaq üçün min dənə cəvahir lazımdır, gölinin şöhrətini artırmaq üçün mən onların hər birinə bir cəvahir verməliyəm, mən min nəfər çilpaq yoxsulu geyindirməliyəm, sedəqə verməsəm, keçinə bilmərəm. Bunların hamısı da mallarım gəlib çıxanda mümkün olaçaqdır, axı məndə hər şey çoxdur. Mallarım gəlib çıxıqdıqda bütün bu xərclər haqqında daha fikirləşməyəcəyəm".

Mərufun dediklərini vəzir gəlib padşaha nağıl elədi. Padşah dedi: "Öğər o bunu isteyirsə, sen necə deyirsin ki, o firıldaqçı və yalançıdır?" Vəzir dedi: "Mən bunu yenə də deyirəm". Padşah onu söyüb danladı, dedi: "Başına and olsun, bu cür danışqlardan el çəkməsən səni öldürdürürmə! Mərufun yanına qayıt, onu mənim yanımı götür, men onuna dil taparam".

Vəzir Mərufun yanına gəlib dedi: "Get padşahla danış". Məruf cavab verdi ki: "Baş üstə, itaat borcumdur!" Sonra padşahın yanına gəldi. Padşah da ona dedi: "Belə behanələr gotirməyə çalışma! Mənim xəzinəm doludur, açarı özün götür, nə isteyirsin xərcə. Nə qədər yoxsulu geyindirirsən geyindir, nə isteyirsen ele, qızım, onun kənizləri sənə bir söz deməzələr, malların gəlib çıxıqdıqda öz arvadına üreyin isteyən qədər hörmət eləyərsən. Malların gəlib çıxanacaq biz başlığı gözlərik, sənində mənim aramda heç bir fərqli yoxdur".

Sonra padşah seyxüllislama kebin keşməyi əmr elədi, o da padşahın qızı ilə tacir Mərufun kebini keşdi, padşah da toya hazırlaşmağa başladı. O, əmr elədi səhəri bozəsinlər, təbillər çalınsın, ortaya hər cür yeməklər getirilsin; tacir Məruf nikah otağında kursu üstündə oyloşmışdı, təlxəklər, oyunbzalar, rəqqaslar, əcayib hörekətlər, qəribə oylenəcə ustaları Mərufun yanına geldilər, o da xəzinədarı çağırıb əmr elədi: "Get, qızıl və gümüş gətir!" Xəzinədar gedib qızıl və gümüş

gətirdi. Məruf da tamaşa eləyənlərin yanına gəlib çalanların hər birinə bir ovuc qızıl verdi, yoxsullara və diləncilərə el tutub, çilpaqları geyindirdi, toy çox gurultulu keçdi.

Xəzinədar xəzinəyə pul dalınca getməkdən yorulmuşdu. Vəzirin açığından az qalırdı ürəyi partlasın, ancaq bir söz deyə bilmirdi.

Tacir Əli də bu qədər pul xərclənməsinə təəccüb eləyib tacir Mərufa deyirdi: "Allah və övliyalar səndən intiqam alacaqlar. Tacir-lərin pullarını puç elədiyin bes deyil, indi də padşahın pullarını puç eləyirsin?" Tacir Məruf ona belə cavab verdi: "Bunun sənə daxli yoxdur, mallarım göləndə hamisinin əvəzini çıxaram". O, padşahın pullarını dağıtmaga başlayıb öz-özüne deyirdi: "Cəhənnəmə ki, nə olacaqsı olsun, insan qəzavü-qədərdən qaça bilməz!"

Toy qırx gün davam elədi. Qırx birinci gün da gəlini götirdilər, bütün əmirlər, sərkərdələr gəlinin qabağınca gəlirdilər. Gəlin göləndə Məruf camaatın başına qızıl sepdi. Gəlini çox təmtəraqla götirdilər. Məruf çoxlu pul serf elədi, onu padşah qızının yanına saldırlar. O gəlib hündür bir kursu üstündə oyloşdu. Pərdələr salındı, qapılar bağlandı. Hami bayırca çıxıb Mərufu gəlinin yanında qoysdu. Məruf əlini-əlinin üstünə qoysub, bir müddət qasqabaqlı oturdu. Sonra əlini-əlinin vura-raq dedi: "Allahın qüvvət və qüdrəti qarşısında hər şey acizdir!" Padşahın qızı soruşdu: "Ağ, görüm Allah sənin canını səlamət eləsin, nə üçün belə qəmginsən?" Məruf dedi: "Mən necə qəmgin olmayım ki, atan mənim kefimi pozub, başıma belə bir oyun açdı. Elə bil ki, yaşıł bir zəmini yandırdı". Padşahın qızı soruşdu: "De görüm, atam sənin başına nə oyun gətirib?" Məruf belə cavab verdi: "Mallarım gəlib çıxmamış məni sənin yanına saldı, mən isteyirdim aza yüz dənə qiy-mətli daşım olsun, sən də qaravaşlarından hər birinə onlardan birini verəsən ki, onlar sevinib desinlər: "Ağam xanımın yanına girəcə mənə qiy-mətli daş bağışladı". Bu hərəkət də sənin qədr-qiy-mətini artırırdı. Mən daş-qas paylamaqdan çəkinmirəm, ondan məndə çoxdur".

Padşahın qızı dedi: "Bunun fikrini eləmə, buna görə qəm çəkmə, o ki qaldı mənə, sən məndən bir pislik görməyəcəksən, malların gölinə mən gözlərəm, qaravaşlardan da sənə bir xəter dəyməz, durayaq, pallarını soyun, işratla məşğul ol, sənən malların gəlib çıxanda da bizi daş-qas və başqa seyler verərsən".

Səhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ele ki doqquz yüz doxsan dördüncü gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə revayət eləyirlər ki, sonra Məruf hamama getdi, padşah paltarlarından geyindi, hamamdan çıxıb padşahın divanxanasına gəldi. Divanxanada olanlar onun şərəfinə ayaga qalxıb, onu hörmət və ehtiramla qarşılıyib təbrük etdilər, ona xeyir-dua verdilər.

Bundan sonra Məruf padşahın yanında oturub soruşdu: "Xəzinədar haradadır?" Ona dedilər: "Budur, o sənin hüzurundadır". Məruf dedi: "Fəxri libaslar gətir, bütün vəzirləri, əmirləri, vəzifə sahiblərini geyindir". Xəzinədar da onun tələb elədiklərinin hamisini gotirdi. Məruf oturub yanına gələn hər kəs libas verir, ad-sanına görə hər kəsa bir şey bağışlayırdı.

İyirmi gün bu qayda ilə keçirdi, onun nə mallarından, nə də başqa şəylerindən xəber-ətər çıxmadi. Xəzinədar Mərufun ucbatından çox xəcalət çəkdi.

Bir dəfə o, Məruf orada olmayıanda padşahın yanına gəldi (padşah da tökcə vezirlə eylemişdi, yanında başqa bir adam yox idi), padşahın hüzurunda yeri öpüb dedi: "Ey zəmanəmizin padşahi, mən sənə bəzi şəyər deməliyəm, çünki bunları sənə demədiyim üçün məni məzəmmət edərsən. Məlumunuz olsun ki, xəzinə bomboşdur, orada bir az miqdarda puldan başqa heç bir şey qalmayıbdır, on gündən sonra da biz boş xəzinənin qapısını bağlamalı olacaqıq". Padşah dedi: "Ey vezir, mənim kürəkənimin malları yubanıbdır, onlardan xəber-ətər yoxdur". Vəzir qəhhəha çəkib dedi: "Ey zəmanəmizin padşahi, Allah sənə mərhəməti olsun! Bu firldaqcı və yalançı üçün son həddindən çox sadəsan! Sənin başına and olsun ki, nə onun malı var, nə də bizim yaxamızı onun əlindən qurtara bilən taun xəsteliyi. O sənə kəlek gelib bütün pullarını batırı, qızınızı da müftəcə alı. Sən bu firldaqcıya nə vaxta qədər etinəsiz olacaqsan?" Padşah dedi: "Ey vezir, işin əsil həqiqətini öyrənmək üçün nə eləmək lazımdır?" Vəzir dedi: "Ey zəmanəmizin padşahi, kişisinin sırrını arvadından başqa heç kəs bilməz. Qızının dalınca adam göndər, qoy pərdənin dalına

gəlsin, mən həqiqəti ondan soruşum. Qoy qızın Mərufun işləri barəsində ondan sorusub bizi xəbərdar eləsin". Padşah dedi: "Bu bəd olmaz, başım haqqı, onun firldaqcı və yalançı olduğu müəyyən edilsə, mən onu ən pis tərzdə öldürtdürəcəyəm".

Sonra padşah veziri götürüb onunla birlikdə qəbul otığına gəldi. Qızının dalınca adam göndərdi, qızı pərdənin dalına gəldi (bu zaman əri burada yox idi), özü də dedi: "Ata can, nə istəyirsən?" Padşah dedi: "Vəzirlə danış". Padşahın qızı soruşdu: "Ey vəzir, sənə nə lazımdır?" Vəzir dedi: "Ay xanım, bil ki, sənin ərin atanın bütün pullarını dağıdır, səninlə də başlıqsız evləniləndir. O, həmişa biza vəd verir və vədini yerinə yetirmir, onun mallarından heç bir xəbər yoxdur. Ümumiyyətlə, biz istəyirik ki, sən onun barəsində bizi danişasan".

Padşahın qızı dedi: "O çox danışır, həmişa də gəlib mənə daşlaşqış, cəvahirat, bahalı paltarlar vəd eləyir. Ancaq mən bunların heç birisini görmürom". Vəzir soruşdu: "Ay xanım, sən bu gecə onunla söhbət açıb deyə bilərsənmi ki, mənim ərimən, mən qoymaram ki, səninlə pis rəftar eləsinlər. Bu işin həqiqətini mənə danış, mən də elə bir tedbir fikirləşərəm ki, o səni xilas eləyər". Sonra söhbət zamanı gah ondan gen dur, gah ona yaxınlaş, ona məhəbbət göstər, özü də sorğu-sual tut, bundan sonra da işin doğrusunu öyrənib bizə danış". Padşahın qızı belə cavab verdi: "Ata can, mən biliyəm onu necə sinamaq lazımdır".

Sonra padşahın qızı getdi, axşam yeməyindən sonra, adəti üzrə əri Məruf onun yanına gəldi. Padşahın qızı görən kimi ayaga qalxıb qolundan yapıdı, ərina bərk hiylə golməyə başladı (qadınlارın ərlərinə işləri düşəndə onlar necə də hiyləgər olurlar!), ərinin o vaxtacan aldatdı, əzizlədi, baldan şirin sözlər dedi ki, axırdı Mərufun saqqızını uğurladı.

Mərufun ona tamamilə meyil göstərdiyini görəndə o, dedi: "Ey gözümün işığı, ürəyimin özyəi, Allah məni bir gün sensiz eləməsin, zəmanə bizi bir-birimizdən ayırməsin. Sənin məhəbbətin mənim ürəyimə giribdir. Sənə olan ehtirasının alovu ciyərimi yandırır, səni görün heç bir zaman manım xıffətimi çəkməyəsən. İstəyirəm ki, sən mənə həqiqəti danişasan, çünki yalan və hiylə xeyir göturməz, özü də həmişa baş tutmaz. Nə vaxta qədər sən mənim atama firildaq göləcəksən, ona yalan satacaqsan? Qorxuram ki, biz atama bir kəlek fikirləşib tapananın firildağın ona aydın ola, o da səni yaxalasın. Mənə düzünü daniş, sən bundan ancaq razı qalarsan. Bu iş barəsində

həqiqəti mənə desən, heç bir yamanlıqdan qorxma. Sən həle çıxmır  
deyəcəksən ki, tacirəm, mənim çoxlu pulum, malim vardır? Xeyli  
müddətdir ki, sən: "Mənim malim, mənim malim" deyirsən, amma  
senin mallarından heç bir xəbər-əter yoxdur. Bu səbəbdən də sənin  
üzündə kədər görünür. Əger sənin sözlərin həqiqət deyilsə, mən de,  
mən de Allahın izni ilə sonə nicat vərə biləcək bir tədbir fikirləşərəm".  
Məruf beş cavab verdi: "Ay xanım, mən sənə düzünü deyəcəyəm,  
sən də nə istəyirsin elə". Padşahın qızı dedi: "Dəniş, düzünü de, cünti  
həqiqət nicat gəmisiidir, yalan danişmaqdan qorx, cünti yalan söz,  
yalan danişan adamı rüsvay eləyir. Bu şəri deyənə Allah rəhmət  
eləsin;

“Doğruluq üstə cəhənnəm tek oda  
Atır atsın səni qoy hər alçaq.

Razi qalsın deyə vicdansızlar,  
Allahı aldadan insandan uzaq!"

Məruf dedi: "Ay xanım, bil və agah ol ki, mən tacir deyiləm, mənim nə malim, nə də məhvədici taun xəstəliyim vardır. Öz ölkəmdə mən piñəçi idim. Mənim ifritə Fatma adlı arvadım var idi, o mənim başıma belə-bele işlər gətirmişdi".

Beləliklə, Məruf bütün əhvalatı başdan-ayağa padşahın qızına danişdi. Padşahın qızı da gülüb dedi: "Sən yalançılıqda və firıldaqlıqlıda mahirsən". Məruf dedi: "Ay xanım, görün Allah səni hifz eləsin ki, qüsurları gizlədəsen, dördləri dağıdasan". Padşahın qızı dedi: "Bil ki, sən mənim atama firıldaq gəlibən, özünü de çox öyüb onu aldadıbsan, atam məni sənə tamahkarlığından veribdir. Sonra da sən onun pullarını dağıdıbsan, buna görə də vezir sonən şübhəlenirdib. Vəzir sənin barəndə atamla dəfələrlə danişib ona deyibdir: "O, firıldaqçı və yalançıdır". Ancaq atam onun dediklərinə qulaq asmayıbdır. Ona göra ki, vəzir məni istəyirdi, mən də onun arvadı olmağa razılıq vermədim. Ancaq xeyli müddət keçəndən sonra atam sixinti hiss eləyib mənə dedi: "Onu sorğu-sual tut". Bu səbəbə görə atam sənə ziyan yetirməyi möhkəm qərara alıbdır, ancaq sən mənim ərimşən, mən qoymaram ki, başına bir iş gəlsin. Mən bu əhvalatı atama danişsam, atam sənin firıldaqçı və yalançı olduğunu, padşahın qızına firıldaq gəldiyini, onun da pullarını dağıtdığını yəqin eləyər.

O sənin təqsirini bağışlamaz, şübhəsiz ki, səni öldürdürlər, onda camaat arasında şayiə yayarlar ki, mən fırıldaqçı və yalançı bir adamı əre getmişəm. Bu da mənim ləyqətimə toxunar, mən rüsvay olaram. Atam səni öldürdükdən sonra, bəlkə də məni başqa birisina əre verməli olsun. Mən öлəm de belə işe razi olmaram. Bunların hamısı bir yana qalsın, indi dur ayağa, qul palıları geyin, mənim pulumdan əlli min dinar götür. Atı minib atamın hökmranlığı çatmayan bir ölkəye get. Orada tacirlik elə. Mənə məktub yazıb çaparla göndər, çapar mənim yanımı gizli gəlsin. Məktub yaz ki, hansı ölkədə olduğunu bilim, əlim keçən her şeyi sənə göndərim, sənin var-dövlətin artsim. Atam ölsə dalınca adam göndərərəm, onda sən şan-şövkətə və ehtiramla buraya gələrsən, yox, sən ölsən, ya da mən ölsəm, Allah-teala məni öz dərgahına aparsa, axırda bir-birimizə qoşuşarıq, en düzgün qərar budur. Nə qədər ki, sən de salamatsan, mən də salamatam, səni məktubsuz və pulsuz qoymaram. Gün çıxmamış ayağa qalx, yoxsa, sənə cətinlik üz verər, ölüm başının üstünü alar".

Məruf dedi: "Ay xanım, mən sənin pənahindəyam, özü də istəyi-rəm ki, mənimlə yaxnlıq eləyib vidalaşsan". Padşahın qızı dedi: "Bu bəd olmaz".

Məruf padşahın qızıyla yaxınlıq elədi, sonra qüsər elədi, sonra qul  
paltarı geyinib yaxşı atlardan birini yəhərləməyi mehtərə əmr elədi.  
Onun üçün bir at yəhərlədilər. Məruf padşahın qızıyla vidalaşış  
gəcədən xeyli keçmiş şəhərdən çıxıb yola düşdü. Onu görən hər bir kəs  
fikirləşdi ki, bu sultanın tapşırığını yerina yetirməyə gedən qullardan  
biridir.

Sehər açılanda qızın atası vəzirələ birlikdə oturduqları otağa gəldi, qızın dalınca adam göndərdi, qız da pərdənin dalına gələndə ondan soruşdu: "Qızım, nə deyə bilərsən?" Padşahın qızı dedi: "Bunu deyə bilərəm ki, Allah sonin vəzirinin üzünü qara eləsin, onun arzusu mənim üzümü ərimin yanında qara eləmək imis". Padşah soruşdu: "Necə bəyəm?" Qız dedi: "Dünən axşam ərim yanına gəldi və mən bu sözləri ona demişdim ki, hərəməğası Fərəc elində bir məktub yanına gəlib dedi: "Sarayın pəncərəsi altında on nəfər qul dayanıb- dir, bu məktub onlar mənə verib dedilər: "Bizim əvəzimizdən Sədi Mərufun əllərindən öp və bu məktubu ona ver. Biz onun mallarını gotirən qullardanıq. Bize xəber gəlib çatdı ki, padşahın qızıyla evlə-nibdir, biz də yolda başımıza gələnləri ona nağıl eləmək üçün gəlmişik".

Mən məktubu alıb oxudum, gördüm ki, bu sözlər yazılıbdır: "Bizim ağamız tacir Məruf həzrətlərinin, onun beş yüz qulu tərəfindən. Bundan sonra da aşağıdakuları sənə mələmələyirik. Son bizim yanımızdan gedəndən sonra köçərlər bizi basqın elədilər, bizlə vuruşmağa başladılar, onlar iki min atlı, biz isə beş yüz qul idik. Biz köçərilərlə berk vuruşduq; onlar bizim yolumuzu kəsmişdilər. İndi otuz gün keçmişdir, amma biz yenə də onlarla vuruşurq. Gecikməyimizin səbəbi budur..."

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz doxsan beşinci gecə oldu, Şəhərizad nağılin dalınca danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayet eləyirlər ki, padşahın qızı atasına deyirdi: "Mənim ərimə nökerlərindən bu mezmunda bir məktub goldı: köçərilər yolumuzu kəsdi, gecikməyimizin səbəbi budur. Onlar bizim elimizdən iki yüz tay parça alıdlar, əlli qulu da öldürdürlər". Bu xəber Mərufa çatanda o, dedi: "Görüm Allah onlara qonım olsun! İki yüz tay maldan ötrü köçərilərlə niya vuruşurdular; iki yüz tay mal nədir? Bunun üçün gerek onlar gecikməyidilər: axı iki yüz tayın qiyməti yeddi min dinardır. Mən gerek onların dalınca gedib onları telesdirəm, köçərilərin apardıqları mal da mənim malımı azaltmaz. Bu mənə qətiyyən təsir eləmir. Mən elə bilerəm ki, bu iki yüz tayı sədəqə vermişəm".

Sonra o gülə-gülə mənim yanımdan çıxıb getdi, malının batması və qulların öldürülməsi onu zərrə qədər də möyus eləmədi. O, gedəndə mən sarayın pəncərəsindən baxıb gördüm ki, ona məktub götərən on qul aya benzəyir, özü də onların hər birinin əynində iki min dinar qiyməti olan palтар vardır, mənim atamın onlardan birinə oxşayan bir nəfər də qulu yoxdur.

Bundan sonra ərim ona məktub götərən qullarla birlikdə mallarını götirmək üçün yola düşdü. Allaha şükür ki, sənin mənə əmr elədiyin sözlərdən birini də ona deməyə qoymadı, yoxsa, o səni də, məni də lağ'a qoyardı, bəlkə də mənə pis nəzərlə baxıb nifret eleyərdi. Axı bütün rüsvayılığa bais mənim ərimin haqqında yaraşmayan sözləri deyən vəzirdir".

Padşah dedi: "Qızım, sənin ərinin mal-dövləti çoxdur, o buna fikir verməz, ərin bizim səhərə qədəm basıldığı gündən yoxsullara sədəqə paylayır. İnsallah o tezliklə öz malları ilə birlilikdə qayıdırıb gələr, biz də ondan böyük mənfəət görərik". Padşah bunu deyib öz qızına təsəlli verməyə, vəziri də söyüb danlamağa başladı, beləcə qızın kələyi baş tutdu.

Padşahın başına galon olhvalat beledir. Tacir Mərufa gəlince, o, ata minib xəlvət səhra ilə gedirdi. O, çəşit qalmışdı, bilmirdi ki, hansı ölkəyə getsin. Məruf ayrılgı dözməyi ağlamağa başladı, həyəcan və cıhtıras ona güc gəldi, aşağıdakı şəri oxudu:

"Bir yaxın vüsəlin ümidi ilə  
Ayrıldığ; arada uzandı sırqət.

Axtı gözümün qanlı yaşı,  
Bu uzun ayrılıq, bu uzun həsrət.

Nə vaxt ayrı düşən əllərimizi  
Birleşdirər yenə sevgi-məhəbbət?

Sənsiz dar olubdur başıma dünya,  
Doğrayıb qəm-qüssə köksümü bənd-bənd.

Ey ondördəcəlik ayım, hardasan?  
Sənsiz sarıb məni bir qara zülmət.

Nə vaxt görüşdürüb bizi bu dövrən,  
Nə vaxt gülümseyər bizi döñük bəxt?

Görməmiş olsayıdım səni, sevgilim,  
Qəlbimi bu qədər üzmezdi möhnət!

Hayati sevmiştir Məruf həmişə,  
Ölsə də, sevgisi qalacaq elbət.

Aləmə nur saçan işıqlı günəş,  
Bu yanın qəlbime göstər mərhəmət!

Zaman bir də bizi birləşdirərəm,  
Vüsal bir də bizi olarmı qısmət?

Bizi öz qoynuna alarmı bir də  
Yarı ağışuna alan imarət?

Ay üzüm özünün gözəlliylə  
Nə zaman evimə verər təravət?

Cövrü-cəfasından bezmərəm onun,  
Eşqin cövrü verir aşiqə ləzzət!"

Şeri oxuyub qurtarandan sonra daha bərk ağladı. Bütün yollar onun üzünə bağlı idi, ölməyi yaşamaqdan üstün tuturdu.

O, büyük tereeddüd içinde sırıçılıkla gedirdi; günortaya qədər dayanmadan yol gedəndən sonra, nəhayət, kiçik bir kəndə çatanda, gördü bir kədindən yaxınlığında bir cütçü iki öküzlə yer şumlayırdı.

Açıq Mərufu əldən salmışdı. O, cütçüyə yaxınlaşıb dedi: "Salam əleyküm!" Cütçü onun salamını alıb dedi: "Ağa xoş gelibsən, sen sultanın qullarındansan?" "Bəli" – deyo Məruf cavab verdi. Cütçü dedi: "Gəl mənə qonaq ol". Məruf onuş xəsavotlı adamlardan olduğunu başa düşüb ona dedi: "Qardaş, mən səndə bir şey görmürəm ki, məni yedirde bilesən, sen məni necə qonaq dəvət eləyirsen?" Cütçü cavab verdi: "Ağa, yeməyə bir şey tapılar. Burada atdan düş, kənd də budur, bax yaxındır, gedib sənə nahar, atına da yem gətirərəm". Məruf dedi: "Kənd yaxındırsa, sən oraya gedib çatananacən mən də gedib çataram, bazarдан istədiyim şeyi alıb yeyərəm". Cütçü dedi: "Ağa, bu kənd balaca bir kənddir. Orada nə bazar var, nə də alver. Xahiş eləyirəm, Allah xətrinə mənim yanımda qal, ürəyim rahat olsun, mən tez kəndə gedib senin yanına qayidaram". Məruf atdan düşdü. Cütçü de onu tek qoyub ona yemək götirmək üçün kəndə getdi. Məruf onu gözləmək üçün oturub ürəyində dedi: "Mən bu yoxsul adamı işlərindən ayırdım, durum, o galənəcən sum eləyim ki, mənə görə itirdiyinin əvəzi çıxsın". Bunu deyib xış götürdü, öküzləri haylayıb, bir qədər yer şumladı. Bir-dən xış nəyəsə ilişdi, öküzləri dayandılar. Məruf onları yena hayladısa, öküzləri yeriya bilmədiyər. Onda Məruf xışa baxıb gördü ki, qızıl bir halqaya ilisibdir. Məruf halqanın üstündəki torpağı təmizləyib gördü ki, dəyirman daşı böyüklüyündə mərmər bir sal daşın ortasındadır.

Məruf sal daşın üstündə bir xeyli əlləşdi, axırdı onu yerindən tərpotdı, daşın altında pilləkənli bir zirzəmi göründü. Məruf bu pilləkonla aşağı enib dörd sütunlu eyvanı olan hamam kimi bir bina gördü. Eyvanın biri yerdən soqqa qədər qızılı, ikinci eyvan zümrüd, mirvari və mərcanlı, üçüncü eyvan yaqut, ləl-bədəxşanlı, firuzeyle, dörđüncü eyvan da almaz və hər cür daş-qasıla dolu idi. Binanın ortasında şəffaf bülldurun bir sandıq vardi, sandıq hər biri qoz boyda misilsiz bahalı daş-qasıla dolu idi. Bu sandığın üstündə limon boyda balaca bir qızıl qutu var idi.



Məruf bunların hamısını görənde təəccüb eləyib xeyli sevindi, dedi: "Baxaq görək bu qutunun içində nə var?" Bunu deyib qutunun ağızını açında orada bir qızıl üzük gördü. Üzüyün üstündə qarışqa ayağının izi kimi adlar və tilsimlər yazılmışdı.

Məruf üzüy silib təmizlədi. Birdən kiminsə səsi eşidildi: "Mən buradayam! Mən buradayam! Mənim ağam, nə isteyirsin, tələb elə, alarsan. Kəndmi salmaq, şəhərmi dağıtmak, padşahmı öldürmək, kanalmı qazdırmaq, ya da buna bənzər bir şey eləmək isteyirsin: hər nə tələb eləsən, gecə və gündüz yaradan Allahın izni ilə yerinə yetiriləcəkdir". Məruf soruşdu: "Ey mənim Allahımın yaratdığı, sən kim-sən və nəçisin?" Danışan şəxs belə cavab verdi: "Mən bu üzüyün nökəriyəm, üzük sahibinə xidmət eləyirəm. O məndən nə arzu eləsə, mən onu yerinə yetirirəm, özü də o mənə nə əmr eləsə, mənim bəhanəm ola bilməz. Mən acınneler padşahiyam. Mənim qoşunumun sayı yetmiş iki qəbilədir, hər bir qəbilədəki cəngavərin sayı isə yetmiş iki mindir, onların hər biri min nəfər ifritə hökm eləyir, hər bir ifrit min nəfər köməkçiyə hakimdir, hər bir köməkçi də min şeytanın hakimidir, hər bir şeytan da min cinə hökm eləyir. Onların hamısı mənə tabedir, mənim də sözümdən çıxa bilməzler. Mən bu üzüyə tilsimlənmışəm, özü də bu üzüyün sahibinin sözündən çıxa bilmərom. Budur, sən ona sahib oldun, mən də sənin nökərinəm. Nə isteyirsin məndən tələb elə, sənin sözlərinə qulaq asmaq, sənin əmrinə tabe olmaq mənim borcumdur. Mən nə zaman quruda və dənizdə sənə lazımlısam, üzüyü sürt, məni o saat yanından görərsən; ancaq üzüy iki dəfə dalbadal sürtməkdən saqın. Bu adımlar alıv ulə məni yandırıb məndən məhrum olarsan, sonra mənim üçün heyisilənərsən. Mən öz halimdan səni xəbərdar elədim, vəssalam!"

Şəhrizad bu yerdə sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.



996-a gecə

Elə ki doqquz yüz doxsan altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, üzüyün nökəri öz halini Mərufa danışanda Məruf ondan soruşdu: "Adın nədir?" İfrit belə cavab verdi: "Mənim adım Əbu-Səadətdir". Məruf dedi: "Ey Əbu-Səadət, bu bina necə binadır, özü də səni bu

qutuya kim salib tilsimləmişdir?" İfrit dedi: "Mənim ağam, bu bina xəzinədir; onun adı Şəddad xəzinəsidir. Şəddad dünyada tayı-bərabəri olmayan çoxsüntlü İran bağıını tikdirən Adın oğlu idi. Sağlığında mən onun nökəri idim, bu da onun üzüyüdür. Şəddad üzüy öz xəzinəsinə qoymuşdu. Ancaq indi o sənə nəsib oldu!" Məruf soruşdu: "Sən bu xəzinədə olanları yerin üzünə çıxara bilərsənmi?" Əbu-Səadət belə cavab verdi: "Bəli! Bu ən asan bir işdir". Belə olanda Məruf dedi: "Bu xəzinədə olanların hamısını çıxart, heç bir şey qoyma qalsın".

Əbu-Səadət əli ilə yeri göstərdi. Yer aralandı. O, qısa bir müddətə yero girdi, az bir müddətə yox oldu, birdən yerdən gözəl üzlü, qəşəng cavan oğlanları çıxdılar, onlar əllerində qızıl səbət götərildilər, səbətlər qızilla dolu idi. Onlar səbatları boşaldıb getdilər, başqlarını götərildilər, onlar dalbadal qızıl və daş-qası gotirildilər, bir saat keçməmiş onlar dedilər: "Xəzinədə heç bir şey qalmadı".

Bundan sonra Əbu-Səadət Mərufun qarşısında zahir olub ona dedi: "Mənim ağam, xəzinədə olanların hamısını gotirdik". Məruf soruşdu: "Bu gözəl oğlanlar kimlərdir?" İfrit belə cavab verdi: "Onlar mənim oğullarımdır. Bu iş üçün öz köməkçilərimi yüksəmə dəyməzdə, oğullarım sonin tapşırığını yerinə yetirib ehtiram üçün sənə xidmət elədi-lər. Bundan başqa, nə isteyirsin məndən tələb elə". Məruf soruşdu: "Siz qatır, sandıq qətirib, bu var-dövləti sandıqlara yığıb, sandıqları qatırlara yükləyə bilərsinizmi?" İfrit cavab verdi: "Bu lap asan bir işdir!" Sonra o berkən qışkırdı, onun uşaqları yanına göldilər. Onlar sekkiz yüz nəfər idi.

İfrit onlara belə dedi: "Sizlərin bir hissəsi qatır cildinə, bir hissə-niz elə gözəl qul cildinə girin ki, onların ən pisinin belə tayı-bərabəri heç bir padşahda tapılmasın. Bir qisminiz qatırçı, bir qisminiz də nökər cildinə girin". Onlar ifritin əmrini yerinə yetirdilər, onlardan yeddi yüzü palanlı qatır cildinə, qalanları da nökər cildinə girdilər. Bundan sonra ifrit öz köməkçilərini çağırıb. Onlar gəlib ifritin hüzurunda dayananda, o əmr elədi ki, bir hissəsi qızıl və daş-qasıla bəzəkli yehərlərle yehərlənmiş at cildinə girsin. Bu vaxt Məruf soruşdu: "Sandıqlar həmi?" Sandıqlar onun yanına getirdilər. O dedi: "Qızılları və daş-qasıları, hər növü ayrıca yığın". Onları yığın üç yüz qatır yüklədi-lər. Məruf bunu görəndə soruşdu: "Ey Əbu-Səadət, sən mənə bahalı parça təyları getirdə bilərsənmi?" İfrit dedi: "Hansından isteyirsin, Misir parçası, Suriya parçası, İran parçası, yoxsa Hind parçası, ya da Rum parçası?" Məruf dedi: "Hər ölkədən yüz qatırda yüz tay parça götür". İfrit dedi: "Mənim ağam, bu iş köməkçilərimi təyin eləmək üçün mənə möhlət ver, mən onlardan təşkil edilmiş hər bir dəstəyə

bu ölkələrə gedib həmin ölkənin malından yüz tay götirmələrini ömrələrəm, mənim köməkçilərim qatr cildinə girib bu tayları götirerler". Məruf soruşdu: "Nə qədər möhəlet isteyirsin?" İfrit dedi: "Nə qədər ki, gecə qaranlıqdır, sehər açılmaşış istədiyin hamısı hazır olacaqdır!" Məruf dedi: "Bu möhəleti sənə verirəm". Sonra Məruf onlara ömrələrə ki, çadır qurşunlar. Onlar çadır qurdular. Məruf oturdu, ona yemək getirdilər, Əbu-Səadət ona dedi: "Mənim ağam, çadırda otur, mənim oğlanlarım də sonin keşiyini çəkmək üçün qabağında dayanacaqlar, heç bir şeydən qorxma, mənse gedib köməkçilərimi yiğim, sonin arzunu yerine yetirmək üçün göndərəm". Əbu-Səadət öz yolu ilə getdi, Məruf da çadırda oturdu, onun qabağına süfrə açılmış, yemək qoyulmuşdu. Əbu-Səadətin oğlanları qul və nökər cildində onun qabağında dayanmışdırlar.

Məruf beləcə oturmuşdu ki, birdən həmin əkinçi gelib çıxdı. O, bir böyük kasa mərcimək şorbası, bir torba da arpa getirmişdi. Əkinçi çadırı və əlləri döşələrində çarpalanmış halda dayanmış qulları görəndə, güman eledi ki, sultan özü buraya gəlib, burada da düşübdür.

Bunu görəndə özünü itmiş halda dayanıb üreyində dedi: "Kaş mən sultanın xətrinə bir cüçə kəsib onu inek yağında qızardaydım!"

Əkinçi cüca kəsmək və sultani cüçə etinə qonaq eləmək üçün geri qayıtməq istədi, ancaq Məruf onu görüb səsləndi, özü də qullara dedi: "Onu buraya gətirin!" Qullar əkinçinin əlində dolu kasa mərcimək şorbası ilə birləşdə Mərufun yanına getirdilər. Məruf dedi: "Bu nədir?" Əkinçi belə cavab verdi: "Bu sonin naharındır, bu da atının yemədir. Mənə irad tutma, mənim ağlıma gəlməzdə ki, sultan gəlib bu yerlərə çıxar, əgər bunu bilsəydim, iki cüce kəsib onu yaxşıca qonaq eləyordim". Məruf dedi: "Sultan gəlməyiibdir, ancaq mən onun kürekoniyəm, ona acığım tutmuşdu. O öz qullarını mənim yanımı gəndəribidir, qullar bizi barışdırırlar, indi də mən şəhərə qayıtməq isteyirəm. Amma sən bunu bilmədən mənə xörək hazırlayıbsan, özü də getirdiyin mərcimək şorbası olsa da qəbulumdur. Mən sonin getirdiyin xörəkden başqa bir şey yeməyəcəyəm".

Sonra Məruf buyurdu, mərcimək şorbasını süfrənin ortasına qoysunlar, mərcimək şorbasından doyunca içdi. Əkinçi də qarnını oradakı ləzzətli xörəklərlə doydurdu. Bundan sonra Məruf əllerini yuyub qullara yeməyə icazə verdi, onlar da yeməyin qalanını yediler. Şorbanın qabı boşalandı Məruf onu qızılı doldurub əkinçiye dedi: "Bunu apar evinə, özün də şəhərə mənim yanımı gel, mən sənə hörmət eləyərəm".

Əkinçi qızılı dolu qabı götürüb öküzləri hayladı, özü de Mərufun padşahın kürekonı olduğunu fikirləşə-fikirləşə öz kəndinə getdi;

Məruf da həmin axşamı şad və xürrəm keçirdi, ifritin xəzinəsindəki qızlar əllərində musiqi alətləri gəlib çalmağa və onun qabağında rəqs eləməye başladılar, Məruf elə bir gecə keçirdi ki, onu ömrə yazmaq olmazdı.

Səhər açıldı. Məruf bir də gördü ki, toz qalxdı, toz çəkiləndə parça tayları yüksəlnmiş yeddi yüz qatır gördü. Onların etrafında nökərlər, dəvəçilər, qatırçılar, məşəçilər gəlirlər. Əbu-Səadət də karvan-başı cildində qatırın üstündə oturubdu, onun qabağınca daş-qasınan bəzekli və xalis qızıldan qayırılmış kəcavər gəlir.

İfrit çadırı çatanda qatırdan düşdü, yeri öpüb dedi: "Mənim ağam, işlər tamam-kamal yerinə yetirilibdir. Bu kəcavənin içərisində də xəzinədən götürülmüş libasdır. Padşahlarda bunun tayı-bərabəri yoxdur, qalx libası geyin, kəcavədə əyleş, özün də ürəyin istədiyini biza ömrələ!" Məruf dedi: "Ey Əbu-Səadət, mən bir məktub yazmaq istəyirəm, o məktubla sən Xitan əl-Xətən şəhərinə gedib, onu mənim qaynatam padşaha verərsən, ancaq sən onun yanına simacı qəşqən bir çapar cildində girməlisen". İfrit dedi: "İtaat borcumdur!". Məruf məktubu yazıb zərfi bağladı. Əbu-Səadət məktubu alıb getdi.

İfrit padşahın yanına gəlib gördü ki, o deyir: "Ey vəzir, küreken barosunda ürəyim narahatdır, qorxuram ki, köçərilər onu öldürülər. Onun hara getdiyini bilsəydim, qoşun götürüb dalınma gedardım! Kaş getməzdən əvvəl öz yerini mənə demis olaydı". Vəzir belə cavab verdi: "Bu sadəliyinə görə, Allah sənə rəhm eləsin! Sonin başına andolsun, o adam bizim ondan şübhələndiyimizi başa düşüb, rüsvay olmaqdan qorxub, qaçıbdır. O, fırıldاقçı və yalançıdır".

Birdən çapar içəri girib padşahın hüzurunda yeri öpdi, ona həyatda əbədi şöhrət və səadət arzuladı. Padşah çapardan soruşdu: "Sən kimsən, sənə nə lazımdır?" Çapar belə cavab verdi: "Mən çaparam, məni sənən yanına kürekonım göndəribidir. O, malları ilə birləşdə şəhərə yaxınlaşmaqdadır, özü də mənimlə sənə bir məktub göndəribidir. Məktub budur". Padşah məktubu alıb oxudu. Məktubda "əmimiz şanlı padşaha salam və ərz-ehtiram" dan sonra bu sözləri gördü: "Mallarınla birləşdə gəlirəm. Qoşunla qabağıma çıx".

Bunu oxuyandan sonra padşah dedi: "Ey vəzir, Allah sənin üzünü qara eləsin! Sən mənim kürekonımın şərafını nə qədər tapdalarıb, onu fırıldاقçı və yalançı qələmə verdin, amma o, mallarıyla bərabər gəlir, sən özün yalançının birisin". Vəzir utandığından və pərtlikində başını aşağı şəkildə dedi: "Ey zəmanəmizin padşahı, mən bu sözləri yalnız məllərin çox yubandığına, onun xərcəldiyi pulların batacağından qorxduğuma görə demişdim". Padşah dedi: "Ay yalançı, madam ki, onun

malları gelib çıktı, pul nədir? O, bunların əvəzində bizi daha çox pül verər!” Sonra padşah əmr elədi şəhəri bəzəsinlər, özü qızının yanına gelib dedi: “Gözün aydın! Ərin tezliklə mallarıyla bərabər gələcəkdir. Bu barədə o mənə məktub yazıbdır, mən də onu qarşılamaga gedirəm”. Padşahın qızı bu əhvalata təccüb eləyib öz-özünə dedi: “Bax, bu qəribə işdir! Yoxsa mənə yoxsul olduğunu deyəndə məni lağla qoyurmuş, ya da mənə gülürdü, məni sinamaq istayırdı. Ancaq Allah'a şükr ki, mənim ucbatından onun leyaqotı qətiyyən əskiləndi”.

Mərufun başına gələn əhvalat belə oldu. Görək qahirəli tacir Əli nə oldu. O, şəhərin bəzədildiyini görəndə bunun səbəbini soruşdu, ona dedilər: “Padşahın kürekonı tacir Məruf mallarıyla gelib çıxıbdır”. Əli dedi: “Allah-hü-əkbər! Bu ne işdir! O, arvadının elindən qaçıb mənim yanımı gəlməmişdi, özü də yoxsul bir adam idi. Ona mal haradan gəldi? Bəlkə padşahın qızı rüsvay olmaqdan qorxub, bir hiylə fikirleşib tapıbdır, axı padşahlar heç bir seyde aciz deyillər. Allah özü onu hifz eləsin və rüsvay eləmosın!..”

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysu-



Ele ki doqquz yüz doxsan yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, tacir Əli şəhərin bəzədilməsinin səbəbini sorusunda həqiqəti ona danışdır, o, Mərufa xoşbəxtlik arzulayıb dedi: “Allah özü onu hifz eləsin və rüsvay eləmosın!” Başqa tacirler öz pullarını geri alacaqları üçün sevindirlər və şad oldular.

Padşah qoşun götürüb yola çıxdı. Əbu-Səadət Mərufun yanına qayıdış məktubu padşaha çatdırlığını ona xəbər verdi. Belə olanda Məruf dedi: “Malları yükleyin”. Sonra xəzinədən gotirilmiş libası geyib kəcavəye mindi, padşahdan min dəfə artıq əzəmətli oldu.

Yolu yarı eləmişdi ki, birdən padşahın öz qoşunu ilə onu qarşılamaya göldiyini gördü. Padşah Mərufa yaxınlaşanda onun əynindəki palları, kəcavədə oturduğunu gördü. O özünü Mərufun üstünə atdı, ona salam verdi, sağlam arzuladı, səltənətin bütün öyanları da ona sağlam arzu elədilər, məlum oldu ki, Məruf düzgün adam imiş, yalan danışmırış.

Məruf elə bir yürüşlə şəhər girdi ki, şir görsə idi, öd kisasi partlayardı. Tacirler Mərufun qabağına qaçıb onun qarşısında yeri öpdürəl. Tacir Əli ona dedi: “Ey firıldaqçıların şeyxi, son bu firıldağ düzəltmisiş, firıldığın da baş tutubdur. Ancaq son buna layiqşın! Allah-tealanın mərhəməti sənin üstündən əskik olmasın”.

Məruf güldü, saraya gəldi, taxta əyləşib dedi: “Qızıl yüksəklərini əmim padşahın xəzinəsinə aparın, parça taylarını da buraya götürün”. Tayları gotirdilər, onları bir-bir açıb içərisindəkili çixardılar. Beləcə yeddi yüz yeddi tayın hamısı açıldı, Məruf onların içərisindən ən yaxşılırını seçib dedi: “Bunları padşahın qızına aparın. Qoy öz qaravaşlarına paylasın. Daş-qışnan dolu bu sandığı da ona aparın, qoy karavaşlara və hərəmagalarına paylasın”.

Sonra o, borclarını ödəmək üçün parçaları borclu olduğu tacirlərə paylamağa başladı. Kimsə min dinar çatsa idisə, ona iki min dinarlıq, daha artıq parça verdi. Sonra diləngilərə və yoxsullara sədəqə payladı. Padşah da Mərufa tamaşa eləyib ona mane ola bilmirdi.

Məruf o qədər sədəqə, hədiyyə verdi ki, axırdı yeddi yüz tayın hamısı qurtardı. Sonra üzünü qoşun əhlində tutub onlara bahalı cəvahirat, zümrüd, yaqut, mirvari, mərcan və sairo paylamağa başladı, özü də daş-qası ovuc-ovuc, hesabsız verirdi. Belə olanda padşah ona dedi: “Oğlum, payladığın bəsdir, malların az qalıbdır”. Məruf dedi: “Mənim malim malim çoxdur”. Onun doğruluğu aydın oldu, heç kəs də onu yalançılıqda təsdiqləndirə bilmədi. Məruf malları paylayanda heç şey fikirleşmirdi, çünki o nə tələb eləsə idi, üzüyün nökeri hamisini gotirirdi.

Sonra xəzinədar padşahın yanına golib dedi: “Ey zəmanəmizin padşahı, xəzinoğlu qədər dolubdur, qalan tayları tutmur, artıq qalan qızılı, cəvahirati haraya qoyacaqıq? Padşah xəzinədərənən bir yer göstərdi. Mərufun arvadı bu vəziyyəti görəndə sevinci yera-göyoşigənədi, o təccübə öz-özünə deyirdi: “Birçə gəyərdim bu qədər vərdövlət ona haradandır!” Tacirler də Mərufun onlara verdiyi mallara sevinir və ona xoşbəxtlik arzulayırlar.

Tacir Əli də gah təccüb eləyib öz-özünə deyirdi: “Bir bax ha! Bu sərvəti olə keçirmək üçün gör necə firıldaq işlədi, yalan danışdır. Əger bunlar padşahın qızının olsayıdı, onları yoxsullara paylamazdı. Şair bu sözləri çox gözəl deyibidir:

“Sənə şahlar şahı bir şey versa,  
Şübəhə yol verib, axtarma səbəb.

Nəyi istərsə verir Allah özü,  
Sən bilirsənse bunu, gözlə edəb”.

Onun əhvalatı belə oldu. Görək padşah nə elədi. O, Mərufda gör-dükklərinə xeyli təəccübləndi, onun pul xərcleyəndə göstərdiyi səxavət və alicənəblığa heyvət elədi. Məruf bundan sonra arvadının yanına getdi, arvadı onu təbəssümle, gülə-gülə və sevincə qarşılıdı, onun əlindən öpüb dedi: "Sən, yoxsulam, arvadımın əlindən qaçmışam" deyəndə məni elə sağırdın, yoxsa məni sinamaq isteyirdin? Allaha çox sükür ki, mən sonin hörmətdən düşməyinə yol vermedim. Sən menim sevgilimsem, varlı da olsan, yoxsun da olsan mənim səndən ezziz adamım yoxdur. Mən isteyirəm danışsan görüm bu səzləri deməkdən məqsədin nə idi?" Məruf dedi: "Mən səni sinamaq isteyirdim ki, görüm mənə olan məhəbbətin semimidir, yoxsa məni pul göre, dünyaya malına görə sevirsən. Mənə aydın oldu ki, sonin məhəbbətin semimidir. Əger sonin mənə olan məhəbbətin həqiqidirsə, onda xoş gəlmisinə, indi mən sonin qiymətini bildim".

Sonra Məruf tənha bir yerə gəlib üzüyü sildi, Əbu-Səadət onun qarşısında hazır olub dedi: "Mən sənin qarşındayam, nə isteyirsən tələb elə!" Məruf dedi: "İsteyirəm arvadım üçün xəzinədən paltar və zinət şeyləri getirən ki, bunların içərisində misli-bərabəri olmayan qırx daş-qışdan bir boyunbağı olsun".

Əbu-Səadət: "Baş üstə, itaat borcumdur!" deyib Mərufun əmr elediyi şeyləri getirdi. Məruf paltarı və zinət şeylərini götürüb üzüyün nökerini yola salandan sonra, arvadının yanına gəldi, şeyləri onun qabağına qoyub dedi: "Al bunları geyin, tax, mübarək olsun!" Padşahın qızı şeylərə baxanda sevincindən ağlı başından uçdu. O, paltarın və zinət şeylərinin içərisində sehrbazların qayırdığı daş-qasıla bəzədilmiş bir cüt qızıl xalxal (qadınlara ayaqlarına taxdiqləri bilərzik), qolbağ, sırga və kəmər gördü ki, bunların qiymətini pulla hesablamış olmazdı. O, paltarı geyinib zinetləri taxandan sonra dedi: "Ağam, mən bunları şənliklər və bayramlar üçün saxlamaq isteyirəm". Amma Məruf dedi: "Onları hər gün gey, tax! Məndə həla başqaları çıxdur".

Padşahın qızı bütün bunları geydikdə qaravaşlar onu görüb sevin-dilər. Mərufun da əllərindən öpdülər. Məruf onları orada qoyub xəlvətə çökildi, üzüyü sildi, üzüyün nökeri onun qarşısında hazır oldu.

Məruf dedi: "Yüz dest bərli-bəzəkli paltar gətir". Nöker dedi: "Baş üstə, itaat borcumdur!" Paltarları getirib ona verdi, bu paltarların hər birinin içərisində onlara yaraşan zinət şeyləri vardı.

Məruf qaravaşları səsledi. Onlar Mərufun yanına gələndə Məruf onların hərəsinə bir dəst paltar verdi. Qaravaşlar bu paltarları geyib,

irigözlü hürilər oxşadılar, padşahın qızı da onların arasında ulduzlar arasındaki ay kimi görünürdü. Qaravaşlardan biri bunu padşaha danışdı, padşah da öz qızının yanına gəlib gördü ki, qızına baxan son dərəcə heyrətlənər, qızının qaravaşları da onun kimidirlər. Padşah buna xeyli təəccübləndi.

Sonra padşah qızının yanından çıxbı vəziri çağırıb dedi: "Ey vəzir, əhvalat bele-beledir. Sən buna nə deyirsin?" Vəzir cavab verdi: "Ey zəmanəmizin padşahi, tacirlərin əlindən belə iş gəlməz, çünki tacirin bir parça kötə illerlə satılmayıb qalır, çünki onu tacir ancaq qazancına satır. Mərufda olan səxavət tacirlərdə haradan ola bilərdi. Bu qədər pul, yalnız padşahla az-az tapılan daş-qası onlarda haradan ola bilər. Tacirler tayrlarla parçaları haradan ala bilərlər? Bunun mütələq bir səbəbi olmalıdır. Ancaq menim sözümə qulaq assan, bu işin həqiqətini sənə aydınlaşdıraram". Padşah dedi: "Ey vəzir, sonin sözlərina qulaq asaram". Vəzir dedi: "Sən onun yanına get, onunla mehribançılıq elə, səhbətə giriş, de ki: "Ey mənim kürəkənim, mən istordim ki, soninle, bir də vəzirlə bağa gəzməyə gedim". Bağa gələndə süfrə açıb ortalıq şərab qoyarıq, onu man zorla içirərəm: o, şərab içib ağlini itirər, dərrakəsi olmaz. Biz bu işin həqiqətini ondan soruşanda, sırını biziə açar. Şərab satqın olur, bu seri deyinə Allah rəhmət eləsin:

"Şərab içib olunca məst,  
Sırı açırdım az qala.

Tezə yenib bu istəyi,  
"Dayan, – dedim, – dayan, bala!"

Salar gülünc vəziyyəto  
Çox iğdiyin şərab sonı.

Xəbər tutar qonaq-qara,  
Yayar cahana sırını".

Məruf işin həqiqətini biziə danışar, məsələdən agah olarıq, biz də ona ürəyimiz isteyəni eləyərik. Mən sonin üçün onun hərəkətlərinin nəticəsindən qorxuram. Bəlkə onun ürəyindən hökmranlıq keçir, pulunu əsirgəmədən bütün qoşuna səxavət göstərib sonin yerinə keçmək, şahlığı sonin əlindən almaq isteyir". Padşah dedi: "Son düz deyir-sən..."

Şəhrizad bu yerde səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.

## 998-ci gecə



Elə ki doqquz yüz doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılının dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir padşah üçün tədbir tökəndə padşah ona dedi: "Sən düz deyirsin". Onlar bu iş barəsində şərtləşib gecəni keçirtilərlər. Səhər açılanda padşah divanxanaya gəlib taxtda əyləşdi; birdən nökerlər və mehtərlər kədərlə haldə padşahın hüzuruna gəldilər.

Padşah onlardan soruşdu: "Sizi heyroto salan nədir?" Nökerlər belə cavab verdilər: "Ey zəmanənin padşahı, mehtərlər atları qəşqayıb, yüksəkləri getirəndə atlara və qatırlara yem verdilər. Səhər açılanda gördülər ki, qullar atları və qatırları oğurlayıblar. Biz bütün təvlələri axtardıq, nə bir at, nə bir qatır tapdıq. Belə olanda biz qulların olduğu binaya girdik, orada da heç kəsi görmədi. Bilmirik ki, onlar necə qaçıblar".

Padşah buna çox təəccüb elədi, çünki onun ağlına gəlməzdi ki, Əbu-Səadətin köməkçiləri atlар, qatırlar, bir də qullardır, bilmirdi ki, bunlar üzük nökerinin köməkçiləridir.

Padşah qullara dedi: "Ay mələunlar! Min heyvan, beş yüz qul, bir də başqa nökerlər! Onlar necə qaçıblar ki, siz onları görməmişiniz" Nökerlər cavab verdilər: "Bilmirik, necə olub ki, qaçıblar". Padşah dedi: "Gedin, ağanız hərəmxanadan çıxanda bu əhvalatı ona danışın".

Nökerlər padşahın yanından çıxıb bilmədilər nə eləsinlər, oturdular. Onlar beləcə oturmuşdular ki, birdən Məruf hərəmxanadan çıxdı. O, nökerlərin fikrili olduğunu görəndə soruşdu: "Nə olubdur?" Onlar əhvalatı Mərufa danışdır, o dedi: "Onların qiyməti nədir ki, onlar üçün pərt olubsunuz. Gedin öz işinize!"

O bu işdən nə məyus oldu, nə də hirslandı, oturub güllürdü. Padşah da vəzirin üzüna baxıb deyirdi: "Bu necə adamdır ki, onun yanında pulun qiyməti yoxdur?" Sonra onlar Mərufla bir müddət səhbat edildilər, padşah ona dedi: "Ay kürəkən, mən səninlə, bir də vəzirə bağa gedib bir qədər əylənmək istayırom. Buna nə deyirsin?" Məruf dedi: "Pis olmaz". Sonra onlar bağa getdilər. Bağda her meyvədən bir cüt ağac vardi, burada arxalar su ilə dolu, quşlar cəh-cəh yururdular.

Onlar bağın içindəki saraya girdilər. Bu saray insanın bütün dərd-qəmini unutdururdu. Onlar oyloşib səhbat eləməyə başladılar, vəzir qəribə bir əhvalat nağıl eləyir, gülməli şeylər xatırlayır, ürəkaçan söz-lər danışırı. Məruf nahar götirilənəcən onun sözünə qulq asdı.

Süfrə açıdlar, yeməklər gəldi, şərab kuzosu qoyuldu, hamı yeyib əlini yuyandan sonra vəzir piyaləni doldurub padşaha verdi. Padşah piyaləni içdi, vəzir ikinci piyaləni doldurub Mərufa dedi: "Al bu piyaləni, idrakı olan adamlar ona hörmət əlaməti olaraq başlarını əyirlər". Məruf soruşdu: "Ey vəzir, bu nədir?" Vəzir dedi: "Bu saçları ağarmış qız, əre getməmiş bakırı bir qızdır. Bu içki ürəklərə sevinc götirir, şair onun haqqında belə deyibdir:

"Tapdaladı qəlli dönükələr onu,  
İndi ərəblərdən alır intiqam.

Saqiliyə yolladı kafir qızı,  
Görcək onu, dini unutduq tamam".

Bu şeri deyənə də Allah rəhmət eləsin:

"Günəş parıltılı məclisdə mey də  
Bu gün qəlbə xoşdur, qədəh tutan də.

Mey elə şoffafdır, elə zərifdir,  
Sanki ruhum özü gəzir bədəndə".

Bu şairin sözleri də gözəldir:

"Ay mənimlə başa-baş,  
Gecəni vurdυ başa.

Günəş qədəh tağında  
Dolandı, gordış etdi.

Məcūsların<sup>1</sup> porostış  
Etdiyi atoş özü

Qədəh səcdəgahından  
Mənə porostış etdi".

<sup>1</sup> Atoşporostların kahinlərinə deyilir.

Bu da bir başka şairin sözleri:

"Naxoşun damarlarında  
Nə sayaq gezirse dərman,

Bədənində onlarnı mey  
O sayaq edirdi cövlən".

Başqa bir şair də belə demişdir:

"Heyret ilə anur könlü  
Burda üzüm yiğanları.

Abi-hayat qoyub biza.  
Özləri dünyadan köçüb".

Əbu Nuvasın sözleri bundan da yaxşıdır:

"Danlama; dərdimin dərmanını ver,  
Məni tərsəşdirir bu dediklərin.

Şəfq rəngli şorab hayanda olsa,  
Ora yolu düşməz qəmin-kədərin.

Mey daşa toxunsa, dəmərə dayso,  
Gedər tozu, pası daşın, dəmirin.

Çıxı kuzəsindən şorab bir gecə;  
Bir işiq çiləndi zülmətə – zərin.

Mey olmuş sırdaşı çətində-darda  
Başı bəla çökmiş mərd hünərvərin,

İnsanın qəlbindən keçən arzunu  
İnsana böş edən mey olmuş yəqin.

Oğlan paltarını geyinmiş qızın  
Məclisde verdiyi mey olur şirin.

Pozğunluğu sevən Lot övladı da  
Olur divanəsi belə dilbərin.

"Hər şeyi bilirəm!" deyənə söyle:  
"Bildiyindən çıxdır bilmədiklərin!"

Ibn əl-Mütəzzin<sup>1</sup> sözü hamisindən yaxşıdır:

Bu yaşıl adamın, bu cəzirənin  
Suyunu bol elə, ey pərvərdigar!

Bu deyri<sup>2</sup> – Abduna, bu monastrı  
Lütf elə, arabir yağın yağışlar!

Tamam ağarmamış hələ də yeri,  
Məni mey içməyə səslərdi quşlar.

Yadımdan çıxmamış rahibələr də,  
Onlar geyərdilər qapqara paltar.

Onların içinde çıxdı gözəllər;  
Hamısı taqətsiz, cansız, biqərar.

Onlar qorxa-qorxa golərdi hərdən  
Qara niqab ilə olub pərdədar.

Tələsik mey işib mənimlə birgə,  
Ehtiyatla geri döndəti təkrar.

Onlar golən yolu öz otəyimlə  
Silərdim – harda ki, ayaq izi var.

Kəsik dirnaq kimi aypara axşam  
Az qalardı bizi eləyo aşkar.

Aradan nə keçib, yaxşılığa yaz,  
Soruşma, qoy belə qalsın bu osrə...

Şadlıq məni gözləyir qabaqdə;  
Var-dövlətə yetdim indi bol-bol.

<sup>1</sup> IX osrde yaşamış görkəmlü orəb şairidir.

<sup>2</sup> Monastr və kilsəyə ərəbərin verdikləri addır.

Bu da bir qurudur  
Tapdim quru bir qızıl yatağı,  
Billur qədəh ilə ölçülür o".

Bu şairin sözleri daha da gözeldir:

"Meydan gözəl iksir harda vardır?  
Vardır, - deseler, deyil heqiqət.

Mey iç, sənə üz veribsə qüssə,  
Bir anda sevincə dönsün hər derd".

Başqa bir şairse demişdir:

"Ağırlaşır şorab camı  
Boş gotirilsə mehmana.

Ağırlığı o vaxt itir  
Ki, onda bade çalxana.

Gülür şorab tutanda cam  
Ve az qalır qanadlana...

İlahi ruhə aşıyan  
Bədən də bənzəyir ona.

Daha başqa bir şair demişdir:

Şərəbin da haqqı çıxdur  
Bizim üstümzdə, şəksiz.

Ona borcluyuq; bu borcu,  
Gəlin, heç unutmayaq biz.

Məni bir tənek dibində  
Bəsdir, ey hal ehli bağban!

Şirə çəksin hər zaman qoy  
Sümüyüm onun zoğundan!

Quru səhrada, amandır,  
Mənə qazma sen məzarı.

Düzdür, qorxoram ki, orda  
Şərabala qalam tamarzi".

Vəzir Mərufu içməyə o qədər havəsləndirdi, şərəbin gözəlliyyi haqqında o qədər xoş şeylər danışdı, şərab haqqında elə şeylər oxudu və zərif hekayələr söylədi ki, axırdı Məruf piyaləni ağızına aparmağa razi oldu və bu dünyadan kamını aldı.

Vəzir piyaləni doldurdu, Məruf da içib cuşa gəlir, zövq alırdı. Nəhayət, heqiqət ondan ötrü yox oldu, yalanı doğrudan ayıra bilmədi. Vəzir başa düşdü ki, onun sərxoşluğu həddini aşmışdır; odur ki, dedi: "Ay tacir Məruf, and olsun Allaha, mən təəccüb eləyirəm! Tayi-berabəri Xosrovlarda da tapılmayan bu daş-qasıları sən haradan alıbsan! Biz ömrümüzdə bu qədər pulu olan bir tacir, sənin kimi xoşavətili bir adam görməmişik. Sənin hərəkətlərin padşahların hərəkətidir, özü də bu, tacin işi deyil. Səni Allaha and verirəm, daniş ki, mən sənin adını-sanım, mövqeyini bilim".

Vəzir Mərufu dile tutmaqdə, onu aldatmaqdə davam etdi, Məruf da ağlimı itirmişdi. Nəhayət, vəzire: "Mən nə tacirem, nə də şahlardan biri yəməm" deyib öz əhvalatını evvəldən-axıracan ona danışdı, ona vəzir dedi: "Ağa Məruf, səni Allaha and verirəm, o üzüyü mənə göstər, biz də onun necə qayırlığına tamaşa eləyək". Məruf üzüyü barmağından çıxartdı, sərxoş halda dedi: "Alın, baxın". Vəzir üzüyü aldı, çevirib soruşdu: "Mən bunu sürtsem nökər gelər?" Məruf cavab verdi: "Bəli. Üzüyü sürt, onda nökər sənin qabağında hazır olacaq, sən də ona tamaşa eləyərsən". Vəzir üzüyü sürtdü, birdən bir səs geldi: "Mənim ağam, mən sənin hüzurundayam, nə arzu eləsən alarsan! Şəhər dağıtmak isteyirsən, yoxsa şəhər salmaq, yaxud padşah öldürmək isteyirsən? Sən nə tələb eləsən sözsüz yerinə yetirəcəyəm".

Vəzir Mərufu göstərib nökər dedi: "Bu ecləfi götür, boş bir sehəranın əsla adam yaşamayan bir hissəsinə at ki, orada nə yemək tapsın, nə də içmək, orada acıdan qəm-qüssə içinde məhv olsun, ondan da heç kəs xəbər tutmasın". Nökər Mərufu qaldırıb yerlə göyün arasında uçu. Məruf bunu görəndə labüb məhv olacağını, böyük bir çətinlik qarşısında qalacağımı yəqin etdi, ağlayıb dedi: "Ey Əbu-Səadət, sən məni götürüb hara uçursan?" Üzüyün nökəri ona dedi: "Ay torbiyesiz, mən uçuram ki, səni boş bir sohraya atım; məgər bu üzük kimi bir tilsimə sahib olan adam da onu özgələrə verər ki, ona baxsınlar?! Sən başına gələn bu bələya layıqsən. Mən Allahdan qorxmasaydım, səni

min ağaç hündürülüyünden yero atardım, sən yero düşməmiş küləklər səni parça-parça eləyərdi”.

Məruf susdu, daha ifritle danışmadı. Nəhayət, ifrit onunla birlikdə gəlib boş bir səhraya çatdı, ifrit onu adam yaşamayan bir yerde qoyub geri qayıtdı...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki doqquz yüz doxsan doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, üzüyün nökəri Mərufu gotırıb boş bir səhraya atdı, orada qoyub geri qayıtdı. Mərufun evhalatı belə oldu. Görek vəzir nə elədi. Vəzir üzüyün ələ keçirəndən sonra padşaha dedi: “Onun firıldاقçı və yalançı olduğu barəsində sənə dediklərimə, sənin de mənə inanmadığına necə baxırsın?” Padşah dedi: “Vəzir, haqq sənin tərofındıdır, Allah sənə cansağlığı versin! Bir ver görmüm o nə tehər üzükdür?” Vəzir qəzəbələ şaha təref döndü, onun üzünə tüpürüb dedi: “Ay kəməğil, mən sənin ağan olandan sonra üzüy sənə necə verib sənin nökərin ola bilərəm? Ancaq mən səni belə qoymayacağam”.

Sonra vəzir üzüy sürtdü, üzüyün nökəri hazır olanda, vəzir ona dedi: “Bu ədəbsizi götür, onun kürəkəni firıldاقçı Mərufu atdırın yero tulla”. Nökər padşahı götürüb, onunla birlikdə havaya qalxdı. Padşah ona dedi: “Ey mənim Allahımın yaratdığı, mənim günahım nadir?” Üzüyün nökəri dedi: “Bilmirəm, ancaq mənim ağam əmr eləyibdir, mən de tilsimli üzüyün sahibinin sözündən çıxa bilmərəm”.

Nökər padşahla uçub axırda onu da Mərufu tulladığı yero atdı, sonra padşahı ora qoyub geri qayıtdı. Padşah Mərufun ağladığını eşidib ona yaxınlaşdı, olan hər şeyi Mərufa nağılı elədi, hər ikisi oturub başlarına gələn əhvalata ağlayır, nə yemek, nə də su tapırı.

Onların başına gələn əhvalat belədir. Görek vəzir nə oldu. Vəzir Mərufla padşahi öz evlərindən qovandan sonra ayağa durub saraydan çıxdı, bütün qoşun əhlinin dalınca adam göndərib, divan çağırıldı, Mərufun və padşahın başına getirdiklərini onlara nağılı eləyib üzük əhvalatını danişib dedi: “Əgər siz məni öz sultanınız eləməsəniz, onda

mən üzüyün nökərinə əmr eləyərəm, sizin hamını götürüb boş bir səhraya tullayar, siz də orada achiqdan, susuzluqdan ölürsiniz”.

Hami bir ağızdan dedi: “Bizo yamanlıq elemə! Sənin bizo sultan olmasına razıyıq, özü də sonin əmrindən çıxmarıq”. Sonra onlar istəristəməz vəziri özlərinə sultan elədilər. Vəzir onlara fəxri libaslar bağışladı. O, hər nə istəsə Əbu-Səadətən tələb eləyirdi, üzüyün nökəri də onun istədiklərini dərhal getirirdi.

Sonra vəzir taxtda ayləşdi, bütün qoşun əhli ona tabe oldu. Vəzir padşahın qızının yanına adam göndərib dedi: “Hazırlaş, bu gecə sonin yanına gələcəyəm, çünkü sənin üçün darixmişam”. Padşahın qızı ağladı, atasından, ərindən mehrum olmaq ona ağır idi. O, vəzirin yanına adam göndərib dedi: “İddəm çıxıncayaq mənə möhlət ver, sonra isə kəbinimi kəsdirib şəriət yoluya yanına gel”. Vəzir padşahın qızının yanına adam göndərib dedi: “Mən nə iddə bilirom, nə də uzun möhlət, kəbincə də ehtiyacım yoxdur. Mən halalı haramdan ayıram, özü də bu gün axşam mütləq sənin yanına gələcəyəm”.

Belə olanda padşahın qızı bu sözləri vəzirə demək üçün onun yanına adam göndərdi: “Xoş golırsən, burada ələ bir pislik yoxdur!” (Padşahın qızı ona hiyələ golirdi.)

Belə bir cavab vəzirə çatanda o sevindi, padşahın qızına çox bərk vurulduğu üçün bu sözlərdən onun ürəyi açıldı. O, hamı üçün yemək verilməsini əmr eləyib dedi: “Bu qonaqlıq toy qonaqlığıdır, yeyin, bu gün axşam mən padşahın qızının yanına getmək istəyirəm”.

Seyxüllisləm ona dedi: “İddəsi çıxmayıncə, özü də son onunla kəbin kəsdirməmiş sənin onun yanına getməyin haramdır”. Vəzir dedi: “Mən nə iddə, nə də haram bilirom, menimlə səhəbəti uzatma!”

Seyxüllisləm vəzirin qəzəbindən qorxaraq susub qoşun əhlinə dedi: “Bu adam kafirdir, onun dini, imanı yoxdur”. Axşam olanda vəzir padşahın qızının yanına gəlib gördü ki, qız paltarlarının ən gözolini geyinib, ən qəşəng zinotlarını taxibird; padşahın qızı vəzirini gördükdə, onu gülə-gülə qarşılıyib dedi: “Bu gözəl bir gecədir, əgər sən mənim atamla ərimi öldürseydin, düzü bu məndən ötrü daha yaxşı olardı”. Vəzir dedi: “Mən onları mütləq öldürdürcəyəm”. Padşahın qızı vəzirə əyleşdirib, onunla mazaqlaşmağa, öz məhəbbətini ona göstərməyə başladı. O, vəzirə nəvazış göstərib üzünə güləndə vəzirin ağıl başından çıxırdı. Padşahın qızı da vəzirə mehribanalıq eləyib aldadırdı ki, üzüyün ələ keçirsin, onun şadlığını qəmə döndərsin, o aşağıdakı seri əsas tutaraq, belə hərəkət eləyirdi:

"Fəth etmediyim şeyi qılıncla,  
Hiyləyələ axırda eyledim fəth."

Keçmiş olımə mənim bu yolla  
Can lozzəti adlı xeyli sərvət!"

Vəzir onun mehribanlığını, nəvazığını və təbəssümünü görəndə, ehtirası cuşa gəldi, padşahın qızından tələb elədi ki, onunla yaxınlıq eləsin. Vəzir padşahın qızına yaxınlaşanda qız vəzirdən qaçı, ağlayıb dedi: "Menim ağam, məgər sən bizi baxan o adamı görmürsən? Səni Allaha and verirəm məni onun nəzərlərindən gizlət. O bizi baxdıqı halda, sən mənimlə necə yaxınlıq eləye bilersen?" Vəzir hirslenib soruşdu: "O adam haradadır?" Padşahın qızı dedi: "Odur, üzüyün qəşindədir, o, başını qaldırıb bize baxır". Vəzir elə fikirləşdi ki ona baxan üzüyün nökəridir. Odur ki, gülüb dedi: "Qorxma, o, üzüyün nökəridir, özü də mənim ixtiyarım adımdır". Padşahın qızı dedi: "Mən ifritlərdən qorxuram, üzüyü barmağından çıxart, onu məndən uzaga tutla". Vəzir üzüyü barmağından çıxarıb yastığın üstünə qoydu, padşahın qızına yaxınlaşanda, qız təpiklə onun ürəyinini başından vurdur. Vəzir huşunu itirmiş halda arxası üstə yere serildi, padşahın qızı da öz adamlarını çağırıdı, onlar da həmin saat göldilər. Padşahın qızı dedi: "Onu tutun!" Qırq qaravaş vəziri tutdu. Padşahın qızı da tələsik üzüyü yastığın üstündən götürüb sürdü. Birdən Əbu-Səadət hazır olub dedi: "Xanim, mən sonin hüzurundayam!" Padşah qızı dedi: "Bu günahkarı götürüb zindana at, zəncirini də ağır elə". Əbu-Səadət vəziri götürüb qəzəb zindanına saldı, geri qayıdırıb dedi: "Mən onu zindana atdım". Padşahın qızı soruşdu: "Sen mənim atamlı ərimi haraya aparıbsan?" Əbu-Səadət dedi: "Mən onları boş bir səhraya tullamışam". Padşahın qızı dedi: "Sənə əmr eləyirəm ki, onları bu dəqiqli mənim yanımı getirəsen!"

Ifrit cavab verdi: "Baş üstə, itaet borcumdur!" O, padşahın qızının yanından havaya uçdu, ta ki gəlib boş səhraya çatdı: ifrit padşahla Mərufun yanına enib gördü ki, onlar oturub ağlayırlar, bir-birinə şikayetlərinler. Ifrit dedi: "Qorxmayıñ, işiniz düzəlibdir".

Sonra vezirin nələr elədiyini nağıl eləyib dedi: "Mən padşahın qızını itaet eləyib onu öz əlimlə zindana atmışam, sonra padşahın qızı sizi geri qaytarmağımı əmr eləyibdir". Padşahla Məruf onun dediklərindən sevindilər, ifrit də onları götürüb havaya qalxdı, heç bir saat keçməmiş padşahla Mərufu qızın yanına gətirdi.

Padşahın qızı ayağa qalxb atasıyla ərinin salamladı, onları öylendirib qabaqlarına yemek və şirniyyat qoydu. Onlar geconin qalanını yatdırıdilar. Ertəsi gün padşahın qızı atasına gözəl libas geyindirdi, ərinə də qəsəng bir libas geyindirib dedi: "Ata can, əvvəlki kimi öz qoşun əhlinə əhvalatı daniş. Vəziri zindandan getirdib öldürt, sonra yandır, cünki o günahkardır, kəbin kəsdiromədən əxlaqsızcasına mənim yanına girmək istəyirdi, o özü də günahkar və dinsiz olduğunu boyunca aldı. Özüna sağında vəzir təyin elədiyin kürəkənin qeydində qal".

Padşah dedi: "Baş üstə, itaet borcumdur, qızım. Ancaq üzüyə ya mənə ver, ya da ərinə". Padşahın qızı belə cavab verdi: "Üzük nə sənə yararır, nə da ona. Üzül məndən qalacaqdır, guman ki, mən onu sizdən daha yaxşı saxlaram. Nə istəsəniz məndən tələb eləyin, mən də sizin üçün üzüyün nökərindən tələb eləyərəm. Nə qədər ki, mən sağlam yamanlıqdan qorxmayıñ, mən ölümdən sonra üzüyü necə istəsəniz, eləcə da eləyin". Padşah: "Bax, bu doğrudur, qızım" – dedi, sonra da kürəkəni götürüb divanxanaya getdi.

Qoşun əhlə də geccəni qəm-qüssə içinde keçirmişdilər. Padşahın qızının aqibəti, vəzirin zinakarlıq eləmək üçün kobinsiz padşah qızının yanına girməsi, padşaha, elə də onun kürəkənin pislik eləməsi onları narahat eləyirdi. Onlar islam dininin ləkələnəcəyindən qorxurdular, cünki vezirin günahkar olduğu onlara aydın idi.

Qoşun nəfərləri divanxanaya yığışib şeyxüllisləm mözəmmət eləmeye başlayıb ona deyirdilər: "Sən niyə vəzirin zinakarlıq eləmək üçün padşah qızının yanına girməsinə mane olmadın?" Şeyxüllisləm belə cavab verdi: "Ay camaat, o adam kafirdir, o üzüyü elə keçirmişdir, biz onunla bacarmazdıq. Böyük olan Allah onun cəzasını versin. Siz də səsinizi çıxarmayıñ, yoxsa o, hamimizi öldürür".

Qoşun nəfərləri divanxanaya toplaşıb belə səhəbat elədikləri vaxt birdən padşahla onun kürəkəni Məruf divanxanaya girdilər...

Səhrizad bu yerdə səhərin açıldıqını görüb naglı yarımcıq qoydu.



Elə ki mininci gecə oldu, Səhrizad naglinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qoşun nəfərləri bərk qəzəblənmiş halda divanxanada oturub, vəzir haqqında, onun

padşaha, kürekəninə və qızına elədiyi yaramazlıq haqqında söhbət elədikləri vaxt birdən padşah onların yanına, divanxanaya gəldi, onun kürəkəni Məruf da onunla bərabər gəldi.

Qoşun nəfərləri padşahı görəndə onun gelişinə sevindilər, onun xətrinə ayağa qalxıb qarşısında yeri öpüdülər. Sonra padşah taxta əylişib bütün ehvalatı onlara nağılı elədi, qoşun əhlinin də dərdi dağıldı.

Padşah şəhərin bəzədilməsini, vəzirin də zindandan getirilməsini əmr elədi. Vəzir qoşun əhlinin yanından keçəndə onlar vəzire lənət yağırdılar, onu söyüb danladılar, nəhayət, vəzir padşahın hüzuruna çatdı.

Vəzir padşahın hüzuruna geləndə padşah onu ən dəhşətli bir ölümle öldürməyi əmr elədi, onu öldürdülər, sonra da yandırdılar, o çox pis bir halda cəhənnəmə vasil oldu. Kim isə onun haqqında yaxşı deyibdir:

“Teqsirindən keçməsin pərvəndigar,  
Nakir ilə Münkir olsun həmdəm!..”

Sonra padşah Mərufu özünün sağında vəzir təyin elədi, onların günləri xoş keçdi, şad-xürem yaşayırlar. Onlar beş ili belə keçitdilər. Altıncı il girdənən padşah öldü, padşahın qızı Mərufu öz atasının yerində sultan elədi, amma üzüyə ona vermedi.

Bu müddətde padşahın qızı Mərufdan hamile olub çox gözəl, qəşəng və kamil bir oğlan doğdu. Oğlunu beş yaşına qədər dayeler öz dizləri üstündə böyüdürlər.

Uşağın anası çox ağır xəstələndiyi zaman Mərufu yanına çağırıb ona dedi: “Mən xəstəyəm”. Məruf dedi: “Ey mənim sevgilim, Allah özü səni hifz eləsin!” Ancaq padşahın qızı dedi: “Bəlkə mən oldum, oğlumu sənə tapşırmaq mənim üçün lazıım deyil, sənə tapşırığım budur ki, üzüyü qoruyasın, çünki mən sənin üçün və uşaq üçün qorxuram”. Məruf dedi: “Allah saxlayana xətər deyməz”. Padşahın qızı üzüyü barmağından çıxarıb Mərufa verdi. Ertəsi gün də Allah-təalanın rəhmətinə getdi. Məruf da padşahlıqda qalıb hökmərlər çıxarmağa başladı.

Günlərin bir günü o, yaylığını yelləndi, qoşun əhlinin hamisi onun yanından öz evlərinə getdi. Məruf ayrıca bir otağa çekilib o qədər oturdu ki, gün batdı, qaranlıq düşdü. Bu vaxt onun əyanlarından olan həmpiyalələri adəti üzrə onun yanına gəlib gecəyarısına qədər onunla birlikdə eys-işrətlə məşğul oldular. Bundan sonra Mərufun yanından

çixıb getmək üçün icazə istədilər. Məruf onlara icazə verdi, hamı öz evinə dağılmışdı. Bu zaman yatağı qulluq eləyen kəniz Mərufun yanına gəlib ona yer saldı, pallarını soyundurub gecə köynəyini geyindirdi. Məruf uzandı, kəniz də o yuxuya gedənəcən onun ayaqlarını ovxalaadi, Məruf yuxuya gedəndən sonra kəniz onun yanından çıxıb öz yatağına gəlib yatdı.

Kənizin ehvalatı da belədir. Görək Məruf padşah necə oldu. O yatmışdı, birdən yataqda yanında bir şey gördü. Məruf qorxmış halda yuxudan oyanıb dedi: “Daşqalaq edilən şeytanın elindən Allaha pənah aparıram!” Bunu deyib gözlərini açanda yanında üzdən eybəcer bir qadın gördü. Məruf qadından soruşdu: “Sən kimson?” O dedi: “Qorxma, mən sənin arvadın ifritə Fatmayam”. Məruf bunu eşidəndə ona baxıb kifir sıfırtındən, uzun köpək dişlərindən Fatmanı tanıdı.

Məruf soruşdu: “Sən haradan mənim yanımı gəlibən, səni bu ölkəyə kim gətiribdir?” Fatma dedi: “Bu saat sen hansı ölkədəsan?” Məruf dedi: “Mən Xitan əl-Xətən şəhərindəyəm, bəs sən Misiri na vaxt tərk eləyibson?” Fatma cavab verdi: “Elə indice”. Məruf soruşdu: “Bu necə oldu?” Fatma dedi: “Bil ki, mən səninlə dalaşanda şeytan məni yoldan çıxardı ki, sənə xətər yetirim, mən də sənin elindən qazılara şikayet elədim, onlar səni axtdılar, amma tapmadılar, qazi sənin barəndə soruşa da, səndən soraq verən olmadı. İki gündən sonra mən peşman oldum, anladım ki, günah məndədir, ancaq peşmanlıqlı fayda verməzdi. Mən bir neçə gün oturub səndən ayrı düşdürümə gəro ağladım, əlimdə olan pulum da azaldı, dolanmaq üçün sədəqə istəməli oldum. Mən hər xoşbəxtən, hər bədbəxtən sədəqə isteyirdim.”

Sən məni atandan sonra dilənib alçalırdım, axırdı pis vəziyyətə düşdüm. Hər gecə mən oturub səndən ayrı düşdürümə, sən çıxıb gedəndən sonra çəkdiyim zillətə, bədbəxtliyə və ziyana görə ağlaşdım”.

Sonra Fatma başına gələnləri Mərufa danışdı, Məruf da heyrottən ona baxırdı. Axırdı Fatma dedi: “Dünənə bütün günü dolanib diləndim, ancaq şam eləməden uzanıb yatdım, alichə məni əldən salmışdı. Cox ağır halda idim.

Elə oturub ağlayırdım ki, birdən qabağında bir adam peydə olub dedi: “Ay arvad, niyə ağlaysın?” Mən dedim: “Mənim xərcimi çəken, arzumu yerinə yetirən ərim var idi,indi o yoxa çıxıbdır. Hara getdiyini bilmirəm, onsuz mən bədbəxt olmuşam”. O adam

soruşanda: "Ərinin adı nedir?" Mən dedim: "Onun adı Mərufdur". Belədə o adam dedi: "Mən onu tanıyıram, bil ki, sənin erin indi bir şəhərin sultanıdır, özü də istəsən mən seni erinə çatdıraram". Dedim: "Mən sənin himayən altındayam, xahiş eleyirəm məni erimə çatdır".

Bu sözdən sonra həmin adam məni havaya qaldırıb, göynən yer arasında uşub axırda bu saraya getirib dedi: "Bu otağa gir, orada yataqda yatmış erini görərsən". Mən otağa girib səni burada gördüm, heç güman elemezdim ki, sən məni tərk eleyərsən, axı mən sənin arvadınam, məni səninle birləşdirən Allah'a şükrülər olsun!

Məruf dedi: "Məgər mən səni atmışdım? Yox, sən məni atıb həmişə mənim əlimdən bir qazdan digərini şikayət eleyirdin. Sən axırda saraya şikayət elədin, qalabəyi Əbu-Təbaqı də mənim üstümə saldırdın, mən də eləcsiz qalıb qaçdım".

Məruf sultan olub padşahın qızıyla evlənməyinə qədər başına gələnlərin hamısını Fatmaya danişb dədi ki, padşahın qızı vəfat eleyib, ondan da yeddi yaşında bir oğlum vardır.

Fatma dedi: "Görünür Allah-təala alnímiza belə yazmış, indi mən tövbə eleyirəm, özü də sənin himayən altındayam. Məni atma, icazə ver sənin çöreyini bir sədəqə kimi yeyim". Fatma Mərufun qarşısında o qədər alçaldı ki, axırda onun ürəyi yumşalıb dedi: "Elədiyin pişiliyindən tövbə elə, mənim yanımıda qal. Yalnız ürəyin isteyən şeyleri məndən alacaqsan. Amma bir pis iş tutsan, səni öldürərəm, mən heç kəsdən qorxmuram. Qalabəyi Əbu-Təbaqı mənim dalımcı göndərmək üçün ali saraya şikayət eləmək heç ağlına da gəlməsin; indi mən sultan olmuşam, camaat məndən qorxur, mən də təkəcə Allah-təaladan qorxuram. Mənim bir üzüyüm, üzüyün də bir nökeri vardır. Mən üzüyü sürtəndə onun Əbu-Səadət adlı nökeri mənim yanımı gəlir, mən də ondan nə tələb eləsem, mənə gətirir. Əger sən öz şəhərinə getmək isteyirsənse, mən səni o saat öz ölkənə göndərərəm, sənə də o qədər pul verərəm ki, ömrünün axırınacan sənə çatar.

Əger mənim yanımıda qalmaq isteyirsənse, sənin üçün bir ev boşaltıram, oranı da ən gözəl ipəklərlə bəzətdirərəm. Mən sənin üçün iyirmi qaravaş ayıram ki, sənə qulluq eləsinər. Mən sənə dadlı yeməklər, qəşəng paltalar verərəm, sən də şah arvadı olub ölənə qədər, ya da mən ölənə qədər böyük xoşbəxtlik içinde yaşayarsan. Buna sözün nədir?"

Fatma dedi: "Mən sənin yanında qalmaq isteyirəm". Bundan sonra Fatma Mərufun əlindən öpüb pis əməllərindən tövbə elədi. Məruf da ona əlahiddə bir ev ayırdı, ona qaravaşlar və hərəməgələri təyin elədi. Fatma padşah arvadı oldu.

Mərufun oğlu atasının da, Fatmanın da yanına getməyə başladı. Fatmanın ondan zəhləsi gedirdi, çünki onun oğlu deyildi. Uşaq Fatmanın qəzəb və nifrat dolu baxışlarını görəndə ona ədavət bəslədi, onu sevmədi.

Məruf da gözəl kənizlərlə eyş-işrət eleyirdi. Arvadı ifritə Fatma yadına düşmürdü, çünki Fatma saçları ağarmış, eybəcər, başı keçəl, xallı ilandan da murdar bir qariya dönmüşdü. Bir də ki, Fatma ərindən çox bərk incimişdi. Bu məsəli yaxşı deyiblər: "Pis əməl arzuların köküñü qırır, ürəyin zəmisiñə ədavət toxumu səpir". Bu şeri deyənə Allah rəhmət eləsin:

"Qəlbinə dəymə eziz bildiyinin,  
İnciyən qəlb barışmaz bir də.

Toxunubsa daşa dostluq şüəssi,  
Qırılıbdır, o yapışmaz bir də".

Axı Məruf Fatmani onda tərifəlayiq bir cəhətə görə saxlamışdı, Allah-təalaya xoş getmək üçün alicənəblıq göstərmişdi..."

Burada Dünayazad bacısı Şəhrizadə dedi: "Bu sözlər necə gözəldir, insanın ürəyinə füsunkar baxışlardan daha çox təsir eləyir, bu əcəvət hekayətlər və həyrətamız rəvayətlər necə də yaxşıdır".

Şəhrizad dedi: "Əger sağ qalsam, padşah da mənə aman versə, üzümüzə gelən gecə sizə danişacağım hekayət bundan da gözəl olacaqdır".

Səhər açılıb hava işıqlananda padşahın ürəyi açıldı, özü də, o hekayətin axırını gözləyib öz-özünə dedi: "And olsun Allaha, hekayətin axırını eşimtəyince, onu öldürməyəcəyəm". Sonra divanxanaya gəldi, vəzir də adəti üzrə qoltığunda kəfən hazır oldu.

Padşah bütün günü divanxanada keçirəndən sonra hərəməxanaya gəlib, adəti üzrə arvadı, vəzirin qızı Şəhrizadın yanına girdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımqıq qoydu.



Ele ki min birinci gecə oldu, padşah hərəmxanaya gelib arvadı, vəzirin qızı Şəhrizadın yanına girdi, arvadının bacısı Dünyazad da ona dedi: "Məruf haqqındaki hekayonu bize daniş qurtar".

Şəhrizad belə cavab verdi: "Padşah nağlı eləməyə icazə versə, məhəbbət və həvəsə".

Padşah dedi: "Nağlı eləməyə sənə icazə verirəm, çünki hekayənin axırını eşitməyə can atıram". Şəhrizad dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Məruf padşah arvadının qeydində onunla cinsi əlaqə üçün deyil, yalnız Allah rızası üçün onu öz yanında yedizdirib saxlamışdı; Fatma Mərufun onunla yaxınlıq eləməkdən çəkindiyini, başı özgə arvadlarla qarşılığını görəndə, ərinə nifret bəslədi, özü də qısqanlıqlı ona zor gəldi. Belə olanda iblis ona piçıldadı ki, üzüyü ondan uğurlayıb ərinin özü olduğunu bildirdi. Gecələrin birində Fatma öz sarayından çıxıb əri Məruf padşahının olduğu saraya yol aldı. Qismət və tale elə getirdi ki, bu zaman Məruf özüne çox gözəl, qoşəng, boy-buxunu və təndürüst sevgilisiliylə yatmışdı. Məruf çox dindar olduğuna görə cinsi əlaqədə olmaq istəyəndə üzükde nəqş olunmuş nocib adlara hörmət eləmək üçün üzüyü barmağından çıxardı, yalnız qüsəl eləyib pak olandan sonra barmağına taxdı. Arvadı ifrite Fatma Mərufun cinsi əlaqə zamamı üzüyü barmağından çıxardığını, qüsəl eləyib pak olanacan onu yastığın üstündə qoyduğunu biləndən sonra öz sarayından çıxmışdı. Mərufun bir adəti də var idi: arvadın yanına girəndən sonra kəniniz getməsini əmri eləyərdi, çünki üzünün itecəyindən qorxurdu. Hamama gedəndə də öz sarayının qapısını bağlayırdı. Hamamdan qayıdanda üzüyü götürüb barmağına taxındı. Bundan sonra hamı manecisəz saraya gələ bilərdi.

Fatma bunların hamisini birlərdi, ona görə də gecə vaxtı öz sarayından çıxdı ki, Məruf yatan zaman saraya girsin, üzüyü elə ugurlasın ki, Məruf görməsin. Fatma sarayından çıxan zaman padşahın oğlu elə həmin dəqiqə többi ehtiyacını rəf eləmək üçün heç bir işq yandırmadan ayaqyoluna getdi, burada qaranlıqla taxtaların üstündə oylışib qapını açıq qoydu. Fatmanın öz sarayından çıxıb tələsik onun atasının

sarayına təref getdiyini görəndə ürəyində dedi: "Görəşən gecənin qaranlığında bu cadugər öz sarayından nə üçün çıxıbdır? Görürəm ki, o mənim atamın sarayına təref gedir. Bunun mütləq bir səbəbi olmalıdır".

Padşahın oğlu çıxıb qarabaqara Fatmanın dalınca getdi. Fatma onu görmədi. Padşahın oğlundunda da gödek bir polad qılinc var idi, oğlan atasının divanxanasına həmişə çox sevdiyi bu qılincla gələrdi, atası oğlunu görəndə gülüb deyərdi: "Maşallah. Sən qılincın həqiqətən böyükdür, oğlum, ancaq sən bu qılincla mühabibəyə gedib bir adamın boynunu vurma ha!" Oğlu da ona deyərdi: "Mən başı kəsilməyə layiq olan bir adamın boynunu mütləq vuracağam". Atası onun sözlərini eşidib gülərdi.

Oğlan atasının arvadının dalınca gedəndə qılincını qırından çıxartdı, arvad saraya girənəcən onu izlədi. Bu zaman oğlan danıb Fatmanı sarayın qapısının ağızında gözledi, özü də baxmağa başladı. Fatma nəyi isə axtarıb: "Üzüyə hara qoymuşdur" dediyini eşidəndə, oğlan başa düşdü ki, Fatma üzüyü axtarır. Oğlan o vaxta qədər gözlədi ki, Fatma üzüyü tapıp ucadan dedi: "Budur!" Sonra üzüyü götürüb çıxmıştı.

Bu vaxt oğlan qapının dalında gizləndi. Fatma da qapıdan çıxanda üzüyə baxıb onu əlində dolardı, elə sürtmək istəyirdi ki, uşaq qılinci qaldırıb onun boynunu vurdur. Fatma bir dəfə qışqırıb üzüüstə yerə sərildi, cəhənnəmə vasil oldu.

Məruf yuxudan ayılanda arvadının yerə sərildiyini, qanın axdığını, oğlunun əlində siyirmə qılinc dayandığını görəndə soruşdu: "Oğlum, bu nədir?" Oğlan belə cavab verdi: "Ata can, neçə dəfə sən mənə demişdin ki, sənən qılincın böyükdür, ancaq son bu qılincla mühabibəyə gedib bir adamın boynunu vurma ha". Mən də sənə deyirdim: "Mən başı kəsilməyə layiq olan bir adamın boynunu mütləq vuracağam". İndi budur, başı kəsilməyə layiq olan bir adamın boynunu sənə görə vurmüşəm.

Sonra oğlan Fatmanın ohvalatını atasına nağlı elədi, Məruf üzüyü axtarmağa başladı, amma onu görmədi. Odur ki, üzüyü Fatmanın bədənində o vaxtacan axtardı ki, axırdı gördü Fatma üzüyü ovunda sıxıbdı. Məruf üzüyü onun ovundan çıxarıb oğluna dedi: "Sən şübhəsiz və yəqin mənim oğlumsan! Nəcə ki, sən məni murdar qadının əlin-dən xilas elədin, Allah da səni bu dünyada da, axırətdə də bələdan xilas eləsin. Onun cidd-cəhdli özünün məhvini səbəb oldu. Allah bu şəri deyənə rəhmət eləsin:

"Allah nəzərində yüksələn kəs  
Hər arzusuna çatar cahanda.

Allah köməyindən əl üzən şəxs  
Hər iş ki tutar, olar ziyanda”.

Sonra Məruf öz adamlarını səslədi, onlar tələskən gəlib çıxanda arvadı ifritə Fatmanın gördüyü işləri onlara daşıdı, emr elədi ki, Fatmanın da cəsədini götürüb səhərə qədər bir yerə qoysunlar. Onlar da Mərufun emrini vətirdilər.

Bundan sonra Məruf meyiti bir neçə nökərə tapşırı, onlar meyiti yuyub kəfənə tutdular, qəbir qazıb basıldılar. Fatmanın Misirdən gəlməsi onu birbaş qəbirə apardı. Allah bu seri devənə rəhmət eləsin;

"Getdik ösrin dediyi bir yolla  
Hərəvə göstərilibdir bir vol.

Əcəlin harda tamamdırsa sənin,  
Öləcəksən orada, arxayıñ ol”.

Şairin bu sözləri nə qədər gözəldir:

“Bitəcəkdir haçan ömrüm? – nə bilim.  
Qarşıma sər çıxacaq, yoxsa uğur?

Gözləyən şərmi bu yollarda məni,  
Getdiyim yoxsa uğurlar yoludur!?"

Sonra Məruf padşahdan qaçan vaxt qonağı olduğu əkinçini axtarış tapmaq üçün adam gönderdi; əkinçi gəlib çıxanda, Məruf onu özüne sağında oturan vəzir təyin elədi. Mərufa məlum oldu ki, əkinçinin əsl-necabəti olan, hörmətli bir ailədən çıxmış, dedikcə gözəl və qəsəng bir qızı vardır. Məruf bu qızı aldı, onlar da bir müddət çox gözəl həyat sürdürlər, onların günləri qəm-qüssədən uzaq keçirdi, onlar ömrüllərinin axırına qədər şad və xürrəm yaşadılar. Ölüməyib, həmişə sağ qalana, dünyada gözə görünülməyən səltənətin açarı əlində olana həmd və senalar olsun.

## Sahriyar padşahla Şahrizad şhvalatı

**B**u müddətdə Şəhrizadın padşahdan üç oğlu olmuşdu. O, bu əhvalatı naşıl eləyib qurtarandan sonra ayağa durub padşahın həzurunda yeri öpüb dedi: "Ey zəmanemizin padşahi, son əsrlərdə və qərinələrdə bir dənəsən, mən sənin qulunam, budur min bir gecədir ki, mən sənən keçmiş adamlar və qədim nəsihətlər haqqında əhvalatlar danışırıam. Sənin həzurunda səndən bir şey istəməyə nəmim ixtiyarım varmı?" Padsah dedi: "Ey Şəhrizad, nə istəyirsin istə, alacaqsan".

Onda Şəhrizad dayeləri, hərəməgalarını sösləyib onlara dedi: "Mənim usağılarımı gətirin".

Onlar tələşik uşaqları götərdilər, bunlar üç oğlan uşağı idi, biri yeri-yirdi, biri iməkleyirdi, üçüncüsü də döş əmirdi. Uşaqları getirəndə Şəhrizad onları götürüb padşahın qarşısına qoymuş, sonra yeri öpüb dedi: "Ey zəmanemizin padşahı, bunlar sonin oğullarıdır. Menim səndən istadiyim budur ki, bu uşaqların xətrinə məni öldürtməkdən vax keçə-sən, sən məni öldürsən uşaqlar anasız qalarlar, onları da yaxşı təribyə eləvan bir qadın tapılınz".

Bunu eşidən padşah ağladı, uşaqları bağırına basıb dedi: "Ey Şehri-zad, and olsun Allaha, mən səni hələ bu uşaqlar dünya üzüna gəlmə-mışdən əvvəl bağışlamışdım, çünki mən sonin əxlaqlı, pak, nəcib, Allahdan qorxan bir adam olduğunu görmüsdüm. Allah senin, sənin atanın, ananın, sənin kökünün və qol-budağının işini həmişə uğurlu eləsin, Allahı şahid çağırıram ki, mən səni sonə zərər yetirə bilən hər seydən azad elədim".

Şehrzad padşahın əllərindən, ayaqlarından öpdü, çox sevinib dedi: "Allah sənin ömrünü uzun eləsin, Allah sənin şan-şövkötini və əzəmetini daha da artırınsın!"

Padşahın sarayını şadlıq bürüdü. Bu şadlıq şəhərə yayıldı. Belə bir gecəni ömürdən hesab eləmirlər. Bu gecə gündüzdən daha işıqlı oldu. Şəhər açılında da padşah şad və ürəyi xeyirxahlıqla dolu halda bütün qoşun ehlinin dalınca adam göndərdi, onlar golib çıxanda öz vəziri – Şəhrizadin atasına bahalı daş-qası və fəxri libas bağışlayıb dedi: "Məni öz nəcib qızınla evləndirdiyin üçün Allah səni hifz eləsin, sənin qızının səbəbinə başqalarının qızlarını öldürməkdən tövbə elədim. Mən sənin

qızının nəcib, pak, əxlaqlı olduğunu gördüm. Allah ondan mənə üç oğul etə eləyibdir. Bu böyük iltifat üçün Allaha şükürler olsun!"

Sonra padşah bütün vezirlerine, emirlerine ve əyanlarına fəxri libaslar verib xəzinə hesabına otuz gün müddətində şəherin bezədilməsini əmri elədi, bunun üçün hec kəsi pul xərcləmeye qoymadı.

Şeheri ele gözel bezediler ki, gel gören sen. Təbillər calındı, neyler səsləndi, bütün çalğıçılar şurə geldilər. Padşah onlara xələt və bəxşis-lər verib, yoxsullara, fəgırlara sədəqə payladı. Bütün təbəələrinə və səltənətinən əhalisinə böyük nemətlər bağışladı. Padşah öz saray adamları ilə birlikdə ömrünün axırına kimi xoşbəxt, şad-xürəm yaşıdı. Zamanın deyişkenliyini mehv eleyə bilmeyənə, heç bir deyişiklikdən qorxmayana, bir iş onu başqa bir işdən ayıra bilmeyənə və öz məziyyətlərinin kamilliyyinə görə yeganə olana həmd və sənələr olsun. Allahın öz bəndələri içinde seçdiyi resulu, bizim böyüyümüz, bütün adamların böyüyü, işlerimizin uğurlu qurtarması üçün onun vəsitişilə Allahu ducəladıvımız Möhammedə salavat və salam olsun!

MÜNDƏRİCAT

Seidiyle firəng arvadının hekayəti (895-896-ci gecələr)	7
Növcavanla kəninizin hekayəti (896-899-cu gecələr)	13
Cilliadla Şimasın əhvalatı (899-930-cu gecələr)	21
Əbu Kir ve Əbu Sirin əhvalatı (930-940-ci gecələr)	106
Yer Abdullahiylə deniz Abdullahının əhvalatı (940-946-ci gecələr)	135
Omanlı Əbülhəsənin nağılı (946-952-ci gecələr)	155
Ibrahimlə Cəmilənin nağılı (952-959-cu gecələr)	172
Xorasanlı Əbülhəsənin əhvalatı (959-963-cü gecələr)	192
Qəmer əz-Zamanlı zərər arvadının əhvalatı (963-978-ci gecələr)	208
Abdullah ibn Fadilin nağılı (978-989-cu gecələr)	259
Pineçi Mərufun nağılı (989-1001-ci gecələr)	299
Şəhriyər padşahla Şəhrizad əhvalatı (1001-ci gecə)	349

## **MİN BİR GECƏ**

**SƏKKİZ CİLDDƏ**

**VIII CILD**

**895-1001-ci gecələr**

**“ŞƏRQ-QƏRB”**

**BAKİ**

**2007**

Buraxılışa məsul:

*Əziz Gülvəliyev*

Texniki redaktor:

*Rövşən Ağayev*

Tərtibatçı-rəssam:

*Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi:

*Yeganə Əsgərova*

Korrektor:

*Elnaz Xəlilqızı*

Yığılmağa verilmişdir 17.08.2007. Çapa imzalanmışdır 08.11.2007.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 22. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 219.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

LW6(5)  
MG4

